



NOBEL MÜKAFATI
LAUREATLARININ ƏSƏRLƏRİ

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
**“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında”** 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2010

William Gerald Golding



Inventas vitam juvat excoluisse per artes
Ustalığa yüksələrək bu dünyani xoş edənə

NOBEL MÜKAFATI LAUREATI

Uilyam Qoldinq

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Şərq-Qərb”
Bakı – 2010

ISBN 978-9952-34-278-9

İngilis dilindən
tərcümə edəni və
ön sözün müəllifi: Ramiz Abbaslı

Redaktor: Aqşin Dadaşov

Korrektorlar: Aqşin Məsimov
Fəridə Səmədova
Lətafət Səmədova
Elsevər Muradov

Bədii tərtibat və
dizaynın müəllifi: Tərlan Qorcu

Kompüter düzümü: Hikmət Aydinoğlu
Arzu Orucova

Uilyam Qoldinq. Seçilmiş əsərləri.
Bakı: "Şərq-Qərb", 2010, 472 səh.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2010
Bədii tərtibat, səhifələnmə: "Tutu" nəşriyyatı, 2010
© "Şərq-Qərb" ASC, 2010



İNGİLİZ PRİTCASININ USTASI

İngilis yazarı Uilyam Qoldinq 19 sentyabr 1911-ci ildə Solsberi yaxınlığında Seynt-Kolem-Mayner qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1935-ci ildə Oksford Universitetini “ingilis dili və ədəbiyyatı” ixtisası üzrə bitirən gənc Uilyam Qoldinq bir müddət əyalət teatrlarında aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1939-cu ildən başlayaraq orta məktəbdə müəllim işləmişdir. İkinci Dünya müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanan U.Qoldinq Kral hərbi-dəniz qüvvələrində xidmət etmiş, müharibədən sonra yenidən müəllimlik fəaliyyətini davam etdirmişdir.

Uilyam Qoldinq ədəbiyyata 1934-cü ildə kiçik şeirlər kitabıyla gəlib və onun bu ilk addımı, demək olar ki, uğursuz olub. İyirmiillik fasılədən sonra isə 1954-cü ildə U.Qoldinqə dünya şöhrəti gətirən “Milçəklər kralı” romanı çap olundu.

Müharibənin od-alovundan keçmiş Qoldinqin insanlara deməyə sözü var idi.

Yazıcı özü də etiraf edir ki, onu yazmağa vadar eləyən səbəb müharibə olub. Müharibə onun dünya və insanlar haqda olan bütün təsəvvürlərini alt-üst etmişdi, Qoldinq belə bir nəticəyə gəlmişdi ki, bəşəriyyət hansısa pis bir xəstəliyə yoluxub. O, xəstəliyin simptomlarının hər yerdə, hətta özündə və bütövlükdə sivilizasiyada olduğunu görürdü.

Qoldinq yazar: “Bəşəriyyətin xəstə olduğuna mənim şübhəm yoxdur və bu fikri başımdan çıxara bilmirəm... Ona görə də var gücümüzə yazış aləmə car çəkir, insanlara deyirəm: “Baxın, baxın, baxın, görün dünyada ən təhlükəli heyvan olan insanın təbiəti necədir”.

Fəlsəfi eyham – pritça janrı U.Qoldinqin yaradıcılığında ən yüksək zirvəyə qalxmışdır və bunun da ən gözəl nümunəsi “Milçəklər kralı” romanıdır.

Qoldinqin adı Maks Friş, Kobo Abe, Con Apdayk kimi tanınmış yazıçılarla bir yerdə çəkilir. Məhz bu yazıçıların səyi nəticəsində ədəbi tənqiddə “roman-pritça” termini öz yerini möhkəmlətmüşdür. Bu yazıçılar müasir dünyada şəxsiyyətin fəlsəfi problemlərinə xüsusi diqqət ayırmalarıyla fərqlənirlər. Amma bununla belə, müxtəlif xalqların ədəbiyyatlarını təmsil etdikləri üçün fərqli xüsusiyyətlərə malikdirlər. Qoldinq özü də, ümumiyyətlə, ingilis pritçası yaradırdı. Bu janrı İngiltərədə kifayət qədər inkişaf edib və öz spesifik ənənələri var. Qoldinqin “Milçəklər kralı” əsərində hadisələr uzaq bir adada cərəyan edir. Bununla da Qoldinq məhz ingilis ədəbiyyatına xas olan “ada-məkan” ənənəsinə sadiq qalmışdır. Dünya xalqlarının heç birinin ədəbiyyatında ingilis ədəbiyyatında olduğu qədər (“Utopiya” – Tomas Mor, “Firtına” – Uilyam Şekspir, “Robinzon Kruzo” – Daniel Defo, “Dəfinələr adası” – Luis Stivenson, “Doktor Moronun adası” – Herbert Uells, “Korall adası” – Robert Ballantayn...) ada bolluğu yoxdur və bu da xalqın öz spesifik həyat tərziylə – adada məskunlaşmasıyla bağlıdır. İngilis pritçalarının əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, müəllif məntiqə və sağlam təfəkkürə hörmətlə yanaşır, personajların hansı vəziyyətə düşməsindən, hansı qeyri-adı çətinliklərlə üzləşməsində asılı olmayaraq, hadisələrin inkişafi məntiq və təbiət qanunlarına uyğun olaraq cərəyan edir, səbəb-nəticə əlaqələrinə riayət olunur, ölçü və müte-nasiblik gözlənilir.

İkinci Dünya müharibəsinin od-alovundan keçmiş, çox şeyleri öz gözləriylə görmüş Qoldinq “Milçəklər kralı” əsərində, sözün dar mənasında götürürlərsə, belə bir suala cavab vermək istəyir: “Yüksək mədəniyyətə malik olan qədim bir xalq (alman xalqı nəzərdə tutulur) necə olub ki, başçı adlanan bir nəfərin (Hitler nəzərdə tutulur) əmriylə öldürməyə, yandırıb dağıtmaga, hər şeyi məhv etməyə hazır olan vəhşilər qəbiləsinə çevrilirdi və bu hadisə illər



Inventas vitam
juvat excusisse
per artes

boyu davam edirdi?” Sözün geniş mənasında isə “Milçəklər kralı” pritçasında Qoldinq immanent insan bədxahlığı fenomenini tədqiq edir. Amma bu heç də o demək deyil ki, Qoldinq insanda yalnız bədxahlıq görür. O hesab edir ki, insan ikili xarakterə malik olan geniş əhatəli və paradoksal bir varlıqdır, o həm qəhrəmandır, həm də xəstə.

İnsan bədxahlığına səbəb atavizm nəticəsində insan evolusiyasındaki aralıq dövrün özünü göstərməsidir, o dövrdə neandertal insanların primitiv şüuru arxada qalmışdı, altruizm erası – ictimai-individual şüur, ümumbəşəri əxlaq normaları isə hələ formalşämmişdi. Keçid dövrü üçün xarakterik cəhət tutqun qəbilə şüurunun üstünlük təşkil etməsidir. O dövrdə insan özünü bir şəxsiyyət kimi dərk etməmişdi, əxlaq normaları haqda təsəvvürleri yox dərəcəsindəydi, o səbəbdən də onun hərəkətlərini hələ yetkinləşməmiş ağılı üstələyən instinkтив heyvani başlanğıc idarə eləyirdi.

“Milçəklər kralı” romanındaki personajların yaşa böyüyünün on iki yaşı təzəcə tamam olub, ən kiçiyi isə lap bala-cadır, hələ nə istədiyini bilmir, bilsə də, fikrini sözlə ifadə etməkdə acizdir, bir az bərkə düşən kimi ağlayıb: “Mən anamı istəyirəm, evimizə getmək istəyirəm”, – deyir.

Beləliklə, ən böyüyü on iki yaşında olan bir dəstə ingilis uşağı təyyarə qəzası nəticəsində okeandakı hansısa uzaq tropik adaya düşür. Uşaqlardan bir neçəsi hesab edir ki, böyüklər onları axtarıb tapacaqlar və bir müddətdən sonra evlərinə qayıda biləcəklər. Tropik adanın dörd tərəfi dənizdir, isti iqlimi, meyvəli ağacları, çimmək və əylənmək üçün əla şəraiti var. Sonra məlum olur ki, meşədə vəhşi donuzlar da var və onları ovlayıb ət əldə etmək olar... Belə bir şəraitdə bir müddət yaşayıb evə qayıdacaqları günü gözləmək məcburiyyətində qalan bu uşaqlar öz xilas günlerini yaxınlaşdırmaq üçün bir iş görməliyidilər. Ocaq qala-yıb onu sönməyə qoymamaliyidilar ki, okean sularında üzən gəmilər onların verdiyi siqnalı – ocaq tüstüsünü görə bilsin-lər. Adadakı yaşayışlarını sahmana salmaq üçün uşaqlar öz aralarından bir nəfəri – yaşa böyük olan Ralfi başçı seçilər-lər. Amma adaya qədərki həyatında kilsə xorunda oxumuş

Cek adlı oğlan bundan narazı qalır, çünkü özünü başçılığa daha layiqli namizəd hesab eləyir. Əsas ziddiyət də bundan başlayır.

Adada baş verən əsas hadisələrin daim mərkəzində olan Ralf sağlam, ağıllı, öz yaşına görə güclü və cəsarətli, xeyir-xah bir oğlandır. Onun istədiyi odur ki, adada yaşadıqları dövrdə uşaqlar qəbul olunmuş qayda-qanunlara əməl etsinlər, özlərini ağıllı aparsınlar, adanı zibilxanaya ćevirməsinlər, yemək, gəzmək, əylənməklə və vaxtlarını xoş keçirməklə bərabər, siqnal tonqalını da yaddan çıxarmasınlar və bu iş çox vacib məsələ olduğuuna görə meşədən odun daşıyıb ocağın yanına yişsinlar, gecə-gündüz növbə çəkib onu sönməyə qoymasınlar.

Cek də, haradasa elə Ralfla eyni yaşıda olar, amma o, başqa tipdir. Cek dardüşüncəlidir, amma çox hiyləgər və amansızdır. Başqa uşaqlardan, eləcə də Ralfdan bir üstünlüyü var ki, ovçuluğa həvəslidir, bu işdə xeyli təcrübəsi də var və adada yaşadıqları müddətdə bu təcrübəsini günbəgün təkmilləşdirir. İlk donuzun və eləcə də sonrakı donuzların ovlanması məhz Cekin sayəsində mümkün olur. Nəticədə isə uzun müddət mer-meyvə və balıqla qidalanmaq məcburiyyətində qalmış uşaqlar ət yemək imkanı əldə edirlər.

Cekin yeganə istəyi odur ki, uşaqlar onu başçı seçsinlər. Amma nəyə görəsə uşaqlar həmişə Ralfi Cekdən üstün tuturlar. Cek başqa yol seçir: nəyin bahasına olursa olsun, Ralfi gözdən salıb onu qorxaq və yalancı kimi qələmə vermək, sonra da özünü başçı elan etmək istəyir. Ralf isə ipəsapa yatmir və belə olanda Cek onu məhv etmək qərarına gəlir. Cek ovçudur, uşaqların ətlə qidalanmaq imkanı əldə etməsi də onun sayəsində mümkün olur deyə mövqeyi getgedə güclənir. Cek uşaqları bir-bir öz tərəfinə çəkib hakimiyyətini gücləndirdikcə azığınlaşır, özünü qəbilə başçısı kimi aparır, əmrinə tabe olmayanların əl-qolunu bağladırb döyür. Cekin bu cür azığınlaşmasının səbəbi isə qeyriməhdud hakimiyyətdir və bunu əsərdə yaziçı Cekin ən yaxın silahdaşı, gözlərindən ölüm yağan Rocerin diliylə ifadə edir.



Inventas vitam
juvat excusisse
per artes

Uşaqların həyatı üçün adada heç bir təhlükə yoxdur, kənardan da belə bir müdaxilə gözlənilmir, amma onlar bu təhlükəni özləri öz içlərində yaradıb adanı cəhənnəmə çevirirlər. Təyyarə qəzası nəticəsində uzaq tropik adaya düşən uşaqlar yumruq kimi birləşib qarşılara çıxan problemləri həll etməkdənsə, belə demək mümkünsə, tez bir zamanda tərbiyəsizləşirlər. Uşaqların şüurundakı sivilizasiya qatı soyulub tökürlür və onlar inkişafın lap aşağı pilləsində yerləşən vəhşi qəbiləyə çevrilirlər. Vəhşi qəbiləyə isə adada tamam çılpaq gəzib üz-gözünü rəngləmiş Cek başçılıq edir. Evdə aldıqları tərbiyə onları vəhşiliyə yuvarlanmaqdan saxlaya bilmir. Təhsil, başqa sözlə desək, rasional ağıllı başlanğıcın inkişafı iflasa uğrayır, ona görə ki, mənəvi tərbiyəylə möhkəmləndirilməyib. Qoldinq göstərir ki, mənəvi tərbiyəylə möhkəmləndirilməyən təhsil vəhşiləşmənin qarşısını almaq iqtidarında deyil.

Əsərdə “parıltılı, bədxah azığınlıqla” “çaşib qalmış ağıl” qarşı-qarşıya qoyulub. “Çaşib qalmış ağıl” deyəndə Qoldinq təkcə təhsili nəzərdə tutmur, buraya həm də təhsilin arxasında dayanan ictimai quruluş və onun bütün sosial mexanizmləri, dəyərlər şkalası və davranış sistemi də daxildir. “Parıldayan bədxah azığınlar” dünyası qalib gelir, “çaşib qalmış ağıl” dünyası məğlub olur. “Milçəklər kralı” pritçasının “təcrübə tarası”nda barbarlıq sivilizasiya üzərində qələbə çalışır, demokratiya simvolu olan balıqqulağı sal qayanın üstünə düşüb çilik-çilik olur.

“İnsanların bir-birinə nələr edə biləcəyini biləndən sonra həyatım boyu dəfələrlə sarsılmışam, az qalib ağlım başımdan çıxsın. Bəşəriyyətin xəstə olduğuna şübhəm qalmır... Mən o xəstəliyi axtarmışam...” – Qoldinq yazar.

“Milçəklər kralı” romanından dərhal sonra 1955-ci ildə yazılmış “Varislər” romanını Qoldinq özü “tarixəqədərki roman” adlandırmışdı. Romanı yazmaqdə məqsəd heç də insanın lap qədim dövrlərdə yaşamış əcdadlarının obrázını yaratmaq deyil. Bəşər tarixini öyrənən elmi konsepsiyalardan birinə görə, inkişaf düz xətt boyunca dayanmadan ibtidaidən alıyə, heyvandan insana doğru gedən proses

olmuşdur. “Varislər” əsərində Qoldinq göstərmək istəyir ki, inkişaf xəttində bəzən qırılmalar baş verib, inkişafın hər yeni mərhələsində neqativ elementlər olub, hətta inkişaf ləngiyibdir.

“Varislər” romanında Qoldinq neandertal insanın məişəti, odu necə əldə etməsi və qoruyub saxlaması, fərdlərin qəbilə daxilində bir-birinə münasibəti, qəbilə üzvləri arasında iş bölgüsü və digər vacib məsələlərə toxunur. Qəbilə başçısının tapşırığı müzakirə oluna bilər və daha düzgün variant təklif olunarsa, qəbul da oluna bilər. Amma əgər tapşırığı müzakirə etmək imkanı yoxdursa, qəbilə başçısı öz qərarını dəyişməkdən imtina edərsə, onda onu yerinə yetirmək lazımdır, çünki belə deyilib və əgər söz deyilibsə, onu yerinə yetirmək lazımdır.

Neandertal insanın inamına gəlince, onlar böyük Oaya inanırdılar və hesab edirdilər ki, bütün insanları Oa öz qarından doğub. Oaya xidmət etmək qadınların işidir, kişinin işi yemek tapmaq və bir də, “başının içində görmək”dir, yəni fikirləşməkdir. Dağların yüksəkliyindəki buzlaqlarda neandertal insanların səcdəgahları var, oraya ancaq qadınlar gedər və Oadan qəbilə üçün, ya da qəbilənin hansısa üzvü üçün nəsə xahiş edə bilərlər və bu zaman Oaya hədiyyə aparmalıdırular. Müasir insanların pirlərə və müqəddəs hesab elədikləri digər yerlərə gedərkən qurban kəsib, nəzir vermələri də, görünür, öz kökləriylə o dövrlərə gedib çıxır.

Neandertal insanlar yumşaq bitki cürcətiləriylə, ağacların tumurcuqlarıyla, yumşaq şıvləriylə, quş yumurtalarıyla, meyvələrlə, giləmeyvələrlə qidalanırdılar. Heyvan əti haram hesab edilirdi, amma əgər keçini, maralı, yaxud başqa bir heyvani hansısa yırtıcı öldürüb qanını sorubsa, o heyvanın ətindən qida kimi istifadə etmək olardı və bu, günah sayılmırıldı. Neandertal insan əti ciy-ciy və közdə bişirəndən sonra yediyi kimi, onu suda da qaynadıb yeyirdi. Neandertal insan əmək alətləri düzəltmirdi, iş və ov prosesində zərurət yarandıqda yastı daşlardan və sümük parçalarından istifadə edirdi, ağac budaqlarından isə dəyənək kimi yararlanırdı.



Inventas vitam
juvat excusisse
per artes

Neandertal insanın qoxubilmə hissinin xüsusi əhəmiyyəti vardı: ətraf aləmdəki cisimlərin qoxusu çox vacib informasiya mənbəyi idi. Neandertal insanın qoxubilmə qabiliyyəti müasir itlərin qoxubilməsi səviyyəsində idi, digər tərəfdən insan qoxu şəklində aldığı informasiyani öz ağılıla analiz edirdi deyə daha böyük üstünlüyə malik idi.

“Varislər” romanında baş verən hadisələrin çoxuna neandertal insanın – gənc Lokun gözüylə baxılır, onun qaradığı kimi təsvir edilir. Neandertal insan üçün kosmos – görünən aləmin zahiri görünüşü, ölçüləri, mənası və əlaqələr sistemi obyektiv reallıqda olduğundan fərqlidir. Əsərin sonlarına yaxınlaşanda isə görünüş bucağı dəyişir: dünya öz həqiqi ölçülərində görünür və bu da Loku öz dərk etdiyi aləmin ayrılmaz hissəsi statusundan başqa statusa – itmiş, kiçik, qırmızı məxluq statusuna keçirir. Qırmızı məxluqun əzabları isə onun kiçikliyi, pəjmürdəliyi və məhkumluğu səbəbindən kosmik əks-sədaya çevirilir.

Sonuncu fəsildə isə oxucu ətraf aləmi Tuaminin gözüylə görür və bu da, demək olar ki, müasir dünyadır. Beləliklə, Qoldinq ən qədim zamanlardan bugünkü güne körpü salır, oxucu da istər-istəməz “Varislər”in cərgəsinə qoşular.

Evolusiyanın gedışı haqqında Qoldinqin fikirləri müasir elmdə mövcud olan təsəvvürlə üst-üstə düşür: antropogenezin ilkin dövrlərində evolusiya heç də rəvan xətlə inkişaf etməyib. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, “şüurlu insanın yuxarı paleolit mədəniyyəti öz dövrünü başa vurmuş neandertal tipli insanların mədəniyyəti ilə yan-yana mövcud olmuşdur”.

Dünya ədəbiyyatı tarixində ilk dəfə məhz Qoldinq meymun-insanın – neandertalın qavrayış və fikirləşmə sisteminə müdaxilə edərək onu aça bilmişdir. Neandertal insan nəsə bir şey barədə fikirləşəndə deyirdi: “Mən başımın içində görürəm”. Əgər onun həmsöhbəti “mən başımın içində görürəm” deyib nəyisə təsvir eləyirdisə, amma o, bununla razılışmirdisa, deyirdi: “Mən belə görmürəm” və s. Bütün bunlar göstərir ki, əsərin primitiv qəhrəmanları məntiq, düşüncə prosesinin astanasındaydır.

“Milçeklər kralı” və “Varislər” romanlarından sonra U.Qoldinq 1956-cı ildə “Oğru Martin”, 1959-cu ildə “Sərbəstdüşmə”, 1964-cü ildə “Şpil”, 1967-ci ildə isə “Piramida” əsərini yazır. Sonra isə nə az, nə çox, on iki il susur, yəni heç bir əsər çap etdirmir. Tənqidçilər artıq onun bir yazıçı kimi öz sözünü deyib qurtardığını və yaradıcılıq böhranı keçirdiyini söyləyirdilər. Amma onlar yanılırlılar, yazıçı yenidən yaradıcılığa başlayıb, 1971-ci ildə “Əqrəb – Allah” adlı povestlər kitabını, 1979-cu ildə isə “Görünən zülmət” romanını çap etdirdi.

1983-cü ildə Uilyam Qoldinq əsatirin universallığı və rəngarəngliliyi ilə çulgaşaraq realist sənətə məxsus olan bir aydınlıqla insanların müasir dünyadakı mövcudluq şəraitinin dərk olunmasına yardım edən romanlar yazdığını görə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldü. Elə təsəvvür yarandı ki, yetmiş iki yaşlı yazıçı sözünü deyib, məqsədinə çatıbdır. Amma Qoldinq öz işindəydi: yazıcı-yaradır, yeni əsərlər çap elətdirirdi. 1984-cü ildə yazıçıının “Kağız adamlar”, 1987-ci ildə “Rombun dördəikisi”, 1989-cu ildə “Aşağıdan alov” romanları nəşr olundu. 1993-cü ilin əvvəllərində isə 82 yaşlı Uilyam Qoldinq yeni romanı üzərində işə başladı. Amma bu əsərin tamamlanmasına ölüm imkan vermedi. Yazıçı 1993-cü ildə vəfat etdi.

Ramiz Abbaslı



UİLYAM QOLDİNQİN NOBEL NİTQİ

Britaniyanın mətbuat elitasının göstərdiklərinə əsasən sizlərdən kimsə indiki məruzəci haqqında müəyyən biliyə malikdirlər, indi o, yarımsaatlıq darixdıcı bir qaranlığa düşəcək. Doğrudan da, ilk anda məni – ağsaqqal, qoca bir kişini görən kimi dərhal o tutqunluq qatı qaranlığa çevriləcək; qaranlıq, lap qaranlıq, günün günortaçağı tam günəş tutulması nəticəsində yaranmış zülmət qaranlıq. Amma presedent elə də ağır deyil. Mən Nobel mükafatçılarının əhatəsindəyəm və əgər özümü itirib bir balaca çəşib eləsəm də – icazə verin, bu sözü piçiltıyla deyim – üzürlü hesab olunacağam. Allah eləməsin ki, düzgün başa düşülməyim. Təəssüf ki, burada rəqs eləyən qızlar yoxdur. Mən sizin üçün mahnı oxumayacağam, fokus göstərmək fikrində deyiləm, təlxəklik də eləməyəcəyəm; fokus da göstərməliyəm? Mən heyrət içindəyəm! Pessimist kimi qələmə verilən bir adam yüngülməzaclıq eləyib fokus göstərməyi özünə rəva biləmi?

Özünüz də görürsünüz ki, yüksək elmi səviyyəli bu qədər ağlı insana müraciət eləmək istənilən yaşda olan adam üçün kifayət qədər çətin məsələdir. Yaxşı fikir həmişə müdrikliyə sövq edir. Yenə deyirəm, yaşılı olmağın üstünlüyü nədir? Deyirlər ki, dünyada ən pis şey qoca adamın səfehləməsidir.

Elə isə ortayaşlı adamın səfehləməsindən də pis bir şey yoxdur. İyirmi beş il öncə çox düşünüb-dاشınmadan mənə pessimist yarılığı yapışdırarkən fərqində deyildilər ki, bu titul uzun müddət mənim adıma ilişib qalacaq. Necə ki, do-diez prelüdiyası Raxmaninovun adına ilişmişdi: bu prelüdiyanı

ifa etməyincə heç bir auditoriya onu səhnəni tərk etməyə qoymurdu. Tənqidçilər də mənim kitablarımı eşələyib nəsə tapıblar. Deyə bilmərəm niyə. Mən özümdə ümidsizlik hiss eləmirəm. Öz hərəkətlərimi izah etmək yoluyla prosesin istiqamətini geri çevirmək üçün, həqiqətən, cəhd eləmişəm. Hansısa tənqididə araşdırmanın təsiri altına düşərək özümü universal pessimist, amma kosmik optimist adlandırmışam. Hesab eləyirəm ki, dili eşitmək üçün qulağı olan hər kəs başa düşəcək ki, mən “kosmik” sözünə onun mənasından artıq olan əlavə çalar vermişəm, baxmayaraq ki “kosmik” və “universal” sözləri eynimənalıdır.

Kosmos deyəndə mən, əlbəttə, hesab edirəm ki, elm adamı onu müəyyən qanunlar sisteminin köməyi ilə quraqışdırıbdır və bu konstruksiyanın təkrarlanması və özü-nəoxşarlıq kimi zəruri xüsusiyyətləri həmin qanunlarla tənzimlənir, belə olan halda mən pessimistəm və böyük Entropiya allahı qarşısında baş əyirəm. Amma görəndə ki, elmin müxtəlif sahələri ruhun ölçülərini nəzərə almaq istəmir, onda optimist oluram. Nobel mükafatının şöhrəti bütün dünyaya yayılıb, adamlar mənim əsərlərimdən sitat gətirirlər və bilmirəm nəyə görə özüm də onlara qoşulub vaxtımı xoş keçirməməliyəm. İyirmi il bundan əvvəl personajlarım-dan birinin şüurunda apardığım iki növ eksperiment arasında fərq qoydum və bununla da anlaşılmazlıq yaratdım. O adam türməyə düşdü.

“Qatarlar bütün günü relslərin üstüylə şütyür. Günəş tutulması hallarını qabaqcadan söyləmək mümkündür. Penisillin soyuqdəyməni müalicə edir, atom öz qaydasıyla parçalanır. Bütün günü və ilbəıl gündüz vaxtinin izahı sırrı geri qaytarır, istifadəyə yararlı olan reallığı açıb göstərir, onu başadüşülən edir, fərdiləşdirir. Skalpel və mikroskop iflasa uğrayır. Ossiliskop insan rəftarını öyrənmək yolunda irəliləyir.

Sonra da bütün gün ərzində tarazlıq vəziyyətində olan hərəkətin təsiri artır, özünə nə münbit şərait tapır, nə ağılı var, nə bəxti gətirir, amma ya yaxşıdır, ya da pozğundur. Bu halda biz deyirik ki, ruhun nəfəsi külli-aləmin içindən



Inventas vitam
juvat excusisse
per artes

keçir, amma ona toxunmur; o ancaq qaranlıq şeylərə toxunur, məhbuslara toxunur, təkadamlıq kameralarda saxlanılıb yarışma hüququndan məhrum olanlara toxunur, tipik xarakterlərə toxunur, hakimlərə toxunur, məhkəmə qərarlarına toxunur və ötüb-keçir. Hər iki dünya realdır. Arada körpü yoxdur”.

Mənim üçün maraq kəsb eləyən fikir ondan ibarətdir ki, körpü, əlbəttə, var, amma əgər heç gözlənilmədiyi halda nəsə onu dayandığı yerdən kənarə itələyibse və həm də bu sözlər yazıldan sonra itələyibse, bəs onda necə olsun? Biz artıq bilirik ki, dünyanın başlangıcı var. (Doğrudan da, elə təsəvvür yaranır ki, elə bil, bunu həmişə bilmışik. Mən sizə çox sadə bir isbat yolu göstərirəm, amma onu yoxlayb araşdırmağı qadağan edirəm. Əgər başlangıç olmasaydı, sonsuz zaman artıq keçib-getmiş olardı və biz indiki zamanda mövcud olmazdı.) Biz həm də bilirik, yaxud elmi cəhətdən sanballı görünər ki, deyək: qara dəliyin mərkəzində təbiət qanunları tətbiq olunmur. O vaxtdan bəri alimlərin böyük əksəriyyəti az da olsa dindardır, dindarların böyük əksəriyyəti isə nadir halda elmdən tamam kənar olan adamlardır və beləliklə, biz komik vəziyyətə düşmüş humanizmlə üzləşirik. Elmlı ağıl qara dəliyin daxilindəki möcüzəyə inanır, ona görə ki onun dindar ağılı qara dəlikdən kənardakı möcüzəyə inanır. İndi faktiki olaraq hər ikisi möcüzəyə inanır. Uca göylərdəki Allahın böyüklüyü şərəfinə. Siz məndən reduktiv pessimizm görməyəcəksiniz.

Üzləşdiyimiz ən böyük təhlükə ondan ibarətdir ki, qocaman müəllimi götürüb sinifdən apara bilərlər və bu zaman müəllim sinifdəki şagirdlərin ona müraciət elədiklərini unuda bilər. Yetmiş yaşlı adam şirnikib fikirləşə bilər ki, bütün bunları o görübdür və bilir. O adam hesab eləyər ki, müdriklik üçün əsas zəmanət yaşıın çoxluğudur, odur ki onun məsləhət vermək, yol göstərmək hüququ var. O adam fikirləşə bilər ki, Şekspirlə Beethoven vur-tut əlli iki, ya da əlli üç il yaşayıb cavan ölüblər! O cür cavan yaşda ölən adamlar hər şeyi necə bilə bilərdilər? Amma gecəyarı saat zəngi vurub bir il də ötdüyünü bildirərkən ola bilər ki, bu adam

fikrə qərq olub öz yaşının ona verdiyi üstünlükler barədə yox, çətinliklər barədə düşünsün. Daha çox fikirli olduğu məqamda isə fakt poeziyası adlanan fraza yadına düşə bilər – həmin o fraza ki, cavanlardan biri təsadüfən ona ilışib elə büdrəyə bilər ki, sanki, o vaxtdan bəri heç vaxt hansısa bir həyat tərzi yaşayıb kifayət qədər böyüməyib. “Əgər onların gəlişi yaxında baş versə belə, – o yazır, – adamlar bu gəlinin nəticəsinə dözümlülük göstərməlidirlər”. Bu cür mühakimə yürütmək qoca adamın təbiətindəki şən əhvali-ruhiyyəni köklü surətdə dəyişdirə bilər. Qoca adamın xoşbəxt olması düzdürümү? Sonda onun gümrəh görkəmi nə qədər yerinə düşür? Bir ingilis şairinin sözləri ona irad tutur:

*David ilə Solomon
Kef içində yaşayıb
Şahlıq edirdilər.
Arvadları çox idi,
Məşuqələri lap çox,
Qocalıq gizli gəlib
Üstlərinə yeridi,
Ürəkləri bulandı
Solomon ibrətli kəlamlar yazdı,
David şah zəbur surəsi.*

Söz yox ki, yaxşı sözlərdir. Amma burada hadisənin mahiyyətinə iki yanaşma var: indiyəcən mən sizə öz nəşr əsərlərimdən sitatlar gətirmişəm və deməliyəm ki, onlar poetik nümunə hesab olunurlar. Mən, əslində, proza hesab edilən Qun, yaxud Makqonaqal poeziyamdan da sitat gətirməyəcəyəm.

*Yekunda afinalı, məşhur
Sofolq deyib ki, ürəkdə
Sevginin ölməyi yurtıcı
Əlindən qurtulmağa bənzəyir.
Səksən yaşıda deyibdi, –
Bundan yaxşı nə deyəcəkdi?*



Inventas vitam
juvat excusisse
per artes

*Ninon de L`Enklosdan soruşublar,
Deyib: "Səksən yaşda da mən
Yaxşı həmsöhbət idim".*

Nə bizim yaşla bağlı saralıb-solmağımız, nə də köntöy köhnəliyimizin sonsuz variasiyaları qocalığa lazım deyil. Gəlin bir anlığa ciddi yox, diqqətli olaq. Mən özüm başqa bir təhlükə görürəm. Mən Nigeriyadakı altı yüz qəbilə dilindən birində danışmiram. Şübhəsiz ki, hər bir dilin əhəmiyyəti və qiyməti çox böyükdür. 1979-cu ildə Nobel mükafatına layiq görülmüş yunan şairi Elitis hesab edir ki, ədəbi əsərin nisbi qiymətini hesablama yoluyla müəyyən etmək mümkün deyil. Mənim fikrimcə, bu, ədəbi əsəri neçə adamın oxuyub-oxuya bilməyəcəyini nəzərə almadan onda nəsə bir dəyər axtaran sizin komitəyə verilə biləcək ən böyük töhfədir. Gənc şair Con Kits “gözəl çəmənlikdə ölü məzmun, kiçik qəbiləyə əzəmətli poeziya qoyub getmiş” yunan şairlərindən danışırı. Həqiqətən də, gözəl olan şey kiçik də ola bilər. Proza yazsam da, özünüzün də artıq hiss eləməyə başladığınız kimi, ürəyim haradadırsa, mən də oradayam – indi başqa bir şairdən sitat gətirəcəyəm, Con Benson yazır:

*Ağactək böyüyüb qol-budaq atmır,
Sövq edir insani yaxşı olmağa
Üçyüzillik palidi
Dikəldib qaldırır ki,
Yıxsın axırdı bir gün –
Çürümüş, quruca, uzun tir kimi;
Gündüz açılan zanbaq
May ayında gözəldir;
Amma nə fayda,
Elə həmin gecə solub töküür.
O da bir bitkiydi, işığın çıxayıydi
Kiçik nisbətlərdə gözəllik olur,
Kiçik ölçülərdə həyat qaynayır.*

Mənim dilim ingilis dilidir və inanıram ki, bu dili qədim və müasir dillərlə müqayisə etməkdən qorxmayan kifayət qədər şair və yazıçı hələ də var. Amma bu gün palid kimi qol-budaq atıb çox geniş yayılmış bu dil zanbaq kimi kiçik və zərif olan, dar bir məkanda işləyən dilə nisbətən daha çox ziyan çəkə bilər. Bu dil reklam, naviqasiya, elm, rəsmi danışçılar və konfranslar üçün vasitəyə çevrilərək öz əhatə dairəsini genişləndirib bütün dünyaya yayılır. Yüzlərlə siyasi partiya hər gün bu dildən istifadə edir. Hər tərəfə baş vurub çox böyük gərginliklər dəf eləyən bu dil olsun ki, bəzən bir qədər də cılızlaşır. İnsan ingilis dilində fikirləşə bilər ki, o, kiçik, amma məşhur auditoriyaya, yaxud da, olsun ki, öz ailəsinə, ya da dostlarına müraciət edir; bərk-dən danişaraq fikirləşir, yaxud yuxuda sayıqlayır. Sonradan isə ona əyan olur ki, özü də fərqinə varmadan dünyənin böyük bir hissəsini təşkil eləyən auditoriyaya müraciət edirmiş. Bu, qorxulu fikirdir. Həqiqətən də, mən bu il çox-sayılı amerikalı laureatların əhatəsində belə bir müzakirə-dən zövq alıram ki, Avropanın qərb sahillərində yaşayanlardan dəfələrlə çox olan insan kütləsi mənim ana dilimin müxtəlif çalarlarında danişa bilər, amma hər halda, onlar hamısı əsas ingilis dilinin dialektlərində danişırlar. Şəxsən mən deyə bilmərəm ki, çoxsaylı dialektləri televiziya və səni peyklərin köməyi ilə olduğundan daha böyük sürətlə uzaq məsafədən toplayıb məcmu halında təmsil eləmək ağlaşıgan işdir, amma müəyyən məqamda ingilis yazılışını milyonlarla insan ya birbaşa, ya da əsasən başa düşür. Yazarının əsərlərini oxuyanların sayı qədər də tənqidçi var. Ən pis olanı da odur ki, bilmək onu xilas eləmir. Çap olunan və onun daxilində bir boşluq yaranan materialın necə tutqun olduğunun elə bir əhəmiyyəti də yoxdur; məsələn, şərti olaraq “X” adlandırdığımız müəllif bir məqalə yazılə göndərəcək, qəzəblənib özünəminlik ifadə eləyən tərzdə deyəcək ki, filan sözlə razi deyil. Bir hədəfə çevrildiyim barədə indi qorxu içində fikirləşirəm ki, nə vaxtsa hərəkət eləyən hədəfi – indi tamam hərəkətsiz vəziyyətdə olan məni ciyin-ciyinə dayanmış cərgə yaxşı nişan alıb atsaydı,



vurardı. Hətta çox məşhur və xüsusi olaraq qeyd edilməyə layiq olan həmvətənim Uinston Çörçill də canını qurtara bilmədi. Çörçillin Nobel mükafatına layiq görülməsini acı kinayəylə qarşılıyan tənqidçilər deyirdilər: "Bu mükafat onun poeziyasına, yoxsa prozasına görə verilib?" O müzakirələr, həqiqətən də, bunlardan çətin idi, hətta məncə, indiki çıxışımın yazılımağı uzaq məktəb illərində ən müxtəlif mövzularda yazdığını məqalələrin yazılımasından nə qədər çətin olubsa, ondan da çətin idi. İndi yeganə fərq ondan ibarətdir ki, mən daha geniş yazı stolunda yazırıam, işin icrasına görə aldığım qiymət barədə isə daha geniş məlumat verilir.

İndi siz deyə bilərsiniz: bu adam öz ixtisası hesab elədiyi sahədən də nəsə demək istəyirmi? Roman barədə danışmalıdır! Yaxşı, olsun, amma az danışacağam, özü də üzdəngetdi danışacağam. Həqiqət ondan ibarətdir ki, mükafata layiq görülən hər bir sahə unikaldır və olduqca vacibdir, amma heç biri özü-özlüyündə mövcud ola bilməz. Hətta büllür saraya tərəf dırmaşan roman da özlərinin büllür sarayı olanlardan başqa, bir publika tapa bilməyəcək. Mən, həmişəki kimi, o fikirdəyəm ki, roman perspektivdə cılız görünür. İcazə versəydiniz, yenə özümdən sitat gətirərdim. Mən nisbətən böyük olan uşaqlardan danışanda qeyri-adıları yox, adı oğlanları nəzərdə tuturam.

"Oğlanlar kitaba qiymət vermirlər. Qalan kitabları kateqoriyalara bölür və hesab edirlər ki, seks kitabları var, müharibə kitabları var, qərb kitabları və səyahət kitabları, bir də elmi ədəbiyyat var. Oğlan özünə lazım olanı riskə gedib başqa sahədən almağa cəhd eləməkdənsə, az-çox bələd olduğu sahədən almaq istəyir. Butulkanın üstündəki yazını görərkən əvvəller də olduğu kimi bilir ki, bu bir qarışqdır. Siz onun detektiv hekayəsini kağız üzlüyün içinə qoymalısınız, əks halda, heç kimin qətlə yetirilmədiyi bu kitabı oxuyub başa çatanacan o, çox əziziyət çəkməli olacaq – mən zəhmətkeş insanlar barədə düşünürəm, biz insanların böyük əksəriyyətini təşkil eləyən yaxşı adamlar barədə düşünürəm, ağıllı və istedadlılar barədə yox, adı

adamlar barədə düşünürəm; o xeyirxah adamlar özlərinin satışayaralar texnologiyalarının qalıqlarından ibarət olan çoxlu fakt qoyub gedirlər. Günüñ hər saatında nümayiş olunan konkret təyinatlı əyləncə növləri ilə yarışa girən ədəbiyyat hansı imkanlara malikdir. Televizorda Qərb film-lərinin nümayiş olunmadığı məqamda ədəbiyyatın onlar üçün necə də sadə, darixdirci və müvəqqəti çıxış yolu olduğunu da görmürəm. Onlar öz qəddar həyat tərzləriylə on doqquzuncu əsrədə yaşamış əcdadlarından az fərq-lənəcəklər. Onlar az inanacaqlar, az da qorxacaqlar. Çirkli pullar təmizə çıxdığı kimi, pis mədəniyyət də yaxşıya çevrilir. Dəyər qiymətləndirilməsini pis, yaxud təşəkkül tapmamış eləyə bilmək qabiliyyətinin səviyyəsindən asılı olmayaraq poeziya, bədii ədəbiyyat teatrda real qorxmazlıq, həyata yeni gözlə baxmaq istəyən roman üçün, bir sözə, barışmazlıq üçün bu, hansı gələcəyi vəd edir?”

Bu sözləri mən, haradasa, iyirmi il bundan əvvəl yazmışam, romana gəlincə isə, proses inkişaf edib, amma yaxşılaşmayıb. Kateqoriyalar get-gedə daha çox dəqiqliklə təyin olunmaqdadır. Başqa sahələr hələ də amansız konkret olaraq qalmaqdə davam edir. Beləliklə, hər şeydən əvvəl onu demək olar ki, roman formalışmayıb, o, ölməzliyə qovuşmaq iddiyasındadır.

Hekayə isə, əlbəttə, başqa məsələdir. Biz hadisələrin hansı ardıcılıqla baş verməsi barədə eşitməyi xoşlayırıq, mətbuat isə özünün səthi marağıyla yanaşaraq bəzi məqamlarda hadisələrin ardıcılığının doğru olub-olmadığını nümayiş etdirir. Mister Sem Qoldvin istəyirdi hekayə elə olsun ki, zəlzələ ilə başlasın və öz kulminasiya nöqtəsinə doğru inkişaf eləsin; biz yaxşı yedəyi xoşlayırıq, amma hadisələrin ardıcılığı yaxşı sonluqla bitəndə daha çox zövq alırıq. Çox sadə və aydın bir misal: uşaqlar darixib bezikəndə, ya da öz uşaq ağıllarıyla nəyisə faciəyə çevirərək ağlayıb səs-küy salanda biz onları qucağıımıza götürüb: “Biri var idi, biri yox idi”, – deyən kimi dərhal səslərini kəsib qulaqlarını şəkleyir, diqqətlə qulaq asırlar. Hekayə həmişə bizimlə olacaq. Onda bəs fiziki kitab halında olan və



Qərbin “roman” adlandırdığı hekayə barədə nə demək olar? Əlbəttə, əgər forma özünü doğrultmursa, qoy davam eləsin. Daşlaşmış ölü formaları saxlamasaq, Vizantiya dölsüzlüyü ilə özümüzdə hərc-mərclik yaratmasaq, həyatda, sənətdə, ədəbiyyatda kifayət qədər çətinliklərlə üzləşərik. Elə isə qoy roman irəli getsin. Bəs belə olan halda nə baş verir? Şübhəsiz ki, insan ruhunun dərinliklərində nəsə çox vacib dəyişikliklər baş verir. Roman əmin etməyə çalışır ki, biz geriyə və irəliyə baxa bilərik, seçdiyimiz hər addıma uyğun tərzdə hərəkət edə bilərik, oxuyar, yenə oxuyar, sıçrayar və geri qayida bilərik. Kitab şəklində olan hekayə utancaqdır, istifadəyə yararlıdır, faydalıdır, dostyanadır, işığı yandırılıb-söndürülmür, ancaq yuxarı qaldırılıb aşağı endirilir, ömrü uzadır. Romanı statistik insanın möhkəmlənən ümumi təsəvvürü ilə özümüzün arasında yerləşdirək. Xarakter ilə yaxın münasibətdə olub uzun müddət bir yerdə yaşamaq üçün bizim başqa çıxış yolumuz yoxdur. Bu xidmət roman haqqının ödənişidir. Bu isə kişi, qadın və uşaqlığından asılı olmayıaraq tənhalığın əzəməti və individuallığın xilas edilib saxlanılmasından heç də az olmayan bir rol oynayır. Mən iddia edirəm ki, heç bir digər sənət növü tənha ağılı və bədəni başqa bir həyat yaşamaq üçün biri-birinə belə tikib-bağlaya bilməz. Bu isə belə bir əminlik yaradır ki, insan mövcudluğunu, ən azı, milyonçunun milyona olan nisbətində də çox görünməlidir.

Mən büllur saraydan və bizim tədqiqatlarımızın hə birinin əlahiddə əhəmiyyətindən danışıram. Roman haqqında bir balaca danışandan sonra əlavə etməliyəm ki, həmin tədqiqatlar hamısını bir yerdə cəmləyir, ədəbiyyat isə yerdə qalanlarla birləşir. Məsələnin kəskin qoyuluşu zamanı məlum olur ki, biz, əslində, iki problemlə üzləşmişik: biz ya özümüz özümüzü yer üzündən siləcəyik, ya da planetdəki münbit şəraiti tədricən azaldaraq, nəhayət, heçə endirib onu xarabazara çevirəcəyik. Problemlərin qarşılıqlı surətdə çox ciddi olduqlarına işarə vuran yazıçı sizə soyuq rahatlıq gəti-rirmi? Problemlərdən biri – anı olaraq baş verə biləcək fəlakət burada müzakirə olunmur. Bu tribunadan atom əleyhinə

yönəlmiş açıq mühazirə söyləsəydim, mənim tərəfimdən bu, bir məsuliyyətsizlik olardı, əgər bizi gözləyən təhlükələri görməməzliyə vurub əhəmiyyət verməsəydim, tarixin indiki döñəmində başqa bir məsuliyyətsizliyə yol vermiş olardım. O təhlükələrin nədən ibarət olduğunu siz özünüz də yaxşı bilirsiniz. Adətən olduğu kimi, deyiləsi mümkün olmayan bir gün deyilir, ağlaşımaz fikirdir, amma biz Şekspirə üz tutmaq məcburiyyətindəyik və mən ancaq Hamletin kəllə ilə olan səhbətindən sitat gətirə bilərəm: “Sənin bu kinayəli gülüşün kimi məsxərəyə qoyur? Tamam sallaq bir çənə? Sən indi mənim xanımının otağına get və ona de ki, qoy bir az da çox boyansın, bu iltifata görə o gəlməlidir; qoy bu kəlləyə baxıb gülsün”.

O qadına qarşı ədalətsizliyə yol vermişəm, çünki burada hər forma və ölçüdə, müxtəlif cinsdən olan kəllələr ola bilər. Mən səthi danışırıam. Hər hansı başqa müəllifdən gətirilən sitat bütün eybəcərliyi aça bilmir və bu da başqa faktın poeziyasıdır. Mən bu təhlükə barədə deməliyəm və artıq demişəm, çünki bundan da az deyə bilmərəm. Bu məsələyə aidiyyəti olan hər şeyi eləmişəm.

O biri təhlükəyə qarşı mübarizə aparmaq daha çətinidir. Başqa bir laureatdan sitat gətirsəm, bizim yarışmamız bərk zərbə ilə yox, cingilti ilə qurtarardı. Haradasa, altmış ildən çox, yetmiş ildən isə az olar ki, mən bir ecazkar yer tapdım və oranı zəbt elədim. O yer ölkəmizin qərb sahil-lərindədir; dənizin qıraqındakı qayaların arasındadır. Mən Yerin, Ayın və Günəşin ecazkar qarşılıqlı təsiriyələ lap erkən yaşlarımıdan tanış olmuşam, mən müşahidə aparır, əylenirdim, eyni zamanda əmin idim ki, uzaq məsaflədən o təsirin zərər yetirmədiyi elmi cəhətdən sübut olunub. Ayın elə bir xüsusi fazası var ki, o məqamda dənizin çəkilməsi daha çox davam eləyir deyə, mənim indi mağara kimi xatırladığım bir oyuğun üstü açılırdı. Qayaların ətrafi və onların arasındaki gölməçələr müxtəlif canlılarla doluydu. O gölməçələrdən biri uzaqda, dənizin lap dərin yerində əmələ gəlirdi deyə tətildə olduğum və yaxın ərazidə məskunlaşdığını həmin dövrdə onu vur-tut bir, yaxud iki dəfə göy-



Inventas vitam
juvat excusisse
per artes

dən olan təsirin nəticəsində görə bilirdim; həmin o axırıncı və sirlı çökəkdə elə canlılar vardı ki, mən onlara heç yerdə rast gəlməmişdim. O, özünəməxsus məşgülüyyəti mən indi də xatırlayıram, hətta hiss eləyirəm, amma təəssüf ki, təsvir eləyə bilmirəm; həyəcan, simpatiya, yaxud hala acımaq deyildi o, qəribəliklər və sirlərlə dolu olan canlı varlıqlarla köhnə tanışlarsayağı ehtiraslı bir görüş idi. Tam əminliklə deyə bilərəm ki, mən özüm nə qədər real idimsə, onlar da o qədər real idilər. Sanki, o yer bizim yaşadığımız dünyyanın mərkəziydi və düz qarşısında dayanmışdı ki, mən əlimi uzadıb ona toxuna bilim, gözümlə görə bilim. Sakit suyun son düyümlərində, cəmisi bir əl eni boydakı məsa-fədə onlar boz, yaşıl və al-qırmızı rəngdə çiçəklər açırdılar, hiss olunacaq dərəcədə canlıydılar – bu, bir kəşf idi, yiğincəq idi, maraq və zövqdən daha artıq idi. Bu, həyat idi, şirldayaraq geri qayıtmaqdə olan suyun ilk dalğaları onları eybəcər hala salıb gizlədənəcən o varlıqlarla birlikdə mənim də sevincim aşib-dاشırdı. Mənim yay tətilim başa çatandan və İngiltərədə mümkün olan qədər dənizdən uzaqlaşandan sonra mağarayla bağlı xatırələrimi şəxsi xəzinəm kimi özümlə gəzdirirdim; yox, hansısa qeyri-adi bir fəndin köməyiylə mən o qəribə çiçəklər açan varlıqları və mağaranı götürüb özümlə aparırdım. Yuxulu gecələrdə mən görünməmiş qorxu içində ayın fazalarını hesablayır, fikrən də olsa geri qayıdır, sürüşüb yixılır, durur, qayalardakı otlarin arasıyla dırmasırdım. Bəzən hətta çox uzaqda olsam da, bir də baxırdım ki, mağaranın qarşısında dayanmışam, su geri çəkiləndə bizim ümumi evimiz olan dünyyanın ecəzkar gözəlliyyindən zövq alıb, hansı yollasa sakitləşərək ay işığı-nın parıltısını müşahidə edirəm.

Mən o vaxtdan bəri geri qayıtdım. Sanki, elə o vaxtkı kimi qalmış oyuq hələ də öz yerindədir və əgər su çəki-ləndə kifayət qədər qabağa əyilib baxsanız, onun içərisini görə bilərsiniz. Artıq orada yaşayış yoxdur. Orada hər şey tərtəmizdir, nə qədər gülünc görünən də, hər halda, qum da tər-təmizdir, su da, qaya da. Canlı məxluqların bir dəfə yapışlığı yerdə göz çuxuruna oxşayan iki yeyilmiş deşik

qalıbdır, siz hətta özünüzü sadəlövhüyü vurub elə hesab eləyə bilərsiniz ki, kəllə sümüyünə baxırsınız. Həyat əlaməti yoxdur.

Bu, bir təbii prosesmi idi? Bəlkə, neft idi? O nə idi: yəqin, çirkab suyu, ya da zəhərli, kimyəvi maddə olub ki, mənim uşaqlıq illərimin sehrli, ecazkar parçasını belə amansızlıqla məhv eləyib? Mən heç nə deyə bilmərəm, desəm də, mənası yoxdur. Bu, əslində, bizim yaşamalı olduğumuz yeganə planeti necə viran qoyduğumuzu göstərən milyonlarla faktdan yalnız biridir.

Yaxşı, bəs belə olan halda ədəbiyyat nə deməlidir? İndi bizim kompüterimiz və süni peyklərimiz var, elə ağıllı keşflər eləmişik ki, onların köməyiylə uzaq planetlərə mürəkkəb mexanizmlər kompleksi göndərib oradan məlumat ala bilərik. Bax belə. Bütün bu məsələləri siz məndən də yaxşı bilirsiniz. Ədəbiyyatın əlində ancaq söz var, bu isə insanın ilk dəfə öz bənzərini qaya üstündə oyarkən istifadə elədiyi daş balta, yumşaq misdən düzəldilmiş çapacaq kimi primitiv bir alətdir. Bu alət silisium qırıntılarından ibarət olan cism-lərin arasında dayanmış adamın nə barədə düşündüyünü çox zəif ifadə edir. Amma gəlin Çörçilli yada salaq. Bəzi utanmaz tənqidçilərin iddialarına rəğmən, Nobel mükafatını o nə poeziyaya, nə də prozaya görə almayıb. Çörçill Nobel mükafatını, haradasa, birsəhifəlik sadə cümlələrdən ibarət olan faktın poeziyasına görə alıb. O illərdə yaşamış bizlərdən hər kəs bilir ki, Çörçill faktının poeziyası tarixi dəyişirdi.

Deyəsən, yumşaq misdən olan çapacaq elə də küt alət deyil. İlahi qüvvəyə olan həqiqi inamin, məharətin, ehtirasın və yazılıçının alın yazısı sayəsində söz bütün dünyada ən qüdrətli silah olduğunu sübut eləyə bilər. Söz adamları bir-biriylə danışmaq üçün hərəkətə getirə bilər, ona görə ki, onun təsiri heç də yazılıçının fikirlərində olduğu qüvvəyə bərabər deyil – siz bir baxın görün dünyanın nə böyük hissəsi fikirləşir! Söz imkan verir ki, bir adam o biriyə danışın, kimsə küçədə öz dostuya o qədər söhbət eləsin ki, zərif dalğalar okean qabarmasına çevrilib bütün millətləri ağaşuna alsın – sağlam şüurdan, ya da ki hər ehtimala qarşı



Inventas vitam
juvat excusisse
per artes

ehtiyatı əldən verməmək üçün inzibatçılar və danışçı aparanlar artıq buna göz yuma bilmirlər, çünkü millətlər, həqiqətən də, bir-biriyələ danışır. Ümid var ki, biz daha təmkinli və uzaqqorən ola bilərik, təbiet nemətlərindən yalnız özümüzə lazım olan qədər götürüb istifadə edərik. Buna kitabların, hekayələrin, poeziyanın, mühazirələrin köməyi ilə nail ola bilərik, bəşər qulağına sahib olan bizlər insanı tərpədib qənaəticil və müharibəsiz bir dünyanın riskli təhlükəsizliyinə az da olsa yaxınlaşdırıa bilərik. Bunu açıq təbliğata məxsus olan mexaniki konstruksiyaların köməyi ilə etmək mümkün deyil. Bunu mən özüm də bacarmıram, insanın öz əməlini dərk eləməsinə kömək edə biləcək hekayələr yaza bilmərəm, amma bu işi bacaran başqa adamlar var və onlar az deyil. Belələri həmişə olur. Bizə daha çox humanizm, daha çox qayğı, daha çox sevgi lazımdır. Bütün bunları siyasi sistemin doğuracağını gözləyənlər var, elələri də var ki, sevginin siyasi sistemi yarada biləcəyini gözləyir. Mənim şəxsi inamıma görə, gələcəyin həqiqəti, haradasa, bu iki gözləntinin arasında olmalıdır, biz insan olub özümüzü humanist kimi aparmalıyıq ki, dələşib çəşaq, hərdən də təsadüfən nəcabətli və cəsarətli olaq, hərdən sarsaqlayaq, o vaxtacan alçاقcasına ağıllı olaq ki, planetimizin zorlandığının necə ağılsız bir hərəkət olduğu görünə bilsin.

Biz qəribə məxluquq. Beş yüz il bundan əvvəl vəfat etmiş bir qadın – Yuliana Norviç barədə fikirləşirəm. O qadın fikrən qəribə bir məqamda yaxalanmışdı: ovucun içində yerləşə biləcək qoz boyda bir şeyi göstərib ona demişdilər ki, bu, Yer kürəsidir. Orada baş verə biləcək qəribə və dəhşətli hadisələr barədə danışmışdılar ona. Nəhayət, lap axırdı bir səs ona demişdi ki, bu, Yer kürəsidir, hər şey düzələcək, hər şey yaxşı olacaq.

Amma spiritizmin köməyi olmadan da biz indi Yer kürəsinin – Anamız Yerin kosmik fəzada gözəl bir mirvari olduğunu görürük. Yer kürəsindəki sərvətlərin qeyri-məhdud olduğunu və üzərində yaşamalı olduğumuz planetin limitsiz sahəyə malik olduğunu fərz etməklə çox böyük

xətaya yol vermişik. Biz böyük, mavi planetin övladlarıyız. Anamız Yer kürəsinin, Günəş sisteminin və eləcə də bütövlükdə kainatın bir parçasıyıq. Parlaq şölə saçan faktın poeziyasında isə biz ulduzların övladlarıyız.

Deyirəm, mən bir az aşağı ensəm yaxşıdır. Çörçill, Yuliana Norviç, Ben Conson, hələ Şekspiri demirəm – aman Allah, bu yiğincəqdə gör kimlər var! Şan-şöhret artır və azalır, ən parlaq dəfnə yarpaqları da solur. Yuli Sezar işin çəmini bilən adam idi. Bildiyimiz kimi, Yuli Sezar kimi tanınan feldmarşal lord Sezar öz keçəlini örtmək üçün başına dəfnə yarpağından çələng qoyurdu. Əsl tərifəlayiq laureat o olardı ki, özü dəfnə çələnginin nəyi gizlətdiyini və həm də təkcə keçəlliyi gizlətmədiyini yaxşı bilsin. İttiham edəndə o adam unutmamalıdır ki, yersiz ciddiyyət lazım deyil. Xoşbəxtlikdən, spiritizmdir, yoxsa nədir – ona ad vermək fikrində deyiləm – məni əmin edir ki, cisimlərin cərgəsində çox kiçiyəm. 1983-cü ilin Nobel mükafatına layiq görülədəyüm xəbərini eşidəndən sonra bir əyalət şəhərinə gedib maşınımı icazə verilməyən yerdə saxladım. Maşını bir neçə dəqiqəliyə tərk edib geri qayıdanda gördüm ki, pəncərə şüşəsinə talon yapışdırılıb. Görkəmindən hədə-qorxu yağan bir qadın – nəqliyyat müfəttişi maşınının yanında dayanmışdı. Divardakı yazını göstərib dedi: “Siz bəyəm oxuya bilmirsiniz?”

Xəcalət çəkdim, maşına oturub lap yavaş sürətlə dən-gəni buruldum. Səkidə dayanmış iki yerli polis gördüm.

Maşını onların qarşı tərəfində saxladım, dayanacaq talonumu plastik üzlükdən çıxartdım. Polislər yolu keçib mənə tərəf gəldilər. Dedim ki, vacib işim var, inzibati bina-yə gedib cəriməni orada ödəyə bilərəmmi?

– Yox, ser, – rütbəcə böyük olan polis dedi, – mənə elə gəlir ki, siz oraya gedə bilməyəcəksiniz.

Polis belə deyib, adətən, polislərin zərərsiz və çox sadəlövh adamlar üçün ehtiyatda saxladıqları qəşəng təbəssümlə gülməsədi. Sonra da talonun üstündəki düzbucaqlının yuxarı tərəfində yazılmış “göndərənin adı və ünvanı” sözlərini göstərdi.

Uilyam Qolding NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excolusse
per artes

– Siz öz adınızı və ünvanınızı bura yazmalısınız, – polis dedi. – Burada göstərilən ünvandakı ədliyyə məməruna on funt-sterlinq ödəməlisiniz. Sonra həmin ünvanı üz qabığının sol tərəfinə yazın, sağdan yuxarıdakı künçə isə on yeddi pennilik poçt markası yapışdırıb poçt ilə göndərin. Biz sizi Nobel mükafatına layiq görülməyiniz münasibəti ilə təbrik edirik.

Uilyam Qolding NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excolusse
per artes

MİLÇƏKLƏR KRALI
(roman)

MİLÇƏKLƏR KRALI

(roman)

Atama və anama ithaf edirəm

I fəsil **BALIQQULAGI SƏSİ**

Qayadan aşağı enən sarışın oğlan sonuncu metrləri də arxada qoyandan sonra laquna tərəf yönəldi. Məktəbli sviderini soyunub əlində tutaraq sürüyə-sürüyə aparırdı, saçları, elə bil, alnına yapışmışdı. Onu dövrələyən açıqlıq ərazi – uzunsov tala cəngəlliyyin içində soxulmuşdu, elə də istiydi, elə bil, hamam idi. Dolam-dolaşiq lianaların və ağac budaqlarının arasıyla güclə birtəhər irəliləyirdi. Qəflətən sarı-qırımızı rəngli bir quş iblis səsinə oxşayan səs çıxardıb göyə qalxdı, başqa bir quş onun səsinə səs verdi.

– Ey, – kimsə dedi, – bir dəqiqə gözlə!

Talanın qırğındakı ağacın budaqları titrədi, yerə töküü-lən yağış damcıları tappıldı.

– Bir dəqiqə gözlə, – bayaqqı səs dedi. – Mən burada ilişmişəm.

Sarışın oğlan ayaq saxladı, avtomatik bir jestlə corablarını yuxarı elə çəkdi, elə bil, bura cəngəllik deyildi, Londonun ətrafindakı hansısa qraflıq idi.

Yenə səs gəldi:

– Lianalar əl-ayağıma elə dolaşıb ki, tərpənə bilmirəm.

Səs yiyeşi üzügeri yeriyərək çirkli gödəkcəsini kol-kosdan aralayıb açıqlığa çıxdı. Onun çılpaq, dolu qılçalarını diz tərəfdən tikanlar ciziq-ciziq eləmişdi. Oğlan aşağı əyildi,



tikanları ehtiyatla çıxardıb geri döndü. Boyda sarışın oğlan-dan balacaydı, amma çox kök idi. Ayağını qoymaq üçün daha təhlükəsiz yer axtararaq qabağa gəldi, eynəyinin qalın şüşələrindən baxdı.

– Meqafonlu kişi hani?

Sarışın oğlan başını silkələdi.

– Bura adadır. Hər halda, mən hesab eləyirəm ki, bura adadır. Dənizin içində rifdir. Çox güman ki, burada yaşlı adam yoxdur.

Kök oğlan qorxan kimi oldu.

– Pilot var idi axı. Amma sərnişin salonunda deyildi o, qabaqdakı kabinədəydi.

Sarışın oğlan gözlərini qıyıb rifə baxırdı. Kök oğlan davam elədi.

– Başqa uşaqlar da var idi, onlardan, yəqin ki, kimlərsə xilas olubdur. Xilas olmalıydılar da, elə deyil?

Sarışın oğlan bacardıqca suya yaxın yolla gedirdi. Özünü tox tutmağa çalışırdı, əsla maraqlanmayan adam kimi də görünmək istəmirdi. Kök oğlan isə əl çəkməyib tələsik onun arxasında düşdü.

– Deməli, belə çıxır ki, burada bir nəfər də olsun yaşlı adam yoxdur?

– Ola bilsin.

Sarışın oğlan bu sözü ciddi ədayla dedi və təmin olunmuş eqoizm dərhal da özünü bürüzə verdi. Talanın ortasında əllərini yerə qoyub, başı üstə dayandı, dişlərini ağardıb gözünə baş-ayaq görünən kök oğlana baxaraq güldü.

– Yaşlı adam yoxdur!

Kök oğlan bir anlığa fikrə getdi.

– O pilotu deyirəm.

Başı üstə dayanmış sarışın oğlan ayaqlarını yerə qoyub buğlanan torpağın üstündə oturdu.

– Bizi bura atandan sonra uçub getməliydi. Burada yerə enə bilməz. Təkərli təyyarələr belə yerə enmir.

- Bizə hücum elədilər.
- Görəsən, o qayıdır gələcək?
- Kök oğlan başını silkəldədi:
 - Biz aşağı enəndə mən pəncərələrin birindən baxırdım, təyyarənin o biri tərəfini gördüm, alov da onun içindən çıxırdı.
- Kök oğlan talanı başdan-ayağa nəzərdən keçirdi.
- Kabinet bax elə oldu.
- Sarışın oğlan əlini uzadıb budağın tilişkəli qırığına toxundu. Bir anlığa hətta elə bil, maraqlandı.
- Bəs sonra nə oldu? Hara getdi?
- Tufan onu çəkib dənizə apardı. Ağacların budaqları sınbı tökülübsə, təhlükəlidir. Yəqin ki, onun içində uşaqlardan hələ də kimsə qalıb.
- Kök oğlan bir müddət tərəddüd elədi, sonra yenidən danışdı:
- Sənin adın nədir?
- Ralf.
- Kök oğlan gözlədi ki, onun da adı soruşulacaq, amma tanış olmaq təklifi gəlmədi, Ralf adlanan sarışın oğlanın üzündə qeyri-müəyyən təbəssüm göründü, ayağa durub yenə də laqun tərəfə yönəldi. Kök oğlan dabanqırma onun arxasında getdi.
- Mənə elə gəlir ki, bizimkilərin coxu buralara səpələnibdir. Onlardan kimisə görmüsən?
- Ralf başını silkələyib sürətlə yeridi, budağın üstünə qalxıb guppultuya yerə dəydi. Kök oğlan lap yaxında dayanıb güclə nəfəs alırdı.
- Xalam deyir ki, mənə qaçmaq olmaz, – kök oğlan izah elədi. – Məndə astma var, ona görə.
- Sənin astman da var imiş?
- Hə, astma. Nəfəsim tutulur. O boyda məktəbdə bircə mənim astmam var idi, – kök oğlan bir qədər iftixarla dedi.
- Özüm də üç yaşım olandan indiyəcən eynək taxıram.



Inventas vitam
juvat excusisse
per artes

Kök oğlan eynəyini çıxardıb Ralfa uzatdı, gülə-gülə gözlərini yumub-açıdı və eynəyinin şüşələrini çirkli gödəkcəsiylə silməyə başladı. Daxilən toparlanması və hansıa ağrı hissi onun solğun üz cizgilərini dəyişdirdi. Yanaqlarının tərini silib tələm-tələsik eynəyi burnunun üstünə keçirtdi.

– Orada meyvələr...

Talaya tərəf nəzər saldı.

– Meyvələri deyirəm, mən elə bildim ki...

Eynəyini gözünə taxdı, ayaqlarını sürüyərək Ralfdan aralandı, dolam-dolaşiq yarpaqların arasında oturdu.

– Mən indi gəlirəm.

Ralf ehtiyatla hərəkət edərək budaqların arasında gözdən itdi. Bir neçə saniyə keçməmişdi ki, kök oğlan fisildaya-fisildaya onu haqladı – o da laqunla öz arasındaki axırıncı daldaya tərəf tələsirdi. Sınmış budağın üstündən aşib cəngəllikdən çıxdı.

Sahildə palma ağacları bitmişdi. Onların bəziləri dik dayanmışdı və yaşıl örtükləri yüz fut hündürlükdəydi; bəziləri əyilmişdi, ya da yerə yixilib günün altında qalmışdı. Ağacların altındaki sıx otluq bəzi yerdə yixılmış palmaların yerdən çıxmış kökləriylə qalxıb çevrilmiş torpaq laylarıyla pozulmuşdu. Çürük kokos meyvələri dağılmışdı yerə, otların arasından palma fidanları baş qaldırmışdı. Arxada sıx meşə qaralırdı və bir də açıq tala görünürdü. Ralf bir əliylə boz budaqdan tutmuşdu, suyun parıltısından qamaşan gözlərini qıyıb dayanmışdı. O tərəfdə, buradan bir mil o yandakı rıfin üstündə ağ köpük kılkələnmişdi, onun arxasında görünənən açıq dəniz tutqun-mavi rəngdəydi. Mərcanın əyri-ürrü xətti daxilində laqunun suyu dağ gölündə olduğu kimi sakit idi və tünd-qırmızı rəngə çalırdı. Palma dəhliziylə suyun arasında qalan nazik ayparavari sahil zolağı sonsuzluğa qədər uzanmış kimi görünürdü, Ralfın sol tərəfindən lap uzaqda isə palmalıq, su və sahil qovuşaraq bir nöqtədə birləşirdi; az qala, gözlə görünən isti səngimək bilmirdi.

Ralf dəhlizdən yerə tullandı. Qara ayaqqabıları quma batdı, isti onu qarsaladı. Paltarlarının ağırlığını hiss elədi, ayaqlarıyla zərbə vururmuş kimi, ayaqqabalarını tələsik vurub atdı, cəmi ikicə hərəkətlə corablarını elastik bağıyla birilkdə çıxartdı. Sonra yenə sıçrayıb dəhlizə qalxdı, köynəyini soyundu, bədəninin üstüylə sürüşən palma kölgələrinin altındaki kəllə sümüyü boyda iri kokosların arasında dayandı. Toqqasını açdı, şalvarını və trususunu çıxartdı, lümlüt dayanıb gözqamaşdırın suya və sahilə baxdı.

Cəmi on iki yaşı var idi onun, bir neçə ay da artıq idi, o səbəbdən də uşaqlığa xas olan irəli çıxmış qarnı yox idi artıq, amma hərəkətlərində erkən gəncliyə məxsus çəlim-sizliyin özünü bürüzə verəcəyi qədər böyük də deyildi. Əzələli və enli çıyılınrınə baxıb onun boksçu ola biləcəyini də söyləmək olardı, amma baxışlarının həlimliyi və ağızının quruluşu onun qəlbiyumşaqlığından xəbər verirdi. Palma budağını əliylə yavaşca döyəclədi, elə bil, adanın həqiqətən də mövcud olduğuna özünü inandırmaq istəyirdi, sevincdə güldü və əllərini yerə qoyub başı üstə dayandı. Yenə ayaq üstə düşüb qəddini düzəldərkən hərəkətləri dəqiq yerinə yetirdi, sahilə tullandı, dizi üstə çökdü, hər iki əliylə qum tiğini kürüyüb sinəsinə tərəf yığdı. Sonra qalxıb oturdu, sevinc dolu parlaq gözləriylə suya baxdı.

— Ralf...

Kök oğlan dəhlizdən aşağı enib, lap qıraq tərəfdən stulda otururmuş kimi ehtiyatla oturdu.

— Mən üzr istəyirəm, çox ləngidim. Hamısı mer-meyvə yeməkdəndir.

Kök oğlan eynəyini silib findiq burnunun üstünə qondardı. Eynəyin sağanağı onun burun sümüyünün üstündə dərin iz qoyub narıncı “v” hərfi həkk eləmişdi. Əvvəlcə çox diqqətlə Ralfın qızılı rəngə çalan bədəninə baxdı, sonra da başını aşağı salıb əynindəki paltara baxdı. Sinəsinin üstündən keçib yuxarı qalxan ilgəyin dilini əliylə tutdu.



Inventas vitam
juvat excusisse
per artes

– Mənim xalam...

Qətiyyətli hərəkətlə ilgəyi açdı və gödəkcəni başı üstündən dərtib çıxardaraq soyundu.

– Deməli, belə.

Ralf gözaltı ona baxıb dinmədi.

– Mənə elə gəlir ki, bütün uşaqların adını dəqiqləşdirmək lazımdır, – kök oğlan dedi, – siyahı da tutmaq lazımdır. Biz gərək hamını bir yerə yiğaq, yiğincaq keçirək.

Ralf bu eyhamı qulaqardına vurdu və bunu görən kök oğlan məcbur olub yenə özü danişdi.

– Məni nə cür çağıracaqları vecimə də deyil, – kök oğlan öz sərrini açdı, – təki məktəbdə olduğu kimi, ağızlarına gələni danışmasınlar.

Ralf, deyəsən, bir qədər maraqlanan kimi oldu.

– Məktəbdə səni necə çağırırdılar ki?

Kök oğlan ciyinləri üstdən ətrafa boylandı, sonra da Ralfa tərəf əyilib piçildədi:

– Onlar mənə Piqqi deyirdilər.

Bərk gülmək tutdu Ralfi. Sığrayıb ayağa qalxdı.

– Piqqi! Donuz çosqası!

– Ralf, yaxşı də.

Nəsə pis bir şey olacağını hiss eləyən Piqqi əllərini birbirinə sıxdı.

– Mən dedim axı, dedim ki, istəmirəm...

– Piqqi! Piqqi!

Ralf o cür isti havada başladı qumun üstündə rəqs eləməyə, geri çevrilib, qollarını qırıcı təyyarənin qanadları kimi açaraq geriyə dardı və Piqqiyə tərəf şığıyb, guya, atəş açdı:

– Trax, tata-ta-ta!..

Gülə-gülə Piqqinin ayağı tərəfdən qumun üstünə uzandı.

– Piqqi!

Güclə də olsa, Piqqi özünü gülməyə məcbur elədi; bu cür tanışlıq ürəyincə deyildi, amma razılaşdı.

– Bir dəqiqə...

Piqli meşəyə qaçıdı. Ralf da ayağa durub sağ tərəfə qaçıdı.

Sahilin mənzərəsi burada qəflətən dəyişirdi: nəhəng qranit meydanca heç nəyi nəzərə almadan qətiyyətlə meşənin, palma dəhlizinin, qumluğun və laqunun içərisinə soxularaq dörd fut hündürlükdə damba əmələ gətirmişdi. Meydançanın üstü nazik torpaq təbəqəsi və sərt otlarla örtülmüşdü, balaca palmalar onun üstünə kölgə salmışdı. Qranit meydancanın üstündəki torpaq təbəqəsi onların yaxşı inkişafı üçün kifayət eləmirdi və palmalar da, haradasa, iyirmi futa qədər boy atandan sonra yanüstüə yixlib quruyurdu; meydancada çoxlu ağac gövdəsi yıgilmişdi ki, onların da üstündə rahatca oturmaq olardı. Hələ ki yixilmayıb dik dayanan palmalar meydancanın üstündə yaşıl çardaq əmələ gətirmişdi və onun da alt tərəfində laqunun suyunda eks olunan günəş şüalarının əmələ gətirdiyi işıqlı ləkələr titrəşirdi. Ralf qalxıb meydancaya çıxdı: kölgəlik, sərin yer idi bura. Bir gözünü yumdu və gördü ki, onun bədəninə düşən kölgələr də, əslində, yaşıl rəngdədir. Meydançanın dənizə tərəf olan qırğına gəldi, dayanıb suya baxdı. Göz yaşı kimi təmiz suyun dibi görünürdü, tropik su bitkiləri və mərcanlar ona parlaqlıq verirdi. Parlaq, balaca balıqlar ora-bura üzürdüllər. Heyrət içində öz-özünə danışan Ralfın bas səsi eşidildi:

– Ona bax!

Meydançanın arxa tərəfində başqa bir gözəllik var idi. Yaradanın möcüzəsi idi: tayfunun, ya da Ralfın ilk gəlişiyə eyni vaxtda baş vermiş tufanın gücüylə laqunun içərisində qumdan bənd yaranmışdı və beləliklə də, lap uzaq kənarı qırmızı qranitlə məhdudlaşan dərin və uzun bir hovuz əmələ gəlmişdi. Ralf artıq bilirdi ki, kənardan baxmaqla suyun dayaz-dərinliyini müəyyən eləmək olmaz, odur ki indi də sevinci çox çəkməyə bilər. Amma adanın forması düzgün idi və qeyri-adi hovuzu çox yüksək qabarmalar vaxtı su basa



Inventas vitam
juvat excusisse
per artes

bilərdi. Hovuzun bir tərəfi o qədər dərin idi ki, rəngi tünd-yaşla çalırdı. Otuz yarda¹ qədər məsafədə hovuz sahəsini çox diqqətlə yoxlayandan sonra Ralf suya baş vurdu. Su istiydi və sanki, o, böyük bir vannada üzürdü.

Piqqi gəlib çıxdı, qayanın qırığında oturub Ralfin yaşıł və ağ görünən bədəninə həsədlə baxdı.

– Heç də pis üzmürsən!

– Piqqi.

Piqqi ayaqqablarını və corablarını çıxardı, onları səli-qəylə daşın üstünə qoydu, ayağının ucunu suya salıb dedi:

– İstidir!

– Bəs nə bilirdin?

– Mən heç nə bilmirdim. Mənim xalam...

– Yenə başladı: xalam, xalam...

Ralf suya baş vurub gözlərini açıq saxlayaraq suyun altında üzürdü. Hovuzun qum bəndinə tərəf olan qırığı tut-qun görünən təpənin yamacına oxşayırırdı. Arxası üstə çevrilib burnunu sıxdı, qızılı günəş şüaları onun sıfatində oynasdı və sinib çilik-çilik oldu. Şalvarını soyunmağa başlayan Piqqi qətiyyətli görünürdü. Tezliklə çılpaqlanıb anadangəlmə lüt oldu: solğun və kök bədəni var idi. Ayaqlarının ucunda yeri-yərək hovuzun qumsal tərəfinə getdi və boğazınacan çatan suyun içində oturub Ralfa baxdı, qırurla güldü.

– Üzməyəcəksən?

Piqqi başını silkələdi.

– Üzə bilmərəm. Mənə olmaz. Astmam...

– Bunun astması da var imiş!

Bu atmacanı Piqqi utancaq dəyanətlə qulaqardına vurdu.

– Yaxşı üzürsən.

Ralf suda çapalayıb arxası üstə çevrildi və üzügeri üzdü, ağzını su ilə doldurub yuxarı fişqirtdi. Sonra sinəsini yuxarı qaldırıb dedi:

¹ Yard – 91, 44 sm-ə bərabər ingilis uzunluq ölçüsü

– Beş yaşım olanda üzürdüm. Atam öyrədib. Mənim atam hərbi dəniz qüvvələrində xidmət eləyir, komandirdir. İşdən icazə alıb gələcək, bizi buradan xilas eləyəcək. Sənin atan nəçidir?

Qəflətən Piqqinin üzü qızardı və tələsik dedi:

– Mənim atam ölüb, anam isə...

Eynəyini çıxardıb boylandı ki, görsün onu silib-təmizləməyə bir şey tapa bilirmi.

– Mən xalamgildə qalıram. Xalamin şirniyyat dükanı var. Bilirsən, nə qədər konfet yemişəm? Doyunca yeyirdim. Sənin atan bizi nə vaxt xilas eləyəcək?

– İmkən tapan kimi gəlib bizi xilas eləyəcək.

Piqqi hovuzdan çıxdı, suyu damcılaya-damcılaya ana-dangəlmə lüt dayanıb eynəyinin şüşələrini corabıyla silib təmizlədi. Səhər vaxtının istisində yalnız rifə çırılıb parçalanın dalğaların nəriltisi eşidilirdi.

– Atan haradan bilir ki, biz buradayıq?

Ralf suda əl-qolunu boşaltdı. Laqunun parıltısını kölgələyən yuxu ilgima oxşayan bələk kimi onu ağuşuna almaqdaydı.

– O, haradan biləcək ki, biz buradayıq?

– Ona görə ki, – Ralf fikirləşdi, – ona görə ki, ona görə ki... Rıfdən gələn uğultu çox uzaqlaşmışdı.

– Aeroportda deyəcəklər ona.

Piqqi başını buladı, eynəyini gözünə taxıb, şüşələrini parıldadaraq Ralfa baxdı:

– Yox. Eşitmədin pilot nə dedi? Atom bombası barədə danışındı. Hamısı ölüb.

Ralf sudan çıxdı, Piqqiyə baxa-baxa qeyri-adi problem barədə fikirləşdi.

Piqqi inadkarlığından əl çəkmirdi.

– Bura adadır da, elə deyil?

– Mən qayaya dırmaşdım, – Ralf tələsmədən dedi, – hesab eləyirəm ki, bura adadır.



Inventas vitam
juvat excusisse
per artes

– Onların hamısı ölübdür və bura adadır, – Piqqi dedi.
– Heç kim bilmir biz buradayıq. Sənin atan da bilmir, heç kim bilmir...

Onun dodaqları titrədi, eynəyi dumanla örtülüb tutqunaşdı.

– Biz ölenəcən burada qalacağıq.

Bu sözdən sonra, elə bil, isti daha da artdı, hətta təhlükəli dərəcədə ağırlaşdı, laqun da gözçixardan parıltısıyla onlara hücum elədi.

– Paltarım o tərəfdədir, mən getdim ora, – Ralf mızıl-dandı.

Od kimi şaxiyib qəddarcasına yandıran günün altında qumun üstüylə gedib meydançanı keçdi, ora-bura səpələnmiş paltarlarını tapdı. Boz köynəyi yenidən əyninə geyinmək nəsə çox xoş gəldi ona. Meydançanın qıraqına qalxıb, yaşıł kölgənin altında, daha rahat hesab elədiyi budağın üstündə oturdu. Pal-paltarının çoxusunu qoltuğunun altında tutan Piqqi də yuxarı qalxdı və laquna üzbezüz daşın üstündə çox ehtiyatla oturdu; sudan əks olunan günəş şüaları onun bədənində oynasıdı.

Dərhal dedi:

– Biz o biri uşaqları tapmalıyıq. Nəsə eləmək lazımdır.

Ralf heç nə demədi. Bura mərcan adasıdır.

Günəşdən daldalanaraq Piqqinin dediklərinə fikir vermədən xəyalə dalmışdı Ralf.

Piqqi əl çəkmirdi:

– Səncə, bu adada biz neçə nəfərik?

Ralf irəli gedib Piqqinin böyründə dayandı.

– Bilmirəm.

Arabir qalxan meh isti ilgimin altındakı suyun hamar səthiyilə sürüñürdü. Mehin nəfəsi meydançaya çatanda palma yarpaqları piçıldı şəhərdi; sulardan əks olunan günəş şüalarının tutqun ləkələri kölgəlikdəki uşaqların bədənində qanadlı parlaq varlıqlar kimi sürüñüb hərəkət eləyirdi.

Piqqi başını qaldırıb Ralfa baxdı. Ralfin üzünə düşən kölgələrin hamısı baş-ayaq çevrilmişdi; kölgələr yuxarıdan yaşıł, aşağıdan – laqun tərəfdən parlaq işıqlıydı. Şüa ləkələri Ralfin saçlarının arasında sürünür, oynasırdı.

– Biz nəsə eləməliyik.

Ralf Piqqiyə baxdı.

Axır ki, dəfələrlə, ancaq sonacan təsəvvürdə canlandırla bilməyən yer tapılmışdı. Ralfin dodaqları sevinc təbəssümüylə aralandı, Piqqi isə bunu ehtiram mənasında öz hesabına yazaraq sevinclə güldü.

– Əgər bu, həqiqətən də, adadırsa...

– O nədir?

Ralf gülməyini kəsib laqun tərəfi göstərdi. Saçaqlı su otalarının arasında sarı bir şey var idi.

– Daşdır.

– Yox, balıqqulağıdır.

Piqqi birdən-birə xeyirxah həyəcan içində coşdu.

– Düzdür, balıqqulağıdır. Beləsini mən bir dəfə görmüşəm. Bir nəfərin divarında görmüşəm. Amma o adam buna buynuz deyirdi. Deməli, o, buynuzu üfürürdü, sonra anası gəlirdi. Çox bahalı şeydir.

Ralfin düz elə böyründə balaca palma ağacı laqunun üstünə əyilmişdi və öz ağırlığıyla nazik torpaq təbəqəsini dartıb elə qaldırmışdı ki, ağaç tezliklə yixilmalıydı. Ralf dartıb palma budağını qopartdı, onu suya soxub-çıxardaraq nəsə eləməyə çalışdı; rəngbərəng balıqlar çırpınib ora-bura qaçdilar. Piqqi təhlükəni unudaraq lap qabağa əyildi.

– Yavaş! Sındırarsan.

– Əl çək görüm.

Ralf danişsa da, fikri dağınıq idi. Balıqqulağı cəlbediciydi, qəşəng idi və əla da oyuncaq idi; amma gündüz vaxtinin canlı illüziyaları onunla Piqqinin arasında dayanmışdı, əslində, Piqqiyə orada yer yox idi. Budaq əyildi, balıqqula-



Inventas vitam
juvat excusisse
per artes

ğını otluğun qırığına itələdi. Ralf bir əlindən dayaq nöqtəsi kimi istifadə eləyib, o biri əliylə budağı o qədər aşağı basdı ki, nəhayət, suyu damcılayan balıqqulağı yuxarı qalxdı və Piqqi də qəflətən əl atıb onu havada tuta bildi.

İndi balıqqulağı əllə toxunmaq mümkün olmayan və yalnız baxmaqdan ötrü olan bir şey deyildi artıq. Ralf həyəcanlandı. Piqqi dil-dil ötdü:

– ...buynuz çox bahalı şeydir. Burada bilirsən neçəyədir bu? Çox bahadır, ço-ox, lap çox... Di gəl ki onların bağındakı divardan asılmışdı bu, mənim xalam da...

Ralf balıqqulağını Piqqidən aldı, balıqqulağının içindən süzülən su onun əlinə axdı. Orada-burada narıncı rəngə çalan ləkələri olan tünd-sarmıtlı rəngdəydi balıqqulağı; onun çəhrayı dodaqlı ağızından başlayaraq spiral kimi gövdəsinə sarınan və üstündə qabarıq, zərif naxışları olan on səkkiz burum balaca deşikli nazik ucuna doğru azalıb yox olurdu. Ralf silkələyib buynuzun içindəki qumu təmizlədi.

– İnək kimi mələyirdi, – Piqqi dedi. – Onu deyirəm, o oğlanın ağ daşları da var idi, içində yaşıł tutuquşu olan quş qəfəsi də var idi. Ağ daşları, əlbəttə, üflənirdi, – Piqqi nəfəsini dərmək üçün fasılə verdi və Ralfın əlində parıldayan balıqqulağını sığalladı.

– Ralf!

Ralf başını qaldırıb ona baxdı.

– Biz bundan istifadə eləyib o biri uşaqları çağırıa bilərik.

Bir yerə yığışardıq. Səs eşidən kimi gələcəklər.

Piqqi Ralfın üzünə gülümsədi.

– Sən özün də bu fikirdəydin, eləmi? Ona görə də buyunu sudan çıxartdın.

Ralf sarışın saçlarını alnından geri elədi.

– Sənin dostun bunu necə üfürürdü?

– Necə deyim, elə bil, tüpürürdü, – Piqqi dedi. – Ast-mam var deyə, buynuzu üfürməyi xalam mənə qadağan eləmişdi. Oğlan deyirdi ki, aşağıdan, – qabağa çıxmış qarnının

üstünə qoydu əlini, – bax, buradan üfürmək lazımdır. Sən bir cəhd elə, Ralf. O biri uşaqları çağır.

Ralf inamsız halda balıqqulağının nazik tərəfini ağızına yaxınlaşdırıb üfürdü. Nəsə bərk bir səs çıxdı, dərhal da kəsildi. Ralf dodaqlarının duzlu suyunu silib bir də üfürdü. Balıqqulağı isə susurdu.

– Bilirsən, elə bil ki, üfürürdü o...

Ralf dodaqlarını büzdü, nazik hava axınıni balıqqulağının içində üfürdü. Partılıya oxşayan zəif səs çıktı. Uşaqlar gülməkdən uğunub getdilər və hər gülüş dalğası səngiyən kimi növbəti dalğa qalxanacan davam eləyən nisbi sakitlik vaxtı Ralf balıqqulağını üfürməkdə davam elədi, hər dəfə də eyni səs çıxdı.

– Bax, buradan üfürürdü o, aşağıdan.

Ralf, axır ki, neyləməli olduğunu başa düşdü və diafragmadan gələn havanı balıqqulağının içində üfürdü. Balıqqulağı dərhal dilə gəldi. Dərin və sərt tonallıqlı səs uğuldayaraq palmaların altıyla meşənin ən dalda və keçilməz dolanbaclarınacan yayıldı, dağın narıncı, qranit daşlarına dəyib əks-səda verdi. Ağacların başından dəstə-dəstə quşlar bulud kimi havaya qalxdı. Kolluqda nəsə qışqırıb qaçıdı.

Ralf balıqqulağını dodaqlarından araladı:

– Oy, da-a!..

Onun adı səsi buynuzun güclü səsiylə müqayisədə piçilti kimi səsləndi. Ralf buynuzu dodaqlarına yaxınlaşdırıb dərindən nəfəs aldı və yenə üfürdü, yenə həmin not səsləndi, bir az da güc verdi, səs xeyli güclənib əvvəlkiylə müqayisədə bir oktava yüksəyə qalxdı, adamın beyininə işləyən gərənay səsinə çevrildi. Piqqi qışqırıb nəsə deyirdi, onun üzü gülür, eynəyinin şüşələri parıldayırdı. Quşlar qaqqlıdaşdı, balaca heyvanlar qaçıdı. Ralfın nəfəsi çatmadı, səs bir oktava aşağı endi və güclü hava axınına çevrildi.

Buynuz susdu, elə bil, hansısa heyvanın köpək dişıydi, parıldayırdı. Gərgin üfürdükdən sonra Ralfın üzü qızarırıb



qaralmışdı, quşların səsi və qayalardan qopan əks-səda adanı başına götürmüştü.

— Merc gələrəm ki, bu səs çox uzağa getdi.

Ralf nəfəsini dərib, balıqlıqulagini üfürərək bir neçə qısa səs də çıxartdı.

Piqqi piçildadi: "Ora bax, biri çıxdı".

Haradasa, yüz yard o tərəfdə, palmaların arasından bir uşaq sahilə çıxdı. Altı yaşlarında, sarışın, top kimi sağlam uşaq idi, paltarı cirilmişdi, sir-sifəti meyvə şirəsiylə boyanmışdı. Məlum məsələyə görə şalvarını aşağı salmışdı, amma onu necə lazımdır yuxarı çəkib düymələməmişdi. Oğlan palma dəhlizindən tullanıb qumluğa çıxanda şalvari sürüşüb dizindən aşağı düşdü; uşaq şalvari qaldırmaq əvəzinə, ayaqlarını dartıb çıxartdı, adlayıb üstdən keçdi və tələsik meydançaya tərəf getdi. Yuxarı qalxmaqdə Piqqi ona kömək elədi. Ralf isə meşədən səslər eşidilənəcən buynuzu üfürdü.

Təzə oğlan Ralfin qarşısında çömbəltmə oturub parlaq gözləriylə ona baxdı. Ralfin nəsə vacib bir işlə məşğul olduğuna əmin olandan sonra razı qaldı və əlinin yeganə təmiz barmağını ağızına soxdu.

Piqqi ona tərəf əyildi.

— Adın nədi?

— Connı.

Piqqi oğlanın adını öz-özünə mızıldadı, sonra da ucadan dedi ki, Ralf da eşitsin. Amma Ralf bərk məşğul idi — buyunu üfürürdü deyə maraqlanmadı; olduqca güclü səslər çıxara bildiyinə görə duyduğu zövqdən sifəti qaralmışdı, ürəyinin üstü tərəfdən köynəyi titrəyirdi. Meşədən gələn səs-küy yaxınlaşmaqdı.

Sahildə həyat əlamətləri görünməyə başladı. İsti havanın altında titrəyən uzun sahil qumluğu çox şeyi gizləyirmiş: uşaqlar od kimi qızıb sükuta qərq olmuş qumların üstündən keçərək meydançaya tərəf gedirdilər. Yaşca Connidən

böyük olmayan üç oğlan lap yaxınlıqdan çıxdı; onlar meşənin o tərəfindəki ağaclarдан meyvə dərib yeyirmişlər. Yaşa Piqqidən o qədər də kiçik olmayan balaca bir oğlan alçaq pöhrələrin budaqlarını aralayıb meydançaya tərəf gəldi, uşaqların üzünə baxıb gültümsədi.

Uşaqlar ikibir, üçbir gəlirdilər. Connidən nümunə götürüb onlar da yerə yixilmiş budaqların üstündə oturaraq gözləyirdilər. Ralf isə hələ də buynuzu üftürüb qısa, amma kəskin, bərk səslər çıxardırdı. Piqqi uşaqların arasında gəzib bir-bir onların adını soruşur, qaşqabağını töküb yadda saxlamağa çalışırıdı. Əllərində meqafon tutmuş böyüklərin sözünə uşaqlar necə qulaq asırdırlarsa, Piqqinin sözünə də elə əməl eləyirdilər. Uşaqların bəziləri paltarlarını əllərinə alıb lüt gəzirdi, kimisi yarıçılpaq idi, qalanlarının da əynində az-çox paltar var idi: boz, mavi, açıq-qəhvəyi rəngli məktəbli forması geymişdilər, əynində sviter, gödəkcə olanlar da var idi; emblemi, hətta devizi olanlar, zolaqlı corab və sviter geyinənlər də gözə dəyirdi. Budaqların altındakı kölgəlikdə topa-topa yiğmiş uşaqların başları görünürdü: qəhvəyi, sarışın, qara, şabalıdı, kül rənginə çalan saçlarla örtülümiş başlar Mizildaşır, piçildaşırdılar; gözlərini Ralfdan çəkmir, öz aralarında nəsə götür-qoy edirdilər. Nəsə baş verirdi.

Sahilboyu tək-tək, ya da iki bir gələn uşaqlar ancaq ilgim xəttini keçib yaxındakı qumluğa çıxanda görünürdülər; ilk anda qumun üstündə rəqs eləyən yarasayabənzər nəsə bir şey diqqəti cəlb eləyirdi, sonra da onun üzərindəki insan fiquru görünürdü. Qumun üstündə rəqs eləyən yarasa zenitdə dayanmış günəşin basıb yerə sıxlığı və iki tələsən ayaq arasındakı ləkəyə çevirdiyi kölgə idi. Buynuzu üfürməyə başı bərk qarışsa da, Ralf gördü ki, titrəşən qara ləkələrin üstündə gələn sonuncu iki bədən də meydançaya çatdı. Yumrubaş, sarışın saçları at quyuğu kimi sərt olan iki oğlan meydançada yerə sərilib irişərək, it kimi ləhləyə-ləhələyə Ralfa baxdı. Əkiz idi onlar, özləri də o qədər oxşar idilər



Inventas vitam
juvat excusisse
per artes

ki, bu gözoxşayan oxşarlığı görən adam gözlərinə inana bilmirdi. Onlar eyni vaxtda nəfəs alır, eyni vaxtda gülürdürlər; həyat enerjisiylə dolu, top kimi sağlam uşaqlar idı. Onların nəm üst dodaqları elə qalxmışdı, elə bil, dəri azlıq eləyirdi, ona görə də profildən konturları tutqun idi, ağızları da örtülmürdü. Piqqi eynəyini parıldadaraq onlara tərəf əyildi; kəsik-kəsik çıxan buynuz səsləri arasında uşaqların adını təkrar elədiyi eşidilirdi:

— Sem, Erik; Sem, Erik.

Sonra o çasdı, əkizlər isə başlarını silkələyib gülüş sədaları altında bir-birini göstərdi.

Nəhayət, Ralf buynuz üfürməyi dayandırıb oturdu, bir əlində buynuzu tutaraq başını dizinə tərəf əydi. Buynuz səsi kəsilən kimi gülüş səsi də kəsildi, sükut çökdü.

Sahildəki qumluğun üstündə istidən titrəyən şəffaf dumanın içiyə nəsə qara bir şey sürünürdü. Onu ilk görən Ralf oldu və diqqətlə o qədər baxdı ki, hamının nəzərləri o tərəfə yönəldi. Nəhayət, qaraltı ilgim dumanından çıxdı və uşaqlar gördülər ki, tutqun rəng tək elə kölgəyə görə deyil, əsasən, paltardandır. Əslində, o qaraltı bir dəstə oğlan idi: iki paralel cərgəyə düzütlüb addımlayırdı, özləri də nəsə qəribə geyimdəydir. Şalvarları, köynəkləri və digər geyim şeylərini soyunub əllərinə almışdır, amma hamisinin başında gümüşü emblemlı, kvadratşəkilli qara kepka var idi; boğazdan dizəcən bədənlərini örtən, sinəsinin üstündə sol tərəfdən gümüşü xaç olan və yuxarıdan üçbucaq yaxalıqla tamamlanan qara plaq geymişdir. Tropik isti, eniş, qida axtarışları, od kimi şaxıyan günün altında qalıb qızmış qumun üstündə yerimək onlara təzəcə yuyulmuş gavalı görkəmi vermişdi. Dəstəyə rəhbərlik eləyən oğlan da eyni geyimdəydi, amma bir fərqi vardi ki, onun kepkasındaki emblem qızılı rəngdəydi. Meydançaya on yard qalandan dəstə öz başçısının əmri ilə dayandı; od kimi şaxıyan günün altında sel kimi tərəxirdi onlardan, nəfəsləri kəsildirdi; ayaq

üstə ləngər vururdular. Dəstəbaşı qabağa gəldi, plasının ətəyini yelləyərək sıçrayıb meydançaya çıxdı, gözlərini qiyıb, demək olar ki, onun üçün görünməz olan qaranlığa baxdı.

– Trubaçalan haradadır?

Ralf başa düşdü ki, gözü günəşdən qamaşmış oğlan heç nə görmür.

– Trubaçalan yoxdur. Burada mənəm.

Oğlan yaxınlaşış yuxarıdan-aşağı Ralfa baxdı, üz-gözünü qırışdırıldı. Dizinin üstündə balıqqulağı olan sarışın oğlan, deyəsən, onun xoşuna gəlmədi. Plasının ətəyini yelləyərək tələsik geri çevrildi.

– Belə çıxır ki, burada gəmi yoxdur, eləmi?

Oğlanın ariq, sümüklü bədəni plasın içində üzürdü, hündürboy idi, kürən saçları qara kepkasının altından çıxmışdı; qırışmış, cilli sıfəti eybəcər idi, amma ağılsız adam deyildi. Onun açıq-mavi gözlərindəki dılxorçuluq istənilən anda qəzəbə çəvrilə bilərdi.

– Burada heç bir yaşılı adam yoxdur?

Ralf onun küरəyinə baxaraq dedi:

– Yoxdur. Biz yiğincaq keçiririk. Siz də gəlin, bizə qoşulun.

Plaşlı uşaqların sırası dağıılmağa başladı. Dəstəbaşı onlara qışkırdı:

– Xor! Farağat!

Yorulub əldən düşmüş uşaqlar sıxlışış cərgəyə düzüldülər və günün altında dayandılar. Zəif də olsa, kimsə etiraz elədi:

– Yaxşı da, Meridyü, xahiş edirik. İcazə versəydin...

Sonra uşaqlardan biri üzüqoylu qumun üstünə yixildi və cərgə pozuldu. Yixılan uşağı yoldaşları qaldırıb meydançaya uzatdılar. Meridyü diqqətlə ona baxdı və dedi:

– Yaxşı, oturun. Onunla işiniz yoxdur, qoyun uzansın.

– Meridyü, elə də yox da...



— Yorulanda həmişə yixilir o, — Meridyü dedi. — Cəbəlüt-tariqdə yixildi, Əddis-Əbəbədə dirijorun üstünə yixildi.

Yerə yixılan çal-çarpaz ağac budaqlarının üstündə qara quşlar kimi oturub maraqla Ralfa baxan xor üzvlərində bu sözlər gülüş doğurdu. Piqqi onların adını soruşmadı: Meridyünün xüsusi geyimi və səsindəki rəis saymazlığı onu qorxutmuşdu, Ralfin böyründə oturub eynəyini qurdala-mağşa başladı.

Meridyü Ralfa tərəf çevrildi:

- Deməli, burada heç bir yaşlı adam yoxdur, eləmi?
- Yoxdur.

Meridyü budağın üstündə oturdu və dövrə vurub oturanlara baxdı.

— Onda gərək biz özümüz öz başımıza çarə qılaq.

Ralfin böyründə özünü təhlükəsiz hiss eləyən Piqqi utancaq tərzdə dedi:

— Ralf da bizi ona görə yiğib ki, neyləməli olduğumuz barədə bir qərar qəbul eləyək. Adları soruşmuşuq: onun adı Connidir, onlar, o ikisi əkizdir, Sem və Erik. Erik kimdir? Sənsən? Yox, sən Semsən.

- Sem mənəm.
- Erik də mənəm.
- Yaxşı olardı ki, tanış olaq, — Ralf dedi, — mən Ralfam.
- Adların çoxusu deyilib, — Piqqi dedi, — onların adını soruşmaq lazımdır.

— Biz balaca uşaq deyilik, — Meridyü dedi. — Niyə də mənə Cek deyilməlidir? Mən Meridyüyəm.

Ralf tez ona tərəf çevrildi. Öz fikri olan adamın səsiydi bu.

— Sonra o biri, — Piqqi davam elədi, — o oğlanın adı yadimdən çıxdı...

— Sən çox danışırsan, — Meridyü dedi. — Yum ağızını, Gonbul.

Güllüş qopdu.

— Onun adı Gonbul deyil, — Ralf qışkırdı, — əsl adı Piqqidir.

– Piqqi!
– Piqqi!
– Oy, Piqqi!

Gülüş səsləri qalxdı, hətta uşaqların ən kiçiyi də gülüşənlərə qoşuldu.

Bir anlığa da olsa, qarşılıqlı rəğbət hissi uşaqları bir-ləşdirdi, Piqqi isə kənarda qalmışdı: qızarıb-pörtmüssdü; o, başını tərpədir, eynəyini silib təmizləyirdi.

Nəhayət, gülüş səsləri səngidi, adların dəqiqləşdirilməsi davam elədi. Xor üzvləri arasında boyca Cekdən sonra ikinci olan Moris adlı bir oğlan var idi, amma o, bədəncə daha möhkəm idi, özü də həmişə gülümşəyirdi. Heç kəsin tanımadığı qaradınməz, ariq bir oğlan da var idi; daxili gərginlik içində heç kimə yovuşmurdu və adının Rocer olduğunu deyib yenə susdu. Bill, Robert, Harold, Henri... Huşunu itirib yerə yixilan oğlan palma budağına söykənib oturmuşdu və Ralfa baxıb güclə gülümşəyirdi; dedi ki, adı Simondur.

Cek dedi:

– Xilas olmaq məsələsini müzakirə eləyib qərar qəbul etməliyik.

Uğultu qopdu. Lap balaca uşaqlardan biri – Henri dedi ki, evə getmək istəyir.

– Sakit olun, – Ralf dalğın halda dedi, buynuzu yuxarı qaldırdı. – Məncə, nəsə eləmək üçün biz özümüzə başçı seçməliyik.

– Başçı! Başçı!
– Başçı mən olmalıyam, – Cek təkəbbürlə dedi, – ona görə ki, xorun başçısıyam, səsimi “do-diez”ə kökləyə bilirəm.

Yenə uğultu qopdu.

– Yaxşı, onda, – Cek dedi, – mən...
Cek tərəddüb elədi. Qarayanız oğlan – Rocer, nəhayət, hərəkətə gəlib dedi:

– Gəlin səsə qoyaq.



Inventas vitam
juvat excoluisses
per artes

- Hə, səsə qoyaq!
- Başçıya səs verək!
- Səs verək...

Seçki özü də buynuz qədər əyləncəli bir oyuncaq oldu. Cek etiraz eləməyə başladı, amma uşaqlar səs-küy salıb, ümumiyyətlə, kiminsə yox, məhz Ralfın başçı olmasını istəyirdilər. Onlardan heç kim bunun səbəbini deyə bilməzdi, Piqqi isə özlüyündə hesab eləyirdi ki, şəxsi keyfiyyatlərinə görə, şübhəsiz, lider Cekdir. Amma Ralfın oturuşunda nəzəri cəlb eləyən sakitlik var idi; boy-buxunluydu, xoşağələn xarici görkəmi var idi; digər tərəfdən sirlı və qüdrətli buynuz da onun ixtiyarındaydı. Buynuzu çalan oğlan indi meydançada oturub gözləyirdi, həmin o zərif şey – bahıqqulağı isə onun dizinin üstündə bərqərar olmuşdu.

- Bahıqqulağının yiyesini.
- Ralf! Ralf!
- Trubaçalan başçı olsun.

Ralf əlini qaldırıb sakitliyə riayət olunmasını xahiş elədi.

- Yaxşı, kim Cekin başçı olmasına tərəfdardır?

Xordan olan uşaqlar cansızıcı itaətkarlıqla əllərini qaldırdılar.

- Yaxşı, kim Ralfın başçı olmasına tərəfdardır?

Xor üzvlərindən və bir də Piqqidən başqa hamının əli dərhal yuxarı qalxdı. Sonra Piqqi də üzə düşüb, candərdi də olsa əlini qaldırdı.

Ralf saydı.

- Beləliklə, mən başçıyam.

Uşaqlar əl çaldılar, hətta xorun üzvləri də əl çaldı və bunu görən Cek elə qızardı ki, üzünün cilləri görünməz oldu, ayağa qalxmaq istədi, amma fikrini dəyişib hələ də davam eləyən alqış sədaları altında oturub gözlədi. Ralf Cekə baxdı, onun könlünü almaq üçün nəsə eləmək istədi.

- Xor, əlbəttə, sənin ixtiyarındadır.
- Onlar əsgər də ola bilərlər.

– Ovçu da olar...

– Onlar həm də...

Cekin üzünün qızartısı çəkilib getdi.

Ralf əlini yelləyib sakitliyə riayət olunmasına işarə elədi.

– Xorla Cek özü məşğul olacaq. Onlar, məsələn, ola bilərdilər... Sən özün necə, istərdin ki, onlar nə olsun?

– Ovçu.

Ceklə Ralf bir-birinə baxıb utancaq təbəssümlə güldülər.

O biri uşaqların başı söhbətə qarışmışdı.

Cek ayağa qalxdı:

– Yaxşı, xor, paltarınızı soyunun.

Dərsdən sonra tənəffüsə çıxmış şagirdlər kimi, xorun uşaqları ayağa qalxdı. Səs-küylə danişmağa başladılar, qara plaşlarını çıxardıb otun üstünə atdılar. Cek isə öz plaşını çıxardıb Ralfın böyründə budağın üstünə sərdi; dizindən olan qısa şalvarı tərləyib qızına yapışmışdı. Ralf xorun uşaqlarına maraqla baxırdı və bunu hiss etəyən Cek izahat verdi:

– Mən o təpənin üstünə qalxıb, istəyirdim görəm, oralarda içməli su varmı. Amma sənin çaldığın buynuzun səsi bizi çağırırdı.

Ralf gülümşədi və buynuzu qaldırdı ki, sakitlik olsun.

– Hamınız eşidin. Nə eləməli olduğumuz barədə fikirləşmək üçün mənə vaxt lazımdır. Nədən başlamaq məsələsinə hələ ki həll eləməmişəm. Əgər bura ada deyilsə, biz tezliklə xilas olacaqıq. Ona görə də dəqiqləşdirməliyik: bura adadır, yoxsa yox. Hamı burada dayanıb gözləməli, heç hara getməməlidir. Biz üç nəfər gedək gəzək, ətrafa baxaq; üç nəfər bəsdir, çox adanı götürsək, aləm qarışacaq, kimlərsə azib-itəcək... Deməli, mən gedirəm, Cek, bir də, – Ralf belə deyib onlara qoşulmaq arzusuyla yanın üzlərə baxdı, – bir də Simon gedir.

Simonun yanındaki uşaqlar gülüşdülər, o özü də azca gülüb ayağa qalxdı. Bayaq günün altında huşunu itirib



yıxıldıgı vaxt çöhrəsinə çökmüş solğunluq çəkilmişdi artıq. Balacaboy, ariq, ferasətli oğlan idi Simon, üzünə tökülmüş qara, sərt və düz saçların çətiri altından baxırdı.

Ralfa baxıb başını tərpətdi:

– Mən gedirəm.

– Mən də, – Cekin səsiydi, belə deyib, böyründən asdıgı iri ovçu bıçağını çıxardıb ağaca sapladı. Uğultu qalxıb, tez də kəsildi.

Piqqi qurcuxdu.

– Mən də gedirəm.

Ralf ona tərəf çevrildi:

– Belə işlər sənin üçün deyil.

– Har halda, mən də...

– Sən bizə lazım deyilsən, – Cek onun sözünü kəsdi. – Üç nəfər bəsdir.

Piqqinin eynəyinin şüşəsi parıldadı.

– Buynuzu tapanda mən onun yanındaydım. Sizin heç biriniz burada deyildiniz, amma mən onun yanındaydım.

Onun sözünə nə Cek, nə də o birilər fikir vermədi. Uşaqlar dağlışdır. Ralf, Cek və Simon meydançadan düşüb, gölün yanından ötərək qumluqla getdilər. Piqqi də onların arxasında düşdü.

– Simon ortada getsə, – Ralf dedi, – onda biz onun başı üstündən danışa bilərik.

Uşaqların üçü də yanaşı gedirdi. Bu isə o demək idi ki, Simon onlarla ayaqlaşmaq üçün hərdən gərək bir addım əvəzinə ikisini atayıdı. Tezliklə Ralf ayaq saxlayıb geri çevrildi və Piqqiyə dedi:

– Bura bax...

Ceklə Simon özlərini elə göstərdilər ki, guya, heç nə görmürlər və yollarına davam elədilər.

– Bu iş sənlik deyil.

Piqqinin eynəyi yenə dumanlandı, tor gördü, amma o, bu dəfə özünü alçaldılmış hiss elədiyindən idi.

– Sən onlara dedin. Mən sənə dedim ki, heç kimə demə, amma sən dedin.

Piqqinin sıfəti pörtmüssüdü, dodaqları titrəyirdi.

– Mən sənə deyəndən sonra ki, istəmirəm...

– Başa düşmürəm, sən nə danışırsan?

– Mənim Piqqi çağırılmağım barədə danışıram. Mən dedim axı, dedim ki, qoy necə istəyirlər, o cür də çağırıslar, amma Piqqi deməsinlər. Mən sənə dedim ki, heç kimə demə, sən də o saat hamiya dedin...

Heç biri dinib-danışmırıldı. Ralf Piqqiyə baxdı, onun necə incidiyini, necə pərt olduğunu anlamağa başladı. Qalmışdı odla suyun arasında: bilmirdi üzr istəsin, yoxsa Piqqini yenə incitsin.

– Gonbuldansa Piqqi yaxşıdır, – nəhayət, rəislərə məxsus ədayla dedi. – Amma hər halda, əgər incimisənsə, bağışla. İndi isə geri qayıt, Piqqi. Get uşaqların adını öyrən. Sənin işin bundan ibarətdir. Hələlik, mən getdim.

Ralf belə deyib çevrildi və o biri iki oğlanın arxasında qaçıdı. Piqqi isə yerindən tərpənmirdi; həyəcandan pörtmüs yanaqlarının qırmızısı yavaş-yavaş azaldı, geri çevrilib meydancaya tərəf getdi.

Üç oğlan qumluqda cəld gedirdi. Su çəkilirdi. Üstünə dəniz otları səpələnmiş sahil qumluğunun bir zolağı işlek yol kimi bərk idi. Hər tərəfdə sirli gözəllik var idi, uşaqlar da bunu duyur və özlərini xoşbəxt hiss eləyirdilər. Gülgülə arabir bir-birinə baxır, həyəcanla danışır və kimin nə dediyinə heç kim qulaq asmirdı deyə özləri də bilmirdilər nə danışırlar. Hava təmiz idi. Ralf bütün bunları anlaşılan bir dildə ifadə eləmək üçün başı üstə dayanıb dombalaq aşdı. Uşaqlar doyunca güləndən sonra Simon çəkingən ədayla Ralfın əlinə toxunu və yenə də gülmək məcburiyyətində qaldılar.

– Getdik, uşaqlar, – Cek tələsik dedi, – biz kəşfiyyatçıyıq.



– Adanın qurtaracağınan gedək, – Ralf dedi, – baxaq görək, orada nə var.

– Əgər bu, adadırsa...

Günün ikinci yarısı, axşama doğru isti havadakı ilgim azalmışdı. Adanın qurtaracağını tapdilar, anlaşılmaz bir şey yox idi, quruluşda da sirli heç nə görünmürdü. Kvadratşəkilli formalar pərakəndə halda üst-üstə qalaqlanmışdı, çox böyük bir qaya isə tək dayanmışdı və onun üstündə quşlar yuva qurmuşdu.

– Elə bil, qızartdaq tortun üstündəki ağ kremdir, – Ralf dedi.

– Biz dikdiri aşib o üzə çıxa bilmərik, – Cek dedi, – ona görə ki, tədricən əyilən xətdir bu, o tərəfdə isə keçilməz qayalıqdır.

Ralf əlini gözünün üstünə qoyub gündən daldalandı, qayalığın diş-diş kontur xətti boyunca dağın başına baxdı. Sahilin bu hissəsi onların gördüyü o biri tərəflə müqayisədə dağa daha yaxın idi.

– Biz dağa buradan qalxacağıq, – Ralf dedi. – Mənə elə gəlir ki, ən asan yol budur. Burada kol-kos azdır, qızartdaq qayalar çoxdur. Getdik.

Oğlanlar yuxarı dırmaşmağa başladılar. Hansısa naməlum qüvvə daşları parçalayaraq tullamış, elə çevirmişdi ki, onlar çəpinə bir-birinin üstünə yiğilaraq ucuşış tığlar əmələ gətirmişdi. Qayanın əsas əlaməti onda idi ki, qızartdaq qaya parçası çəpinə dayanmış daş blokun üstünə çökür, o da o birinin üstünə çökürdü və bu cür üzüyuxarı getdikcə qızartdaqlıq da sanki, tarazlaşmış qayanın liana fantaziyası məhsulu olan bugda dərzi şəklində özünü bürüzə verirdi. O yerdə ki qızartdaq qayalar baş qaldırıb torpağın içindən çıxırı, orada əyri-üyri ciğirlər üzüyuxarı qalxırı. Uşaqlar da yanpörtü dayanaraq ciğirlərlə yavaş-yavaş gedir, bitkilər aləminin dərinliklərinə doğru irəliləyirdilər.

– Bu ciğirləri kim salıb?

Cek ayaq saxlayıb üzünün tərini sildi. Təngnəfəs olmuş Ralf onun böyründə dayandı.

– Adamlar?

Cek başını buladı.

– Heyvanlar.

Ralf diqqətlə ağacların altındaki qaranlığa baxdı. Meşə anbaan titreyirdi.

– Getdik.

Çətinlik tək elə qayalardan aşib dikdiri dırmaşmaqdan ibarət deyildi, arabir cəngəlliyyə pərçim olub o biri cığır keçmək daha müşkül məsələyə çevrilirdi. Lianaların kökləri və ilanvari budaqları bir-birinə dolaşib elə keçilməz cəngəllik əmələ gətirmişdi ki, parçanın içində soxulan iynə kimi, uşaqlar da özlərinə yol açmalı olurdular. Tutqun torpaq və hərdənbir yarpaqların arasından süzülən günəş işığından başqa, onların əsas yolgöstərəni yoxusuñ istiqamətiydi: ağızı liana budaqlarıyla gözənib örtülmüş çuxur o birilərdən yuxarıdadır, yoxsa aşağıda?

Hər halda, onlar üzüyuxarı gedirdilər.

Şax-şəvəlin arasında itib-batmış Ralf onlar üçün, bəlkə də, ən çətin məqamda sevinclə parlayan gözləriylə uşaqlara baxıb dedi:

– Aləmdir!

– Tilsimdir!

– İnanılmazdır!

Onların sevincinin səbəbi o qədər də aydın deyildi. Üçü də istidən təntimişdi; yorulub əldən düşmüşdülər, tozun torpağın içindəydirilər. Ralfın bədəni çox pis çizilmişdi. Lianalar onların qıcı yoğunluqdaydı, sıvişib aradan keçmək üçün ancaq dar lağımlar qalırdı. Sınaq üçün Ralf qışqırdı və onlar diqqət kəsilib səsin boğuq əks-sədasına qulaq asıldılar.

– Bu, əsl kəşfiyyatdır, – Cek dedi. – Mərc də gələrəm ki, bizdən əvvəl burada heç kim olmayıb.



– Biz gərək xəritə çəkəydik, – Ralf dedi, – amma təəssüf ki, kağızımız yoxdur.

– Ağac qabığını cızıb, qara rəngli nəsə bir şeylə sürtmək olar, – Simon dedi.

Sevinclə parıldayan gözlərin təntənəli baxışları ala-toran-da yenə toqquşdu.

– Aləmdir!

– Möhtəşəmdir!

– İnanılmazdır!

Burada başı üstə dayanmaq üçün yer yox idi. Hisslərini ifadə eləmək üçün Ralf özünü elə göstərdi ki, guya, Simonu vurub yerə sərmək istəyir və tezliklə hər ikisi ala-toranda yumaq kimi yuvarlandıqları üçün çox xoşbəxt idilər.

Onlar bir-birindən aralananda isə ilk danışan Ralf oldu:

– Yaxşı, uşaqlar, getdik.

O biri qranit qaya lianalardan və ağaclarlardan aralıydı deyə uşaqlar ciğırla üzüyuxarı qaçaraq getdilər. Bu ciğır onları xeyli açıqlıq olan meşə sahəsinə çıxartdı və ağacların ara-bərəsindən dənizin suları göründü. Açıqlığa çıxan kimi günəş göründü. Six, qaranlıq meşənin dərinliklərindəki istidə tərləyib uşaqların əyninə yapışmış nəm paltarlar qurumağa başladı. Buradan o yana – dağın başına aparan yol qızartdaq qayanın üstüylə gedirdi və qaranlıq cəngəlliklərdə sürünmək lazımlı deyildi artıq. Uşaqların seçdiyi ciğır dərənin içindən keçirdi və itiuc daşlarla örtülmüşdü.

– Ora bax! Ora bax!

Burada adanın daş yalmanı pırıplasılıb biz-biz durmuşdu. Cek o bizlərdən birinə söykənmişdi və uşaqlar güc verib itəleyəndə o xırçıldıyib yerindən tərpəndi.

– İtələ.

Amma zirvə hələ ki əlcətməzdır və onun fəth olunması ləngiyəcək, çünkü bu üç oğlan qarşılara çıxan maneəni dəf eləməlidir. Onların yolunu kəsən qaya isə balaca avtomobil boydaydı.

– İtələ!

İrəli-geri itələyib qayanı yerindən oynatdılar, ritmi tutub yellədilər.

– Güc ver! İtələ!

Qayanın öz yerində saat kəfgiri kimi irəli-geri hərəkəti get-gedə artmaqdaydı.

– İtələ! Bir də...

Böyük qayanın hərəkəti lengidi, ayaq barmağının ucunda dayanmış adam kimi dikilib qalxdı, əyildi, geri qayıtməq istəmədi, qabağa getdi, yixıldı, yerə dəydi, çevrildi, havaya atıldı, meşənin dərinliyinə düşüb yeri şırımladı. Daşın gurultusu əks-səda verdi, quşlar havaya qalxdı, ağ və narıncı toz buludu göründü, lap aşağıılarda meşə, sanki, əcaib bir şey görüb qorxmuş kimi titrədi. Sonra ada sükuta qərq oldu.

– Gör ha!

– Elə bil, bombadır!

– Necə guppuldadı!

Qələbə sevincini yaşamaq üçün beş dəqiqə lengiyib, yenidən yola düşdülər.

Zirvəyə gedən yol buradan o yana asan idi. Axıra az qalmış Ralf dayandı.

– Ora baxın!

Onlar dağ tərəfdəki amfiteatrın düz ağızında dayanmışdır. Hansısa qayaotunun mavi çıçəkləriylə doluydu bura, çökəyi ağızına almışdı, kükrəyib üzüaşağı – meşənin içərilərinə yayılmışdı. Kəpənək əlindən tərpənmək olmurdu, onlar havada uçuşur, titrəşir, nəyinsə üstünə qonurdular. Dağın zirvəsi amfiteatrın düz arxasında idi və tezliklə uşaqlar ora qalxdılar.

Onlar lap əvvəldən də hesab eləyirdilər ki, bura adadır; qızartdaq qayaların arasıyla yuxarı qalxanda hər iki tərəfdə dənizi və təmiz mavi səmanın ənginliklərini gördürlər, qeyri-iradi olaraq hiss eləyirdilər ki, hər tərəfdən dənizlə əhatə



Inventas vitam
juvat excusisse
per artes

olunublar. Amma son sözü dağın zirvəsində dayanıb üfüqdə görünən suyun dairəsinə baxanda deyəcəklər.

Ralf uşaqlara tərəf çevrildi:

– Bura bizimdir.

Kələ-kötür gəmiyə oxşayırıdı ada, bir tərəfdən donqar idi və uşaqların arxa tərəfindən dənizə doğru sərt eniş idi. Yandan hər iki tərəfdə daşlardır, qayalardır, ağacların başıdır, enişlərdir; gəminin uzunluğu boyunca qabaqda elə də sərt olmayan və orada-burada qızartdaq qayalıqlar görünən, meşəylə örtülmüş enişlər idi, sonra tünd-yaşıl rəngli cəngəlliklə örtülmüş düzənlikdir, onun qurtaracağında isə qızartdaq quyrıq görünürdü. Bu adanın qurtardığı yerdə başqa bir ada başlayırdı; əlahiddə dayanmış tənha qaya əzəmətli bürclərinin biriylə yaşıllıqların o üzündən görünən möhtəşəm qalaya oxşayırıdı.

Uşaqlar bu mənzərəni seyr eləyib, sonra dənizə tərəf baxıdalar. Onlar dağın başındaydilar, axşam düşürdü; görünən mənzərə ilgim pərdəsiylə örtülməmişdi deyə konturları da hələ itməmişdi.

– Rıfdır bu. Mərcan rifi. Mən belə mənzərəni şəkillərdə görmüşəm.

Rif, ən azı, adanın bir tərəfini əhatə eləmişdi, haradasa, bir mil məsafləyə uzanaraq onların ada ərazisi hesab elədiyi sahil xəttinə paralel gedirdi. Dənizdəki mərcana baxanda adama elə gəlirdi ki, nəsə çox nəhəng bir məxluq aşağı əyilərək adanın qırağı boyunca tabaşırıla xətt çəkdiyi yerdə birdən yorulmuş və başladığı işi tamamlamamışdı. İçəri tərəfdən su al-əlvən rənglərə calırdı, akvariumda olduğu kimi, daşlar və su bitkiləri aydınca görünürdü, çöl tərəfdə isə dənizin suları tünd-mavi rəngdəydi. Su çəkilirdi və rıfdən sallanan uzun, köpüklü zolaqlar görünürdü, hətta bir anlığa uşaqlara elə gəldi ki, gəmi – onların adası geriyə gedir.

Cek aşağıını göstərdi:

– Biz bax ora enmişdik.

Enişlərin və qayaların arxasındaki meşə zolağını, elə bil, çapıb şırım açmışdilar, oradakı ağacların budaqları sinnmişdi və ancaq laqunla dənizin arasındaki ərazidə palmların saçاقları salamat qalmışdı. Elə oradaca laqunun içində girmiş bir meydança var idi və onun ətrafında hansısa həşərata bənzəyən varlıqlar hərəkət etmişdi.

Ralf əlinin hərəketiylə havada əyri-ürrü xətt çizib, üstündə dayandıqları cilpaq yerdən başlayaraq, çökəyin böyründən, çıçəkliyin içindən keçərək hərlənib şirimin başladığı yerdəki qayalığa çatanacaq aşağı enən yolu gösterdi.

— Geriyə ən kəsə yol budur.

Onların gözü parıldayır, ağızları açıq qalmışdı, özlərininkı hesab elədikləri adaya qalib ədayla baxmaqdan sevinc duyurdular. Onlar zirvəyə qalxmışdilar, dost olmuşdular.

— Hansısa yaşayış məntəqəsindən qalxan tüstü yoxdur burada, qayıq da yoxdur, — Ralf ağıllı mühakimə yürüdü.

— Sonra yenə yoxlayıb dəqiqləşdirərik. Mənə elə gəlir ki, burada insan yaşamır.

— Biz özümüzə yemək tapacağıq, — Cek qışkırdı. — Ov eləyəcəyik, balıq tutacağıq. O vaxta qədər ki, bizi gəlib buradan aparacaqlar.

Simon gah Ralfa, gah da Cekə baxırdı, amma heç nə demirdi, qara saçlarını irəli-geri ataraq başını tərpədirdi; onun sıfəti qızarmışdı.

Ralf adanın rif olmayan tərəfinə baxdı.

— O tərəfdəki yoxuş daha da sərtdir, — Cek dedi.

Ralf nəyisə ovuclayırmış kimi əllərini cütləşdirdi.

— Dağ oradakı meşə sahəsini bax belə saxlayır.

Dağın hər küncündə, bucağında ağaç bitmişdi: çıçəklər və ağaclar. Budur, meşə yenə həyəcanlandı, uğuldadı, taqıldı. Yaxınlıqdakı sahəni basmış qayaçıçəkləri titrəsdi və tezliklə uşaqların üzünə sərin meh vurdu.

Ralf əllərini geniş açdı:

— Bunun hamısı bizimdir.



Inventas vitam
juvat excusisse
per artes

Uşaqlar güldülər, yerə yixılıb dombalaq aşdilar, qışqır-dilar.

– Mən acmışam.

Simonun bu sözünə bənd imiş kimi o birilər də hiss elə-dilər ki, acıblar.

– Getdik, – Ralf dedi. – Bizə nə lazımdır, öyrəndik.

Uşaqlar qayalıq enişlə üzüuaşağı endilər; özlərini çıçək-lərin arasına vurur, ağacların altından keçirdilər. Sonra ayaq saxlayıb ətrafdakı balaca ağacları və kolları diqqətlə nəzərdən keçirdilər.

Birinci Simon dilləndi:

– Elə bil, şamdır. Şam kolları. Şam tumurcuqları.

Həmişəyaşıl, tutqun kolların kəskin qoxusu var idi; tumurcuqların çoxusu mum rənginə çalan göyümsov idi, onlar işığa doğru yuxarı dartinmişdi. Tumurcuqların birini Cek bıçaqla vurdu, ətrafa kəskin qoxu yayıldı.

– Şam tumurcuqları.

– Onları yandırmaq olmaz, – Ralf dedi. – Şama oxşadıqlarına baxma.

– Yaşıl şamlar, – Cek ikrəhla dedi, – biz onları yeyə bilmərik. Getdik.

Six meşənin başlanğıcındaydı onlar, yorğun ayaqları cığırı döyəcləyirdi və birdən səs eşitdilər: qulaqdeşən ciğ-vığ səsi gəldi, cığırı döyəcləyən dırnaq tappiltisi eşidildi. Uşaqlar irəli cumanda ciğ-vığ səsi artdı, dəli qışqırkıya çevrildi. Baxdilar ki, donuz balasıdır, liana budaqlarının arasında ilişib qalıb; çosqa dartinib elastik budaqların arasından çıxməq istəyir, dəhşət içinde qışqırıldı. İnadkar çosqanın zil səsi adamın beyninə işləyirdi. Uşaqlar üçü də irəli atıldı. Cek öz bıçağını çıxardıb əlində hazır tutdu, sonra havada yuxarı qaldırdı. Burada bir pauza oldu. Çosqa qışqırır, liana budaqları dartinilir, sümüyü çıxmış əlin saxladığı bıçağın tiyəsi havada parıldayırdı. Endiriləcək zərbənin necə iyrənc nəticələr verə biləcəyini uşaqlar dərk edənəcən davam elədi

pauza. Bu arada isə çosqa lianaları sindirdi və azad olan kimi də özünü kol-kosun içində vurub aradan çıxdı. Uşaqlar bir-birinin üzünə və donuzun ilişib qaldığı həmin o dəhşətli yerə baxa-baxa qaldılar. Cekin çil-çil sıfəti ağardı, ona da fikir verdi ki, bıçağı hələ də yuxarıda saxlayıb, tez əlini aşağı endirib bıçağı qına qoydu. Xəcalət çəkib üçü də güldü və geri çevrilib ciğira tərəf qalxdılar.

— Bilmirdim, zərbəni harasına vurum, — Cek dedi. — Girəvələyirdim ki, bıçağı onun bədəninə saplayım.

— Sən onu vurmaliydin, — Ralf qəzəblə dedi. — Hamı da bilir ki, donuzu bıçaqla kəsirlər.

— Onun boğazını kəsib qanını tökmək lazımdır, — Cek dedi, — elə eləməsən, atı yeməli olmur.

— Sən niyə vurmadın onu?

Onlar bilirdilər, zərbə niyə vurulmadı: zərbə ona görə vurulmadı ki, bıçağın canlı ətə saplanıb onu necə doğradığını və axıb yerə tökülen qanı görmək istəmirdilər.

— Neçə dəfə qəsdiləndim ki, vuram, — Cek dedi. Dəstənin qabağında gedirdi deyə uşaqlar onun üzünü görmürdülər.

— Bilmirdim, zərbəni harasına endirim. Yaxşı, eybi yoxdur, gələn dəfə...

Cek bıçağı qından çıxardıb zərbələ vuraraq ağacın budığına sapladı. Gələn dəfə heç bir ürəyiymüşəqliq olmayıacaq. Qəzəblə ətrafa baxdı Cek, uşaqların iradlarıyla razılaşmadı. Sonra onlar güntutan yerə çıxdılar, meydançaya tərəf gedib yiğincaq çağıracaqdılar; yolüstü mer-meyvə tapıb yedilər.

II fəsil
DAĞDA TONQAL

Ralf buynuz çalmağı dayandıranda uşaqlar meydançaya yiğmişdilar. Bu yiğincaq əvvəlki — səhər vaxtı keçiriləndən fərqlənirdi. Axşamtərəfi günəş meydançaya başqa tərəfdən



düşürdü, uşaqlar, gec də olsa, gündən yanmış bədənlərində ağrı hiss eləyib əyinlərinə paltar geyinmişdilər. Aşkar azlıqda qalan xor üzvləri isə plaşlarını soyunmuşdular.

Ralf yerə yixilmiş budağın üstündə oturdu, günəş onun üzünə sol tərəfdən düşürdü. Onun sağ tərəfində əsasən xorun uşaqlarıydı, sol tərəfdə evakuasiyaya qədər bir-biriylə tanış olmayan nisbətən yaşılı uşaqlar idi, qarşı tərəfdə isə balacalar otun üstündə çömbəltmə oturmuşdular.

Həm susurdu. Ralf qızartdaq-sarı rəngli balıqqulağını qaldırıb dizinin üstünə qoyma. Qəfil meh qalxdı və sudan əks olunub ağaclarla, oradan da meydançaya düşən günəş şüalarını dağıdıb səpələdi. Ralf bilmirdi ayağa qalxsın, yoxsa oturduğu yerdə danişsin. Gözaltı sola – hovuza tərəf baxdı. Piqqi yaxında oturmuşdu, amma kömək əlini uzatmadı.

Ralf öskürüb boğazını arıtladı.

– Yaxşı, deməli, belə.

Hər şeydən əvvəl hiss elədi ki, tez-tez danişa bilər və demək istədiyini də izah eləyə bilər. Əlini sarışın saçlarına çəkib danışmağa başladı:

– Biz adadayıq. Biz dağın başına qalxdıq və gördük ki, hər tərəf sudur. Nə bir ev gördük, nə tüstü, nə ayaq izi, nə qayıq, nə də insan. Burada insan yaşamır və bu adada bizdən başqa heç kim yoxdur.

Cek onun sözünü kəsdi:

– Amma hər halda, bizə əsgəri qüvvə lazımdır. Ov eləmək üçün. Donuz ovlamaq üçün...

– Düzdür, adada donuz var.

Uşaqlar üçü də istəyirdi ki, donuz balasının liana budaqları arasında necə çapaladığını təsvir eləsin.

– Bir də gördük...

– ...qışqırı. Hə, gördük, qışqırır...

– Bizi görüb götürüldü.

– Öldürə bilmədim, qaçıdı. Eybi yoxdur, gələn dəfə...

Cek bıçağını çıxardıb yenə də zərbələ vuraraq budağa sapladı və meydan oxuyurmuş kimi uşaqlara baxdı.

Səs-küy kəsildi.

– Deməli, ov eləmək – ət əldə eləmək üçün bizə ovçular lazımdır, – Ralf dedi. – Bir məsələ də var.

Ralf balıqqulağının dizinin üstünə qaldırıb günəşdən yanmış sifətlərə baxdı.

– Burada yaşı adam yoxdur. Biz özümüz öz başımıza çarə qılmalıyıq.

Uğultu qalxdı və yenə sükut çökdü.

– Bir iş də var ki, xorla danışmaq olmaz. Dərsdə olduğu kimi, söz demək istəyən əlini qaldırmalıdır.

Ralf buynuzu qaldırıb onun ağızını nəzərdən keçirdi.

– Deməli, danışmaq istəyən əlini qaldıracaq, mən də buynuzu ona verəcəyəm.

– Buynuz?

– Balıqqulağının adıdır buynuz. Kim danışmaq istəsə, buynuzu ona verəcəyəm. O adam da danışdığı müddətdə buynuzu əlində saxlayacaq.

– Bəs axı...

– Bəri bax...

– Danışlığı müddətdə məndən başqa heç kim onun sözünü kəsməyəcək.

Cek artıq ayaq üstəydi:

– Biz qayda-qanun yaradacaqıq, – həyəcanla dedi, – çoxlu qaydalar olacaq. Əgər kim onları pozsa, onda...

– Oho-o!

– Düzdür!

– Əla!

– Düzdür!

Ralf hiss elədi ki, buynuzu kimsə onun dizinin üstündən götürdü. Sonra da Piqqi ayağa qalxb əlində tutduğu iri, açıq-sarı buynuzu yellədi, səs-küy kəsildi. Cek isə hələ də ayaq üstə dayanaraq heç nə başa düşmürmüş kimi Ralfa



baxdı, o isə gülümsəyib ağac tiri əliylə döyəclədi. Cek oturdu. Piqqi eynəyini çıxardıb köynəyinə silərək təmizlədi, yiğincaqdakılara baxa-baxa gözlərini yumub-açıdı.

– Siz Ralfa mane olursunuz. Daha çox lazım olan məsələlər barədə danışmağa imkan vermirsiniz.

Piqqi vaxtında susub effektli pauza elədi.

– Bizim burada olduğumuzu kim bilir? Bilən varmı?

– Aeroportda bilirdilər.

– Kim idi o? Meqafonlu kişini deyirəm...

– Mənim atam.

Piqqi eynəyini gözünə taxdı.

– Heç kim də bilmir ki, biz haradayıq, – Piqqi dedi.

Onun rəngi qaçmışdı, nəfəsi təngmişdi. – Ola bilsin ki, onlar bizim hara aparıldığımızı bilirdilər, ola da bilər ki, bilmirdilər. Əslində, bizim harada olduğumuzu onlar bilmir, çünkü bizi bura getirmirdilər. – Piqqi heyrətlə uşaqlara baxdı, silkələndi və oturdu. Ralf buynuzu ondan aldı.

– Elə mən də onu demək istəyirdim, – Ralf dedi. – Sızsə, siz... – O, uşaqların intizardan gərilmiş sifətlərinə baxdı.

– Təyyarəni vurdular, o da yandı. Bizim harada olduğumu zu heç kim bilmir. Çox güman ki, burada hələ çox qalmalı olacağıq.

Sükut eləydi ki, Piqqinin nəfəs alıb-verərkən necə fışıl-dadığı aydınca eşidilirdi. Günəş bir az da endi, meydançanın yarısına qızıl şəfəqlər düşdü. Laqunun üstündən əsən meh öz quyuğuyla oynayan pişik balası kimi meydançadan keçib meşəyə tərəf yönəldi. Ralf alına tökülmüş saçlarını geri eləyib dedi:

– Belə çıxır ki, biz burada hələ uzun müddət qala bilərik.

Heç kim dinmədi. Ralf qəflətən gülümsədi.

– Amma onu da deyim ki, bu ada heç də pis yer deyil.

Biz – Cek, Simon və mən dağa qalxdıq. Çox gözəldir. Burada həmişə yeməyə bir şey tapmaq olar, içməli su da var, hələ...

– Qayalar...

– Mavi çiçəklər...

Piqqi bir qədər özünə gələndən sonra Ralfın əlindəki buynuzu göstərdi və Ceklə Simon susdular. Ralf davam elədi:

– Biz gözləyəcəyik, amma bu adada vaxtimizi boş keçirməyəcəyik, – belə deyib qollarını geniş açdı. – Kitablarda olduğu kimi.

Uşaqlar qışqırışdır:

– “Dəfinələr adası”.

– “Qaranquşlar və amazonkalar”.

– “Mərcan adası”.

Ralf buynuzu yellədi:

– Bu ada bizimdir. Gözəl adadır. Büyüklər gəlib bizi aparanacan vaxtimizi şən keçirərik.

Cek buynuzu almaq üçün əlini uzatdı.

– Adada donuzlar var, – Cek dedi. – Yeməyə bir şey olacaq, çimmək üçün balaca çay da var, o tərəfdədir. Sözün qisası, hər şey var. Nəsə başqa bir şey yeri bilən varmı?

Cek buynuzu Ralfa verib oturdu. Görünür, heç kim başqa bir şey tapmamışdı.

Nisbətən yaşlı uşaqlar gördülər ki, balacalardan kimsə geri dartının müqavimət göstərir. Yaxındakı balacalar həmin oğlanı qabağa itələyirdilər, o isə istəmir və hər dəfə geri dərtinirdi. Oğlanın altı yaşı olardı, balacaboy idi, üzünün bir tərəfini anadangəlmə qırımızı xal elə örtmüdü, deyərdin sıfətinə xartut şirəsi tökülib. Axır ki, qabağa çıxdı: yiğincəqdakıların baxışları altında büzüşüb yumağa dönmüşdü, ayağının ucuyla otları vurub oyuq açırdı. Nəsə mızıldandı, az qalmışdı ağlaşın.

O biri balacalar ciddi ədayla nəsə piçildayaraq onu Ralfa tərəf itələdilər.

– Yaxşı, – Ralf dedi, – danış.

Balaca oğlan həyəcandan çəşəraq ətrafa boylandı.



– Danış!

Oğlan əlini buynuzu uzatdı, yiğincaqdakilar hamısı gülməkdən uğunub getdi. Oğlan tez əlini geri çəkib ağlamağa başladı.

– Qoyun buynuzu götürsün, – Piqqi qışqırdı. – Buynuzu ona verin.

Nəhayət, Ralf dilə tutub buynuzu ona verdi, növbəti gülfüş sədaları isə oğlanın səsini batırdı. Piqqi oğlanın yanında dizi üstə çökərək bir əlini buynuzun üstünə qoydu, diqqətlə qulaq asıb onun dediklərini yiğincaqdakilərə tərcümə etməyə başladı:

– O deyir: siz bu ilanaoxşar şeylərlə neyləmək fikrin-dəsiniz?

Ralf güldü, o biri uşaqlar da ona qoşuldular. Oğlan bir az da sıxıldı.

– Sən bizə ilanaoxşar şeylərdən danış.

– İndi də deyir ki, o, nəsə vəhşi heyvandır.

– Vəhşi?

– İlana oxşayır, özü də çox böyükdür. Öz gözüylə görüb.

– Harada görüb?

– Meşədə.

Küləkdən idi, yoxsa gün əyilmişdi, hər halda, ağacların altı sərin idi artıq. Uşaqlar bunu hiss eləyib narahat oldular.

– Bu cür kiçik adalarda ilanlar və vəhsilər olmur, – Ralf məmnuniyyətlə izah elədi. – Onlar Afrika və Hindistan kimi böyük ərazilərdə olur.

Uğultu eşidildi, uşaqlar üzlərinə ciddi ifadə verib başlarını tərpətdilər.

– O deyir ki, qaranlıq düşəndə gəlir vəhşi.

– Belə olanda vəhşini görə bilməz o!

Bir canlanma yarandı, gülfüş qopdu.

– Eştidiniz nə dedi? Deyir ki, vəhşini qaranlıqda görüb.

– Hələ də deyir ki, vəhşini görüb. Deməli, vəhşi gəlib və qayıdır gedib, sonra yenə gəlib və onu yemək istəyib.

– Yuxuda görüb.

Ralf gülümsəyib uşaqlara baxdı ki, görsün onun fikriylə kim razılaşır. Yaşca böyük uşaqlar onunla razılaşdırılar, amma balacaların arasında tək-tük şübhələnənlər də var idi və onları inandırmaq üçün daha güclü arqumentlər tələb olunurdu.

– Olsun ki, qarabasmadır. Lianaların arasında ilişib qalandan sonra olub.

Başlar daha ciddi şəkildə tərpəndi: onlar qarabasmanın nə olduğunu bilirlər.

– Deyir ki, vəhşini və ilanabənzər şeyi görübdür. Soruşur ki, onlar bu gecə yenə gələcəklərmi?

– Axı burada vəhşi yoxdur!

– Deyir ki, o ilan kimi şeylər səhər açılında ipə, kəndirə çevrilib ağacların budaqlarından asılırlar. Soruşur: bu gecə o, yenə gələcəkmə?

– Mən dedim axı, dedim ki, burada vəhşi yoxdur.

Amma bu dəfə heç kim gülmədi, hamı qaşqabağını töküb Ralfa baxırdı. Ralf hər iki əlinin barmaqlarını daraq kimi saçlarının içində soxdu, heyrət və qəzəblə balaca oğlana baxdı.

Cek buynuzu qamarlayıb götürdü.

– Əlbəttə, Ralf düz deyir. Burada ilan-zad yoxdur. Əgər varsa da, biz onu ovlayıb öldürərik. Biz donuz ovuna hazırlaşırıq, hamiya çatacaq qədər ətimiz olacaq. Ova gedəndə baxarıq görək, ilan da varmı...

– Burada ilan yoxdur axı!

– Ova gedəndə yoxlayıb dəqiqləşdirərik.

Ralf əsəbiləşmişdi, bir anlığa hətta məğlub olmuşdu. Hiss elədi ki, nəsə bir anlaşılmazlıqla üzبəüz dayanıb. Diq-qətlə ona baxan gözlərdə humor hissi yox idi artıq.

– Axı burada vəhşi yoxdur!



Inventas vitam
juvat excusisse
per artes

Onun özünə də məlum olmayan nəsə bir şey qalxdı içindən və öz fikrini bir də bərkdən deməyə məcbur oldu:

– Mən yenə də deyirəm ki, burada heç bir vəhşi yoxdur!

Yığıncaqdakılar susurdular.

Ralf buynuzu yenə qaldırdı, nə deyəcəyi barədə fikirləşəndə əhvalı yaxşılaşdı.

– İndi də çox vacib bir məsələ barədə. Mən bu barədə çox fikirləşmişəm. Biz dağa çıxanda da o barədə fikirləşirdim. – Ceklə Simona baxıb bic-bic gülümsədi. – Bayaq sahildə də o haqda fikirləşirdim. Biz vaxtimızı şən keçirmək istəyirik. Həm də xilas olmaq istəyirik.

Razılıq əlaməti olan ehtiraslı səslərin dalğası onu elə vurdu ki, çəşdi və bundan sonra nə deyəcəyini bilmədi. Yenə fikirləşdi.

– Biz xilas olmaq istəyirik və əlbəttə ki, xilas olacağıq.

Uşaqların şənnidaları eşidildi. Ralfın yeni avtoritetindən başqa heç nəyə söykənməyən bu iddiası sevinmək üçün onlara kifayət etdi.

– Mənim atam hərbi dəniz qüvvələrində xidmət edir. O deyir ki, elmə məlum olmayan heç bir ada qalmayıb. Atam deyir ki, kraliçanın böyük bir otağı var, xəritəylə doludur və o xəritələrdə dünyanın bütün adaları göstərilib. Deməli, kraliçannın xəritələrində bu ada da göstərilib.

Yenə də şən və xeyirxah səslər eşidildi.

– Gec-tez burası gəmi göndərəcəklər. Bəlkə də, o gəmi mənim atamın gəmisi olacaq. Demək istəyirəm ki, gec-tez xilas olacağıq.

Sözünü tamamlayıb susdu. Ralfın sözləri uşaqları ürəkləndirdi. Uşaqlar onu sevirdilər, indi isə hörmət eləməyə başladılar, özlərindən asılı olmayıaraq əl çaldılar, meydançada alqış səsləri yüksəldi. Ralf qızardı, gözaltı baxıb Piqqinin açıq-aşkar ifadə olunan pərəstişini gördü; Cekin özündən-rəzi halda candərdi əl vurdugunu da görməmək mümkün deyildi. Ralf buynuzu yellədi.

– Yaxşı, bəsdir! Bir dəqiqə imkan verin! Qulaq asın!

Öz qələbəsindən ruhlanaraq sakit şəraitdə çıxışını davam elədi:

– Bir məsələ də var. Bizi axtaran adamlara kömək eləyə bilərik. Əgər gəmi adaya yaxınlaşa, bizi görməyə də bilər. Ona görə də biz dağın başında tonqal qalayıb tüstü çıxarmalıyıq.

– Tonqal! Tonqal qalamalıyıq!

Tezliklə uşaqların yarısı ayağa qalxdı. Cek də onların arasındaydı və nəsə qışqırırdı. Buynuz yada düşmürdü.

– Getdik! Ardımcı!

Palma ağaclarının altında səs-küy var idi, aləm bir-birinə qarışmışdı. Ralf da ayağa qalxdı, qışqırıb uşaqları sakitliyə çağırırdı, amma onu eşidən yox idi. Bir dəstə uşaq Cekin arxasında düşüb sahildən aralandı. Hətta lap balacalar da dəstəyə qoşularaq yarpaqların və budaqların arasıyla özlərinə yol açıdilar. Əlində buynuz tutmuş Ralfın yanında Piqqi-dən başqa heç kim qalmamışdı.

Piqqinin nəfəsi qaydaya düşmüdü.

– Elə bil, balaca uşaqdırlar! – Piqqi ikrahla dedi. – Özlərini elə aparırlar ki, elə bil, bir dəstə balaca uşaqdır!

Ralf ona şübhəylə baxdı, əlindəki buynuzu ağacın budığının üstünə qoydu.

– Mərc gələrəm ki, çay içmək vaxtıdır, – Piqqi dedi.

– Gedib dağda neyləmək istəyir bunlar?

Piqqi xiüssü rəğbətlə buynuzu siğalladı, sonra əl saxlayıb başını qaldırdı.

– Ralf! Ey! Hara gedirsən?

Ralf isə zədələnmiş meşə zolağına çatıb ilk cərgədəki ağacların arasıyla gedirdi. Güllüş və taqqıltı səsləri ondan xeyli qabaqdaydı.

Piqqi ikrahla ona baxdı.

– Elə bil, balaca uşaqdırlar!

Dağ tərəfdən gələn səs-küy eşidilməz oldu. Piqqi köksünü ötürdü, aşağı əyildi ki, ayaqqabısının qaytanını bağlaşın.



Inventas vitam
juvat excusisse
per artes

Sonra da övladlarının ağılsız hərəkətlərinə görə əzab çəkən valideynlərsayağı ədayla buynuzu götürüb meşəyə tərəf yönəldi, zədələnmiş meşə zolağının içiyə getdi.

Dağın başından o biri tərəfdə ağaçlıq ərazidən ibarət olan bir meydanca var idi. Ralf ovuclarını birləşdirib su götürən adamlar kimi bir jest elədi.

– Bax orada tonqal qalamaq üçün nə qədər desən odun var.

Cek başını tərpədib alt dodağını dardı. Cəmisi yüz fut aşağıda o biri sərt dağ yamacından sonrakı meşə zolağı, elə bil, qəsdən tonqal odunu üçün nəzərdə tutulmuşdu. İsti hava və nəmişlik ağacların inkişafına şərait yaratса da, nazik torpaq təbəqəsi onların tam inkişafını təmin eləyə bilmirdi deyə tez bir zamanda böyüü üstə yixilib çürüyürdü; lianalar onlara sarılmışdı, yixilmiş ağacların ara-bərəsindən balaca fidanlar boylanırdı.

Cek əmrə müntəzir dayanıb gözləyən xor üzvlərinə tərəf çevrildi. Onların qara kepkaları beret kimi yana əyilmişdi.

– Tonqal üçün odun tədarükünə başlayın. Tez olun.

Uşaqlar münasib bir ciğır tapıb onunla gedərək odunluğa çatdilar və gücləri çatanı daşımaga başladılar. Balacalar da yuxarı qalxaraq sürüşüb odun olan yerə düşürdülər və tezliklə yaxşı bir odun tapdilar; amma nə qədər əlləşsələr də, heç nə eləyə bilmirdilər, axır ki, Ralf, Cek, Simon, Rocer və Moris onlara kömək eləyib işi yoluna qoydular: köməkləşib birlikdə yönəmsiz ağaç ölüsunü yavaş-yavaş yuxarı apardılar. Hər bir kiçik dəstənin gücü nəyə çatırdısa, o qədər odun gətirdi, odun tığı böyüdü. Geri qayıdanda Ralfla Cek bir odunun hərəsi bir tərəfindən yapışib sürüyürdülər; bir-birinə baxıb güldülər, ağır yükü birlikdə çəkib apardılar. Yenə də küləklərin və səs-küyün içində, hündür dağ başına əyilmiş günəş şüalarının arasında həmin o gözəl, o gözə görünməz, qəribə dostluq, məmnunluq və macəra işığı da eks olunmuşdu.

– Yox, ağırdır.

Cek gülümsədi:

– İkimiz üçün elə də ağır deyil.

Birlikdə güc verib ağır yükü darta-darta birtəhər yeri-yərək dikdirin axırıcı metrini də arxada qoydular. Birlikdə təkrar elədilər: “Bir, iki, üç!” Gətirdikləri odunu tonqal üçün yiğilan böyük odun tığının üstünə atdılar. Qələbə sevinciyə gülə-gülə geri qayıtdılar və dərhal da Ralf əllərini yerə atıb başı üstə dayandı. Onlardan aşağıda uşaqlar hələ də işləyirdilər, balacalardan bəzilərinin isə işləməyə həvəsi qalmamışdı artıq və onlar bələd olmadıqları yeni meşə ərazisində meyvə axtarmağa başlamışdılar. Əkizlər əvvəller onlarda müşahidə olunmamış ağıl nümayiş elətdirərək yaxınlaşış əllərində gətirdikləri quru yarpağı tonqal üçün atdılar. Uşaqlar bir-bir hamısı başa düşdü ki, tonqal üçün lazım olan qədər odun tədarük olunub və ona görə də yenidən odun gətirməyə getmədilər, dikdirin başında, parçalanmış qızartdaq daşların arasında dayanıb nəfəslərini dərdilər, bədənlərinin təri qurudu.

Ralfla Cek bir-birinə baxındı. Utancaqliq gətirən bir nəticəyə gəlmışdı onlar, amma bilmirdilər ki, onu necə etiraf eləsinlər.

Yanaqlarına qızartı çökmüş Ralf birinci dilləndi:

– İstəyirsən?

Boğazını arıtlayıb sözünə davam elədi:

– Tonqalı yandırmaq istəyirsən?

Vəziyyətin nə dərəcədə gülünc olduğu indi məlum oldu, Cek də qızardı.

– İki budağı bir-birinə sürtürsən. Budaqları sürtürsən...

Cek Ralfa baxdı, o isə özünün belə işlərdə səriştəsiz olduğunu etiraf eləməli oldu.

– Kimdə kibrit var?

– Yay-ox düzəldib, oxu fırlatmaq lazımdır, – Rocer dedi. Əllərini bir-birinə sürtüb neyləmək lazım olduğunu göstərdi. – Bax belə, vijj, vijjj.



Dağın üstündə yüngül meh əsdi. Piqqi də küləklə birlikdə gəldi. Şalvari və köynəyi əynində güc-bəlayla meşədən keçib gəldi; axşamtərəfinin günəş şüaları onun eynəyində əks olunub parıltı saçdı; buynuzu da gətirmişdi.

Ralf qışqırdı:

– Piqqi, səndə kibrit varmı?

O biri uşaqlar da qışqırdılar, səs dağda yayıldı. Piqqi başını bulayıb odun qalağına yaxınlaşdı.

– Nə qədər odun yiğmisiniz! Halal olsun!

Cekin ağlına qəflətən bir fikir gəldi:

– Onun eynəyindən yandırıcı şüşə kimi istifadə eləmək olar.

Piqqi geri çekilməyə macal tapmamış uşaqlar onu dövrəyə aldı.

– Dayan, yolumu kəsmə! – Cek onun eynəyini dartıb alanda isə dəhşət içində qışqırdı. – Sən neyləyirsən? Eynəyi bəri ver! Mən heç nə görmürəm! Buynuzu sindirarsan!

Ralf dirsəyi ilə onu kənara itələyib, odun qalağının qarşısında dizi üstə çökdü.

– Günü qabağını kəsməyin!

Uşaqlar itələşdilər, dartışdilar, zəhlətökən səslər çıxardılar. Ralf şüşəni o üzə-bu üzə çevirdi, irəli-geri elədi, yuxarı qaldırdı, aşağı endirdi və axır ki, qürub günəşi şüasının dairəşəkilli parlaq ləkəsi çürük odunlardan birinin üstünə düşdü. Dərhal da nazik tüstü qalxdı, Ralf öskürdü. Cek dizi üstə çöküb yavaşça üfürməyə başladı; tüstü yana əyildi, qalınlaşdı və balaca alovun nazik dili göründü. Parlaq günəşin fonunda ilk anda, demək olar ki, gözlə görünməyən alov nazik budağı büründü, böyüdü, rəngi tündləşdi, qalxıb budağı yaladı, budaq çırıldayıb alovlandı. Alov yuxarı sıçradı, uşaqlar sevinclə qışqırdılar.

– Mənim eynəym! – Piqqi inildədi. – Eynəyi bəri ver!

Ralf tonqaldan aralandı, kor kimi əlini qabağa uzadıb ora-bura vurnuxan Piqqiyə verdi eynəyi. Piqqinin səsi kəsilən kimi oldu, güclə eşidilən səslə mızıldandı:

– Hər şeyi tor görürəm. Öz əlimi də güclə seçirəm.

Uşaqlar rəqs eləyirdilər. Odun elə quruyub çürümüşdü ki, budaqların hamısı sarı alovun qarşısında aciz qalmışdı; alov dilləri qıvrıllaraq yuxarı qalxır, orada, iyirmi fut yüksəklikdə kürən at yəli kimi yellənirdi. Budaqlar ağ toza dönüb yerə səpələnirdi.

Ralf qışqırdı:

– Odun lazımdır! Hamınız odun gətirməyə gedin!

Alovla yarış başlamışdı – uşaqlar aşağıdakı meşəyə dağılışdır. Alovun təmiz bayrağını dağda yelləndirmək isteyirdi uşaqlar, sonra nə olacağı barədə isə heç kim fikirləşmirdi. Hətta lap balacaların da meyvə axtarmaqdan macal tapanları kiçik odun parçaları gətirib ocağa atırdı. Hava bir az da sürətlə hərəkət eləyib yüngül mehə çevrildi və indi hansı tərəfin küləktutan, hansı tərəfin dalda yer olduğu müəyyənləşdi. Bir tərəfdə hava sərin idi, o biri tərəfdə isə alov öz vəhşi dillərini uzadıb bir anlığa özünü unudaraq ehtiyatı əldən verənlərin üz-gözünü qarsalayırdı, qasını, kirpiyini və saçlarını üfürürdü. Axşamtərəfinin mehini öz nəm sıfətlərində hiss eləyən uşaqlar bir anlığa ləngiyib gümrahlıq gətirən bu toxunuşdan zövq alır və hiss eləyirdilər ki, yorulub əldən düşüblər. Onlar özlərini dörd tərəfə səpələnmiş qayaların arasındaki kölgəyə verib uzandılar. Alov azaldı, ocaq səngidi, arabir çirtildayan közün yumşaq səsi eşidilirdi, yuxarı qalxan balaca qığılçım buludunu külək qovub aparırdı. Uşaqlar uzanıb it kimi ləhləyirdilər.

Ralf başını yuxarı qaldırdı:

– Yox, bu, yaxşı olmadı.

Rocer çox məharətlə külün içində tüpürdü.

– Yaxşı olmayan nədir ki?

– Tüstü çıxmadı. Təkcə alovdur.

Piqqi iki daşın arasındaki küncdə yerini rahatladi, buy-nuzu dizinin üstünə qoydu.



Inventas vitam
juvat excusisse
per artes

– Fərli bir tonqal da yandırı bilmədik, – Piqqi dedi,
– bunun xeyri yoxdur. Nə qədər çalışsan da, belə tonqalı
uzun müddət yanlı vəziyyətdə saxlamaq olmaz.

– Sənin də işləməyindən olmaz, – Cek narazı halda
dedi. – Ancaq oturmağı bacarırsan.

– Biz ocağı onun eynəyi ilə yandırıldıq, – Simon belə
deyib hisdən qaralmış sifətini qoluya sürdü. – Bunun özü
də bir köməkdir.

– Buynuz məndədir, – Piqqi əsəbiləşdi. – İmkan verin,
sözümüz deyim.

– Dağın başında buynuzun mənası yoxdur, – Cek dedi.

– Sən ağızını yum.

– Buynuz mənim əlimdədir.

– Ocağa yaş budaqlar atmaq lazımdır, – Moris dedi.

– Tüstü çıxarmağın ən yaxşı üsulu budur.

– Buynuz mənim...

Cek qəzəblə çevrildi:

– Sənə deyildi ki, səsini kəs!

Piqqi pərt olub ruhdan düşdü. Ralf buynuzu ondan alıb
ətrafindakı uşaqlara baxdı.

– Bizlərdən kimsə ocağı yanmasına nəzarət eləməlidir.
Gəmi istənilən vaxt gələ bilər. – Əliylə üfüq xəttini göstərdi.
– Əgər biz burada olduğumuzu bildirmək üçün siqnal
versək, onlar bizi tapıb aparacaqlar. Bir məsələni də demə-
liyəm: bizim çoxlu qaydamız olmalıdır. O yerdə ki buynuz
var, deməli, orada yiğincaqdır. Aşağıda olsun, ya da yuxarı-
da – fərqə yoxdur.

Hami bu fikirlə razılaşdı. Piqqi ağızını açıb danışmaq
istəyirdi ki, Cekin ona necə baxdığını görüb susdu. Cek əli-
ni uzatdı ki, buynuzu alsın, ayağa qalxdı, incə və zərif şeyi
çirkli əliylə tutdu.

– Mən Ralfın dedikləriylə razıyam. Bizim qaydalarımız
olmalıdır və hamımız da onlara əməl eləməliyik. Hər şeydən
əvvəl ona görə ki, biz vəhşi deyilik. Biz ingilisik. İngilislər

isə hər şeydə birincidirlər. Beləliklə, biz özümüzü yaxşı aparmalıyıq.

Cek Ralfa tərəf çevrildi:

– Ralf, mən xoru – ovçuları qruplara böləcəyəm və biz həm də ocağın həmişə yanması üçün məsuliyyət daşıya-cağıq.

Bu mərdanəlik jesti tək-tük də olsa çəpik səsləri qaldırıdı, Cek dişini ağartdı, sonra da buynuzu yellədi ki, sakitliyə əməl olunsun.

– Biz indi ocağı söndürə də bilərik. Gecə vaxtı tüstünü kim görəcək? Nə vaxt istəsək, onda yandırarıq. Altlar, bu həftə ərzində ocağa siz baxacaqsınız. Diskantlar, siz isə növbəti həftə onları əvəz edəcəksiniz.

Uşaqlar ciddi görkəm alıb başlarını tərpətdilər – razılaşdırılar.

– Biz həm də ətrafi nəzarətə götürəcəyik. Elə ki gəmi gördük, – hamının nəzərləri onun sümüklü əlinin istiqamətini izlədi, – gəmi görən kimi o saat ocağa yaş budaqlar atacağıq və tüstü qalxacaq.

İntizar dolu baxışlar üfüqiñ tutqun göylüyünə zilləndi; uşaqlar elə baxırdılar, elə bil, indicə orada gəminin kiçik silueti görünəcəkdi.

Qərbədəki günəş ərimiş qızıl daması kimi dünyadan giriş qapısına tərəf aşağı axmaqdı. Tezliklə hamı başa düşdü ki, axşam düşür və bu da işıqla istinin sonu olacaq.

Rocer buynuzu aldı və qaşqabağını töküb dedi:

– Mən həmişə dənizə baxıram. Bu tərəflərdən gəmi keçmir. Çox güman ki, biz heç vaxt xilas olmayıcağıq.

Uğultu qalxıb səngidi. Ralf buynuzu geri aldı.

– Mən demişəm və yenə deyirəm: biz xilas olacağıq. Bir qədər gözləmək lazımdır, vəssalam.

Qəzəblənmiş Piqqi cəsarətlənib buynuzu götürdü.

– Elə mən də o cür demişəm. Mən yiğincaq barədə danışanda, başqa şeylər barədə danışanda deyirlər: kəs səsini!



Inventas vitam
juvat excusisse
per artes

Piqqinin səsi yüksələrək təmiz və səmimi insanın ittihamına çevrildi. Uşaqlar hərəkətə gəlib onun üstünə qışqırmağa başlıdilar.

– Siz dediniz ki, balaca bir ocaq qalamaq isteyirsiniz, amma bir tığ odun yiğdınız. Elə ki mən ağızımı açıb bir söz demək isteyirəm, – Piqqi qışqırdı və acı həqiqəti etiraf elədi, – o saat deyirsiniz ki, sus. Amma Cek, Moris, ya da Simon...

Piqqi həyəcan içində fasılə elədi, o tərəfdə və aşağılarda görünən dağ enişlərində uşaqların quru odun gətirdikləri böyük meşə zolağına baxdı, sonra güldü. Amma elə qəribə güldü ki, hamı susdu və onun eynəyinin parıldayan şüşələrinə təccübələ baxdı; tikənlə zarafatın səbəbini tapmaq üçün onun baxışlarını izlədi uşaqlar.

– Bu da sizin balaca tonqalınız.

Orada-burada yixılmış, yaxud çürümüş ağacların gövdəsini bəzəyən lianaların arasından tüstü qalxırdı. Uşaqlar bir də gördülər ki, bir kolun dibində alov göründü və tüstü qatlaşdı. Balaca alov dilləri ağacların budaqları arasına dağlışış yarpaqlara keçdi, kolluqlara sıçradı, parçalandı, böyüdü. Bir alov dili budağı yalayıb küləkdən yelləndi, dələ kimi o biri ağaca sıçradı, ağacı yuxarıdan-aşağı yandırmağa başladı. Yarpaqların tutqun çətiri və tüstünün altı ilə yayılan alov meşəni ağızına almaqdı idi.

Hektarlarla ərazini bürüyən qara və sarı tüstü dənizə tərəf yuvarlanırdı. Dönmədən irəliləməkdə olan alov dillərini görən uşaqlar sevinc içində qışqırdılar. Alov, sanki, vəhşi bir yırtıcı idı və qarnı üstə yatıb sürünən yaquar kimi, qızartdaq qayada bitmiş cavan şam ağaclarına oxşayan ağaclara tərəf sürüñürdü. Alov ilk qarşısına çıxan ağacın üstünə atıldı, bir göz qırpmında onun budaqlarını alov dilləri ilə süslədi. Alovun özəyi ağacların arasındaki boşluğun üstündən pişiksayağı cəddliklə sıçrayıb o biri ağaca keçdi, dalğalanıb bütöv cərgəni büründü. Sevinc içində atılıb-düşən uşaqlardan aşağıda dörddəbir uzunluğu olan meşə ərazisi tüstü və alov

içində boğulurdu. Alovun içindən arabir baraban səsini xatırladan guppultu səsləri eşidilirdi və sanki, dağ-daş da titrəyib lərzəyə gəlirdi.

– Bu da sizin balaca tonqalınız.

Uşaqların bir-bir səslərini kəsərək aşağıda kükrəməkdə olan dəhşətli gücün qarşısında qorxuya düşdükərini görüb Ralf da qorxdu və özündən çıxdı:

– Sən də səsini kəs!

– Buynuz məndədir, – Piqqi incik səslə dedi. – Danışmaq hüququm var mənim.

Uşaqlar ona baxsalar da, fikirləri başqa yerdəydi: qulaqlarını şəkləyib yanığının içindən eşidilən guppultu səslərinə qulaq asırdılar. Piqqi əsəbiləşmişdi, cəhənnəm kimi tügyan eləyən aloya baxdı, buynuzu silkəldəti.

– Qoy yansın. Bizim odunluğumuz idı ora.

Piqqi dodaqlarını yaladı.

– Biz artıq burada heç nə eləyə bilmərik. Çox ehtiyatlı olmaq lazımdır. Mən qorxuram...

Cek baxışlarını alovdan yayındırdı:

– Sən elə həmişə qorxursan. Gonbulun biri gonbul.

– Buynuz məndədir, – Piqqi soyuqqanlılıqla dedi və Ralfa tərəf çevrildi: – Buynuz məndədir də, Ralf, elə deyil?

Ralf istəməsə də, dəhşətli olduğu qədər də cəlbedici görünən mənzərədən gözünü çəkdi.

– Nə olub?

– Buynuz. Mənim danışmaq hüququm var.

Əkizlərin ikisi də eyni vaxtda güldü.

– Bizə tüstü lazımdır...

– ... buyur, bax!

Tüstü adadan uzaqlara yayılırdı. Piqqidən başqa uşaqların hamısı güldürdü; gülməkdən uğunub gedirdi onlar.

Piqqinin hövsələsi daraldı.

– Buynuz məndədir! Bir dəqiqə qulaq asın mənə! Əvvəlcə biz sahil boyunca daldalanacaqlar tikməliydik. Gecələr



bura soyuq olur. Amma Ralf tonqal sözünü dilinə gətirən kimi hay-küy salıb, dağa tərəf cumdunuz. Elə bil, balaca uşaqsınız!

Uşaqlar bu andan etibarən onun nitqinə qulaq asdlar.

– Əgər ən lazımlı işləri görmürsünzsə və düzgün hərəkət eləmirsinizsə, onda necə xilas ola bilərsiniz?

Piqqi eynəyini çıxartdı və özünü elə göstərdi ki, guya, buynuzu yerə qoymaq istəyir, amma görəndə ki, yaşça böyük oğlanların əksəriyyəti buynuzu almaq üçün əlini uzadıb, fikrini dəyişdi. Buynuzu qoltuğunun altına soxub qayanın üstündə oturdu.

– Ocağı burada qalamaq düz deyil. Bütün adanı yandırımissınız. Od vurub bütün adanı yandırısaq, yaxşımı olacaq? Bişmiş mer-meyvə və qızarmış donuz əti yeyəcəyik. Burada gülməli bir şey yoxdur. Ralfi siz özünüz başçı seçmisiniz, özünüz də imkan vermirsiniz ki, otursun, bir fikirləşsin görünən neyləməlidir. Ralf bir söz deyən kimi hərəniz bir tərəfə qaçırsınız, elə bil, elə bil...

Nəfəsini dərmək üçün fasılə elədi, alov isə nərə çəkib guruldayırdı.

– Bu heç də hamısı deyil hələ. O uşaqları deyirəm, lap balacaları. Az da olsa, kim onlarla maraqlanır? Onların neçə nəfər olduğunu bilən varmı?

Ralf qəflətən irəliyə doğru bir addım atdı.

– Mən sənə həvalə eləmişəm. Dedim ki, onların siyahısını tut.

– Mən neyləyə bilərəm, – Piqqi qəzəblə qışqırkı, – tək-başına neyləyim? Onlar vur-tut ikicə dəqiqə gözlədilər, sonra dəniz tərəfə getdilər, meşəyə qaçırlar, hərəsi bir tərəfə getdi, qaçıb dağıldilar. Kimin kim olduğunu mən necə biliydim?

Ralf rəngi qaçmış dodaqlarını yaladı:

– Deməli, belə çıxır ki, sən hətta bilmirsən, biz burada neçə nəfərik.

– Mən neyləyim ki, onlar həşərat kimi ora-bura qaçırlar?
Sonra da siz üçünüz geri qayıtdınız, ocaq qalamaq barədə
dediyiniz sözə bənd imiş kimi hamısı qaçış getdi, mənim də
imkanım olmadı ki...

– Bəsdir! – Ralf onun sözünü kəsib, buynuzu aldı. – Heç
bir iş görməmisən, heç nə eləməmisən.

– Həm də sonra siz tutub mənim eynəyimi aldınız.

Cek ona tərəf çevrildi:

– Sənə dedilər ki, kəs səsini!

– Özü də balacalar ocağın yanında ora-bura qaçırdılar.
Kim bilir, bəlkə, onlar hələ də oradadırlar.

Piqqi ayağa qalxıb tüstü və alovu göstərdi. Uşaqların
arasında uğultu qalxdı və səngidi.

Piqqi nəsə qəribə olmuşdu, nəfəsi tutulurdu.

– Balacalardan biri var idi, – Piqqi təngnəfəs halda dedi,
– üzündə də qırmızı xal var idi, mən onu görmürəm. Haradadır o?

Həmi susurdu.

– İlənlardan danişan balaca o tərəfdəydi.

Yanan ağaclarlardan hansısa elə şaqqlıdadı, elə bil, bomba
partladı; ağaca sarılmış uzun lianaların sıçrayıb yuxarı qalx-
diği göründü, sonra da onlar qırılıb yerə düşdü. Balacalar
qışkırdılar.

– İlənlər! İlənlər! Ora baxın, ilənlər!

Qərbədə, dənizin üstündən bir-iki düym məsafədəki
günəş yaddan çıxmışdı. Uşaqların sıfəti alt tərəfdən qızart-
daq şüalarla işiqlanmışdı. Piqqi yerə yixilib yaxındakı qaya-
nın ikiəlli qucaqladı.

– Üzündə xal olan uşaq indi haradadır? Mən sizə dedim
ki, onu görmürəm.

Uşaqlar qorxu içində bir-birinə baxdilar, heç cür inana
bilmirdilər.

– O uşaq hanı?

Ralf xəcalət içində mizıldandı:



Inventas vitam
juvat excusisse
per artes

– Bəlkə də, o geri qayıdır ki...

Onların dayandığı yerdən aşağıda, dağın o biri yama-cında isə gurultu və guppultu səsləri ara vermirdi.

III fəsil

SAHİLDƏ DAXMALAR

Cek ikiqat əyilmişdi. Start xəttində dayanmış sprinter kimi, burnu nəm torpaqdan bir neçə düym aralıdaydı. Ağac budaqları və onlara sarılmış lianalar, haradasa, otuz yard yuxarıdakı yaşıl dumanın içində itmişdi, ətrafda isə six kol-kos idi, şax-şəvəllik idi. Burada güclə nəzərə çarpan bir iz var idi: budaq sinmişdi və onun da bir qırğıına, elə bil, heyvan dırnağı sürtülmüşdü. Cek çənəsini bir az da aşağı endirib güclə görünən izlərə gözünü elə zilləmişdi, elə bil, onları danışdırmaq istəyirdi. Sonra da nə qədər narahat olsa belə, ov tulası kimi əlləri və ayaqları üstündə sürünərək pusa-pusa beş yard irəlilədi və dayandı. Bu yerdə liana budaqları düyünlənmişdi və düyündən asılmış biğciqların birinin bir tərəfi sürtülüb hamarlanmışdı, özü də parıldıyındı. Çal-çarpaz düyünlənmiş budaqların arasından keçən donuzlar öz qaba dərilərinin tüküylə biğciği sürtüb hamarlaşmışdır.

Cek həmin o izdən bir neçə düym aralıda sifətini torpağa yaxınlaşdırıldı və gözünü qabağa, şax-şəvəlliyyin yarı-qaranlıq daldalarına zillədi. Onun kürən saçları adaya ilk gəlisiindən sonrakı dövrə hiss olunacaq dərəcədə uzanmışdı və rəngi də gündən yanıb bozarmışdı, günəş şüalarının yandırıldığı çılpaq ciyinlərinin cil-cil dərisi qabiq qoymuşdu; uzunluğu beş fut olan itiuc ağaç nizəni sağ əlində tutmuşdu, toqqasına həm də ovçu bıçağının qınıni bərkitdiyi qısa, cırıq şalvardan başqa əynində ayrı palṭar yox idi. Cek gözlərini yumdu, başını qaldırıb burun

pərələrini şişirdərək isti hava axınıni ciyərlərinə çəkdi ki, ondan istədiyi məlumatı ala bilsin. Meşə də, Cek də susurdu.

Nəhayət, uzun bir nəfəsvermə yoluyla ciyərlərindəki havanı buraxdı və gözlərini açdı. Onun təəssüf ifadə eləyən parlaq mavi gözlərindən dəlilik yağırdı. Quru dodağını diliylə yalayıb, sükuta qərq olmuş meşəni gözdən keçirdi. Yenə də yeri-yurdu ələk-vələk eləyib axtara-axtara ehtiyatla irəli getdi.

Meşənin sükutu istidən də amansız idi, günün bu saatında hətta milçəklər də vizildaşmırıldılar. Yalnız hansısa ala-bəzək, çığırğan bir quşu Cek ürküdüb çör-çöpdən düzəldilmiş primitiv yuvadan havaya qaldıranda sükut silkələnib sindi; səsin kobud əks-sədəsi eləydi, elə bil, minilliklərin dərinliklərindən gəlirdi. Bu səsdən Cek özü də diksindi, udqunub necə nəfəs aldığı eşidildi və bir anlığa elə təsəvvür yarandı ki, ovçu deyil o, ağacların budaqları arasında dolaşan meymunabənzər, müəmmalı bir məxluqdur. Sonradan tapdığı izlər və pis ovqat öz sözünü dedi və Cek yenə başladı acgözlükə yeri axtarmağa. Boz budağında solğun çiçəklər açmış böyük ağacın yanında ayaq saxladı, yoxlayıb baxdı, gözlərini yumdu, isti havanı yenə ciyərlərinə çəkdi; o anda, elə bil, nəfəsi kəsildi, sıfətinin qanı qaçıdı, rəngi ağardı, sonra yenə üzünə qan gəldi, yanaqları allandı. Cek ayaqları altındaki tapdanmış torpağı diqqətlə gözdən keçirərək, ağacların dibinə çökmüş qaranlıqdan bir kölgə kimi keçdi.

Dirnaqla eşilmış torpağın üstünə tökülmüş peyinlər istiydi, yaşılaçalan göy rəngdəydi, hamar idi, onlardan, az da olsa, buğ qalxırdı. Cek başını qaldırdı, çığırı kəsmiş lianların əmələ gətirdiyi müəmmə dolu cəngəlliyyə baxdı. Sonra nizəsini yuxarı qaldırıb oğrun-oğrun irəli getdi: izlər lianlardan arxa tərəfdə donuz keçidinə – kifayət qədər geniş və həm də tapdanmış işlek çığırı qovuşurdu. Cek ayağa qalxanda çı-



rın bərk torpağının üstüylə nəyinsə hərəkət elədiyini eşitdi. Sağ qolunu geri çəkib qolaylandı və nizəni var gücüylə atdı. Donuz keçidində dırnaqların tez-tez yerə dəydiyi eşidildi; bu səsdən ət iyi gəlirdi – ağızı sulandırıb, ac adamın ağılnı başından çıxardan ət xörəyi vəd eləyirdi dırnaqların yerə dəyib çıxartdığı səs. Cek şax-şəvəlin arasından çıxbı nizəsini götürdü. Donuz dırnaqlarının tappılıtı uzaqlaşış eşidilməz oldu.

Ov vaxtı ən müxtəlif şeylərlə və toz-torpaqla çirkənmiş bədənindən sel kimi tər axan Cek o tərəfdə dayanmışdı. Dodağının altında söyüş söyüb, izin getdiyi ciğirdən çıxdı, özünü meşənin içində vurdu və o qədər getdi ki, bir açıqlığa çıxdı; tutqun çətirə dayaq verən çılpaq budaqların əvəzinə palmaların lələkli çətirləri və açıq-boz gövdələri göründü. O tərəfdə su bərq vurur, səslər eşidilirdi. Palma budaqları və yarpaqlarından ibarət olan qalağın – laquna tərəf baxan və indicə uçub dağılacağı güman edilən daldalanacağın yanında dayanmış Ralf Cekin nə dediyini eşitmədi.

– İcməyə bir az su yoxdur?

Ralf qaşlarını çatıb qatma-qarışq yarpaqların arasından baxdı. Hətta o tərəfə baxanda belə Ceki görmədi.

– Deyirəm, bəlkə, içməyə bir az suyunuz ola? Susuzluqdan ciyərim yanır.

Ralf baxışlarını uçub-dağılmaqdə olan daldalanacaqdan çəkdi və Ceki gördü.

– Oh, salam. Su istəyirsən? Oradakı ağaçın yanında, yəqin ki, bir az qalmış olar.

Cek kölgədəki içməli su ilə dolu qablardan – kokos qabıqlarından birini götürüb başına çəkdi. Su onun ağızından axıb çənəsinə, boğazına və sinəsinə töküldü. Su içib doyandan sonra nəfəsini dərib ləzzətlə fisildədi.

– Bax bunu istəyirdim.

Daldalanacağın içindən Simonun səsi gəldi:

– Bir az yuxarı.

Ralf daldalanacağın içinə girib üstü yarpaqla örtülmüş budağı qaldırdı. Yarpaqlar səpələnib yerə dağıldı. Açılmış deşikdən Simonun sıfəti göründü, heç kefi yox idi.

– Üzr istəyirəm.

Ralf ikrəhla dağıntılara baxdı:

– Heç vaxt düzəldə bilməyəcəyik.

Ralf Cekin ayağı tərəfdən yerə sərələndi. Simon isə hələ də daldalanacağın deşiyindən baxındı. Ralf uzandığı yerdən izah elədi:

– Neçə gündür işləyirik, buyur, bu da nəticəsi!

Əl vuranda silkələnsə də, iki daldalanacaq artıq hazır idi, biri isə uçub-dağılmışdı.

– Uşaqlar ancaq qaçıb ora-bura dağılmağı bacarırlar. Yığıncaq yadınızdadır? Hamı söz vermişdi ki, daldalanacaqlar tikilib hazır olanacan işləyəcəklər. Elədirmi?

– Məndən və bir də mənim ovçularından başqa.

– Ovçulardan başqa. Yaxşı, deyək ki, balacalar... – Ralf belə deyib əl-qolunu ölçüdü, söz axtardı. – Onlardan kömək yoxdur. Amma yaşça böyük uşaqlar heç də onlardan yaxşı deyil. Başa düşürsən? Simonla mən səhərdən-axşamacan işləyirik. Bizdən başqa heç kim əlini ağdan-qaraya vurmur. Hərə öz kefindədir: göldə çimirlər, qarınlarını otarırlar, oynayırlar.

Simon çox ehtiyatla başını deşikdən çölə çıxartdı:

– Sən başçısın, özün onları başlı-başına buraxmışan.

Ralf uzandığı yerdə dartinib bədənini düzəltdi, palma ağaclarına və göyə baxdı:

– Yığıncaqlar. O yığıncaqlar bizim çoxmu xoşumuza gəlir? Hər gün yığışaq. Gündə iki dəfə yığışaq. Biz ancaq danışmağı bilirik, – belə deyib dirsəyinə söykəndi. – Nədən deyirsiniz mərc də gələrəm, indi bu saat buynuzu çalsam, hamı qaça-qaça gələcək. Təntənəylə oturub müzakirəyə başlayacaqlar: gəlin reaktiv mühərrrik düzəldək, sualtı qayıq hazırlayaq, ya da televizor istehsalına başlayaqq. Yığıncaq



qurtaran kimi uzağı beş dəqiqə işləyəndən sonra da hərəsi bir tərəfə qaçacaq, ova gedəcəklər.

Cek qızardı.

– Bizə ət lazımdır.

– Düzdür, amma hələ ki mən ət görmürəm. Bizə daldalanacaq da lazımdır. Digər tərəfdən də ovçuların çoxusu nə vaxtdır qayıdır. Çimirlər.

– Mən tək getmişdim, – Cek dedi. – Onları özümlə aparmadım, tək getməliydim. Mən...

Ov arxasında düşüb saatlarla izləməyə, qovub tutmağa, vurub-öldürməyə onu nə vadər elədiyini ifadə eləmək üçün söz axtarırdı Cek.

– Mən tək getdim, fikirləşdim ki, təkbaşına...

Onun gözündə yenə dəlisov qiğlcımlar parladı.

– Fikirləşdim ki, təkbaşına bacararam.

– Amma bacarmadın.

– Elə bildim, bacararam.

Hansısa gizli bir hissin təsiriylə Ralfin səsi titrədi.

– Hələ ki heç bir nəticə yoxdur.

Ralfin dedikləri, bəlkə də, heç bir narazılıq doğurmazdı, amma onun səsində güclü hiss olunan sətiraltı məna var idi.

– Daldalanacaq tikməkdə bizə kömək eləmək fikriniz yoxdurmu?

– Bizə ət lazımdır.

– Amma biz onu görmürük.

Artmaqda olan ziddiyyət göz qabağında idi.

– Nəticə olacaq. Gələn dəfə. Mən nizənin ucunu diş-diş düzəldəcəyəm. Biz donuzu yaraladıq, amma nizə çıxıb yerə düşdü. Əgər nizənin ucunu diş-diş düzəldə bilsəm...

– Bizə daldalanacaq lazımdır.

Cek qəflətən qəzəblə qışqirdi:

– Sən məni ittiham eləyirsən?

– Mən demək istəyirəm ki, biz bütün günü burada qan-tər içində işləyirik, vəssalam. Başqa bir söz demirəm.

Onların ikisi də qızarmışdı; bir-birinin üzünə baxmağa çətinlik çəkirdilər. Ralf qarnı üstə çevrilib otları dartaşdırmağa başladı.

– Əgər biz bura ilk dəfə gəldiyimiz vaxt olduğu kimi yenə yağış yağsa, daldalanacaq hökmən lazım olacaq. Sonra bir məsələ də var. Bizə daldalanacaq həm də ona görə lazımdır ki...

Ralf bir anlığa susdu və həmin anda onlar ikisi də incikliyi unudan kimi oldu. Sonra Ralf mövzunu dəyişib daha təhlükəsiz məsələyə keçdi.

– Sən özün fikir vermişən də, elə deyil?

– Nəyə fikir vermişəm?

– Məsələ ondadır ki, onlar qorxurlar.

Ralf arxası üstə çevrilib Cekin qəzəbli və çirkli sıfətinə baxdı.

– Mənə elə gəlir ki, onlar yuxu görülür. Fikir verən olsa, onların səsini eşidə bilər. Gecələr yuxudan oyandığın olubmu?

Cek başını silkələdi.

– Onlar danışırlar, qışqırırlar. Balacaları deyirəm. O biri uşaqların bəziləri də elədir. Elə bil ki...

– Elə bil ki, adada vəziyyət çox pisdir.

Ralfla Cek kiminsə onların sözünü kəsdiyinə görə təəcübənlənmışdilər və ikisi də Simonun ciddiyyət ifadə eləyən üzünə baxdı.

– Elə bil ki, – Simon dedi, – vəhşi... vəhşi, ya da ilanabənzər nəsə, həqiqətən də, mövcuddur. Yadındadır?

Nisbətən yaşlı iki oğlan utancaqlıq gətirən bu sözü eşi-dib diksindi. İndi ilanları yada salmaq, onlar barədə danışmaq düz deyildi.

– Elə bil ki, adada vəziyyət yaxşı deyil, – Ralf tələsmədən dedi. – Düzdür, yaxşı dedin.

Cek oturdu və ayaqlarını uzatdı.

– Onların ağlı çəşib.



Inventas vitam
juvat excusisse
per artes

– Başdanxarabdırılar. Kəşfiyyata getdiyimiz yadındadır?

Onlar bir-birinin üzünə baxıb gülümsədilər, adaya ilk gəldikləri günün olaylarını xatırladılar. Ralf sözünə davam elədi:

– Bizə daldalanacaq lazımdır, özü də gərək...

– Ev kimi olsun.

– Tamamilə doğrudur.

Cek qılçalarını çəkib yığdı, dizlərini qucaqladı, qaşlarını çatdı ki, fikrində aydınlıq olsun.

– Meşədə fərqi yoxdur. Demək istəyirəm ki, mən ovu nəzərdə tuturam, meyvə yığmağı yox. Əlbəttə, elə ki sən özün...

Cek bir anlığa fasılə elədi, bilmirdi ki, onun sözlərini Ralf ciddi qəbul eləyəcəkmi.

– Burada elə bir şey yoxdur, sadəcə, fikirdir, adamın ağlına gəlir. Adama elə gəlir ki, sən ov eləmirsən, sənin özünü ovlayırlar: elə bil, arxadakı cəngəllikkə nəsə gizlənib və daim səni güdüür, izləyir.

Uşaqlar yenə susdular. Simon fikrə getmişdi, Ralf skeptik görünürdü, hiss olunurdu ki, bir az da qəzəblənib. Qalxıb oturdu, çirkli əliylə kürəyini qaşdı.

– Mən heç nə bilmirəm.

Cek sıçrayıb ayağa qalxdı və üyüdüb-tökdü:

– Meşədə adam bax belə hissələr keçirir. Əlbəttə, elə də ciddi bir şey deyil bu, amma, amma...

Sahilə tərəf bir neçə addım qaçıb geri qayıtdı.

– Onların nə çəkdiyini bircə mən bilişəm. Başa düşdün? Vəssalam, bax belə.

– Yeganə məsələ ondan ibarətdir ki, biz gərək elə eləyək ki, xilas ola bilək.

Xilas olmağın nə demək olduğunu yadına salmaq üçün Cek bir xeyli fikirləşməli oldu.

– Xilas olmaq? Əlbəttə, düzdtür. Amma fərqi yoxdur, birinci donuzu mən öldürməliyəm, – Cek belə deyib nizəsini

götürdü və yerə sancdı. Onun gözləri qaraldı, bəbəklərində vəhşi qıgilcımlar parladı. Ralf gözünün üstünə tökülmüş sarışın saçların arasından Cekə baxdı, onun dəli hərəkətlərini bəyənmədi.

– Əsas məsələ odur ki, sənin ovçuların tonqalı yaddan çıxartmasınlar.

– Sənin də işin-güçün tonqaldır!

Ceklə Ralf sahilboyu tez-tələsik getdilər, suyun qırğıına çatıb geri döndülər, qızartdaq dağa baxdilar. Tüstü burumu səmanın tutqun maviliyində aq tabaşırə oxşayan xətlər çəkərək dalğalanıb yuxarı qalxır, əriyib yox olurdu. Ralfın qaşları çatıldı.

– Maraqlıdır, görəsən, bu tüstü hansı məsafədən görünür?

– Lap uzaqdan görünür?

– Bu tüstü azdır.

Sanki, uşaqların ona baxdığını hiss eləyibmiş kimi, tüstü burumu aşağıdan tutqunlaşdı, açıq-sarımtıl rəng aldı və yuxarı qalxdı.

– Uşaqlar ocağa yaş budaq atdlar, – Ralf mizildandı. O, gözlərini qiyaraq çevrilib baxdı, üfüqdə nəsə axtardı.

– Odur, ora bax! – Cek elə qışqirdı ki, Ralf dik atıldı.

– Nə? Harada? Gəmidir?

Cek isə dağdan aşağı sallanıb adanın düzəngah hissəsinə qovuşan enişləri göstərdi.

– Əlbəttə! Onlar o tərəfdə daldalanırlar, gün od kimi şaxiyanda onlar başqa cür eləyə bilməzlər.

Ralf özünü itirmiş halda Cekin sevinc dolu üzünə baxırdı.

– Onlar yuxarı qalxırlar, orada kölgə var, hava isti olanda kölgədə yatıb dincəlirlər; eynən bizim inəklər kimi eləyirlər.

– Mən elə bildim ki, sən gəmi görmüsən!

– Pusa-pusa gedərik, üzümüzü də rəngləyərik ki, bizi görməsinlər, sonra da mühasirəyə alarıq...



Ralf özündən çıxdı.

– Mən nədən danışram, sən nədən danışırsan?! Mən tüstü barədə danışram! Sən xilas olmaq istəmirsən? Səni ancaq donuzlar maraqlandırır: donuz elə getdi, donuz belə getdi...

– Axı bizə ət lazımdır!

– Mən bütün günü işləyirəm, Simondan başqa heç kim kömək eləmir. Sən gəlmisən, tikilən daxmalara heç fikir də vermirsen.

– Mən də işləyirdim.

– Sən o işi xoşlayırsan, – Ralf qışkırdı. – Sən ov eləmək istəyirsən! Mən isə...

Parlaq sahildə iki oğlan bir-birinə baxırdı, hisslerin kükrəməsi onları təəccübənləndirmişdi. Birinci olaraq Ralf baxışlarını yayındırıb özünü elə göstərdi ki, guya, sahil qumluğunda oynاشan balaca uşaqlarla maraqlanır. Meydançanın arxa tərəfindəki göldən ovçuların qışqırıqları eşidilirdi. Meydançanın qırığında qarnı üstə uzanmış Piqqi parıldasañ sulara baxırdı.

– Heç kimdən kömək yoxdur.

Ralf insanların niyə onlardan gözənləndiyi kimi olmamalarını izah eləmək istəyirdi.

– Simonu götürək. Kömək eləyir, – Ralf daxmaları göstərdi. – O birilər hamısı qaçıb aradan çıxıb. Simon bacardığını eləyir. Ancaq...

– Simon həmişə kömək eləyir.

Ralf daxmalara tərəf getdi, Cek də onunla yanaşı addımlayırdı.

– Sizə bir az kömək eləyim, – Cek mızıldandı, – sonra gedib çımərəm.

– Narahat olma.

Onlar daxmalara çatanda Simonu görmədilər. Ralf başını deşikdən içəri soxub baxdı, sonra çıxartdı və Cekə dedi:

– Simon da aradan çıxıb.

– Bezibdir, – Cek dedi, – çimməyə gedib.

Ralfın qaşları çatıldı.

– Qəribə xasiyyəti var. Bir az da alasəydir.

Cek başını tərpədib təsdiq elədi, hər ikisi də bunu razılıq əlaməti kimi qəbul eləyib daxmalardan aralandı və gölə tərəf getdi.

– İndi çıməcəyəm, bir şey tapıb yeyəndən sonra da dağın o üzünə aşacağam; görünüm, bəlkə, təzə izlər tapa bildim. Bir yerdə gedəkmi?

– Gün batmaq üzrədir artıq.

– Eybi yoxdu...

İki oğlan, bir-biriylə dil tapa bilməyən iki hiss və anlayışlar dünyası yanaşı yeriyirdi.

– Heç olmasa, bir donuz ovlaya bilsəydim!..

– Çimən kimi gedib daxmalarla məşğul olacağam.

Onlar bir-birinə baxdilar; məhəbbət və nifrətlə baxır, heç nə başa düşmürdülər. Gölün isti və duzlu suyunun təsiri, bir də qısqırmaq, çapalamaq və gülmək onları yenə yaxınlaşdırıldı.

Cek ilə Ralf elə bilirdilər ki, Simon göldə çımir, amma onu orada tapmadılar. Ralfgil sahil tərəfə enib dağın o üzünə baxmağa gedəndə Simon onların arxasında düşüb bir neçə yard getdi, sonra dayandı, qaşlarını çatıb aşağı – sahil qumluğuna baxdı: orada kimsə qumdan balaca evlər və daxmalar tikməyə cəhd eləmişdi. Sonra o çevrilib nə məqsədləsə meşəyə tərəf getdi. Ariq, balacaboy oğlan idi Simon, iti çənəsi qabağa çıxmışdı, gözləri elə parlaq idi, yanlış olaraq Ralf onu şən və hiyləgər hesab eləmişdi. Cəd və qara saçları aşağı düşüb alçaq, amma geniş alnını gizləyirdi. Əynindəki qısa şalvar cırıq-cırıq idi; Cek kimi o da ayaqyalın gəzirdi. Onsuz da, qarayanız olan Simon yanıb lap qaralmışdı və tərli bədəni parıldayırdı.

Simon zədələnmiş meşə zolağına tərəf yönəldi, adaya ilk gəldikləri günün səhəri Ralfın dırmaşib üstünə qalxdı-



Inventas vitam
juvat excusisse
per artes

ğı qayanın yanından ötdü, sonra sağa dönüb ağacların arasına girdi. Hektarlarla uzanan meyvə ağaclarının arasıyla artıq adət elədiyi tərzdə gedirdi, burada hər kəs əziyyət çəkmədən bol, amma elə də doyumlu olmayan meyvəylə qarnını doldura bilərdi. Eyni bir ağacda həm meyvə yetişmişdi, həm də çiçək açmışdı; yetişmiş meyvə qoxusu vururdu adamı, arı pətəyinin ətrafında olduğu kimi, milyonlarla arı vizildaşmaqdı. Bu yerdə balacalardan ikisi qaçıb ona çatdı. Balacalar danişir, nəsə qışqırırdılar, əlindən tutub onu ağaclarla tərəf dartırdılar. Axşamtərəfinin günəş şüaları altında və vizildaşan arıların arasıyla gedə-gedə Simon axtarış yarpaqların arasından hündürdəki meyvələrin ən yaxşı yetişmişlərini dərdi və uşaqlara verdi. Uşaqların doyub sakitləşdiyini hiss eləyincə fasılə verib ətrafa boylandı. Əllərini say-seçmə yetişmiş meyvələrlə doldurmuş balacaların ona baxdığını görmək lazımdı.

Simon uşaqlardan ayrılib aydınca görünən cığırla getdi. Tezliklə hündür cəngəllik onu öz ağuşuna aldı. Hündür budaqlar heç gözlənilmədən lap başacan solğun çiçəklər-lə örtülmüşdü, yuxarıdakı qaranlıq çətirdə isə səs-küylü bir aləm qaynaşındı. Buranın havası da tutqun idi. Lianalar öz qollarını batmaqda olan gəminin kanatları təki atmışdı. Yumşaq torpağın üstündə Simonun ayaq izləri qalırdı, toxunduğu lianalar isə tarım sim kimi bütün uzunluğu boyu titrəyirdi.

Nəhayət, gəlib günəş şüalarının daha çox düşdüyü yerə çıxdı. Burada günəş işığı almaq üçün lianalara yüksəyə qalxmaq lazım deyildi artıq və onlar bir-birinə dolaşib cəngəlli-yin qırğındakı açıqlıq tərəfdən asılmış böyük bir xalı toxumuşdu; böyük bir daş yerin səthinə qalxmışdı deyə burada ot və qıjdan başqa heç nə bitmirdi. Tünd iyi, qara kollar bütün ərazini dövrəyə almışdı və qazana oxşayan bu yer isti və işıqla dolub-daşındı. Bir böyrü üstə yixilmiş nəhəng ağaç hələ ki dik dayanmış o biri ağaclarla söykənmişdi, sarmaşık

da cəld tərpənib qırmızı və sarı qolcuqlarıyla onu ayaqdan-başacan bəzəmişdi.

Simon dayandı və bir vaxt Cekin elədiyi kimi, çiyinləri üstdən geri boyylanaraq arxa tərəfdən yaxındakı keçidə baxdı ki, kiminsə onu izləmədiyinə əmin olsun. Bir müddət oğrun-oğrun getdi, sonra aşağı əyildi və sürünlərək lianaların əmələ gətirdiyi cəngəlliyyin mərkəzinə tərəf irəlilədi. Lianalar və kol-kos elə sıx bitmişdi ki, öz təriylə onları islatdığını hiss elədi. O ötüb-keçən kimi də budaqlar dərhal əvvəlki vəziyyətinə qayıdırı arxadan keçidi bağlayırıldı. Lap mərkəzə çatıb özünü təhlükəsiz yerdə hiss eləyəndə isə artıq o, bir neçə yarpağın əmələ gətirdiyi pərdə ilə qarşidakı açılıqlıdan təcrid olunmuş balaca yuvadaydı. Çömbəltmə oturub yarpaqları araladı və açılığa baxdı. İsti havada bir-birinin dövrəsində rəqs eləyən iki qayısız kəpənəkdən başqa heç nə yox idi. Nəfəsini çəkib qulaqlarını şəklədi, adadakı səsləri dinşədi. Qarşidan axşam gəlirdi; fantastik parlaq quşların səsi, arıların viziltisi, hətta kvadratşəkilli qayaların arasındaki yuvalarına qayıdan qağayıların qışqırtısı zəifləmişdi. Lap uzaqlarda rifə çırpılan suların səsi, demək olar ki, eşidilməz olmuşdu.

Simon araladığı yarpaq pərdəsindən əlini çekdi. Çəpinə düşən bal rəngli günəş şüaları sozalırdı və onlar kolların üstüylə sürünbə şama oxşayan qönçələrin üstündən keçərək ağacların çətininə tərəf qalxırdı, aşağıdakı ağacların altında isə qaranlıq qatlaşındı. İşığın azalmağıyla eyni bir vaxtda meşənin al-əlvən rəngləri də itirdi, isti və teləskənlik də səngiyirdi. Şam qönçələri titrədi. Ciçək kasacığının altındakı yarpaqlar geri dartıldı, ciçəklərin ağ ləçəkləri ehtiyatla dikəlib açıq havaya boylandı.

Günəş şüaları açılıq ərazidən çekildi, səmadan yox oldu. Qaranlıq kükrədi, axnaşib ağacların arasını elə doldurdu ki, oralar dənizin dibini kimi qaranlıq və yad görkəm aldı. Şam qönçələri açıldı, ağ, iri ciçəklər göründü və onlar



da ilk görünən ulduzlardan yerə düşən işığın altında bərinq vurdu. Ağ çiçəklərin ətri havaya yayılaraq adanı başına götürdü.

IV fəsil

RƏNGLƏNMİŞ SİFƏTLƏR VƏ UZUN SAÇLAR

Səhər açılandan axşam düşənəcən vaxtin tisbağa kimi ləngiyib sürünməsinə uşaqlar artıq öyrəşmişdilər. Onlar açılan səhərdən zövq alırdılar: parlaq günəş, ucsuz-bucaqsız dəniz və təmiz hava – oynamaq və əylənmək vaxtıydı, həyat gözəlliklə doluydu və ümid heç lazım da deyildi, hətta unudulmuşdu. Günortaya doğru günəş şüaları yer səthinə doxsan dərəcəyə yaxın bucaq altında düşəndə səhər vaxtinin mükəmməl rəngləri yumşalırdı, soluxub mirvari rənginən çalır, ya da rəngdən-rəngə düşürdü, isti isə, sanki, zenitə yaxınlaşmaqdə olan günəşdən əlavə güc almış kimi, zərbə yerə elə vurulurdu ki, uşaqlar qaçaraq özlərini kölgəyə verir, uzanır, hətta yatırdılar.

Günorta vaxtı qəribə hadisələr olurdu: günəş şüaları altında parıldışan dəniz suları qalxırdı, qeyri-adi zolaqlara bölnürək hərəkətə başlayırdı, mərcan rifi tək-tük dikdir yerlərdə bitmiş ölüvay palmalarla birlikdə göyə qalxaraq titrəyirdi, ağaclar dartılaraq tək-tək qopardılırdı, yağış damcıları məftildə axan kimi, onlar da axırdı, sanki, güzgüdə eks olurmuş kimi təkrar olunurdu. Uşaqlar bir də baxırdılar ki, olmayan yerdə torpaq peydə oldu və sonra da sabun köpüyü kimi yox oldu. Piqqi bu hadisələrin hamısını ümumiləşdirib elmi terminologiyayla ilğım adlandırmışdı. Uşaqlardan hələ heç kim üzə-üzə laqundan o tərəfə, acgöz akulaların dolaşlığı rifəcən getməmişdi və ulduzların sehrlili titrəşmələri kimi, günün günorta vaxtı baş verən bu ağlaşıgmaz hadisələrə də fikir vermirdilər. Düz günorta vaxtı illüziyalar

göylə qovuşurdu və günəş də yuxarıdan-aşağı daha qəzəblə baxırdı. Günortadan sonra günəş əyilib batmağa gedəndə isə ilğim azalır, günəşin enməyiylə eyni vaxtda üfüq də aşağı enir, mavi rəng alır, kəsilirdi. Nisbətən sərin olan başqa bir məqam gəlirdi ki, onu da qarşidan gələn qaranlıq təhlükəsi korlayırdı. Günəş batan kimi adaya qaranlıq elə çökürdü, sanki, yanğınsöndürənin ağızından püskürdü, tezliklə uzaq ulduzların altındakı daxmalara narahatlıq və qorxu dolurdu.

Amma Şimali Avropa xalqları üçün ənənəvi olan gündəlik qida, əmək, oyun adətləri uşaqların yeni həyat ritminə tam uyğunlaşmasını qeyri-mümkün edirdi. Balaca Persival hava qaralmamış daxmaya girib iki gün bayır çıxmadı, öz-özünə danışdı, mahni oxudu, ağladı. Uşaqlar elə bildilər ki, Persival dəli olub, hətta onu bir balaca lağa da qoydular. Nəhayət, daxmadan çıxanda isə Persival arıqlamışdı, gözləri qıpçırmızı olmuşdu və o vaxtdan da az oynayır, tez-tez ağlayırdı.

Balaca oğlanlara ümumi ad – “körpələr” adı verilmişdi. Ralfdan başlayaraq aşağı gedən yaş azalmasında bir tədricilik var idi, amma Simonla Robertin və bir də Morisin hansı qrupa aid edilməsi dəqiqləşməmişdi, bununla belə, dəstənin bir tərəfində “böyük”lərin, o biri tərəfində isə “körpə”lərin dayandığı hamiya aydın idi. Əsl körpələr – altı yaş həddində olan uşaqlarancaq onlar üçün xarakterik olan gərgin həyat yaşıyırlar. Günün əksər vaxtlarında onların ağızı işləyirdi – nəsə çeynəyirdilər; yetişmiş olsun, göy olsun, çürük olsun, fərqi yoxdur – əllərinə keçən meyvəni yeyirdilər. Hamısının qarnı ağrıyırıdı: ishalə düşmüsdürlər. Qaranlıqdan bərk qorxan bu uşaqlar bir yerə toplaşıb bir-birinə qıslırdılar. Yeməyə və yatmağa sərf olunan vaxt hesaba alınmasa, günün qalan hissəsini günəş şüalarını əks eləyən suyun qırğındakı ağ qumluqda dümələnib, kənardan baxana boş və mənasız görünən oyunlar oynayırdılar. Öz anaları üçün



Inventas vitam
juvat excusisse
per artes

gözlənildiyindən az darıxır və ağlayırdılar, günəşdən yanılış qaralmışdalar, çirkin-pasın içindəydir. Bu nuzun səsini eşidən kimi qaça-qaça gəlirdilər, bir tərəfdən ona görə ki, onu Ralf əlirdi və o da öz boyuna görə böyüklərin hakimiyət dünyasına keçid mərhələ sayılı bilərdi, digər tərəfdən isə yığıncağın özü də uşaqların xoşuna gələn yeni bir əyləncəydi. Ümumiyyətlə, onlar böyükləri narahat eləmir, ayrıca bir toplum olaraq öz coşqun və emosional həyatlarını yaşayırdılar.

Körpələr balaca çayın qırağındakı qumluqda qəsrlər düzəldirdilər. Bir fut hündürlükdə olan o qəsrləri uşaqlar balıqqulağıyla, solğun çiçəklərlə və qəribə daşlarla bəzəyirdilər. Qəsrlərin ətrafında şose yolları, dəmiryol xətləri, divarlar, başqa tikili və qurğulardan ibarət olan komplekslər var idi ki, bunun da mənasını yalnız aşağı əyilib sahil səviyyəsindən baxan müşahidəçi başa düşərdi. Körpələr burada oynayırdılar, oyun onlara xoşbəxtlik və sevinc gətirməsə də, diqqətləri bütövlükdə bu əyləncəyə yönəldirdi və adətən, üç nəfərdən ibarət olan qruplara bölünüb oynayırdılar.

İndi də orada üç uşaq oynayırdı, onlardan ən böyüyü Henrydi. Üzdən qırmızı xal olan və ilk yandırılan tonqaldan sonra gözə dəyməyən uşağın uzaq qohumuydu Henri, amma bu məsələnin fərqiñə varacaq qədər böyük deyildi və əgər desəydilər ki, üzüxallı oğlan təyyarəyə minib evlərinə getdi, əsla həyəcanlanmaz və dərhal da inanardı.

Həmin gün günortadan sonra oyuna Henri başçılıq eləyirdi, cünki o biri iki oğlan – Persivalla Connı adadakı uşaqların arasında ən kiçiyiydi. Persival boz sir-sifətiylə sıçana oxşayındı, hətta öz doğma anası da onda xoşagələn bir əlamət tapa bilmirdi. Conninin sarışın saçları və mütənasib bədəni var idi, özü də dalaşqan uşaq idi. Amma indi Connı özünü sakit aparırdı və nə deyilsə yerinə yetirirdi, cünki oyun maraqlıydı; uşaqların üçü də qumun üstündə dizi üstə oturub oynayırdı.

Rocerlə Moris meşədən çıxıb çayın qırağındakı qumluğ'a tərəf gəldilər. Onlar tonqalın yanında növbə çəkib, indi də çimməyə gedirdilər. Rocer uşaqların qumdan düzəltdikləri balaca qəsrlərin arasıyla gedir və təpiklə vurub onları dağıdırıldı; çiçəkləri qumda basdırır, qəşəng daşları ora-bura səpələyirdi. Moris onun arxasında irəliləyərək hırıldayırdı, dağıntı işlərini tamamlayırdı. Üç balaca oğlan oyuna ara verib başlarını qaldırdı və Rocerlə Morisə baxdı. Amma indi onların tikməkdə olduqları obyektə toxunan olmadı deyə dinib-danışmadılar. Ancaq Persival mızıldayıb niqqıldı, çünkü gözünə qum dolmuşdu, Moris ona fikir verməyiib tələsik uzaqlaşdı. Adadan əvvəlki dövrdə balaca uşaqların gözünə qum atlığına görə Moris cəzalandırılmışdı. Düzdür, indi burada onu valideyn cəzası gözləmirdi, amma hər halda, elədiyi hərkətin pis əməl olduğunu anlayan Moris özünü narahat hiss elədi. Beyninin harasındasda üzrxahlıq ifadə eləyən nəsə bir cümlə də formalaşdı. Amma o mızıldanıb çimmək barədə nəsə dedi və suya tərəf qaçıdı.

Rocer ayaq saxlayıb balacaların oynamağına baxırdı. Adaya ilk gəldiyi günlə müqayisədə Rocer elə də çox yammışdı, amma boynuna və alnınə tökülen qara saçları, elə bil, qaraqabaq, sərt sıfətinə yaraşırdı və ilk baxışdan adamayovuşmaz təsiri bağışlayan bu oğlanda nəsə çox eybəcər, hətta qorxulu bir əlamətin olduğu da nəzərə çarpırdı. Persivalın mızıldayıb niqqildaması sona yetdi – göz yaşları qumu yuyub təmizləmişdi və o, yenə oynamağı başladı. Connı öz parlaq mavi gözləriylə ona baxırdı və birdən qumu göyə sovurdu, dərhal da Persival ağlamağa başladı.

Oynamaqdan yorulmuş Henri sahilboyu çıxıb getdi. Rocer də onun arxasında düşdü, amma palmaların altyla gedirdi. Henri hələ o qədər ağıllı deyildi ki, günəşin yandırıcı şüalarından özünü qorumaq üçün palmaların kölgəsinə sığınsın. Henri aşağı enib suyun qırığında qurdalandı.



Inventas vitam
juvat excusisse
per artes

Sakit okeanın böyük qabarması başlamışdı və hər dörd-beş saniyə ərzində laqunun nisbətən sakit suyu bir düym qalxırdı. Dənizin qıraq tərəfində şəffaf, balaca canlılar yaşayırırdı və onlar su axınıyla gəlirdilər ki, isti qumun üstündə axtarış nəsə tapsınlar; öz kiçicik hiss üzvləriylə yeni ərazini yoxlayırdılar. Axırıncı hücum vaxtı heç nə tapmasalar da, olsun ki, indi quş zili, müxtəlif həşəratlar, yerüstü həyatın təsadüfi tullantılarına rast gələrdi. Bu şəffaf, balaca canlılar, sanki, sonsuz sayda kiçicik dişləri olan mişar idi və gəlirdi ki, sahibi təmizləyib səliqə-sahman yaratsın.

Bu mənzərə Henrinin diqqətini cəlb eləmişdi. Təsadüfən sahildən tapdığı və dalğaların qova-qova ora-bura sürtüb sığallayaraq ağartdığı nazik ağaç parçasını qumun içində soxub-çıxdırdı və bu yolla şəffaf, balaca süpürgəçilərin hərəkətinə istiqamət verməyə çalışırdı; qumun üstündə balaca arxlardan qazırırdı, qabarmanın qumun içində doldururdu, Henri də şəffaf canlıları o arxlara toplamağa çalışırdı. Bütün diqqəti bu işə yönəlmüşdi və kiçik canlıların fəaliyyətinə nəzarət eləyə bildiyi üçün özünü xoşbəxt hiss eləyirdi. Henri o balaca canlılarla danışır, onlara əmr eləyir, irad tutur, tələsdirirdi. Su qalxdıqca geri çəkilən Henrinin ayaq izləri su ilə dolub gölməçə əmələ gətirirdi, balaca şəffaf canlılar tələyə düşmüş kimi ilişib orada qalırdılar və bu da onda hakimiyyət illüziyası yaradırdı. Henri suyun qıraqında çömbəltmə oturmuşdu, başı qabağa əyilmişdi, saçları alnınə və gözlərinin üstünə tökülmüşdü, günəş isə öz gözə görünməz şüa oxlarını onun üstünə yağıdırırdı.

Rocer də gözləyirdi. Əvvəlcə o, böyük bir palma budağının arxasında gizləndi, amma Henri şəffaf canlılara elə aludə olmuşdu, başı elə qarışmışdı ki, nəhayət, Rocer gizlənmədi və açıqlığa çıxbıq sahili nəzərdən keçirdi. Persival ağlaya-ağlaya çıxbıq getdi və qəsrlər üzərində hakimiyyət Conniiyə keçdi. Connı qəsrlərin arasında oturub oxumağa və qumu özü burada olmayan xeyali Persivala atmağa başladı. Rocer

Conninin arxa tərəfində meydançanı və sıçrayan su damcılarının parıltısını gördü: orada Ralf, Simon, Piqqi və Moris çimişirdilər. Rocer diqqətlə qulaq asdı, qışqırı səslərindən başqa heç nə eşidilmirdi.

Qəfil küləkdən palmaların çətirləri silkələndi, budaqlar titrəyib əyildi. Rocerin başı üstdəki budaqdan hər biri reqbi topu boyda olan kokos qozları saplaşğından qoparaq almış fut hündürlükdən yerə düşdü. Kokos qozları aydın eşidilən dalbadal tappilti səsləri salaraq Rocerin böyründəcə yerə dəydi, amma ona dəymədi. Rocer özünü təhlükədən qorumaq barədə heç düşünmürdü, kokoslara baxdı, sonra Henriyə baxdı, yenə kokoslara baxdı.

Palmaların altındaki torpaq yuxarı qalxmış sahil idi və palma nəsilləri əvvəllər başqa sahillərdə olmuş daşları dartıb üzə çıxarırdı. Rocer əyilib daş götürdü və tuşlayıb qəsdən elə atdı ki, hədəfə dəyməsin. Çevrilmiş zamanın simvolu olan daş Henridən sağ tərəfdəki beşyardlıq bir məsafədən keçib suya düşdü. Rocer ovcunu xırda daşlarla doldurub atmağa başladı, amma Henrinin ətrafindəki altı yard diametri olan dairənin içində daş atmağa cəsarət eləmirdi. Adayaqədərki həyatın gözə görünməyən sərt tabusu burada da özünü göstərirdi. Çömbəltmə oturmuş uşağı valideynləri, məktəb, polis və qanun müdafiə eləyirdi. Sivilizasiya imkan vermirdi ki, Rocer əl-qol açsim, amma sivilizasiya onu tanımadı və özü də xarabaliqlar içindəydi.

Suya dəyən daşların tappilti səsi Henrini təəccübəldəndirdi. O, şəffaf və səssiz varlıqlardan əl çəkib suya düşərək ətrafa dairələr yayan daşlara baxdı. Daşlar onun gah sağında, gah da solunda suya düşürdü, Henri də üzüyolalıq nümayiş elətdirib o tərəfə çevrilirdi, amma daşı göydən endiyi vaxt görə bilmirdi, çünkü ləng tərpənirdi. Nəhayət, daşların birini gördü və güldü, onunla zarafat eləyən kim olduğunu bilmək üçün boylanıb baxdı. Amma Rocer tez özünü palma budağının arxasına verib gizləndi, təngnəfəs halda aşağı



eyildi, göz qapaqları titrədi. Bundan sonra isə Henri daşlara olan marağını itirdi və çıxıb getdi.

– Rocer.

On yard məsafədəki ağaçın altında dayanmışdı Cek. Rocer gözlərini açıb onu görəndə tutqun dərisinin altıyla daha tutqun kölgələr süründü, amma Cek heç nə hiss eləmədi; o, işarə eləyir, səbirsizliklə gözləyirdi ki, Rocer ona tərəf getsin.

Çayın qurtaracağında balaca bir göl var idi və onun da arxa tərəfdən qum bəndi var idi, içərisi suzanbağı və tikan kimi qamışla doluydu. Orada Sem, Erik və bir də Bill dayanıb gözləyirdi. Cek özünü günəşdən daldalayaraq gölün qırığında dizi üstə çökdü, əlində gətirdiyi iki böyük yarpağı açdı. Onlardan birində ağ, o birində isə qırmızı gil var idi, ocaqdan götürülmüş bir ağac kömürü də var idi orada.

Cek işləyə-isləyə həm də bəzi şeyləri Rocerə izah eləyirdi.

– Onlar mənim iyimi hiss eləməyəcəklər. Amma hesab eləyirəm ki, məni görəcəklər: ağaçın altında nəsə qızartdaq bir şey olduğunu görəcəklər.

Gili sifətinə yaxdı.

– Bir az da yaşıł rəngim olsayı!

Sonra da ala-yarımçıq rənglənmiş sifətini Rocerə tərəf çevirib, onun üzündən oxunan suala cavab verdi:

– Bunun hamısı ov üçündür. Müharibədəki kimi. Gözə çarpmamaq üçün rənglənmək – kamuflyaj. Bəzi şeylər cilidini dəyişib özünü başqa şeyə oxşadır.

Vacib bir məsələni izah eləmək üçün Cek bərk çalışırdı.

– ... məsələn, ağac budağına qonmuş boz kəpənəklər kimi.

Rocer başa düşdü və qaşlarını çataraq başını tərpətdi. Əkizlər Cekə tərəf gələrək utancaq halda nəyə görəsə öz etirazlarını bildirdilər. Cek onları başından elədi.

– Siz də əl çəkin məndən.

Kömürü götürüb üzündəki qırmızı və aq zolaqların arasını qaraladı.

— Yox. Siz ikiniz mənimlə gedəcəksiniz.

Suda öz əksinə baxanda isə kefi pozuldu. Aşağı əyilib ovuclarını isti su ilə doldurdu, üzündəki rəngi yuyub-təmizlədi. Sifetindəki çillər və kürən qaşları göründü.

Rocer istər-istəməz güldü:

— Pis görünmürdün.

Cek isə öz işindəydi: gələcək üzünün planını çizirdi. Bir yanağını və gözünün ətrafinı aq rənglədi, üzünün qalan hissəsini qırmızı rənglədi, sonra da çəpinə — sağ qulağından başlayaraq çənəsinin sol tərəfinəcən kömürlə qaraladı. Sudakı əksinə baxdı, amma onun nəfəsi suyu dalgalandırdı.

— Samnerik, boş kokos qabıqlarından birini mənə ver.

Aşağı əyilib kokos qabığını su ilə doldurdu. Günəş işığı onun üzünə düşdü, suyun səthini güzgü kimi parıldatdı. Cek təccübə baxırdı və artıq özünə yox, adamqorxuzan yad adama baxırdı. Suyu kənara atıb həyəcanla qəhqəhə çəkərək sıçrayıb ayağa qalxdı. Gölün qırağında Cekin əzələli bədəni cildini dəyişib maskalanmışdı və uşaqlar gözlərinə ondan çəkə bilmir, dəhşətə gəlirdilər. Cek rəqsə başladı, onun qəhqəhələri qana susamış vəhşinin səsinə çevrilməkdəydi. Tullana-tullana Billə tərəf getdi. Maska artıq öz müstəqil həyatını yaşayırkı, Cek isə utancaqlığı və abir-həyanı bir tərəfə ataraq onun arxasında gizlənmişdi. Qırmızı, aq və qara zolaqlarla örtülmüş sifət havada silkələnib rəqs eləyərək Billə yaxınlaşdı. Billi gülmək tutdu, sonra qəflətən gülməyinə ara verib, kolların arasıyla çıxıb getdi.

Cek əkizlərin üstünə cumdu.

— Uşaqlar, düzənin. Getdik.

— Bəs axı...

— ... biz...

— Getdik! Mən sizinlə sürünə-sürünə gedəcəyəm, sonra da elə vuracağam...



Maska uşaqları özünə tabe eləyirdi.

Ralf göldən çıxıb sahilboyu qaçdı və palmaların altındakı kölgədə oturdu. Alnına yapışmış sarışın saçlarını geri elədi. Simon ayaqlarıyla suyu döyəcləyərək üzürdü, Moris suya baş vurmağı məşq eləyirdi. Piqqi sahildə boş-boş gəzib-dolanır, nəsə tapıb yerdən qaldırır, sonra da atırdı. Sevdiyi balaca gölməçələri su basmışdı və su çəkilənəcən də onun üçün maraqlı bir şey yox idi; başını qaldırıb palmaların altında Ralfi görən kimi də yaxınlaşış onun yanında oturdu.

Piqqinin əynində cindir şalvar var idi, kök bədəni günün altında yanıb qızılıya çalan qəhvəyi rəng almışdı, kimsə baxanda eynəyinin şüşələri yenə də parıldayıb şəfəq saçırıcı. Adadakı uşaqların arasında yeganə oğlan idi ki, elə bil, saçları uzanmamışdı və yəqin, heç vaxt da uzanmayacaqdı. O biri uşaqların saçları uzanıb at yalnızca dönmüşdü, Piqqinin saçları isə azca uzanmışdı, vəssalam; sanki, keçəllik onun təbii halydı, başındaki az-maz tük də cavan maralların buy-nuzunu örtən və zərif məxmərə oxşayan tük örtüyü kimi tezliklə tökülib gedəcəkdi.

– Mən saat barədə fikirləşirdim, – Piqqi dedi. – Biz günəş saatı düzəldə bilərik. Ağac budağını yerə soxursan, sonra da...

Məsələnin riyazi tərəfini izah elemək güc və gərginlik tələb eləyirdi ki, Piqqi də bunu bacarmırdı və başıdə nala-muxa vurmağa.

– Təyyarə də düzəltmək olar, televizor da, – Ralf kinyəylə dedi, – hətta buxar maşını da.

Piqqi başını silkələdi.

– Onları düzəltmək üçün çoxlu metal lazımdır, bizim isə metalımız yoxdur. Amma ağaç çubuğu nə qədər desən var.

Ralf çevrildi və gülməkdən özünü saxlaya bilmədi. Piqqinin zəhlətökənliliyi də var idi; onun piyli bədəni, astması, yeri gəldi-gəlmədi irəli sürdüyü kütbaş ideyalar adəmi

bezdirirdi və indi onu məsxərəyə qoyub gülmək də olardı, olsun ki, təsadüfən belə alınsa da, hər halda, olardı.

Ralfin üzündəki təbəssümü görüb Piqqi öz aləmində bunu dostluğun ifadəsi kimi başa düşdü. Nisbətən yaşlı uşaqlar dilə gətirməsələr də, hər kəs özlüyündə yəqin eləmişdi ki, Piqqi kənar adamdır, yaddır və özi də tək elə danışq tərzinə, ləhcəsinə görə yox – bunun o qədər də əhəmiyyəti yoxdur, əsas məsələ onun gonbulluğudur, astmasıdır, eynəyidir və bir də fiziki işləri sevməməsidir. İndi Piqqi görəndə ki, dediyi sözlər Ralfin xoşuna gəlir, həvəslənib öz fikrini inkişaf elətdirməyə başladı:

– Burada nə qədər desən ağaç çubuğu var. Hər kəs özünə günəş saatı düzəldə bilər. Sonra da bilərik ki, saat neçədir.

– Elə olsa, bütün işlərimiz düzəlcək.

– Sən özün dedin ki, elə eləməliyik ki, xilas ola bilək.

– Əl çək məndən.

Ralf ayağa durub gölə tərəf getdi və elə həmin vaxt Moris suya baş vurdı, amma bunu çox səriştəsiz elədi. Ralf sevindi ki, mövzunu dəyişmək üçün əlinə fişət düşüb, Moris suyun üzünə qalxanda qışqırdı:

– Suya batmağın çox pisdir, çox pis.

Moris Ralfa baxıb gülümşədi, o isə özünü suya vurdı. Ralf burada hamidan yaxşı üzürdü, amma bu gün xilas olmaq barədə söhbətin təzələnməyi, lazımsız və ağılsız söz-söhbətlər onu elə bezdirmişdi ki, hətta suyun yaşıl dərinliyi, dörd bir yana səpələnmiş günəş şüaları da onun yarasına məl-həm olmadı. Burada ləngiyib uşaqlarla oynamاق, əylənmək əvəzinə, əliylə mütəmadi işləyərək üzüb Simonun altından keçdi, gölün o biri tərəfində suiti kimi suyu süzülə-süzülə qırğıça çıxdı. Həmişə olduğu kimi, yenə də fərasətsiz görünenən Piqqi ayağa qalxdı və gəlib onun yanında oturdu, Ralf qarnı üstə çevrilərək elə uzandı ki, guya, onu görmür. İlğim çəkilib getmişdi, Ralf tarım çəkilmiş üfüq xəttinə baxırdı,



qəflətən sıçrayıb ayağa qalxdı, "Tüstü! Tüstü!", – deyə qış-qırmağa başladı.

Simon cəhd elədi ki, suda otursun, dərhal da ağızı su ilə doldu. Suya baş vurmağa hazırlaşan Moris ayaqlarının ucunda arxaya ləngər vurub meydançaya tərəf götürüldü, sonra istiqamətini dəyişib geriyə – palmaların altındakı otluğa tərəf qaçıdı. Cır-cındır şalvarını tez-tələsik geyinməyə başladı ki, hər ehtimala qarşı hazır olsun.

Ralf isə bir əli ilə saçlarını geri eləyib saxlamışdı, o biri əlinin yumruğu düyünlənmiş halda ayaq üstə dayanmışdı. Simon sudan çıxırdı. Piqqi eynəyinin şüşələrini köynəyinə sürtüb təmizləyirdi və eyni vaxtda həm də dənizə baxırdı. Moris elə tələsirdi ki, iki ayağını şalvarın bir qıcına soxmuşdu. Uşaqlardanancaq Ralf sakitcə dayanıb baxırdı.

– Mən tüstü-zad görmürəm, – Piqqi şübhəylə dedi. – Tüstü görmürəm axı. Tüstü haradadır, Ralf?

Ralf dinmədi. İndi onun hər iki əli alnında düyünlənmişdi və sarışın saçlarını gözünün üstünə tökülməyə qoymurdu; o, qabağa əyilmişdi, dəniz suyunun duzu dərisini ağartmışdı.

– Ralf, gəmi hanı?

Simon Ralfla yanaşı dayanıb üfüqə baxırdı. Morisin şalvari dözməyib tamam cirildi, belə olanda isə sahibi lazımsız bir şey kimi ondan imtina eləyib tulladı, meşəyə tərəf qaçıdı və yenə geri qayıdı.

Üfüqdə görünən tüstü bərk bağlanmış ilgəyə oxşayırıldı və ilgəyin düyüünü yavaş-yavaş açılırdı. Tüstünün altında görünən ləkə isə, çox güman ki, tüstü borusu idi. Öz-özünə danişan Ralfin rəngi qaçmışdı.

– Onlar bizim tüstünü görəcəklər.

Axır ki, Piqqi də hara lazımdırsa ora baxırdı.

– Mən heç nə görmürəm.

Piqqi çevrilib dağa tərəf baxdı. Ralf isə acgözlükə gəmiyə baxmaqdaydı, yanaqlarının rəngi qayıdırı. Simon onun yanında dinməzcə dayanmışdı.

— Mən özüm də bilirom ki, yaxşı görmürəm, — Piqqi dedi, — amma bir mənə deyin görünüm, ümumiyyətlə, bizim tüstümüz varmı?

Hələ də gəmiyə baxmaqda olan Ralfın hövsələsi daraldı.
— Tüstü dağın üstündədir.

Moris qaçaraq gəldi və o da gözünü dənizə zillədi. Simonla Piqqi dağa tərəf baxırdılar. Piqqi üz-gözünü qırışdırdı, Simon elə qışqırdı, elə bil, qəflətən yaralanmışdı.

— Ralf! Ralf!

Simonun danışiq tərzi Ralfi qumun üstündə tələsik firlanıb ona tərəf çəvrilməyə vadər elədi.

— De görüm, — Piqqi həyəcan içində dedi, — orada siqnal varmı?

Ralf geriyə — üfüqdə dağılıb əriməkdə olan tüstüyə baxdı, sonra da dağa tərəf baxdı.

— Ralf, xahiş eləyirəm, düzünü de: orada siqnal varmı?

Simon utancaq halda əlini uzatdı ki, Ralfa toxunsun. Ralf isə artıq qaçmağa başlamışdı, gölün dayaz tərəfində suyu şapıldadıb sıçradaraq, isti, ağ qumun üstündə, palmaların altyyla qaçırdı. Az sonra zədələnmiş meşəni ağızına almış pöhrəlikdə əlləşib-vuruşdurdu. Simon onun arxasında qaçıdı, Piqqi qışqırdı:

— Ralf! Ralf, eşit, xahiş edirəm!

Sonra Piqqi də qaçmağa başladı, terrasa çıxmaga az qalmış Morisin çıxardıb atdığı cırıq şalvara ilişdi. Dörd oğlanın arxa tərəfindən üfüq xətti boyunca tüstü yavaşça hərəkət eləyirdi. Sahildə Henri ilə Connı Persivalın üstünə qum atrıldı, Persivalın ağlamaqdan başqa əlindən heç bir iş gəlmirdi və bu üç oğlan baş verənlərdən xəbərsiz idi.

Ralf zədələnmiş meşə zolağının qırığına çataraq nəfəsinə dərdi və söyüş söydü. Özünü qəzəblə kol-kosun, bir-biri nə dolaşmışlianaların arasına vurmuşdu deyə, çılpaq bədəni cızıq-cızıq olmuşdu, qanı axırdı. Dağa qalxan sərt yoxuşun ətəyində ayaq saxladı. Arxadan gələn Morislə onun arasında bir neçə yard məsaflə var idi.



Inventas vitam
juvat excusisse
per artes

– Piqqinin eynəyi! – Ralf qışqırdı. – Əgər ocaq söniübsə, eynək lazım olacaq...

Ralf susdu, ayaq üstə ləngər vurdu. Hələ də sahildə vurnuxan Piqqi güclə görünürdü. Ralf üfüqə baxdı, sonra dağa tərəf baxdı. Bəlkə, əvvəlcə Piqqinin eynəyini götürsün? Ola bilərmi ki, onacan gəmi getsin? Olsun ki, dağa çıxıb görələr ki, ocaq söniüb və oturub Piqqini gözləməli olacaqlar, o vaxtacan da gəmi üfüqdə gözdən itəcək. – Ehtimallar arasında çəşib qalmış Ralf tərəddüd içindəydi, neyləməli olduğunu bilmirdi və birdən qışqırdı:

– Oh, Allah! Oh, Allah!

Simon təngnəfəs halda kol-kosun arasıyla irəliləyirdi. Onun sıfəti əyilmişdi. Ralf kor-koranə hərəkət eləyirdi, nazik tüstü burumunun uzaqlaşış getdiyini görünçə az qalırdı dəli olsun.

Ocaq sönmüşdü – uzaqdan gördülər bunu. Onlar hələ aşağıda ikən doğma evə çağırın tüstünü görəndə hiss eləmişdilər ki, ocaq söniüb. Ocaq tamam sönmüşdü, tüstü çıxmırıldı, ancaq kül qalmışdı. Ocağın yanında növbə çəkənlər getmişdi. İstifadə olunmamış bir qalaq odun hazır vəziyyətdə qalmışdı.

Ralf dənizə tərəf çevrildi. Yad məkanın bomboş yad üfüqündə güclə görünən tüstü izindən başqa heç nə yox idi. Ralf ayaqları bir-birinə dolaşa-dolaşa qayaların arasıyla qaçıdı, qızartdaq qayanın kənarında özünü birtəhər saxlayıb gəmiyə tərəf qışqırdı:

– Qayıdın! Geri qayıdın!

Simonla Moris gəldi. Ralf gözlərini qırpmadan onlara baxdı. Simon geri çevrildi, yanaqlarındaki suyu silib üzünə yaxdı. Beynində dolaşan sözlərin ən pisini axtarındı Ralf.

– Əclaflar ocağı söndürüblər.

Ralf dağın o biri yamacına baxdı. Piqqi də gəlib çıxdı, təngnəfəs olmuşdu, balaca uşaqlar kimi fısıldayırdı. Ralf yumruqlarını düyünləyib qıpqırmızı qızardı; baxışında

gərginlik, səsində kədər var idi onun, uşaqları göstərib dedi:

– Odur, onlardır.

Dəstə lap aşağıda – uzaqda, qızartdaq daşlığın arasıyla, suyun qırığı boyunca gedirdi. Uşaqlardan bəzilərinin başında qara kepka var idi, çoxusu da, demək olar ki, lüt idi. Asan cığır çıxanda hamısı birlikdə nizələrini havaya qaldırdı. Əkizlərin çox ehtiyatla apardığı yük barədə uşaqlar nəsə oxuyurdu. Məsafə nə qədər uzaq olsa da, dəstənin öündə gedən hündürboy, qırmızıbaş oğlanın Cek olduğunu Ralf dərhal yəqin elədi. Simon Ralfın yanında dayanıb üfüqə baxlığı kimi, indi də eyni vəziyyətdə Cekə baxırdı və sanki, gördükələri onu qorxuya salmışdı. Ralf heç nə deməyib dəstənin yaxına gəlməsini gördü. Bu məsafədən mahni eşidilirdi, amma sözlər aydın deyildi. Cekin arxasında əkizlər gəlirdi, onların ciyində uzun bir pərdi var idi. İcalatı çıxardılmış donuz cəmdəyi asılmışdı pərdidən, uşaqlar cığırın çalaçökək yerində ayaqları dolaşaraq yeriyəndə cəmdək bərk ləngər vurur, yellənirdi. Donuzun codtülü boynundan asılmış baş, sanki, yerdə nəsə axtarırdı. Nəhayət, yanmış çökəkdə qaralan ağacların və külliünün üstündən aşaraq gələn mahnının sözləri onlara çatdı:

– Donuzu vur! Boğazını üz! Qanını tök!

Sözlərin aydın eşidildiyi həmin o məqamda dəstə dağın ən sərt yoxuşuna çatmışdı və ona görə də bir neçə dəqiqəliyə mahni eşidilməz oldu. Susmaq işarəsi verən Simon Piqliyə tərəf əyilib “s-s” eləyəndə isə elə təsəvvür yarandı, guya, o, kilsədə bərkdən danışmışdı.

Yüksəklikdə ilkin olaraq Cekin gillə rənglənmiş sıfəti peyda oldu; coşqun sevinclə nizəsini qaldırib Ralfi hayladı:

– Bir baxsana! Biz donuzu öldürdük, pusa-pusa getdik, mühasirəyə aldıq...

Ovçular onun səsinə səs verdilər:

– Biz onu mühasirəyə aldıq...



Inventas vitam
juvat excusisse
per artes

- Sürünüb getdik...
- Donuz elə qışqırdı...

Əkizlərin arasında yellənən donuzun laxtalanmış qara qanı qayanın üstünə damcılıyırıldı. Samnerikgil isə, sənki, geniş bir təbəssümü ikiyə bölib hərə öz payını götürmişdi və onunla da sidq ürəkdən gülümsəyirdi. Qısa müddətdə Ralfa çox şey barədə danışmalıydı Cek, amma danışmaq əvəzinə bir-iki addım rəqs elədi, sonra kim olduğunu xatırlayıb öz imicinə xələl gətirməmək üçün gülümsəyərək dayandı. Əlinin üstündəki qanı görüb iyrənirmiş kimi üz-gözünü qırışdırıldı, qanı silmək üçün nəsə axtararaq boylanıb baxdı, sonra əlini şalvarına silib güldü.

Ralf dedi:

- Siz ocağı söndürmüsunuz.

Cek bu yersiz sözdən tutulan kimi olub nəyə görəsə incidi, amma belə xırda şeylər onun kefini poza biləcək qüvvəyə malik deyildi.

– Ocağı yenə yandırı bilərik. Gərək sən də bizimlə gedəydin, Ralf. Biz vaxtimızı əla keçirdik. Əkizlərin üstünə cumdu, uşaqlar yixıldı...

- Biz donuzu vurduq.
- Mən yixildim.

– Mən donuzun başını kəsdim, – Cek fəxrlə dedi və dardındı. – İcazə versəydin, mən sənin biçağını götürüb öz biçağımin dəstəyinə damğa vurardım, olarmı?

Oğlanlar oxuyur, rəqs eləyirdilər. Əkizlər hələ də gülümşəyirdilər.

– O qədər qan axdı! – Cek gülüb dedi və titrədi. – Öz gözünlə görməsən, inanmazsan.

- Biz hər gün ova gedəcəyik...

Ralf yerindən tərpənmədən yenə də xırıltılı səslə danışdı:

- Siz ocağı atıb getmisiniz, tonqalı söndürmüsunuz.

Eyni fikrin yenidən təkrar olunması Ceki bezdirdi, əkizlər baxdı, sonra yenə Ralfa baxdı və dedi:

– Bu uşaqlar ovla əlaqədar olaraq bizə lazım idi. Əks təqddirdə donuzu mühasirəyə sala bilməzdik.

Öz günahını başa düşüb qızardı.

– Ocaq da bir-iki saat olar ki, sönübdür. Biz onu yenə yandırı bilərik.

Ralfın cızıq-cızıq olmuş dərisinə fikir verdi, onların dördünün də qaşqabaq töküb dinməzcə baxmaqlarından nəşə narahat oldu. Xoşbəxt anlar yaşayan Cek uşaqlara da o anları yaşatmaq üçün yollar axtarırdı. Qəlbi xatirələrlə doluydu: hər vəchlə çalışıb aradan çıxməq istəyən donuzun mühasirəyə alınmasıyla bağlı əldə olunan bilik və təcrübə, vəhşi heyvanla mübarizədə hiylə işlədərək onu öz iradələrinə tabe eləmələriylə bağlı xatırə və əldə olunan bilik, sonra da uzunuzadı içilən içki kimi ovun canının alınması...

Cek əllərini geniş açdı:

– Nə qədər qan axdığını görmək lazım idi!

Bu sözdən sonra dinməzcə dayanmış ovçuların sıralarında yenə uğultu qopdu. Ralf saçlarını geri elədi, bir əliylə boş üfüqü göstərdi; bərkdən danişirdi, səsi qəzəbliyi deyə hamını susmağa vadər elədi:

– Orada gəmi var idi.

Bunun necə böyük bir dəhşət olduğunu anlayan Cek dərhal da onlardan aralandı. Əlini donuzun üstünə qoyub bıçağını çıxartdı. Ralf əlini aşağı salıb yumruğunu düyünlədi, səsi titrədi.

– Orada gəmi var idi. Bax oradaydı. Sən özün dedin ki, ocağa baxacaqsan və özün də onu söndürmüsən! – belə deyib Cekə tərəf bir addım atdı, Cek də çevrilib ona baxdı.

– Onlar bizi görə bilərdilər. Biz xilas olardıq, evimizə gedərdik...

Piqqi elə kədərləndi, ağır itkinin acısı utancaqlığı da unutdurdu ona və hönkür-hönkür ağladı:

– Hamısı sənin ucbatındandır, Cek Meridyü, qana görədir! Biz evə gedə bilərdik...



Inventas vitam
juvat excusisse
per artes

Ralf Piqqini qırąğa itələdi:

– Burada başçı mənəm və sən də mən nə desəm ona əməl eləməlisən. Sən ancaq danışmağı bacarırsan, daxma tikməyi də bacarmırsan... Çıxb getmişən ov eləməyə, ocaq da sönüb.

Ralf üzünüü çevirdi, bir anlığa sükut oldu. Sonra onun ifrat hissyyat ifadə eləyən səsi yenə eşidildi:

– Orada gəmi var idi.

Ovçulardan olan balacaların biri xırıldayıb ağladı. Açı və amansız həqiqət hamiya bəyan oldu. Donuz cəmdəyini qurdalayan Cek qızardı:

– İş çox idi, bizə çox adam lazım oldu.

Ralf ona tərəf çevrildi:

– Əgər daxmaları tikib qurtarsaydıq, sən hamını özünlə ova apara bilərdin. Səni ancaq ov maraqlandırır.

– Bizə ət lazımdır.

Cek belə deyib əlində qanlı bıçaq ayağa durdu. İki oğlan üz-üzə dayandı. Burada bir tərəfdə cəlbedici ov dünyası, ov taktikası, vəhşisayağı sevinc və ustalıq dayanmışdisə, digər tərəfdə çətinliyə düşmüş insan ağılı və onun güclü arzusu dayanmışdı. Cek bıçağı sol əlinə ötürüb, alnına yapışmış saçları sağ əliylə geri eləyəndə qan ləkəsini daha da yaydı.

Piqqi yenə başladı:

– Sən ocağı sönməyə qoymamalıydın. Özün dedin ki, elə eləyəcəksən, həmişə tüstü çıxsın.

Piqqinin sözləri və bəzi ovçuların razılıq əlaməti olaraq ağlaması Ceki qəzəbləndirdi, onun göy gözlərində şimşek çaxdı. Bir addım qabağa gəldi, heç olmasa, kimisə vurmaq imkanı yaranmışdı və o, yumruğuyla Piqqinin qarnından vurdu. Piqqi deyinib yerə oturdu. Cek onun başının üstünü aldı, təhqir olunduğu üçün onun səsi də dəyişmişdi.

– Bir də elə deyəcəksən? Bir də deyəcəksən? Gonbul!

Ralf onlara yaxınlaşdı, Cek bu dəfə yumruqla Piqqinin başına vurdu və onun eynəyi daşın üstünə düşüb cingildədi. Piqqi dəhşət içində qışqırdı:

– Mənim eynəyim!

Piqqi yerə yixilib, əlini ora-bura sürtərək eynəyi axtar-mağ'a başladı. Simon onu qabaqlayıb eynəyi qaldırdı və sahibinə verdi. Dağın başında, Simonun ətrafında qanadları-nı çırpıraq dəhşətli ehtiraslar kövən eləyirdi.

– Şüşənin biri sındı.

Piqqi eynəyi qapıb gözünə taxdı, qəzəblə Cekə baxdı.

– Mən eynəksiz görmürəm. İndi bir şüşəsi sındı, mən də taygöz oldum. Yaxşı, eybi yoxdur, baxarsan.

Cek ona tərəf getdi, Piqqi sürünüb aralındı. İndi onların arasında iri bir qaya var idi. Piqqi daşın üstündən başını çıxardıb eynəyinin sağ qalmış şüşəsini parıldadaraq Cekə baxdı.

– Mən indi taygöz oldum. Yaxşı, eybi yoxdur, baxarsan.

Cek onun necə qaçıb aradan çıxmağıını və ağlamağını yamsıladı:

– Yax-xşı, eyyi yoxdur, baxaarsan, oh-ho-ho...

Piqqi özü də, parodiya da elə gülməliydi ki, ovçular gül-məyə başladılar. Cek bir az da ürəkləndi, Piqqinin yerisini yamsıladı. Ovçuların gülüşü şən qəhqəhələrə çevrildi. Ralfın da dodağı qaçıdı, amma bu hərəkətinə görə dərhal da özünə qəzəbi tutdu və Mizildandı:

– Çox iyrənc hərəkətdir bu.

Cek diksindi, təlxəkliyi bir qırqaq qoydu və dayanıb Ral-fa baxaraq qışqırdı:

– Hə, yaxşı, yaxşı!

Piqqiyə baxdı, ovçulara baxdı, Ralfa baxdı.

– Yaxşı iş olmadı bu. Ocağı deyirəm. Orada mən...

Cek özünü darddı:

– Mən üzr istəyirəm.

Cekin bu mərdanə jesti ovçuların alqışına səbəb oldu. Onlar hesab eləyirdilər ki, Cek səhvini etiraf eləyib üzr istəməklə düzgün hərəkət elədi, özünü uşaqların gözündə qal-dırdı, Ralf isə, əksinə, uduzdu. Hamı Ralfdan müvafiq cavab



gözləyirdi.

Bu cür danışmağa Ralfın dili gəlməzdi; özündə deyildi o, Cekin hərəkətləri, üstəgəl dil altda qalmayıb burada da oyun çıxartması onu təbdən çıxartmışdı. Ocaq sönüb, gəmi gedib. Bəyəm onlar özləri bunu görmürlərmi? Qəzəbdən başqa Ralfın dili nə ifadə edə bilərdi?

– Cox iyrənc hərəkətdir bu.

Cekin gözlərinə çökmüş qaranlıq kölgə çəkilib gedənəcən heç kim dinmədi. Son sözü Ralf deməliydi.

– Yaxşı, tonqalı yandırın, – Ralf mızıldandı.

Qarşında görülməli iş var idi və gərginlik də azaldı. Ralf daha heç nə demədi, heç nə eləmədi, dimdik dayanıb aşağı – ayağının ətrafindakı külə baxırdı. Cek bərkədən danişirdi, çox danişirdi, özü də fəal idi, mahni oxuyur, fit çalır, əmrlər verir, dinməzcə dayanıb heç bir iş görməyən Ralfa atmacalar atırdı. Bu atmacalar heç bir cavab tələb eləmirdi, ona görə də kiminsə xətrinə dəymirdi deyə Ralf hələ də dinmirdi. Heç kim, hətta Cek özü də cəsarət eləyib ona deyə bilmirdi ki, qıraqa dur və sonda ocağı əvvəlki yerindən üç yard aralıda, həm də nisbətən narahat bir yerdə qalayası oldular. Beləliklə də, Ralf özünün başçı olduğunu bir daha təsdiq elədi və əgər günlərlə başını sindirib fikirləşsəydi də, bundan yaxşı üsul tapa bilməzdi. Bu qeyri-müəyyən və həm də təsirli silah qarşısında Cek öz gücsüzlüyünü hiss eləyir, qəzəblənidir və niyə qəzəbləndiyinin səbəbini özü də bilmirdi. Nəhayət, tonqal qalamaq üçün odunları üst-üstə yiğib qalaq vurdular, Ceklə Ralf isə bu hündür qalağın əks tərəfində qaldı.

Tonqalı yandırmaq lazımlı gələndə yeni böhran yarandı. Tonqalı necə yandırmaq barədə Cekin təsəvvürü də yox idi və onun təəccübünə rəğmən, Ralf Piqqiyə yaxınlaşış eynəyi aldı. Ralf özü də bilməzdi ki, Ceklə onun arasındaki münasibət o cür pozulandan sonra yenidən düzələ bilər.

– Mən onları qaytararam.

– Yox, mən özüm.

Mənasız rənglər dənizinin içində üzən Piqqi arxada dayanmışdı, Ralf isə dizi üstə dayanıb parlaq işiq ləkəsinin fokus nöqtəsini tapmağa çalışırıdı. Alov görünən kimi Piqqi dərhal dərtib eynəyini aldı.

Fantastik dərəcədə gözəl olan bənövşəyi, qırmızı və sarı rəngli çiçəklərin qarşısında düşməncilik hissi davam gətirməyib əriyirdi. Onlar yenə də tonqalın ətrafında dövrə vurmuş oğlanlar idi, hətta Ralfla Piqqi də demək olar ki, artıq dəstəyə qoşulmuşdular. Tezliklə bir neçə oğlan odun gətirmək üçün aşağı qaçıdı, Cek isə donuzun ətini doğramağa başladı. Əvvəlcə donuzun cəmdəyini payaya keçirib bütöv bişirmək istədilər, amma ət bişməyə macal tapmamış paya yandı. Sonra ət parçalarını çubuqlara taxıb közün üstündə saxladılar və bu zaman ət bişirənlərin özləri də ət kimi qızarıb bişirdilər.

Ralf ətdən imtina eləmək istədi, amma ağızı sulandı, neçə gündür davam eleyən meyvə, qoz, balıq və krab pəhrizi onun iradəsini sindirdi: əlini uzadıb alaçiy bişmiş ət parçasını aldı və ac qurd kimi parçalayıb yedi.

Ağzının suyu axan Piqqi dedi:

– Bəs mənə bir şey verməyəcəksiniz?

Cek öz gücünü göstərmək üçün onu intizada qoydu, amma Piqqi səhvə yol verib qəddarlıq üçün özü şərait yaratdı.

– Sən ovda iştirak eləməmisən.

– Ralf da ova getməyib, – Piqqi dedi. – Simon da getməyib. – Fikrini yekunlaşdırıldı. – Krab əti nədir ki?

Ralf narahat halda qurcuxdu. Əkizlərin arasında oturmuş Simon ağızını silib öz ət payını daşın üstündən Piqqiyə uzatdı, o da tələsik aldı.

Bu yerdə Cek sıçrayıb ayağa qalxdı, bir iri ət parçası kəsib Simonun ayaqları altına atdı.

– Ye! Götür ye, dedim sənə!

Heyrət və təəccüb içində özlərini itirmiş uşaqların əhatəsində dayanmış Cek dabanı üstündə firlandı:



Inventas vitam
juvat excusisse
per artes

– O əti mənim sayəmdə yeyirsiniz!

Sözlə ifadəsi mümkün olmayan və adamı vahimələndirib canını lərzəyə salan çoxsaylı fəlakət və dağıntılar cəmləşmişdi Cekin kortəbii qəzəbində.

– Mən üzümü rənglədim... pusquda durdum. İndi yeyin, hamınız yeyin... Mən isə...

Dağın üstündəki sükut dərinləşirdi və nəhayət, ocaqdağı közlərin çatırıtı və qızarmaqda olan ətin zərif fisiltisi eşidildi. Cek uşaqlara baxdı ki, görsün onu başa düşən varmı, amma üzlərdə rəğbət gördü. Əli ətlə dolu Ralf siqnal üçün yandırılmış ocağın külləri arasında dayanıb dinmirdi.

Sükutu Moris pozdu və mövzunu dəyişib hamı üçün maraqlı olan bir məcraya yönəltdi:

– Siz donuzu harada tapdınız?

Rocer dağın o biri yamacını göstərdi:

– Onlar o üzdə, dəniz tərəfdə idilər.

Artıq özünə gəlmış Cek ona aid olan əhvalatın başqası tərəfindən danışılmasına yol verə bilməzdi və tez Rocerin sözünü kəsdi:

– Biz dörd tərəfə səpələndik. Mən dizlərim və dirsəklərim üstə sürünen-sürünə gedirdim. Nizəni atırdıq, amma hədəfə dəyənlər tez də düşürdü, çünkü ucu tilişkəli deyildi. Donuz qaçıb aradan çıxdı, elə dəhşətli qışqırırdı ki...

– Qanı axa-axa qayıdır qaçı və mühasirə halqasına düşdü...

Uşaqlar coşqun sevinc içində bir-birinin sözünü ağızında qoyaraq danışırdılar.

– Biz onu dörd tərəfdən araya aldıq...

İlk aldığı zərbədən donuzun dal ayaqları iflic oldu, sonra da mühasirə halqası daraldı və vurdular, vurdular...

– Mən onun başını kəsdim.

Üzlərində ikiyə bölünmüş bir təbəssüm olan əkizlər sıçrayıb ayağa qalxdılar və bir-birinin ətrafında rəqs eləməyə başladılar. O biri uşaqlar da onlara qoşulub donuzun son

nəfəsdə çıxardığı səslərə oxşayan səslər çıxarır, qışqırırdalar.

- Bir zərbə başına!
- Bir zərbə burnuna!

Moris özünü donuzun yerinə qoyub dəhşətli səslə qışqırırdı və özünü uşaqların arasına atdı, ovçular isə özlərini elə göstərdilər ki, guya, nizəylə onu vururlar. Uşaqlar rəqs eləyə-eləyə həm də oxuyurdular:

- Donuzu vur! Nizəylə deş! Boğazın üz!

Ralf dayanıb incik halda, həm də həsədlə baxırdı. Uşaqlar yorulub əldən düşənəcən gözlədi, mahnının səsi də kəsiləndən sonra dedi:

- Mən yiğincaq çağırıram.

Uşaqlar yanlayan dayanıb ona baxırdılar.

– Buynuzla. Hətta qaranlıqda yiğişməli olsaq belə, mən yiğincaq çağırıram. Meydançaya gəlin. Buynuzu çalan kimi gələrsiniz.

Ralf çevrilib dağın yamacıyla üzüaşağı getdi.

V fəsil

DƏNİZDƏN ÇIXAN VƏHŞİ

Dəniz qabarırdı və yalnız su ilə palma terrasının arasında ensiz ağ zolaqdan ibarət olan sahil ərazisi quru qalmışdı. Ralf həmin o ağ zolağı seçrək yolunu oradan saldı, çünkü ona fikirləşmək lazım idи və yalnız burada ayağının altına baxmadan yeriyə bilərdi. Suyun qıraqıyla gedə-gedə qəflətən təəccübəldi. Həyatın necə darixdirci olduğunu indi, elə bu andaca başa düşdü; həyat ona görə darixdiricidir ki, burada hər bir cığır improvizasiyadır və insan yatmayıb oyaq qaldığı saatların əksəriyyətini öz ayaqları altına baxıb necə yeridiyini müşahidə eləməyə sərf edir. Ralf ayaq saxladı, sahil zolağını nəzərdən keçirdi, necə böyük həvəs və



Inventas vitam
juvat excusisse
per artes

canfəşanlıqla adada kəşfiyyata çıxdıqları ilk günü xatırladı; ona elə gəldi ki, bu, uşaqlığın uzaq xatırələrindən biridir; kinayə ilə gülümsədi. Sonra çevrildi, günəş şüaları üzünə düşdüyü halda meydançaya tərəf getdi. Yiğincaq çağırmaq vaxtıydı və Ralf gözqamaşdırıcı günəş şüalarının əhatəsində gedə-gedə öz çıxışının əsas məqamları barədə fikirləşir, diqqətlə analiz eləyirdi. Bu yiğincaqda səhvə yol vermək olmaz, xəyalpərəstliyin yeri deyil...

Sözlə ifadə eləyə bilmədiyi fikirlərin labirintində itibatmışdı Ralf. Qaşlarını çatıb, hər şeyi təzədən başlamağa çalışdı.

Bu yiğincaqda hər şey çox ciddi olmalıdır, mənasız söhbətlər lazımlı deyil. Tələsmək lazımdı, ona görə ki, günəş artıq batmaqdı – sürətlə yeridi, sərin meh də sürətlə üzünə vurdu. Qarşı tərəfdən əsən külək boz köynəyi onun sinəsinə sıxmışdı və indi, beyninin təzələndiyi bir vaxtda heç nəyi nəzərdən qaçırmadığı kimi, onu da hiss elədi ki, köynəyi, elə bil, kartondandır – parça çirkənib taxta kimi olmuşdu və bu heç xoşuna gəlmədi; eyni zamanda onu da hiss elədi ki, şalvarının balağı ayaq tərəfdən qızını sürtüb qızardıb. Necə də çirkli olduğunu, natəmizlik içində itib-batdığını hiss eləyib özü-özündən iyrəndi; daim gözünün üstünə tökülen uzanmış çirkli saçları və xışıldayıb daim səs salan quru yarpaqların arasında yatmaq da onu bezdirmişdi. Ralf yerisini bir az da sürətləndirdi, az qala, qaça-qaca gedirdi artıq.

Uşaqlar gölün yanında qruplarla dayanıb yiğincağın başlamasını gözləyirdilər və görəndə ki Ralf gəlir, özü də çox qaşqabaqlıdır, gündüz yol verdikləri səhvi xatırladılar və dinməzəcə çəkilib ona yol verdilər.

Yiğincaq keçirmək üçün onun dayandığı yer kobud formalı üçbucaqvari bir sahəydi, onların gördüyü bütün işlər kimi, buranın hazırlığı da başdansovdu, tələm-tələsik olmuşdu. Əvvəla, onun oturması üçün nəzərdə tutulan quru ağacları meydançanın öz ölçüləriylə müqayisədə çox böyük idi.

Çox güman ki, Sakit okeanda tügyan eləyən hansıa firtına tiri bu meydançaya atmışdı. Palma tiri sahilə paralel dayanmışdı və Ralf onun üstündə oturanda üzü adaya tərəf olsada, laqunun parıldayan suları fonunda o biri uşaqlar üçün tutqun fiqura çevrilirdi. Üçbucağın iki tərəfi bərabər deyildi. Sağ tərəfdəki tir daim hərəkətdə olduğundan cilalanıb-sığallanmışdı, amma başçının oturması üçün elə də böyük deyildi və narahat idi: Sol tərəfdə dörd balaca budaq var idi ki, onlardan biri – lap uzaqda olanı yay kimi yiğilib-açılırdı. Yiğincaqlarda təsadüfən kimsə o budağa toxunsa, yiğilib-acılır, üstündəki beş-altı oğlanı geriyə – otluğun içində atrıldı və bu da hər dəfə əməlli-başlı gülüşməyə səbəb olurdu. Ralf fikirləşdi ki, nə onun özünün, nə Cekin, nə də Piqqinin ağlına gəlməyib ki, bir daş gətirib budağa söykəsin və bu da hər dəfə yay kimi yiğilib-açılmamasın, ona görə ki, ona görə ki... Ralf yenə də fikirlər dənizində itib-batdı.

Hər tırın qarşısında ot yaprıxmışdı, üçbucağın mərkəzində isə tapdanmamışdı və hündürə qalxmışdı. Üçbucağın lap başında isə ot yenə hündürə qalxmışdı, six idi, çünkü orada heç kim oturmurdur. Yiğincaq keçirilən yerin ətrafinə hündür, boz budaqlar qalxmışdı: onların bəziləri əyilmişdi, bəziləri də dik dayanmışdı və elə də hündür olmayan yarpaq dam örtüyünü saxlayırdı. İki yan tərəf sahil idi, arxada laqun idi, qarşıda isə ada qaralırdı.

Ralf başçı kimi öz oturduğu yerə tərəf getdi. İndiyədək belə gec bir vaxtda yiğincaq çağırılmamışdı. Yeqin, elə ona görə də hər şey nəsə başqa cür görünürdü. Adı vaxtlarda yaşıl yarpaqlardan ibarət olan damın alt tərəfi suda əks olunan qızılı şüalarla işıqlanırdı, ona görə də uşaqların üzünə düşən kölgələr çevrilmiş vəziyyətdə olurdu – buna diqqət yetirən Ralf fikirləşdi ki, kölgələr eynən lampanı əlində tutduğun vaxt olduğu kimi tərsinə çevirilir.

Ralf yenə də əqli düşüncənin onun üçün yeni olan çətinliklərinə düşmüşdü. Əgər işığın aşağıdan, yaxud yuxarıdan



Inventas vitam
juvat excusisse
per artes

düşməsi ilə sıfət dəyişirse, onda o sıfət nəyə yarayır? Bəs qalan şeylər nəyə yarayır?

Ralf əsəbi haldə qurcuxdu. Bütün çətinlik ondan ibarətdi ki, əgər sən başçısansa, fikirləşməlisən və ağıllı olmalıdır. Bəzən şərait tez qərar qəbul eləməyi tələb edir və bunun üçün də fikirləşməlisən, çünki yalnız ağıllı fikir yaxşı nəticə verə bilər.

Nəhayət, Ralf belə bir nəticəyə gəldi ki, fikirləşə bilmir. Amma Piqqi fikirləşə bilir.

Həmin gün axşamtərəfi Ralf yenə öz kriteriyalarını bir də nəzərdən keçirdi. Piqqi fikirləşə bilir, öz piyli başıyla fikirləşib addım-addım irəliləyir, amma o, başçı deyil. Gülünc bədən quruluşuna baxmayaraq, onun başı işləyir. Ralf özü də fikirləşmək üzrə mütəxəssis idi və kimin fikirləşə bilib-bilməməyini müəyyən edə bilirdi.

Gözünə düşən günəş şüalarından vaxtin necə keçdiyini hiss elədi, buynuzu ağacın üstündən götürüb ora-burasına baxdı. Sudan havaya çıxarıldığı üçün buynuzun açıq-sarı və narıncı rəngi solub ağımsıv-şəffaf olmuşdu. Buynuzu sudan Ralf özü çıxartmışdı, amma bununla belə, ona qarşı qəlbində böyük rəğbət olduğunu hiss elədi. Yığıncaq yerini nəzərdən keçirib buynuzu dodaqlarına yaxınlaşdırıldı.

Uşaqlar da elə bunu gözləyirdilər və dərhal hamı gəldi. "Ocaq söndüyünə görə gəmi adanın yanından ötüb-keçibdir" fikri ilə razılaşanlar Ralfın daha da qəzəblənə biləcəyindən ehtiyatlanırdılar, məsələdən xəbərsiz olanlar, o cümlədən də balacalar ümumi ovqata uyğunlaşırdılar. Yığıncaq yeri tezliklə doldu: Cek, Simon, Moris və ovçuların əksəriyyəti Ralfdan sağda, qalanlar isə solda, günün altındaydı. Piqqi də gəldi, amma üçbucağın kənarında dayandı. Bu isə o demək idi ki, Piqqi yığıncaqdə deyilənlərə qulaq asacaq, amma danışmayacaq və bununla da öz etirazını ifadə eləyəcək.

— Deməli, vəziyyət elədir ki, biz təcili yığıncaq keçirməliyik.

Heç kim dinmədi, hamı üzünə ciddi ifadə verib diqqətlə ona baxırdı. Ralf buynuzu yellədi. Öz təcrübəsindən artıq bilirdi ki, əsas məsələlərin hamı tərəfindən başa düşülməsi üçün onlar, ən azı, iki dəfə təkrar olunmalıdır. Digər tərəfdən oturmalıdır o, buynuzu da uşaqların gözünün qabağında tutmalıdır və sözləri balaca qruplara bölünərək dövrə vurub çömbəltmə, ya da dizi üstə oturmuş uşaqların arasına ağır daşlar kimi atmalıdır. Fikrini ifadə eləmək üçün sadə sözlər axtarırdı ki, hamı, hətta balacalar da yiğincaqdə səhbətin nə barədə getdiyini başa düşsün. Cek, Moris və Piqqi kimi ağızlarına gələni danişsınlar, onlar bunu bacarırlar, amma lap başlangıcdan hər şey necə varsa, aydın şəkildə ortaya qoyulacaq.

– Biz yiğincaq keçirməliyik. Zarafat vaxtı deyil artıq. Tirin üstündən yixilib gülmək vaxtı da deyil, – əl dəyəndə yellənib yay kimi yiğilib-açılan tirin üstündə oturmuş balacalar bir-birinin üzünə baxıb güldülər. – Kimsə özünün hamidan ağıllı olduğunu sübut eləmək istəyirse, onun da yeri deyil.

Ralf bir anlığa fasılə elədi.

– Mən o tərəfdəydim. Təkbaşına gəzirdim və fikirləşirdim. Mən bilirəm bize nə lazımdır. Yiğincaqdə məsələni həll eləməliyik. Əvvəlcə mən danişacağam.

Ralf fasılə eləyib avtomatik hərəkətlə saçını geri atdı. Piqqi ayaqlarının ucunda yeriyərək üçbucağa yaxınlaşdı: beləliklə, yersiz etirazını nümayiş elətdirdikdən sonra ümumi kütləyə qoşuldu.

Ralf sözünə davam elədi:

– Bizim yiğincaqlarımız çox olub. Bir yerə toplaşmaq və danişmaq hər kəsə xoşdur. Biz qərarlar qəbul eləmişik. Amma onlara əməl olunmur. Dedik ki, suyu çaydan götürüb kokos qabığında saxlayacaqıq, ağızını da təzə yarpaqla örtəcəyik. Bir neçə gün elə də oldu. Amma indi su yoxdur. Kokos qabıqları boşdur. Hamı gedib suyu birbaşa çaydan içir.



Inventas vitam
juvat excusisse
per artes

Razılıq əlaməti olan uğultu eşidildi.

– Suyu birbaşa çaydan götürüb içmək elə də pis deyil.

Mənim özümə qalsa, kokos qabığından içməzdim, gölə tökülen şəlalədən içərdim suyu; özünüz bilirsiniz haranı deyirəm. Amma özümüz dedik axı, dedik ki, suyu çaydan götürmək lazımdır. Sözü demişik, amma əməl eləmirik. Bu gün günortadan sonra ancaq iki kokos qabığı su ilə doluydu.

Ralf belə deyib dodaqlarını yaladı.

– İndi də daxmalar, daldalanacaqlar barədə.

Yenə uğultu qopdu və səs kəsildi.

– Sizin çoxunuz daldalanacaqlarda yatırsınız. Bu gecə də tonqalın yanında növbə çəkməli olan Samnerikgildən başqa qalanlar daldalanacaqdə yatacaq. Amma onları kim tikib?

Səs-küy qalxdı. Daldalanacaqları hamı tikmişdi. Ralf yenə buynuzu yelləməli oldu.

– Bir dəqiqə! Mən demək istəyirəm ki, daldalanacaqların hər üçünün tikilməsində kim iştirak eləyib? Birinci daldalanacağı hamımız birlikdə tikdik, ikincini dörd nəfər tikib, üçüncüünü isə iki nəfər – Simonla mən tikmişik. Ona görə də əl vuranda yellənir. Yox, gülməyin. Yağış yağsa, o daldalanacaq yerə çökəcək. Daldalanacaq isə bizə lazımdır.

Ralf fasılə eləyib boğazını arıtladı.

– Bir başqa məsələ də var. Qərara gəldik ki, gölün arxa tərəfindəki qayalıqdan ayaqyolu kimi istifadə olunacaq. Bu həm də çox düzgün qərar idi, çünki hər dəfə su qabarib çəkiləndə oralar tərtəmiz olur. Siz balacalar da məsələdən bixəbər deyilsiniz.

Orada-burada kimlərsə gültüb gözaltı bir-birinə baxdı.

– İndi kim harada gəldi oturur. Daxmaların, daldalanacaqların böyrünə, meydançanın üstünə oturanlar da var. Balacalar, sizinləyəm, mevvə dərəndə qarnınız ağrıyırsa...

Yığıncaqdakılar gülməkdən uğunub getdilər.

– Demək istəyirəm ki, qarnızı ağrıyanda meyvə ağaclarından aralaşın. Yaxşı deyil axı, iyrənclikdir.

Yenə gülüş qopdu.

– Bir də deyirəm ki, bu iyrənclikdir!

Çirkdən və tərdən bərkiyib əynində taxtaya dönmüş boz köynəyi dartsıldı.

– Həqiqətən, iyrənclikdir. Elə ki gördünüz qarnızı ağrıyır, özünüüzü sahil tərəfdəki qayalığa verin. Eşitdiniz?

Piqqi əlini uzatdı ki, buynuzu alsin, Ralf başını buladı. Budəfəki çıxış bənd-bənd bütün detallarınacan planlaşdırılmışdı.

– Biz hamılıqla qayalıqdan ayaqyolu kimi istifadə eləməliyik, yoxsa hər tərəfi çirkəndirərik. – Ralf susdu. Yiğincəq iştirakçıları böhranın yetişdiyini hiss eləyib gərginlik içində gözləyirdilər. – İndi də tonqal barədə.

Ralf ciyərlərindəki son hava ehtiyatını sərf eləyib dərin-dən nəfəs aldı, elə bil, boğulan kimi oldu və bu da publikada əks-səda verdi. Cek bıçağını çıxardıb balaca ağaç budağını yonmağa başladı, əyilib Robertin qulağına nəsə piçildədi, o da çevrilib uzağa baxdı.

– Adada ən vacib məsələ tonqaldır. Əgər tonqal qalamasaq, hansısa bir təsadüfi halı çıxmaq şərtiyələ, biz necə xilas ola bilərik? Tonqal qalamaq bizim üçün, doğrudanmı, çətin məsələdir?

Əlini qabağa uzatdı.

– Buyurun baxın! Gör nə qədər adam var burada, amma biz tonqal qalayıb, tüstü çıxarda bilmirik. Siz bunun nə demək olduğunu başa düşürsünüz? Bilirsinizmi ki, ocağı sönməyə qoymaq ölümən betərdir?

Ovçular, elə bil, utanan kimi olub xısın-xısın güldülər. Ralf qəzəbli halda onlara müraciət elədi.

– Mən ovçulara müraciət edirəm. Sizə gülməli gəlir! Deməliyəm ki, tonqal donuzdan vacib məsələdir, neçə donuz öldürsəniz də, xeyri yoxdur. Başa düşmədiniz? – Əllərini



geniş açıb üçbucağın içindəkilərə tərəf çəvrildi: – Biz ya bu adada tüstü çıxartmalıyıq, ya da ölməliyik.

Inventas vitam
juvat excusisse
per artes

Növbəti sözlərini götür-qoy edərək fasilə verdi.

– Bir məsələ də var.

Kimsə yerindən dilləndi:

– Məsələlər lap çox oldu.

Razılıq əlaməti olan səslər eşidildi. Ralf onlara fikir vermədi.

– Bir məsələ də var. Biz, az qala, bütün adanı yandırmışıq. Biz çox nahaq yerə daş düşürləməğə və nəsə bir şey bişirmək üçün balaca tonqallar qalamağa vaxt sərf eləyirik. Mən başçıyam, bu sözü deyirəm və siz də bir qayda kimi ona əməl eləməlisiniz. Dağın üstündən başqa heç yerdə tonqal qalamayacağıq. Deməli, tonqalı ancaq dağda qalayacağıq, vəssalam.

Dərhal səs-küy qalxdı. Uşaqlar ayağa durub Ralfin üstünə qışqırdılar, Ralf da onların üstünə qışqırdı.

– Əgər kimsə balıq, ya da krab bişirmək isteyirsə, dərhal da dağa qalxa bilər. Ən düzgün yol budur.

Batmaqda olan günəşin şüaları altında buynuza doğru əllər uzandı. Ralf budaqlardan yapışib tirin üstünə qalxdı.

– Mən sizə bunu demək istəyirdim. Demək istədiyimi dedim. Siz məni özünüzə başçı seçmisiniz və nə desəm, ona əməl eləməlisiniz.

Yavaş-yavaş sakitlik yarandı, nəhayət, hamı oturdu. Ralf tirin üstündən yerə tullanıb öz adı səsiylə danışdı:

– Yadınızdan çıxmasın: ayaqyolu qayalıqdadır. Tonqal yanmalıdır, tüstü çıxardıb siqnal verməliyik. Tonqalı ancaq dağda qalamaq olar. Yeməyi də orada hazırlamaq lazımdır.

Cek ayağa qalxıb hirsli-hirsli qaşqabağını tökdü və əlini uzatdı ki, buynuzu alsın.

– Mən hələ sözümü bitirməmişəm.

– Sən elə hey danışırsan.

– Buynuz məndədir.

Cek deyinə-deyinə oturdu.

– Axırıncı məsələ. O barədə söz-söhbət gəzir, orada-burada danişırlar.

Ralf o qədər gözlədi ki, meydançada tam sakitlik yarandı.

– Hər şey dağılın. Başa düşmürəm nə olub. Biz yaxşı başladıq, özümüz də xoşbəxt idik. Amma sonra...

Ralf buynuzu ehtiyatla tərpətdi, yiğincaqdakılardan arxa tərəfdəki boşluğa baxdı, vəhşi haqqında, ilanlar haqqında gəzən söz-söhbət düşdü yadına, tonqalı xatırladı, qorxu barədə deyilənlər düşdü yadına.

– Bəziləri qorxmağa başlayıb.

Uğultu qalxdı, elə bil, ah da çəkdilər. Sonra sakitlik yarandı. Cek ağac yonmağını dayandırdı. Ralf qəflətən dedi:

– Uşaq-muşaq söhbətidir. Bu məsələyə aydınlıq gətiriləcək. Qərar qəbul edəcəyimiz sonuncu məsələ qorxudur.

Saçları yenə gözünün üstünə töküldü.

– Biz qorxu barədə danişmalıyıq və qərar qəbul eləməliyik. Əslində, qorxmalı bir şey yoxdur. Hərdən olur ki, mən özüm də qorxuram, amma boş şeydir! Qarabasmadır. İndi bu qorxu məsələsini müzakirə eləyək, sonra da hər şeyi təzədən başlaya bilərik və diqqətimizi əsas məsələlərə, məsələn, tonqala yönəldərik. – Parlaq suların qırğıyla gəzən üç oğlan canlandı onun xəyalında. – Sonra da işlərimiz yaxşı gedəcək.

Ralf təntənəli şəkildə buynuzu özü tərəfdən budağın üstünə qoydu və bununla da nitqini bitirdiyinə işaret vurdu.

Cek ayağa durub buynuzu götürdü.

– Deməli, bu yiğincaqda biz bəzi məsələlərə aydınlıq gətirməliyik. Mən də öz fikrimi bildirəcəyəm və deməliyəm ki, qorxu barədə söz-söhbəti balacalar başladı. Vəhşilər. Bu, haradan çıxdı belə? Hərdən olur ki, biz qorxuruq, amma bunu üzə vurmuruq. Ralf isə deyir ki, siz gecələr qışqırırsı-



nız. Bu da, olsa-olsa, qarabasma ola bilər. Ova getmirsiniz, daldalanacaq tikmirsiniz, kömək də eləmirsiniz və belə çıxır ki, bir dəstə ərköyün bağça uşağınız. Bax belə. Qorxmağa gəlincə, o birilər necə, siz də elə: baş qoşmayın, hər xırda şeyi şışırtmək lazımdır.

Ralf Cekə baxırdı və heyrətdən ağızı açıq qalmışdı, Cek isə ona fikir vermirdi.

– Qorxu adama neyləyir? Dişləmir, yemir. Bu adada vəhşi yoxdur ki, ondan da qorxasan. – Əslinə baxsan, yaxşı olur sizə, nə bir iş bacarırsınız, nə də iş görən bir adama köməyiniz dəyir. Bir dəstə bağça uşağınız, nəsə gəlib sizi yesə, heç olmasa, qulağınız dincələrdi. Burada heç bir vəhşi heyvan yoxdur.

Ralf əsəbi halda onun sözünü kəsdi:

– Bu nə deməkdir? Vəhşi heyvan barədə kim nə deyib ki?

– Sən demisən, o gün dedin. Dedin ki, onlar qorxulu yuxular görür, özləri də qışqırırlar. İndi də tək balacalar yox, mənim ovçularım da nəsə qara bir şey barədə danışırlar, deyirlər ki, vəhşi heyvandır. Özüm eșitmışəm. Sənin xəbərin yoxdur? Onda qulaq as. Bu cür kiçik adalarda böyük vəhşilər olmur, ancaq donuzlar olur. Şirlər, pələnglər isə Hindistan və Afrika kimi böyük ölkələrdə olur.

– Bir də zooparkda...

– Buynuz məndədir. Mən qorxu barədə danışmiram. Mən vəhşilər barədə danışram. Kim ki qorxmaq istəyir, nə qədər istəsə, qorxa bilər. Amma vəhşiyə gəlincə...

Cek burada fasılə elədi, körpə uşağı yürükdə necə yelləyirlərsə, o da buynuzu əlində o cür yellədi, başlarında çirkli, qara kepkkalar olan ovçulara tərəf çevrildi:

– Mən ovçuyam, yoxsa yox?

Uşaqlar, sadəcə, başlarını tərpətdilər. Cek ovçu idi və heç kim bunu inkar eləmək fikrində deyildi.

– Deməli, məsələ belədir: mən bu adanın hər yerində olmuşam. Özüm təkbaşına getmişdim. Əgər burada vəhşি

olsayıdı, mən onu görərdim. Qorxan adam qorxaqdır ki, qorxur. Adadakı meşədə heç bir vəhşi yoxdur.

Cek buynuzu verib oturdu. Yiğincaqdakılar yüngülləşən kimi olub əl çaldılar. Buynuzu Piqqi götürdü.

– Bəzi istisnaları nəzərə almasaq, Cekin dedikləriylə razı deyiləm. Cox düzgün dedi ki, meşədə vəhşi yoxdur. Vəhşi burada necə yaşayar? Nə yeyəcək o?

– Donuz.

– Donuzu biz yeyirik.

– Çoşqları yeyər.

– Buynuz məndədir! – Piqqi qəzəblə dedi. – Ralf, bunlar imkan vermirlər axı, belə olar? Balacalar, sizinləyəm, bəsdirin! Qorxuya gəlinçə, Ceklə razı deyiləm. Əlbəttə, meşədə qorxulu bir şey yoxdur. Niyə? Ona görə ki, orada mən özüm də olmuşam. Siz gələn dəfə cin-şeyatin, kabus, daha nə bilim nə barədə danışacaqsınız. Hər şey öz axarıyla gedir; əgər nəsə düz deyilsə, insanlar onu araşdırıb yoluna qoyurlar.

Piqqi eynəyini çıxardıb gözlərini döyə-döyə uşaqlara baxdı. Günəş batdı və sanki, evdəki işığı söndürdülər.

Piqqi izahatı davam elədi:

– Əgər kiminsə qarnı ağrıyrısa, fərqi yoxdur – balaca işdir, böyük işdir, hər nədir...

– Səninki böyük olar.

– Yaxşı, onda gözləyək, siz gültüb qurtarandan sonra yiğincağın işini davam elətdirərik. Balacalar yenə də o ləngərvuran tirin üstündə otursalar, dərhal da yerə yixiləcaqlar. Ona görə də yaxşısı budur ki, yerdə oturub qulaq asasınız. Hər bir nasazlığa görə həkim çağırırlar, başın içində də nasazlıq olur. Siz elə bilirsiniz ki, həmişə boş yerə qorxmaq olar? Dünyada baş verən hər şeyin elmi izahı var, – Piqqi geniş, əhatəli danışdı. – Bəli, hər şeyin elmi izahı var. Baxarsınız, müharibə qurtarandan bir-iki il sonra insanlar Marsa uçub, sonra da geri qayıdacaqlar. Mən bilirəm ki, caynaqları və daha nələrisə olan heç bir vəhşi-zad yoxdur burada.



Inventas vitam
juvat excusisse
per artes

Mən həm də qorxu barədə deyə bilərəm ki, o da yoxdur.
Heç biri yoxdur.

Piqqi susdu.

– Amma əgər...

Ralf narahat halda qurcuxdu.

– Nə “amma əgər”?

– Əgər bizi başqa adamlar qorxutmasa...

Yerdə oturan uşaqların arasında yarıgülliş-yarıkınayəli səslər qalxdı.

Piqqi başını çıyılneri arasına çəkib tələsik sözünü tamamladı:

– İndi də gəlin vəhşidən danışan balacaya söz verək: belədə bütün bunların boş cəfəngiyat olduğunu onun özünə də izah eləyə bilərik.

Balacalar öz aralarında tez-tez danışmağa başladılar, sonra onların biri qabağa çıxdı.

– Sənin adın nədir?

– Fil.

Balaca olsa da, oğlanın yerisində, duruşunda özünə əminlik var idi. Əllərini geniş açdı, buynuzu eynən Ralf kimi əlində yellədi, danışmazdan əvvəl ətrafa baxdı ki, diqqəti özünə cəlb eləsin.

– Dünən gecə mən yuxu gördüm, pis yuxuydu, başdan-ayağacan dava-dalaş idi. Deməli, yuxuda gördüm ki, daldalanacağın çöl tərəfindəyəm, özüm də təkəm. Vuruşurdum, ilan kimi ağaça dırmaşan o şeylər nədir, bax onlarla vuruşurdum.

Oğlan susdu. O biri balacalar qorxu və rəğbətlə ona baxıb güldülər.

– Sonra mən elə qorxdum ki, yuxudan ayıldım. Ayılıb gördüm, doğrudan da, daldalanacaqdan çöldəyəm, ilanabənzər şeylər də çıxıb gediblər.

Bu sözdən sonra yaşanan və açıq-aydın hiss olunan dəhşətli qorxu hissi hamını susdardı. Buynuzdan arxa tərəfdə hiçqırıb ağlayan uşaq səsi eşidildi.

– Mən qorxdum, Ralfı çağirdim, sonra da gördüm ki, ağacların arasında nəsə böyük, qorxulu bir şey tərpənir.

Oğlan qorxub susdu, başqalarını da qorxuda bildiyini hiss eləyib bir az qürurlandı.

– Bununku qarabasmadır, – Ralf dedi, – yuxulu vəziyyətdə gəzirmiş.

Yığıncaqdakılar razılıq əlaməti olaraq piçıldışdilar. Balaca oğlan isə inadkarlıqla başını buladı.

– İlanaoxşar şeylərlə vuruşanda mən yatmışdım, amma onlar çıxıb gedəndən sonra yuxudan ayılmışdım və gördüm ki, nəsə böyük, qorxulu bir şey ağacların arasıyla gedir.

Ralf əlini uzadıb buynuzu aldı, balaca oğlan keçib yerində oturdu.

– Sən yuxuda olmusan. Orada heç kim olmayıb. Gecə vaxtı meşədə gəzən kim ola bilərdi? Kim olub? Gecə vaxtı kim cölə çıxıb?

Heç kim dinmədi. Sükut uzanırdı. Kiminsə gecə vaxtı cölə çıxdığını təsəvvür eləyəndə adamı nəsə gülmək tuturdı. Simon ayağa qalxdı, Ralf həyəcanla ona baxdı.

– Sən! Gecə vaxtı meşədə nə veyllənirdin?

Simon qətiyyətlə dartıb buynuzu aldı.

– Bir yer var, mən ora getmək istəyirdim.

– O yer haradadır?

– Cəngəllikdə bir yer var, ora gedirdim.

Simon tərəddüd elədi.

Danışq tərzində ikrah hiss olunan Cek suala özünə məxsus tərzdə gülməli, amma hər halda, tutarlı görünən cavab verdi:

– Onun qarnı ağrıyırmiş.

Ralf Simonun üzünə baxdı və onu təhqirlərdən qurtarmaq üçün buynuzu aldı.

– Bir də elə iş eləmə. Başa düşdüñ? Gecə vaxtı ora getmə. Burada, onsuz da, boş-boş söhbətlər gəzir, balacalar gecə vaxtı səni görsələr, yəqin ki...



Inventas vitam
juvat excusisse
per artes

Kinayə dolu gülüşlərdə qorxu, həm də ittihəm var idi. Simon ağzını açdı ki, danışın, amma gördü ki, buynuz artıq Ralfdadır, keçib yerində oturdu.

Yığıncaqdə sakitlik bərpa olunandan sonra Ralf üzünü Piqqiyə çevirdi:

- Sən nəsə demək istəyirsən, Piqqi?
- Burada bir nəfər də var.

Balacalar Persivali üçbucağın ortasına itələdilər.

Persival düz ortada, dizinəcən qalxan otluqda dayanıb görünməz olmuş ayaqlarına baxırdı və özünü elə göstərirdi ki, guya, daldalanacağın altındadır. Ralfın yadına eynən Persival kimi dayanmış o biri balaca oğlan düşdü, amma tez də onu yaddaşından silib atmağa çalışdı; istəmirdi o oğlanın şəkli bir də gözünə görünüsün, odur ki həmin obrazı qovub beynindən uzaqlaşdırıldı, elə dərinliklərə atdı ki, ancaq indikinə oxşayan hansısa ürəkaçan bir xatirə yenidən onu üzə çıxardıb canlandırma bilərdi. Balacaların adbaad çağırılması davamlı olmadı, əsasən də ona görə ki, onların heç də hamisi barədə dəqiq uçot yox idi, digər tərəfdən də ona görə ki, o vaxt Piqqinin dağda verdiyi suallardan, ən azı, birinin cavabı Ralfa artıq məlum idi. Burada sarışın, qarayanız, üzüçilli balaca oğlanlar var idi, hamısı da kirin-pasın içindəydi, amma onların heç birinin üzündə hansısa ciddi nöqsan yox idi. Üzdə anadangəlmə qırmızı ləkə olan oğlanı sonra heç kim görməmişdi. Amma o vaxt Piqqi öz günahının üstünü ört-basdır eləmək üçün çığır-bağır saldı. Ralf dinməzcə Piqqiyə anlatdı ki, hər şey yadındadır, sonra da başını tərpətdi.

- Yaxşı, işində ol. Soruş.

Piqqi buynuzu əlində tutub dizi üstə çökdü.

- Hə, de görüm, adın nədir?

Balaca oğlan öz içində çəkilib dinmədi. Öz gücsüzlüyünü dərk eləyən Piqqi Ralfa baxdı, o isə sərt danışdı:

- Adın nədir?

Sükutdan və oğlanın susmasından bezmiş yiğincaqdakılar xorla dedilər:

– Adın nədir? Adın nədir?

– Sakit.

Ralf axşamtərəfinin ala-toranında oğlunu gözdən keçirdi.

– Hə, indi sən bizə de görək, adın nədir?

– Persival Uimz Medison, Keşisin evi, Hakət Sent Antonii, Hants, telefon, telefon, tele...

Sanki, kədər və qüssənin qarşısını kəsən bu məlumat imiş kimi, oğlan ağladı, onun üzü qırış-qırış oldu, gözlərinin yaşı sel kimi axdı, ağızını elə açmışdı ki, üzündə kvadratşəkilli bir deşik görüñürdü. İlk anda kədərin lal və canlı heykəlinə oxşasa da, sonradan elə hönkürdü... səsi də eynən buyuzun səsi kimi güclü və zil idi.

– Bəsdir, ağlama!

Amma Persival Uimz Medison ağlamaya bilmirdi. Bəndi dağılmış sellər elə güclüydü ki, onun qarşısını heç bir hakimiyətlə, heç bir hədə-qorxuya almaq mümkün deyildi artıq. Persival hönkürüb ağlayır, yenə hönkürür, yenə ağlayırı... ağlaşma davam eləyirdi və elə təsəvvür yaranırdı ki, Persivalı yuxarı qaldırıb o hökünrtülərə mis-marlaysıblar.

– Bəsdir, ağlama! Bəsdir!

İndi də o biri balacalar başladılar. Hər kəs öz kədərini xatırladı, ola da bilsin ki, ümumbəşəri kədəri bölüşüb ağlayırdı onlar. Ürəkdən ağlayırdı balacalar, onlardan iki nəfər isə eynən Persival kimi bərkədən ağlayırdı.

Vəziyyətdən çıxış yolunu Moris tapdı və uşaqlara qışkırdı:

– Bura baxın! Mənə baxın!

Özünü elə göstərdi ki, guya, yixılır və doğrudan da, yixıldı. Yanbızlarını silib ləngər vuran budağın üstündə oturdu və dərhal da otluğa yixıldı. Pis təlxək idi Moris, amma Persi-



Inventas vitam
juvat excusisse
per artes

val və o biri balacalar ona baxıb burunlarını çəkə-çəkə gülür-dülər və tezliklə mənəsiz yerə o qədər güldülər ki, böyüklər də onlara qoşuldu.

Birinci olaraq Cek məcbur elədi ki, ona qulaq assınlar. Düzdür, buynuz onun əlində deyildi və bu da qaydaya zidd idi, amma heç kim etiraz eləmədi.

– Vəhşi barədə fikriniz nədir?

Persival nəsə qəribə aparırdı özünü: əsnəyib elə ləngər vurdub ki, Cek onu qucaqlayıb silkələdi.

– Vəhşi harada məskən salıb?

Persival Cekin qollarından asıldı.

– Ağılı vəhşidir, – Piqqi zarafatla güldü, – əgər bu ada-da gizlənə bilirsə, həqiqətən, ağılı vəhşidir.

– Cek bu adanı qarış-qarış gəzib.

– Vəhşi harada ola bilər?

– Mən onu heç vecimə də almırıam!

Persival nəsə mızıldandı, yiğincaqdakilar yenə gülüdü. Ralf qabağa əyildi.

– Nə deyir o?

Cek Persivalın cavabını dinləyib, onu buraxdı. Azad olmuş Persival uşaqların əhatəsində özünü rahat hiss elədi və otluğa uzanıb dərin yuxuya getdi.

Cek boğazını arıtlayıb sözgəlişi dedi:

– O dedi ki, vəhşi dənizdən çıxır.

Son gülüş səsləri də kəsildi. Ralf özündən asılı olmaya-raq çevrildi: laqunun fonunda görünən qozbel, qara figur. Yiğincaqdakilar da o tərəfə baxdilar, arxa tərəfdə dəniz yüksəlir, sonsuz ehtimalların ünvansız ehtimal; rifə dəyən dalğaların uğultu və şırlıtısına dinməzcə qulaq asdlar.

Moris elə bərkdən danışdı ki, hamı səksəndi.

– Mənim atam deyir ki, dənizdəki heyvanların heç də hamısı öyrənilməyib.

Müzakirə yenidən başladı. Ralf parıldayan buynuzu uzatdı, Moris də dərhal onu aldı. Yiğincaq sakitləşdi.

– Məncə, Cek düz deyir ki, hər kəs qorxa bilər, çünki insanlar, ümumiyyətlə, qorxurlar. O həm də deyir ki, adadaancaq donuzlar yaşayır, amma o, dəqiq bilmir və bilə də bilməz, çünki... – Moris nəfəsini dərdi. – Atam deyir, elə heyvanlar var ki, onun adı nədir? Özü də onlar mürəkkəb ifraz eləyir, dayan görüm... Hə, yadına düşdü, sprut. Deməli, sprutun uzunluğu neçə yüz yarddır, özü də bir dəfəyə neçə balina yeyir, – Moris susub çox sən ədayla güldü. – Mən, əlbəttə, vəhşilərlə bağlı söz-söhbətə inanmiram. Piqqi dediyi kimi, həyatda hər şeyin elmi izahı var, amma biz bilmirik. Elədirmi? Demək istəyirəm ki, dəqiq bilmirik...

Kimsə qışkırdı:

- Sprut sudan çıxa bilməz!
- Çıxar!
- Çıxa bilməz!

Dərhal da meydançanı əl-qolunu ölçərək mübahisə eləyən kölgələr doldurdu. Oturduğu yerdən ayağa qalxmayan Ralfa elə geldi ki, onların hamısı dəli olub. Qorxu barədə, vəhşi barədə danışırlar və hələ də ümumi bir razılığa gəlinməyib ki, adada ən vacib məsələ tonqaldır. Əgər kimsə onları başa salmaq istəsə, mübahisə eləyir, yeni və xoşagelməz məsələlərdən danışırlar.

Ala-toranda buynuzun ağlığı Ralfin gözüne dəydi və dərhal da onu Morisdən alıb var gücüylə calmağa başladı. Yığıncaq iştirakçıları diksinib sükuta qərq olanda Simon hələ əlini buynuzdan çəkməmişdi; Ralfin lap yaxınındaydı və o hiss elədi ki, hökmən danışmaq lazımdır, amma yığıncaqda danışmaq onun üçün döztülməz əzab idi.

– Bəlkə də, – şübhə ilə dedi, – bəlkə də, burada vəhşi var.

Vəhşi qışkırlar qalxdı, Ralf heyrət içində ayağa durdu.

– Simon, sən buna inanırsan? İnanırsan?

– Bilmirəm, – Simon dedi. Ürəyi elə döyüñürdü ki, az qalırdı nəfəsi kəsilsin. – Amma...



Inventas vitam
juvat excusisse
per artes

Səs-küy bir az da artdı.

- Otur aşağı!
- Sən danışma!
- Buynuzu ver!
- Buna bax!
- Kəs səsini!

Ralf qışqırdı:

- Qoy danışsin! Buynuz ondadır!
- Demək istəyirəm ki... bəlkə, elə biz özümüz də...
- Bunun ağlı çəşib!

Bu sözü Piqqi dedi, baş verənlər onu da ədəb-ərkan qaydalarını pozmağa vadar eləmişdi. Simon davam elədi:

- Biz özümüz də, bir növ, elə...

Simon var gücüylə çalışıb insanların əsas zəif cəhətlərindən birini sözlə ifadə eləmək istəyirdi.

- Dünyada ən iyrənc şey nədir?

Cavab əvəzində Cek sükuta qərq olaraq qalmış yiğin-cağın içində pis bir söyleş söyüdü, dərhal da hamı sakitləşdi. Ləngər vuran tirin üstünə dırmaşan balacalar yerə yixildilər, amma veclərinə almadılar. Ovçular cuşa gəlib qışqırıldılar.

Simonun cəhdini boşça çıxdı, gülüş səsləri ona dəhşətli əzab verirdi, özünün gücsüz və köməksiz olduğunu hiss elə-yərək, çəkilib yerində oturmaq məcburiyyətində qaldı.

Nəhayət, hamı susdu. Kimsə dedi:

- Bəlkə, o demək istəyir ki, bu ruhdur.

Ralf buynuzu qaldırıb gözünü qaranlığa zillədi. Ən çox işiq düşən yer solğun sahil idi. Deyəsən, balacalar lap yaxına gəliblər, eləmi? Əlbəttə, elədir. Odur, bir-birinə qışılıb otluğun ortasında yiğisiblər. Güclü külək palma çətirlərini silkələyib dilləndirdi, qaranlıq və sükut isə o səsi daha da gücləndirdi. Bir-birinə sürtünən iki boz budağın səsinə gündüz vaxtı, bəlkə də, heç kim əhəmiyyət verməzdi, amma indi o səs adəmin canını lərzəyə salırdı.

Piqqi buynuzu Ralfdan aldı. Onun səsində əsəbilik hiss olunurdu.

— Mən heç bir ruha inanmırıam. Heç vaxt inana bilmərəm.

Cek də ayaq üstəydi, özü də qəzəbliydi.

— Sənin nəyə inanıb-inanmamağın kimin nəyinə lazımdır, Gonbul?

— Buynuz məndədir.

Qısa müddət davam eləyən dartaşma səsi eşidildi, buy-nuz əldən-ələ keçdi.

— Bəri ver buynuzu!

Ralf onların arasına girdi və dərhal da sinəsindən yumruq zərbəsi aldı, qarışılıqlıda buynuzu dartıb kiminsə əlin-dən aldı, təngnəfəs halda qayıdırıb yerində oturdu.

— Burada ruhlar barədə çox danışırlar. Biz bu məsələni sabah müzakirə edərik.

Kimə məxsus olduğu bilinməyən bir səs hamını susma-ğşa məcbur elədi:

— Yəqin ki, vəhşi də elə ruhdur.

Uşaqlar elə səksəndilər, elə bil, onları da külək yellədi.

— Çox adam icazəsiz danışır, — Ralf dedi. — Əgər biz qayda-ları pozuruqsa, heç vaxt da əsl yiğincaq keçirə bilməyəcəyik.

Ralf yenə susdu. Onun böyük ümidi bəslədiyi və hər-tərəfli düşünüb hazırladığı yiğincaq planı puça çıxdı.

— Bundan sonra bilmirəm mən sizə nə deyim? Yiğinca-ğı belə gec çağırmaqdə mən səhv elədim. Onda gəlin ruh məsələsini səsə qoyaq, sonra da dağlışib gedək daldala-naqlara, bəsdir, yorulmuşuq. Kimdir o, Cekdir? Yox, bir dəqiqə. Mən ruhlara inanmırıam. O barədə heç fikirləşmək də istəmirəm. Ələlxüsus da indi, qaranlıqda. Amma biz nəsə bir qərar qəbul eləməliyik.

Buynuzu bir anlığa yuxarı qaldırdı.

— Hə, lap yaxşı. Deməli, məsələ belədir: burada ruhlar var, yoxsa yoxdur?



Ralf bir anlığa susdu, sualı sözlə düzgün ifadə eləməyə çalışdı.

Qanunlar üzərində bərqərar olmuş və anlaşıla bilən dünya harasa çəkilib getməkdəydi. Əvvəlcə hər şey öz yerindəydi, indi isə başqadır.

Buynuzu Ralfın əlindən aldılar, Piqqinin səsi adamın qulağını deşirdi:

– Mən hansısa ruha səs verməmişəm!

Fırlanıb yiğincəqdakılara tərəf çevrildi.

– Hamınız yadınızda saxlayın!

Uşaqlar onu da eşitdilər ki, Piqqi ayaqlarını yerə döyür.

– Biz kimik? İnsanıq, yoxsa heyvan? Ya da, bəlkə, vəhşiyik? Böyükər bizim barəmizdə nə deyər? Hərə bir tərəfə qaçır, donuz ovlayır, ocaq söñür, indi də belə!

Qəzəbli kölgə dayandı Piqqinin qarşısında.

– Sən səsini kəs! Kəs səsini, avara Gonbul!

Yenə itələşmə, dartaşma başladı, qaranlıqda işıldayan buynuz yuxarı qalxdı, aşağı endi. Ralf cəld ayağa durdu.

– Cek! Cek! Buynuz səndə deyil, imkan ver sözünü desin. Cekin sıfəti ona yaxınlaşdı.

– Sən də sus! Sən kimsən axı? Burada oturub camaata ağıl öyrədirsin, özünün də əlindən heç bir iş gəlmir: ov bacarmırsan, oxuya bilmirsən.

– Mən başçıyam. Məni başçı seçiblər.

– Sənin başçı seçilməyinin xeyri nədir? Burada oturub boş-boş göstərişlər verirsən.

– Buynuz Piqqidədir.

– Hə, düzdür. Piqqi həmişə sənin sevimlin olub.

– Cek!

Cekin qəzəbli səsi onu yamsıladı:

– Cek! Cek!

– Qayda var! – Ralf qışkırdı. – Sən qaydaları pozursan!

– Kimə nə dəxli?

Ralf ağılsız hərkətlərə yol verməməyə çalışdı.

– Qaydalardan başqa bizim heç nəyimiz yoxdur.

Cek onun üstünə qışqırdı:

– Sənin qaydaların başına dəysin! Biz güclüyük, ov eləyirik! Burada vəhşi olsa da, izinə düşüb dörd tərəfdən üstünə cumarıq, vurarıq, vurarıq, yenə vurarıq!

Cek belə deyib, vəhşilərsayağı qışqıraraq meydançadan aşağı, solğun sahilə tərəf atıldı. Dərhal da meydança səs-küylə və həyəcanla, qarşıqlıq və qışqırıqla, gülüşlə doldu. Yığıncaqdakilar dağlışdır, səpələnib palmalıqdan suya tərəf axışdır, sahil boyu uzaqlaşır getdirilər, qaranlıqda gözdən itdirilər. Ralf öz yanağında buynuzun soyuqluğunu hiss eləyib Piqqidən onu aldı.

– Böyükələr bunu görsələr, nə deyərlər? – Piqqi yenə qışqırdı. – Sən bir onlara baxsana!

Yalançı ov səhnəsi səsləri, isterik gülüş və həqiqi dəhşət ifadə eləyən səslər gelirdi sahil tərəfdən.

– Ralf, buynuzu çal.

Piqli o qədər yaxındaydı ki, Ralf onun taygöz eynəyinin parıldadığını görə bildi.

– Tonqal buradadır. Bəyəm onlar görmürlər?

– Sən gərək indi çox ciddi olasan. Ovçuları məcbur eləməlisən ki, sözünə baxsınlar.

Ralf ehtiyatla cavab verdi, elə danışındı, elə bil, həndəsi teoremi isbat eləyirdi.

– Bəs əgər mən buynuzu çalsam və onlar da gəlməsələr, onda necə olsun? Biz tonqalı gecə-gündüz yanılı vəziyyətdə saxlaya bilməyəcəyik. Heyvan kimi yaşayacaqıq. Heç vaxt da xilas ola bilməyəcəyik.

– Buynuzu çalmasan da, tez bir zamanda heyvana çevriləcəyik. Mən bilmirəm onlar orada neyləyirlər, ancaq səslərini eşidirəm.

Sahildəki qayalığa səpələnmiş qaraltılar bir yerə toplasıb sıx, qara kütləyə çevrildi və o da dövrə vurmağa başladı. Nəsə bir mahni da oxuyurdular, balacalarдан olan xeyli



uşaq da səs-səsə verib uzaqlaşdı. Ralf buynuzu dodaqlarına yaxınlaşdırıldı, sonra aşağı endirdi.

– Piqqi, əsas məsələ ondadır ki, burada ruhlar, yaxud vəhşilər varmı?

– Əlbəttə yoxdur.

– Niyə?

– Onda evlər, küçələr, bir sözlə, hər şey mənasını itirədi, hətta televizor da işləməzdı.

Oxuyan, rəqs eləyən oğlanlar uzaqlaşmaqdı. Nəhayət, o səslər səssiz ritmə çevrildi.

– Ola bilərmi ki, onların mənəsi yoxdur? Burada, məsələn, bu adada? Ola bilərmi ki, onlar bizi izləyir, müşahidə eləyirlər?

Ralf qorxudan diksindi və Piqqiyə tərəf elə yaxınlaşdı ki, qaranlıqda onlar toqquşdular, ikisi də qorxdı.

– Sən belə danişma! Bizim başımıza, onsuz da, çox bələllər gəlibdir, Ralf; düzü, mən artıq dözə bilmirəm. Burada ruhlar varsa...

– Mən artıq başçı ola bilmərəm. Sən də get onlara qoşul.

– Aman Allah! Oh, yox!

Piqqi Ralfin qolundan yapışdı.

– Əgər Cek başçı olsa, hamı ovla məşğul olacaq, heç kim tonqala baxmayacaq, biz də ölənə qədər burada qalacağıq.

Piqqi qəflətən qışqırdı:

– Orada oturan kimdir?

– Mənəm, Simon.

– Nə yaman çoxuq, – Ralf dedi. – Üç kor siçan. Yox, mən imtina edəcəyəm.

– Əgər sən başlıqladan imtina eləsən, – Piqqi qorxu içində piçildadı, – onda mənim halım necə olacaq?

– Heç nə.

– Məndən zəhləsi gedir onun. Bilmirəm niyə? Əgər o, istədiyini eləyə bilsə... Sən heç, sənə hörmət eləyir, oyanıbuyan olsa, sən onu vurarsan.

– Sən özün də az aşın duzu deyilsən, bayaq onunla heç də pis dalaşmırdın.

– Buynuz məndə idi, – Piqqi elə-belə dedi. – Söz demək, danışmaq hüququ da məndə idi.

Simon qaranlıqda tərpəndi.

– Sən başçılığında qal.

– Sən hələ uşaqsan, Simon, yaxşısı budur, kəs səsini. Niyə demədin ki, burada vəhşi yoxdur?

– Mən ondan qorxuram, – Piqqi dedi, – ona görə də nə yuvanın quşu olduğunu yaxşı bilirəm. Əgər kimdənsə qorxursansa, ondan zəhlən gedir, özü də nə qədər eləsən də, fikrindən çıxmır. Özünü aldadırsan ki, həqiqətdə elə də pis deyil, amma elə ki bir də görürsən, elə bil, astman tutur, nəfəs ala bilmirsən. Ralf, sənin nəzərinə çatdırım ki, səni də görən gözü yoxdur onun.

– Məni? Niyə?

– Bilmirəm. Tonqala görə sən onu danladın, digər tərəfdən də sən başçısın, o isə başçı deyil.

– Bəs o da Cek Meridyüdüür axı!

– Mən uzun müddət xəstə yatmışam və çox fikirləşmişəm. Mən insanlara bələdəm, özümü də tanıyıram, onu da tanıyıram. Səni incidə bilməz. Əgər sən onun yolundan çəkilsən, sənin yanındakına hücum eləyəcək. Sənin yanındakı da mənəm.

– Piqqi düz deyir, Ralf. Burada sənsən, bir də Cekdir. Sən başçısın, başçılığında da qal.

– Biz burada boş yerə günümüzü keçiririk, vəziyyət də gündən-günə pişləşir. Evdə həmişə böyükələr var idi. “Üzr istəyirəm, ser, bağışlayın, miss” və sonra da sizin bütün suallarınıza cavab verilirdi. Eh, necə istərdim!

– Eh, kaş ki xalam burada olaydı.

– Kaş ki atam... Eh, indi bunun nə xeyri var?

– Tonqal sönməməlidir.

Rəqs qurtardı, ovçular geri qayıdır daldalanacaqlara girdilər.



Inventas vitam
juvat excusisse
per artes

– Büyüklər işlərini bilsən, – Piqqi dedi. – Qaranlıqda qorxmurlar. Bir yerə yiğisib çay içir, söhbət eləyirlər. İşləri də yaxşı gedir.

- Onlar adam yandırmazdı. Nəsə boş yerə...
- Onlar gəmi düzəldərdilər.

Qaranlıqda üç oğlan böyüklərin həyatındakı üstün cəhətləri sadalamağa çalışırdı, amma bunu fərli bacarmır-dilar.

- Onlar bir-biriylə dalaşmazdı...
- Mənim eynəyimi sindirməzdilər...
- Vəhşi barədə də danışmazdılər.
- Onlar, heç olmasa, bizə bir xəbər göndərsəydi-lər, – Ralf ümidsizliklə dedi. – Büyüklərə məxsus olan nəsə bir şey... siqnal, ya da nəsə...

Qaranlıqdan gələn nazik uları səsini eşidib onlar bir-birindən yapışdı. Uzaqlardan gələn qeyri-adi uları səsi gücləndi, sonra da anlaşılmaz mızılıtiya çevrildi. Persival Uimz Medison uzun otların arasında uzanmışdı və elə bir şəraitdə yaşayırkı ki, öz ünvanındakı sehrli qüvvə də ona kömək elə-mək imkanında deyildi.

VI fəsil

VƏHŞİ GÖYDƏN GƏLİR

Ancaq ulduzların işığı görünürdü. Ruhun çıxartdığı idbar səsin haradan gəldiyi müəyyən olunandan sonra Persival sakitləşdi. Ralfla Simon narahat tərzdə onu götürüb dal-dalanacağa apardılar. Öz cəsarətli çıxışlarına rəğmən, Piqqi onlardan bir addım da geri qalmırdı və üç böyük oğlan dal-dalanacağa birlikdə girdi. Quru yarpaqların arasında uzan-dılar; hər dəfə də narahat halda o üz-bu üzə çevrildikcə səs salır, laqun tərəfdən görünən ulduzlu səma zolağına baxırdı-lar. Qonşu daldalanacaqlardan arabir kiminsə ağlamaq səsi

eşidilirdi; qaranlıqda böyük uşaqlardan da kimsə öz-özünə danışdı. Sonra hamı kimi Ralfgil də yuxuya getdi.

Üftiqdə gümüşü ay göründü: elə nazik idi, hətta düz suyun üstündə dayandığı anda belə üfüq xətti, az da olsa, işıqlanmadı. Amma göydə başqa işıqlar var idi; onlar çox sürətlə hərəkət edir, yanib-sönüür, tamam sönüüb yox olurdu və on mil yuxarıdakı səma döyüşünün səsləri yerə zəif taq-qılıtı şəklində də gəlib çatmadı. Hər halda, böyüklər yerə öz siqnallarını göndərirdilər, amma uşaqlar hamısı yuxudaydı və bir nəfər də olsun oyanıb onları görə bilmədi. Qəflətən göydə nəsə partlayıb parlaq işıq saçdı, sonra burula-burula gedən işıqlı iz göründü, qaranlıq çökdü və uleduzlardan başqa heç nə görünmədi. Adanın üstündə bir nöqtə göründü, paraşüt və onun altından heysizmiş kimi sallanan qaraltı sürətlə aşağı endi. Müxtəlif yüksəkliklərdə istiqamətini dəyişən külək onu ora-bura qovurdu. Sonra isə üç mil hündürlükdə güclənən külək onu burub-bükdü, enən əyri xətt üzrə səmada qova-qova rıfin böyük döngəsi və laqun boyunca sürükleyib dağa tərəf apardı. Paraşütən sallanan fiqur dağ tərəfdəki mavi çiçəklərin arasına düşdü. Amma o yüksəklikdə də külək əsirdi və paraşüt dartının şappıldadı, harasa dəydi, üfürülüb şıdı, havaya qalxdı. Paraşütən asılmış fiqur da heysiz ayaqlarını havada yelləyə-yelləyə dağın yuxarılarına süründü. Hər dəfə külək, az da olsa, əsəndə hərəkətə gələn paraşüt mavi çiçəklərin arasıyla, sal qayaların və qırmızı daşların üstüylə fiquru addım-addım sürüyüb çəkə-çəkə gətirdi, dağın başındaki parçalanmış daşların arasına atdı. Burada isə külək güclüydü deyə paraşütün ipləri bir-birinə dolaşdı, fiqur oturdu və şlemli başı dizlərinin arasına düşdü, dolaşiq iplər də onu bu vəziyyətdə saxladı. Külək bərkiyəndə iplər dartılıb gərilirdi, nəticədə isə fiqurun sinəsi arabır gərilib düzəlir, başı geri atılırdı və elə təsəvvür yaranırdı ki, naməlum kölgə dağın arxasından boylanıb baxır. Külək səngiyən kimi paraşütün ipləri boşalırdı, fiqur-



Inventas vitam
juvat excusisse
per artes

run qəddi əyilir, başı sinəsinə düşüb dizlərinin arasında gizlənirdi. Ulduzlar göydə sayırış, öz yollarıyla gedirdi; naməlum bir kölgə də dağın başında oturmuşdu: baş əyir, dikəlir, sonra yenə baş əyirdi.

Erkən sübhün ala-toranında, dağın zirvəsindən aşağıda, dikdirdəki qayanın yaxınlığında səslər eşidildi. Şax-şəvəlin və quru yarpaqların arasından iki oğlan – iki kölgə çıxdı, yuxulu səslə nəsə danışındılar. Əkizlər idi, tonqalın yanında növbəni başa vurmaştılar. Nəzəri cəhətdən onlardan biri oyaq qalıb növbə çəkməliydi, o biri isə yatmalıdır. Amma onlardan heç biri müstəqil surətdə nəsə fərqli bir iş görmək iqtidarında deyildi, bütün gecəni yatmayıb növbə çəkmək də mümkün deyildi, ona görə də hər ikisi eyni vaxtda uzanıb yatmışdı. Onlar əsnəyib gözlərini ova-ova siqnal tonqalından qalmış tutqun ləkəyə – külliyyə yaxınlaşdırıldı. Ocaq yerinə çatanda əsnəməkləri kəsdi, onlardan biri çır-çırkı və quru yarpaq gətirmək üçün geri qaçıdı, o biri isə dizi üstə çökdü.

– Mənə elə gəlir ki, ocaq sönübü.

Əlindəki çubuqla külü eşəldədi.

– Yox, sönməyib.

Üzüqoylu uzanıb dodaqlarını külə yaxınlaşdırıldı və yavaşça üfürdü, alt tərəfdən düşən qızartdaq işıqda onun sıfəti aydınlaşdı. Bir anlığa üfürməyi dayandırdı.

– Sem, oradan bizə...

– ...çır-çırkı verərdin.

Erik aşağı əyilib yenə də ehtiyatla üfürməyə başladı, o qədər üfürdü ki, kül zolağı işıqlandı. Sem ora quru çır-çırkı qoydu, onun da üstünə quru budaq qoydu. Közərən yer böyüdü, çırkı od aldı. Sem ocağa yenə odun atdı.

– Cox lazım deyil, – Erik dedi. – Sən ocağa cox odun atırsan.

– Bir az qızışaq da...

– Coxlu odun daşimalı olacaqıq.

- Mən işsüyürəm.
- Mən də.
- Həm də...
- ...qaranlıqdır. Hə, onda eybi yoxdur.

Erik çömbəltmə oturub Semin ocaq qalamağına baxırdı: Sem odunları çardaq kimi düzdü, alov sakitcə qalxıb odunları büründü.

- Yaxında idi o.
- Heç bilirsən necə...
- Coşardı.
- Hə-ə, demə...

Əkizlər bir neçə saniyə ərzində dinməzcə tonqala baxdılar. Sonra Erik hırıldayıb güldü.

- Yaman coşmuşdu ha, elədir?
- Tonqala, bir də...
- ...donuza görə.
- Yaxşı ki, hələ Cekə ürcah oldu, bizdən yan keçdi.
- Uşaqlar, siz məni də-li-liq də-rə-cə-sinə çat-di-rır-sınız!

Əkizlər şəriklə, oxşar gülüşləriylə güldülər, sonra qaranlığı xatırladılar, başqa şeylər də düşdü onların yadına və narahat halda boylanıb ətrafa baxdilar; alov artıq odunları bürümüşdü. Uşaqlar başqa səmtə baxdilar. Od almış odunların üstüylə ora-bura qaçışib canlarını alovdan qurtarmağa çalışınan cüçülər Erikin diqqətini cəlb elədi, adada ilk dəfə yandırıldıqları tonqal düşdü yadına: o tonqal dağın o biri dikdirindəydi, indi ora zülmətə qərq olub. Bu xatirə onun xoşuna gəlmədi, dağın zirvəsinə tərəf baxdı.

Ocağın istisi onları vurur, xoşhallandırırırdı. Sem ocağı odun atanda üzünü mümkün qədər alova yaxınlaşdırmaqla əylənirdi. Erik əllərini açıb alovdan elə məsafədə saxlamağa çalışırdı ki, əli yanmasın. Onun tənbəl baxışları tonqalın arxasına yöneldi; dörd tərəfə dağılıb səpələnmiş qayaları onların yaprıxıb yerə yatmış kölgələrindən ayıraq gündüzkü konturlara qaytarıldı. Həmin o böyük qaya da buradadır,



Inventas vitam
juvat excusisse
per artes

o biri üç daş da buradadır, parçalanmış qaya, ondan o tərəf-də keçid və elə orada...

- Sem.
- Nədir?
- Heç.

Alov budaqları gəmirib yeyirdi, ağac qabıqı qırılıb eşilir, kənara düşırdü, yanın odun çirtildiyirdi. Çardaq kimi düzəlmış odunlar içəriyə yixildi və dağın zirvəsi tərəfə geniş işıq dairəsi atdı.

- Sem.
- Nədir?
- Sem! Sem!

Sem əsəbi halda Erikə baxdı. Erikin baxışlarındakı gərginlik o istiqamətin özünü dəhşətli edirdi, Semin arxası o tərəfdəydi. Sem keçib Erikin böyründə çömbəltmə oturdu və o da o tərəfə baxdı ki, görsün orada nə var. Uşaqlar bir-birinin əlindən bərk-bərk yapışib yerlərindən tərpənmirdilər: kirpiklərini qırpmadan baxan dörd göz və açıq qalmış iki ağız idi onlar.

Uzaqda, lap aşağılarda meşənin ağacları ah çəkdi, sonra guruldu. Uşaqların alınlarına tökülmüş saçları titrədi, alov ocaqdan kənara üfürüldü. Onlardan on beş yard məsfədə üfürülüb açılmış parça şappıdayıb səs saldı.

Əkizlərdən heç biri qışqırmadı, bir-birinin əlini daha bərk sıxıdıl, açıq qalmış ağızlarının alt çənəsi qabağa çıxdı. Yəqin ki, haradasa, on saniyə belə oturdular və nəhayət, yanıb parçalanmış odun parçalarından tüstü çıxmaga başladı, qığılçımlar göyə səpələndi, dağın başına tərəf qeyri-sabit işıq dalğaları yayıldı.

Sonra da əkizlər bu dəhşətli anın doğurduğu həyəcanı sərikli yaşayıb, daşların üstündən aşaraq qaçıb getdilər.

Ralf yuxu görürdü. Kim bilir, quru yarpaqlar arasında səs salaraq neçə saat o üz-bu üzə çevriləndən sonra yuxuya getmişdi. Qonşu daxmalardan gələn sayıqlama səslərini

də eşitmirdi, çünkü burada deyildi, o yerdən ki gəlmışdı, oradaydı, bağın hasarı üstündən ponilərə şəkər verir, onları yemləyirdi. Sonra kimsə onun əlindən tutub silkələdi və dedi ki, çay içmək vaxtıdır.

- Ralf! Oyan, gözüünü aç!
- Quru yarpaqlar dəniz kimi nərildədi.
- Ralf, Ralf! Oyan, ayağa qalx!
- Nə olub?
- Biz vəhşini...
- ...gördük.
- ...öz gözlərimizlə apaçıq gördük!
- Siz kimsiniz? Əkizlərdir?
- Biz vəhşini gördük...
- Sakit olun. Piqqi!

Yarpaqlar hələ də xışıldayırdı. Piqqi Ralfla toqquşdu. Əkizlər onu o vaxt tutub saxladılar ki, daldalanacağıñ içiñ boyylanın ulduzlara tərəf sıçradı.

- Çölə çıxma, orada dəhşətdir!
- Piqqi, nizələr haradadır?
- Mən səs eşidirəm...
- Sakit olun! Uzanın.

Ralfla Piqqi uzandı, qulaqları səsdəydi. Əvvəlcə şübhələndilər, sonra da əkizlərin təsvir elədiyi dəhşətin nəfəsi qeyri-adi sükutun içindən onları vurdu. Tez bir zamanda qaranlığın içi caynaqlarla doldu, naməlum dəhşətli təhlükəylə doldu. Dan yerinin şəfəqləri göydəki ulduzları silib atdı və nəhayət, boz, kədərli işıq şüaları daldalanacağıñ içiñə düşdü. Uşaqlar hərəkətə gəldilər, çöldə isə hələ də çox təhlükəliydi. Qaranlığın labirinti uzaq və yaxına bölünmüştü, göyün lap yuxarisındaki balaca buludlar rəng alıb isiñirdi. Tənha dəniz quşu qışqırıb səs salaraq havaya qalxdı, onun səsi dərhal əks-səda verdi, meşədə nəsə bərk qışqırdı. Üfüq tərəfdəki bulud zolaqları közərib narıncı rəng aldı, pal-maların saçılıqlı çətirləri yenə yaşılı rəngə çaldı.



Inventas vitam
juvat excusisse
per artes

Ralf daxmanın girəcəyində dizi üstə çökdü və ehtiyatla dörd tərəf boylandı.

– Sem, Erik, hamını yiğincağa çağırın. Səs-küy salmayıñ. Tez olun.

Əkizlər titrəyərək bir-birindən yapışdırılar, bir neçə yard məsafə qət eləyib o biri daxmayacan getdilər və dəhşətli xəbəri digər uşaqlara da çatdırıdlar. Ralf öz ləyaqət hissini itirməmək üçün ayağa durub meydancaya tərəf getdi; onun kürəyi gizildəyirdi. Simonla Piqqi onu təqib eləyir, o biri uşaqlar da ehtiyatla onların arxasında düşüb gedirdi.

Ralf sığallı budağın üstündən buynuzu götürüb dodaqlarına yaxınlaşdırırdı, sonra nəsə tərəddüd elədi və baliqqlığını üfürmədi, onu yuxarı qaldırıb uşaqlara göstərdi, onlar da onun nə demək istədiyini başa düşdülər.

Üftüqdən ətrafa səpələnən günəş şüaları müşahidəçinin gözü səviyyəsinə qalxmışdı artıq. Ralf bir anlığa böyüməkdə olan sağ tərəfdəki qızılı dilimə baxdı və elə bil ki, çıxış eləmək həvəsi artdı. Onun qarşısında dövrə vurub oturmuş oğlanlar ovçu nizələrini yuxarı qaldırdılar.

Ralf buynuzu düz elə böyründə dayanmış əkizlərdən birinə – Erikə verdi.

– Biz vəhşini öz gözlərimizlə gördük. Yox, biz yatmadışdıq...

Əhvalatın davamını Sem danışdı. Adət olunduğu kimi, bir buynuzdan ikisi də istifadə eləyirdi və bu da onların bünövrədən gələn birliyi ilə bağlıydı.

– Nəsə qılı bir şeydir. Başının arxa tərəfində qanada oxşayan nəsə hərəkət eləyirdi. Vəhşi özü də hərəkət eləyirdi.

– Dəhşət idi. Elə bil ki, oturmuşdu...

– Ocaq yanındı...

– Biz tonqalı təzəcə yandırmışdıq...

– ...üstünə çoxlu çırrı atmışdıq...

– Onun gözləri var idi...

- Dişləri də...
- Caynaqları...
- Biz elə qaçdıq...
- Ağaca, daşa dəydik...
- Vəhşi də arxamızca düşmüşdü...
- Mən gördüm ki, o, ağacın arxasında gizləndi.
- Az qalmışdı mənə toxuna...

Ralf qorxu içində Erikin sıfətindəki tikan ciziqlarını göstərdi:

- Bəs bu haradandır?
- Erik əliylə sıfətini yoxladı.
- Elə bir şey yoxdur. Qanayıb?

Uşaqlar dəhşət içində geri çəkildilər. Bu vaxtacan əsnəməkdə olan Connı ağlayıb göz yaşları töküdü, Bill bir-iki dəfə əliylə onun kürəyinə vurub sakitləşdirdi. Parlaq səhər təhlükəylə doluydu, oğlanların dairəsi dəyişməyə başladı. Uşaqlar mərkəzə yox, kənara baxırdılar və yuxarı qaldırdıqları nizələri isə hasara oxşayırıldı, adama elə gəlirdi ki, onlar hasarın üstündən boyanırlar. Cek uşaqları mərkəzə dəvət etdi.

- Bax bu, əsl ov olacaq! Kim gedəcək?
- Ralfın hövsələsi daraldı.
- Bu nizələr ağacdandır. Boş-boş danışma.
- Cek güldü.
- Qorxursan?
- Əlbəttə qorxuram. Kim qorxmaz ki?
- İntizar içində və köməksiz halda əkizlərə tərəf çevrildi:
- Siz gop eləmirsiniz ki?
- Cavab elə səmimiyydi ki, heç kim onun həqiqiliyinə şübhə eləmədi.

Buynuzu Piqqi götürdü:

- Necə bilirsiniz, bəlkə, biz elə burada da dayanaq?
- Olsun ki, vəhşi də bizə yaxın gəlməyəcək.
- Başqalarının onun hərəkətinə göz qoyduğunu hiss etməsəydi, Ralf, yəqin ki, Piqqinin üstünə qışqırardı.



Inventas vitam
juvat excusisse
per artes

– Burada dayanmaq? Adanın bir küncünə çəkilib həmisi
şəlik bu qapalı yerdə qalmaq? Bəs biz nə yeyəcəyik? Bəs
tonqal necə olsun?

– Gəlin hərəkət eləyək, – Cek narahat tərzdə dedi, – biz
boş yerə vaxt itiririk.

– Yox, lazımlı deyil. Bəs balacaları neyləyək?

– Cəhənnəm olsun balacalar!

– Kimsə onlara baxmalıdır.

– İndiyəcən onlara heç kim baxmayıb.

– İndiyəcən lazımlı deyildi, amma indən sonra lazımdır.

Onlara Piqqi baxar.

– Düzdür. Sən həmişə Piqqini təhlükədən uzaq elə.

– Nə danışdıqına fikir ver: tək bir gözüylə görür o, sən-
cə, neyləyə bilər?

O biri uşaqların maraq dolu baxışları Cekdən Ralfa yönəldi.

– Bu, başqa məsələdir: adı ov deyil bu, çünkü vəhşi
özündən sonra iz qoymur. Əgər iz qoysayıdı, sən onu görər-
din. Hər şeydən əvvəl onu bilirik ki, vəhşi ağacdən ağaca
keçir. Nədir onun adı? Bax onun kimi.

Uşaqlar başlarını tərpədib təsdiq elədilər.

– Görürsünümü, hələ fikirləşib baş sindirmaq lazımdır.

Piqqi zədələnmış eynəyini çıxardıb salamat qalmış şüşəni təmizləməyə başladı.

– Ralf, bəs biz neyləyəcəyik?

– Buynuz səndə deyil...

– Demək istəyirəm ki, biz neyləyəcəyik? Tutaq ki, siz
hamınız getdiniz, vəhşi də gəldi. Mən heç fərli görə də
bilmirəm, qorxanda da lap...

Cek onun sözünü kəsib ikrahla dedi:

– Sən həmişə qorxursan.

– Buynuz məndədir...

– Buynuz! Buynuz! – Cek qışkırdı. – Bizə buynuz
lazımlı deyil artıq. Kimin söz deməli olduğunu bilirik. Simon,

Bill, ya da Valter danışsalar, nə deyəcəklər ki? Artıq elə bir vaxt gəlib ki, bəzi adamlar sakitcə kənara çəkilib qıraqda durmalıdırılar və imkan verməlidirlər, o birilər qərar qəbul eləsin.

Bu yerdə Ralf dözə bilmədi: Cekin çıxışlarını qulaqrına vura bilmirdi artıq. Qan onun üzünə vurub yanaqlarını qızardı.

– Buynuz səndə deyil, – Ralf dedi. – Otur.

Cekin rəngi ağardı, üzündəki çillər qəhvəyi rəng aldı. Dodaqlarını yalayıb ayaq üstə dayandı.

– Bu, ovçu işidir.

Uşaqlar gərginlik içində Ceklə Ralfa baxırdılar. Piqqi özünü narahat hiss eləyib buynuzu Ralfın dizinin üstünə qoydu və oturdu. Sükut gərginləşməkdəydi. Piqqi nəfəsini çəkdi.

– Tək elə ovçuların işi deyil bu, – nəhayət, Ralf dedi, – ona görə ki, sən onun izinə düşə bilmirsən. Digər tərəfdən də bəyəm sən xilas olmaq istəmirsin?

Ralf üzünü yığıncaqdakılara tutdu:

– Siz xilas olmaq istəmirsiniz?

Çevrilib Cekə baxdı.

– Mən əvvəl də demişəm və yenə təkrar eləyirəm: əsas məsələ tonqaldır. Düzdür, ocaq indi sönmüş olar...

Köhnə incikliklər köməyinə yetdi, hücumu keçmək üçün ona əlavə güc verdi.

– Siz başa düşürsünüz? Tonqalı təzədən yandırmaq lazımdır. Sən o barədə heç fikirləşmirsən də, Cek. Elədirmi? Bəlkə, kimsə istəmir ki, biz xilas olaq?

Yox, hamı xilas olmaq istəyir, o barədə şübhə ola bil-məz və beləliklə də, üstünlük Ralfın tərəfinə keçdi, böhran ötişdü. Piqqi nəfəsini buraxdı, az qalmışdı boğula, yenə nəfəs aldı, amma havası çatmadı. Tirin yanında uzandı, ağızı açıq qalmışdı, dodaqlarının ətrafında göy kölgələr dolaşdı. Heç kim ona fikir vermədi.



– Sən indi bir fikirləş, yadına sal, Cek. Bu adada elə bir yer varmı ki, sən orada olmayasan?

– Var, niyə yoxdur ki? Yadına gəlir? Adanın quyruq tərəfi, qayalar da üst-üstə yiğilib. Mən ora yaxınlaşmışam. Körpüyə oxşayan bir şey əmələ gətirir qaya. Yuxarıya gedən bircə yol var orada.

– Bəlkə də, vəhşi orada yaşayır.

Yığıncaqdakilar hamısı dərhal danışmağa başladı.

– Yaxşı, sakit olun! Biz indi gedib oranı yoxlayarıq. Əgər vəhşi orada olmasa, biz dağa qalxıb oralara baxarıq, həm də tonqal qalayarıq.

– Gelin gedək.

– Əvvəlcə bir şey yeyək, sonra gedərik, – Ralf belə deyib kiçik fasılə elədi. – Yaxşı olardı ki, nizələri də götürək.

Yeyəndən sonra Ralf böyükləri də götürüb sahil boyunca getdi. Onlar Piqqini meydançada saxladılar. Əvvəlki günlərdə olduğu kimi, bu gün də açıq səma altındaki hamamda istidən boğulmalı olacaqdılar. Onlar gedir, qarşıda isə sahil uzanaraq lap o tərəfdə azca əyilib meşəyə qovuşurdu və hələ tez idı deyə ilgim dumanı macal tapıb gölüntüləri pərdələməmişdi. Ralf uşaqlara göstəriş vermişdi ki, od tutub yanana qumluğa enmədən palma terrası boyunca getsinlər. Dəstənin öündə getməyi Ralf Cekə tapşırdı, o da artistlik eləyib çox böyük ehtiyatla irəliləyirdi, amma buna heç ehtiyac da yox idi, çünki düşməni, ən azı, iyirmi yard məsafədən görə bilərdilər. Müvəqqəti də olsa məsuliyyət hissindən azad ola bildiyinə görə sevinən Ralf özü lap arxada gedirdi.

Ralfdan öndə gedən Simonun qəlbində şübhələr baş qaldırmışdı: adamı cırmaqlayan caynaqları olan bir vəhşi oturubdur dağın başında, özündən sonra iz qoymur, amma heç olmasa, bir azca bərk qaçıb Samnerikgili tutu da bilmir. Simon o vəhşi barədə nə qədər fikirləssə də, onun təsəvvüründə qəhrəman, amma xəstə bir insan obrazı dolasmaqdaydı.

Simon köksünü ötürdü. Başqaları ayağa durub kütlə qarşısında çıxış edirlər və şübhəsiz ki, öz daxillərində onun duyduğu dəhşətli gərginliyi hiss eləmirlər, ağillarına gələni danışırlar və sanki, eyni bir adama müraciət edirlər. Simon bir addım kənara atıb geri baxdı. Nizəsini qaldırıb çıyının üstündə saxlamış Ralf yaxınlaşmaqdı. Özünə əmin olmayan Simon addımlarını o vaxtacan yavaşıtdı ki, Ralf gəlib çatdı, onlar yanaşı yeridilər və yalnız onda başını qaldırıb qara saçlarının arasından Ralfa baxdı. Ralf gözaltı ona baxıb zorla elə gülümsədi ki, sanki, Simonun axırıcı dəfə hansı səfəh hərəkət elədiyini unutmuşdu, sonra da, haradasa, uzaqdakı naməlum nöqtəyə baxdı. Ona diqqət yetirildiyi üçün Simon bir anlığa özünü xoşbəxt hiss elədi və özü haqqında düşünmədi. Simon qəflətən ağacla toqquşanda isə Ralf hövsəlesi daralmış halda kənara baxdı, Robert piqqıldayıb güldü. Simon kənara çəkildi, onun alnındaki ağ ləkə qızardı və qanadı. Ralf Simondan əl çəkib öz daxilindəki cəhənnəm əzablarına qayıtdı. Tezliklə onlar qalaya çatacaqlar və başçı kimi qabaqda o getməlidir.

Cek qaça-qaça geri qayıtdı.

– İndi çatırıq.

– Yaxşı. Mümkün qədər yaxına getməliyik.

Qalaya tərəf gedən yoxuşla Cekin arxasınca düşüb irəli getdi. Onlardan sol tərəfdə ağacların və lianların əmələ gətirdiyi keçilməz, six meşə sahəsi uzanırdı.

– Niyə də orada olmasın.

– Fikir ver: ora nə girən, nə də çıxan yoxdur. Olsaydı, bilinərdi.

– Bəs qalada necə?

– Baxarıq.

Ralf otları aralayıb baxdı. Orada bir neçə yard uzunluğununda daşlıq var idi, sonra da adanın hər iki tərəfi birləşərək burun əmələ gətirirdi. Bir neçə yard eni və haradasa, on beş yard uzunluğu olan dar, qayalıq çıxıntı adanın davamı kimi



dənizin içində girirdi. Adanın bünövrəsini təşkil eləyən və əsas tikinti materialı rolunu oynayan qızartdaq, kvadratsəkilli qayalardan biri buradaydı. Qaya çat-çat idi, lap yuxarıda isə uçub aşağı tökülmək üçün bir himə bənd olan daş parçalarının əmələ gətirdiyi tiğlər var idi üstündə.

Ralfdan arxada, otların arasında ovçular dinməzcə dayanmışdır. Ralf Cekə baxdı.

– Sən ovçusan.

Cek qızardı.

– Bilirəm. Yaxşı, mən getdim.

Ralfın içindən gələn bir səs onun əvəzinə danişdı.

– Mən başçıyam. Özüm gedərəm. Mübahisə eləmə.

Ralf belə deyib o biri uşaqlara tərəf çevrildi:

– Siz burada gizlənin, məni gözləyin.

Ralfın səsi nəsə sözünə baxmırkı, gah qalxır, gah enir, gah da itirdi. Cekə baxdı:

– Necə bilirsən?

Cek müzildandı:

– Mən hər yeri ələk-vələk eləmişəm. Burada olmalıdır.

– Aydındır.

Simon tərəddüd içində dedi:

– Mən burada vəhşi olacağına inanmırıam.

Ralf ona çox nəzakətlə cavab verdi, sanki, hava ilə əlaqədar deyilən fikrə münasibət bildirdi.

– Yox. Mən hesab eləyirəm ki, elə deyil.

Onun rəngi qaçmış dodaqları bərk-bərk örtülmüşdü. Əlinin yavaş hərəkətiylə saçlarını geri elədi.

– Yaxşı, hələlik.

Ralf ayaqlarını hərəkət eləməyə və onu adanın boğazınan aparmağa məcbur elədi.

Onu hər tərəfdən açıq havanın ənginlikləri əhatə eləmişdi. Lap qabaqda getməli olmasan belə, burada, onsuz da, gizləməyə bir yer yox idi. Əgər yüzilliklərlə hesablaşsaq, belə məlum olar ki, tezliklə bu qalanın özü ayrıca bir adaya

çevriləcək. Sağ tərəfdə laqundur, açıq dəniz onu ləpələndirir. Sol tərəfdə isə...

Ralf diksindi. Laqun onları Sakit okeandan müdafiə eləyirdi. Nəyə görəsə ancaq Cek suya o tərəfdən yaxınlaşmışdı. İndi o özü yüksəklikdə dayanıb aşağıda görünən mənzərəyə baxırdı və sanki, nəfəs alan qeyri-adi canlı bir varlığa baxırdı. Qayaların arasındaki su tədricən enirdi, qızartdaq qranit plitələri və onların üstündəki qəribə mərcan örtüyünü, polip və su bitkiləri örtüyünü çılpaqlaşdırırdı. Su aşağı enirdi, enirdi və bu zaman piçilti səsi eşidilirdi, meşədəki palma ağaclarının başında külək necə piçildiyirdi, su da elə piçildiyirdi. Burada yastı bir qaya var idi, üstü də elə siğalliydi, elə bil, masanın səthiydi və su çəkiləndə onun dörd tərəfdən dəniz otlarıyla örtülmüş böyürləri açılırdı. Sonra yatmış nəhəng nəfəs alırdı və qayaların yanlarında bitmiş dəniz otlarını dalğalandıraraq qalxan su masaya oxşayan yastı qayanın üstündə guruldayıb qaynayırdı. Dalğalar heç hara getmirdi, bir anlıq qalxır və enirdi, sonra yenə qalxır və yenə enirdi.

Ralf qırmızı qayaya tərəf çəvrildi. Uşaqlar arxa tərəfdəki otların arasında dayanıb onu gözləyirdilər, onun nə edəcəyini gözləyirdilər. Hiss elədi ki, əlinin içindəki tər soyuyub, eyni zamanda təəccübə fikirləşdi ki, əslində, hansısa bir vəhşiylə qarşılaşacağını gözləmir və əgər başına belə bir iş gəlsə, nə eləməli olduğunu da bilmir.

Baxdı ki, qayaya dirmaşa bilər, amma buna heç bir lüzum yox idi. Kvadratşəkilli qayanın səthi boyunca plintus kimi çıxıntı var idi və bu da sağa dönüb laqunun üstünə tərəf çıxmaga, ya da sol tərəfə dönməyə imkan yaradırdı. İrəliləmək asan idi deyə, tezliklə qayanın ətrafinı gözdən keçirmək imkanı əldə elədi.

Gözlənildiyindən artıq bir şey də yox idi: üst-üstə qalaqlanmış qızartdaq qayalardır ki, onların da səthi nazik buz təbəqəsinə oxşayan quanayla örtülübdür və bir də bastionun lap yuxarısına, qayalara doğru gedən sərt yoxuşdur.



Inventas vitam
juvat excusisse
per artes

Arxadan gələn səs Ralfi çevrilməyə məcbur elədi. Cek idi, qayanın çıxıntısı boyu birtəhər gəlirdi.

– Səni təkbaşına buraxa bilməzdim.

Ralf dinmədi. Yolunu qayaların üstündən saldı, balaca bir mağaranı gözdən keçirib yoxladı, amma orada bir neçə lax yumurtadan başqa qorxulu bir şey tapmadı və nəhayət, oturdu, əlindəki nizənin küpüylə qayanı döyəcləyərək ətrafa göz gəzdirdi.

Cek həyəcanlanmışdı:

– Qala üçün əla yerdir!

Üstlərinə püşkürən su damcıları onları islatdı.

– Burada içməli su yoxdur.

– Bəs o nədir?

Doğrudan da, bir az yuxarıdakı qayanın üstündə uzunsov göy ləkə var idi. Onlar yuxarı dırmaşıb süzülən suyun dadına baxdılar.

– Kokos qabığını suyun altına qoysan, həmişə dolu qalar.

– Yox, mənim xoşuma gəlmir bura, çox iyrənc yerdir.

Onlar yanaşı yeriyərək dikdirin son metrlərini də qalxdılar, lap yuxarıda isə get-gedə ensizləşən bürcün başında sonuncu sıniq daş bərqərar olmuşdu. Cek daşlardan birini yumruğuyla vurdu, daş yavaşca xırçıldadı.

– Yadındadır?

Hər ikisinin yadına ötən vaxt ərzində baş vermiş qanqaraldan hadisələr düşdü. Cek tez-tez danışdı:

– Palma budağını bunun altına soxursan və əgər düşmən gəlsə... Bax!

Onlardan yüz fut aşağıda ensiz bənd var idi, sonra qayalıq quru sahəydi, sonra ara-bərəsində daşlar görünən otluq idi, ondan o yanda isə meşəydi.

– Bir dəfə qaldırmaqla, – Cek, az qala, həyəcandan böğülaraq dedi, – odur ha, gör necə getdi!

Sanki, yeri süpürülmüş kimi bir hərəkət elədi Cek. Ralf dağa tərəf baxdı.

– Nə olub?

Ralf çevrildi:

– Niyə soruşdun?

– Bilmirəm, elə baxırdın ki...

– Yenə də siqnal yoxdur. Heç nə görünmür.

– Siqnal sənin ağlını çasdırıb.

Onları hər tərəfdən dövrəleyən tarım üfiq xəttini yalnız dağın zirvəsi kəsirdi.

– Başqa ümid yerimiz yoxdur.

Ralf nizəsini əllə itələnəndə tərpənən daşa söykədi, saçını əlləriylə geri elədi.

– Biz geri qayıdır dağa çıxmaliyiq. Vəhşini orada görüblər.

– Orada vəhşini yoxdur.

– Bəs onda neyleyək?

Otların arasında gizlənib gözləyən uşاقlar Ceklə Ralfın sağ-salamat geri qayıdıqlarını görəndə günün altına çıxdılar. Kəşfiyyat həyəcanı vəhşini onlara unutdurmuşdu. Uşاقlar dar keçidə səpələnib səs-küylə yuxarı dırmasıldılar. Ralf dayandı, parçalanıb dəyirman daşı boyda qalmış, dayanıqsız vəziyyətdə ləngər vuran və üzüaşığı yuvarlanmağa hazır olan qırmızı qayaya söykədi əlini. Qaşqabağını töküb dağa baxdı. Yumruğunu düyünləyib sağ tərəfdəki daşı çəkiclə döyücləyirmiş kimi vurmağa başladı. Dodaqları sıx qapanmışdı, alına tökülmüş saçlarının pərdəsi arxasından baxan gözlərində dərin intzar var idi.

– Tüstü.

Daşa vurub zədələdiyi yumruğunu ağızına soxdu.

– Cek! Gəl gedək!

Amma Cek onun yanında deyildi. Bir dəstə uşaq səs salaraq böyük qayani qaldırıb üzüaşığı dığırlamaq istəyirdi və necə olmuşdusa, Ralf onları nəzərdən qaçırmışdı. Ralfın o tərəfə çevrildiyinə bənd imiş kimi daş şaqqıldayıb dənizə düşdü, dərhal da nəhəng fəvvərə nərildəyib elə fişqirdi, az qaldı lap yuxarıllara çatsın.



Inventas vitam
juvat excollusse
per artes

– Bu nədir? Bəsdirin!
Ralfın səsi uşaqları susdardı.

– Tüstü!
Qəribə fikirlər Ralfa rahatlıq vermirdi. Elə bil, beyninin içində yarasa uçurdu və öz qanadlarıyla onun fikrinə kölgə salırdı.

– Tüstü.
Fikirlərinə düşən kölgə çəkildi, qəzəb də dərhal özünü göstərdi.
– Bizə tüstü lazımdır. Siz isə burada boş yerə vaxt itirirsiniz. Daş düşürləməqla məşğulsunuz.

Rocer qışqırdı:
– Vaxtimız çoxdur.
Ralf başını silkələdi:
– Biz dağa çıxmaliyiq.

Səs-küy qalxdı. Uşaqlardan bəziləri sahilə tərəf geri qayıtmak istədi, bəziləri də burada ləngiyib daş düşürlətmaq niyyətindəydi. Göydə günəş parlayırdı və təhlükə hissi də qaranlıqla birlikdə harasa yox olmuşdu.

– Cek, vəhşi o biri tərəfdə olmalıdır. Sən oralarda olumsan, qabağa düş, bələdçilik elə.

Bill Ralfa yaxınlaşdı:
– Bəlkə, burada bir az da ləngiyərdik?
– Düz deyir.
– Burada özümüzə istehkam düzəldərdik.
– Gecələməyə daxma yoxdur burada, – Ralf dedi, – yeməyə bir şey yoxdur, içməli su da azdır.
– Amma əla bastion olardı.
– Daş düşürləyərdik.
– Düz elə keçidin üstünə düşürləyərdik.
– Dedim ki, getməliyik! – Ralf qəzəblə qışqırdı. – Biz dəqiqləşdirməliyik! Getdik.
– Gəlin burada qalaq.
– Mən geri qayıtmak istəyirəm, daxmamızı istəyirəm.

– Mən yorulmuşam.

– Yox!

Ralf zədəli barmaqlarının dərisini soydu, amma ağrı hiss eləmədi.

– Mən başçıyam. Biz gedib baxmayılıq və dəqiqləşdirməliyik. Dağı görüsünüz? Orada heç bir siqnal yoxdur. Təsadüfən hansısa bir gəmi buralardan keçə bilər. Deyəsən, sizin başınız işləmir.

Üsyankar uşaqlar sakitləşdilər, amma hələ də dodağının altında deyinənlər var idi.

Cek qabağa düşüb qayadan aşağı – keçidə tərəf yönəldi.

VII fəsil

HÜNDÜR AĞACLAR VƏ KÖLGƏLƏR

Donuz cığırı suya yaxın, qayalıqdan keçirdi və Ralf sevindirdi ki, Cek dəstənin önündə gedir. Əgər siz qulaqlarınızı yumub suyun çəkilərkən çıxartdığı səsi, geri qayıdanda qaynayıb fisıldamasını eşitməsəniz, hər iki tərəflə uzanıb gedən ayıpəncəsi cəngəlliyyinin necə boz və keçilməz olduğunu unuda bilsəniz, onda, heç olmasa, vəhşi barədə fikirləri başınızdan kənar eləyib bir müddət xəyallara dalmaq da olar. Günorta vaxtıydı, adada od kimi şaxıyan günəşin istisi adamı boğurdu. Ralf qabaqda gedən Cekə xəbər göndərdi, meyvə ağacları görən kimi dəstə üzvləri hamısı dayanıb qarınlarını doydurdular.

Ralf yalnız oturandan sonra bugünkü istinin necə dözlüməz olduğunu hiss elədi, üz-gözünü qırışdırıb iyrənərək əynindəki boz köynəyi dartsıldı, fikirləşdi ki, hər halda, vaxt tapıb köynəyi yumaq lazımdır. Ralf hətta bu ada üçün də dözlüməz olan istidə oturub öz əyin-başı barədə fikirləşirdi. Qayçı olsaydı, saçlarını kəsərdi – belə fikirləşib saçlarını geri atdı – çirkin içində bu tükləri kəsib lap qısaladı.



Inventas vitam
juvat excusisse
per artes

Yaxşıca çımərdi, köpüklü vannada uzanardı. Diliylə dişlərini yoxladı və hesab elədi ki, diş şotkası da əlinin altında olsaydı, yaxşı olardı. Hələ onun dırnaqları da var.

Ralf əlini çevirib yuxarıdan-aşağı baxdı. Dırnaqlarını gəmirib gödəltmişdi və heç özü də bilmirdi, bu axmaq vər-dişə nə vaxtdan bəri yenidən qayıdır. Öz-özünə dedi: "Tezliklə barmaqlarını da soracaqsan".

Gözaltı ətrafına baxdı. Yox, deyəsən, eşidən olmayıb. Ovçular oturub primitiv qida ilə qarınlarını doydurur və özlərini inandırmağa çalışırdılar ki, banandan, yağılı-yaşıl rəngli və jelatinvari meyvələrdən dadlı heç nə yoxdur. Yadındadır ki, bir vaxtlar necə təmiz və səliqəli olardı. Elə o cür müqayisəylə də o biri uşaqları nəzərdən keçirdi. Onlar çirkliyidilər, amma palçığın içinə yixilmiş, ya da yağılı bir gündə gölməçəyə düşmüş oğlanlar qədər də çirkli deyildilər. Onların hər biri hökmən duşun altına çəkilməlidir, çirkili saçları uzanıb qatma-qarışq olub, tüklərin arasında ilişib qalmış çör-çöp, quru yarpaq görünür; hər birinin üzü tərlə və yemək prosesində müxtəlif meyvə şirələriylə yaxşıca yuyulubdur, amma dalda yerlərdəki dəriyə, elə bil, kölgə düşüb; onun özünün paltarı kimi, o biri uşaqların da paltarı cirilib, tərdən bərkiyib taxtaya dönüb və əyinə də bəzək, ya da rahatlıq üçün yox, adət olunduğu üçün geyinilibdir, uşaqların hamısının dərisinin üstü ağ duz təbəqəsiylə örtüllübdür...

Bu şəraitdə, bu cür yaşayış tərzinə öyrəşdiyini və normal qəbul elədiyini fikirləşəndə Ralfın ürəyi sixıldı. Köksünü ötürdü, əyib meyvəsini dərdiyi budağı əlindən buraxdı. Məlum vacib məsələyə görə ovçular özlərini meşənin dərinliklərinə, qayaların arxasına vermişdilər. Ralf üzünü çevirib dəniz tərəfə baxdı.

Adanın bu biri tərəfindəki mənzərə tamam başqaydı. Gözəlliyi pərdələyən ilgim okean sularının soyuqluğu qarşısında davam gətirə bilmirdi deyə üfüqü kəsən tarım, mavi

xətt görünürdü. Ralf qayalıq tərəfə endi. Buradan dəniz səviyyəsinə yaxın səviyyədən dərin dəniz dalğalarının necə aramsız qalxıb-endiyini müşahidə eləmək olardı. O dalğaların eni neçə-neçə mil idi, onları sindirə biləcək heç nə yox idi, hərəkətlərini məhdudlaşdırıb biləcək nə bir bənd, nə də dayazlıq var idi. Dalğalar heç nəyə fikir vermədən öz işləri ilə məşğul idi. Əslində, dalğalar axıb heç hara getmirdilər, bütövlükdə okean özü qalxıb-enirdi. İndi okean çəkiləcək, enməkdə olan su böyük və kiçik şəlalələr əmələ gətirəcək, parıldayan saçlara oxşayan dəniz bitkiləriylə örtülmüş qayaları soyundurub çılpaqlaşdıracaq, sonra nəfəsinı dərib toparlanacaq, nərildəyərək yenə qalxacaq, çılpaq qayaların üstünə atılacaq, ləpədöyənin əli dərinliklərdən yuxarı qalxıb özündən bir-iki yard aralıdakı köpükləri qarışdıracaq.

Ralf aramsız qalxıb-enən dalğalara o qədər baxdı ki, nəhayət, dənizin uzaqlığı onun beynini keyləşdirdi. Hüdud-suz dəniz sonra da onun diqqətini tədricən, demək olar ki, zorla özünə çəkdi. Bu isə artıq baryer idi, yolayricıydı. Adanın o biri tərəfində – günorta vaxtinin ilgimina bürünmüş və sakit laqunun qalxanıyla qorunan o tərəfdə xilas olmaq barədə xəyallara dalmaq olar, amma burada okean sularının amansızlığıyla üzbeüz dayandığın vaxt sən bütün aləmdən təcrid olmusan, sən köməksizsən, sən məhkumsan, sən...

Simon, az qala, ağızını onun qulağına dirəyib nəsə deyirdi. Ralf bir də baxdı ki, qayanı ikiəlli qucaqlayıb, bədəni əyi-lib ikiqat olub, boyun əzələləri gərilib, ağızı açıq qalıb.

– Sən gəldiyin yerə qayıdaqsan.

Simon bu sözü dedi, özü də başıyla təsdiq elədi; bir dizinin üstünə çökmüşdü o, ikiəlli yapışdığını hündür qayadan aşağı uzatdığı ayağıyla, az qala, Ralfa toxunurdu. Ralf tutulan kimi oldu və Simonun üzünü görmək istədi.

– Elə böyükdür, demək istəyirəm ki...



Simon başını tərpətdi.

– Fərqi yoxdur, sən sağ-salamat geri qayıdacaqsan. Hər halda, mən belə hesab eləyirəm.

Ralfın bədənindəki gərginlik azaldı, dənizə tərəf baxdı, sonra da Simona baxıb acı təbəssümlə gülümsədi.

– Sənin cibində gəmi var?

Simonun dodaqları qaçdı, başını buladı.

– Bəs onda haradan bilirsən?

Simon susurdu və belə olanda Ralf sərt danışdı: “Sənin başın xarabdır”.

Simon qəzəblənib başını elə silkələdi ki, üzünə tökülen qara saçları qabağa-dala getdi.

– Yox, mən dəli-zad deyiləm. Amma hesab eləyirəm ki, sən hökmən qayıdacaqsan.

Bir müddət heç biri dinib-danışmadı, sonra qəflətən bir-birinin üzünə baxıb gülümsədilər.

Ağacların arasından Rocerin səsi gəldi:

– Ey, burası gəlin! Tez olun!

Donuz keçidinin yaxınlığında torpaq çevrilmişdi, təzə peyinlər buglanırdı. Cek əyilib peyinlərə elə baxırdı, elə bil, onlara vurulmuşdu.

– Ralf, biz başqa şeyin ovuna çıxmışıq, amma hər halda, bizə ət lazımdır.

– Əgər yoluştü ovu nəzərdə tutursansa, olar.

Yola düşdülər. Cek lap öndə gedirdi deyə ovçular vəhşinin qorxusundan toplaşaraq bir-birinə qıslımsıdilar. Dəstə Ralfın gözlədiyindən yavaş sürətlə gedirdi və bu da haradasa, onun ürəyincəydi: nizəsiylə oynayır, yavaş-yavaş gedirdi. Qabaqda gedən Cek öz peşəsiylə bağlı olan qeyri-adi nəsə görmüşdü, ona görə də dəstə tezliklə dayandı. Ralf ağaca söykənib dayanmışdı və dərhal da gündüz vaxtının xəyalları onu ağıuşuna aldı. Əslində, ovla bağlı məsələlərə Cek cavab-deh idi, dağa qalxmağa gəlincə, qaçaqaç deyil, ona da vaxt tapılar.

Əvvəllər bir dəfə atasıyla Çatemdən Devonporta gedəndə bir müddət onlar bataqlığın qıraqındakı kottecdə yaşamlı oldular. Yaşadıqları evlərdən Ralfin yaddaşına o ev daha aydın həkk olunub, çünkü buradan da onu məktəbə göndərilər. O vaxt anası hələ onlarla bir yerdə olurdu, atası da hər gün evə gəldi. Vəhşi ponilər bağın ayağı tərəfdən daş hasara yaxınlaşırıldılar, qar yağdı. Kottecin arxa tərəfində bir dəyə var idi və orada uzanıb qar dənəciklərinin firlana-firlana yerə düşdüyüünə baxmaq olurdu. Hər dənəcəyin yerə düşüb əriyərək əmələ gətirdiyi tutqun ləkəni görmək olurdu, sonra da yerə düşüb ilk əriməyən qar dənəciyinin ətrafında torpağın necə ağardığını görmək olardı. Əgər üşüsən, evə keçib parlaq çaynikin və üstündə mavi rəngli adam şəkilləri olan boşqabların yanında dayanıb pəncərədən çöle baxa bilərdin.

Yatmağa gedəndə isə kasada sənə şirin qarğıdalı və qaymaq verirdilər. Kitabların çarpayının böyründəki şkafda olurdu və həmişə də onlardan ikisi, ya da üçü lap yuxarıdan böyüü üstə dayanırdı, çünkü özünə əziyyət verib onları necə lazımdır yerinə qoymağə tənbəllik eləyirdin. Kitabların səhifələri küncdən qatlanıb, cızılıb. Öz parlaqlığıyla diqqəti cəlb eləyən o kitablardan biri Topsi və Mopsi haqqındadır, amma onu oxumayıb, çünkü o kitab iki qızın həyatından bəhs eləyir; kitablardan biri isə sehrbaz haqqındadır və onu da dəhşət içində oxuyursan, iyirmi yeddinci səhifəni ötürürsən, çünkü orada qorxulu hörümçək şəkli var. O şkafda “Oğlan uşaqları gəmi haqqında nəyi bilməlidirlər?” və “Oğlan uşaqları qatarlar barədə nəyi bilməlidirlər?” kitabları da var. O kitablar, elə bil, indi də əlinin altındadır: nə vaxt istəsə əlini uzadıb onlara toxuna bilər, “Oğlan uşaqları üçün mamontlar barədə” kitabının ağırlığını və onun necə yavaşca aşağı sürüşdürüünü hiss eləyər... Hər şey necə də yaxşıydı, hamı mehriban idi və onu sevirdilər...

Qarşı tərəfdəki kolluqda nəsə şaqqıldı. Uşaqlar dəli kimi qışqırıb donuz çıçılarından qıraqa atıldılar, özlərini lia-



Inventas vitam
juvat excusisse
per artes

naların arasına pərçim elədilər. Ralf gördü ki, Ceki itələyib yixdilar. Nəsə bir şey qorxulu səslə xortuldayıb həvə kimi uzun dişlərini parıldadaraq tullana-tullana donuz ciğiriyla onlara tərəf gəldi. Ralf əsla özünü itirmədi, gözəyarı məsa-fəni müəyyənləşdirib, nizəsini tuşladı. Qabanla onun arasındakı məsafə cəmi beş yard olanda isə özüylə gəzdirdiyi əldəqayırma nizəni atdı və gördü ki, iri kəllə sümüyünün üz tərəfinə dəydi nizə, hətta bir anlığa ilişib qaldı. Qabanın səsi dəyişib həyəcanlı qışkırtıya çevrildi və o çönüb özünü ciğirin qıraqındakı şax-şəvəlliyyin içində vurdur. Donuz ciğiri yenə də qışkırib səs-küy salan uşaqlarla doldu, Cek qaçaraq geri qayıtdı, şax-şəvəli aralayıb baxdı.

– Burada olacaq.

– Buraya gəlin, sizinləyəm!

Qaban şax-şəvəlin arasıyla uzaqlaşış gedirdi. Uşaqlar əvvəlki donuz ciğirinə paralel başqa bir ciğir da gördülər, Cek qaçaraq qabağa getdi. Ralf qorxmışdu, qürur hissi duyurdu, nəsə pis bir şey olacağını da hiss eləyirdi.

– Mən onu vurdum. Nizə ilişib qalmışdım...

Gözlənilmədən onlar gəlib dəniz tərəfdəki açıqlığa çıxdılar. Cek çılpaq qayalara baxıb həyəcanla dedi:

– Getdi.

– Mən onu vurdum, – Ralf yenə dedi, – nizə hətta ilişib onun bədənində qalmışdım.

Hiss elədi ki, şahidlərə ehtiyacı var.

– Bəyəm sən görmədin?

Moris başını tərpədib təsdiq elədi:

– Mən gördüm. Düz sıfətinə dəydi, vi-i-i-y!

Ralf həyəcan içində davam elədi:

– Mən onu vurdum, özü də yaxşı vurdum. Nizə etinə batıb qalmışdım. Mən onu yaralamışam!

Ralf indi fürsətdən istifadə eləyərək təzəcə yandırıldı-ğı şöhrət alovunda qızınırı və onu da hiss eləyirdi ki, sən demə, ov heç də pis məşguliyyət deyil.

– Mən onu necə lazımdır vurdum. Məncə, elə həmin o vəhşi idi.

Cek geri qayıtdı.

– Vəhşi-zad deyildi, adı qaban idi.

– Mən onu vurdum.

– Niyə tutmadınız onu? Mən istədim...

Ralf qışqırdı:

– Qabani tutaydıq?!

Cek qəflətən hırsınlıb özündən çıxdı:

– Sən dedin ki, bizi öldürər. Bəs onda nizəni niyə atdın?

Niyə gözləmədin? – Əlini açdı. – Buyur bax.

Sol əlini açıb hamiya göstərdi. Əlinin üstü çizilmişdi, elə də dərin yara deyildi, amma qanamışdı.

– Uzun kəsici dişiyələ elədi. Mən fürsət tapıb nizəylə onu vura bilmədim.

Cek indi hamının diqqət mərkəzindəydi.

– Sən yaralanmışan, – Simon dedi, – yaranın qanını sor-malısan. Berenqariya kimi.

Cek yarasının qanını sordu.

– Mən onu vurdum, – Ralf qeyzləndi. – Nizəylə vurdum.

Mən onu yaraladım.

Ralf çalışırdı ki, uşaqların diqqətini yenə özünə cəlb eləsin.

– Cığırla gəlirdi. Mən nizəni atdım, elə bil...

Robert bic tərpəndi. Ralf oyuna qoşuldu və hamı güldü. Dərhal da uşaqlar Roberti itələməyə, vurmağa başladılar, o da yalançı hərəkətlər elədi.

Cek qışqırdı:

– Onu araya alın!

Robert dövrəyə aldılar. O da əvvəlcə yalandan qışqırdı, sonra da aldığı zərbənin həqiqi aşırısından bağırıldı.

– Oy! Bəsdirin! Ağrıdır axı, dəlisiniz?!

Arada özünü ora-bura vuranda kiminsə nizənin küpüylə endirdiyi zərbə onun kürəyinə dəydi.



– Tutun onu!

Uşaqlar onun əl-qolundan yapışdırılar. Ralf da çəşmişdi, əl atıb Erikin nizəsini aldı və Roberti onunla vurdu.

– Öldürün onu! Öldürün!

Robert çapalayıb dartınır, dəli kimi qışqırırdı. Cek onun saçlarından tutub biçağı başının üstündə yellədi. Cekin arxasında dayanmış Rocer çalışıb qabağa dürtülmək istəyirdi. Bütün ov və rəqs mərasimlərinin sonunda olduğu kimi, ritual mahnısı yüksəldi:

– Donuzu vur! Boğazın üz! Canını al!

Ralf da irəli keçib yaxına gəlmək, o köməksiz, tutqun canhya toxunmaq istəyirdi. Vurmaq, yaralamaq azartı onun da beynini dumanlandırmışdı.

Cekin əli aşağı endi, alqış səsləri qopdu, ölməkdə olan donuzun xırıltı səsləri eşidildi. Sonra uşaqlar hamısı yerə sərilib bərk qorxmuş Robertin fisiltisina qulaq asırdı. Robert çirkli əliylə üzünü silərək itirmiş olduğu ləyaqət hissini bərpa eləməyə çalışdı.

– Oy, oturacağımın ağrısı məni öldürdü, – belə deyib dalını qaşdı.

Cek qarnı üstə çevrildi.

– Yaxşı oyun idi.

– Ancaq oyun idi, – Ralf dedi. – Bir dəfə reqbi oynayan-da məni də bərk vurublar.

– Barabanımız olsaydı, əla olardı, – Moris dedi. – Onda hər şey necə lazımdırsa, elə olardı.

Ralf ona baxdı:

– Necə yəni?

– Bilmirəm. Tonqal da olmalıdır, baraban da, hər işi baraban sədaları altında görməliyik.

– Donuz lazımdır, – Rocer dedi, – əsl ovda olduğu kimi.

– Ya da kimsə donuz cildinə girərdi, – Cek dedi. – Məsələn, kimisə geyindirib donuza oxşadardıq, o da özünü elə göstərərdi ki, guya, mənim üstümə cumur, vurub-yixır...

– Əsl donuz lazımdır, – hələ də dalını qasıyan Robert dedi, – çünki siz onu öldürmək isteyirsiniz.

– Balaca uşaqlardan kimisə donuz əvəzinə istifadə eləmək olar, – Cek dedi və hamı güldü.

Ralf qalxıb oturdu.

– Belə getsə, biz heç nə aydınlaşdırıa bilməyəcəyik.

Uşaqlar bir-bir ayağa durdular və əyinlərindəki pal-paltarı dartsısdırdılar.

Ralf Cekə baxdı:

– İndi də dağa qalxaq.

– Bəlkə, hava qaralmamış Piqqinin yanına qayıdardıq?

– Moris dedi.

Əkizlər bir adam kimi eyni vaxtda başlarını tərpətdilər.

– Düzdür. Dağa sabah gedərik.

Ralf ətrafa boylanıb yenə dənizi gördü.

– Biz tonqal da qalamalıyıq axı.

– Biz Piqqinin eynəyini götürməmişik, – Cek dedi, – ona görə də tonqal qalaya bilmərik.

– Dağa qalxıb baxarıq, yoxlarıq görək orada nə var.

Moris qorxaq adam təsiri yarada biləcəyindən ehtiyatlanaraq dedi:

– Tutaq ki, orada vəhşi var, sonra nə olsun?

Cek nizəsini yellədi:

– Biz onu öldürəcəyik.

Günəşin istisi bir az səngimişdi. Cek nizəsiylə havada zərbələr vurdu.

– Mən bilmirəm, biz burada oturub nə gözləyirik?

– Mənə elə gəlir ki, – Ralf dedi, – biz bu tərəfdən dənizin qırğıyla, bax, o yanmış kiçik əraziyəcən gedib oradan da dağa qalxa bilərik.

Cek yenə qabağa düşərək dəstəni enib-qalxmaqdə olan gözqamaşdırıcı dənizin qırğıyla apardı.

Ralf yenə xəyallara dalmışdı, cığırın çala-çökəklərini keçməyi isə öz cəld ayaqlarının öhdəsinə buraxmışdı. Əvvəl-



Inventas vitam
juvat excusisse
per artes

kiylə müqayisədə bu ciğırla irəliləmək xeyli çətin idi. Yol çox yerdə suyun lap qırağındaki çılpaq qayalıqdan keçirdi. O biri tərəfdə isə six meşə idi. Hərdən də qarşılara çıxan daşları götürüb ciğirdən qırğa atır, bəzilərinin üstündən aşırılar və bu zaman ayaqlarından çox, əllərindən istifadə eləməli olurdular. Orada-burada dalğaların nəmləndirdiyi qayalara dırmaşır, qabarmadan sonra yaranmış gölməçələrin üstündən tullanıb keçirdilər. Ensiz sahil zolağını sədd kimi kəsən bir dərəyə gəlib çıxdılar. Elə bil, dərənin dibi yox idi, uşaqlar qorxu içində dayanıb aşağıda qaralan dərinlikdə suyun necə gurulduğuna baxdılar. Sonra dalğa geri qayıtdı, su onların gözü qarşısında qaynadı, yuxarı sıçrayıblianalaşaraçatdı,uşaqlarislənibqışqırışdılar. Meşədən keçmək istədilər, amma quş yuvasına oxşayan six şaxşəvəlin arasıyla getmək mümkün deyildi. Nəhayət, suyun çəkilməsini gözləyib çökəyin üstündən növbəylə tullanımlı oldular və bu zaman bəzi uşaqlar yaxşıca islandılar. Adama elə gəlirdi ki, o tərəfdəki qayaların üstündən keçmək mümkün deyil. Uşaqlar oturub adanın yanından ötüb keçən dalğaların əyri-üyru xəttinə baxa-baxa gözlədilər ki, paltarları qurusun. Həşəratlara oxşayan al-əlvan balaca quşların məskən saldığı yerdə meyvə də tapdırılar. Ralf dedi ki, çox ləng gedirik, sonra ağaca dırmaşıb budaqları araladı və gördü ki, kvadratşəkilli dağ zirvəsi hələ uzaqdadır. Sonra onlar qayalığın arasıyla sürətlə getdilər, Robertin dizi möhkəm yaralandı və belə olanda, axır ki, bir həqiqəti dərk elədilər: özünə iş açmaq istəmirsənsə, bu cür yolu tələsmədən keçməlisən. Yolun sonrakı hissəsini yavaş sürətlə elə getdilər, elə bil, sərt yoxusu qalxırdılar və nəhayət, keçilməz cəngəlliyyin arasından qalxıb dənizə tərəf əyilmiş sal qayaya çatıb dayandılar.

Ralf başını qaldırıb sınaçı nəzərlə günəşə baxdı.

– Axşamtərəfidir. Hər halda, çay mərasimindən sonrakı vaxtdır.

– Bu daşı gördüyüm yadıma gəlmir, – Cek, sanki, ruh-dan düşmüş kimi dedi, – yəqin ki, mən sahilin bu hissəsin-də olmamışam.

Ralf başını tərpətdi.

– İmkən ver, fikrimi toplayım.

Ralf artıq başqlarının yanında fikirləşib qərar qəbul eləməyə utanmırıldı və bu işi də, sanki, şahmat oynayırmış kimi eləyirdi. Amma bir iş də vardı ki, o, güclü şahmatçı deyildi. Balacalar və Piqqi barədə düşünürdü Ralf. Qaranlıq daxmaya çəkilib gecənin qaranlığında yuxulu uşaqların arabir eşidilən səsinə qulaq asan Piqqi gözünün qabağına gəldi.

– Biz balacaları bütün gecəni Piqqinin ümidiñə qoya bilmərik.

Uşaqlar dinməzcə dayanıb ona baxırdılar.

– Əgər geri qayıtsaq, neçə saat itirəcəyik.

Cek öskürüb boğazını arıtladı; nəsə qəribə və gərgin səslə danışındı:

– Biz imkan verməməliyik ki, Piqqinin başından bir tük də əskik olsun. Düzmü dedim?

Ralf Erikin nizəsinin çirkli küpüylə dişlərini döyəclədi:

– Əgər kəsə getsə...

Belə deyib ətrafında dövrə vurmuş uşaqların üzünə baxdı.

– Gərək kimsə adanı kəsə yolla keçib Piqqiyə xəbər versin ki, biz hava qaralanacaq gəlib çata bilməyəcəyik.

Bill qulaqlarına inanmadı:

– İndi? Meşənin içindən təkbaşına keçib-getmək?

– Bir nəfərdən artıq adam ayırmağa imkanımız yoxdur.

Simon Ralfın böyrünü kəsdirdi:

– Mən gedərdim. Əlbəttə, əgər sən istəyirsənsə, etirazım yoxdur. Düz sözümdür.

Ralf cavab verməyə macal tapmamış Simon tələsik gülüm-səyib çevrildi, meşənin içiyə dökklənib üzüyuxarı getdi.



Inventas vitam
juvat excusisse
per artes

Ralf çevrilib ilk dəfə Cekə qəzəblə baxdı:

– Cek, sən axı o vaxt qəsrə kimi gedib çıxmışdin...

Cek hirsləndi.

– Nə olsun?

– Sən o üzdən dağın ətəyi ilə, sahilin bu tərəfi boyunca gəlmişdin.

– Hə, düzdür.

– Bəs sonra nə oldu?

– Mən donuz çəhlimini tapdım, o da bir neçə mil uzanıb gedirdi.

Ralf başını tərpətdi və meşəni göstərdi:

– Deməli, donuz çəhlimi, haradasa, buralarda olmalıdır.

Həmi bu fikirlə razılaşdı.

– Onda belə eləyək: düz o donuz çəhliminə çıxanacaq gedəcəyik.

Bir addım atıb dayandı.

– Yaxşı, bir dəqiqliqə gözləyin! Bəs donuz çəhlimi hara aparır?

– Dağa, – Cek dedi, – mən dedim axı. – Kinayəylə gülüm-sədi. – Dağa getmək istəmirsen?

Ralf köksünü ötürdü, artmaqdə olan qarşıdurmanı hiss elədi və onu da başa düşdü ki, bütün bunlar Cekin indi özünü lider kimi apara bilməməsi ilə bağlıdır.

– Hava qaralır, ona görə deyirəm. İlişib yixılacağıq.

– Biz gedib vəhşini axtarmalıyıq.

– Qaranlıq düşəcək.

– Mənim etirazım yoxdur, – Cek odlu-odlu danışdı. – Biz gedib ora çatanacaq mən gedəcəyəm. Bəs sən? Bəlkə, sən geri qayıdır Piqqi ilə məsləhətləşəydin?

Qəzəblənmək növbəsi Ralfın idi, amma o, ümidsizliklə danışdı və Piqqinin sözünü təkrar elədi:

– Sənin niyə məndən zəhlən gedir?

Uşaqlar narahat halda qurcuxdular, elə bil, nalayıq söz eşitdilər. Sükut davam eləyirdi.

İnciyib qızarmış Ralf üzünü çevirdi.

— Yaxşı, getdik.

Ralf belə deyib qabağa düşdü və özünü şax-şəvəlin içində vurdu. Cek yerini dəyişib dəstənin arxasında düşdü.

Donuz yolu qaranlıq tunel idi, ona görə ki, günəş üfüqə enmək üzrəydi, meşəyə isə günəş işığı heç günorta vaxtı da düşmürdü. Donuz yolu geniş idi, tapdanıb bərkimişdi və uşqlar da orada sürətlə qaçırdılar. Tunelin üstünü bağlayan yarpaq örtüyü qəflətən pozuldu, uşaqlar da ayaq saxladılar, tez-tez nəfəs aldılar və dağın başında görünən bir neçə ulduza baxdılar.

— Ona bax.

Uşaqlar şübhəylə bir-birinə baxdılar. Ralf öz qərarını dedi:

— Buradan keçib meydançaya gedək, dağa sabah çıxarıq.

Uşaqlar razılıq əlaməti olaraq mızıldasdılar, amma dərhal da Cek Ralfın böyründə göründü:

— Əlbəttə, əgər sən qorxursansa...

Ralf ona tərəf çevirdi:

— Qalaya birinci kim getdi?

— Ora mən də getmişdim. Digər tərəfdən də, onda gündüz vaxtıydı.

— Yaxşı. Kim istəyir ki, dağa indi qalxaq?

Sualın cavabı süküt oldu.

— Samnerik, siz nə fikirdəsiniz?

— Biz gedib Piqqiyə deməliyik...

— ...hə, düzdür. Piqqiyə deməliyik ki...

— Simon özü getdi.

— Biz Piqqiyə deməliyik ki, əgər...

— Robert? Bill?

Onlar da geri qayıdır meydançaya getmək istəyirdilər. Əlbəttə, ona görə yox ki, qorxurdular, ona görə ki, yorğun idilər.



Inventas vitam
juvat excusisse
per artes

Ralf geri çəvrilib Cekə dedi:

- Eşitdin?
- Mən dağa gedirəm.

Cekin dediyi sözlər çox pis səslənirdi, elə bil, o danışmirdi, söyüş söyürdü. Gözünü Ralfa zilləmişdi; arıq, uzun bədəni gərilmişdi, əlindəki nizəni də elə tutmuşdu, elə bil, həmsöhbətini vurmaq isteyirdi.

– Mən gedirəm görəm dağda vəhşi varmı. Elə indi gedirəm, bu saat gedirəm.

Lap sonda isə daha təsirli və zəhərli sözünü dedi:

- Hə, necədir, gedirsənmi?

Bu sözdən sonra o biri uşaqlar geri qayıtmaq fikrini unutdular və qaranlıqda ayaq saxlayıb bu iki xarakter arasındakı yeni çəkişmənin nə ilə qurtaracağıyla maraqlandılar. Sözlər elə yaxşı, elə acıydı, elə də məqamında deyilmişdi və elə qorxuluydu, onları təkrar elməyə ehtiyac qalmadı. Ralf geri qayıtmaq, laqunun iliq sularında çımib sakitləşmək, sonra da daxmada yatmaq isteyirdi, amma fikrindən daşındı.

- Etiraz eləmirəm.

Ralf öz səsini eşidib təəccübləndi: onun sakitcə, elə belə dediyi sözlər Cekin sözlərindəki zəhəri bir andaca heç elədi.

- Əgər etiraz eləmirsənsə, getdik.
- Oh, yox, heç bir etirazım yoxdur.
- Cek bir addım qabağa gəldi.
- Yaxşı, bəs...

Sükuta qərq olmuş uşaqların baxışlarının müşayiəti ilə iki oğlan dağa tərəf yönəldi.

Ralf ayaq saxladı.

– Biz düzgün eləmirik. Niyə də ancaq iki nəfər getməlidir? Nəsə tapsaq, iki nəfərlə bir şey eləyə bilmərik.

O biri uşaqlar tələsik qaçıb dağlışdırılar. Amma nə qədər təəccübülli olsa da, tutqun bir fiqur dəstədən ayrılib onlara tərəf gəldi.

– Röcer?

– Hə, mənəm.

– Hə, lap yaxşı, indi biz üç nəfər olduq.

Yenidən dağ yamacıyla üzüyuxarı dırmaşmağa başladılar. Dəniz qabaranda necə qalxırsa, qaranlıq da anbaan qatılışib onları bürüməkdəydi. Cek dinnirdi, amma birdən nəfəsi kəsilə-kəsilə öskürməyə başladı, güclənməkdə olan küləkdə onlar danışmağa da çətinlik çəkildilər. Ralfın gözləri sulanmışdı.

– Külə bax. Biz həmin o yanmış ərazinin kənarındayıq.

Uşaqlar yeridikcə külək göyə daha çox kül qaldırırdı. Yenə dayanmali oldular. Ralf öskürə-öskürə fikirləşdi ki, onlar çox mənasız bir işə girişiblər. Əgər orada vəhşi yoxdurşa və əslində, orada heç bir vəhşi yoxdur, onda yaxşı, eybi yoxdur. Bəs əgər dağın başında onları nəsə gözləyirse, hərəsinin əlində bir ucuşış paya olan üç oğlan uşağı qaranlıqda neyləyəcək?

– Biz ağılsız adamlarıq.

Qaranlıqdan ona cavab verildi:

– Deyəsən, canına vəlvələ düşüb?

Ralfın əsəbləri tarım çekildi. Bütün bu işlərin səbəbkəri Cek idi.

– Ola da bilər ki, bir az qorxuram. Amma hər halda, biz axmağıq.

– Əgər sən getmək istəmirsənsə, – tənəli səs dedi, – mən özüm tək gedərəm.

Cekin səsində həqarət var idi. Ralf ona nifrat elədi, kül onun gözünü açısdırdı; yorulmuşdu, qorxurdu, ona görə də qəzəbləndi.

– Onda get! Biz burada səni gözləyəcəyik.

Bir qaraltı onlardan aralanıb getdi. O qaraltı Cek idi.

– Yaxşı, sağ olun.

Kölgə qaranlıqda əriyib yox oldu. Amma onun yerində başqa bir qaraltı peydə oldu.



Ralf hiss elədi ki, dizi hər nə idisə titrəyən bərk bir şeyə dəydi – toxunanda adamın ətini deşən yanmış budaq idi. Yanmış ağaç budağı onun dizinin arxasına sürtüləndə bildi ki, Rocer oturubdur. Əli ilə yoxlayıb ağacı tapdı və Rocerlə yanaşı oturdu, görünməyən küllərin arasında budaq yel-ləndi. Öz xarakterinə görə adamayovuşmaz olan Rocer dinib-danışmırıldı. Ralfa da nə vəhşi barədə, nə də bu eks-pedisiyyaya niyə qoşulduğu barədə heç nə demədi; buda-ğın üstündə oturub yavaş-yavaş yellənirdi. Ralfin qulağına insan əsəblərini tarıma çəkən sürətli tappilti səsləri gəldi, başa düşdü ki, Rocer öz əldəqayırmış ağaç nizəsiylə nəyisə döyəcləyir.

Budağın üstündə yellənərək nizəsinin ucuyla tappilti salan qaraqabaq, anlaşılmaz Rocerlə qəzəbli Ralf oturmuş-dular, səma ulduzlarla doluydu, dağ isə qaranlıq deşik kimi yuxarı qalxmışdı.

Daşların və külün üstüylə yuxarı tərəfdən atila-atıla gələn kiminsə ayaq tappiltləri eşidildi. Axır ki, Cek gəlib onları tapdı. Xırıltılı səslə elə piçıldayırdı ki, Ralfgil onu güclə tanıdlıar.

– Dağın başında bir şey gördüm.

Cek ora-bura vurnuxurdu, sonra səhv salıb budaqla toqquşdu və o da bərk yelləndi. Bir müddət dinmədi, sonra mızıldandı:

– Ehtiyatlı olmaq lazımdır. Bəlkə də, arxamca düşüb gəlir.

Onların üstünə kül səpələdi. Cek uzandığı yerdən qal-xıb oturdu.

– Mən gördüm ki, dağın başında nəsə yiğilib-açılr.

– Sənin gözünə görünüb, – Ralf titrəyərək cavab verdi, – çünkü yiğilib-açılan heç nə yoxdur. Elə bir canlı yoxdur.

Rocer müdaxilə edəndə onlar ikisi də diksindi, çünkü onun burada olduğunu unutmuşdular.

– Qurbanğa.

Cek diksinib güldü.

– Qurbağa kimi şeydir. Səs də gəlirdi, elə bil, nəsə “lopp” eləyirdi və o da yiğilib-açılırdı.

Ralf özü də özünə təəccübənlənirdi və həm də tək elə səsindəki gümrəhliqə görə yox, verdiyi təklisin cəsarəti hey-rətləndirirdi onu.

– Gəlin gedək baxaq.

Ceki tanıldığı müddətdə Ralf ilk dəfəydi ki, onun tərəddüd elədiyini gördü.

– Elə indi?

Ralfın səsi eşidildi:

– Əlbəttə indi.

Ralf budağın üstündən qalxıb cingildəyən kömürlərin arasıyla qaranlığın içəinə tərəf getdi, o biri uşaqlar da onun arxasında düşdülər.

İndi, onun fiziki səsinin susduğu bir vaxtda, ağılinın səsi və digər səslər eşidilirdi. Piqqi deyirdi ki, sən axmaq olma; zülmət bir səs isə deyirdi ki, axmaq olma; zülmət qaranlıq və iştirak elədiyi tədbirin naməlumluğu isə gecəyə diş həkimin masası kimi qeyri-reallıq gətirirdi.

Axırıncı aşırıma çatanda Ceklə Rocer bir az yaxın gəldilər və mürəkkəb ləkəsinə oxşayan ləkələrdən aydın seçilən fiqurlara çevrildilər. Üçü də eyni vaxtda ayaq saxlayıb yerə uzandi. Onların arxa tərəfindən üfüqdə göyün bir parçası işıqlanmağa başladı: tezliklə oradan ay doğacaq. Meşədə külək qalxıb onların paltarlarını sinələrinə yapışdırıldı.

Ralf qurcuxdu.

– Gedək.

Irəli getdilər, Rocer azca dala qalırdı. Ceklə Ralf dağ aşırımindəki ciyindən o tərəfə birlikdə döndülər. Onlardan aşağıda laqunun parıldışan suları uzanırdı, ondan arxadakı ağ ləkə isə rif idi.

Rocer çatıb onlara qoşuldu.



Cek piçildadi:

– Qalan yolu sürünen-sürünə getsək yaxşıdır. Olsun ki, yatıb.

Rocerlə Ralf qabaqda getsələr də, cəsarətli danışmağınə baxmayaraq, Cek dala qalırıldı. Ralfgil yastı zirvəyə qalxdılar, onların dizləri və dirsəkləri sərt daşlara sürtünürdü.

Naməlum varlıq şışməkdəydi.

Ralfin əli ocaq yerinin yumşaq və soyuq külünə toxunanda az qaldı qışqırsın. Gözlənilməz toxunuşdan onun qol və çiyin əzələləri gərildi, özünü pis hiss elədi, gözünə göy qığılçımlar göründü, sonra da qaranlıqda yox oldu. Rocer ondan arxa tərəfdə yerə uzanmışdı, Cekinsə ağızı onun qulağına toxunurdu.

– Bax orada qayanın çapığıdır. O təpə kimi yeri görürsən?

Sönmüş ocaq yerindən Ralfin üzünə kül üfürüldü. Qayanın çapığını görə bilmirdi o, ümumiyyətlə, heç nə görmürdü, çünkü göy qığılçımlar yenə peydə olmuşdu, özü də daha çox idi, dağın zirvəsi də meyillənib yana əyildi.

Azca aralıdan yenə də Cekin piçiltisi eşidildi:

– Qorxursan?

Ralf qorxmurdu, elə bil, iflic vurmuşdu onu və ləngər vuran dağ zirvəsindən asılıb qalmışdı. Cek sürünbən ondan aralandı, Rocer onunla toqquşdu və fisildayıb əli ilə yolu tapdı, böyründən sıvişib qabağa keçdi. Ralf onların piçıldışdığını eşitdi:

– Bir şey eşidirsən?

– Orada...

Onlardan qarşı tərəfdə, vur-tut üç-dörd yard məsaflədə qayaya oxşayan təpəcik görünürdü. Əvvəl orada elə şey yox idi. Ralfin qulağına haradansa zəif çıqqıltı səsi gəlirdi, ola da bilər ki, onun dişləri bir-birinə dəyişib bu səsi çıxarırdı. Ralf iradəsini toplayıb özünü ələ aldı, qorxu hissini nifrətə çevirib ayağa qalxdı. Qurmuşun kimi ağırlaşmış ayaqlarıyla iki addım atıb qabağa getdi.

Onlardan arxa tərəfdə yemiş diliminə oxşayan aypara qalxıb üftiq xəttindən aralanmışdı. Qarşıda isə nəhəng meymuna oxşayan bir məxluq başını əyib dizləri arasına soxaraq yatmışdı və birdən meşədə külək qalxıb uğuldadı, qaranlıqda nəsə qarışılıq qopdu, o sırkı məxluq da başını qaldırıb, üzünü uşaqlara tərəf çevirdi.

Ralf bir də onu gördü ki, çox iri addımlar ataraq külliyyün üstü ilə qaçırdı; eşitdi ki, o biri məxluqlar qışqırır, zülmət qaranlıqda dağın yamacıyla üzüaşağı götürüldü. Dağın başında üç əldəqayırmış ağaç nizə düşüb qalmışdı, naməlum məxluq isə başını qaldırıb-endirirdi.

VIII fəsil
QARANLIĞA HƏDİYYƏ

Üz-gözündən bədbəxtlik yağan Piqqi fağır baxışlarını erkən sübhün rənginə oxşayan solğun sahildən çevirirəq qara dağlara baxdı.

– Sən əminsən? Demək istəyirəm ki, həqiqətən, əmin-sən?

– Mən sənə artıq neçə dəfə demişəm, – Ralf dedi, – yenə təkrar eləyirəm: biz onu gördük.

– Necə bilirsən, gəlib burada bizə bir xətər yetirməz ki?

– Mən haradan bilim?

Ralf ondan aralanıb sahil boyunca bir neçə addım getdi. Cek dizi üstə çöküb barmağıyla qumun üstündə dairələr çəkirdi. Onlar Piqqinin boğuq səsini eşidirdilər:

– Sən əminsən? Doğrudan?

– İnanmırısan, get özün bax, – Cek ikrahla dedi. – Əl çək məndən.

– Qorxusu yoxdur.

– Vəhşinin dişləri var, – Ralf dedi və özündən asılı olmayaraq titrədi, – yekə qara gözləri də var.



Piqqi nəsə bir gərginlik içində eynəyini çıxardıb sağ qalmış şüşəni təmizlədi.

– Bəs indi biz neyləyəcəyik?

Ralf meydancaya tərəf çevrildi. Ağacların arasında, erkən səhərin şəfəqləri altında buynuz ağ damcı kimi parıldayırdı. Alnına düşən saçlarını geri elədi.

– Bilmirəm.

Dağsağı necə götürüldüyü düşdü yadına.

– Mənə elə gəlir ki, biz o boyda vəhşiyələ vuruşmayacaqıq. Düzdür, yalandan basıb-kəsirik, amma adı bir pələnglə də vuruşa bilmərik. Yəqin ki, gizlənəcəyik. Cek özü də gizlənəcək.

Cek hələ də gözünü quma zilləyib baxırdı.

– Bəs mənim ovçularım?

Simon daxmaların yanındakı kölgələrin altından gizlicə çıxdı. Ralf Cekin sualını qulaqardına vurdu və dənizin üstündəki sarımtıl rəngi göstərdi:

– Hələ ki hava işıqlıdır, biz hamımız qoçaqlaşırıq. Bəs sonra? Vəhşi də, elə bil, qəsdən gəlib dağdakı tonqalın yanında oturub ki, biz xilas ola bilməyək.

Ralfin xəbəri yox idi ki, əllərini əyir, firlayır. Səsi bir az da qalxdı.

– Belə çıxır ki, bizim siqnal tonqalımız yoxdur və olmayıacaq. İşimiz şuluqdur.

Dənizin üstündə qızılı nöqtə göründü, dərhal da səma işıqlandı.

– Bəs mənim ovçularım necə?

– Dəyənəklərlə silahlanmış uşaqlar, onlar neyləyə bilər?

Cek ayağa qalxdı, sıfəti qızarmışdı, uzaqlaşıb getdi. Piqqi taygöz eynəyini taxıb Ralfa baxdı.

– Görürsən neylədin? Sən onun ovçularını təhqir elədin.

– Səsini kəs!

Səriştəsizliklə çalınan buynuz səsi onların söhbətini kəsdi. Sanki, günəşin doğmasını serenadayla qarşılıyırmış

kimi, Cek ara vermədən buynuzu o qədər üfürdü ki, daxmadakı uşaqların hamısı ayağa qalxdı. Ovçular meydançaya tərəf qaçıdı, balacalar isə, həmişə olduğu kimi, fislida-yıb niqqıldadılar. Ralfla Piqqi də ayağa qalxıb meydançaya tərəf getdilər.

— Ancaq boş-boş danışırıq, — Ralf təəssüflə dedi, — boş danışıqdır, vəssalam.

Buynuzu Cekdən aldı.

— Bu yiğincaq...

Cek onun sözünü kəsdi:

— Bu yiğincağı mən çağırmışam.

— Onsuz da, mən yiğincaq çağıracaqdım. Sadəcə, buynuzu sən çaldın.

— Deməli, yiğincağı kimin çağırduğu hesaba alınmır?

— Sənə lazımdırsa, buyur. Danış, sözünü de.

Ralf buynuzu Cekə verib budağın üstündə oturdu.

— Yiğincağı mən çağırmişam, — Cek dedi, — səbəb çoxdur. Birincisi odur ki, biz vəhşini gördük. Biz sürünen-sürünen yuxarı qalxdıq. Ona lap yaxınlaşdıq, arada bir neçə fut məsafə var idi. Vəhşi qalxıb oturdu və bizə baxdı. Bilmirəm neyləyir o? Biz heç bilmirik, nə cür vəhşidir o...

— Vəhşi dənizdən çıxır...

— Qaranlıqdan çıxır...

— Ağaclardan düşür...

— Sakit! — Cek qışqırdı. — Qulaq asın. Vəhşi orada oturbdur, hər necə olsa da...

— Olsun ki, gözləyir...

— Bizi ovlamaq istəyir.

— Hə, düzdür, bizi ovlamaq...

— Ovlamaq istəyir, — Cek dedi və neçə dəfə meşədə hiss elədiyi qorxu hissini xaturladı. — Düzdür, bu vəhşi — ovçudur. Amma hələlik susun! Digər məsələ də ondan ibarətdir ki, biz onu öldürə bilmədik. Başqa bir məsələ də var: deməli, Ralfin sözündən belə çıxır ki, mənim ovçularım yaxşı ovçu deyillər.



- Mən heç vaxt elə söz deməmişəm.
- Buynuz məndədir. Ralf deyir ki, siz qorxaqsınız, qabanı, ya da vəhşini görəndə qaçıb gizlənirsiniz. Hələ bu harasıdır...

Kimsə köksünü elə ötürdü, səs bütün meydançaya yayıldı və elə təsəvvür yarandı ki, nəsə baş verəcək və hamı bilir nə olacaq. Cekin səsi xırıldasa da, cəsarətliydi, yenə sükütu o pozdu:

- Piqqiyılə onun fərqi yoxdur. Piqqi kimi də danışır. Ondan başçı olmaz.

Cek buynuzu öz bədəninə sıxdı.

- Qorxaq onun özüdür.

Bir anlığa susub davam elədi:

- Dağın başına çatanda Rocerlə mən qabaqda gedirdik, o isə arxada qalmışdı.

- Mən də getdim!

- Sən sonra getdin.

İki oğlan qarşı-qarşıya dayanıb alınlarına tökülmüş saçların arasından bir-birinə baxındı.

- Mən də getdim, – Ralf dedi, – sonra qaçdım. Sən də qaçdın.

- Bundan sonra gəl mənə qorxaq de.

Cek ovçulara tərəf çevrildi.

– Bu adam ov eləyə bilmir. Heç vaxt bizə ət tapa bilməyəcək. Başçı deyil o, ümumiyyətlə, biz onun barəsində heç nə bilmirik. Boş-boş göstərişlər verir və istəyir ki, biz onun sözüylə oturub-duraq. Bütün günü işi-gücü danışmaqdan ibarətdir.

- Bunlar hamısı boş söhbətdir! – Ralf qışkırdı. – Danışaq, danışaq! Kim bunu istəyir? Yığıncağı kim çağırıldı?

Cekin sıfəti qızardı, alt çənəsi sallandı, çatılmış qaşları altından baxan gözlərindən inciklik oxunurdu.

- Yaxşı, – hədələyici tonla ikibaşlı danışdı, – hə, yaxşı, eybi yoxdur.

Bir əli ilə buynuzu sinəsinə sıxdı, o biri əlinin şəhadət barmağını havada silkələdi.

– Kim hesab eləyir ki, Ralf başçı olmamalıdır?

Ümid dolu baxışlarıyla ətrafda dövrə vurub oturmuş uşaqlara baxdı, onlar da, elə bil, donub-qalmışdilar. Palmların altına dərin sükut çökmüşdü.

– Əllərinizi qaldırın, – Cek ciddi ədayla dedi, – kim Ralfın başçı olmasını istəmirəsə, əlini qaldırsın.

Sükut davam eləyirdi; ağır, gərgin və xəcalət dolu sükut. Cekin sifəti yavaş-yavaş ağardı, sonra qan yenə üzünə vurdı. Dodaqlarını yalayıb üzünü küncə çevirdi ki, gözləri heç kimin baxışıyla rastlaşmasın.

– Cox fikirləşirsınız...

Cekin səsi qırıldı, buynuzu tutmuş əlləri titrədi. Öskü-rüb boğazını arıtladı və birdən dedi:

– Yaxşı, siz deyən olsun.

Cox ehtiyatla buynuzu ayağının böyründəki otların üstünə qoydu, özünü təhqir olunmuş hesab elədiyi üçün gözlərinin qıraqından yaş axdı.

– Bu gündən sonra mən sizinlə oturub-durmayağam.

Uşaqların çoxusu başını aşağı salıb otluğa, ya da ayaqlarına baxındı. Cek yenə boğazını arıtladı.

– Mən Ralfın sözüylə oturub-duranlardan biri olmaq istəmirəm.

Sağ tərəfdəki tırların üstündə oturmuş və əvvəller xor üzvləri, indi isə ovuçlar adlanan uşaqları saydı.

– Mən gedirəm, özü də tək gedirəm. Ona donuz lazımdırsa, getsin özü tutsun. Kim ov eləmək istəyirsə, gəlib mənə qoşula bilər.

Üçbucaqdan qıraqa çıxıb üzüaşağı – ağ qumluğa tərəf getdi.

– Cek!

Cek çəvrilib Ralfa baxdı. Bir anlığa dinmədi, sonra zil səslə dəli kimi qışqırdı:



– Yox!

Meydançadan atılıb sahil boyuna qaçaraq getdi, öz gözündən axan yaşlara da fikir vermədi. Cek meşəyə girib gözdən itənəcən Ralf dayanıb onun arxasında baxdı.

Piqqi özündən çıxmışdı.

– Ralf, eşidirsən? Mən danışıram, sən də dayanıb baxırsan, elə bil...

Piqqini görməsə də, Ralf sakitcə o tərəfə baxıb öz-özünə dedi:

– O qayıdacaq. Gün batan kimi qayıdır gələcək, – belə deyib Piqqinin əlindəki buynuzu baxdı.

– Nədir?

– Deməli, orada!

Piqqi Ralfi danlamaqdan vaz keçdi. Eynəyini təmizləyib sözünə davam elədi:

– Biz Cek Meridyüsüz də ötüşə bilərik. Elə danışır ki, elə bil, bu adada ondan başqa adam yoxdu. Bir halda ki, adada, həqiqətən də, vəhşi var və düzdür, mən hələ də buna inana bilmirəm, amma əgər varsa, biz meydançaya yaxın yerə çəkilməliyik, onda Cekə və onun ovçularına da möhtac olmariq. Həm də neyləməli olduğumuz barədə bir qərar qəbul eləməliyik.

– Xeyri yoxdur, Piqqi. Əslində, görməli bir iş də yoxdur.

Bir müddət qüssəli sükut içində oturdular. Sonra Simonaya qalxıb Piqqidən buynuzu aldı. Piqqi isə elə təəccüb-ləndi ki, hətta oturmadı. Ralf Simonun üzünə baxdı.

– Simon, nədir, yenə nə olub?

Yüngül gülüş səsi eşidildi, Simon da, elə bil, büzüsdü.

– Mənə elə gəlir ki, nəsə eləmək lazımdır. Biz gərək...

Yenə publikanın zəhmi basdı onu, səsi sözünə baxmadı. Kiminsə onun dərdinə şərik olmasına və köməyinə ehtiyac duyaraq Piqqiyə baxdı, buynuzu qarabuğdayı sinəsinə sıxıb ona tərəf çevrildi.

– Mənim fikrimcə, biz dağa çıxmaliyiq.

Toplaşanların hamısı qorxudan titrədi. Simon səsini kəsib Piqqiyə tərəf çevrildi, Piqqi isə heç nə başa düşməyərək ironiya ilə ona baxırdı.

— Əgər Ralf və iki nəfər də başqası ona bir şey eləyə bil-məyiblərsə, vəhşinin yanına bizim qalxmağımızın nə xeyri var?

Simon piçiltıyla dedi:

— Bəs onda biz neyləyək?

Nitqini tamamlayıb buynuzu Piqqiyə verdi, sonra da çəkilib hamidan uzaqda bir yer tapıb oturdu.

Piqqi indi daha inamlı elə danışındı ki, sanki, vəziyyət elə də ciddi deyildi, hətta başqaları bunu qənaətbəxş hesab eləyerdilər.

— Mən artıq qeyd elədiyim kimi, biz öz işimizi bəzi adamlarsız da görə bilərik. Biz indi neyləməli olduğumuz barədə bir qərar qəbul eləməliyik. Həm də mənə elə gəlir ki, Ralfın bu çıxışdan sonra nə deyəcəyini mən artıq bilirəm: bu adada ən vacib şey tüstüdür, tonqalsız da tüstü olmur.

Ralf narahat halda qurcuxudu:

— Yox, Piqqi, bizim tonqalımız yoxdur. Odur, vəhşi orada oturub, biz də burada oturmaq məcburiyyətindəyik.

Piqqi buynuzu qaldırdı və sanki, bununla da sonra deyəcəyi sözlərə qüvvət verdi.

— Dağda bizim tonqalımız yanmir. Əgər tonqalı burada qalasaq, bunun nəyi pisdir? Tonqalı o daşların üstündə də qalamaq olar. Elə o cür də tüstü çıxacaq.

— Düzdür!

— Tüstü!

— Gölün qırğındı!

Uşaqlar mizildaşdilar. Ancaq Piqqinin fərasəti çatardı ki, tonqalı dağın başından sahilə endirmək təklifini versin.

— Deməli, tonqalı elə burada da qalayacaqıq, — Ralf dedi və ətrafa boylandı. — Biz tonqalı göllə meydançanın arasında qalaya bilərik. Amma əlbəttə, əgər...



Ralf sözünü tamamlaya bilmədi, qaşlarını çatdı, fikirləşdi və özündən asılı olmayaraq dırnaqlarını gəmirdi.

— Əlbəttə, bu tüstü çox uzaqdan görünməyəcək. Amma hər halda, bizə lazım deyil oraya yaxınlaşmaq, nədir o, ona yaxın lazım deyil.

Həmi başa düşdü və başlarını tərpətdilər: bəli, vəhşiyə yaxınlaşmaq lazım deyil.

— Gəlin indi də tonqal qalayaq.

Hər bir möhtəşəm ideya, əslində, çox sadədir. İndi nəsə eləmək lazım idi və hamı həvəslə işə girişdi. Cekin gedisiylə azadlığa çıxmış Piqqi sevindiyindən bilmirdi neyləsin, ümumi işin xeyrinə nəsə eləyə bildiyi üçün iftixar hissi duyurdu və hətta odun daşınmasında da uşaqlara kömək edirdi. Onun gətirdiyi odun isə uzaqda deyildi, əlini uzatsan çatardı — meydançada yiğincaq iştirakçılarının üstündə oturmaq üçün istifadə eləmədiyi quru budaqları daşıyb gətirirdi; amma bununla belə, meydançadakı lazımsız şeylər də hamı üçün müqəddəs sayılırdı və onlara əl vurmurdular. Əkizlər başa düşəndə ki tonqal yaxında olacaq və gecələr o qədər də narahat olmaq lazım gəlməyəcək, sevindilər, bundan sonra balacaların bir neçəsi rəqs eləyib əl çalmağa başladı.

Meydançanın ətrafindakı odunlar dağdakı kimi quru deyildi. Çürük, nəm odunların içində xırda cüciülər qaçışındı; bu odunları yerdən qaldıranda çox ehtiyatlı olmaq lazım idi, əks təqdirdə nəm ovuntuya çevrilib səpələnirdilər. Meşənin dərinliklərinə getməyə qorxan uşaqlar odunu yaxındakı pöhrəlikdən yiğib gətirirdilər və bu zaman sıx şax-şəvəllilikdə çox əziyyət çəkməli olurdular. Meşənin qıraq tərəfinə və zədələnmiş zolağa onlar yaxşı bələd idilər; buyınız da, daxmalar da yaxındaydı və gündüz vaxtı qorxmalı bir şey yox idi. Gecə nə olacağı barədə isə heç kim fikirləşmirdi. Ona görə də sevinir və var qüvvələriylə işləyirdilər. Amma təəssüf ki, vaxt keçdikcə qüvvə və enerjini panika, sevinci isə isterika əvəz etməyə başlayırdı. Meydançanın

yaxınlığındakı çıarpaq qumluğun üstündə tirlərdən, pərdilərdən, budaqlardan və quru yarpaqlardan piramida düzəldilər. Adada ilk dəfə olaraq Piqqi taygöz eynəyini özü çıxartdı, dizi üstə çökərək şüşəsini quru budaqlara tərəf yönəltdi. Tezliklə tüstü örtüyü altından çıxan sarı alovun dilləri göründü.

İlk qəzadan sonra tonqal görməmiş balacalar dəlisov sevinc içindəyidilər; onlar rəqs eləyir, mahni oxuyurdular; tonqalın ətrafında şəhərəvər əhvali-ruhiyyə var idi.

Nəhayət, Ralf işi dayandırıb ayağa qalxdı, çirkli barmağıyla təri sıfətinə yaydı.

– Bizə balaca tonqal lazımdır. Bu çox böyükdür, onu yanılı vəziyyətdə saxlamaq çətin məsələdir.

Piqqi qumun üstündə ehtiyatla oturub eynəyinin tek şüşəsini təmizləməyə başladı.

– Biz təcrübələr apararıq, əvvəlcə yaxşı yananaq balaca tonqal qalarıq, sonra da alovun üçün yaş budaqlar atarıq ki, tüstü çıxsın. Bəzi ağacların yarpaqları bu iş üçün daha yararlıdır, bəzilərinin tüstüsü azdır.

Tonqal ölüziyirdi, onunla birlikdə uşaqların sevinci də ölüziyirdi. Balacalar artıq rəqs eləmir, oxumurdular, onların kimisi dəniz tərəfə, bəziləri meyvə ağaclarının arasına, qalanları da daxmalara getdi.

Ralf qumun üstünə sərildi.

– Tonqalın yanında növbə çəkməli olan uşaqların yeni siyahısını tərtib eləməliyik.

– Adam tapa bilsək, siyahı da tutarıq.

Ralf boylanıb ətrafa baxdı və ilk dəfə gördü ki, balacalar lap azalıb. Bayaq odun daşıyanda işin ağır getməsinin səbəbi də ona aydın oldu.

– Moris hanı?

Piqqi yenə eynəyinin şüşəsini təmizlədi.

– Mənə elə gəlir ki... yox, təkbaşına meşəyə getməz o, elə deyil?



Inventas vitam
juvat excusisse
per artes

Ralf sıçrayıb ayağa qalxdı, sürətlə qaçaraq tonqalın ətrafında dövrə vurdı və Piqqiyə yanaşı dayandı, alnına düşən saçlarını əli ilə geri elədi.

– Bizə siyahı lazımdır! Burada sənsən, mənəm, Samnərikgildir, bir də...

Piqqiyə baxmadan elə-belə, sözgəlişi danişirdi.

– Bəs Robertlə Roker haradadırlar?

Piqqi qabağa əyilib ocağa odun atdı.

– Mənə elə gəlir ki, onlar gediblər. Mənim fikrimcə, onlar bizim dəstəyə qoşulmayacaqlar.

Ralf oturdu və qumun üstündə barmağıyla balaca deşiklər açmağa başladı. Bu zaman deşiklərin birində qan damcısı görüb təəccübləndi. Dırnağını dişlədiyi barmağına baxanda onun qanadığını gördü.

Piqqi dedi:

– Biz odun daşıyanda gördüm ki, onlar gizlicə aradan çıxıb əkildilər. Bax belə, çıxıb getdilər. O özü də aradan elə bu cür çıxdı.

Ralf barmağını yoxlayandan sonra başını qaldırıb yuxarı baxdı. Uşaqlar arasında baş verən ciddi dəyişikliyə uyğunlaşmış kimi, bu gün hava da başqa cür idi: havada duman çoxdu deyə bəzi yerlərdə, elə bil, hətta ağ ləkələr əmələ gəlmişdi; günəşin tutqun, gümüşü diskı, elə bil, yerə yaxınlaşmışdı, amma o qədər də isti deyildi, havada nə varmışa, adamın nəfəsi çatmir, boğulurdu.

– Onlar həmişə aranı qarışdırıldılar, elədir?

Ralfın düz qulağının dibindən gəlirdi səs və o səsdə həyəcan var idi.

– Biz onlarsız da ötüşərik. Əslində, günümüz daha xoş keçəcək, elə deyil?

Ralf oturdu. Əkizlər böyük bir pərdini süriyə-sürüyə gətirdilər; elə də güldürdülər, elə bil, alçaq dağları bunlar yaradıblar. Odunu gətirib közün, külün üstünə elə atdılar ki, qıqlıcmı qalxdı.

– Nə lazımdır özümüz edərik, elə deyil?

Yaş odun quruyub od alanacan, isti alov qalxanacan Ralf qumun üstündə dinməzcə oturub heç nə demədi. Piqqinin əkizlərə yaxınlaşışib nə barədəsə piçildəşdiğini və üç oğlanın birlikdə meşəyə getdiyini Ralf görmədi.

– Meyvə götür.

Ralf diksinib özünə gəldi. Piqqiyələ əkizlər onun böyüründə dayanmışdır. Onların cibləri, qoyun-qoltuqları meyvəylə doluydu.

– Fikirləşdim ki, – Piqqi dedi, – heç olmasa, mer-meyvədən yiğib yeyərik, bir az şənlənərik.

Oğlanların üçü də oturdu. Çoxlu meyvə dərib götirmişdi onlar, hamısı da say-seçmə, yetişmiş meyvələr idi. Ralf əlini uzadıb onlardan bir neçəsini götürüb yeyəndə uşaqlar gülümşədilər.

– Çox sağ olun, uşaqlar! – Ralf dedi. Sonra gözlənilməz sevinclə əlavə elədi. – Çox sağ olun!

– Biz özümüz hər işin öhdəsindən gələrik, özü də yaxşı gələrik, – Piqqi dedi. – Bəzi ağılsız adamlar adada hamının zəhləsini tökürlər. Biz balaca, amma gur yanmış tonqal qalarıq.

Bayaqdan bəri ona rahatlıq verməyən sual Ralfın yadına düşdü.

– Simon haradadır?

– Bilmirəm.

– Necə bilirsən, dağa çıxmaz ki?

Piqqi şaqqıldıyib güldü və meyvə götürdü.

– Ondan nə desən gözləmək olar. – Ağzına doldurub çeynədiyi meyvəni uddu. – Başdanxarabın biridir.

Simon meyvə ağaclarının yanından ötdü, amma bu gün balacaların başı sahildə qalanacaq tonqala elə qarışmışdı ki, onun arxasında düşmədilər. Lianaların arasıyla gedib açıq sahəyə dirənən talaya çıxdı Simon və birtəhər özünə yol açıb lap dərinliyə doğru irəlilədi. Günəş şüalarının düşdüyü



Inventas vitam
juvat excusisse
per artes

yarpaq örtüyünün arxasındaki çəmənliyin ortasında kəpə-nəklər yorulmaq bilmədən rəqs eləyirdilər. Simon dizi üstə çökdü, günəş şüaları üzünə düşdü. Başqa vaxt elə təsəvvür yaranırdı ki, isti hava titrəyir, indi isə o hava, elə bil, onu hədələyirdi. Tezliklə onun uzun saçlarından tər axmağa başladı. Narahat halda otərəf-butərəfə çəkildi, amma günəş-dən qorunmaq mümkün deyildi. Dərhal da susuzluq hiss elədi, tez bir zamanda susuzluqdan az qaldı ciyəri yansın.

Amma bütün bunlara baxmayaraq, Simon dizi üstə dayanıb tərpənmirdi.

Çox uzaqda, sahildə Cek bir dəstə balaca oğlanın qarşı-sında dayanmışdı. Çox xoşbəxt görünürdü.

– Biz ov edəcəyik, – Cek dedi, uşaqları nəzərdən keçirdi: hamısının başında cırıq, qara kepka var idi. Bir vaxtlar bu oğlanlar iki düz cərgədə dayanırdılar, səsləri də elə idi, deyərdin mələklərdir, mahni oxuyur.

– Biz ov edəcəyik. Başçınız da mən olacağam.

Uşaqlar başlarını tərpətdilər və böhran da ötüşdü.

– O vəhşi barədə də danışmaq istəyirəm.

Uşaqların hamısı boylanıb meşəyə tərəf baxdı.

– Deməli, məsələ belədir: biz vəhşiyə görə narahat olmamalıyıq.

Cek belə deyib təsdiq işarəsi olaraq özü baş tərpətməli oldu.

– Vəhşini unutmaliyiq.

– Düzdür!

– Bəli!

– Vəhşini unudaq!

Uşaqların bu canfəşanlığı Cek təəccübləndirsə də, özü-nü o yerə qoymadı.

– Bir məsələ də var: burada biz cəfəng şeylər barədə fikirləşməyəcəyik, adanın ən ucqar yeridir bura.

Öz şəxsi həyatlarıyla bağlı əzablı düşüncələr içindəyəkən hamı çox böyük həvəslə Cekin dedikləriylə razılaşdı.

– İndi qulaq asın. Biz, olsun ki, bir azdan sonra qayağın üstündəki qalaya getdik. İndi isə mümkün qədər çalışıb böyük uşaqlardan daha çoxunu o buynuzdan və digər lazımsız şeylərdən uzaqlaşdırmałyam. Donuzu öldürüb şənlik məclisi düzəldərik. – Dayanıb nəfəsini dərdi, sonra davam elədi, amma nəsə ləng danişirdi. – Vəhşiyə gəlinçə, biz elədiyimiz ovun bir hissəsini də ona saxlayarıq. Belə eləsək, çox güman ki, bizə toxunmaz.

Qəflətən ayağa qalxdı.

– İndi də meşəyə gedib ov edəcəyik.

Cek çevrilib meşəyə tərəf getdi, uşaqlar da bir nəfər kimi onun arxasında düşdü.

Əsəbləri tarıma çəkilmiş uşaqlar meşəyə səpələndilər. Cek dərhal da qazılmış torpaq və səpələnmiş ağac kökləri gördü ki, bu da donuzdan xəbər verirdi; tezliklə təzə izlər də tapdı. O biri ovçulara işarə verdi ki, sakit dayanıb gözləsinlər, özü təkbaşına irəli getdi. Cek xoşbəxt idi, meşənin nəm qaranlığını öz köhnə paltarı kimi əyninə geyirdi. Yamacla aşağı enib dəniz tərəfdəki tək-tük ağaclar bitmiş qayalığa tərəf getdi.

Donuzlar piy dolu kisələr kimi ağacların altındakı kölgədə yatıb dincəlirdilər. Külək əsmirdi, donuzları şübhəyə sala biləcək bir şey də yox idi, Cek isə kölgə kimi səssizcə sürünməyi öyrənmişdi artıq. Geri qayıdırpusquda dayanmış ovçulara göstərişlər verdi. Dərhal da onlar yavaş-yavaş irəli sürünməyə başladılar. Ağacların altındakı donuzlardan hansısa tənbəl-tənbəl qulağını silkələyib şappıldatdı. Sürübən azca aralıda ana donuz – donuzların ən böyüyü analıq səadəti içində uzanmışdı. Onun qızartdaq cəmdəyində qara xallar var idi, şışkin qarnının altında cərgəylə düzülmüş çoşqalar görünürdü ki, onların da bəziləri yatmışdı, bəziləri də eşələnir, səs salırdılar.

Cek sürüübən on beş yard aralıda ayaq saxlayaraq, əlini irəli uzadıb ana donuzu göstərdi. Sonra ətrafa baxıb işarəylə



Inventas vitam
juvat excusisse
per artes

soruşdu ki, onun nə demək istədiyini başa düşüblərmi? Sağ əllərin cərgəsi bir andaca geri getdi.

– Ba-ax belə!

Donuz sürüüsü yerindən dəbərdi və aradakı məsafə on yard olanda ucları xüsusi üsulla odda daha da möhkəmlənmiş nizələr hədəf seçilmiş ana donuza atıldı. Donuz coşqalarından biri dəli kimi qışqırıb Rocerin nizəsini də arxasınca süriyə-süriyə özünü dənizə vurdu. Ana donuz xortuldayıb qulaqbatıran səslə qışqırdı, silkələndi və piyli böyürlərinə sancılmış iki nizəylə qalxıb səndirlədi. Uşaqlar qışqırıb irəli cumdular, coşqalar ətrafa səpələndi, ana donuz hücum xəttini yardı, qarşısına çıxan hər şeyi sindirib qıra-qıra meşənin içərilərinə qaçdı.

– Donuzun arxasında!

Uşaqlar donuz cığırıyla irəli cumdular, amma meşə qaranlıq idи və sıx şax-şəvəl onların irəliləməsinə imkan vermirdi, ona görə də Cek hirsənib söyüş söydü və dayanmaq əmri verdi, özü təkbaşına ağacların arasıyla sürünməyə başladı. Sonra bir müddət dinib-danişmadı; eynən yırtıcı heyvan kimi də nəfəs alıb-verirdi, uşaqlar da ondan qorxaraq rəğbətlə bir-birinə baxırdılar. Qəflətən barmağının ucunu yerə vurub dedi: "Buradadır".

O biri ovçular yerə düşmüş qan damcısına baxıqları vaxt Cek cığırın qıraqındakı sınmış budağı nəzərdən keçirirdi. Bax belə, ovun izinə düşüb inamlı və anlaşılması çətin olan dəqiqliklə gedirdi Cek, o biri ovçular da onun arxasında irəliləyirdilər. Mağaraya oxşayan bir daldalanacağıqın qarşısında dayandı.

– Buradadır.

Uşaqlar tez oranı dövrəyə aldılar, amma donuz bir nizə yarası da alaraq aradan çıxıb uzaqlaşdı. Sürükləyib apardığı tilişkəli ağac nizələr donuzun hərəkətinə mane olur, daha dərinə işləyərək onun heyini kəsirdi. Donuz ağaca çırplıldı və nizələrdən biri lap dərinə batdı, bundan sonra isə ovçuların

hər biri yerə tökülən təzə qanın iziyələ onun arxasınca düşə bilərdi. Gün axşamtərəfinə yaxınlaşmaqdı, nəm istisiylə dəhşətli görünən bir rüzgar var idi; donuz səndirləyərək qanı axa-axa qabaqda qaçırdı, qan iyi və ovçuluq azartından cuşa gəlmış ovçular isə onu izləməkdəydilər. Budur, yenə gördülər onu, hətta az qala, çatacaqdılar, amma son anda donuz olub-qalan gücünü toplayaraq yenə qaçıb uzaqlaşdı. Donuz rəngbərəng çiçəklərin bitdiyi və kəpənəklərin rəqs elədiyi talaya çıxanda hava sakit və istiydi, ovçular da yaxında idi.

Burada istidən tincixan donuz yerə sərildi və ovçular hər tərəfdən onun üstünə cumdular. Hansısa naməlum məxluqların hücumuna məruz qaldığını hiss eləyən donuzun ağlı başından çıxmışdı: qulaqdeşən səslə qışqırıb dartınır, çırpinır, qırılır, özünü yeyib-tökürdü; hər şey bir-birinə qarışmışdı: tər qoxusu, səs-küy, qorxu, qan. Rocer donuzun üstünə atılmış ovçuların yığnağı ətrafında dövrə vurur, imkan tapan kimi nizəsiylə zərbələr vururdu. Cek donuzun baş tərəfindəydi və əlindəki biçaqla zərbələr endirirdi. Rocer, axır ki, nizəsini vurmağa daha münasib yer tapıb bir zərbə də endirdi, bütün ağırlığıyla nizənin üstünə çökdü. Nizə düym-düym donuzun canına yeridikcə onun qışqırtsında daha dəhşətli notlar eşidildi. Nəhayət, Cek donuzun boğazını tapdı, isti qan onun əllərinə fışqırdı. Donuz onların altında heydən düşməkdəydi, ovçular isə bütün ağırlıqlarıyla onun üstünə sərilmüşdilər. Qalanın ortasındaki kəpənəklər hələ də rəqs eləyirdilər.

Nəhayət, donuzun canı çıxdı, uşaqlar cəmdəyin üstündən düşdülər, Cek ayağa qalxıb əllərini irəli uzatdı.

— Baxın.

Belə deyib hırtıldadı, təzə və isti qana bulaşmış, hələ də buğlanmaqdə olan əllərini gülüşən uşaqlara göstərdi. Sonra Morisi tutub əlinin qanını onun sıfatınə yaxdı. Rocer isə öz nizəsini dartıb donuzun cəmdəyindən çıxardırdı və



uşaqlar onu yalnız indi gördülər. Robert bir frazayla hər şeyə yekun vurdu və bu da hamının hay-küylü rəğbətinə səbəb oldu.

- Biz onu yırtıq-deşik elədik!
- Eşitdiniz?
- Eşitdiniz, nə dedi?
- Yırtıq-deşik!

Budəfəki tamaşaşa ifaçılar Robertlə Moris idi. Nizə zərbəsindən canını qurtarmağa cəhd eləyən donuzu Moris elə ustalıqla yamsılayırıldı ki, uşaqlar gülməkdən uğunub getdilər.

Axır ki, bu əyləncə də onları bezdirdi, Cek qanlı əllərini daşa sürtüb təmizləməyə başladı. Sonra donuzun cəmdəyi-nə girişdi: içalatını çıxartdı, rəngbərəng bağırsaq bağlarını dərtib topayla çıxartdı və qayanın çuxuruna atdı, o biri uşaqlar isə dayanıb baxırdılar. Cek işləyə-isləyə danışındı.

– Əti dənizin qırığına apararıq. Mən meydancaya qayıdış onları da məclisə dəvət edəcəyəm. Boş yerə vaxt itirməyək.

Rocer dilləndi:

- Rəis.
- Nədir?
- Tonqalı necə yandıracağıq?

Cek çömbəltmə oturdu, qaşlarını çatıb donuzun cəmdəyinə baxdı.

– Odu hücum eləyib onlardan alarıq. Sizzən o dəstədə dörd nəfər olmalıdır: Henri, sən, Bill və bir də Moris. Özümüzü rəngləyib gizlicə gedərik, mən onların başını qatarım, Rocer də bir kösəv götürüb qaçar. O birilər, hamınız qayıdın əvvəlki yerə. Biz orada tonqal qalayacağıq. Sonra da...

Cek fasilə eləyib ayağa qalxdı, ağacların altındaki kölgələrə baxdı. Yenidən danışmağa başlayanda isə səsi alçaq-dan çıxırdı.

- Biz ovun bir hissəsini ona saxlarıq.

Cek yenidən dizi üstə çöküb bıçaqla nəsə düzəltməyə başladı. Uşaqlar onun ətrafında toplaşdırılar. Çevrilib ciyni üstdən Rocerə dedi:

– Payanın hər iki ucunu şiş elə.

Dərhal da ayağa qalxdı, qanı damcılayıb axan donuz başını əlində tutmuşdu.

– Paya hanı?

– Buradadır.

– Onun bir ucunu yerə sox. Oh, daşlığa düşdü. İki daşın arasındaki çapıq yerə sox. Hə, ora.

Cek donuz başını qaldırıb yumşaq boğaz ətiylə birlikdə yerə mixlanmış payanın yuxarıdakı şiş ucuna taxdı, paya donuzun boğazından keçib ağızından çıxdı. Cek geri çəkildi, donuzun başı isə payanın başında qaldı, payanın uzunluğu boyu qan süzülüüb yerə axdı.

O biri uşaqlar da sövqi-təbii geri çəkildilər; meşədə isə sakitlik idi. Uşaqlar qulaq kəsilib dinşədirər, yerə tökülmüş donuz bağırsaqlarına daraşmış milçəklərin viziltisindən başqa heç bir səs eşidilmirdi.

Cek piçilti ilə dedi:

– Donuzu yuxarı qaldırın.

Morislə Robert donuzun cəmdəyini payaya keçirib qaldırlılar və hazır vəziyyətdə dayandılar. Hər tərəfi bürümüş sükut içində, qurumuş qanın üstündə dayanmış iki oğlan bu məqamda oğruya oxşayındı.

Cek bərkədən dedi:

– Donuzun başı vəhşinin payıdır. Hədiyyədir bu.

Sükut onları vahimələndirdi və hədiyyəni qəbul elədi. Tutqungözlü, azca gülümsəyən və dişlərinin arasında laxta qan qaralan donuz başı payaya taxılı qaldı. Uşaqlar qəflətən var güclərilə qaçaraq meşənin içilə açıq sahilə tərəf götürüldülər.

Simon elə əvvəlki yerində dayanmışdı: yarpaqların gizlətdiyi qəhvəyi rəngli balaca figur. Gözünü yumanda da



Inventas vitam
juvat excusisse
per artes

donuz başı çekilib getmirdi. Dünyanın hər üzünü görmüş və sinizmlə dolu, yarıörtülü gözlərini duman örtmüssüd; onlar Simonu inandırırdı ki, həyat mənasızdır.

— Mən özüm də bılırəm.

Simon onun da fərqinə vardı ki, bərkdən danışır. Tez gözlərini açdı, donuz başı elə öz yerindəydi; nəsə qəribə işığa bələnmişdi donuz başı, məmnun halda gülümsəyirdi, yerə tökülən bağırsaqları, vizildaşan milçəkləri vecinə də almırıldı, hətta biabırçı şəkildə payaya keçirildiyi də onun halına təsir eləmirdi.

Simon qurumuş dodaqlarını yalayıb baxışlarını çevirdi: başqa səmtə baxdı.

Vəhşiyyə verilən bəxşış. Vəhşi bunu aparmağa gələ bilərmi? Deyəsən, donuz başı bu fikirlə razılaşdı və sakitcə dedi: “Çıx get buradan, get öz yodaşlarına qoşul. Bunun hamısı zarafat idi, boş bir şeyə görə sən niyə mütəəssir olursan? Sən özünü yaxşı hiss eləmirsen, vəssalam. Bir balaca başın ağrıyrıv və yəqin ki, yeməyini qarışdırımsan, ondandır. “Geri qayıt, balaca”, — donuz başı dinməzcə dedi.

Simon yuxarı baxdı, səmanı nəzərdən keçirdi və hiss elədi ki, nəm saçları başına ağırlıq eləyir. Göydə görünən buludlar, deyərdin, boz, açıq-sarı və mis rənginə çalan nəhəng qalalardır, adanın üstündən ötüb-keçir, qol-budaq atır, şışib bir az da böyüyürdü. Buludlar yerə çökür, anbaan sixılır, adamin başının üstünü alaraq boğub nəfəsini kəsən istini bir az da artırırdı. Qanı axa-axa hırıldayan idbarı görüb kəpənəklər də çəmənliyi tərk eləmişdilər. Simon başını aşağı endirdi, gözlərini bərk-bərk yumub əlleriylə örtdü. Ağacların altında kölgə yox idi, hər yerdə sədəf kimi parıldayan sakitlik hökm süründü, elə bil, real olan hər şey öz konkretliyini itirib xəyalı obraz'a çevrilmişdi. Bağırsağın üstünə çökmüş qara milçək buludu mişar kimi vizildiyirdi. Milçəklər, axır ki, Simonu da gördülər. Yeyib qarının doyurmuş milçəklər onun bədəniylə axan tərin üstünə

qonub içməyə başladılar, sonra Simonun burun pərələrini qidiqladılar, onun ayaqlarının üstündə hoqqabazlığa başladılar. Milçəklər qara və əlvən rənglərə çalan göy rəngdəydilər, özlərinin də sayı-hesabı yox idi; Simonun qarşısında isə payaya keçirilmiş Milçəklər kralı gülümsəyirdi. Nəhayət, Simon dözməyi yenə geri baxdı, dumanlı gözləri və ağ dişləri gördü, qan... və sonra onun baxışları bu qədim, qaçılmaz tanışlıqdan yan keçə bilmədi. Simonun sağ tərəfdən gicgah damarlarında qan sürətlə beyninə vurdu.

Ralfla Piqqi qumun üstündə uzanıb tonqala baxırdılar, arabır də balaca daşlardan götürüb ocağın tüstüsüz gözünə atırdılar.

– Bu, axırıcı budaqdır.

– Samnerikgil hanı?

– Yenə odun gətirmək lazımdır. Yaş budaqlar da qurtarır.

Ralf əsnəyib ayağa durdu. Palmaların altında, meydan-çanın üstü tərəfdə kölgə yox idi, nəsə qəribə bir işıq dərhal hər yeri işıqlandırdı. Lap yuxarıda qaynaşan buludların arasında göy elə gurladı, elə bil, orada top atdlar.

– Leysan gəlir.

– Tonqal necə olacaq?

Ralf qaçaraq meşədən iri, yaş budaq gətirib ocağa atdı. Budaq şaqqıldı, yarpaqlar istidən qırıldı, sarı tüstü burumu qalxdı.

Piqqi qumun üstündə barmağıyla mənasız cızma-qaralar eləyirdi.

– Məsələ ondadır ki, tonqal üçün bizdə kifayət qədər adam yoxdur. Samnerikgil bir dəfə növbə çekirlər. Onlar hər işi birlikdə görürülər.

– Düzdür.

– Amma düz eləmirlər. Başa düşürsən? Onlar iki dəfə növbə çəkməlidirlər.



Ralf bir az fikirləşib başa düşdü və bir daha əmin oldu ki, böyükər kimi hərtərəfli düşünməyi, demək olar ki, bacarmır. Yenə köksünü ötürdü. Ada get-gedə gözündən düşürdü.

Piqqi ocağa baxdı.

– Bir azdan yaş budağın biri də lazımlı olacaq.

Ralf qarnı üstə çevrildi.

– Piqqi, biz neyləməliyik?

– Öz işlərimizi onlarsız görməliyik.

– Bəs tonqal?

Ralf qaşlarını çatıb ağı-qara ocaq yerinə, yarımcıq kösövlərə baxdı. Fikrini sözlə ifadə eləməkdə çətinlik çəkirdi.

– Mən qorxuram.

Piqqinin yuxarı baxdığına görüb yenə səhvə yol verdi.

– Vəhşidən qorxmuram. Demək istəyirəm ki, ondan da qorxuram. Amma tonqal məsələsinin mahiyyətini hələ də heç kim başa düşmür. Əgər suda boğulanı kimsə ip atırsa, ya da doktor xəstəyə deyirsə ki, bu dərmanı qəbul eləməsən, ölcəksən, xəstə neyləməlidir? Həkimin sözünə baxmalıdır, yoxsa yox?

– Mən, əlbəttə, deyilənə əməl eləyərdim.

– Bəs onlar görmürlər? Başa düşmürlər ki, tüstü siqnali olmasa, biz burada ölcəcəyik? Sən bir buna bax!

İsti hava dalğası külün üstündə titrəşirdi, tüstü isə yox idi.

– Biz ocağı yanılı vəziyyətdə saxlaya bilmirik. Onların da vecinə deyil. Bəzən hətta... – Piqqinin tərli üzünə baxdı.

– Bəzən hətta mən özüm də bezirəm. Tutaq ki, o birilər kimi mən də fikir vermədim, narahat olmadım. Onda bizim axırımız necə olacaq?

Piqqi dərin həyəcan içində eynəyini çıxartdı.

– Bilmirəm, Ralf. Biz dözməliyik, vəssalam. Bizim yerimizə böyükər də olsaydı, belə eləyərdi.

Ralfın dərdi açılmışdı və ürəyini boşaltmaqdə davam elədi:

– Piqqi, nə olub?

Piqqi təəccüblə ona baxdı.

– Sən onu demək istəyirsən, nədir o?..

– Yox, onu demirəm, demək istəyirəm ki, işlərimiz niyə dolaşığa düşüb?

Piqqi eynəyini yavaş-yavaş silərək fikrə getdi. Ralfın onunla yoldaşlıq ələməsinin nə demək olduğu barədə fikirləşəndə qəlbİ fərəhlə doldu, hətta üzü də qızardı.

– Bilmirəm, Ralf. Məncə, hamısını eləyən odur.

– Cek?

– Cek. – Artıq bu sözün ətrafında bir qadağa dolaşmaq daydı.

Ralf ciddi görkəm alıb başını tərpətdi.

– Düzdür, – Ralf dedi. – Hesab eləyirəm ki, hamısı ona görədir.

Onların lap yaxınlığında meşədən səs-küy qalxdı. Üz-gözləri ağ, qırmızı və yaşıl rənglərlə boyanmış, şeytana oxşayan məxluqlar ulaşa-ulaşa meşədən çıxanda balacalar qışqırıb qaçdilar. Ralf gözünün bir qırığıyla gördü ki, Piqqi də qaçıր. İki nəfər ocağa tərəf cumdu. Ralf hazırlaşdı ki, özünü müdafiə eləsin, amma onlar ocaqdan bir neçə kösəv götürüb sahil boyunca qaçaraq getdilər. O biri üç nəfər sakitcə dayanıb Ralfa baxırdı, Ralf da onlara baxırdı və demək olar ki, tamam lüt olan, ancaq rənglərdən, biri də belindəki toqqadan ibarət olan hündürboy oğlanın Cek olduğunu başa düşdü.

Ralf nəfəsini dərib dilləndi:

– Nə olub?

Cek onun sözünü qulaqardına vuraraq nizəsini qaldırdı və qışqırıldı:

– Ey, hamınız eşidin. Mən öz ovçularımla birlikdə sahildəki yasti qayanın yanında oluram. Biz ov eləyir, şənlənirik,



Inventas vitam
juvat excusisse
per artes

vaxtimızı xoş keçiririk. Kim mənim qəbiləmə qoşulmaq istəyirsə, buyurub gələ bilər. Olsun ki, sizi öz qəbiləmə qəbul elədim, ola da bilsin ki, eləmədim.

Cek susub ətrafa baxdı. Maska onu abır-həya və utancaqlıq kimi hissələrdən azad eləmişdi. Hər kəsin düz gözü nün içənə baxa bilirdi. Ralf ocağın qalıqları yanında diz çökdü, elə bil, qısa məsafələrə qaçan yüngül atlet start xəttində dayanmışdı, onun üzünü saçları və his-pas daldalılmışdı. Samnerikgil meşənin qıraqındakı palma ağacının arxasından boylanıb baxırdılar. Çöl tərəfdə balacalardan kimsə ağladı, Piqqi meydancada dayanmışdı, ağı buynuz da onun əlində idi.

– Bu axşam bizdə şənlik məclisidir. Biz ovladığımız donuzu kəsmişik, ətimiz var. Əgər istəsəniz, gəlib qonaq ola bilərsiniz.

Lap yuxarıdakı bulud kanyonlarının arasında gurlayan ildirimin səsi gəldi. Cek və iki naməlum vəhşi diksinib başlarını qaldırdılar, yuxarı baxdılar, sonra yenə Ralfa baxdılar. Balaca uşaq hələ də ağlayırdı. Cek nəsə gözləyirdi, o biri iki vəhşiyə piçildədi:

– Hə, başlayın!

Vəhşilər cavabında nəsə dedilər. Cek onların sözünü kəsdi:

– Deyin!

İki vəhşti bir-birinin üzünə baxdı, hər ikisi nizəsini qaldırdı və xorla dedi:

– Qəbilə başçısı sözünü dedi.

Sonra onların üçü də çevrilib getdi.

Ralf dərhal ayağa qalxdı və vəhşilərin uzaqlaşış gözdən itdikləri səmtə baxdı. Samnerikgil gəldi, qorxu içində piçildəşdilər:

– Mən elə bildim ki...

– ...mən də...

– ...qorxdum.

Piqqi onlardan yuxarıda, hələ də buynuzu əlində tutub dayanmışdı.

— Gələnlər Cek idi, Moris idi, bir də Robert idi, — Ralf dedi. — Doğrudanmı, onlar şənlənirdilər?

— Elə bildim astmam yenə başladı.

— Bunun da dərdi astmadır.

— Mən Ceki görəndə elə bildim ki, buynuzu aparmağa gəlib. Heç özüm də bilmirəm, bu fikir haradan ağlıma gəldi?

Uşaqların hamısı ağ balıqqulağına hörmət və məhəbbətlə baxdı. Piqqi buynuzu Ralfa verdi və balacalar artıq adət elədikləri simvolu görən kimi geri qayıtdılar.

— Yox, burası yox.

Ralf meydança tərəfə döndü, çünki rituala ehtiyac hiss elədi. Sanki, balaca uşağı qucağında aparılmış kimi, Ralf da ağ buynuzu əlində tutub öndə gedirdi, sonra çox ciddi görkəmdə Piqqi gedirdi, sonra əkizlər idi, sonra o biri balacalar və digər oğlanlar idi.

— Hamınız əyləşin. Onlar od aparmaq üçün bizə hücum eləmişdilər. Onlar şənlənirlər, amma...

Ralfın beyni dumanlandı, fikri qarışdı. Nəsə demək istəyirdi, amma beyninə çökmüş duman imkan vermirdi və bir-dən o duman çəkildi.

— ...amma...

Uşaqların hamısı diqqətlə ona baxırdı, onun başçılığla layiq olması barədə hələ ki heç kimdə şübhə yox idi. Ralf gözünün üstünə düşüb zəhləsini tökən saçlarını geri elədi və Piqqiyə baxdı.

— Amma... hə, tonqal! Əlbəttə, tonqal!

Ralf gülməyə başladı, dayandı, sonra da tez-tez danışdı.

— Tonqal hər şeydən vacib məsələdir. Tonqalsız xilas ola bilmərik. Mən də üzümü rəngləyib vəhşi olardım. Amma biz tonqalı sönməyə qoymamalıyıq, çünki adada ən vacib məsələ tonqaldır, çünki, çünki...



Ralf susdu, yaranmış sükut isə şübhə və anlaşılmazlıqla dolu idi.

Piqqi tələsik piçıldadı:

– Xilas olmaq.

– Bəli. Tonqalsız xilas ola bilmərik. Deməli, növbəylə tonqalın yanında dayanıb onu sönməyə qoymamalıq ki, tüstü çıxsın.

Ralf nitqini tamamladı, amma heç kim dinmədi. Ralfın elə həmin o yerdə dayanaraq söylədiyi bir çox gözəl nitqindən sonra onun bugünkü çıxışı hətta balacalara da zəif və inamsız göründü.

Nəhayət, Bill əlini uzatdı ki, buynuzu götürsün.

– İndi biz yuxarıda tonqal qalaya bilmərik, ona görə ki, tonqalı yuxarıda qalaya bilmərik, çünkü ona baxmaq üçün adam lazımdır. Gəlin belə eləyək: gedək onların məclisinə və deyək ki, biz tonqalı daim yanılı vəziyyətdə saxlaya bilmərik. Həm də, məncə, ov eləmək və vəhşi olmaq heç də pis əyləncə deyil.

Samnerikgil buynuzu götürdüllər.

– Bill düz deyir, yaxşı əylənmək olar, özü də o, bizi dəvət elədi...

– Şənliyə...

– ... ət yeməyə...

– ... odda qızarmış ət...

– ... bir az ət olsaydı, elə yeyərdim.

Ralf əlini qaldırdı.

– Niyə də biz özümüz ət əldə eləməyək?

Əkizlər bir-birinə baxdı. Suala Bill cavab verdi:

– Biz cəngəlliyyə girmək istəmirik.

– Məlumdur ki, o girir.

– O ovçudur. Onların hamısı ovçudur. Bizim kimi deyillər.

Bir anlığa heç kim dinmədi, Piqqi üzünü qumluğa tutub mızıldandı.

– Ət...

Balacalar ağızları sulana-sulana ancaq ət barədə fikirləşirdilər. Lap yuxarıdakı buludların arasında yenə top atdlar, qəflətən qalxan isti külək quru palma budaqlarını şaqıldatdı.

— Sən hələ balacasan, ağılsız bir uşaqsan, — Milçəklər kralı dedi, — ağılsız, balaca oğlan.

Simon işişmiş dilini tərpətdi, amma heç nə demədi.

— Düz demirəm? — Milçəklər kralı dedi. — Bəyəm sən ağılsız, balaca oğlan deyilsən?

Simon eyni sükütlə da ona cavab verdi.

— Yaxşı olar ki, — Milçəklər kralı dedi, — yaxşı olar ki, sən gedib o biri uşaqlarla oynayasan. Onlar hesab eləyirlər ki, sənin başın çatmir. İstəyirsən ki, Ralf səni başdanxarab hesab eləsin? Sən Ralfi çox istəyirsən, elədir? Piqqini, Ceki də çox istəyirsən, düzdürmü?

Simonun başı bir qədər dala getdi, gözlərini qarşıda asılı qalmış Milçəklər kralından çekə bilmirdi.

— Tək-tənha burada neyləyirsən? Məndən qorxmursan?

Simon diksindi.

— Burada heç kim sənə kömək eləyə bilməz. Burada ancaq mənəm, mən də vəhşiyəm.

Simonun ağızı tərpəndi, çətinliklə də olsa, eşidilib anlaşıla bilən sözləri tələffüz eləyə bildi:

— Payaya keçirilmiş donuz başı.

— Qəribə söz danişırsınız. Siz elə fikirləşirsiniz ki, vəhşi elə bir şeydir: pusquda durub onu izləmək və öldürmək olar! — baş dedi, meşə və yaxın ətrafdakı hər dalda yer bir anlığa onun qəhqəhəsinin eks-sədasından lərzəyə gəldi.

— Siz elə fikirləşirsiniz də, düzdür? Mən sənin bir hissənəm? Yaxın, yaxın, yaxın! Belə çıxır ki, işiniz getmir, hamısı da mənə görədir, eləmi? Bu işlər niyə belədir?

Yenə qəhqəhə səsləri eşidildi.

— İndi get özünükülərin yanına, — Milçəklər kralı dedi, — biz də olub-keçən hər şeyi yaddan çıxardarıq.



Inventas vitam
juvat excusisse
per artes

Simonun başı silkələndi. Payaya keçirilmiş idbarı yam-silayırmış kimi, onun gözləri yarıyumuluydu və artıq bilirdi ki, vaxtı çatib. Milçəklər kralı hava şarı kimi üfürülübmişdi.

– Çox gülməlidir. Sən özün də çox gözəl bilirsən ki, buradaancaq mənə rast gələcəksən və qəçib canını qurtarmağə cəhd eləmirsən!

Simonun bədəni əyilib gərildi. Milçəklər kralının səsi sinifdə dərs izah eləyən müəllimin səsinə oxşayırırdı.

– İş böyüyübdür. Neyləyəcəyini, hara gedəcəyini bilməyən yazılıq uşaqlı, sən, doğrudanmı, elə fikirləşirsən ki, məndən çox bilirsən?

Burada bir pauza oldu.

– Mən sənə xəbərdarlıq eləyirəm: belə getsə, sən məni dəli edəcəksən. Başa düşürsən? Səni istəmirlər. Başa düşdün? Biz bu adada şənlənmək istəyirik! Başa düşdün? Mane olma, yazılıqsan, yoxsa...

Simon başa düşdü ki, açıq qalmış ağızın içində baxır, orada nəsə qaralırırdı və qaraltı artıb yayılırdı.

– Yoxsa, – Milçəklər kralı dedi, – biz sənin axırına çıxarıq. Başa düşdün? Cek, Rocer, Moris, Robert, Bill, Piqqi və bir də Ralf sənin axırına çıxarlar. Başa düşdün?

Simon artıq ağızın içindəydi. Yerə yixilib huşunu itirdi.

IX fəsil ÖLÜMLƏ ÜZBƏÜZ

Adanın üstündə buludlar sıxlışmaqdı. İsti hava axını bütün günü aramsız olaraq dağdan qalxbı on min fut hündürlüyü yüksəlirdi. Sürətlə dövrə vuran qazlar havanı elə qızdırmışdı ki, partlayış dərəcəsinə çatmışdı. Axşamtərəfi günəş batandan sonra isə gündüz vaxtinin təmiz və şəffaf rənglərini parlaq mis rəngi əvəz elədi. Hətta Simonun

burnu partlayıb qanı axanda belə onlar təzə qana əhəmiyyət verməyib, iyilənmiş donuz içalatından əl çəkmədilər.

Burnundan qan açılanдан sonra Simonun əhvalı dəyişdi, yorulub haldan düşdü, yuxu basdı onu. Axşam düşür, göy guruldayırdı, Simon isə lianaların altında uzanmışdı. Nəhayət, yuxudan ayıldı və dumanlı şəkildə olsada, yanağının altındaki qara torpağı gördü. Simon hələ də tərpənmir, yerində uzanıb qalmışdı, üzünün bir tərəfi yerdəydi, dumanlı gözləriylə qarşı tərəfə baxırdı. Sonra o çevrildi, ayaqlarını çəkib altına yiğdi, lianadan yapışib özünü yuxarı dartdı. Lianalar silkələnib bağırsaqların üstünə daraşmış milçəkləri iyrənc viziltiyla havaya qaldırdı, sonra onlar yenidən donuz içalatının üstünə çökdülər. İşıq göz deşirdi. Milçəklər kralı payanın başına keçirilmiş qara topa oxşayırırdı.

Simon üzünü açıqlığa tutub dedi:

– Nəsə başqa bir şey də eləmək olarmı?

Cavab gəlmədi. Simon çevrilib taladan uzaqlaşdı, sürüñüb lianaların arasından keçdi və six meşənin ala-toranına daxil oldu. Simon kədərliydi, ağacların arasıyla gəzirdi, onun üzü heç nə ifadə eləmirdi, ağızının qıraqlarına və çənəsinə quru qan yapışmışdı. Arabir liana budaqlarını aralayıb baxır, ərazinin relyefinə əsasən istiqamətini müəyyənləşdirirdi, dilində dolaşan sözləri tələffüz eləyə bilmirdi.

Nəhayət, lianalar azalmışa başladı, səmadan gələn mirvari şüalar ağacların arasından keçərək yerə səpələndi. Adanın dağ silsiləsiydi bura, dağın ətəyində çox yüksək olmayan bu ərazidəki meşənin cəngəlliyi elə də six deyildi. Büyük ağacların səpələndiyi geniş ərazilər və pöhrəliklər var idi burada, landşaftın öz quruluşu onu meşədən açıqlığa çıxanacan aparıb çıxartdı. Simon tələsik irəli getdi, yorğun ayaqları bir-birinə dolaşsa da, dayanmadan gedirdi. Gözlərində əskik olmayan parlaqlıq yox olmuşdu, qocalar kimi, qüssəli qətiyyətlə irəliləyirdi.



Inventas vitam
juvat excusisse
per artes

Külək az qalmışdı onu vurub-yıxsın və Simon bir də baxdı ki, açıqlığa çıxıb, qayanın üstündə və mis rənginə çalan səmanın altındadır. Hiss elədi ki, ayaqları zəifləyib, dili nə müddətdir ağrıyıb ona əziyyət verirdi. Simon gördü ki, dağın başına çatanda nəsə baş verdi: qəhvəyi buludların qarşısında nəsə yaşıł bir şey qalxıb oturdu və yuxarıdan-aşağı ona baxdı. Simon üzünü gizləyib irəli getdi.

Milçəklər dağın başındaki fiquru da tapmışdilar artıq. Həyat əlamətinə oxşayan hərəkət bir anlığa onları qorxudaraq dağıdırıcı və milçəklər bir anlığa onun başının çevrəsində qara bulud kimi hərlənirdilər. Sonra paraşütün göy materialı yiğisirdi, şişkin figur ah çəkərək başını qabağa əyirdi və milçək buludu da yenidən onun üstünə çökürdü.

Simon hiss elədi ki, dizi daşa dəydi. Sürünüb qabağa getdi və tezliklə hər şey ona aydın oldu. Bir-birinə dolaşmış iplər bu parodiyanın mexanikasını ona göstərdi; ağ burun sümüklərinə diqqətlə baxdı, dişlərə və çürümə əlaməti olan rənglərə fikir verdi. Simon gördü ki, rezin və brezent günahsız bədəni bir yerə yiğib saxlayır, onun çürüyüb dağılmamasına imkan vermir. Yenə külək əsdi, figur qalxdı, baş əydi, üfunətli qoxusunu ona tərəf yaydı. Simon əllərini yerə dayaq verib çökdü, öyüyüb quşdu, mədəsində nə vardısa hamısı ağızından gəldi. Sonra əli ilə paraşütün iplərindən yapışaraq onu ilişib qaldığı qayalardan azad elədi və bununla da ölü bədəni küləyin zülmündən qurtardı.

Nəhayət, çevrilib sahilə tərəf baxdı. Meydançadakı tonqal, deyəsən, sönmüştü, hər halda, tüstü görünmürdü. Sahilboyu lap uzaqda, balaca çayın o üzündə, böyük qayanın yanında nazik tüstü burumu qalxıb göyə yüksəlirdi. Simon milçəkləri unudaraq hər iki əli ilə gözünü gündən daldalayıb tüstüyü baxdı. Hətta bu qədər uzaq məsafədən də görünürdü ki, uşaqların əksəriyyəti, bəlkə də, hamısı tüstiünün ətrafına yiğisib. Belə çıxırdı ki, düşərgənin yerini dəyişib vəhşidən uzaqda məskən salıblar. Simon bu fikirlər içində

çevrilib ətrafa üfunət yayan çürümüş cəsədə baxdı. Vəhşidən qorxmağa dəyməzdi, amma ona baxanda adam dəhsətə gəlirdi – bu xəbəri tez bir zamanda o biri uşaqlara çatdırmaq lazım idi. Simon dağın başından aşağı enməyə başladı; ayaqları sözünə baxmırıldı və güc-bəla ilə gedirdi.

– Gelin çımkək, – Ralf dedi, – başqa bir işimiz yoxdur.

Piqqi təkgöz eynəyi ilə tutqun səmanı diqqətlə nəzərdən keçirdi.

– O buludlar mənim xoşuma gəlmir. Yadındadır, birinci dəfə biz bu adaya enəndə necə yağırdı?

– Yenə yağış yağacaq.

Ralf suya baş vurdu. Balaca uşaqlardan ikisi suyun lap qırığında oynayır, insan bədənindən isti olan nəmlikdə, az da olsa, sərinləməyə çalışırıdı. Piqqi eynəyini çıxartdı, üzünə ciddi ifadə verib suya girdi, sonra eynəyini yenə taxdı. Ralf suyun üzünə qalxıb ağızına dolmuş suyu Piqqinin üstünə püskürdü.

– Eynəyimi islاداقاqsan, – Piqqi dedi. – Əgər şüşə islansa, gərək göldən qırığa çıxıb onu təmizləyim.

Ralf onun üstünə yenə su püskürdü və hədəfdən yan keçdi. Ralf Piqqiyə baxıb güldü, elə bilirdi ki, həmişəki kimi o, yenə də dinməzcə geri çəkiləcək. Piqqi isə əlleri ilə suyu döyəcləməyə başladı.

– Bəsdir! Eşidirsən?

Piqqi qəzəblə suyu Ralfın üstünə çiləməkdəydi.

– Yaxşı, eybi yoxdur, – Ralf dedi. – Baxarsan.

Piqqi əl saxladı.

– Başım ağrıyrı. Heç olmasa, bir az sərin düşsəydi.

– Mən istəyirəm ki, yağış yağsın.

– Mən istəyirəm ki, biz evə gedəydik.

Piqqi yoluñ qırığındaki qumluq dikdirdə uzandı. Onun irəli çıxmış qarnının üstündəki su qurudu. Ralf ağızındaki suyu göyə fisqirtdı. Buludların arasından keçib yerə düşən işiqlı ləkənin sürüşməsinə əsasən günəşin hərəkətinin isti-



qamətini müəyyənləşdirmək olardı. Ralf suyun içində dizi üstə oturub ətrafa baxdı.

- O biri uşaqlar haradadır?
- Piqqi qalxıb oturdu.
- Olsun ki, daldalanacaqların altında uzanıblar.
- Samnerikgil haradadır?
- Bəs Bill?
- Piqqi meydançanın arxasını göstərdi.
- O tərəfə getdilər. Cekin dəstəsinə.
- Qoy getsinlər, – Ralf narahat halda dedi. – Vecimə də deyil.

– Ət yeməyə gediblər.

- Həm də ov eləməyə, – Ralf müdrikcəsinə dedi, – bir də ki üz-gözlərini rəngləyib, özlərini qəbilə üzvü kimi göstərmək üçün.

Piqqi Ralfa tərəf baxmadan suyun altında qumu tərpədirdi.

- Bəlkə, biz özümüz də ora gedəydik.
- Ralf tez ona baxdı, Piqqi qızardı.
- Demək istəyirəm ki, hər ehtimala qarşı getmək lazımdır ki, sonra bir şey olmasın.

Ralf yenə də suyu göyə fışqırtdı.

Ralfla Piqqi Cekin düşərgəsinə çatmamış aralıdan da şənlik mərasiminin səs-küyünü eşidirdilər. Meşə ilə sahilin arasında uzanan otluq zolağın qırığı boyunca palma ağacları bitmişdi və ondan bircə addım aşağıda, su səviyyəsindən yuxarıda isə sığallı, ağ, isti və quru qumluq idi. Ondan aşağıda isə laquna tərəf uzanan qaya var idi, sonra kiçik qumluq əraziydi, sonra da su idi. Qayanın üstündə qalanmış ocaqda bişən donuz ətinin piyi əriyib gözlə görünməyən alovun üstünə damcılayırdı. Ralf, Piqqi, Simon və bir də ət bişirməklə məşğul olan iki nəfərdən başqa, adadakı bütün uşaqlar orada idi. Onlar deyib-gülür, mahni oxuyurdular; kimisi çömbəltmə oturmuşdu, kimisi uzanmışdı, kimisi də

otların üstündə ayaq üstə dayanıb əlindəki əti yeyirdi. Donuz piyinə bulaşmış sıfətlərə baxanda bilinirdi ki, onlar doyunca ət yeyiblər, bəziləri də kokos qabığından su içirdi. Şənlik məclisi başlamamışdan əvvəl böyük bir tiri sürüyüb otluğun ortasına gətirmişdilər, indi də Cek üz-gözünü vəhşilərsayağı rəngləyərək bəzənib-düzənib tırın üstündə heykəl kimi oturmuşdu. Onun qarşısında yaşıl yarpaqların üstünə qoyulmuş ət və meyvə var idi, kokos qabığında su qoyulmuşdu.

Piqqi ilə Ralf çəmənliyin qırığına çatdilar, onları görən kimi uşaqlar bir-bir susdular, Cekin böyründə dayanmış oğlan isə hələ də danışındı və nəhayət, o da susdu. Cek oturduğu yerdən çevrilib bir anlığa təzə gələnlərə baxdı, ocaqda yanmış odunların çatırışından savayı, rifin üzərində başqa səs eşidilmirdi. Ralf başqa tərəfə baxdı, Sem elə bildi ki, Ralf onun hərəkətini bəyənməyib və odur ki əsəbi halda gülümşəyərək əlindəki gəmirilmiş sümüyü yerə qoydu. Ralf tərəddüd içində bir addım atdı, əli ilə palma ağacını göstərib Piqqiyə nəsə piçildədi, amma nə dediyi eşidilmədi və ikisi də eynən Sem kimi güldü. Ralf ayağını qumdan qaldırıb hazırlaşdı ki, keçib-getsin. Piqqi fit çıalmak üçün cəhd elədi.

Elə bu vaxt ət bisirən oğlanlar bir iri ət parçası götürüb çəmənliyə tərəf qaçdilar. Onlar Piqqiyələ toqquşub isti ətlə onun əlini yandırdılar, Piqqi ufuldayaraq atılıb-düşdü. Dərhal da Ralf o biri uşaqlara qoşulub güldü və bu gülüş bir anlığa da olsa onları birləşdirdi. Piqqi yenə də çoxluğun gülüş hədəfinə çevrilmişdi, ona gülən hər kəs şənlənir və özünü normal hiss edirdi.

Cek ayağa durub nizəsini yellədi.

— Onlara ət verin.

Əlində şış tutmuş uşaqlar Ralfla Piqqinin hər birinə qızardılmış ət parçası verdilər. Onlar da ağızlarının suyu axa-axa bəxşisi qəbul elədilər, mis rənginə çalan və tezliklə



Inventas vitam
juvat excusisse
per artes

tufan olacağından xəbər verən səmanın altında dayanıb öz paylarını yedilər.

Cek yenə nizəsini yellədi.

– Hər kəs doyunca yeyə bildimi?

Xeyli yemək qalırkı hələ, közün üstündəki şışlərdə qızaran ət fisildayırdı, yarpaqların üstündə də ət qalaqlanmışdı. Fürsət düşmüşkən qarnını doydurmaq istəyən Piqqi gəmirdiyi sümüyü sahilə atıb əyildi ki, başqa tikə götürsün.

Cek bu dəfə daha sərt tonda soruşdu:

– Hər kəs doyunca yeyə bildimi?

Onun səsində hədə-qorxu və mülk yiyəsinin özünəminliyi var idi; bunu hiss eləyən uşaqlar hələ ki vaxt var ikən tikələrini tez-tələsik çeynəyib uddular. Görəndə ki pauzanın nə qədər uzanacağı bilinmir, Cek onun üçün hökmər taxtı rolunu oynayan tırın üstündən qalxdı və gəzə-gəzə çəmənliyin qırağınanın gəldi. Özünün rəng maskasının daldasından Ralf və Piqqiyə baxdı, onlar isə qumun üstüyle bir az irəli getdilər; Ralf əlində tutduğu əti yeyə-yeyə tonqala baxdı və indi tutqun işığın fonunda alovun göründüyüünə fikir verdi. Axşam düşürdü, amma sakit gözəllik gətirmirdi o, dəhşət və qorxu gətirirdi.

Cek dedi:

– Mənə su verin.

Henri kokos qabığını ona verdi, Cek su içə-içə kokosun tilişkəli qırağından Ralfgilə baxdı. Onun qaramtil, əzələli əlləri güclü idi, ciyinlərində oturmuş hakimiyət meymun kimi qulağına nəsə piçildiyordı.

– Hamınız əyləşin.

Uşaqlar onun qarşısında cərgələrlə oturdular, Ralfla Piqqi isə bir fut aşağıda, yumşaq qumun üstündə ayaq üstə dayandılar. Cek özünü elə göstərdi ki, guya, Ralfgili görmür və öz rəngli maskasını cərgəylə oturmuş uşaqlara çevirdi, nizəsini onlara tuşlayıb dedi:

– Kim mənim qəbiləmə qoşulmaq istəyir?

Ralf yerindən dəbərdi və dərhal da nəyəsə ilişdi. Uşaqların bəziləri çevrilib ona baxdı.

— Mən sizi yedirdirəm, — Cek dedi, — mənim ovçularım sizi vəhşidən qoruyacaq. Kim mənim qəbiləmə qoşulmaq isteyir?

— Mən başçıyam, — Ralf dedi, — siz özünüz məni seçmisiniz, səs vermisiniz. Biz qərara gəlmişik ki, tonqalı sönməyə qoymayaq. Siz isə yemək arxasında qaçırsınız...

— Sən özün də qaçırsan! — Cek qışqırıldı. — Əlindəki sümüyə bir bax!

Ralf qızardı.

— Mən dedim ki, siz ovçusunuz. Bu, sizin işinizdir.

Cek onun dediyini qulaqardına vurdur.

— Kim mənim qəbiləmə qoşulmaq, gününü xoş keçirmək isteyir?

— Mən başçıyam, — Ralf titrək səslə dedi. — Bəs tonqal məsələsi? Buynuz da məndədir.

— Sən onu özünlə götürməmisən, — Cek kinayə ilə güldü. — Orada qoyub gəlmisən. Görürsünüz, nə ağıllıdır? Digər tərəfdən bir məsələni də qeyd eləməliyəm ki, adanın bu tərəfində buynuzun heç bir rolu yoxdur.

Elə bu vaxt göydə ildirim çaxdı. Boğuq gurultu əvəzinə partlayış səsi eşidildi.

— Buynuz burada da qüvvədədir, — Ralf dedi, — adanın hər yerində qüvvədədir.

— Sən indi neyləmək fikrindəsən?

Ralf oturanların cərgəsinə baxdı. Onlardan kömək gözləməyin mənasız olduğunu hiss eləyib tutuldu, tər basdı onu, nəzərlərini çevirib başqa səmtə baxdı. Piqqi piçıldadı:

— Yeganə çıxış yolu tonqaldır.

— Kim mənim qəbiləmə qoşulmaq isteyir?

— Mən isteyirəm.

— Mən.

— Mən isteyirəm.



Inventas vitam
juvat excusisse
per artes

— Mən buynuzu çalıb yiğincaq çağıracağam, — Ralf nəfəsi daralmış halda dedi.

— Biz onun səsini eşitməyəcəyik.

Piqqi Ralfın biləyinə toxundu.

— Gel buradan gedək, yoxsa pis olacaq. Ət payımızı da yemişik.

Meşənin o tərəfində parlaq işıq yanıb-söndü, ildirim elə çaxdı ki, balacalardan biri ağlamağa başladı. İri yağış damcıları uşaqların yan-yörəsində yerə dəyib, hər biri özünəməxsus səslə tappıldı.

— Fırtına olacaq, — Ralf dedi, — biz ilk dəfə buraya endiyimiz gün olduğu kimi yağış yağıacaq. İndi de görünüm kim ağıllıdır? Sənin daxmaların hanı? İndi neyləmək fikrindəsən?

Ovçular yağışdan daldalanmağa çalışaraq narahat halda göyə baxdilar. Onlar neyləməli olduğunu bilmir, gic qoyun kimi vurnuxurdular. Yanıb-sönən işıq daha parlaq olurdu, ildirimin gurultusu yeri-göyü lərzəyə salırdı. Balacalar qışqırıb ora-bura qaçırdılar.

Cek qumluğa sıçradı.

— Rəqs eləyək! Başladıq? Oynayaq, rəqs eləyək!

Dolaşış yixıla-dura qalın qumun üstüyle qaçaraq tonqalın arxasındaki qayaya tərəf getdi. Hər dəfə şimşək çaxandan sonra dəhşət dolu qaranlıq hər tərəfi büriüyirdü. Uşaqlar qışqıraraq Cekin arxasında qaçırlar. Rocer özünü donuz yerinə qoydu və xortuldayıb Cekin üstünə cumdu, o isə kənara sıçrayıb özünü hücumdan qorudu. Ovçular nizələrini götürdülər, kabab bişirənlər şışləri əllərinə aldlar, qalanlar da hərəsi bir kösəv götürdü. Uşaqlar birlikdə dövrə vurur, oynayırdılar. Rocer donuzun dəhşətli hərəkətlərini yamsılayanda isə balacalar dairədən kənara qaçaraq atılıb-düşürdülər. Göylərin dəhşəti qarşısında tək qalmış Piqqiyələ Ralf hiss elədilər ki, bu dəlisov, amma müəyyən dərəcədə daha təhlükəsiz olan topluya qoşulmaq istərdilər; çox istərdilər ki, dəhşət içində zərbələr endirən və bunu

idarəolunan tərzdə eləyib dövrə vuran hasarda kiminsə qəhvəyi kürəyinə toxunsunlar.

– Vəhşini vur! Boğazını üz! Qanını tök!

Dəstənin hərəkəti get-gedə daha müntəzəm xarakter alırdı, çünkü mahnı ilk andakı qeyri-ciddi coşqunluğunu itirib aramsız vuran nəbz kimi sabitləşməkdə idi. Rocer artıq donuz rolunu ifa eləmirdi – ovçulara qoşulmuşdu və o səbəbdən dairənin mərkəzi boş qalmışdı. Balacalardan kimsə öz dəstəsini başına yiğib dövrə vurmağa, rəqs eləməyə başladı; yeni-yeni dəstələr əmələ gəlməkdə idi, onlar dövrə vuraraq rəqs eləyir və sanki, bu yolla özlərini xilas eləmək istəyirdilər. Dövrə vurub rəqs eləyənlər vahid bir orqanizm təsiri bağışlayırdı, tappıldayan ayaqlar da eyni vaxtda enib-qalxırırdı.

Tutqun səma ağımsov-mavi çatlarla parçalandı. Az keçmədi ki, nəhəng qamçının şaqqlıltısına oxşayan gurultu eşidildi. Mahnı da canverən adamin iniltilərinə oxşadı.

– Vəhşini vur! Boğazını üz! Qanını tök!

Dəhşət özü tutqun, kor-koranə və təxirəsalınmaz başqa bir arzunun yaranmasına səbəb olmuşdu.

– Vəhşini vur! Boğazını üz! Qanını tök!

Tutqun səma yenə də aq-mavi çatlarla parçalandı, küükürd rənginə oxşayan nəsə partlayıb guruldu. Balacalar qışqıraraq özlərini hara gəldi təpirdilər; meşənin qıraqından qaçıdlar, onlardan biri hətta elə qorxmuşdu ki, böyükələrin cərgəsini pozaraq mərkəzə soxuldu.

– O idil! O!

Dairə parçalanıb at nali şəklini aldı. Meşədən nəsə tutqun və qara bir şey sürünen çıxdı. Vəhşi peydə olan kimi də qışqırtını inilti əvəz elədi. Səndirləyib ləngər vuran vəhşi parçalanıb at nali forması almış yarımdairənin içində girərək düz ortada yerə sərildi.

– Vəhşini vur! Boğazını üz! Qanını tök!

Payalar toqquşdu, at nalının ağızı şaqqlıdayıb bağlandı. Dairənin ortasında qalmış vəhşi dizi üstə çökmişdü, əllə-



Inventas vitam
juvat excusisse
per artes

riylə üzünü örtmüssü; dözülməz səs-küyün içində qışqırraraq dağdakı ölü barədə nəsə deyirdi. Vəhşi son gücünü toplayıb irəli atıldı, mühasirə halqasını yardı, qayanın qırğından yixilaraq suyun kənarındaki qumun üstünə düşdü. Dəstə də onun arxasında axnaşdı, qayadan aşağı tökülüb vəhşinin üstünə daraşdırılar, qışqırdılar, vurdular, dişlədir, cirdilər, dağıtdılar. Söz yox idi burada, didib-dağıdan diş və dirnəqlardan başqa heç nə hərəkət eləmirdi.

Sonra hava açılan kimi oldu və leysan başladı. Dağdan gələn sel ağacların yarpağını yoldu, budaqları sindirdi, qumun üstündə dartsıb-eşilən, əlləşib-vuruşan toplunun üstünə soyuq şəlalə kimi töküldü. Qumun üstündəki yiğnaq dərhal da dağıldı, qaraltılar uzaqlaşıb getdi. Vəhşi isə dənizdən bir neçə yard aralıda uzanıb qalmışdı. Hətta tutqun yağılı havada da görünürdü ki, sən demə, vəhşi çox balacayırmış; onun qanı qumun üstünə tökülüb ləkələr əmələ gətirmişdi.

Güclü külək yağışı meşəyə yönəldi, ağacları suya qərq elədi. Dağın başındakı paraşüt üfürülüb yerindən dəbərdi, hərəkətə gəldi, paraşütdən asılıb qalan hər nə idisə süründü, ayaq üstə qalxdı, firlandı, geniş və nəm fəzada ləngər vurdu, ayaqlarının köntöy hərəkəti ilə addimlayırmış kimi bir hərəkət eləyərək ağacların başı üstüylə aşağı enməyə başladı; sahil tərəfə endi, uşaqlar isə qaranlıqda qışqırıb dağılışdırılar. Paraşüt bədəni irəli apardı, laqunun sularını şırımlayıb risin üstündən açıq dənizə atdı.

Yağış gecəyarı səngidi, buludlar dağıldı, göy üzü yenə də əsrarəngiz şamlara oxşayan ulduzlarla doldu. Sonra külək də kəsdi, oyuqlardan axan suyun şırıltısı və yarpaqdan yarpağa, oradan da adanın qəhvəyi torpağına tökülen damlaların səsindən başqa heç nə eşidilmədi. Hava soyuq idi, təmiz və nəm idi; tezliklə suyun səsi də kəsildi. Vəhşi solğun qumluqda büzüşüb uzanmışdı, qan ləkələri düymdüym yayılırdı.

Laqunun qırığında işıqlanan fosforessensiya zolağı göründü, qabarmanın büyük dalğası onu sahilə tərəf sıxışdırdı. Təmiz sular ulduzlarla dolu aydın səmanı güzgü kimi əks elətdirirdi. İşıqlı zolağın sərhədləri böyüdü, qumların və daşların üstünə yeridi, onların hər birini gərilmədən yaranmış çuxura saldı, sonra da səssizcə udqunaraq uddu və yoluna davam elədi.

Suyun dayaz yerinə doğru irəliləyən işıqlı zolaq çox qəribə işıldayan bədəni və parıldayan gözləri olan kiçik canlılarla doluydu. Orada-burada iri daşın mirvari kimi nazik təbəqəylə örtüldüyü görünürdü. Su qabarır, yağış sularının qazıldığı qumu hamarlayıb sığallayır və hər şeyi gümüş təbəqəylə örtürdü. Qumluqda ilişib qalmış bədəndən axan qan ləkələrinə çatdı su, işıldayan qəribə canlılar da kənar xətt boyunca toplaşaraq işıqlı zolaq əmələ getirdilər. Su bir az da qalxdı və Simonun saçlarını parıldayan gümüşü təbəqəylə örtdü. Onun yanaqları da gümüşü rənglə örtüldü, çıynləri mərmər heykəllərdə olduğu kimi parıldadı. Gözləri od tutub yanan həmin o balaca canlılar buglanan cığırlarla irəliləyərək Simonun başının ətrafında qaynaşdırılar. Simonun bədəni qumun üstündə bir az qalxdı, onun ağızından çıxan havanın nəm poqqultusu eşidildi. Sonra da bədən suda ehmalca çevrildi.

Haradasa dünyanın uzaq qaranlığında Ayla Günəş bir-birini cəzb eləyirdi və o qüvvənin təsiriylə də Yer kürəsini örtən su təbəqəsi bir tərəfdə qalxırıcı, çünki planetin bərk hissəsi dövr eləyirdi. Qabarmanın dalğaları adaya tərəf irəliləməkdə idi. Üzərinə yanargözlü, balaca, yetik canlıların daraşlığı Simonun ölü bədəni yavaş-yavaş açıq dənizə tərəf irəliləyirdi, bədən özü də əbədi ulduz karvanının altında gümüş bir forma idi.



Inventas vitam
juvat excusisse
per artes

X fəsil

BALIQQULAGI VƏ EYNƏK

Yaxınlaşmaqda olan qaraltıya Piqqi diqqətlə baxdı. Son vaxtlar hərdən ona elə gəlirdi ki, eynəyinin yerini dəyişəndə, ya da tək qalmış şüşəni o biri gözünə tərəf yaxınlaşdıranda daha yaxşı görür, amma bununla belə, baş verən hadisələrdən sonra Ralf onun üçün Ralf olaraq qalırdı və onu heç kimlə səhv salmazdı. Ralf kokos ağaclarının arasından çıxıb gəlirdi; yaralanana oxşayırırdı, hisin-pasın içindəydi, onun dolaşışq, sarı saçlarının arasında quru yarpaqlar ilışib qalmışdı. Gözünün biri şişkin yanağının üstündəki ensiz, balaca çapığa oxşayırırdı, qasınan sağ dizi işiib üfürülmüşdü. Ralf bir anlığa ayaq saxlayıb meydançadakı qaraltıya baxdı.

- Piqqi, sən orada təksən?
- Balacalardan bir neçəsi buradadır.
- Onlar heç. Büyüklərdən kim var?
- Samnerikgil buradadır, odun yiğirlər.
- Başqa heç kim yoxdur?
- Deyəsən, yoxdur.

Ralf ehtiyatla dırmaşıb meydançaya qalxdı. Əvvəllər yığıncaq vaxtı üstündə uşaqların oturduğu ot hələ də yaprıxmışdı, zərif, ağ buynuz hələ də hamar oturacağıın böyründə idi. Ralf otun üstündə oturub üzünü başçının oturduğu yer və buynuza tərəf çevirdi. Piqqi onun sol tərəfində dizi üstə oturdu, haradasa, bir dəqiqə heç biri dinmədi.

Nəhayət, Ralf öskürüb boğazını arıtladı və nəsə piçıldı. Piqqi də, öz növbəsində, piçildədi.

- Nə dedin?
- Ralf bərkədən dedi:
- Simon.

Piqqi heç nə demədi, amma ciddi görkəm alıb başını tərpətdi. Suları parıldasən laquna və başçının yerinə baxa-baxa

oturmuşdular və gördükləri mənzərə tutqunlaşırıldı. Onların çirkli bədənində günəş şüalarının yaşıl işığı və parlaq kölgələri oynasırdı.

Ralf ayağa durub buynuza tərəf getdi. Hər iki əli ilə buynuzu çox ehtiyatla götürüb diz çökdü, budağa söykəndi.

– Piqqi.

– Nədir?

– Biz indi neyləyək?

Piqqi başının işarəsi ilə buynuzu göstərdi.

– İstəyirsənsə.

– Deyirsən, yiğincaq çağırım?

Ralf belə deyib bərkdən güldü, Piqqi tutuldu.

– Sən hələ ki başçisan.

Ralf yenə güldü.

– Hə də, sən bizim başçımızsan.

– Buynuz məndədir.

– Ralf! Sən bu cür gülmə. Lazım deyil, Ralf! Başqları nə fikirləşər?

Nəhayət, Ralf gülməyini kəsdi. O titrəyirdi.

– Piqqi.

– Nədir?

– Simon idi o.

– Bayaq da dedin.

– Piqqi. Bu, qətl hadisəsi idi.

– Bəsdir! – Piqqi qışkırdı. – Sənin belə danışmağının nə mənası var?

Piqqi sıçrayıb ayağa qalxdı və Ralfın başının üstündə dayandı.

– Qaranlıq idi. Zəhrimara qalmış o rəqsin qızığın vaxtıydı. Şimşek çaxırdı, göy guruldayırdı, yağış yağırdı. Biz qorxurduq!

– Mən qorxmurdum, – Ralf yavaşça dedi. – Mən... mən heç bilmirəm mənə nə olmuşdu.



Inventas vitam
juvat excusisse
per artes

– Biz qorxmuşduq! – Piqqi həyəcanla dedi. – Hər şey ola bilərdi. Yox, sən deyən deyil.

Piqqi əl-qolunu ölçüdü, fikrini ifadə eləmək üçün söz axtardı.

– Eh, Piqqi!

Ralfın səsi elə zəif, elə kədərli idi ki, Piqqi daha əl-qolunu ölçmədi, aşağı əyilib gözlədi. Ralf isə buynuzu əlində yel-ləyirdi, öz bədəni də irəli-geri gedirdi.

– Sən başa düşmürsən, Piqqi? O iş ki biz...

– Bəlkə, birdən elə...

– Yox.

– Olsun ki,ancaq özünü elə göstərmiş.

Ralfın sifətini görəndə Piqqinin səsi ölüziyib söndü.

– Sən aralıdaydın. Sən dairənin çöllündəydin. Dairənin içiñə daxil olmadın. Bəs sən görmədin biz... Yox, biz yox, onlar neyləyirdi?

Onun səsində nifrət var idi, eyni zamanda xəstəhal coş-qunluq da hiss olunurdu.

– Sən görmədin, Piqqi?

– Elə də yaxşı görmədim. İndi mənim bir gözüm gör-mür, sən bunu bilmirsən, Ralf?

Ralfın bədəni otərəfə-butərəfə yellənməkdə idi.

– Bu, bədbəxt hadisədir, – Piqqi qəflətən dedi, – vəssalam. Bədbəxt hadisə. – Onun səsi yenə yüksəyə qalxıb qış-qırıya çevrildi. – Qaranlıqda gəlib. O cür qaranlıqda meşə-dən çıxıb gəlməməliydi. Başdanxarab idi. Özü günahkardır.

– Piqqi yenə əl-qolunu ölçüdü. – Bədbəxt hadisədir.

– Onların neylədiyini sən görmədin.

– Eşidirsən, Ralf, biz o məsələni unutmalyıq. O barədə fikirləşməklə yaxşı heç nəyə nail olmayıcağıq, bildin?

– Mən qorxuram. Özümüzə görə qorxuram. Evimizə getmək istəyirəm. Aman Allah, mən evimizə getmək istə-yirəm.

– Bədbəxt hadisədir, – Piqqi inadla dedi, – vəssalam.

Piqqi Ralfin çilpaq çıynınə toxunuşunu hiss eləyib diksindi.

— Bəri bax, Ralf, — Piqqi boylanıb ətrafa baxdı, Ralfa tərəf əyildi, — bizim o rəqsdə olduğumuzu heç kimə demə.

— Amma biz orada olmuşuq! Hamı orada idi!

Piqqi başını silkələdi.

— Biz axıracan orada olmamışıq. Qaranlıqda onlar bizi görə bilməzdilər. Hər halda, sən özün dedin ki, mən dairənin çölündəydim.

— Mən də, — Ralf mızıldandı, — mən də dairənin çölündəydim.

Piqqi həvəslə başını tərpətdi.

— Düzdür. Biz kənardaydıq. Biz heç nə eləməmişik, heç nə görməmişik.

Piqqi susdu, sonra yenə dilləndi:

— Biz indi dörd nəfərik, eybi yoxdur, onlarsız da keçinərik.

— Dörd nəfər. Tonqalı daim yanılı vəziyyətdə saxlamağa gücümüz çatmayacaq.

— Çalışarıq. Eşidirsən? Onu mən yandırıdım.

Samnerikgil iri bir pərdini sürüyə-sürüyə meşədən çıxıdilar. Onlar odunu ocağın qıraqına atıb gölə tərəf çevrildilər. Ralf sıçrayıb ayağa qalxdı.

— Ey, sizinləyəm!

Əkizlər bir anlığa ayaq saxladılar, sonra yenə getdilər.

— Onlar çimməyə gedirlər, Ralf.

— Bu məsələyə son qoymaq lazımdır.

Əkizlər Ralfi götürüb bərk təəccübləndilər. Onlar qızardılar və başqa səmtə baxdılar.

— Salam, Ralf. Sən də buradasan?

— Biz meşəyə getmişdik...

— ...tonqal üçün odun yiğirdiğ...

— ...dünən axşam azmışdıq.

Ralf diqqətlə əlinin dirnaqlarına baxdı.



Inventas vitam
juvat excusisse
per artes

– Biz dünənki hadisədən sonra...
Piqqi eynəyini təmizlədi.
– Mərasimdən sonra azmişdiq, – Sem boğuq səslə dedi.
Erik başını tərpədib təsdiq elədi. – Düz deyir, şənlik mərasimindən sonra.

– Biz tez getdik, – Piqqi tələsik dedi, – çünkü yorğun idik.

- Biz də...
- ...lap tez getdik...
- ...bərk yorulmuşduq.

Sem alnındakı cızılmış yerə toxundu və tez də əlini çəkdi. Erik əzilmiş dodağına toxundu.

– Düzdür, biz çox yorğun idik, – Sem təkrar elədi, – ona görə tez getdik. Yaxşımı keçdi?

Deyilməmiş sözlər havanı ağırlaşdırırırdı. Semin bədəni yüksilib-açıldı və necə oldusa, ağızından yersiz söz çıxdı: “Rəqs?”

Onların heç birinin iştirak eləmədiyi rəqsin yada salınması dördünü də titrətdi.

- Biz tez getdik.

Rocer adanın əsas ərazisini Qalayla birləşdirən dar keçidə çatanda kiminsə onu çağırğıını eşidib təəccübənmədi. Həmin o dəhşətli gecə vaxtı, onsuz da, fikirləşirdi ki, qəbilə üzvlərinin çoxusu adada baş verən dəhşətli hadisələrlə əla-qədar olaraq daha təhlükəsiz yer kimi məhz orada özlərinə sığınacaq tapacaq.

Qayaların böyükdən balacaya doğru tədricən azaldığı daş tığlarının səpələndiyi yüksəklilikdən gəlirdi səs.

- Dayan! Kimdir gələn?
- Mənəm, Rocerdir.
- Gəl, dost.

Rocer yaxınlaşdı.

- Sən özün görürdün ki, gələn kimdir.
- Başımız göstəriş verib ki, kim gəlsə, adını soruşaq.

Rocer yuxarı baxdı.

– İstəsəydim, onsuz da, siz məni dayandırı bilməyəcək-diniz.

– Kim, mən bacarmazdım? Yuxarı qalx, gəl özün bax.

Rocer pilləkənə oxşayan qaya ilə yuxarı dırmaşdı.

– Sən bir bura bax.

Lap yuxarıdakı daşın altına pərdi soxmuşdular, onun altına isə dəstək rolunu oynayan başqa bir pərdi soxulmuşdu. Robert dəstəyi əli ilə yavaşça basdı, qaya xırçıldı. Bərk güc versəydi, qaya dəbərib gurultuya dar keçidin üstünə düşəcəkdi. Rocer çox məmənun oldu.

– Əsl başçı belə olar, elədir?

Robert başını tərpətdi.

– Bizi də ova aparacaq.

Başıyla uzaqdakı daxmalar tərəfdən göyə qalxan nazik ağ tüstüyə işarə elədi. Rocer laxlayan dişini barmağıyla qurdalayaraq qaşqabağını töküb adanın arxa tərəfdəki hissəsinə baxırdı, onun nəzərləri uzaqda görünən dağın zirvəsində ilişib qaldı. Robert mövzunu dəyişdi.

– Vilfridi döyəcək.

– Niyə?

Robert çıynını çəkdi:

– Bilmirəm. Səbəbini demədi. Açığı tutub, əmr elədi ki, Vilfridin əl-qolunu bağlayaq. O da neçə saatdır, – Robert həyəcanlanıb güldü, – o da neçə saatdır əli-qolu bağlı gözləyir.

– Bəs başçı demədi, niyə döyəcək?

– Mən o barədə heç nə eşitməmişəm.

Od kimi isti havada, qorxunc qayaların üstündə oturmuşdu Rocer, eşitdiyi xəbəri də yenilik kimi qəbul elədi. Laxlayan dişini barmağıyla qurdalamırdı artıq, sakitcə oturmuşdu və öz aləmində qeyri-məhdud hakimiyətin nələrə qadir olduğunu götür-qoy eləyirdi. Sonra da bir kəlmə dinib-danışmadan qayaların arxasından aşağı enib mağara ya tərəf – qəbilənin toplaşlığı yerə getdi.



Inventas vitam
juvat excusisse
per artes

Qurşağıcan çilpaq olan qəbilə başçısı üzünü ağı və qırımızı zolaqlarla rəngləyib oturmuşdu. Qəbilə üzvləri də yarımdairə boyunca onun qarşısında yerə uzanmışdı. Döyünləndən sonra əl-qolu təzəcə açılmış Vilfrid arxa tərəfdə burnunu çəkə-çəkə bərk səs salırdı. Rocer o biri uşaqların yanında çömbəltmə oturmuşdu.

– Sabah, – qəbilə başçısı sözünə davam elədi, – sabah biz yenə ova gedəcəyik.

Nizəsini vəhşilərdən kimlərəsə toxundurdu.

– Bir neçə adam burada qalib mağaranı qaydaya salmalı, həm də giriş qapısını qorumamalıdır. Mən özümlə bir neçə ovçu götürəcəyəm və qayıdanda ət gətirəcəyəm. Girişin gözətçiləri diqqətli olmalıdır ki, kənar adamlar gizlicə bura daxil ola bilməsinlər.

Vəhşilərdən biri əlini qaldırdı, qəbilə başçısı özünün rəngli və dəhşətli dərəcədə ciddi görünən sıfətini ona tərəf çevirdi.

– Möhtərəm başçı, onlar niyə bura gizlicə gəlməlidirlər?

Qəbilə başçısının cavabı ciddi olsa da, aydın deyildi.

– Onlar gələcəklər. Bizim işlərimizə əngəl törətməyə çalışacaqlar. Ona görə də gözətçilər çox ehtiyatlı olmalıdır. Sonra da...

Qəbilə başçısı pauza elədi. Qəbilə üzvləri gördülər ki, başçının dodaqlarında narıncı rəngli qeyri-adi üçbucaq görünüb yox oldu.

– ...sonra da elə vəhşinin özü gələ bilər. Yadınızda deyil, gizlicə nə təhər gəldi?

Yarimdairə diksinib razılıq əlaməti olaraq uğuldadı.

– Maskalanıb gəlmişdi. Düzdür, biz ovladığımızın başını ona saxlamışiq ki, yesin, amma hər halda, yenə gələ bilər. Ona görə də gözünüz açıq olsun, ehtiyati əldən verməyin.

Stenli əlini qayadan çəkib barmağını qaldırdı.

– Sualın var?

– Bəs axı biz... bəs axı?..

Stenli büzüşdü, başını aşağı saldı.

– Yox!

Yaranmış sükutda hər bir vəhşi qəbilə üzvü öz individual yaddaşıyla mübarizə aparırdı.

– Yox! Biz onu necə öldürə bilərdik?

Bir qədər sakitləşmiş, bir qədər də hələ gözlənilməkdə olan dəhşətin qorxusunu hiss eləyən vəhşilər yenə mızıldışdır.

– Deməli, dağdan uzaqlaşırıq, – qəbilə başçısı ciddi danışdı, – hər nə ovlaşaq da, başını ona verəcəyik, yesin.

Stenli yenə barmağını qaldırdı.

– Mənə elə gəlir ki, vəhşi heyvan öz cildini dəyişir.

– Ola da bilər, – qəbilə başçısı dedi. Geoloji diskussiya başlamışdı artıq. – Biz ondan sağ tərəfdə məskən salacağıq. Onun nə edə biləcəyini demək çətindir.

Qəbilə fikrə getdi, sonra da, sanki, küləkdən yellənən ağac kimi titrədi. Sözünün necə təsir elədiyinə göz qoyan qəbilə başçısı qəflətən ayağa qalxdı.

– Sabah biz ova gedəcəyik, ət əldə eləyəndən sonra da yeyib-içib şənlənəcəyik.

Bill əlini qaldırdı.

– Möhtərəm başçı!

– Buyur.

– Bəs tonqalı necə yandıracağıq?

Qəbilə başçısının necə qızardığı görünmədi, çünkü sıfəti qırmızı və ağ zolaqlarla rənglənmişdi və onun qeyri-müəyyən susqunluğu qəbilə üzvlərinin səs-küyünə səbəb oldu. Sonra qəbilə başçısı əlini qaldırdı.

– Biz odu onlardan alacağıq. Qulaq asın. Sabah biz ova gedəcəyik, ətimiz olacaq. Bu gecə mən iki ovçuya o tərəfə gedəcəyəm. Mənimlə kim gedəcək?

Moris, bir də Rocer əlini qaldırdı.

– Moris.

– Bəli, möhtərəm başçı.



Inventas vitam
juvat excusisse
per artes

- Onların tonqalı haradadır?
- O tərəfdəki köhnə yerdə, qayanın böyründədir.

Qəbilə başçısı başını tərpətdi.

- Gün batan kimi qalanlar hamınız gedib yata bilərsiniz.

Moris, Rocer və bir də mən isə iş görməliyik. Günün batan çağrı buradan çıxacağıq.

Moris əlini qaldırdı.

- Birdən qarşımıza çıxsa, neyləyəcəyik?

Qəbilə başçısı əlini yelləyib onun etirazını qəbul eləmədi.

- Biz sahilboyu qumun üstüylə gedəcəyik. İşdir, birdən gəlsə, biz yenə də rəqs eləyəcəyik. Öz rəqsimizi.

- Bəs axı biz cəmi üç nəfərik?

Yenə uğultu qopdu, sonra sükut çökdü.

Piqqi öz eynəyini Ralfa vermişdi və gözləyirdi ki, “gözü”-nü nə vaxt ona qaytaracaqlar. Odun nəm idi və artıq üçüncü dəfəydi ki, onu yandırmağa cəhd eləyirdilər. Ralf ayaq üstə dayanıb öz-özünə dedi:

- Bizim tonqalımız hər gecə yanmalıdır.

Yanında dayanmış üç oğlana suçlu adamlar kimi baxdı Ralf. İlk dəfə idi ki, tonqalın ikinci əhəmiyyətli cəhətini etiraf eləyirdi. Onun əsas funksiyası ətrafa xəbərdaredici tüstü yaymaqdır, ikinci funksiyası isə ondan ibarətdir ki, tonqal ocaqdır, gecə vaxtı yatanda onlara istilik verir, bədənlərini qızdırır. Erik ağzını oduna dirəyib o qədər üfürdü ki, nəhayət, od alıb alovlandı. Ağımızlı-sarı tüstü yuxarı qalxdı. Piqqi eynəyini alıb məmənnuniyyətlə tüstiyə baxdı.

- Bir radio da düzəldə bilsəydik!

- Ya da təyyarə...

- ...yaxud gəmi.

Ralf dünya haqqında getdikcə solğunlaşmaqda olan biliklərini öz aləmində axtarıb-araşdırıldı.

- Biz qırmızılara əsir də düşə bilərdik.

Erik saçlarını geri elədi.

– Yaxşı olardı ki, onlar düşəydilər.

Heç kəsin adını çəkmədi o, Sem isə başıyla sahilin o tərəfinə işarə eləməklə onun cümləsini tamamladı.

Ralfın yadına paraşütən sallanan figurun köntöy hərəkətləri düşdü.

– Ölü adam barədə nəsə deyirdi o, – Ralf bu sözü deyən kimi də qızdırmalı adamlar kimi yanaqları qızardı, eyni zamanda həm də rəqsədə iştirak elədiyini etiraf eləmiş oldu. Bədəniylə irəli əyilərək, sanki, tüstünü məcbur eləyirmiş kimi hərəket elədi. – Dayanma, qalx, göylərə yüksəl!

– Tüstü azalır.

– Yaş da olsa, odun gətirmək lazımdır.

– Mənim astmam var.

Cavab mexaniki olaraq təkrar olundu.

– Sənin astman başına dəysin.

– Mən odun daşısam, astmam tutacaq. Elə bilirsən mənim xoşuma gəlir, Ralf? Başqa cür mümkün deyil.

Üç oğlan meşəyə gedib xeyli çürük odun gətirdi. Yenə tüstü qalxdı; sarı, nazik tüstü.

– Gəlin gedək, bir şey yeyək.

Nizələrini də götürüb hamısı birlikdə meyvə ağacları tərəfə getdi; az danışır, tələsik qarınlarını doldururdular. Onlar meşədən qayndanda günəş batmışdı, ocaq yerində köz qalmışdı, tüstü çıxmırıldı.

– Mən odun daşıya bilmərəm, – Erik dedi. – Yorulmuşam.

Ralf öskürüb boğazını arıtladı.

– Yuxarıdakı tonqal həmişə yanındı.

– Yuxarıdakı tonqal balaca idi. Burada isə böyük tonqal lazımdır.

Ralf ocağa odun atdı və ala-toranda yuxarı qalxan tüsüyə baxdı.

– Tonqal yanmalıdır.

Erik yerə sərildi.



Inventas vitam
juvat excusisse
per artes

- Elə yorulmuşam. Bunun yanmağının nə xeyri var?
- Erik! – Ralf titrək səslə qışqırdı. – Elə danışma!
- Sem Erikin yanında dizi üstə oturdu.
- Düz deyir də, nə mənəsi var?
- Ralf əsəbi halda xatırlamağa çalışdı. Tonqalla bağlı çox yaxşı şəylər olmalı idi. Nəsə, son dərəcə vacib şəylər.
- Ralf sizə neçə dəfə deyibdir, – Piqqi fikirli halda dedi.
- Bəs onda biz necə xilas olmaq istəyirik?
- Əlbəttə! Əgər biz tonqal qalayıb tüstü çıxartmasaq...
- Get-gedə dərinləşməkdə olan ala-toranda Ralf gəlib əkizlərin qarşısında çömbəltmə oturdu.
- Başa düşmürsünüz? Qayıq və radio barədə xəyallara dalmağın nə mənəsi var?
- Ralf qolunu qabağa uzadıb yumruğunu düyünlədi.
- Buradan xilas olmağın ancaq bir yolu var. Kimsə ovçu oyunu oynaya bilər, kimsə bizə ət gətirə bilər...
- Əkizlərdən birinin, sonra da o birinin üzünə baxdı. Həyəcan və inamin ən yüksək mərhələsinə çatanda isə beyni dumanlandı və çəşib qaldı. Dizi üstə çöküb yumruğunu düyünlədi, əkizlərin üzünə baxdı. Axır ki, beynindəki duman çekildi.
- Hə də, onu deyirdim: biz elə eləməliyik ki, tüstü çıxsın, özü də çox çıxsın.
- Bacarmırıq, çatdırı bilmirik! Ora bax!
- Ocaq sönməkdə idi.
- İki nəfər ocağa baxır, – Ralf öz-özünə danışmış kimi dedi, – bu da sutkada on iki saat eləyir.
- Ralf, biz odun daşımadaqdan bezmişik...
- ...qaranlıqda.
- ...gecə vaxtı mümkün deyil bu.
- Gəlin biz belə eləyək: ocağı səhər tezdən qalayaq,
- Piqqi dedi. – Gecə vaxtı, onsuz da, tüstü görünmür.
- Sem razılıq əlaməti olaraq başını tərpətdi.
- Tonqal yuxarıda olanda...

— ... vəziyyət başqa cür idi.

Qaranlığın təsiriyə özünü dəhşətli dərəcədə köməksiz hiss eləyən Ralf ayağa durdu.

— Yaxşı, gecələr tonqal yandırmayaq.

Silkələnsə də, hələ ki uşub-dağılmayan birinci daxmaya tərəf getdi Ralf. Əl vuranda xişildayıb səs salan quru yarpaqlar yataq rolunu oynayırırdı. O biri daxmada yatan balacalardan kimsə yuxuda sayıqlayırırdı. Uşaqların dördü də daxmaya girdi; quru yarpaqların üstünə uzandılar. Əkizlər yanaşı, Ralfla Piqqi də o biri tərəfdə uzandılar. Uşaqlar yerlərini rahatlayanacaq yarpaq xişiltisi uzun müddət kəsilmədi.

— Piqqi.

— Nədir?

— Necəsən?

— Belə də.

Nəhayət, daxmaya sükut çökdü, təsadüfi yarpaq xişiltisi eşidilirdi. Daxmanın girişi tərəfdən ulduzlarla bəzənmiş uzunsov qaranlıq səma parçası görünürdü, dalğalar rifə dəyib içibos ugultu yaradırdı. Ralf yenə də gecə xəyalları oyununa başladı.

Əgər onları reaktiv təyyarəylə evə aparsaydilar, böyük Uiltşir aeroportuna səhər tezdən enərdilər. Sonra da maşında gedərdilər. Yox, yaxşısı budur, qoy qatarla getsinlər. Deməli, qatarla Devona gedirlər və həmişəki kottecdə qalırlar. Vəhşi ponilər gəlib yenə də bağın aşağı tərəfindəki divarın üstündən baxacaqlar.

Ralf narahat halda yarpaqların arasında o üz-bu üzə çevrildi. Dortmund əyalətdir, oradakı ponilər də vəhşidirlər. Vəhşilər aləmi onu cəlb eləmirdi artıq.

Ralf öz xəyallarında böyük şəhərə can atır, orada vəhşilikdən əsər-əlamət olmamalıdır. Avtobus dayanacağından təhlükəsiz yer təsəvvür eləmək mümkündürmü? Orada təkərlər və lampalar da var.



Ralf dərhal da lampanın dövrəsində rəqs eləməyə başladı. Avtobus sürüniüb dayanacaqdan çıxdı, qəribə avtobus idi...

- Ralf! Ralf!
- Nədir, nə olub?
- O cür səs eləmə də.
- Bağışla.

Daxmanın uzaq küncü tərəfdə zülmət qaranlığın içindən gələn dəhşətli ulartı səsi eşidilirdi. Uşaqlar yarpağın arasında qorxudan titrəyib dik atıldılar. Semlə Erik bir-birini qucaqlayıb didişirdilər.

- Sem! Sem!
- Ey, Erik!
- Dərhal da sükut çökdü.
- Piqqi yavaşça Ralfa dedi:
- Biz buradan rədd olub getməliyik.
- Nə demək isteyirsən?
- Xilas olmağı deyirəm.

Zülmət gecə olmasına baxmayaraq, gün ərzində ilk dəfə Ralfı gülmək tutdu.

- Hə, xilas olmağı deyirəm, – Piqqi piçildədi. – Tez bir zamanda bizi xilas eləməsələr, hamımız dəli olacaqıq.
- O məsələ də...
- Xoşbəxt dəlilər.
- Başdanxarablar.

Ralf nəm saçlarını gözünüün üstündən geri elədi.

- Sən xalana bir məktub yazardin.
- Piqqi fikrə getdi.
- Heç bilmirəm xalam indi haradadır. Mənim nə konvertim var, nə də markam. Burada poçt qutusu da yoxdur, poçtalyon da.

Kiçik bir zarafatın belə nəticə verə biləcəyini Ralf gözləməzdi və gülməyini saxlaya bilmədi; onun bədəni atılıb-düşür, qırılıb-açılırdı.

- Piqqi əsəbiləşib Ralfa irad tutdu.

– Mən elə də gülməli bir söz demədim.

Ralf isə hələ də gülürdü və gülməkdən sinəsi ağrıyır-
dı. Əldən düşmüş halda növbəti gülüş dalğasını gözləyirdi.
Növbəti fasılə vaxtı yuxuya getdi.

– Ralf, sən yenə səs salırsan. Sakit ol! Sakit, Ralf, ona
görə ki...

Ralf yarpaqların arasından qalxdı.

Yuxusunu yarımcıq qoyub onu oyatlığına görə Piqqiyə
minnətdar idi, çünkü avtobus artıq yaxınlaşmışdı və aydın
görünürdü.

– Ona görə ki, nə?

– Sakit ol, qulaq as.

Ralf yavaşça uzandı, yarpaqların xışlıtısı isə uzun müd-
dət kəsmədi. Erik yuxuda ufuldayıb səsini kəmdi. Daxma-
nın girişi tərəfdən görünən ulduzlardan başqa hər yan qatı
qaranlığa qərq olmuşdu.

– Mən heç nə eşitmirəm.

– Cöl tərəfdə nəsə hərəkət eləyir.

Ralfın gicgahlarında qan sürətlə vurdu. Qanın səsi əvvəl-
cə bütün digər səsləri eşidilməz elədi, sonra azaldı.

– Mən hələ də bir şey eşidə bilmirəm.

– Qulaq as. Bir az çox dinşəsən, eşidəcəksən.

Sinmiş budağın şaqqılıtısı daxmanın bir-iki addımlığın-
dan gəlirdi. Ralfın gicgahlarında guppuldayan qanın səsi
yenidən qulağında əks-səda verdi, tutqun obrazlar beynində
bir-birinə qarışdı. Daxmanın ətrafında dolaşan da o obrazla-
rin toplusu idi. Piqqinin başı onun çiyinlərinə toxundu, əlini
uzadıb onun əlindən yapışdı.

– Ralf! Ralf!

– Kəs səsini, qulaq as.

Bu çətin məqamda Ralfın beynindən bir fikir keçdi: kaş
ki balaca uşaqların üstünə gedəydi vəhşi.

Bayırdan dəhşətli piçilti eşidildi:

– Piqqi, Piqqi...



Inventas vitam
juvat excusisse
per artes

– Gəlibdir, – Piqqi güclə nəfəs alaraq dedi. – Həqiqətən, odur!

Piqqi nəfəsini çəkib Ralfa qısıldı.

– Piqqi, bayırə çıx. Sən mənə lazımsan.

Piqqinin ağızı Ralfın qulağına dirəndi.

– Dinmə.

– Piqqi, sən haradasan, Piqqi?

Daxmanın arxasına, elə bil, daraq çəkdilər. Piqqi bir anlığa yerində donub-qaldı, sonra onun astması başladı. Beli ikiqat oldu, ayaqlarıyla yarpaqları döyəclədi. Ralf ondan aralındı.

Sonra daxmanın ağızında iyrənc bir qarışqlıq oldu, canlı məxlüqlər toqquşdu, harasa baş vurdu. Kimsə Ralfla Piqqinin üstünə yeridi, gurultu qopdu, əl-qol atıldılar, aləm qarışdı. Ralf hara gəldi zərbələr endirirdi, sonra o özü və on nəfərə yaxın kənar adam yerdə qırılır, düşürlər, vurur, yixır, didir, didişdirirdi. Onu silkələdilər, palтарını cirdilər, kiminsə barmaqları girdi ağızına, o da dişlədi. Yumruq geri çəkilib porşen kimi zərbə endirdi, dərhal da qığılçılardan işıqlandırıldı. Ralf yana əyildi və qırılan bədənin başına tuş gəldi, kiminsə isti nəfəsini öz yanağında hiss elədi. Altındaki bədənin ağızına zərbələr endirməyə başladı, elə bil, çəkicə işləyirdi, o qədər vurdu ki, döydüyü adamın sıfəti yaş oldu. Sonra kiminsə dizi onun qlçalarının arasına soxularaq zərbə endirdi, bərk ağrı hiss eləyi yixildi; vuruşanlar onun üstündən keçdi və birdən daxma çöküb dava-qırğını tamamladı, naməlum fiqurlar dağıntılar altından çıxaraq əkilib aradan çıxdılar. Balacalar ağız-ağıza verib qışqırışdılar. Piqqinin necə çətinliklə nəfəs aldığı eşidildi.

Ralf titrək səslə qışqırdı:

– Ey, balacalar, gedin yatın. Biz o biri uşaqlarla dalaşırıq. İndi gedin yatın.

Samnerikgil yaxınlaşıb Ralfa baxdılar və dedilər:

– Siz ikiniz də yaxsısanızmı?

– Məni çirpdilar.

– Məni də. Piqqinin hali necədir?

Piqqini sürüyüb dağıntılar altından açıq havaya çıxartdilar və ağaca söykədilər. Soyuq gecə baş vermiş terrordan sonra təmizlənirdi. Piqqinin nəfəsi də qaydaya düşürdü.

– Yaralanmışan, Piqqi?

– Bir balaca.

– Cek idi, bir də ovçular, – Ralf təəssüflə dedi. – Bizdən niyə əl çəkmir onlar?

– Hər halda, biz onların dərsini verdik, – Sem dedi. Həqiqəti demək məcburiyyətində qalib davam elədi: – Ən aži, sən bunu eləmisən. Mən künçdə ilişib qalmışdım.

– Mən onlardan birini yaxşıca çirpdım, – Ralf dedi, – üzgözü aburdan çıxdı. Hər halda, tezliklə bir də gəlib dava eləmək fikrinə düşməz.

– Mən də birini döydüm, – Erik dedi. – Oyanıb gördüm kimsə sıfətimə vurdu. Ralf, deyəsən, mənim sıfətim qanın içindədir. Sonra mən onun dərsini verdim.

– Neylədin?

– Dizimi qaldırdım, – Erik öyündü, – qılçalarının arasından elə vurdum, eşşək kimi anqırıldı. Bir də bu tərəflərə gəlməz. Yox, biz də onların cavabını pis vermədik.

Ralf qaranlıqda tərpəndi və eşitdi ki, Erik öz ağızını əlləşdirir.

– Nə olub?

– Dişim laxlayır.

Piqqi ayaqlarını yiğdi.

– Sən necəsən, Piqqi?

– Mən elə bildim ki, buynuzu aparmaq istəyirlər.

Ralf solğun sahilboyu qaçaraq meydançaya tullandı. Başçının oturacağıyla yanaşı qoyulmuş buynuzun parıldığını gördü. Ralf bir qədər ləngiyib baxdı, sonra Piqqinin yanına qayıtdı.

– Buynuza əl vurmayıblar.



– Bilirəm. Onlar buynuza görə gəlməmişdilər. Onlar başqa işə görə gəlmışdilər. Ralf, sənəcə, mən neyləməliyəm?

Lap uzaqda, sahilin döngəsi tərəfdə üç nəfər sürətlə Qalaya tərəf gedirdi. Onlar yollarını meşədən aralı salıb, sahilboyu düz suyun qırğıyla uzaqlaşmaqdə idilər. Qəflətən yavaş səslə oxumağa başlayırdılar və bir də görürdü, işıqlı zolaq boyu mayallaq aşdılar. Qəbilə başçısı daim qabaqda qaçırdı, əldə elədiyi qələbədən sevinir, az qalırdı qanad açıb uçsun. İndi əsl qəbile başçısı idi o, qarşısındaki xeyali hədəfə zərbələr endirilmiş kimi hərəkətlər eləyirdi. Sol əlində isə Piqqinin sıniq eynəyini tutmuşdu.

XI fəsil

QALA

Erkən səhərin soyuğunda qaralan ocaq yerinin ətrafinnda dörd oğlan toplaşmışdı, Ralf dizi üstə çöküb külü üfürdü. Qov kimi yüngül, boz külə nəfəs dəydikcə ora-bura sovrulurdu, amma qığılçım görünmürdü. Əkizlər həyəcan içində dayanıb baxırdılar, Piqqi tor görən gözlərinin parlaq divarı arxasında hissiz, həyəcansız oturmuşdu. Ralf güc verib o qədər üfürdü ki, qulaqları cingildədi, nəhayət, səhər mehi vurub külü onun gözünə üfürdü, gözləri heç nə görmədi və işdən əli üzüldü. Çömbəltmə oturdu, sulanmış gözlərini ova-ova söyüş söydü.

– Xeyri yoxdur.

Erik sıfətində quruyub qalmış qan maskasının arxasından ona yuxarıdan-aşağı baxdı. Piqqi Ralfın baxdığı səmtə baxırdı.

– Düzdür, Ralf, xeyri yoxdur. Biz bir də ocaq qalaya bil-məyəcəyik.

Ralf üzünü Piqqiyə bir az da yaxınlaşdırıldı.

– Məni görürsən?

– Bir balaca.

Yaralanıb şişmiş yanağı Ralfın gözünü yenidən gizlətdi.

– Ocaqdakı kösövləri yiğisdirib aparıblar.

Qəzəb dolu səslə qışqırdı:

– Kösövləri uğurlayıblar!

– Onlar belədirlər, – Piqqi dedi. – Məni kor eləyiblər.

Başa düşürsən? Hamısını da eləyən o Cek Meridyüdüür. Sən yiğincaq çağır, Ralf, biz nəsə eləməliyik.

– Özümüz özümüzlə keçirəcəyik yiğincağı?

– Elə çıxır da. Sem, dayan, səndən yapışım.

Onlar meydançaya tərəf getdilər.

– Sən buynuzu üfür, – Piqqi dedi. – Nə qədər bacarırsan, bərkdən üfür.

Eynən birinci dəfə olduğu kimi, meşə əks-səda verdi, quşlar qiy çekib ağacların başından havaya qalxdı. Sahilin hər iki tərəfi boş idi. Balaca uşaqların bir neçəsi daxmalarдан çıxıb gəldi. Ralf hamar budağın üstündə oturdu, üç nəfər isə onun qarşısında dayandı. O, başını tərpətdi, Samnerikgil sağ tərəfdə əyləşdi. Ralf buynuzu Piqqiyə verdi, o da parıldayan balıqqulağını ehtiyatla əlində tutub gözlərini döyərək Ralfa baxdı.

– Hə, danış.

– Mən buynuzu aldım ki deyəm: mən artıq heç nə gör-mürəm, eynəyimi qaytarıb özümə verməlidirlər. Bu adada dəhşətli işlər olur. Mən sənə səs verib başçı seçmişəm. O da bildiyini eləyir. İndi, buyur, Ralf, sən özün danış, de görək biz...

Piqqi huçqırıb ağladı və sözünü tamamlaya bilmədi.

– Adı bir tonqal. Siz elə bilirsınız ki, biz bunu bacarma-rıq? Tüstü siqnalı verərik və xilas olarıq. Biz bəyəm vəhşi-yik, yoxsa nəyik? Amma buyurun, baxın, heç bir siqnal da yoxdur. Gəmi gəlib keçə bilər. Yadınızdadır, o, tonqalı yiye-siz qoyub ova getmişdi, ocaq söndü, gəmi də keçib-getdi? Onlarsa hesab eləyirlər ki, o, əsl başçıdır. Sonra da bir iş



Inventas vitam
juvat excusisse
per artes

oldu... o da onun səhvindən oldu. O olmasaydı, belə bir iş də heç vaxt baş verməzdi. İndi Piqqi kor kimi qalıb, heç nə görmür. Gecə vaxtı gizlicə gəlib, – Ralfın səsi titrədi, – gecə vaxtı qaranlıqda gəlib bizim ocaqdakı kösövləri oğurlayıblar. Oğurlayıb aparıblar. Desəydilər, ocaq qalamaq üçün özümüz onlara köz verərdik. Amma onlar oğurlayıblar, ocağımız sönüb, siqnal yoxdur və belə getsə, biz heç vaxt xilas ola bilməyəcəyik. Nə demək istədiyim sizə aydınndır? Biz özümüz onlara köz verərdik, amma onlar oğurlayıb aparıblar. Mən...

Ralf susdu. Yenə də beyni dumanlanan kimi oldu, elə bil, fikrini pərdələdilər. Piqqi əlini uzatdı ki, buynuzu ondan alsın.

– Sənin fikrin nədir, Ralf, neyləmək istəyirsən? Bütün bunların hamısı sözdür, ortada isə heç bir şey yoxdur. Mən eynəyimi istəyirəm.

– İmkən ver, fikrimi toplayım. Bəlkə, duraq üst-başımızi səliqəyə salaq, yuyunaq, daranaq, əvvəllər olduğu kimi gedək. Çünkü hər şeydən əvvəl biz vəhşi deyilik və xilas olmaq da oyun-oyuncaq deyil.

Ralf şışkin yanağını aşağı dartıb gözünü açdı və əkizlərə baxdı.

– Bir balaca özümüüzü qaydaya salandan sonra gedərik...

– Nizələrimizi də götürək, – Sem dedi. – Piqqi də götürsün.

– ...ona görə ki, silah lazımla ola bilər.

– Buynuz səndə deyil!

Piqqi balıqqulağını yuxarı qaldırdı.

– Kim istəyirsə, öz nizəsini götürə bilər. Mən götürməyəcəyəm. Götürsəm, nə xeyri var? Onsuz da, it kimi məni yedəyinizdə aparacaqsınız. Hə, gülməlidir. Gülnün, gültün. Onlardır da, adada hər şeyə gülürlər. Yaxşı, bəs nə olub? Böyüklər bizə nə deyərdi? Simon qətlə yetirilib. Burada bir uşaqla da var idi, üzüxallını deyirəm, biz bura ilk gəldiyimiz birinci gündən bəri onu görən olubmu?

– Piqqi! Bir dəqiqə dayan!
– Buynuz məndədir. Mən düz gedəcəyəm o Cek Merid-yünün yanına, nə var üzünə deyəcəyəm.

– Sənə pis olacaq.
– Bundan artıq mənə neyləyə bilər? Nə varsa, onun üzünə deyəcəyəm. Əgər sən etiraz eləmirsənsə, aparardım, Ralf. Mən onun götürmədiyi şeyi göstərəcəyəm onlara.

Piqli bir anlığa fasılə eləyib tutqun şəkildə gördüyü qaraltılarla baxdı. Otları ayaqlayıb yaprıxdırın əvvəlki yığıncağın forması onu dirləyirdi.

– Buynuzu əlimə alıb gedəcəyəm onun yanına. Buynuzu yuxarı qaldıracağam. Bax, deyəcəyəm, sən məndən güclüsən, sənin astman yoxdur. Ona deyəcəyəm ki, sən görürsən, özü də hər iki gözün yaxşı görür. Mən gəlməmişəm deyəm ki, rəhm elə, insafın olsun, eynəyi qaytar. Deməyəcəyəm, kişi ol; deyəcəyəm, ona görə yox ki sən güclüsən, ya zəifsən, ona görə ki, belə olmalıdır, mənim eynəyimi qaytar, sən onu mənə qaytarmalısan, vəssalam. Bax belə deyəcəyəm.

Piqli sözünü tamamladı; qıpqrımızı qızarmışdı, tir tir əsirdi. Buynuzu başından eləyirmiş kimi, tez-tələsik onu Ralfa verib gözlərinin yaşını sildi. Zərif göy işığa qərq olmuşdu onlar, ağ rəngli incə buynuz Ralfın ayağı tərəfdə idi. Piqlindən barmaqlarından süzülən yeganə göz yaşı damlaşdı qəşəng əyrinin üstündə ulduz kimi parlayırdı.

Nəhayət, Ralf ayağa qalxıb qəddini düzəltdi və saçlarını geri elədi.

– Lap yaxşı. Demək istəyirəm ki, bir halda ki özün belə istəyirsən, onda cəhd elə. Biz də səninlə gedəcəyik.

– O rənglənəcək, – Sem dedi və utandı. – Özünüz yaxşı bilirsiniz necə olacaq...

– ...bizdən qorxana oxşamırkı...

– ...gicliyi tutsa, yaxşı olmayıacaq...

Ralf incik halda Semə baxdı. Dumanlı şəkildə də olsa, bir dəfə qayaların yanında Simonun ona dediyi sözləri xatırladı.



– Ağlını başına yiğ, – Ralf dedi. Dərhal da əlavə elədi:
– Getdik.

Buynuzu Piqqiyə verdi, o isə qızardı, amma bu dəfə duyduğu fərəhdən qızardı.

– Bunu sən götürməlisən.

– Biz hazırlaşış yola düşəndə mən götürəcəyəm, – Piqqi buynuzu götürməyə həmişə hazır olduğunu, üümumiyyətlə, hissələrini ifadə eləmək üçün fikirləşib söz axtardı. – Etiraz eləmirəm, Ralf, çox şad olardım, amma mənim özümü aparın bir adam lazımdır.

Ralf buynuzu qaytarıb parıldayan budağın üstünə qoydu.

– Bir şey yeyək, sonra gedərik.

Onlar meyvələri dərilib uralanmış ağaclarla tərəf getdilər. Yetişmiş meyvə tapmaqda Piqqiyə kömək elədilər, bəzilərini isə o özü əli ilə toxunmaqla tapırdı. Onlar meyvə yedikləri müddətdə Ralf günortadan sonra nə edəcəyi barədə fikirləşirdi.

– Biz özümüzü elə aparacağıq ki, guya, heç nə olmayıb. Yuyunmaq da lazımdır.

Sem ağızına təpişdirdiyi meyvələri uddu və etiraz elədi.

– Biz hər gün cimirik də!

Ralf çirkin içində itib-batan uşaqlara baxıb köksünü öttürdü.

– Saçlarını daramalıyıq, onlar lap çox uzanıbdır.

– Mənim corablarım daxmada qalıb, – Erik dedi, – onları papaq əvəzinə başımıza keçirə bilərdik.

– Bir şey tapıb onun köməyi ilə saçlarını geri yiğib bağlasaydınız, yaxşı olardı, – Piqqi dedi.

– Qızlar elədiyi kimi.

– Yox. Əlbəttə yox.

– Gəlin necə variqsa, elə də gedək, – Ralf dedi. – Onlar özləri də bizdən yaxşı deyillər.

Erik əlini uzadıb onların yolunu kəsirmiş kimi bir jest elədi.

– Onlar rənglənmiş olacaqlar. Özünüz bilirsiniz necə rənglənirlər...

O biri uşaqlar başlarını tərpətdilər. Rəng maskasının insana necə böyük sərbəstlik və vəhşilik gətirdiyini onlar artıq yaxşı başa düşürdülər.

– Amma biz rənglənməyəcəyik, – Ralf dedi, – çünki biz vəhşi deyilik.

Samnerikgil bir-birinə baxdı.

– Amma hər halda...

Ralf qışqırdı:

– Rənglənməyəcəyik, vəssalam!

Deyəcəyi növbəti sözləri xatırlamağa çalışdı.

– Tüstü, – Ralf dedi, – biz tüstü isteyirik.

Qəzəblə əkizlərə tərəf baxdı.

– Dedim ki, tüstü. Tüstü çıxmalıdır.

Burada bir sükut oldu, arıların vizitlisindən başqa səs eşidilmirdi. Nəhayət, Piqqi xeyirxahlıqla dedi:

– Əlbəttə, tüstü. Ona görə ki, tüstü siqnaldır və biz də siqnal verməsək, xilas ola bilmərik.

– Bilirəm! – Ralf qışqırdı. Əlini Piqqidən çəkdi. – Deməli, sən hesab eləyirsən ki...

– Mən həmişə ancaq sənin dediyin sözü təkrar eləyi-rəm, – Piqqi tələsik dedi. – Bir anlığa fikirləşdim ki...

– Yox, elə deyil, – Ralf bərkdən dedi. – Mən onu bilirəm və bir an da olsun unutmuram.

Piqli aranı sakitləşdirmək üçün başını tərpətdi.

– Sən bizim başçımızsan, Ralf. Hər şey yadındadır.

– Mən unutmamışam.

– Əlbəttə yox.

Əkizlər sinayıcı nəzərlə Ralfa elə baxırdılar, sanki, onu birinci dəfəydi görürdülər.

Onlar sahilboyu cərgəylə gedirdilər. Nizəsini ciyninə alıb azca axsayan Ralf öndə gedirdi. İsti qumun üstündə tit-rəyən dumana, alınna tökülen saçlara və yanağının şişinə



görə onun gözləri tor göründü. Ralfın arxasında əkizlər gedirdi; onlar narahat idilər, amma coşqun həyat enerji-siyələ doluydular; az danışır, ağac nizələrini sürüyə-sürüyə gedirdilər. Çünkü Piqqi hesab eləyirdi ki, gözünü gündən daldalayıb aşağı baxanda qumun üstüylə hərəkət eləyən şeyləri bir az görür, odur ki yerlə sürünən nizələrin arasıyla gedirdi, buynuzu da çox ehtiyatla ikiəlli tutmuşdu. Uşaqlar kiçik qrup şəklində sahilboyu irəliləyirdilər; aşağıda, qumun üstündə isə boşqaba oxşayan dörd kölgə rəqs eləyir, qarışındı. Tufanın izi qalmamışdı, itilənmiş ülgüt ağızına oxşayan təmiz sahil uzanıb gedirdi. İstidə parıldayan dağ və səma, elə bil, çox-çox uzaqlarda idi, ilgimin yuxarı qaldırdığı rif, sanki, gümüş göl idi və göylə yerin arasında üzürdü.

Qəbilənin rəqs elədiyi yerin yanından keçib-getdilər. Yarısı yanıb kömür bağlamış kösövlər daşların üstündə qalmışdı, yağış onları söndürmüştü, su qıraqındakı qumluq yenə hamarlanmışdı. Bu yerdən keçəndə heç kim dinib-danışmadı. Onlardan heç kim əsla şübhə eləmirdi ki, qəbilə indi Qaladadır, ona görə də qayani görən kimi ayaq saxladılar. Qarşı tərəfdə hündür otluq dalğalanırdı, sol tərəf isə qara, yaşıl budaqların bir-birinə dolaşlığı keçilməz cəngəlik idi. Ralf qabağa getdi.

Onlar qalaya gedəndə uzandıqları yerin otu yaprıxmışdı. Bu yer ərazinin boğazı idi, qırmızı qala bürcləri və çıxıntılar qayani dövrələmişdi.

Sem Ralfın əlinə toxundu.

– Tüstü.

Qayanın o tərəfində nazik tüstü ləkəsi havada dalğalandırdı.

– Mən heç bilməzdim ki, tonqal qalayıblar.

Ralf çevrildi:

– Biz niyə gizlənirik?

Otların arasındaki daldadan dar keçidə tərəf uzanan açıq, balaca yerə çıxdı.

– Siz ikiniz arxada gəlin. Birinci mən gedəcəyəm. Məndən bir addım arxada Piqqi gedəcək. Nizələrinizi hazır saxlayın.

Piqli dünyayla onun arasından asılmış işıldayan pərdəyə həyəcanla baxdı.

– Burada qorxulu bir şey yoxdur ki? Oradakı sildirrim qayadır? Dənizin şırlıtı gəlir qulağıma.

– Sən mənim böyrümcə gəl.

Ralf dar keçidə tərəf irəlilədi. Ayağıyla vurdüğü daş gedib suya düşdü. Sonra dəniz nəfəsini çəkib dalğanı sordu. Ralfdan sol tərəfdə, qırx fut aşağıda, üstü dəniz bitkiləriylə örtülmüş qırmızı kvadrat çılpaqlaşındı.

– Mənə bir şey olmaz ki? – Piqli titrədi. – Elə qorxuram ki...

Yuxarıdakı qala bürcləri tərəfdən qəflətən qışqırkı səsi gəldi, döyüşə hazırlıq işarəsi verildi, qayanın arxasından on-on beş səs ona cavab verdi.

– Buynuzu mənə ver, özün də yerindən tərpənmə.

– Dayan! Gələn kimdir?

Ralf başını geri qanırb lap yuxarıda dayanmış Rocerin qarayanız sıfətini gördü.

– Sən özün görürsən mən kiməm, – Ralf qışqırıldı. – Oyun çıxartma!

Buynuzu dodaqlarına yaxınlaşdırıb üfürməyə başladı. Üz-gözlərini tanınmaz dərəcədə rəngləmiş vəhşilər göründü və onlar qayanın çıxıntısıyla enib dar keçidə tərəf getdilər. Özləri nizələrlə silahlanmışdalar və qalanın girişini müdafiə eləmək üçün döyüşə hazırlasdılar. Ralf Piqqinin qaraqışqırığına əsla fikir vermədən buynuzu var güciylə çalmaqdı idi.

Rocer qışqırıldı:

– Dayan dedim! Eşidirsən?

Nəhayət, Ralf buynuzu dodaqlarından araladı ki, nəfəsini dərsin. İlk sözləri də bogula-boğula dedi.



– Yiğıncaq çağırıram.

Keçidi qoruyan vəhşilər öz aralarında nəsə danışdır, amma yerlərindən tərpənmədilər. Ralf iki addım da qabağa getdi. Dərhal da arxadan gələn piçilti səsi eşitdi:

– Ralf, məni burada tək qoyma.

– Sən dizi üstə otur, – Ralf çiyninin üstündən qanrlılıb dedi, – mən qayıdanacaq gözlə.

Ralf keçidin ortasında dayanıb diqqətlə vəhşilərə baxırdı. Rəng maskasının arxasında özlərini tam sərbəst hiss eləyən vəhşilər saçlarını geri yiğib bağlamışdılar və belə baxanda Ralf özü də hiss eləyirdi ki, bu cür daha rahatdır, dərhal da qərara gəldi ki, imkan tapan kimi o da saçını elə bağlayacaq. Hətta az qalmışdı deyə ki, bir dəqiqə gözləyin, saçımı bağlayım, amma bu, mümkün deyildi. Vəhşilər hırtıdaşdılar və onlardan biri Ralfa tərəf qolaylandı. Lap yuxarıda Rocer əlini dəstəkdən çəkib əyilərək aşağı baxdı ki, görsün orada nə baş verir. Keçiddəki oğlanlar öz kölgələrinin içində qərq olmuşdular, onların yalnız pırpız başları aydın seçilirdi. Piqqi əyilib ikiqat olmuşdu, onun kürəyi kisəyə oxşayırı.

– Mən yiğıncaq çağırıram.

Sükut.

Rocer balaca bir daş götürüb düz nişan almadan onu əkizlərin arasına atdı. Uşaqlar yana əyildilər, Sem ayaq üstə güclə dayana bildi. Rocerin bədənində hansıa enerji mən-bəyi işə düşmüşdü.

Ralf yenə bərkədən dedi:

– Mən yiğıncaq çağırıram.

Gözaltı vəhşilərə baxdı.

– Cek haradadır?

Dəstədəki oğlanların arasında tərpəniş oldu, onlar nəyi-sə müzakirə eləyirdilər. Rənglənmiş sıfət Robertin səsiylə dedi:

– Cek ovdadır. Bizə dedi ki, sizi bura buraxmayaq.

– Mən tonqala görə gəlmışəm, – Ralf dedi, – bir də Piqqinin eynəyinə görə.

Dəstə onu dövrəyə aldı güliş sədaları yüksəldi; bu yün-gül, sevinc dolu gülüş, yüksək qayalarda əks-səda verdi.

Ralfdan arxa tərəfdən gələn səs dedi:

– Sənə nə lazımdır?

Əkizlər sıvişib Ralfin böyründən keçdilər və keçidlə onun arasında dayandılar. Ralf cəld çevrildi. Hərəkətlərin-dən və qızartdaq saçlarından tanınan Cek məşədən gəlirdi, sağ və soluyla gəlib onu müşayiət eləyən ovçular, elə bil, yerimir, yerlə sürüñürdürlər. Hər üçünün sıfəti qara və yaşıl rənglə boyanmışdı. Onlardan arxa tərəfdəki otluqda başı kəsilib atılmış və içalatı çıxarılmış donuz cəmdəyi var idi.

Piqqi sizildadi:

– Ralf, məni burada atıb getmə!

Dənizin üstündən asılmış qayanı gülünc nəvazişlə qucaq-layıb ona qıslımsıdı Piqqi. Vəhşilər gülmürdülər artıq, təh-qiramız şəkildə hırtıldışardılar.

Səs-küyün arasından Cekin qışqırtısı eşidildi:

– Çıx get, Ralf. Get öz tərəfinə. Bu tərəf mənimdir, mənim qəbiləmindir. Çıx get, məndən el çək.

Güliş səsləri kəsildi.

– Sən Piqqinin eynəyini çırpışdırımsan, – Ralf təngnəfəs halda dedi. – Eynəyi yiyesinə qaytarmalısan.

– Qaytarmalıyam? Kim deyir?

Ralf bir az da qeyzləndi:

– Mən deyirəm! Başçı kimi sən mənə səs vermisən. Buynuz səsini eşitmədin? Sən çox iyrənc oyun oynayırsan, istəsəydin, biz sənə od verərdik.

Qan onun üzünə vurdu, gözünün altındakı şış zoqquldadi.

– Nə vaxt istəsəydin, biz sənə od verərdik. Amma sən belə eləmədin, oğru kimi gizlicə gəldin, Piqqinin eynəyini də əkişdirdin.

– O sözü bir də de!



Inventas vitam
juvat excusisse
per artes

– Oğru! Sən oğrusan!

Piqqi haray çəkdi:

– Ralf, mənə yazığın gəlsin!

Cek nizəsini Ralfın sinəsinə tuşlayıb irəli cumdu. Cekin əlinin hərəkətindən nizənin istiqamətini müəyyənləşdirən Ralf öz nizəsiylə vurub zərbəni sovuşdurdu. Sonra nizəsinin küpiylə Cekin qulağına zərbə endirdi. Onlar döş-döşə dayandılar; təngnəfəs halda qəzəblə bir-birinə baxırdılar.

– Oğru kimdir?

– Sənsən.

Cek çevrilib yenə zərbə endirdi. Aralarında heç bir razılıq olmasa da, əllərindəki ucuşış payalardan ağır bədən xəsarəti yetirə biləcək nizə kimi yox, qılınc kimi istifadə eləyirdilər. Zərbə Ralfın nizəsinə dəyib sürüdü, ağrıdan barmaqları gizildədi. Bir-birindən aralambil mövqelərini dəyişdilər: indi Cek qala tərəfdə, Ralf isə ada tərəfdə dayanmışdı. İkisi də çətinliklə nəfəs alırdı.

– Gəl, gəl görüm...

– Gəl də, nə durmusan?

Amansız döyüşə hazırlaşan tərəflər hələ ki distansiyani saxlayırdılar.

– Gəl! Gəl, gör burnunu necə əzirəm!

– Sən gəlsənə...

Daşa sarılmış Piqqi çalışırdı ki, Ralfın diqqətini cəlb eləsin. Ralf gözlərini Cekdən çəkmədən ona tərəf əyildi.

– Ralf, nədən ötrü gəldiyimizi yadından çıxartma: ton-qal, bir də mənim eynəyim.

Ralf başını tərpətdi, gərilmüş əzələləri boşaldı, sərbəst dayanıb nizəsinin küpünü yerə qoydu. Cek öz maskasının arxasından müəmmayla ona baxırdı. Ralf yuxarı bürc'lərə tərəf boylandı, sonra da vəhşilərin dəstəsinə baxdı.

– Eşidin, bilin, biz gəlmışik sizə deyək ki, birincisi, Piqqinin eynəyini qaytarın özünə. O, eynəksiz görə bilmir. Oyun oynamaq lazım deyil.

Rənglənmiş vəhşilər qəbiləsi hırtıdayıb güldü, Ralfin fikri dolaşdı. Saçlarını geri eləyib qarşısındaki yaşlı-qara zolaqlı maskaya baxdı, Cekin sıfətinin əslində necə olduğunu yadına salmağa çalışdı.

Piqqi piçildadi:

– Bir də tonqal.

– Hə, bir də tonqal barədə. Mən bu sözü yenə deyirəm. İlk dəfə bu adaya düşdüyümüz gündən bəri də hər dəfə təkrar eləyirəm.

Nizəsini uzadıb vəhşiləri göstərdi.

– Bizim yeganə çıxış yolumuz ondan ibarətdir ki, günün işıqlı vaxtı səhərdən-axşamacan tonqalı sönməyə qoymayaq. Ola bilsin ki, bu tərəfdən keçən gəmilərdən hansısa tüstünü görüb adaya yaxınlaşın və bizi xilas eləyib evimizə aparsın. Tüstü olmadan isə təsadüfən buraya hansısa gəminin gəlməsini gözləməli olacaqıq, illər keçəcək və biz də qocalacağıq...

Vəhşilərin gümüşü, qondarma gülüşü dalğalanıb ətrafa yayıldı, uzaqlarda əks-səda verdi. İçində kükrəyən qəzəb Ralfi silkələdi. Səsi qırıldı.

– Rənglənmiş səfəhlər, bəyəm siz başa düşmürsünüz: biz – Sem, Erik, Piqqi və mən bu işin öhdəsindən gələ bilmərik. Çalışdıq ki, ocağı sönməyə qoymayaq, amma bacarmadıq. Siz də burada kefdəsiniz: ov oyunu oynayırsınız.

Onların yaxınlığındakı ocaqdan havaya qalxan nazik tüstü burumunu göstərdi:

– Ona bax! Belə də siqnal ocağı olarmı? Bu ocağın üstündə ancaq nəsə bir şey bişirmək olar, vəssalam. Siz yemək bişirəndən sonra isə heç bir tüstü olmayıacaq. Başa düşmürsünüz? Bəlkə də, o tərəfdən gəmi keçir...

Heç kəsin dinib-danişmaması və keçidi qoruyanların tanınmaz dərəcədə rənglənməsi Ralfi dəhşətə gətirdi və o da susdu. Qəbilə başçısı qırmızı ağızını açıb onunla qəbilə üzvləri arasında dayanmış Samnerikgilə müraciət elədi:

– Siz ikiniz geri qaydırın.



Inventas vitam
juvat excusisse
per artes

Heç kim ona cavab vermədi. Əkizlər heç nə başa düşməyib bir-birinə baxdilar. Piqqi qarşidurmanın səngidiyini zənn eləyib ehtiyatla ayağa durdu. Cek əvvəlcə Ralfa, sonra əkizlərə baxdı.

– Tutun onları!

Heç kəs yerindən tərpənmədi. Cek qəzəblə qışqırdı:

– Dedim ki, tutun onları!

Hərəkətlərindən əsəbilik yağan rənglilər dəstəsi köntöycəsinə Samnerikgili dövrəyə aldı. Bayaqqı gümüşü gülüş yenə eşidildi.

Sivilizasiyaya yaraşmayan hərəkət Samnerikgilin ciddi etirazına səbəb oldu.

– Bu, nə deməkdir?

– ...ağlıınız çəşib-nədir?

Samnerikgil tərk-silah olundu – nizələri alındı.

– Əl-qollarını bağlayın!

Əlindən heç nə gəlməyən Ralfın gücü ancaq üzünü qara və göy rəngli maskaya tutub qışqırmağa çatdı:

– Cek!

– Dedim ki, onların əl-qolunu bağlayın!

Rənglilər dəstəsi Samnerikgilin fərqli olduğunu və eyni zamanda güclü tərəfin özləri olduğunu hiss elədilər. Büyük canfəşanlıqla və çox da kobud şəkildə əkizləri yerə yıxıldılar. Cek sevinc içində idi və hiss elədi ki, Ralf əkizlərin xilası üçün nəsə eləyəcək. Onun nizəsi havada qövs cızıb viyıldadı. Ralf ancaq macal tapıb zərbəni dəf eləyə bildi. Onlardan arxada isə əkizlərlə qəbilə hay-həşir salaraq toparlaşış dərtişirdilər. Piqqi yenə ikiqat oldu. Nə baş verdiyini anlaya bilməyən və gözləri bərələ qalmış əkizlər yerdə uzanmışdı, ayaq üstə dayanmış qəbilə isə onları dövrəyə almışdı.

Cek Ralfa tərəf çevrilib dişlərini bir-birinə sıxaraq dedi:

– Gördün? Mən nə desəm, onlar yerinə yetirir.

Yenə sükut çökdü. Əl-qolu köntöycəsinə sarılmış əkizlər yerdə uzanmışdı, qəbilə Ralfın nə edəcəyini gözləyirdi.

Ralf alnına tökülmüş saçlarının arasından baxaraq qəbilə üzvlərini saydı, mənasız və xeyirsiz tüstüyə ötərgi nəzər saldı. Onun səbir kasası dolub-daşdı, qəzəblə Cekə qışqırdı:

— Sən vəhşisən! Donuzun birisən! Çapqınçisan, oğrunun da böyüyüssən!

Ralf irəli cumdu.

Vəziyyətin necə gərgin olduğunu anlayan Cek də hücuma keçdi. Onlar toqquşub hərəsi bir tərəfə atıldı. Cekin yumruğu Ralfın qulağının dibinə dəydi, Ralf isə Cekin qarnına yumruq zərbəsi endirib onu ufuldatdı. Sonra onlar yenə üzvbəüz dayandılar, ikisi də qəzəbliydi, təngnəfəs olmuşdular. Hər biri o birinin qəzəbini görüb daha da qəzəblənirdi. Dava-dalaşı qəbilənin döyük hayqırıtları müşayiət eləyirdi. Bu səs-küydə Ralfın qulağına Piqqinin səsi də gəlib çatdı.

— İmkan ver, mən özüm deyim.

Dava-dalaşdan qalxan tozun içində dayanmışdı Piqqi, onun niyyətini başa düşən qəbilə üzvlərinin qulaqdeşən alqış səsləri ümumi uğultuya keçdi.

Piqli buynuzu qaldırdı, uğultu bir az səngidi, sonra daha da gücləndi.

— Buynuz məndədir!

Piqli qışqırdı:

— Dedim ki, buynuz məndədir!

Qəribə olsa da, yenə sükut çökdü: hamını maraq götürdü ki, görəsən, Piqli nə deyəcək.

Sükut və pauza. Bu sükutun içində Ralfın düz başının üstündə havadan bir səs eşidildi. Ralf buna elə də əhəmiyyət vermədi, amma səs yenə təkrar olundu: zəif vijilti səsi idi. Kimsə daş atırdı: Rocer idi, bir əlini dəstəkdən çəkmədən o biri əli ilə daş atırdı. Aşağıda dayanmış Ralf onun üçün bugda dərzinə oxşayan bir topa saç idi, Piqli isə piy kisəsi.

— Mən demək istəyirəm ki, siz özünüzü balaca uşaqlar kimi aparırsınız.



Inventas vitam
juvat excusisse
per artes

Uğultu qalxdı, Piqqi sehrli, ağ balıqqlağını qaldıranda isə səs yenə kəsildi.

– Sizcə, hansı yaxşıdır: sizin kimi zəncisayağı rənglənmiş dəstə yaxşıdır, yoxsa Ralf kimi ağıllı-kamallı olmaq?

Vəhşilər arasında bərk səs-küy qopdu. Piqqi yenə qışqırdı:

– Hansı yaxşıdır: qayda-qanunla yaşayıb hər şeyi məsləhətlə həll eləmək, yoxsa ov eləyib qan tökmək, öldürmək, öldürmək yaxşıdır?

Yenə səs-küy qalxdı, yenə vijilti səsi eşidildi.

Səs-küyün içində Ralfın qışqırtısı da eşidildi:

– Hansı yaxşıdır: qayda-qanunla, dostlar kimi yaşamaq, yoxsa ovlamaq və öldürmək?

Cek özü də qışqırıldı artıq və Ralfın sözünü eşidən yox idi. Cek geri – qəbiləyə təref çekildi və onlar nizələrini yelləyən təhlükəli kütləyə çevrildilər. Qəbilə artıq hücuma hazırlaşındı: məqsəd keçidi təmizləmək idi. Ralf onlara baxa-baxa əlindəki nizəni hazır tutub bir az qıraqda dayanmışdı. Piqqi onun yanında dayanıb o qəşəng, zərif və parlaq talismanı – balıqqlağını əlində tutmuşdu. Qəbilə xorunun səsi – nifrət və qarğış tufanının dalğası vurdu onların üzünə. Rocer ağılsız bir unutqanlıqla hər şeyi yaddan çıxardıb bütün ağırlığıyla dəstəyə güc verdi.

Ralf böyük daşı görməzdən əvvəl onun səsini eşitdi. Elə bil, yerin içi laxladı və Ralf bunu ayaqlarının pəncələri ilə hiss elədi. Qayanın başından tökülen balaca daşların səsi də eşidildi. Bədheybət, qırmızı bir şey keçidin üstündən tulla-nıb yastısına düşdü, vəhşilər qışqırışdırılar.

Nəhəng daş Piqqiyə ancaq toxundu – başından dizi-nəcən bədənini yalayıb keçdi, onun əlindəki buynuz sınbı cilik-cilik oldu. Piqqi nəinki bir söz demədi, heç ufuldamaga da macal tapmadı, böyrü üstə qayadan uçdu, havada çevrildi. Daş iki dəfə yerə dəyib yuxarı tullandı və meşədə göz-dən itdi. Piqqi havada qırx fut uçandan sonra arxası üstə

dənizin içindəki qırmızı, kvadratşəkilli qayaya çırıldı. Onun başı parçalandı, qanlı beyni darmadağın oldu. Piqqinin də əli-qolu yenicə başı kəsilmiş donuzunku kimi azca tərpəndi. Sonra dəniz tələsmədən uzun-uzadı nəfəs aldı, su qayanın üstündə qırmızı-ağ köpüklənib qaynadı, çəkilib geri axanda isə Piqqinin bədənini də yuyub-apardı.

Dərin sükut çökdü. Ralf söz demək üçün dodaqlarını tərpətdi, amma heç nə deyə bilmədi.

Cek qəflətən sıçrayıb qəbilədən ayrıldı və dəli kimi qışqırdı:

– Gördün? Gördün? Sən də elə olacaqsan! Mən bunu nəzərdə tuturdum! Sənin qəbilən yoxdur artıq! Buynuz da getdi işinin dalınca.

Belini əyib irəli qaçıdı:

– Başçı mənəm!

İyrənc görünən canfəşanlıqla tuşlayıb nizəsini Ralfa atdı. Nizənin ucu qabırğanın üstündəki dərini deşib ətə keçdi və sıçrayıb suya düşdü. Ralf büdrədi, ağrı hiss eləmədi, amma qorxdu. Qəbilə isə eynən başçı elədiyi kimi qışqırıb hücuma keçdi. Əyri olduğu üçün düz uça bilməyən bir nizə sifətinin yanından ötdü, bir nizə də yuxarıdan, Rocerin dayandığı yüksəklikdən gəldi üstünə. Əkizlər qəbilədən arxa tərəfdə qalıb görünməz olmuşdular, naməlum şeytansifət məxluqlar keçidə axışdı. Ralf çevrililib qaçıdı. Ürkmüş qağayı sürüsünün qışqırtılarına oxşayan səs onu təqib eləyirdi. Əvvəllər özündə müşahidə eləmədiyi hansısa instinktin tələbi ilə Ralf açıqlıq yerdə sapma verdi və üstünə uçan nizələrin hamısı yan keçdi. Başıkəsik donuz cəmdəyini vaxtında görüb üstündən atıldı. Özünü sax-şəvəlliyyin arasına vurub meşəyə girdi.

Başçı donuza çatıb dayandı, geri çevrililib əllərini qaldırdı.

– Geriyə! Qalaya qayıdın!

Qəbilə dərhal da səs-küylə çevrililib kecidə tərəf getdi və orada Rocer də onlara qoşuldu.



Inventas vitam
juvat excusisse
per artes

Başçı narazı halda ona irad tutdu:

– Postu niyə tərk eləmisən?

Rocer qasıqabağını töküb ona baxdı:

– Elə indicə düşdüm aşağı.

Cəllad dəhşəti saçırdı Rocer. Başçı daha heç nə deməyib Samnerikgilə baxdı.

– Siz qəbilədə qalacaqsınız.

– İcazə versəydin, mən gedərdim...

– ...mən də.

Qəbilə başçısı yerə düşüb qalmış nizələrdən birini götürüb Semin qabırğalarına dirədi və qəzəblə dedi:

– Sən bununla nə demək istəyirsən? Əlisilahlı bura gəlməkdə məqsədiniz nə idi? Mənim qəbiləmə qoşulmamaqda fikriniz nədir?

Qabırğaya dirənmiş nizə ritmik hərəkətlə zərbələr endirməkdə idi. Sem ufuldadı:

– Elə də yox da!

Rocer ciyni ilə itələmədən qəbilə başçısını qırğa siksirdi. Sızılıtı, ufultu azaldı, Samnerikgil lal-dinməz, dəhşətli qorxu içində uzanıb altdan-yuxarı baxırdılar. Rocer gizli hakimiyyət təcəssümü kimi onlara tərəf yeridi.

XII fəsil

OVÇU QIŞQIRIGİ

Ralf dalda bir yerdə uzanıb yarasını gözdən keçirirdi. Sağ tərəfdən qabırğanın üstündəki yaranın diametri bir düym olardı, nizənin dəydiyi yer qanayıb şışmışdı. Saçları tozun-torpağın içində idi, tükləri qırılib qatma-qarışq olmuşdu və liana ağacının biğciqları kimi sallanırdı. Özünü meşənin şax-şəvəlinə vurub qaça-qaça gəldiyi üçün bədəni cızıq-cızıq olmuşdu, ora-bura dəyib göyərmiş və şışmışdı. Nəhayət, nəfəsini dərib özünə gələndən sonra fikirləşdi ki, yuyunmağı

sonraya saxlamaq lazımdır. Suyu şappıldadıb yuyunduğuñ yerde yalnız ayaqların qumun üstündəki səsini necə eşidə bilərsən? Balaca çayın qıraqında, ya da dənizin kənarındaki qumluqda özünü təhlükəsiz hiss eləyə bilərsənmى?

Ralf ətrafdakı səslərə qulaq asdı. Əslində, Qaladan elə də uzaqda deyildi o, hətta əvvəlcə ona elə gəldi ki, arxasında düşüb onu izləyənlərin səsini eşidir. Amma ovçular meşənin qıraqındakı şax-şəvəlin arasında nəsə axtarırdılar, yəqin ki, düşüb orada qalmış nizələri yiğişdirirdilər, sonra da meşənin qaranlığından qorxmuş kimi, güneydəki qayalığa çəkil-dilər. Qaçaqaçda ötəri də olsa, o, bir nəfəri – qəhvəyi, qara və qırmızı zolaqlarla rənglənmiş Billi taniya bildi. Bu vəhşinin obrazı qısaqol köynək və şort geyinmiş əvvəlki oğlanın obrazıyla heç cür qaynayıb-qarışmırıldı.

Gün batmaq üzrə idi; günəş şüalarının dairəvi ləkələri yaşıł yarpaqların və qəhvəyi budaqların üstü ilə dayanmadan hərəkət eləməkdəydi, Qala tərəfdən isə səs gəlmirdi. Nəhayət, Ralf ağacların arasından çıxıb keçidi daldalayan şax-şəvəlliin qıraqına tərəf süründü. Budaqların arasından çox ehtiyatla baxıb gördü ki, Robert qayanın başında oturub keşik çəkir və sol əli ilə nizəni tutaraq balaca daşları yuxarı atıb, sonra da tutur. Arxa tərəfdən sıx tüstü burumu qalxırdı; Ralfın burnu qıcıqlandı, ağızı sulandı. Əlinin arxasıyla burnunu və ağızını sildi, gün ərzində ilk dəfə hiss elədi ki, acıbdır. Yəqin ki, indi qəbilə dövrə vurub donuz cəmdəyinin ətrafında oturubdur və əriyib külün üstünə tökülen piy damcılara baxır, gözlərini ocaqdan çəkmir.

Ralfın taniya bilmədiyi bir nəfər Robertə yaxınlaşıb ona nəsə verdi, sonra da geri qayıdır qayanın arxasında göz-dən itdi. Robert nizəsini qayaya söykəyib ikiəlli tutduğu əti gəmirməyə başladı. Deməli, yemək, şənlənmək mərasimi başlamışdı və keşikçi də öz payını aldı.

Ralf baxdı ki, hələlik elə bir ciddi təhlükə gözləmir onu. Durub axsaya-axsaya meyvə ağaclarına tərəf getdi, o tərəf-



Inventas vitam
juvat excusisse
per artes

də nə yeyildiyini, özünün nə yeyəcəyini fikirləşəndə isə ürəyi sixıldı.

Bu gün yeyir, günlərini xoş keçirirlər, bəs sabah nə olacaq?

O qədər inandırıcı görünməsə də, hər halda, özünü inandırmağa çalışırdı ki, onu qanundankənar elan eləyə bilərlər, amma dəyib-dolaşmazlar. Digər tərəfdən, səbəbini axıra qədər dərk eləmədiyi bir qorxu hissi də ona rahatlıq vermirdi. Buynuzun sınbı cilik-cilik olması, Piqqi ilə Simonun ölümü adanın üstünə bir duman kimi çökmüşdü. Rənglənmiş vəhşilər törətdikləri cinayətlərlə kifayətlənməyəcəklər. Digər tərəfdən də Ceklə onun münasibətində qeyri-müəyyənlik var və Cek ondan əl çəkməyəcək, heç vaxt əl çəkməyəcək.

Budağı yuxarı qaldırdı, üstünə günəş şüalarının ləkələri düşdü, bir anlıq yerində donub-qaldı, budağın altına girməyə hazırlaşdı və qəflətən dəhşət içində titrəyib bərkdən qışqırdı:

— Yox, onlar elə də pis deyillər. Nə olubsa, hamısı bədəxət hadisə nəticəsində olubdur.

Budağın altına girib yixila-dura qaçıdı, sonra dayandı və qulaq asdı.

Budaqları sindirilib uralanmış meyvə ağaclarına tərəf getdi, əlinə keçənləri acgözlükə yedi. Balacalardan ikisi ilə rastlaştı və öz xarici görkəmi barədə əsla təsəvvürü olmadığı üçün balacaların onu görəndə niyə qışqırıb qaçıığının səbəbini anlaya bilmədi.

Qarnını doydurandan sonra sahil tərəfə getdi. Günəş uçub-dağılmış daxma tərəfdəki palmaların üstünə enməkdə idi. Meydança və göl də o tərəfdəydi. Yaxşı olardı ki, ürəyini sixan hisslərə fikir verməyib soyuq başın və olub-qalan sağlam düşüncənin dediklərinə qulaq assın. Qəbilə üzvləri yeyib doyublar – artıq, bəlkə, bir də cəhd eləsin? Hər necə olsa da, hamının tərk elədiyi meydançanın böyründəki boş daxma-da bütün gecə tək qala bilməz. Əti çımcəşdi, günbatan çağrı

onu titrətmə tutdu. Tonqal yoxdur, tüstü yoxdur, xilas yoxdur. Çevrilib meşənin içi ilə axsaya-axsaya adanın Cekə aid olan tərəfinə yönəldi.

Çəpinə düşən günəş şüaları budaqların arasında ilişib qalmışdı. Nəhayət, Ralf meşədəki açıqlığa çıxdı; burada daş çox olduğuna görə bitki yox idi. Tutqun kölgələrə qərq olmuş talanın düz mərkəzində nəsə bir şeyin dayandığını görəndə az qaldı özünü ağacların arxasına verib gizlənsin. Amma sonra gördü ki, ağ sıfət, əslində, sümükdür və payanın başına keçirilmiş donuz başı ona baxıb gülməsəyir. Tələsmədən talanın mərkəzinə tərəf getdi, bir vaxtlar ağ buynuz necə parıldayırdısa, o cür parıldayan və sanki, onu məsxərəyə qoyurmuş kimi, dişlərini ağardıb gülməsəyən donuz kəlləsinə diqqətlə baxdı. Diribaş qarışqa boş göz oyuqlarının birində nəsə axtarırdı, başqa həyat əlaməti görünmürdü.

Bəlkə, bu...

Əti biz-biz oldu. Ralf ikiəlli saçlarını tutub, üzü donuz kəlləsi ilə eyni səviyyədə olmaqla dayanmışdı. Donuz kəlləsi dişlərini ağardıb güldürdü, boş göz oyuqları çox ustalıqla və heç bir çətinlik çəkmədən onun nəzərlərini çəkib özündə saxlayırdı.

Bu, nədir belə?

Ralfa elə gəldi ki, donuz kəlləsi bütün sualların cavabını bilir, amma heç vaxt ona heç nə deməyəcək. Onun içində xəstəhal qorxu və qəzəb kükredi. Qarşısındakı o iyrənc şeyi yumruqla vurdu, donuz kəlləsi oyuncaq kimi ləngər vurub əvvəlki vəziyyətini aldı və Ralfın üzünə gülməkdə davam elədi, o isə qəzəblə yenə vurdu, dəhşətə gəlib qışqırıldı. Sonra zədələnmiş yumruqlarını ağızına salıb sordu və boş qalmış payaya baxdı. İkiyə parçalanmış donuz kəlləsi yerə düşüb altıfutluq daha geniş bir təbəssümlə gülməsəyərək ona baxırdı. Titrəməkdə olan payanı dartıb çıxartdı, kəllə parçalarından qorunmaq üçün nizə kimi əlində tutdu, üzünü göyə



Inventas vitam
juvat excusisse
per artes

tutub hələ də gülməkdə olan donuz kəlləsindən gözünü çək-mədən dal-dalı gedərək uzaqlaşdı.

Üfüqdəki yaşıl duman çəkilib gecə düşəndə Ralf gəlib Qalanın qarşısındakı pöhrəlikdə gizləndi. Ara-bərədən diq-qətlə baxıb gördü ki, lap yuxarıda kimsə dayanıb nizəsini hazırla tutaraq hələ də keşik çekir.

Ralf kölgələrin arasında diz çökdü, acı təəssüf hissiylə də olsa, özünün təcrid olunduğunu etiraf etməli oldu. Düz-dür, onlar vəhşidirlər, amma hər necə olsa da, insandırlar, qarşıda isə qaranlıq və dəhşət dolu bir gecə var idi.

Ralf astaca inlədi. Yorğun olsa da, qəbilənin qorxusundan dincəlib rahat olmur, yata bilmirdi. Bəlkə, heç nədən qorxub-çəkinmədən Qalaya gedib desin: "Yaxşı, uşaqlar, zarafatı bir qırğa qoyun. Mənimlə işiniz olmasın". Bax belə desin, sonra da yüngülçə gülümşeyib, heç bir şey olmayıb-mış kimi, uşaqların arasında yixılıb yatsın. Özünü elə göstərsin ki, onlar elə indi də məktəb uşaqlarıdırıllar, başlarına məktəbli kepkası qoyur və arada: "Bəli, ser, bəli", – deyirlər. Gündüz vaxtı olsaydı, bəlkə də, razılaşardı, amma zülmət gecənin qaranlığı və ölüm qorxusu "yox" dedi. Qaranlıqda uzanmış Ralf artıq bilirdi ki, didərgindir, qaçqındır.

– Ona görə ki, az-çox başın işləyir.

Əliylə yanağını sürtdü, burnuna tərin, duzun və bir də üfunətli his-pasın iyi dəydi. Sol tərəfdə okean suları dalğalanır: nəfəs alıb-verirdi, enir, geri qayıdır qalxır, qayanın üstündə köpüklənib qaynayırdı.

Qala tərəfdən səslər gəlirdi. Ralf dəniz tərəfdən gələn səslərə fikir verməyib, bütün diqqətini Qala tərəfə yönəldti və tanış ritmi, axır ki, tuta bildi:

– Vəhşini vur! Boğazını üz! Qanını tök!

Qəbilə rəqs eləyirdi. Haradasa o yanda, qayalığın o üzündə tutqun dairə var, isti ocaq var, bişmiş ət var. Onlar orada ləzzətli yemək yeyir, özlərini təhlükəsiz hiss eləyirlər, rahatlıqları var.

Lap yaxından gələn səsi eşidib diksindi. Vəhşilər Qalanın başına dırmaşırdılar, eşitdiyi də onların səsiydi. Yavaşça on yard irəli getdi və gördü ki, lap yuxarıdakı qaraltı dəyişdi, böyüdü. Bu adada yalnız iki oğlan bu cür hərəkət eləyib belə danışa bilərdi.

Ralfın başı enib əllərinə dayandı, bu yenilik onun qəlbini yaraladı. Samnerikgil də qəbiləyə qoşulmuşdular və Qalani qoruyurdular – Ralfdan qoruyurdular. Deməli, onları xilas eləyib adanın o biri tərəfində başqa bir qəbilə – didərginlər qəbiləsi yaratmaq mümkün olmayıacaq. Samnerikgil də o birilər kimi, qəbiləyə üzv qəbul ediliblər, Piqqi ölüb, buy-nuz yoxdur: sinib çilik-çilik olub.

Nəhayət, gözətçi aşağı endi. Onu əvəz eləyən iki nəfər isə, sanki, qayanın tutqun çıxıntıları idi. Onların arxa tərəfində bir ulduz göründü, dərhal da hansınınsa hərəkəti ilə pərdələnib yox oldu.

Ralf yavaş-yavaş irəli getdi; əyri-üyrü, çala-çuxur yerləri kor adamlar kimi əli ilə yoxlayıb tapırdı. Ondan sağ tərəfdə tutqun sular neçə mil uzanıb uzaqlara gedirdi, ondan sol tərəfdən aşağıda isə dibsiz quyu kimi qorxulu və dinclik nə olduğunu bilməyən okean idi. Okean hər dəqiqəbaşı nəfəs alırdı və ölüm qayasının dövrəsi ağ köpüklərin çiçəklədiyi çəmənliyə çevrilirdi. Ralf irəliləməkdə idi və axır ki, qayanın çıxıntısından əli ilə yapışdı. Gözətçi məntəqəsi düz onun başının üstündə idi, hətta qayaya söykənmiş nizənin azca qırğığa çıxmış ucu da görünürdü.

Lap yavaşça çağırıldı:

– Erikisem...

Cavab gəlmədi. Səsinin eşidilməsi üçün bir az bərkdən danışmalıydı və onda da tonqalın ətrafına toplaşaraq yeyib-içməkdə və şənlənməkdə olan zolaqlı düşmənlərini duyuq salıb ayağa qaldıra bilərdi. Dişlərini bir-birinə sixib yuxarı qalxmağa başladı, dayaq nöqtələrini əli ilə axtarıb tapırdı. Donuz kəlləsinə sancılmış paya ona əngəl törətsə də, yega-



Inventas vitam
juvat excusisse
per artes

nə silahını atmaq istəmirdi. Əkizlərlə, demək olar ki, eyni səviyyəyə çatanda dilləndi:

– Erikisem...

Qaya tərəfdən qışqırtı və həyəcan səsi eşidildi. Əkizlər bir-birindən yapışaraq anlaşılması çətin olan nəsə mızıldandılar.

– Mənəm, Ralfdır.

Əkizlərin qaçıb aradan çıxacaqlarından və həyəcan sıqnalı verəcəklərindən qorxan Ralf elə dartındı ki, başı və çiyinləri daşın üstünə qalxdı. Onun dırşeyinin altında, ləp aşağıdakı qayanın üstündə yenə köpüklərin işıqlandığını gördü.

– Mənəm də, Ralfdır.

Nəhayət, əkizlər qabağa əyilib onun üzünə baxdilar.

– Biz də elə bildik...

– ...biz bilmədik axı...

– ...elə bildik...

Qəflətən özlərinin yeni, həm də xəcalət gətirən vəzifələrini xatırladılar. Erik dinmədi, amma Sem öz vəzifə borcunu yerinə yetirməyə çalışdı.

– Yaxşısı budur ki, sən buradan gedəsən, Ralf. Tez ol, buradan get.

Nizəsini yelləyib özünü qəzəbli göstərdi.

– Get buradan. Başa düşmədin?

Erik razılıq əlaməti olaraq başını tərpətdi və nizəsi ilə havaya zərbə vurdur. Ralf əllərinə dirənib getmədi.

– Mən gəldim ki, sizi görəm.

Ralfın səsi xırıldadı. Boğazı ağrıyırdı, amma orada yara yeri yox idi.

– Gəldim görüüm, neyləyirsiniz...

Sözlər heç də həmişə qəlbin ağrılarını ifadə eləyə bilmir. Ralf susdu. Göy üzü sayrışan ulduzlarla dolu idi.

Sem narahat olub qurcalandı.

– Düz sözümdür, Ralf, getsən yaxşıdır.

Ralf yenə onlara baxdı.

– Siz ikiniz də rənglənməmisiniz. Nə təhər olur bu? Bəs gündüz vaxtı olsaydı?

Gündüz vaxtı olsaydı, onlar xəcalətdən qızarardılar. Amma gecə idi, qaranlıq idi. Erik başladı, sonra da əkizlərin antifon nitqi eşidildi.

– Sən getməlisən, yoxsa pis olar.

– ...Onlar bizi məcbur elədilər. Bizi incitdilər...

– Kim? Cek?

– Eh, yox...

Əkizlər ona tərəf əyildilər və səslərini lap qısdılar:

– Çıx get, Ralf...

– ...bu axı qəbilədir...

– ...bizi məcbur elədilər.

– ...biz bacarmadıq.

Ralf yenidən danışanda səsi alçaqdan çıxırdı və elə bil, nəfəsi çatmadı.

– Mən neyləmişəm? İlk vaxtdan xoşuma gəldi, hətta dostlaşdıq. Mən ancaq xilas olmaq istəyirəm.

Göy üzünə yenə ulduzlar çiləndi. Erik başını silkələyib ciddiləşdi.

– Qulaq as, Ralf. Sən burada nəsə bir məna axtarma, elə şeylərin vaxtı deyil.

– Başçı barəsində fikirləşib başını sindırma.

– ...sən getməlisən ki, başın salamat olsun.

– Başçıyla Rocer...

– Of, Rocer.

– Səni görən gözü yoxdur onların. Səninlə haqq-hesab çürüdəcəklər.

– Səni ovlayacaqlar, sabah ovlayacaqlar.

– Axı niyə?

– Bilmirəm, Ralf. Başımız – Cek deyir ki, sən təhlükəlisən.

– ...ona görə də biz diqqətli olmalıyıq, nizələrimizi də sənə atanda eynən donuza atdığımız kimi dəqiq tuşlayıb atmalıyıq.



Inventas vitam
juvat excusisse
per artes

– ...biz cərgəyə düzülüb adanın bu başından o başına gedəcəyik...

– ...qarış-qarış hər yeri axtarıb səni tapacağıq.

– Ov vaxtı belə siqnallar verəcəyik.

Erik başını yuxarı qaldırıb ağzını açdı və əlinin içi ilə tez-tez vurdı, ulartıya oxşayan bir səs çıxdı. Sonra narahat halda arxaya boylandı.

– Bax belə, başa düşdün?

– Amma səs bərkdən çıxacaq.

– Heç cür başa düşə bilmirəm, mən kimə neyləmişəm?

– Ralf tələsik dedi. – Mən ancaq istəyirdim ki, tonqalı sönməyə qoymayaq!

Ralf bir anlığa susdu, kədər və qüssə içində sabahki gün barədə fikirləşdi. Çox vacib bir sual da onu narahat eləyirdi.

– Bəs neyləmək fikrindəsiniz, tutaq ki...

Sözünü tamamlaya bilmədi, amma qorxu və tənhaliq onu tələsdirirdi.

– Onlar məni tapsalar, neyləmək fikrindədirler?

Əkizlər dinmədilər. Lap aşağıda ölüm qayası ağ köpük-lərlə örtüldü.

– Aman Allah, onların fikri nədir? Acıdan ürəyim gedir...

Onların altındakı qalayabənzər qaya, elə bil, silkələndi.

– Hə, de görüm, neyləyəcəklər?

Əkizlər suala dolayı yolla cavab verdilər.

– Getsən yaxşıdır, Ralf.

– Sənə görə deyirik.

– Çix get, nə qədər bacarsan, uzaq ol.

– Bəlkə, siz də mənimlə gedərdiniz? Üçümüz bir yerdə olardıq...

Bir müddət heç kim dinmədi, sonra Sem boğuq səslə dedi.

– Sən Roceri tanımirsan, dəhşətdir o...

– Başçı özü də. İkisi də...

- Dəhşətdir.
- Rocer hələ...

Əkizlərin ikisi də donub-qaldı. Qəbilə tərəfdən kimsə burası gəlirdi və artıq yuxarıdırırmışmaqdır idi.

- Gəlir ki, bizi yoxlaşın, görsün postdayıqmı. Tez ol, Ralf!

Artıq aşağı enməyə hazırlaşan Ralf bu görüşün ona verdiyi son imkandan da istifadə eləmək istədi:

– Mən uzağa getməyəcəyəm, bax oradakı pöhrəlikdə gizlənəcəyəm, – Ralf piçildadı. – Siz onları başqa səmtə yönəldin. Onların ağlına gəlməz ki, mən belə yaxındayam.

Ayaq səsləri hələ ki uzaqdan eşidilirdi.

- Sem, necə bilirsən, mənə bir şey olmaz ki?

Əkizlər yenə dinmədilər.

- Ala, bunu götür, – Sem qəflətən dedi.

Ralf hiss elədi ki, ona tərəf nəsə uzatdılardır – bir parça ət idi. Dərhal da aldı.

– Hər halda, demədiniz ki, məni tutanda neyləyəcəksiniz.

Yuxarıda süküt başladı. Dedikləri Ralfin özünə də mənəsiz görünürdü. Bir az da aşağı endi.

- Neyləmək istəyirsiniz?

Qalaya oxşayan qayanın zirvəsindən ikibaşlı cavab gəldi:

- Rocer nizəsinin hər iki ucunu itiləyir.

Deməli, Rocer nizəsinin hər iki ucunu itiləyir, – Ralf bunun nə demək olduğunu anlamağa çalışdı. Bildiyi bütün söyüşlərin hamısını araşdırıldı, qəzəbləndi, sonra da əsnəmək tutdu onu. Nə qədər yuxusuz qalmaq olar? Təmiz, ağıuzlu yorğan-döşək üçün burnunun ucu göynədi. Amma aşağıda – üstünə Piqqinin yixildiği qayanın ətrafında süd kimi yayılan ağlıqdan başqa heç nə yox idi. Piqqi indi hər yerdə idi, burada – bu keçiddəydi, qaranlıq və ölüm onu dəhşətli eləmişdi. Piqqi birdən qalxıb sudan çıxsayıdı, başının içi də boş... – Ralf balaca uşaqlar kimi əsnəyib inildədi. Nizə əvəzinə əlində tutduğu payaya söykəndi.



Inventas vitam
juvat excusisse
per artes

Sonra yenidən özünü yiğişdirdi. Qalanın üstündən gələn səslər eşidildi. Samnerikgil kiminləsə mübahisə eləyirdilər. Amma eybi yoxdur, six otlarla örtülmüş daldə yer elə də uzaqda deyil. Gedib ora girmək, gizlənmək olar, sabah ona lazımlaşacaq pöhrəlik də oradadır. Budur, əli ilə otlara toxundu, bax burada gecələyəcək, qəbilənin məskən saldığı yerin yaxınlığında gecələyəcək və işdir-şayət, nəsə qeyri-adi qorxulu bir hadisə baş versə, adamlara qarışar, əgər bunu nəsə başqa cür yozub-eləsələr də...

Bəs o nə idi, hər iki ucu itilənmiş paya nə deməkdir? Bunun mənası nədir? Onlar onu nizəylə vurmaq istədilər, amma bir nəfərdən başqa heç biri hədəfi düz nişanala bilmədi. Yəqin ki, gələn dəfə də nizələri hədəfə dəyməz.

Six otların arasında çömbəltmə oturdu, Semin verdiyi ət düşdü yadına, ac canavar kimi əti parçalayıb yedi. Başı yeməyə qarışanda isə yeni səslər eşitdi. Samnerikgilin səsi idi, deyəsən, ağrıdan qışqırırdılar, qorxudan qışqırırdılar; acıqlı, hirsli səslər idi. Bu nə deməkdir? Deməli, ondan başqa da kiminsə hali yaxşı deyildi və yəqin ki, əkizlərdən biri idi. Sonra səs azaldı, qayanın o tərəfinə getdilər və o da onları unutdu. Pöhrəliyin düz elə böyründəcə sərin, yumşaq yarpaqlı budaqlar var idi. Burada yatıb gecələyəcək. Hava işıqlaşmağa başlayan kimi də sürünə-sürünen özünü verəcək pöhrəliyin lap dərinliyinə və əgər kimsə onun arxasında düşüb təqib eləsə, o da sürünə-sürünen gəlməli olacaq, onda da Ralfin nizəsinə tuş gələcək. Pöhrəliyin dərinliyində oturub gözləyəcək, axtarış aparanlar ötüb-keçəcəklər, ullaşa-ullaşa bütün adanı ələk-vələk eləyəcəklər, amma onu tapa bilməyəcəklər və beləliklə də, hər şey yaxşı qurtaracaq.

Otların, qızıların arasına vurdu özünü, lağım açıb bir az da dərinə getdi. Əlindəki payanı düz böyründəcə yerə qoydu və qaranlıqda uzandı. Yaddan çıxarmaq olmaz: lap erkən oyanmalıdır ki, vəhşiləri barmağına dolaya bilsin, onlara

kələk gəlsin. Heç özü də hiss eləmədi ki, yuxu necə tez gəlib onu qaranlıq uçuruma yuvarladı.

Oyansa da, gözlərini hələ açmamışdı və lap yaxınlıqdan eşidilən səslərə qulaq asıldı. Gözünün birini açıb yanağından bir düymlük məsafədəki torpağı gördü, barmaqlarıyla torpağı qamarladı; yarpaqların və budaqların arasından süzülən işıq düşürdü üstünə. Hələ ki vaxt var idi və fikirləşdi ki, nə vaxtsa yuxuda gördüyü yixılma və ölüm keçmişdə qalıb, indi səhərdir. Elə bu məqamda yenə səs eşitdi. Sahil tərəfdən ulartı səsi gəldi, vəhşilərdən biri eyni ularıyla cavab verdi, onların səsinə başqası səs verdi. Uçan quşun qışqırışına oxşayan ulartı səsləri adanın dar keçidi boyunca dənizdən laqunacaq yayıldı. Ralf düşünüb vaxt itirmədən dərhal da ucuşış payanı qapdı və özünü qızılın arasıyla dərinliyə vurdu. Bir neçə saniyə sonra isə sürüñərək pöhrəliyin içinə girdi – ona tərəf gəlməkdə olan vəhşilərdən uzaqlaşdı. Otlar, budaqlar tapdanıb yerə yatmışdı, uzun otların arasıyla gələn vəhşilərin ayaq səsləri eşidildi. Vəhşilərdən kim idisə iki dəfə ulayıb siqnal verdi, hər iki istiqamətdə onu təkrar elədilər, sonra səs kəsildi. Ralf pöhrəlikdə büzüşüb sakitcə durmuşdu, bir müddət səs-səmir eşitmədi.

Nəhayət, öz sıginacağını nəzərdən keçirtdi. Əslində, onun bəxti gətirib, çünkü burada ona hücum eləmək, tutmaq, ələ keçirmək, demək olar ki, mümkün deyil. Piqqini öldürən həmin o böyük qaya pöhrəliyin mərkəzinə – düz elə bura düşmüdü və yeri dağdıracaq hər tərəfdən bir neçə fut enində şirim açmışdı. Ralf düşünüb ora girdi və hiss elədi ki, təhlükəsiz yerdədir, həm də ağıllı adam olduğunu anladı. Sınıb əzilmiş budaqların arasında ehtiyatla oturub gözlədi ki, ovçular keçib-getsinlər. Budaqların arasından baxanda gözünə nəsə qırmızı bir şey dəydi. Qalanın zirvəsi idi ora, uzaq və təhlükəsiz yeriyydi. Qalib ədayla oturub gözlədi ki, uzaqlaşmaqda olan ovçuların səsini eşidə bilsin.



Inventas vitam
juvat excusisse
per artes

Səs-səmir yox idi. Dəqiqələr keçdikcə qələbə əhvali-ruhiyyəsi onu tərk eləyirdi.

Nəhayət, səs eşitdi. Cekin səsi idi, amma bir az boğuq çıxırdı.

– Dəqiq bilirsən?

Sualını ünvanladığı vəhşi dinmədi. Olsun ki, işarəylə cavab verdi. Sonra Rocer danışdı:

– Bax ha, əgər yalan desən...

Dərhal da ağrıdan inləyib-sızlayan kiminsə həniri eşidildi. Ralf instinkтив olaraq büzüdü. Deməli, orada dayanıb danışınlar Cekdir, Rocerdir və bir də əkizlərdən hansısa biridir.

– Sən əminsən ki, o, burada gizlənmək istəyirdi?

Əkiztayı əvvəlcə inildədi, sonra qışqırıldı.

– Burada gizlənmək istəyirdi o?

– Hə, hə... Oyl...

Gümüşü gülüş səsləri ağacların arasına yayıldı. Deməli, onun yerini artıq bilirlər.

Ralf nizəsini yuxarı qaldırıb döyüşə hazırlaşdı. Onlar ona neyələyə bilər? Pöhrəliyin içi ilə bura girmək üçün onlara bir həftə vaxt lazımdır, əgər kimsə təkbaşına gəlsə, necə lazımdır, qarşılanacaq. Ralf nizəsinin iti ucuna əli ilə toxundu. O adam payını alacaq və aldığı nizə zərbəsindən donuz kimi qışqıracaq.

Onlar uzaqlaşış qalaya tərəf gedirdilər. Ralf ayaq səsləri eşitdi, kiminsə hirtildadığını eşitdi. Quş səsinə oxşayan həmin o səs yenə adaya yayıldı. Deməli, kimsə bu tərəfdə dayanıb onu güdür. Görəsən, kimdir?

Uzunsürən bir sükut oldu. Ralf bir də baxdı ki, əlindəki payanın qabığını dişiyələ qoparıb çeynəyir. Ayağa qalxıb Qalaya tərəf baxdı və bu vaxt Cekin lap yuxarıdan gələn səsini eşitdi.

– Qaldırın! Güc verin! Qaldırın!

Ralf nizəsini yerə qoyub, yenə qaldırdı. Alnınə düşən saçlarını əsəbi halda geri elədi, özünün dar sığınacığında

tələsik iki addım qabağa atıb, geri qayıtdı. Budaqların sınağının uclarına baxa-baxa yerində donub-qaldı.

Hələ ki sakitlik idi.

Sinəsinin necə qalxıb-endiyinə fikir verdi, tez-tez nəfəs aldığına görünçə təəccübləndi. Sinəsinin sol tərəfində ürəyin necə döyündüyü aşkar görünürdü. Nizəsini yenə yerə qoydu.

– Qaldırın! Qaldırın! Bir də güc verin!

Sonra da xeyli müddət kəsilməyən qışqırıq səsi eşidildi.

Qayanın başında nəsə bir uğultu qalxdı, elə bil, yer atılıb-düşdü, davamlı şəkildə silkələndi, səs də get-gedə gücləndi. Zərbə dalğası Ralfi vurub yerə sərdi, budaqların arasına pərçimlədi. Sağ tərəfdən lap yuxarıdakı pöhrəliyin başı əyilib yerə gəldi, kökləri yerdən çıxdı və Ralf onu da gördü ki, yuxarıda dəyirman çarxi kimi nəsə bir şey yavaşça fırlandı. Sonra o qırmızı şey ötüb-keçdi, get-gedə sürətini azaltmaqda olan fil kimi dənizə tərəf getdi.

Ralf sıyrılmış torpağın üstündə dizi üstə çöküb yerin silkələnməsinin nə vaxt dayanacağını gözlədi. Ağacların parçalanmış gövdələri, sıınıb ətrafa səpələnmiş budaqlar və yaprixib yerə yatmış pöhrəlik tezliklə yenidən sakitləşdi. Bədənində nəsə bir ağırlıq var idi, nəbzinin necə vurdوغunu hiss eləyirdi.

Yenə sükut çökdü.

Amma bu sükutun içindən nəsə bir piçildaşma da eşidildirdi və qəflətən onun sağ tərəfindən iki yerdə budaqlar silkələndi, nizənin iti ucu göründü. Ralf qorxub öz nizəsi ilə güclü zərbə endirdi.

– Aaa-ah!

Nizə əlində titrəyəndə Ralf dərhal onu geri çəkdi.

– Ooh – ooh...

Kimsə inildəyirdi. Orada bərkədən danışın dilləşirdilər. Yaralı vəhşi isə qışqırır, inildəyirdi. Sonra yenə sükut çökdü və bu dəfə danışan iki nəfərin səsi gəldi.



Inventas vitam
juvat excusisse
per artes

Ralf hiss elədi ki, bu, Cekin səsi deyil.

– Gördün? Axi mən dedim ki, o təhlükəlidir.

Yaralı vəhşi yenə inildədi.

– Bəs sonra? Sonra nə olacaq?

Ralf çeynənmış nizəni əlində möhkəm sixdı, saçları üzünə dağıldı. Ralfdan bir neçə yard aralıda, Qala tərəfdə idi danışanlar, vəhşilərdən birinin əsəbi halda “yox!” dediyini eşitdi, sonra boğuq gülüş səsləri gəldi. Ralf ayaq pəncələri üstə dayanıb çömbəltmə oturdu, dişlərini ağardaraq budaqların əmələ gətirdiyi divara baxdı, nizəsini qaldırıb pusquda dayanaraq gözlədi.

O tərəfdə yiğmiş dəstə üzvləri yenə güllüşdü. Sonra nəsə axırmış kimi bir səs gəldi, nəsə şaqqlıdadı – elə bil, böyük selləfan parçasını şaqqlıtiyla qatlayıb yiğirdilər. Budaq çartıldadı, Ralfi öskürək tutdu, nəfəsi kəsildi. Budaqların arasıyla ağ-sarı tüstü gəlirdi, yuxarıda görünən səma parçası dərhal da tufan buluduyla örtülübmiş kimi qaraldı; tüstü Ralfi bürüməkdə idi.

Kimsə sevinclə güldü, kimsə qışkırdı:

– Tüstü!

Ralf tüstünün altyla mümkün qədər aşağı əyilib, az qala, yerə yataraq pöhrəliyin içi ilə meşəyə tərəf getdi. Budur, bu da tala və pöhrəliyin qırağındakı yaşıl yarpaqlar. Qırmızı-ağ zolaqlarla rənglənmiş balaca vəhşi əlində nizə tutaraq Ralfın meşəyə gedən yolunu kəsmişdi, amma tüstüdən heç nə görməyərək boğulub öskürür və əlinin arxasıyla gözünü silib rəngi yayırdı. Ralf pişik kimi pusa-pusa yaxınlaşıb qəflətən onun üstünə atıldı, nizəylə zərbə endirdi. Balaca vəhşi iki-qat oldu. Pöhrəliyin o tərəfindən qışkırtı səsi gəldi və Ralf qorxudan özünü şax-şəvəlin içində vurub qaçmağa başladı. Donuz çəhliminə çatıb yüz yarda qədər qaçıdı, çönüb qırığa çıxdı. Arxada kiminsə ulartısı yenidən adaya yayıldı və tənha səs üç dəfə səsləndi. O saat bildi ki, bu, hücuma keçmək üçün verilən siqnaldır, sürəti artırdı, ürəyi az qalırdı

partlasın. Özünü kolun dibinə pərçimləyib gözlədi ki, ürək döyüntüləri sakitləşsin. Dilini dişlərinə və dodağına sürtdü, onu izləyənlərin ulartısına qulaq asdı.

Çox şey eləmək olar, məsələn, hündür bir ağaçın başına dırmaşa bilər. Yox, bu, çox təhlükəli addımdır. Yerini bilsələr, sadəcə, oturub bir xeyli gözləyəcəklər, vəssalam.

Vaxt olsayıdı, fikirləşib nəsə tapmaq olardı.

Elə həmin o yerdən iki dəfə siqnal verdilər və Ralf artıq onların planının nədən ibarət olduğunu başa düşdü: meşədə ilişib qalmış hər bir vəhşi iki dəfə ulayıb siqnal verirdi ki, dəstə üzvləri ayaq saxlayıb onu gözləsinlər. Bu yolla onlar bütün adanı ələk-vələk eləmək istəyirdilər. Ralfın yadına qabanın necə asanlıqla cərgəni yarıb aradan çıxdığı düşdü. Əgər onun izinə düşənlər lap yaxınlaşsalar, o da mühasirəni yarıb aradan çıxmalo olacaq və geriyə qaçacaq... Amma geriyə qaçıb hara gedəcək? Onu izləyənlər də geri dönəcəklər və yenə onu izləyəcəklər. Gec-tez yemək yeməli olacaq, yatıb dincəlməli olacaq və yuxudan ayılanda görəcək ki, onların əlinə keçib.

Bəs onda neyləməlidir? Ağaca dırmaşmaq? Qabanın elədiyi kimi, mühasirəni yarmaq? Hər iki yol təhlükəlidir.

Yenidən eşitdiyi tək uları səsi onun ürəyini şiddetlə döyündürdü, ayağa qalxıb sıx cəngəlliyyin arası ilə okeana tərəf qaçı və nəhayət, lianaların arasında ilişib qaldı. Bir anlığa yerində donub tərpənmədi, ancaq qılçaları titrəyirdi. Əgər arada sülh razılığı əldə edilsəydi, çox yaxşı olardı, heç olmasa, uzunmüddətli fasılə olsayıdı, o da fikirləşib vəziyyətdən çıxış yolu tapardı.

Budur, yenə də adamın beyninə işləyib qulaqlarını deşən və qaçılmaz kimi görünən uları adanı başına götürdü. Bu səs onu yerindən dəbərdərək lianaların arasıyla ürkmüş at kimi qaçmağa məcbur elədi və o qədər qaçı ki, təngnəfəs oldu, az qaldı ürəyi sinəsindən çıxsın. Özünü sıx qızıların arasına verib gizləndi. Neyləsin: ağaca dırmaşın,



Inventas vitam
juvat excusisse
per artes

yoxsa mühasirəni yarsın? Nəfəsini idarə eləməyə çalışdı, ağızını sildi, cəhd elədi ki, özünü sakitləşdirsin. Onun üstünə gələnlərin arasında Samnerikgil də var, onlar bu işə zorla cəlb olunublar. Bəlkə də, elə deyil. Hər halda, tutaq ki, cəhd elədi, amma Samnerikgilə yox, qəbilə başçısına rast gəldi, Rocerə rast gəldi, Rocer də cəlladlığa yaxşıdır. Onda necə olsun?

Üzünə tökülmüş saçlarını geri elədi, şışməyən gözünün tərini sildi. Bərkdən öz-özünə dedi: "Fikirləş".

Bu vəziyyətdə neyləmək olar?

Piqqi burada olsaydı, heç olmasa, onunla məsləhətləşərdi. Ciddi məsələləri müzakirə eləmək üçün yiğincaq da yoxdur, buynuzun gətirdiyi əzəmət də yoxdur.

– Fikirləş.

Ən çox qorxduğu da hərdən beynini dumanlandırıb əsas məsələdən yayındıran o pərdə idi və hər an yellənib onu arxayınlaşdırıar, gülünc vəziyyətdə qoyardı.

Üçüncü ideya ondan ibarət idi ki, əgər yaxşıca gizlənə bilsə, onu görmədən keçib-gedə bilərlər.

Başını yerdən qaldırıb qulaq asdı. Əvvəlki səslərə yeni bir səs də əlavə olunmuşdu – haradansa dərinliklərdən gələn şikayətli uğultu idi, elə bil, meşənin özü də ondan inciyib deyinirdi; qalın, tox səs idi, vəhşilərin ulartısı onunla müqayisədə saxsı parçasının üstündə tələm-tələsik yazılmış cizma-qara təsiri bağışlayırdı. Ralf əvvəllər bu səsi haradasa eșitmışdı, amma indi o barədə fikirləşməyə vaxtı yox idi.

Mühasirəni yarmaq.

Ağaca dırmaşmaq.

Gizlənmək, vəhşilərin keçib-getməsini gözləmək.

Yaxınlıqdakı qışkırtı səsi onu dərhal ayağa qalxmağa məcbur elədi, kolların və sıx şax-şəvəlin arasıyla qaçmağa başladı. Qəflətən həmin o açıq sahəyə – talaya çıxdı. Amma donuz kəlləsi öz geniş təbəssümü ilə gülmürdü artıq, talanın üstündəki tutqun mavi səma parçasına baxıb dişlərini

ağartmırıldı, tüstü pərdəsinin altında ikrahla gülümsəyirdi. Yenə qayıdış ağacların altına girdi və bayaqdan bəri adadakı səslərə əlavə olunmuş yeni səsi – tutqun uğultunun səbəbini anladı: onu tüstüylə boğmaq üçün bütün adaya odurublar.

Ağaca dırmaşmaqdansa, gizlənmək yaxşıdır, çünkü əgər onu görsələr də, bu, hələ son deyil və mühasirə halqasını yarış aradan çıxmaq olar.

Axır ki, gizlənməyə qərar verdi.

Görəsən, onun bu qərarı donuzun xoşuna gələrdimi? Adada çox sıx bir pöhrəlik tapmalı, orada qaranlıq və dalda yerə girib gözləməlidir. İndi o qaça-qaça həm də ora-bura baxındı. Günəş şüaları onun bədənində oynasıır, cirkli və tərli bədənində parlaq zolaqlar əmələ gətirirdi. Ulartı səsləri artıq uzaqlaşmışdı və güclə eşidilirdi.

Qərarı tez-tələsik qəbul eləsə də, hər halda, axtardığı yeri, axır ki, tapdı. Liana budaqları və şax-şəvəl elə sıx idi ki, ora heç günəş şüaları da düşmürdü, aşağıdan isə onun seçdiyi yerin altına paralel gedən, ya da yuxarı qalxan budaqlardan düzəlmüş və hündürlüyü, haradasa, bir fut olan döşəmə var idi. O yerin ortasına girib, kənardan beş yard aralıda gizlənmək olar və əgər vəhşilərdən kimsə yerə uzanıb baxsa, qaranlıqda onu görməz, əgər, birdən görüb-eləsə də, vəhşinin üstünə atılıb cərgəni yararaq aradan çıxmaq və arxaya keçmək imkanı var.

Ralf nizəsini arxasında sürüyərək ehtiyatla budaqların arasındaki həmin o yerə girdi. Düz ortaya çatanda uzanıb ətrafi dinşədi.

Yangın böyük idi və tappilti, guppultu onun təsəvvür elədiyi kimi, arxa tərəfdən uzaqda deyil, yaxındaydı. Görəsən, yanğın öz sürətiylə dördəm qaçan atı ötüb-keçə bilərmə? Onun uzandığı yerdən əlli yard aralıdırakı əraziyə günəş şüasının ləkələri düşmüşdü, o tərəfə baxanda isə ləkələr ona göz vururdu. Hərdən beynini dumanlandırıb fikrini dolaşdı-



Inventas vitam
juvat excusisse
per artes

ran həmin o pərdəyə oxşayırıdı bu və bir anlığa ona elə gəldi ki, şüaların o cür göz vurması onun öz içindədir. Sonra şüalar sürətlə oynasdı və o gördü ki, ada ilə günəşin arasında nəhəng tüstü təbəqəsi əmələ gəlibdir.

Əgər şax-şəvəlin arasına baxıb orada kiminsə gizləndiyini görən Samnerikgil olsa, onlar özlərini elə göstərəcəklər ki, guya, heç nə görməyirlər və heç kimə də heç nə deməyəcəklər. Yanağını şokolad rəngli torpağa söykəyib qurumuş dodaqlarını yaladı və gözlərini yumdu. Şax-şəvəlin altında yer yavaşça silkələnirdi, ya da, bəlkə, bu, açıq-aşkar eşidilən yanğın gurultusuya güclə eşidilən ulartı səsindən də yavaş çıxan bir səs idi.

Kimsə qışqırdı. Ralf yanağını yerdən aralayıb bulanıq işığın içində baxdı. "Onlar indi yaxında olmalıdır," – Ralf belə fikirləşdi və ürəyi şiddetlə döyünməyə başladı. Gizlənmək, mühəsirə xəttini yarmaq, ağaca dırmaşmaq – bunların hansı yaxşıdır? Bütün çətinlik də ondan ibarətdir ki, bunlardanancaq birini seçə bilərsən.

Alov indi lap yaxında idi, od tutub yananağın ağacların qol-budaqları, gövdələri şaqquşdayır, partıdayırıdı. Başdanxarablar! Dəlilər! Yəqin ki, yanğın artıq meyvə ağaclarına çatıbdir – sabah onlar nə yeyəcəklər?

Ralf özünün ensiz çarpayısında narahat halda qurcudu. Bəlkə, bir cəhd eləsin? Ona neyləyəcəklər ki? Döyaçəklər? Döysünlər də, nə olsun? Öldürəcəklər? Hər iki ucu şış paya məsələsidir.

Qəflətən yaxında eşidilən qışqırtı səslərindən diksinib sıçrayaraq ayağa qalxdı. Əlində nizə, rənglənib zolaq-zolaq olmuş vəhşinin yaşılılıqdan çıxıb tələsik onun gizləndiyi yerə tərəf gəldiyini gördü. Ralfin barmaqları torpağı qamarladı. Hər ehtimala qarşı hazır olmaq lazımdı.

Ralf nizəsini hərlədi ki, iti ucu qabaqda olsun, amma gördü ki, sən demə, nizənin hər iki ucu da şısdır.

Vəhşi, haradasa, on beş yard məsafədə dayanıb qışqırdı.

“Bəlkə də, yanğının səs-küyü içində mənim ürəyimin necə guppuldadığını eşidir, – Ralf fikirləşdi. – Qışkırmaya Hazır ol”.

Vəhşi irəli gəldi, indi onun ancaq belindən aşağısı görüñürdü. Budur, bu da onun nizəsinin küpü. İndi isə vəhşinin ancaq dizindən aşağısı görünür. Qışkırmaya olmaz.

Vəhşinin arxa tərəfindəki yaşıllıqdan bir dəstə donuz çıxıb səs-küy salaraq qaçıb meşənin içində girdi. Quşlar qaq-qıldışır, siçanlar civildəşirdi; nəsə balaca bir şey hoppanaraq gəlib onun gizləndiyi xalçavarı yerin altında gizləndi.

Beş yard məsafədə vəhşi ayaq saxladı, cəngəlliyyin sağ tərəfində dayanıb qışkırdı. Ralf ayağını yiğib oturdu. Hər iki ucu biz kimi şiş olan nizə onun əlində idi, paya dəhşətli dərəcədə titrəyirdi, ona görə də gah uzanır, gah gödəlir, gah yüngül olur, sonra ağırlaşır və yenidən yüngülləşirdi.

Ulaşma səsi bir sahildən o birinə yayılırdı. Pöhrəliyin qırağında vəhşi dizi üstə çökdü, onun arxa tərəfindən meşədə alov yanıb-sönürdü. Dizinin birini dənəvər torpağın üstünə qoyduğu göründü. Sonra o biri dizi. Hər iki əli. Nizəsi. Üzü.

Vəhşinin nəzərləri cəngəlliyyin altındaki qaranlığa zilləndi. Fərz eləmək olardı ki, o tərəfdən və bu tərəfdən işiq gel-diyi o görür, amma ortada heç nə görünmürdü; yumaq kimi bir qaranlıq var idi ortada, vəhşi də üz-gözünü qırışdırıb qaranlıq yumağın şifrini açmağa çalışırdı.

Saniyələr uzanırdı. Vəhşinin düz gözünün içində baxırdı Ralf.

– Qışkırmayanın ha!

– Sən hələ evə qayıdacaqsan.

İndi o, səni görür. Yoxlayır. Payanın ucu şisdır.

Ralf qışkırdı, qorxudan və qəzəbdən qışkırdı. Onun ayaqları gərilib düzəldi, qışkırığı ara vermir, kükrəyib coşurdu. Qabağa atıldı, şax-şəvəli yarıb açıqlığa çıxdı, qanı axa-axa, qışkırib özünü ora-bura təpdi. Nizəsi ilə zərbə vurdu, vəhşi yixıldı, amma orada başqa vəhşilər də var idi, qışkırib onun



Inventas vitam
juvat excusisse
per artes

üstünə cumdular. Üstünə gələn nizələrdən yayınmaq üçün sapma verdi, sonra da dinməzcə qaçıdı. Qarşında yanıbsənən alovlar qəflətən bir yerə toplasdı, meşənin uğultusu partlayışa çevrildi və düz onun yolunun üstündəki hündür kol yelpikvari böyük alova büründü. Sağa dönüb dəli kimi qaçıdı; ürəyi elə döyündürdü, az qalırkı sinəsindən çıxsın, alov isə dəniz qabaranda olduğu kimi, qalxıb hər tərəfi bürüməkdə idi. Arxadan gələn ulaşma səsləri yayılıb qabağ'a getdi, qısa, amma bərk qışqırtılar seriyası eşidildi və bu da o demək idi ki, onu görüblər. Onun sağ tərəfində nəsə tutqun bir figur görünüb yox oldu. Onların hamısı qaçıır, dəli kimi qışqırırdı. Onların pöhrəliyə doluşduğunu gördü, sol tərəfdə isə qaynar və parlaq alov quruldayıb tügyan eləyirdi. Öz yarasını, achiğini, susuzluğununu unutmuşdu Ralf, bütün vücudunu dəhşətli qorxu almışdı; az qala, qanad açıb uçan ayaqların üstündəki köməksiz qorxu meşənin içi ilə qaçaraq açıq sahilə tərəf gedirdi. Onun gözləri qarşısında ləkələr oynasır, qırmızı dairələrə çevirilir və gözdən itirdi. Bilmirdi, onu aparan ayaqlar kimindir, amma o ayaqlar yorulmuşdu, vəhşi ulaşmalar isə təhlükənin dış-dış olmuş saçاقları kimi hücuma keçmişdi və budur, artıq yetişib üstünü almaqdə idi.

Ağac kötüyünə ilişdi, onu təqib eləyən qışqırtılar daha da gücləndi. Gördü ki, onların daxması da alova büründü, onun sağ tərəfində alov dalğalanırdı, parıldayan su dəydi gözünə. Sonra o yixıldı, isti qumun üstüylə yumalandı, əli ilə üzünü qoruyaraq ona aman verilməsi üçün qışqırıb nəsə demək istədi.

Ayağa qalxıb səndirlədi, bədəni gərilib daha böyük dəhşət üçün toparlandı, yuxarı baxanda isə böyük bir kepka gördü. Kepkanın üstü ağ idi, yaşıl günlüyün üstündə isə tac var idi, lövbər və bir də qızılı rəngli yarpaqlar var idi. Ağ rəngli burğu gördü, epoletlər, tapança və hərbi formanın yaxasında cərgəylə düzülmüş qızılı düymələr gördü.

Dənizçi zabit qumun üstündə dayanıb ehtiyatı əldən verməyərək təəccüblə yuxarıdan-aşağı Ralfa baxırdı. Zabitin arxa tərəfində sahilə çıxardılaraq qabaqdan iki matrosun tutub saxladığı kater görünürdü. Qabaq tərəfdən katerin içində isə əlində avtomat tutmuş bir matros dayanmışdı.

Ulaşma səsi səngiyib söndü.

Zabit bir müddət şübhəylə Ralfa baxdı, sonra da əlini tapançanın dəstəyindən çəkdi.

— Salam.

Ralf qurcalındı, öz çirkli görkəmi haqqında düşünərək utancaq halda cavab verdi:

— Salam.

Zabit, sanki, verdiyi suala cavab alıbmış kimi, başını tərpətdi.

— Burada, sizin aranızda yaşca böyük olan bir adam varmı?

Ralf dinməzcə başını silkələdi, qumun üstündə bir qədər çöndü. Gillə rənglənin zolaqlanmış və əllərində ucuşış payalar tutmuş oğlanlar yarımdairə şəklində düzlənib dinməzcə dayanmışdır.

— Oynayıb şənləndiniz, — zabit dedi.

Alov artıq kokos palmalarına çatıb onları udmaqda idi. Ayrıca bir alov dili akrobat kimi tullanıb meydançadakı palmaların çətirini yaladı. Səma qaralmışdı.

Zabit Ralfa baxıb gülümsədi.

— Biz sizin tüstünü gördük. Siz burada neyləyirdiniz? Mühəribə eləyirdiniz-nədir?

Ralf başını tərpətdi.

Zabit qarşısındaki balaca adamqorxuzana diqqətlə baxdı. Uşağı yaxşıca çımıldırmək, saçını qırxmaq, burnunu silmək, yaralarına dərman sürtmək lazımdır.

— Ölüb-eləyən yoxdur ki? Meyit necə, varmı?

— Cəmisi iki nəfər ölübdür. Onlar da yoxdur.

Zabit aşağı əyilib Ralfa yaxından baxdı.



– İki nəfər? İki nəfər ölübdür?

Ralf yenə başını tərpətdi. Onun arxa tərəfində isə od tutub yanınan ada titrəyirdi. Zabit adamların, adətən, nə vaxt düz danışdığını bilirdi və yavaşça fit çaldı.

Uşaqların qalanları da gəlməkdə idi, yanıb qaralmış, şişkin qarnı qabağa çıxmış bu balacalar, doğrudan da, əsl vəhşilərə oxşayırdılar. Onlardan biri zabitə yaxınlaşıb aşağıdan-yuxarı ona baxdı.

– Mən, mən...

Başqa heç nə deyə bilmədi. Persival Uimz Medison beynindəki sehrlili sözləri axtardı, amma onlar silinib yox olmuşdu.

Zabit Ralfa tərəf çevrildi.

– Biz sizi buradan götürəcəyik. Neçə nəfərsiniz?

Ralf başını silkələdi. Zabit isə ondan o tərəfdəki rənglənmüş uşaqlara baxdı.

– Başçınız kimdir?

– Mənəm, – Ralf bərkədən dedi.

Qızartdaq saçlarının üstündən başına qeyri-adi, qara, cındır kepka qoymuş, taygöz eynəyi toqqasından asmış balaca oğlan qabağa çıxdı, amma fikrini dəyişib sakitcə dayandı.

– Biz sizin tüstünü gördük. Deməli, belə çıxır ki, burada neçə nəfər olduğunu bilmirsiniz?

– Yox, ser.

– Hesab eləyirəm ki, – zabit axtarışlarla bağlı qarşıda onu nələr gözlədiyini təsəvvürünə gətirdi, – hesab eləyirəm ki, bir dəstə ingilis uşağı... Siz hamınız ingilissiniz də, elədirmi? Bir dəstə ingilis uşağı daha yaxşı əyləncə tapa bilərdi. Demək istəyirəm ki...

– Əvvəlcə elə idi, – Ralf dedi, – onda işimiz də...

Ralf susdu.

– Biz əvvəlcə bir yerdə idik, sonra...

Zabit başını tərpətdi.

– Bilirəm. Gözəl mənzərə. Əsl mərcan adası.

Ralf dinməzcə zabitə baxdı. Bir anlığa onun gözü qarşısında sahilin ilk vaxtda olan gözəl mənzərələri canlandı. Amma ada quru odun kimi od tutub yanındı, Simon qətlə yetirilib, Cek isə... Ralf göz yaşlarını saxlaya bilmədi, hönkürtülər onu titrədirdi. Adaya gəldiyi ilk gündən bəri ilk dəfə idi, göz yaşlarına sərbəstlik vermişdi, qəhər onu boğur, aramsız hönkürtülər içində qırılırdı. Onun səsi yanıb külə dönmüş adanın xarabaliqlarının üstünə çökmiş qara tüstünün altından gəlirdi; ona baxıb o biri uşaqlar da hönkürüb titrəməyə başladılar. Öz çirkli bədəni, pırpız saçları, fırıldıq burnuyla Ralf da uşaqların arasında dayanıb əvvəlki sadəlövhəlüyünə ağlayırdı, insan qəlbinin niyə bu qədər qara olduğuna ağlayırdı, sədaqətli və ağıllı dostu Piqqinin yixılıb havada necə uçduğunu xatırlayıb ağlayırdı.

Ağlaşma səsləri zabitə də təsir elədi və o tutuldu, üzünü çevirib gözlədi ki, uşaqlar sakitləşib özlərinə gəlsinlər; zabit gözləyirdi, aralıda dayanmış kreyserin aydın görünən siluetinə baxdı ki, gözləri bir az dincəlsin.

Uilyam Qolding NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excolusse
per artes

Uilyam Qolding NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excolusse
per artes

VARİSLƏR
(roman)

VARİSLƏR

(roman)

Annaya ithaf edirəm

“...Əslində, biz neandertal adam barədə çox az şey bilirik, amma ehtimal ki, onun bədəni çox tüklüydü, eybəcər idi, meymunsayağı boynu, sallaq və sıx qaşları, dar alnı və balaca boyuyla ikrah doğurdu... – ser Harri Conston müasir insanın əmələ gəlməsinə həsr elədiyi “Fikirlər və rəylər” əsərində yazar... – Qorillayabənzər o eybəcər, köntöyyerişli, bədənitüklü, güclü dişlərə malik, hiyləgər və çox güman ki, kannibal ənənələri olan məxluqlar haqqında yaddaşlarda qalanlar xalq yaradıcılığında nəhəng adamyeyənlər obrazının yaranmasına səbəb olmuşdur...”

H.C.Uells. “Tarixin konturları”

BİR

Lok var gücüylə qaçırdı. O, başını aşağı əymışdı, əlindəki payanı üfüqi vəziyyətdə elə tutmuşdu ki, tarazlığını saxlaya bilsin, o biri sərbəst əli ilə də əlcətan yerdəki tumurcuqların dadına baxırdı. Gülməkdən uğunub gedən Liku onun belinə minmişdi və bir əliylə Lokun boynunun arxasına tökülib kürəyi aşağı sallanan qırırm saçlarından yapışmışdı, o biri əli ilə də balaca Oanı onun çənəsinin altına sıxmışdı. Lokun ayaqları ağıllıydı. Onlar görürdü. Onlar Loku fistiq ağaclarının orada-burada görünən köklərindən yan keçirərək apardı, ciğirin üstündə su gölməçəsi olanda isə vaxtindəca sıçrayırdı. Liku öz ayaqları ilə onun qarnını döyəcəyirdi:



– Tez ol! Tez ol!

Lokun ayaqları yeri döyəclədi, çöndü və ləng tərpəndi. İndi onlar sol tərəfdən cığır paralel axan, amma hələ ki görünməyən çayın səsini eşidirdilər. Fıstıq ağacları seyrəldi, kolluq qurtardı, indi onlar üzü hamar olan balaca bataqlığın içində idilər və əvvəllər burada bir tir də var idi.

– Gəlib çatdıq, Liku.

Bataqlığın aqat rənginə çalan suyu onların qarşısında yayılıraq genişlənib çaya tərəf gedirdi. Çayın axını istiqamətində gedən cığır bataqlığın o biri tərəfində üzüyüxarı qalxıb ağacların arasında gözdən itən quruda yenidən başlayırdı. Üzündə xoşbəxt təbəssüm olan Lok suya tərəf iki addım atdı və dayandı. Üzündəki təbəssüm silinib getdi, ağzı açıq qaldı, alt dodağı sallandı. Liku sürüşüb onun dizlərinin üstünə düşdü, oradan da yerə atıldı, balaca Qanın başını ağızına yaxınlaşdırıldı və onun üstündən baxdı.

Lok şübhə ilə güldü.

– Tir gedibdir.

Lok gözlərini yumdu, qaşlarını çatıb başının içində görüyüү tirə baxdı. Tir suyun içində bu tərəfdən o tərəfə uzanmışdı, boz idi, çürük idi. Onun üstü ilə qaçıb ortaya çatan da alt tərəfdə suyun necə axdığını hiss eləyirsən; dəhşətli sudur, elə yeri var ki, kişinin düz ciyininə çatır. Çaydakı, ya da şəlalədəki su kimi oyaq deyildi su, yatmışdı; çaya doğru sağ tərəfə yayılan su oyanmışdı, keçilməz cəngəlliyi və bataqlığı basmışdı. Adamların həmişə istifadə elədiyi bu tirə necə də inanırdı o və gözlərini yenidən açdı, sanki, yuxudan oyanırmış kimi gülümseməyə başladı, amma tir yox idi artıq – getmişdi.

Fa cığırla qaça-qaça gəldi. Onun kürəyindəki çaga yatmışdı. Fa əsla qorxmurdı ki, çaga yixila bilər, çünkü hiss eləyirdi ki, uşaq onun kürəyinə tökülmüş saçlarından bərk-bərk yapışib və aşağıdan da belindəki tüklərdən ayaqlarıyla tutubdur, amma bununla belə, çaga oyanmasın deyə,

yumşaq qaçırdı. Fıstıq ağaclarının arasında görünməmiş dən əvvəl Lok onun ayaq səslərini eşitmışdı.

— Fa! Tır yoxdur, uzağa gedib!

Fa suyun qırğına gəldi, baxdı, qalxdı, sonra da çevrilib ittihamedici nəzərlə Loka baxdı. Onun danışmağına ehtiyac yox idi. Başını tez Faya çevirdi.

— Yox, yox. Mən adamları güldürmək üçün tiri qəsdən yerindən tərpətməmişəm.

Əllərini geniş açdı ki, bunun necə böyük bir itki olduğunu nümayiş etdirsin, sonra da əllərini aşağı saldı.

Liku dedi:

— Məni yellət.

Liku uzunboyun kimi fistiqdan aşağı sallanaraq işığa çıxandan sonra bir topa yaşıl və qonur rəngli tumurcuqla yuxarı qalxmış budaqdan yapışdı. Lok itmiş tiri unudaraq Likunu budağın əyri yerində oturtdı. Budağı qaldırıb qırğıa dartdı, addım-addım geri çəkildi və budaq şaqqlıdadı.

— Hop!

Budağı buraxıb arxası üstə yerə dəydi. Budaq dərhal düzəldi, Liku sevinclə qışqırıldı:

— Yox! Yox!

Lok yenə dartdı, bir də dartdı, Liku da gülə-gülə, qışqırıb irad tutaraq bir topa yarpaqla birlikdə suyun üstündə yelləndi. Fa isə dayanıb suya, sonra Loka, sonra yenə suya baxdı. Qaşqabağını salladı.

Cığırla Ha gəlirdi, qaçmirdi, amma tələsik gəlirdi. Bu kişi Lokdan ağıllıydı, dar gündə hamiya kömək əlini uzadardı. Fa onu çağırmağa başladı, Ha dərhal ona cavab vermədi, boş qalmış suya baxdı, sonra da sola – fistıq ağaclarının altından görünən çaya tərəf baxdı. Sonra qulaqlarını şəkləyib meşənin səsini tutmağa çalışdı, havanı qoxladı ki, görsün əraziyə soxulan yoxdur ki; tam təhlükəsizliyə əmin olandan sonra dəyənəyini yerə qoyub suyun qırğında diz çökdü.



– Bax!

Onun şəhadət barmağı suyun altında tır sürünerkən açılmış şırımları göstərirdi. Şırımların qıraqları hələ yuyulub hamarlanmamışdı, içərisindəki torpaq topalarını isə su macal tapıb dağdıraraq qaranlıqda yox eləməmişdi. Fa bataqlıqdan o tərəfdə cığırın yenidən başladığı yerə baxdı. Tirin o biri ucunun dayandığı yer qazılmışdı. Fa dinməzcə Hadan nəsə soruşdu, o isə dedi:

– Bir gün, bəlkə, iki gün, yox, üç.

Liku hələ də qışqırır və gülürdü.

Cığırda Nil göründü.

Həmişə acanda və yorulanda elədiyi kimi, azca inildəyir-di. Bədəninin dərişi boşalıb sallansa da, dolu döşlərinin gilə-lərindən ağ süd damcıları çıxmışdı. Çağadan başqa hamı ac qala bilərdi. Nil yaxınlaşış Fanın saçlarından yapışmış çağaya baxdı, gördü ki, uşaq yatıbdır, sonra da Haya tərəf getdi və onun əlinə toxundu.

– Sən niyə məni tək qoyub getdin? Sən başının içində Lokdan çox görürsən?

Ha suyu göstərdi.

– Tez gəldim ki, tırə baxam.

– Tir gedibdir axı.

Üçü də dayanıb biri-birinə baxırdı. Həmişə adamlarda olduğu kimi, onların arasında da bir hissiyyat əmələ gəldi. Fa ilə Nil Hanın fikrini bölüşürdülər. Ha fikirləşirdi ki, hökmən tiri öz əvvəlki yerində tapmalydı; əgər onu su aparıbsa, ya da özü hansısa səbəbdən gedibsə, onda gərək bataqlı-ğın o tərəfindən hərlənib gəlmək üçün adamlar bir gün yol gedələr; bu da təhlükəli olmaqla bərabər, adamlar üçün adı vaxtlarda olduğundan çox əziyyət demək idi.

Lok bütün ağırlığıyla budağın üstünə yixıldı ki, onu uzaqlaşmağa qoyması. Likunu sakitləşdirdi, uşaq yerə düşüb onun yanında dayandı. Cığırla qarşı gəlirdi; adamlar onun ayaq səslərini və nəfəs alıqca çıxartdığı səsi eşidirdilər.

Axırıncı budaqları da keçib açılığa çıxdı: ağıbaş, arıq adam idi, özünə qapılıb əyilə-əyilə gəlirdi, yarpağa büükülmüş bir şeyi qırışmış döşlərinə bərk-bərk sıxıb gətirirdi. Adamlar bir yerə toplaşmışdılar və susmaqlarıyla da qarını salamladılar. Qarı da dinib-danışmadı və utancaq bir səbirliklə gözlədi ki, görsün sonra nə olacaq. Əlindəki yarpağa büküllü şeyi azca aşağı salıb, sonra yenə qaldırdı və sanki, bununla da əlindəki yükün ağır olduğunu adamların yadına salmaq istədi.

İlk danışan Lok oldu. Lok adamların hamısına müraciət elədi, özü də gülürdü, ancaq öz dediyi sözləri eşidirdi və adamları da güldürmək istəyirdi. Nil yenə də inləməyə başladı.

İndi onlar ciğirlə gələn axırıncı adamin ayaq səslərini eşidirdilər. Gələn Mal idi: yavaş-yavaş gəlir və hey öskürdü. Axırıncı ağaç budağının yanından keçib açılığın başlangıcında dayandı, əyilib əlindəki payanın yastı tərəfinə söykəndi və öskürməyə başladı. Mal əyiləndə adamlar onun ağarmış tüklərinin töküldüyünü və seyrəlmənin qaşlarından yuxarıdan başlayaraq başının üstündən keçib çiyinlərini örtmiş sıx tüklərəcən gedib çatdığını gördülər. Mal öskürür, adamlar da hənir duymuş maral yerində donaraq səssizcə dayanıb necə gözləyirsə, o cür dinməz dayanıb gözləyirdilər; onların ayaq barmaqlarının arasından çıxan palçıq qalxır, qıvrılıb çevrilirdi. Günəşin qarşısını kəsmiş şışburun bulud çekildi, ağacların arasından boyلانan soyuq günəş şüaları adamların çılapaq bədənlərinə səpələndi.

Nəhayət, Malın öskürməyi kəsildi. Mal əlindəki payaya dirənib qəddini düzəltməyə başladı və əllərini də yavaş-yavaş paya boyunca yuxarı sürüşdürdü. Suya baxdı, adamların hər birini gözdən keçirdi, onlar isə gözləyirdilər.

— Mən belə görürəm.

Bir əlini payadan çekib içi üzüaşığı olmaqla yastısına başının üstünə elə qoydu ki, sanki, bununla da orada görüñüb yox olan görüntüləri məhdudlaşdırmaq istəyirdi.



Inventas vitam
juvat excusisse
per artes

– Mal qoca deyil, anasının kürəyindən asılıbdır. Su tək-cə elə burada çoxalmayıb, bizim gəldiyimiz cığır boyunca hər yerdə su boldur. Bir kişi ağıllıdır. O, adamlara deyir ki, suya düşən tiri qaldırmaq lazımdır, sonra da...

Göz çuxurlarının dibinə düşmüş gözləri adamlara baxıb yalvardı ki, onun fikrinə şərik çıxsınlar. Sonra yenə də yavaşça öskürdü. Qarı əlində gəzdirdiyi yükü ehtiyatla yuxarı qaldırdı.

Nəhayət, Ha danişdi:

– Mən belə görmürəm.

Qoca kişi köksünü ötürüb əlini başından çekdi.

– Yixilan ağacı tapın.

Adamlar sözəbaxanlıqla suyun qırığına səpələndilər. Qarı Likunun üstündə yelləndiyi ağaç budağına tərəf getdi və yükün altında qoşalaşdırıldığı əllərini onun üstünə qoydu. İlk olaraq Ha səslədi adamları. Onlar da ayaqları palçığa bata-bata tələsik Hanin yanına getdilər. Liku keçən meyvə mövsümündən qalmış, quruyub qaralmış giləmeyvələr tapdı. Mal yaxınlaşış qaşlarını çatdı, tirə baxdı. Yarısı suya və palçığa batmış ağcaqayın tiri adam qıcı yoğunluğunda idi. Bəzi yerlərdə qabığı qopmuşdu, Lok tırın üstündəki rəngli göbələkləri dərməyə başladı. Lok yeməli göbələkləri seçib Likuya verdi. Ha, Nil və Fa köntöycəsinə tirdən yapışdırılar. Mal yenə köksünü ötürdü.

– Dayanın. Ha, oradan tut. Fa, sən o tərəfdən yapış. Nil, sən də. Lok!

Tiri yuxarı qaldırmaq elə də çətin olmadı. Onlar çox çətinliklə tiri palçığın içi ilə suyun boğazına tərəf sürüyəndə onun budaqları kol-kosa ilişirdi. Günəş yenə gizləndi.

– Qoyun tir üzsün.

İncə və çətin iş idi bu. Nəm ağacı necə tutsalar da, ayaqları suya batırdı. Nəhayət, tir suda üzməyə başladı, Ha qabağ'a əyilib onun ucundan yapışdı. Tirin o biri ucu bir qədər suya batmışdı. Ha bir əli ilə tiri götürüb o biri əli ilə qabağ'a

dartırdı. Tırın budaqlı ucu yavaş-yavaş yuxarı qalxdı, o biri tərəfdəki palçığa dirənib dayandı. Lok sinəsini qabardıb sevinc içində ağızına gələni danişirdi. Ona fikir verən yox idi, qoca kişi qaşlarını çatıb hər iki əlinin içini başının üstünə qoyub sixirdi. Tırın daha nazik olan o biri ucu iki adam boyu dərinlikdə suyun altında idi. Ha qoca kişiyə baxıb gözləri ilə soruşdu, o isə əlini başına sıxıb öskürdü. Ha köksünü ötürüb qəsdən ayağını suya batırdı. Bunu görən adamlar içlərini çekdilər. Ha özünü ələ alıb ehtiyatla tərpəndi, üz-gözünü qırışdırıldı, adamlar da eynən onun kimi eləyib üz-gözlərini qırışdırıldılar. Ha ağızını açdı ki, nəfəs alsın, özünü toparlayıb su dizinə çatanacan irəlilədi və nəhayət, onun əlləri tırın çürük qabığından yapışdı. İndi onun bir əli tiri aşağı basır, o biri əli yuxarı qaldırıldı. Tır diyirləndi, onun budaqları üstüstə qalaqlanmış xəzəllərin içində firlandı, ucu isə o tərəfdəki yerə dirəndi. Ha tiri var gücüylə itələdi, amma çəpinə dirənmiş budaqlarla bacarmadı. O biri tərəfdən suyun altında tırın donqarlandığı yerdə bir boşluq var idi. Susub dinməz cə baxan adamların baxışları altında Ha geri qayıdıb quruya çıxdı. Mal payadan ikiəlli yapışıp intizar içində Haya baxırdı. Ha cığırın meşədən açıqlığa çıxdığı yerə getdi. Yerə düşmüş dəyənəyini götürüb çömbəldi. Bir anlığa qabağa elə əyildi ki, az qaldı yixılsın, amma ayaqları bədənini haqladı və o, sürətlə açıqlığa tərəf qaçdı. Tırın üstü ilə cəmisi dörd addım qaçdı, anbaan da başını aşağı əyirdi ki, başı dizlərinə dəysin; bu yerdə tir titrəyib suyu döyüclədi. Ha isə ayaqlarını yiğib qollarını geniş açaraq havaya qalxdı və üstündə bir yiğin yarpaq olan yerə düşdü. Sonra o çevrildi, tırın o biri ucundan yapışıp dartdı: bataqlığın üstündən keçən körpü hazır idi.

Adamlar yüngülləşən kimi olub sevinclə qışqırdılar. Düz elə o məqamda günəş yenə göründü, sanki, bütün dünya onlara qoşulub sevinirdi. Adamlar əllərinin içi ilə öz budlarına vuraraq Hanı alqışladılar, Lok isə qələbə sevincini Liku ilə bölüşürdü.



Inventas vitam
juvat excusisse
per artes

– Bilirsən nə olub, Liku? Tır indi suyun üstündən keçir. Ha başının içində çox şey görür.

Adamlar yenidən sakitləşəndə Mal əlindəki dəyənəklə Fanı göstərdi.

– Fa, bir də çağ'a.

Fa əliylə çağaya toxundu. Onun boynunun ətrafında toplaşan saçlar çağanı gizlətmışdı, amma o öz balaca əlləri və ayaqları ilə tüklərdən bərk-bərk yapışmışdı. Fa suyun qırığına gəldi, əllərini yan tərəflərə geniş açıb səliqə ilə qaçıdı, axıra çataçatda sıçrayaraq Hanın böyründə dayandı. Çağa oyandı, Fanın ciyni üstündən baxdı, tüklərdən yapışmış ayaqlarından birinin yerini dəyişdi, yenə yuxuya getdi.

– İndi də Nil.

Nil qaşlarını çatdı, qaşlarının üstündəki dərini qırışdırıb bir yerə yiğdi. Gözlərinin üstünə tökülmüş saçlarını əli ilə sığalladı, harasıa ağrıyırkış kimi üz-gözünü turşutdu və tirə tərəf qaçıdı. Əllərini yuxarı qaldırıb başının üstündə tutmuşdu, tirin ortasına çatanda qışqırdı:

– Ay! Ay! Ay!

Tır əyilib suya qərq olmağa başladı. Tirin lap nazik yeri-nə çatanda Nil yuxarı sıçradı, onun dolu döşləri atılıb-düşdü, dizinə qədər çatan suyun içiñə düşdü. Nil qışqırıb ayaqlarını palçıqdan dartıb çıxardaraq Hanın ona tərəf uzanmış əlindən yapışdı, quruya çıxandan sonra titrəyərək ağır-agır nəfəs aldı.

Mal qarıya tərəf gedib nəzakətlə dedi:

– Yükünü də o üzə keçirə biləcəksənmi?

Qarı öz aləminə elə qapılmışdı ki, cavab olaraq başını azca qaldırdı və suyun qırığına tərəf addımladı; gəzdirdiyi yükü hələ də ikiəlli tutub sinəsinə sixmişdi. Qarı bir dəri, bir süniük idi, seyrəlmiş tükləri ağarmışdı. Sürətlə keçdi, amma onun ağırlığı altında tir, demək olar ki, tərpənmədi.

Mal əyilib Likuya dedi:

– O tərəfə keçmək istəyirsən?

Liku balaca Oani ağızından çıxardıb qızartdaq tüklə örtülmüş başını Lokun buduna sürdü.

— Mən Lok ilə keçəcəyəm.

Bu sözdən sonra Lokun başının içində, elə bil, günəş doğdu. Ağzını geniş açıb gülə-gülə adamlarla danışırdı, amma bununla belə, onun ağızından çıxan sözlərlə başının içində peydə olmuş görüntü arasında elə bir əlaqə də yox idi. Lok gördü ki, Fa ona gültür, Ha da dinməzcə gülümşəyirdi.

Nilin səsi eşidildi:

— Liku, ehtiyatlı ol! Bərk tut.

Lok Likunun saçını dardı.

— Dırmaş.

Liku ayağının birini qaldırıb onun dizinə qoydu və tüklü kürəyinə dırmaşdı. Balaca Oani isə Lokun çənəsinin altında tutduğu əlinin isti ovçunda saxlamışdı. Liku qışkırdı:

— Getdik!

Lok cığırla geri çekilib fistiq ağaclarının altınacan getdi. Tərs-tərs suya baxdı, irəli cumdu, ləngiyib sürüsdü ki, dayansın. O tərəfdəki adamlar gülməyə başladılar. Lok qaçıdı, irəli cumdu, amma hər dəfə tirə çatanda nəsə bir əngəl çıxırdı. Lok qışkırdı:

— Siz bir Loka baxın, görün necə yaxşı tullanır.

Qürrələnib şahə qalxan at kimi elədi Lok və irəli cumdu, duyduğu iftixar hissi tez də yox oldu, çömbəlib oturdu, sonra geri qaçıdı. Liku qışkırib onu məcbur eləyirdi:

— Hoppan! Hoppan!

Likunun başı Lokun başının arxasında köməksiz halda ora-bura çevrilirdi. Suyun qırğına gəlib Lok da Nil kimi əllərini havada yuxarı qaldırıldı.

— Ay! Ay!

Bu yerdə hətta Malin da dodağı qaçıdı. Likunun gözlərindən yaş axır, gülməkdən nəfəsi kəsilirdi. Lok fistiq ağacının arxasında gizlənəndə Nil gülməkdən uğunub getdi, əliylə



Inventas vitam
juvat excusisse
per artes

döşlərini tutdu. Lok yenə peyda oldu. Başını aşağı əyib irəli cumdu. Dəhşətli qışqırıqla qaçaraq tirin üstündən keçdi. Sıçrayıb quruya düşdü. Tullanıb çevrildi, atılıb-düşdü və üzərində qələbə çaldığı suyu o qədər lağa qoydu ki, Liku onun boynunun arxasında içini çəkib hıçkırmaga başladı, gülməkdən uğunub gedən adamlar bir-birindən yapışdı.

Nəhayət, hamı sakitləşdi və Mal qabağa gəldi. Azca öskürüb adamlara çəp baxdı, üz-gözünü turşutdu.

— Bu da Mal.

Tarazlığını saxlamaq üçün Mal dəyənəyini əlində köndələn tutmuşdu. Tirə tərəf qaçıdı; onun qoca ayaqları titrəyirdi, nəyəsə ilişirdi. Əlindəki dəyənəyi yelləyərək yolu yarıladı. Tez qaçıb sağ-salamat o tərəfə keçmək üçün sürəti az idi. Mal dişlərini ağardırdı və adamlar da onun necə əzab çəkdiyini üzündən gördürlər. Sonra onun arxadakı ayağı tirin qabığının bir parçasını qopardıb atdı, qabığın altında kürüşkən yeri keçmək üçünsə onun sürəti bəs eləmədi. Yana sıçradı və bulanıq suda yox oldu. Lok ora-bura qaçıb var gücüylə qışqırıldı:

— Mal suya düşdü!

— Ay! Ay!

Ha dayaz yerlə irəliləyirdi, soyuq suyun toxunuşundan bədəni çımcəşir, dişlərini ağardırdı. Dəyənəyin bir ucundan tutub qabağa uzatdı, Mal da o biri ucundan yapışdı. İndi onlar dəyənəyi dartır, yixılıb-qalxırdılar və elə təsəvvür yaranırdı ki, güləşirlər, ya da dalaşırlar. Mal dayaza çıxıb əlləri və ayaqları üstündə sürüniüb çapalayaraq quruya tərəf getməyə başladı. Fistiq ağacına çatıb onun daldasına keçdi, domuşub titrəməyə başladı. Adamlar onun başına toplaşıb balaca və six bir qrup əmələ gətirdilər; öz bədənlərini Malın bədəninə sürtür, əllərini birləşdirib onu qorumağa çalışırdılar, rahat olmasını isteyirdilər. Malın bədənindəki su süzülib axdı, tüklərinin üstündə damcılar qaldı. Liku adamların arasından keçib Mala yaxınlaşdı və qarnını onun qılçalarına

sürdü. Yalnız qarı heç nə eləmir, ancaq gözləyirdi. Malin ətrafına toplaşmış adamlar çömbəlib oturdular, onlar da Mala qoşulub titrədilər.

Liku dilləndi:

— Mən acmışam.

Malin ətrafına toplaşmış adamlar geri çəkildilər, qoca kişi ayağa durdu, hələ də titrəyirdi. Bu titrəmə ancaq dərinin və tüklərin titrəməsi deyildi, üzdəngetdi titrəmə deyildi, bu titrəmə Malin içindən gəldi, kökü elə dərində idi ki, onun əlindəki dəyənək də titrəyirdi.

— Gəl!

Mal qabağa düşüb ciğırla getdi. Burada ağaclar seyrək idi, aradakı boş yerlərdə isə çoxlu kol var idi. Onlar gəlib bir tərəfi çaya dirənən talaya çıxdılar. Bu talanı hələ ölümündən qabaq böyük bir ağac tutmuşdu. Tala, demək olar ki, çaya bitişik idi və ağacın skeleti hələ də onun üzərində ehtisamlı yüksəlirdi. Quru ağacı sarmaşık başına götürmüştü, onun dolam-dolaşiq qolları quru budaqları hörümçək toru kimi büriyərək nə vaxtsa tutqun, yaşıł yarpaqların nəhəng çətrisi olan zirvəsinəcən qalxmışdı. Göbələk də kükrəmişdi, baş qaldırıb çıxmış və yağış suyundan içib doymuş nəlbəkilərlə doluydu bura; jeleyə oxşayan qırmızı, sarı, balaca qovuq-cuqlarla örtülmüş ağacın gövdəsi çürüyüb tökülmüş və xəmir kimi həlməşik ağ kütləyə çevrilmişdi. Nil Liku üçün qida toplayırdı, Lok da barmaqlarıyla ağ sürfələri yiğirdi. Mal onları gözləyirdi, onun bədəni titrəmirdi artıq, arabir qıç olmuş kimi gərilib dartlırdı və hər dəfə də o, əlindəki dəyənəyə söykənib ağac boyu bir qədər aşağı enirdi.

Adamların hisslerinə təsir eləyən yeni bir element peyda olmuşdu, özü də elə davamlı və sirayətedici idi ki, bu səsin haradan gəldiyini soruşmağa ehtiyac qalmırdı. Talanın arxa tərəfindən dik yoxuş başlayırdı, gilli torpaqda adda-budda balaca ağaclar bitmişdi və elə orada da landşaft strukturu-nun əsası olan boz, sığallı qaya parçaları görünürdü. Yoxu-



Inventas vitam
juvat excusisse
per artes

şun arxa tərəfindən dağların arxa tərəfindəki vadi boyunca axan çay ən hündür ağacdan da iki dəfə hündür olan şəlalə əmələ gətirirdi. Adamlar dinib-danişmadan suyun uzaqdan eşidilən uğultusuna qulaq asırdılar; sonra da biri-birinə baxıb gülməyə və danışmağa başladılar. Lok Likuya izah eləyirdi:

– Bu gecə sən tökülən suyun yaxınlığında yatacaqsan. O, uzağa getməyi. Yadında deyil?

– Mən başımın içində suyu və kahanı görürəm.

Lok əli ilə ağacı yavaşça döyəclədi.

Mal qabağa düşüb onları üzüyuxarı apardı. Hamısı sevinirdi, eyni zamanda, malın xəstə olduğunu da görməyə bilmirdilər, amma xəstəliyin necə ciddi olduğunu anlamadılar. Mal ayaqlarını yerdən elə qaldırırdı, elə bil, onları dartıb palçıqdan çıxardırdı, eyni zamanda, onun ayaqları ağıllı da görünümürdü artıq: özlərinə yer seçəndə elə fərasətsiz tərəpənirdilər ki, sanki, onları hansısa başqa bir qüvvə kənarə çəkirdi və Mal da öz dəyənəyinə söykənməli olurdu. Malın arxasında gedən adamlar heç bir əziyyət çəkmədən onun hərəkətlərini təkrar eleyirdilər, çünkü sağlam və güclü idilər. Bütün diqqətlərini Malın güc-bəlayla necə yeridiyinə yönəldən adamlar özləri də hiss eləmədən onu təqlid eleyirdilər. Mal əyilərək dəyənəyə söykənib nəfəsini dərəndə onlar da fısıldaşındılar, müvazinətlərini itirirdilər, ayaqları da söz-lərinə baxmırıdı. Səpələnmiş qayaların və daşların arası ilə o qədər getdilər ki, ağaçlıq qurtardı və açıqlığa çıxdılar.

Burada Mal ayaq saxlayıb öskürdü, adamlar da başa düşdülər ki, gözləmək lazımdır. Lok Likunun əlindən tutdu.

– Bax!

Dikdir yamac qalxıb vadiyə çıxırdı, adamların qarşı-sında dağ yüksəldirdi. Sol tərəfdə yamac qurtarır və böyük bir qaya çayın üstünə sallanırdı. Çayda bir ada var idi və o, suyun içindən elə qalxmışdı, elə bil, dal ayaqlarını şəlaləyə dirəyib şahə qalxmış at idi. Çayın suları hər iki tərəfdən

axıb gedirdi; axın bir tərəfdə zəif idi, amma o biri tərəfdə dəhşətli dərəcədə güclüydi. Su damcılarının əmələ gətirdiyi tüstü burumları çayın üstünü daldalayırdı deyə, suyun hara töküldüğünü görmək mümkün deyildi. Adada ağaclar və six kolluqlar var idi, şəlaləyə tərəf olan qurtaracağı isə dumanla örtülmüşdü və yalnız onun hər iki tərəfiylə axan suların parlıtı görüñürdü.

Mal təzədən yola düzəldi. Şəlalənin başlanğıcına iki yol var idi, onlardan biri sağ tərəfdən qayaların arasıyla üzü-yuxarı dırmaşan ziqzaqvari yol idi. Bu yolla getmək daha asan olsa da, Mal mənzilbaşına tez çatıb dincəlmək istəyirdi deyə, ondan imtina elədi və sol tərəfdəki ciğırı seçdi. Bu yoldakı balaca kollar qayaların üstündən keçəndə onların karına gəlirdi: yapışb özlərini birtəhər saxlayırdılar. Yuxarılara qalxandan sonra Liku yenə Lokla danışmağa başladı. Şəlalənin səsi onun sözlərini boğurdu deyə, güclə eşidilirdi.

— Mən acmışam.

Lok əli ilə sinəsinə vurdu. Hamı eşitsin deyə, bərkdən qışkırdı:

— Mən başımın içində görürəm ki, Lok üstündə çoxlu tumurcuqlar olan ağaç tapıb.

— Al ye, Liku.

Əlində giləmeyvələr tutmuş Ha onların yanında ayaq saxladı, giləmeyvələri Likuya verdi. Qız yeməyə başladı, bu zaman balaca Oa onun əlinin altında narahat halda uzanmışdı. Yemək görən kimi Lokun yadına öz achiği düşdü. Onlar dəniz tərəfdəki nəm qış kahasını tərk eləmişdilər, sahilin və duzlu bataqlıqların dadsız və acı yeməklərindən uzaqlaşmışdilar, Lok da qəflətən başının içində ləzzətli yeməklər gördü: bal gördü, təzə bitki cürcətiləri və zoğları gördü, sürfələr gördü, dadlı və qadağan olunmuş ət gördü. Lok əyilib yerdən bir daş götürdü və çıarpaq qayanın yuxarısını elə döyəclədi, elə bil, ağaç döyəcləyirdi.



Inventas vitam
juvat excusisse
per artes

Nil kolun üstündəki quru giləmeyvələri dərib ağzına atdı.
– Bir baxın, Lok qayanı necə döyəcləyir.

Lok görəndə ki adamlar ona baxıb gülürlər, təlxəklik elədi, özünü elə göstərdi ki, guya, qayanın səsini eşidir. Qış qırıb dedi:

– Sürfələr, oyanın! Siz oyaqsınız, eləmi?

Mal isə onları uzaqlara aparırdı.

Qayanın zirvəsi bir qədər geriyə elə əyilmişdi ki, adamlar onun diş-diş kəlləsinə dırmaşmaq əvəzinə, şəlalənin aşağısındakı qatma-qarşıqlığa görə aşağılarda sürətlə axan çayın üstündən dolayı yolla da keçə bilərdilər.

Keçib üzüyüuxarı dırmaşan ciğir hər addımdan sonra daha da çətin olurdu, yeganə çıxış yolu vaxtında macal tapıb ayağını hansısa oyuğa, ya da çıxıntıya ilişdirməkdən ibarət idi; aşağıda isə sal qaya geri qanrilib adamlarla tüstü burumları və ada arasında boşluq əmələ gətirirdi. Onlardan aşağıda qarğalar ocaqda yanıb havaya qalxan qara yarpaqlar kimi yüngüləcə süzürdülər, su otlarının uzun quyrıqları dalgalanırdı və yalnız onların arasından gözə dəyən zəif parılı suyun harada olduğunu göstərirdi, şəlalənin qarşısında yüksələn ada isə su damcıları buludunun arasından elə çıxmışdı, elə bil, uzaqlarda görünən aypara idi. Sal qaya qalxıb elə əyilmişdi, elə bil, suyun içindəki ayaqlarına baxırdı. Quyrıqlı otlar çox uzun idi, hətta bəzi kişilərdən də uzun idilər və onlar üzüyüuxarı dırmaşan adamlardan aşağıda irəligeri gedib elə nizamlı hərəkət eləyirdilər, elə bil, döyünen ürək idi, ya da dəniz idi, dalgalanırdı.

Lokun yadına qarğaların necə qarıldadığı düşdü və əllərinin yelləyib dedi:

– Qarr!

Fannı kürəyindəki çağşa qurcuxdu, tüklərdən bərk-bərk yapmış əlləri və ayaqlarının yerini dəyişib başqa yerdən tutdu. Ha yavaş gedirdi, ağır bədəni onu ehtiyatlı olmağa vadər edirdi, əl və ayaqları adət elədikləri hərəkətlərə

açılıb-yığılırlılar. Ha isə sildirim qayanın üstü ilə irəliləyirdi. Mal yenə dilləndi:

— Gözləyin.

Bu sözü adamlar Mal çevriləndə onun dodaqlarından oxudular və başına toplaşdilar. Bu yerdə cığır geniş idi və hamının bir yerə toplaşmasına bəs edirdi. Qarı əllərini qayanın çıxıntısına qoydu və bununla da daşıdığı yükün ağırlığını azaltdı. Mal aşağı əyilib o qədər öskürdü ki, az qaldı çıyinləri gərilib qic olsun. Nil Malın yanında oturub bir əli ilə onun qarnını tutdu, o biri əlini də ciyninin üstünə qoydu.

Lok çaydan o tərəfdə görünən uzaqlara baxdı ki,aclığını unutsun. Burun pərələrini geniş açdı və dərhal da ən müxtəlif qoxuların məcmusundan ibarət bir qarışqla mükafatlandırıldı, ona görə ki, çöllərdəki çiçəklərin rəngini yağış necə açır və parlaq edirse, şəlalədən qalxan duman da hər bir qoxunu ağlaşığmaz dərəcədə gücləndirir. Bu qoxuların içində hər birininki individual və üstüylə yeridikləri palçıqlı cığırın qoxusuna qarışmış olmaqla adamların da qoxuları var idi. Bu isə yay mövsümünə dəlalət eləyən bir amil idi və Lok sevinc içində gülüb Faya baxdı, hiss elədi ki, ac olmasına baxmayaraq, onunla yatmaq istərdi. Meşədə onu islatmış yağışdan sonra Fanın bədəni qurumuşdu, boynunun ətrafindakı və çaganın başının üstünə tökülülmüş saçları parlaq qızartdaq rəngdə idi. Lok əlini uzadıb onun saçına elə toxundu ki, Fa da güldü, əliylə saçlarını qulağının üstündən geri eləyib sığalladı.

— Biz yeməyə bir şey tapacağıq, — Lok iri ağızını geniş açıb dedi, — biz səninlə bir yerdə yatacağıq.

Yeməkdən danışan kimi acliq özü də qoxular kimi realliga çevrildi. Lok çevrilib qarının əlində gəzdirdiyi yükün qoxusu gələn tərəfə baxdı. Dərhal da bir boşluq əmələ gəldi — şəlalənin üstündən yayılaraq adadan onlara tərəf gələn dumandan başqa heç nə yox idi. Lok aşağıda idi, əlləri və ayaqlarıyla girinti-çixintilardan yapışaraq



Inventas vitam
juvat excusisse
per artes

qayaya elə yapışmışdı, elə bil, qanadlarını açmış qartal idi. O yüksəklikdə qəflətən qoltuğunun altından aşağı baxanda gözünə uzunquyruq otlar sataşdı və o andan Loka elə gəldi ki, otlar hərəkət eləmir, donub qalıblar. Liku meydancada qışkırdı, qayanın düz qırığına üzüqoylu uzanıb Lokun biləyindən yapışmış Fanın tüklərinin arasında gizlənmiş çəğə zığıldayıb qurcuxdu. O biri adamlar geri qayıdırıldılar. Hanın beldən yuxarısı görünürdü və indi əyi-lib o biri biləyinə söykəndi, özü də kifayət qədər sürətlə hərəkət eləsə də, olduqca ehtiyatlı tərpənirdi. Lok hiss elədi ki, onların ovucları qorxudan tərləyibdir. Gah əlləri-ni, gah da ayaqlarını hərəkət etdirərək, axır ki, gəlib meydancada çömbəltmə oturdu. Çevrilərək artıq hərəkət elə-məyə başlamış uzunquyruq otlara tələsik nəsə dedi. Liku qışkırib ağlayırdı. Nil aşağı əyilib onun başını sinəsinə sixdi və sağa sakitləşdirmək üçün əliylə onun saçlarını geri darayıb sığalladı. Fa Lokun qolundan elə dartdı ki, dərhal çevrildi.

– Niyə?

Lok dizi üstə çöküb ağızının altını qaşdı. Sonra əlini uza-daraq adanın üstündən keçib onlara tərəf gələn su damcıları buludunu göstərdi.

– Qarı, bax oradaydı. O da.

Lokun düz əlinin altından aşağıda qayaya qonmuş qar-ğalar havaya qalxdı. Görəndə ki kişi səsi qaridan danışır, Fa əlini ondan çəkdi. Amma Lokun baxışları ona zilləndi.

– Bax oradaydı.

Tam anlaşılmazlıq içində hər ikisi susdu. Fa yenə qaşla-rını çatdı. Bu qadını aldatmaq çətin məsələydi. Fanın başının dövrəsində nəsə gözə görünməz bir şey dolanmaqdı idı.

Lok yalvarıb dedi:

– Mən ona tərəf çevrildim, yixildim.

Fa gözlərini yumub ciddi danışdı:

– Mən başımın içində bunu görmürəm.

Nil Likunun əlindən tutub o biri adamların arxasında gedirdi. Fa da onların dalınca düşüb elə gedirdi, elə bil, bu dünyada Lok yox idi. Lok xəcalət içində onun arxasında düşdü.

– Mən onlara tərəf çevrildim.

Adamlar cığırın o tərəfində bir yerə toplaşmışdılar. Fa onlara qışkırdı:

– Biz gəlirik.

Ha qışkırib ona cavab verdi:

– Buz qadın buradadır.

Malın arxa tərəfindən yuxarıda köhnə qarla dolu bir dərə var idi, oraya günəş şüaları düşmürdü. Qarın öz ağırlığı, şaxta və qışın son günləri yağan yağışlar dərədəki qarı sıxbıbuza çevirmişdi və buz da təhlükəli tərzdə asılıb qalmışdı; onun isti qayaya toxunan qıraqları əriyirdi deyə, aradan su axındı. Dəniz tərəfdəki qış mağarasından çıxıb geri qayıdanda əvvəller heç vaxt bu dərədə qar görməmişdilər, amma bununla belə, heç kimin ağlına da gəlmədi ki, Mal onları dağlara çox tez gətiribdir. Lok özünün təhlükədən yenicə sovuşduğunu və su damcıları dumanındaki qoxunun qeyri-adi yeniliyini unudaraq qabağa qaçıdı. Gəlib Hanın yanında dayandı və qışkırdı:

– Oa! Oa! Oa!

Ha və o biri adamlar da ona qoşuldular:

– Oa! Oa! Oa!

Şəlalənin inadkar gurultusu fonunda onların səsi zəif idi və heç bir əks-səda vermədi, amma səmada uçan qarğalar o səsi eşidib diksinərək, elə bil, çasdılar, sonra göydə yenə süzməyə başladılar. Liku balaca Oanı yelləyir və qışkırdı; yəqin ki, heç özi də bilmirdi niyə belə eləyir. Çağa yenə oyandı, qırmızı dili ilə dodaqlarını elə yaladı, elə bil, pişik balasıydı; Fanın qulağının dalındakı saçların arasından boylandı. Buz qadın qarşı tərəfdən yuxarıda idi. Ölümğətirən su onun qarnının içindən axıb gəlsə də, Oa tərpənmirdi.



Inventas vitam
juvat excusisse
per artes

Sonra adamlar səslərini kəsdilər və tələsik keçib getdilər, Oa da qayanın arxasında qalıb görünməz oldu. Bir kəlmə də dinib-danışmadan nəhəng sal qayanın əyilərək sığallı və gur suların içindəki ayağına baxdığı yerdə, şəlalənin böyründəki qayalığa çatdilar. Onların gözü səviyyəsindəki şəffaf əyri boyunca çevrilərək girişdən tökülen su o qədər təmiz idi ki, içi də görünürdü. Buradakı otlar sakit ritm ilə dalğalanmadı, dəli kimi elə titrəyirdilər, elə bil, həyəcan içində haraşa tələsirdilər. Şəlalənin ətrafindakı qayaları su damcıları nəmləndirmişdi, qızılardan asılı qalmışdı. Adamlar bir anlığa ayaq saxlayıb şəlaləyə baxdilar və dərhal da uzaqlaşıb getdilər.

Şəlalədən yuxarıda isə dağların arasından vadi boyunca çay axıb gedirdi.

Axşamtərəfiydi artıq; vadinin üstünə enmiş günəşin şüaları suda əks olunaraq göz qamaşdırırdı. Çayın suları o tərəfdə günəşdən daldalanıb qara rəngdə görünən sərt yamaclı dağın yanından axıb keçirdi, amma keçidin o tərəfində cığırla getmək elə də çətin deyildi. Oradakı dağ yamacının çıxıntısı tədricən çılpaq qayaya çevrilirdi. Heç kimin yaşamadığı adaya və onun arxa tərəfindən vadinin o üzündəki dağa Lok heç fikir də vermədi. O tərəfdəki dəhlizin necə də təhlükəsiz olduğunu xatırlayan kimi də Lok adamların arxasında düşüb tələsik getdi. Aşağıdan – su tərəfdən onların üstünə heç nə gələ bilməzdı, çünki axın onu sürüyüb şəlaləyə atardı, dəhlizin üstündəki qayaya isə quşlar uçub qona bilərdi; oraya keçilər, adamlar, bir də kaftarlar dırmaşıb çıxa bilərdi. Dəhlizdən meşəyə gedən cığır elə dar idi ki, onu əlində paya olan bir kişi də qoruya bilərdi. Tutqun suların və su damcıları dumanından yuxarıdakı sərt qaya yamacının üstündən keçən cığırı isə ancaq insan ayaqları açmışdı.

Lok cığırın axırındaki döngəni keçəndə onun arxa tərəfindəki meşəyə qaranlıq çökmüşdü, kölgələr vadidən dəhlizə tərəf qalxırdı. Adamlar səs-küy salaraq dəhlizdə nəfəslərini

dərir, özlərinə gəlirdilər. Ha dəyənəyini yerə elə atdı ki, tikanlı tərəfi torpağa girdi, aşağı əyilib havanı qoxladı. Adamlar dərhal susub kahanın qarşısında yarımdairə şəklində düzüldülər. Mal ilə Ha dəyənəklərini əllərində hazır tutub yavaş yavaş irəli getdilər, balaca torpaq tiğinin üstünə dirməşdilar və oradan boylanıb kahanın içinə baxdılar.

Kaftarlar getmişdi. Düzdür, kahanın tavanından yerə tökülmüş daşlardan və bir çox nəsillərin cəsədlərinin basdırıldığı torpaqla qidalanan seyrək otlardan kaftar qoxusu hələ də gəlirdi, amma bu qoxu dünəndənqalma idi. Adamlar gördülər ki, Ha dəyənəyini yuxarı qaldıraraq elə tutub ki, artıq silahı əvəz eləmir və bununla da gərilmiş əzələlər boşaldı. Onlar bir neçə addım irəli gedib kahanın qarşısında dayandılar. Çəpinə düşən günəş şüaları altında adamların kölgələri yana düşmüşdü. Mal sinəsindən qalxmaqda olan öskürəyi boğub qariya tərəf çevrildi və gözlədi. Qarı dizi üstə çöküb əlindəki yumru gil şeyi kahanın mərkəzində yerə qoydu. Gilin ağzını açdı, onu parçalayıb yastılayaraq əvvəlki illərdən qalmış gil təbəqələrin üstünə yaydı. Üzünü gilə yaxınlaşdırıb üfürməyə başladı. Kahanın dərinliyində sütun kimi dik dayanmış qayanın hər iki tərəfindəki oyuqlarda quru ot, çör-cöp, ağac budaqları yiğilib qalmışdı. Qarı tələsik cirpi tağlarına tərəf getdi və yarpaqqarışışq bir qucaq cir-cirpi, ağac budağı gətirdi. Bütün gətirdiklərini yastılayıb yerə sərdiyi gilin üstünə yiğdi və o qədər üfürdü ki, balaca tüstü burumu qalxdı, sonra ilk qığılçımlar göründü. Budaq şaqqıldı, qızartdaq-sarı alov dili burulub qalxdı və elə düzəldi ki, qarının gün tutmayan tərəfdəki yanağı işiqlandı, gözləri parıldadı. Qarı yenə gedib qayanın oyuqlarından cir-cirpi və odun gətirdi, ocağa bir az da odun qoydu, qalxan alov və qığılçımlar əzəmətlə yüksəldi. Qarı yerə yaydığı gilin qiraqlarını barmaqlarıyla əyib elə düzəltdi ki, ocaq elə də dərin olmayan gil boşqabın düz ortasında bərqərar oldu. Sonra ayağa durub dedi:

– Ocaq yenidən oyandı.



İKİ

Bu sözdən sonra adamlar hərəkətə gəlib yenə də həyəcanla danışdilar, kahanın içində tələsdilər. Fa ilə Nil gedib bir az da odun gətirdilər, ocağın yanında hazır qoydular. Mal ocaqla oyuğun arasında oturub əl-qolunu uzatdı. Liku da gedib bir budaq gətirdi və qariya verdi. Ha qayanın qarşısında çömbəltmə oturub belini ora-bura dəbərdərək, axır ki, yerini rahatladı. Sağ əliylə yerdən bir daş götürüb adamlara göstərdi:

— Mən bu daşı başımın içində görürəm. Mal bununla budaq kəsirdi. Baxın! Daşın bu tərəfi kəsir.

Mal daşı Hadan aldı, əli ilə onun ağırlığını yoxladı, bir anlığa qaşları çatıldı, sonra adamlara baxıb gülümsədi:

— Mən bu daşla kəsmişəm, — Mal dedi. — Baxın! Baş barmağımla buradan tuturam, qalın tərəfini əlimlə belə tuturam.

Daşı yuxarı qaldırıb budaq doğrayan Mal yamsıladı.

— Yaxşı daşdır, — Lok dedi. — Daş uzağa getməyib. Mal qayıdır gələnəcən ocağın yanında dayanıb gözləyib.

Lok ayağa durdu. Yamacın aşağıdakı torpağı və daşlara baxdı. Çay da getməyib, dağlar da getməyib. Kaha da uzağa getməyib, onları gözləyibdir. Qəflətən Loku həyəcan və sevinc dalğası bürüdü. Hər şey onları gözləyib, Oa da onları gözləyib. Oa sürfələri kökəldibdir, torpaqdakı qoxuları hər tərəfə yayıbdır, hər budaqda, şivdə nə qədər şirəli tumurcuq şişirdibdir, indi də soğanaq cüçərtilərini yuxarı qaldırır, — Lok qollarını geniş açıb çayın qıraqındakı dəhlizdə rəqs elədi.

— Oa!

Mal ocaqdan bir az kənara çəkilib kahanın arxa tərəfini gözdən keçirdi. Yerə baxdı, sütun kimi dik dayanan qayanın dibindəki quru yarpaqları və heyvan peyinini təmizləyib qıraqa atdı. Sonra çömbəltmə oturub çıyılərini düzəldti.

– Mal burada oturur.

Lok ilə Ha Faya necə nəvazişlə toxunurlarsa, Mal da o cür nəvazişlə əlini qayaya sürtdü.

– Biz evimizdəyik!

Lok dəhlizdən keçib kahanın içəinə gəldi. Qariya baxdı. Əlindən yerə qoymadığı yükdən azad olmuş qarı özünə az qapılmışdı artıq, o biri adamlara daha çox oxşayırı və onlardan biri olmuşdu. Lok indi qarının gözünün içəinə baxıb onunla danışa bilərdi, hətta cavab da ala bilərdi. Digər tərefdən də o çox istəyirdi ki, danışsın, çünkü alov dillərinin onun daxilində əmələ gətirdiyi narahatlılığı gizlətmək istəyirdi.

– İndi ocaq öz yerindədir. Liku, sənə istidir?

Liku balaca Oanı ağızından çıxardı.

– Mən acmışsam.

– Sabah biz hamiya yemək tapacağıq.

Liku balaca Oanı yuxarı qaldırdı.

– Bu da acıbdır.

– O da səninlə gedəcək və yemək yeyəcək.

Lok güllüb, dövrə vuraraq oturmuş adamlara baxdı.

– Mən başımın içində görürəm...

Hami güldü, çünkü Lok başının içində nəsə görmüşdü və bu görüntü, az qala, yeganə idi, adamlar da bunu Lokun özündən yaxşı bilirdi.

– ...balaca Oanın necə tapıldığıni görürəm.

Quru ağaç fantastik tərzdə burulub elə əyildi ki, yekəqarın arvada oxşadı.

– Mən ağacların arasında dayanmışam. Mən hiss eləyi-rəm. Mən bu ayağımla hiss eləyirəm... – belə deyib jestlərlə göstərdi. Bütün ağırlığını sol ayağının üstünə salıb sağ ayağıyla yerdə nəsə axtardı. – Mən hiss eləyirəm. Mən nə hiss eləyi-rəm? Soğanaq yumrusu? Çubuq? Sümiük? – Onun sağ ayağı yerdən nəsə götürüb sol əlinə ötürdü. Lok baxdı. – Bu, balaca Oadir! – Adamların qarşısında təntənəylə özünü göstərdi. – İndi də, budur, Liku haradadırsa, balaca Oa da oradadır.



Inventas vitam
juvat excusisse
per artes

Adamlar bir az əhvalata güldülər, bir az da Lokun özünə güldülər və onu alqışladılar. Alqışlardan sonra sakitləşmiş Lok ocağın qırağında oturdu, adamlar da dinməzcə gözlərinə ocağa zillədilər.

Günəş çaya düşüb batdı, kahadakı işiq da yox oldu. Elə bu andan başlayaraq da ocaq özəyə çevrildi: ağ külün üstündə qırmızı ləkə idi, alov da onun üstündə dalğalanırdı. Qarı yavaşça dəbərib ocağa odun atdı ki, qırmızı ləkə onu yesin, alov güclənsin. Adamlar ona göz qoyurdular, daim dəyişən işiqda onların sıfəti, sanki, titrəyirdi; cil-cil dəriləri qızarmışdı, hər birinin qaşlarının altında ocaq əks olunmuşdu, hamının ocaqları birlikdə rəqs eləyirdi. Ocağın istisində qızının dincəldilər, böyük minnətdarlıq hissiylə tüstünü burun pərələriylə uddular. Əllərini, ayaqlarını uzadıb gərnəşdilər, ocaqdan bir az qirağa çəkildilər. Dərin sükuta qərq olmuşdular və bu, onlar üçün söz danışmaqdan daha təbii bir hal idi: bu əbədi sükut, deyəsən, əvvəlcə kahaya daha çox fikir gətirdi, sonra isə, olsun ki, heç bir fikir gətirmədi. Şəlalənin uğultusu o qədər zəifləmişdi ki, yüngül küləyin qayalarara necə toxunduğu da hiss olunurdu. Onların həssas qulaqları qatma-qarışq səslər coxluğunun içindən kiminsə nəfəs aldığını, nəm gilin quruyub çatdığını, ocağın üstünə düşən külün səsini seçib ayırrırdı.

Sonra Mal özünə xas olmayan utancaqlıqla dedi:

– Deyəsən, soyuqdur?

Hər kəs öz fərdi şüuruna qayıdır Mala tərəf çevrildi. Malın bədəni nəm deyildi artıq, tükləri quruyub qırılmışdı. Mal qətiyyətlə irəli gedib elə oturdu ki, dizləri düz gilin üstündə dayandı. Əllərinə söykənib elə durdu ki, alov düz sinəsinə vurdu. Erkən baharın küləyi tüstünü vurub onun açıq ağızına doldurdu. Mal ləngər vurub öskürdü. Mal öskürdü... öskürdü. Öskürək dayanmaq bilmirdi və sanki, xəbərdarlıqsız-filansız bir ucdnan onun sinəsində qaynayıb gəlirdi. Malın bədəni atılıb-düşür, nəfəsi kəsilirdi. Ocağın

qırğına yıxıldı, bədəni titrəməyə başladı. Adamlar onun dilini gördülər, gözlərinə çökmüş qorxunu gördülər.

Qarı dedi:

– İçinə tırın düşdüyü suyun soyuğundandır.

Qarı gəlib Malın yanında dizi üstə çökdü, əlləriylə onun sinəsini ovxaladı, boynunun əzələlərini ovuşturdu. Malin başını öz dizlərinə sixaraq küləkdən daldaladı, o vaxtacan belə saxladı ki, onun öskürəyi kəsdi, arabir titrəsə də, sakit uzandı. Çağa oyanıb Fanın ciyindən sürüşərək yerə düşdü. Ocağın qırğına uzanmış ayaqların arasıyla iməklədi, onun qırmızı, sıx saçları ocağın işığında parıldayırdı. Uşaq ocağı gördü, sürünbü Lokun yuxarı qalxmış dizinin altından keçdi, Malın topuğundan yapışib özünü yuxarı qaldırdı; titrəyən ayaqdan yapışib qabağa əyilərək ayaq üstə dayanmışdı, onun gözlərində iki balaca tonqal yanındı. Adamların diqqəti çağaya və Mala yönəlmışdı. Ocaqda yanın budaqlardan biri elə şaqqlıdadı ki, Lok sıçrayıb ayağa durdu, qığılçımlar qaranlığa səpələndi. Qığılçımlar yerə enməmiş çağə yerə endi, ayaqların arasıyla tələsik iməkləyərək özünü Nilə yetirdi, qolundan yapışib onun kürəyinə dirmaşdı və boyunun arxasındaki tüklərin arasında gizləndi. Sonra Nilin sol qulağının böyründə balaca bir tonqal göründü; bu qırpinmayan alov ehtiyatla baxır, göz qoyurdu. Nil üzünü çevirib yanağını çağanın başına sürtdü. Çağa yenə gizləndi – öz tükləri və anasının tükləri onun mağarasıydı. Anasının topa saçları aşağı tökülb onun üstünü örtdü. Dərhal da Nilin qulağının böyründəki balaca tonqal yox oldu.

Mal özünü toparlayıb qariya söykənərək oturdu. Adamların hər birinə baxdı. Liku ağızını açdı ki, nəsə desin, amma Fa dərhal onu sakitləşdirdi.

Mal dedi:

– Əvvəlcə böyük Oa olub. O öz qarnından Yeri doğdu. Döşündən ona süd verdi. Yer qadını doğdu, qadın öz qarından ilk kişini doğdu.



Inventas vitam
juvat excusisse
per artes

Adamlar dinməz dayanıb dirləyirdilər. Onlar çox şey eşitmək istəyirdilər, Malın bildiyi hər şeyi dinləməyə hazır idilər. İndi hamısının sevdiyi əhvalatı da eşidəcəklər. Əhvalatda deyilir ki, bir vaxtlar adam çox idi, bütün ilboyu yay olurmuş, yetişmiş meyvələrlə çiçəklər eyni ağacın budaqlarında yanaşı bitirmiş. O əhvalatda həm də Maldan başlayıb üzügeri – keçmişə gedən uzun bir siyahı da səslənir və hər dövrün ağsaqqalı xüsusi qeyd olunur. Amma indi Mal heç nə demədi.

Lok Malın yanında oturub onu küləkdən daldaladı.

– Sən acsan, Mal. Ac adam üzüyən olur.

Ha başını yuxarı qaldırdı.

– Gün çıxanda biz yemək tapacağıq. Sən ocağın yanında otur, Mal, biz sənə yemək gətirəcəyik. Yemək yeyib güclü olacaqsan, bədənin qızışacaq.

Sonra Fa yaxınlaşıb bədəniylə Malın qarşısını kəsdi. İndi Mal ocağın yanında, üç nəfərin əhatəsində idi, öskürəklərin arasında imkan təpib onlarla danışdı.

– Mən nə eləmək lazım olduğunu başımın içində görüürəm.

Mal başını aşağı əyib ocağın külünlə baxdı. Adamlar gözləyirdilər, onlar həm də qocalığın Malin necəçilpaqlaşdırıldığını da gördülər: qasının üstündəki six tüklər azalmışdı, başının yuxarısından aşağı tökülen qırırm saçlar o qədər seyrəmişdi ki, qaşlarından yuxarıda bir barmaq enində dərinin üstü tamam açılmışdı. Aşağıda isə dərin və qara göz çuxurlarıydı; oradakı gözlər bulanıq idi, əzabla doluydu. Mal əlini yuxarı qaldırıb dırnaqlarına baxdı.

– Adamlar yemək tapmalıdırılar. Adamlar odun tapmalıdırılar.

Mal sağ əliylə sol əlinin barmaqlarını tutdu. Elə də bərk tutmuşdu, elə bil, bu yolla öz fikirlərini tutub nəzarətdə saxlamaq istəyirdi.

– Bu barmaq odun üçün. Bu barmaq yemək üçün.

Başını geri dartıb təzədən başladı.

— Bir barmaq Ha üçün. Bir barmaq Fa üçün. Bir barmaq Nil üçün. Bir barmaq Liku...

Sonuncu barmağa çatıb o biri əlinə baxdı, yavaşça öskürdü. Ha oturduğu yerdə qurcuxdu, amma heç nə demədi. Malın qaşları sallandı və susdu; başı sinəsinə endi, əlləriylə boynunun arxasındaki saçlarından yapışdı. Onun səsinin necə yorğun olduğu adamların diqqətindən yayılmadı.

— Ha getsin meşədən odun gətirsin. Nil çağanı da götürüb onunla getsin. — Yenə qurcuxdu, Fa əlini onun çıynindən götürdü. Mal sözünə davam elədi: — Lok Fa ilə Likunu özüylə götürüb yemək tapmağa gedəcək.

Ha dilləndi:

— Liku hələ çox balacadır, dağa dırmaşa bilməz, düzdə gəzə bilməz.

Liku qışqırdı:

— Mən Lok ilə gedəcəyəm.

Malın başı dizlərinin arasına düşdü və mızıldandı:

— Mən sözümü dedim.

Hər şey məlum idi, adamlar narahat oldular. Onlar hiss eləyirdilər ki, nəsə düz deyil, amma söz artıq deyilibdir. Əgər söz deyilibsə, bu artıq onun yerinə yetməsi deməkdir, ona görə də adamlar narahat oldular. Ha əlində tutduğu daşla kahanın dik qayasını döyəclədi, Nil yavaşca inlədi. Başının içində çox az şey görən Lok isə gözqamaşdırın Oanın onu dəhlizdə rəqsə məcbur eləyən əliaçıqlığını xatırladı. Sıçrayıb ayağa durdu, adamlara baxdı, gecənin havası onun saçlarını qarışdırıldı.

— Mən əlimdə yemək gətirəcəyəm, — əllərini geniş açdı, — çox gətirəcəyəm, o qədər çox ki, güclə yeriyəcəyəm. Bax belə!

Fanın dodaqları qaçıdı.

— Dünyada o qədər yemək yoxdur.

Lok oturdu.



— Mən başımın içində görürəm. Lok geri qayıdıb şələyə tərəf gəlir. O, dağın ətəyi ilə qaçır. Maral gətirir. Maralı pişik öldürübdür, qanını sorubdur və burada günah yoxdur. Bax belə. Sol qolunun altında. Sağ qolunun altında isə, — qolunu uzatdı, — inəyin bir şaqqasıdır.

Çoxlu ət gətirib ağır yükün altında gücləyeriyirmiş kimi, səndirləyərək kahanın qarşısında ora-bura getdi. Adamlar ona qoşulub güldülər, onun hərkətlərinə güldülər. Təkcə Ha sakitcə oturmuşdu, azca gülümseyirdi. Nəhayət, adamlar nəzərlərini Lokdan çəkib ona baxdılar.

Lok səs-küy salıb öyündü.

— Mən düz görürəm.

Ha ağızını açıb bir kəlmə də danışmadı, hələ də gülümşəyirdi. Sonra hamı gördü; Ha tələsmədən və ciddi bir əda ilə qulaqlarının ikisini də Loka tərəf elə çevirdi ki, sanki, onlar deyirdi: mən səni eşidirəm! Lok ağızını açdı, onun tükləri biz-biz oldu. Bu utanmaz qulaqlara və təbəssümə ünvanlanmış anlaşılmaz sözlər dedi.

Fa onların sözünü kəsdi:

— Qoy belə olsun. Ha başının içində çox şey görür, az danışır. Lok heç nə görmür, ağızdolusu danışır.

Bu sözdən sonra Ha qəhqəhə çəkib güldü və ayaqlarını Lokun qarşısında yellədi. Liku da güldü, amma heç bilmədi nəyə gülür. Lok qəflətən onların sözsüz həmrəyliyinə həsəd apardı. Özünü ələ aldı, geri qayıdıb ocağa tərəf getdi, özünü elə göstərdi ki, guya, kədərlənibdir, adamlar da özlərini elə göstərdilər ki, guya, dərdinə şərik çıxıb onu sakitləşdirmək isteyirlər. Sonra yenə süküt çökdü, kahadakı sakitlikdə, ola bilsin ki, nəsə bir fikir var idi, ola da bilsin ki, yox idi.

Qəflətən adamların hər biri öz başının içində gördük-ləriylə razılaşmalı oldu. Onlardan bir qədər aralanmış kimi görünən Malı göründülər, onun üstünə işıq düşmüşdü, üzüllüb əldən düşdüyü və gücsüzlüyü açıq-aydın görünürdü. Onlar tək elə Malın bədənini görmürdülər, onun başının

içində peyda olub, sonra da yoxa çıxan görüntüləri də görürdülər. Görüntülərdən biri o biriləri sıxışdırıb çıxartdı, dumanlı arqumentlər, əminlik və ehtimallar içində işıldadı. Nəhayət, onlar bildilər, Malın bu qədər tutqun inamla nə barədə fikirləşdiyini, axır ki, başa düşdülər.

— Sabah, ya da o biri gün mən ölcəcəyəm.

Adamların birliyi pozuldu, onlar yenidən ayrıldılar. Lok əlini uzadıb Mala toxundu. Amma Malın canı ağrıydı və onu qadınların saçları örtmüdü deyə, bu toxunuşu hiss eləmədi. Qarı Faya baxdı.

— Suyun soyuğudur.

Qarı aşağı əyilib Malın qulağına piçildədi:

— Sabah yemək olacaq. İndi yat.

Ha ayağa durdu.

— Odun da çox olacaq. Yemək üçün ocağa bir şey verməyəcəksən?

Qarı oyuğa tərəf gedib odun gətirdi və ocağın üstünə məharətlə elə düzdü ki, alovun dilləri hər vaxt onları asanlıqla tapıb yeyə bilirdi. Tezliklə alov havaya qalxdı, adamlar kahanın içərisinə doğru geri çəkildilər. Yarimdairə genişləndi, Liku sürünen ortaya çıxdı. Onun saçları xəbərdaredici tərzdə dalgalanırdı, adamlar bir-birinə baxıb məmnuniyyətlə gülümsədilər. Sonra onları əsnəmə tutdu. Malın ətrafında yerlərini rahatlaşdırılar, isti bədənləriylə ona qısqıldılar, qarı tərəfdə isə isti ocaq var idi. Adamlar qurcuxdular, mızıldandılar. Mal bir az öskürdü, sonra o da yuxuya getdi.

Lok bir ayağı üstə çömbəlib qara suların üstündən uzaqlara baxdı. Düşünülülmüş bir qərar hələ ki yox idi, amma sanki, o, pusquda dayanmışdı, güdürdü, göz qoyurdu. Loku da əsnəmək tutdu, qarnının ağrısı barədə fikirləşdi, yaxşı yeməklər barədə düşündü, ağızı sulandı, az qalmışdı danışsın, amma yadına düşdü ki, adamlar yatıb. Ayağa durdu, dodağının altındaki tükləri qaşdı. Fa lap yaxında idi, əlini uzatsa, çatardı və qəflətən hiss elədi ki, onu istəyir. Amma



Inventas vitam
juvat excusisse
per artes

bu istək tezliklə unuduldu, çünki onun fikrində ancaq yemək idi. Kaftarlar yadına düşdü. Dəhliz boyu o qədər getdi ki, üzüshağı baxanda meşəni görə bilsin. Neçə mil uzanıb gedən qaranlıq və çirkli ləkələr gedib o tərəfdə boz zolağa çatırdı – ora dəniz idi, yaxınlıqda isə orada-burada parıldayıb özünü bürüzə verirdi. Lok yuxarı baxıb gördü ki, göyün üzü açıqdır, təkcə dənizin üstü tərəfdən buludlar boylanırdı. Lok baxırdı və ocağın işığından sonra gözləri qaranlığa öyrəşdi, sayrısan ulduzları da gördü. Sonra da üfüqdən-üfüqə səpələnib hər yerdə titrəyən alovcuqları – o biri ulduzları da gördü. Onun gözləri ulduzlara baxırdı, burnu isə kaftarların qoxusunu axtarırdı və məlumat verdi: onlar bu yaxınlarda yoxdur. Lok qayaların üstünə dırmaşıb aşağı tərəfdəki şəlaləyə baxdı. Çayın hövzəyə töküldüyü yerdə həmişə işıq olur. Su damcılarının dumani, sanki, bütün işığı udur, sonra da çox incə zərifliklə ətrafa yayırıldı. Amma o işıq da ancaq elə su damcıları buludunu işıqlandırırdı, bütün ada isə qaranlıq içində idi. Lok heç nə barədə fikirləşmədən tutqun işartinin içindən güclə gözəçarpan qara daşlara və ağaclarla baxırdı. Ada, sanki, oturmuş nəhəngin qılıçası idi, üstündə ağaclar və kol-kos bitmiş dizini şəlalənin işildayan su damcıları dumani örtmüdü, köntöy ayağı aşağı dartılaraq böyüüb başqa şəklə düşmüdü, qaranlıq çöl-biyabana qovuşmuşdu. Nəhəngin dağ boyda gövdəsini saxlamalı olan budu vadidən axan suların içində idi və getdikcə nazilirdi, lap sonda isə adda-budda qayalarla qurtarırdı ki, onlar da dəhlizin qarşısında adamboyu hündürlükdə əyilərək dayanmışdı. Lok onun yaşadığı həyatdan çox uzaq olan Aya necə baxırdısa, nəhəngin buduna da elə baxırdı. Adaya keçmək üçün adamlar gərək dəhlizlə çayın o üzündəki qayaların arasındakı boşluğun üzərindən tullanayırlar və bu zaman hökmən suya düşüb şəlaləyə tərəf axacaqdırlar. Çox cəld və bərk qorxmuş hansısa məxluq belə bir sıçrayışın öhdəsindən gələ bilərdi. Ona görə də adaya heç kimin ayağı dəyməmişdi.

Dincini alıb özünə gəlmışdı ki, dənizin qırağındakı mağara yadına düşdü və çevrilib aşağıdakı çaya baxdı. Qaranlığın içində çayın döngələrinin gölməçələr kimi tutqun şəkildə parıldadığını gördü. Ondan aşağı tərəfdə qaranlığın içindən keçərək dənizdən dəhlizəcən uzanan ciğirin qəribə şəkili gözünün qabağına gəldi. Lok baxırdı və ciğirin, həqiqətən də, onun baxdığı yerdə olması onu narahat eləyirdi. Qaya-ların qatma-qarışq səpələndiyi bu ərazi, sanki, hər şeyin sürətlə fırlanıb qarışlığı bir məqamda qəflətən dayandırılmışdı, orada, meşənin arasıyla axıb gedən çay isə Lokun öz kəlləsiylə anlaya bilməsi üçün çox mürəkkəb idi, amma buna baxmayaraq, onun hissəleri bütün bunlara dolayı yol tapa biləcək çətin fikirlərdən azad olub yüngülləşdi. Burun pərələrini genişləndirib kaftarların qoxusunu axtardı, amma kaftarlar getmişdi. Qayanın qırağına gəlib oradan çaya işədi. Sakitcə geri qayıdır ocağın qırağında oturdu. Əsnədi, hiss elədi ki, Fanı istəyir, ora-burasını qaşdı. Qayalardan ona baxan gözlər var idi, hətta adada da gözlər var idi, amma nə qədər ki ocaq yanır, onlardan heç kim yaxına gəlməyəcək. Sanki, onun fikrini duyubmuş kimi, qarı yuxudan oyanıb ocağa odun atdı və yasti daş ilə közü bir yerə yiğdi. Yuxulu Malin quru öskürək səsi o biri adamları qurcuxmağa vadar elədi. Qarı yenə öz yatdığı yerə çəkildi, Lok da yatmaq istəyirdi və yuxulu gözlərini ovuşturdu, elə də bərk basdı ki, çayın üstündə yaşıł ləkələr göründü. Monoton uğultusunu artıq eşidə bilmədiyi şəlaləyə tərəf boylanıb gözlərini qırpdı. Külək suyun üstündən keçdi, elə bil, orada asılıb qaldı, sonra gücləndi və meşədən vadiyə soxuldu. Üftüqün aydın xətti bulandı, meşə işıqlandı. Şəlalənin üstündən bulud qalxırdı, qayalıq hövzədə, çayın suyunu külək qovub geri qaytardığı yerdən duman üzüyuxarı sürüñürdü. Ada tutqunlaşdı, nəm duman dəhlizə tərəf sürüñərək kahanın üstündəki əyri tavannın altından asılıb qaldı, adamları su damcılarına bürüdü. Amma damcılar elə kiçik idi ki, onları hiss eləmək müm-



Inventas vitam
juvat excusisse
per artes

kün olmurdu, göz isə onların ancaq toplusunu seçə bilirdi. Lokun burun pərələri öz-özünə genişləndi, dumanla birlikdə gələn qoxular buketini iyəlyib yoxladı.

Narahatlıq içində titrəyən Lok çömbəltmə oturdu. Əllərini qoşalayıb burun pərələrinin ətrafında tutdu və bu yolla tələyə saldıçı havanı qoxladı. Gözlərini yumub gərgin halda bütün diqqətini ovcunun içindəki isti havaya yönəlddi – elə bil, nəsə yeni bir şey kəşf eləyirdi. Sonra qoxu çəkildi, su kimi çəkildi; çox uzaqdakı balaca şeyə baxanda gərginlikdən göz necə sulanırsa və kiçik şeyin konturları necə silinirsə, qoxu da elə silindi getdi. Lok havanı ovcundan buraxdı, gözlərini açdı. Küləyin istiqaməti dəyişdi, duman da çəkilib getdi, ətrafdakı qoxular adı gecə qoxularıyla əvəz olundu.

Lok qaşlarını çatıb adaya, vadinin ağızına tərəf axan qara sulara baxdı, əsnədi. Əgər ağlına gələn təzə fikirdə təhlükə yoxdursa, onun üstündə dayana bilərdi. Ocaq ölüzyiyib, ancaq özünü işıqlandıran qırmızı gözə oxşayırırdı; hərəkətsiz adamlar daş rəngində idi. Lok yerini rahatlayıb yatmağa hazırlaşdı, qabağa əyildi, bir əli ilə burun pərələrini sıxdı ki, udduğu soyuq hava axını azalsın. Dizlərini sinəsinə qaldırdı, elə büzüdü ki, gecənin soyuq havası mümkün qədər bədəninin az hissəsinə toxunsun. Sol əli yuxarı qalxdı, barmaqlarını boynunun arxasındaki tüklərin içində soxdu, ağızı dizlərinin arasına düşdü.

Dənizin üstündə toplaşmış buludların içindəki tutqun sarı işıq böyüdü. Buludun qolları qızılı rəng aldı və onların arasından dəyirmilənib dolmağa az qalmış ay doğdu. Şələlənin ağızı işıqlandı, şəfəqlər onun qıraqıyla ora-bura qaçıdı, qəfil parlıyla sıçrasdı. Adadakı ağacların forması aydınlaşmağa başladı, onların hamisindən hündür olan tozağacı qəflətən gümüşü-ag rəng aldı. Suyun o üzündən vadinin o biri tərəfindəki qaya hələ də qaranlığa bürünmüdü, dağlar isə qar və buzla örtülmüş zirvələrini sərgiləyirdilər. Lok çömbəltmə oturduğu yerdəcə domuşub bədəninin tarazlığını

saxlayaraq yuxuya getmişdi. Adı bir təhlükə siqnalı start xəttindən qopub irəli cuman sprinter kimi, onu yerindən sıçrayıb dəhliz boyu qanad açıb uçmağa vadar eləyərdi. Dağın başındaki buzlaqlar necə parıldayırsa, Lokun üstündəki qirov da elə parıldayırdı. Ocaq yerində konusa oxşayan bir ovuc köz qalmışdı, onların da üstündə mavi alov dilləri oynayır, budaqlardan və pərdilərdən qalmış kösövləri yalayırdı.

Ay göyün üzündə ora-bura səpələnmiş buludların arasıyla, demək olar ki, şaquli xətt boyunca yuxarı qalxırdı. İşiq sürünen ada boyunca aşağı enirdi, su damcıları buludunun parlaqlığı da dolğunlaşındı. Yaşıl gözlər baxırdı buna, işiq-dan kölgəyə sürünerək əyilən, ya da dağ tərəfdəki açıqlıqda sürətlə qaçan boz formaları üzə çıxarırdı. Meşədəki ağacların üstünə işiq elə düşürdü ki, dağının sarı kölgələr yerdəki çürümüş yarpaqların üstündə gəzisiirdi. Çayın üstünə sərlirdi işiq, yellənən, quyruqlu otların üstünə düşürdü, suyun səthi işiqli ləkələrlə, dairələrlə və soyuq alovun burulğanlarıyla dolub-daşırdı. Şəlalənin aşağıdən səs gəldi, amma uğultu səsi onun əks-sədasını və rezonansını udub cansız elədi. Ay işığında Lokun qulaqları tərpənib elə gərildi ki, onların yuxarı qırağıni örtmiş nazik buz təbəqəsi titrədi. Lokun qulağı soruşdu:

— ?

Lok isə yatmışdı.

ÜÇ

Lok hiss elədi ki, qarı hava işıqlaşan kimi hamidan əvvəl oyanıb ocağın yanında vurnuxmağa başladı. Odunları üst-üstə yiğdi, yanmış kösövlərin şaqqlıtı səsini Lok yuxuda eşitdi. Fa sakit oturmuşdu, qoca kişinin başı onun ciyində narahat tərzdə qurcuxurdu. Ha dəbərib ayağa durdu,



Inventas vitam
juvat excusisse
per artes

dəhlizin qırığınacan gedib işədi və geri qayıdış qoca kişiye baxdı. Mal o biri adamlar kimi oyanmamışdı, heysiz oturub Fanın tükləri arasındaki başını ora-bura çevirirdi, doğmağa hazırlaşan dişi maral kimi tez-tez nəfəs alırdı, ocaq istiydi deyə, ağzını geniş açmışdı. Görünməyən başqa bir ocaq isə Malı əridirdi, əldən düşmiş bədənin hər yerindəydi ocaq, göz çuxurlarının dövrəsindəydi. Nil çaya tərəf qaçaraq qoşa ovcunu su ilə doldurub geri qayıtdı. Mal gözlərini açmadan suyu içdi. Qarı ocağa yenə odun qoydu, əli ilə qayanın oyuguunu göstərdi, başıyla da meşəyə işarə elədi. Ha Nilin ciyninə toxundu.

Çağda da oyandı, ziğildadı və dırmaşıb Nilin ciyninə çıxdı, sonra onun döşlərindən yapışdı. Çağda onun döşünü əmə-əmə Nil Hanın arxasında düşüb kəsə yolla meşəyə tərəf getdi. Onlar döngəni burulub şəlalənin başlangıcıyla bir səviyyədə dayanan sübh dumanının içində yox oldular.

Mal gözlərini açdı. Onun nə dediyini eşitmək üçün adamlar aşağı əyilməli olurdular.

– Mən götürəm.

Üç nəfər gözləyirdi. Mal əlini qaldırdı və ovcunun içini qaşlarının yuxarı tərəfindən başının üstünə qoydu. Onun gözlərində iki ocaq titrəyirdi, amma Mal adamlara baxmadı, sudan o tərəfdəki uzaqlara baxırdı. Baxışları o qədər gərgin və qorxulu idi ki, Lok məcbur olub çevrildi ki, görüsün Mal nədən qorxubdur. Orada isə yaz sellərinin yuxarılardan gətirdiyi tir idi, bir ucu yuxarı qalxmış halda onların yanından səssizcə ölüb şəlalənin ağızına tərəf üzürdü.

– Mən başımın içində görüürəm. Alov uçub meşəyə gedir, oradakı ağacları yeyir.

Mal indi tez-tez nəfəs alırdı, artıq oyanmışdı o.

– Bu, yanğındır. Meşə yanır. Dağ yanır.

Üzünü çevirib adamların hər birinə baxdı; Malın qaşları çatılmışdı, özünü itirmişdi.

– Bu kimdir? Lok anasının kürəyindədir, alov ağacları yeyibdir.

Lokayağının birini götürüb, o birini qoydu və səfəhcəsinə güldü. Qarı Malın əlini qaldırıb öz yanağına toxundurdu.

– Çoxdan olubdur bu. Sən deyənlər çoxdan olub. Sən bunları yuxuda görmüsən.

Fa onun kürəyini sığalladı. Əli onun dərisinin üstündə dayandı və gözlərini geniş açdı. Amma o, Mal ilə yumşaq danışdı, elə danışdı, elə bil, Liku ilə danışındı.

– Lok sənin qarşında ayaq üstə dayanıbdır. Bax. Böyüyüb yekə kişi olub.

Nəhayət, nə baş verdiyini anlayan Lok tez-tez danışaraq hamiya müraciət elədi:

– Hə, mən kişiyəm, – əllərini açdı. – Mən buradayam, Mal.

Liku oyanıb əsnədi, balaca Oa onun çıynindən yerə düşdü. Liku onu götürüb sinəsinə sıxdı.

– Mən acmışam.

Mal elə tez çevrildi ki, Fa onu tutub saxlamasayıdı, yixılacaqdı.

– Ha ilə Nil haradadırlar?

– Sən göndərdin, – Fa dedi. – Sən onları oduna göndərdin. Loku, Likunu və məni də yemək arxasınca göndərirsən. Biz tez gedib sənə yemək gətirəcəyik.

Mal əlləri ilə üzünü tutub ora-bura yelləndi.

– Mən yaxşı heç nə görmürəm.

Qarı onun çıyılardan tutdu.

– İndi yat.

Fa Loku ocağın qırağından kənara çəkdi.

– Liku da bizimlə düzəngaha getsə, yaxşı olmayacaq. Qoy Liku ocağın yanında qalsın.

– Mal dedi ki, bizimlə getsin.

– Onun başı ağrıyır.

– O görüb ki, hər şey yanır. Mən qorxdum. Dağ necə yana bilər?



Inventas vitam
juvat excusisse
per artes

Fa ötkəm bir ədayla danışdı.

– Bu gün də dünənki və sabahkı gün kimidir.

Ha və bir də Nil çağayla, böyük çətinliklə də olsa, dəhlizin girişinə çıxdılar, əlləri odunla dolu idi. Fa onlara tərəf qaçdı.

– Mal deyib deyə, Liku da bizimlə getməlidir.

Ha dodağını dartdı.

– Bu, nəsə təzə şeydir. Amma belə deyilib.

Ha onlardan yuxarıdakı dumanlı yüksəkliyə baxdı.

– Mən bunu görmürəm.

Lok əsəbi halda hırıldadı:

– Bu gün də dünənki və sabahkı gün kimidir.

Ha qulağını onlara tərəf çevirib ciddi danışdı.

– Belə deyilibdir.

Qeyri-müəyyən gərginlik, axır ki, yox oldu; Fa, Lok və Liku dəhliz boyu tələsik qaçıb getdilər. Qayanın üstünə sıçrayıb üzüyuxarı dirmaşmağa başladılar. Onlar kifayət qədər yüksəyə qalxmışdılar və oradan baxanda şəlalənin ayağındakı su damcılarının əmələ gətirdiyi tüstünü görə bilirdilər, suyun səsi də qulaqlarını batırırdı. Qayanın bir qədər geri əyildiyi yerdə Lok bir dizi üstə çöküb qışqırdı:

– Dırmaş!

Hava bir az da işıqlaşmışdı.

Onlar vadi boyunca dağların arasıyla axıb gedən çayın parıltılarını, su hövzəsinin arxasını dövrələyib səmanı gördülər. Duman onlardan aşağıdakı meşəni və düzənliyi örtüb gizlətmışdı, dağın böyrünü də bürümüşdü. Onlar yamac boyu üzüaşağı – dumana tərəf qaçdılar. Çılpaq qayanın yanından ötüb-keçdilər, sinib ətrafa səpələnmiş qaya parçaları olan yerə çatdılar, qorxulu dərələrin içində endilər, seyrək, xovlu otların və küləkdən əyilmiş təkəmseyrək kolların bitdiyi yerdəki qayaların olduğu yerə gəlib çıxdılar. Ot nəm idи. Çiçəklərin arasında yellənən hörümçək toru qopub onların ayaqlarına yapışındı. Enişin sərtliliy azalırdı, kollar

sıxlAŞıRDı. Onlar dumanın sərhədinə yaxınlaşdırlar.

— Günəş dumanı içəcək.

Fa Lokun sözünə fikir vermədi, başını aşağı əyib nəsə axtarırdı və onun yanağının yanındakı saçları yarpaqların üstünə qonmuş şəh damcılarını silib götürürdü. Bir quş qaqqıldayıb ağır-agır havaya qalxdı. Fa quşun yuvasına tərəf cumdu. Liku ayaqları ilə Lokun qarnını döyəclədi.

— Yumurta! Yumurta!

Liku sürüşüb Lokun belindən yerə düşdü. Fa dartıb koldan bir tikan qopardı və yumurtanı hər iki başdan deşdi. Liku yumurtanı qamarlayıb səs-küylə sormağə başladı. Yuvada Fa üçün də yumurta var idi, bir yumurta da Lokun payına düşdü. Bir göz qırpmında yumurtaların üçü də boşaldı. Yumurtaları yeyəndən sonra necə də ac olduqlarını hiss elədilər və daha ciddi axtarışlar başladı. Aşağı əyilib axtara-axtara qabağa getdilər. Yuxarı baxmadan da bilirdilər ki, düzənlilik tərəf geri çəkilməkdə olan dumanın arxasında düşüb gedirlər və günəşin ilk şüaları dəniz tərəfdə işıqlanan tutqunluğun içindən boylanmaqdadır. Yarpaqları aralayıb kolların içində baxırdılar, oyanmamış sürfələri tapırdılar, daşların altındaki solğun cüçətiləri dərirdilər. Yeyə-yeyə yemək axtardıqları vaxt Fa onları sakitləşdirdi:

— Ha ilə Nil də meşədən bir az yemək gətirəcəklər.

Lok adama güc verən, yumşaq və ləzzətli sürfələr tapırdı.

— Biz tək elə sürfəylə qayida bilmərik. Qayıtmaq. Tək sürfəylə.

Sonra onlar açıqlığa çıxdılar. Dağdan düşüb aşağı yuvarlanan daş başqa bir daşa dəyib onu yerindən çıxartmışdı. Bir parça çılpaq torpaq işığa can atan ağ, yoğun cüçətilər-lə dolu idi, onlar qısa və yoğun idilər, ellə toxunan kimi də sınırdılar. Lokgil dövrə vurub yanbayan oturdular, cüçətiləri dərib yeməyə başladılar. Yemək o qədər çox idi ki, onlar yeyə-yeyə danışır, duyduqları ləzzətdən müxtəlif səslər çıxarırdılar. Yemək çox idi, amma bununla belə, onların achiğı



azalsa da, doymadılar. Liku dinib-danışmadan oturmuşdu, ayaqlarını uzadıb ikiəlli yeyirdi.

Lok nəyisə qucaqlayırılmış kimi bir jest elədi.

– Əgər biz bu qıraqdakıları yesək, gedib adamları gəti-rərik, onlar da o biri tərəfdəkiləri yeyərlər.

Fa anlaşılmaz tərzdə danişdı:

– Mal gəlməyəcək, qarı da onu tək qoymayacaq. Gün dağın o biri tərəfinə keçəndə biz gəldiyimiz yolla geri qayı-dacağıq. Əlimizdə nə qədər götürə bilsək, adamlara o qədər yemək aparacağıq.

Lok gəyirib daşın altının açılmış torpağına minnətdar-liqlə baxdı.

– Bura yaxşı yerdir.

Fa qaşlarını çatıb gövşədi.

– Bura bizə yaxın olsayıdı...

Boğazını qurtuldadıb ağızını dolduran çeynənmış qidanı uddu.

– Mən başımın içində görürəm. Yaxşı yeməklər bitir.

Burada yox. Şəlalə tərəfdə.

Lok ona güldü.

– Şəlalənin yanında belə şey bitmir.

Fa Loka baxa-baxa əllərini geniş açdı. Sonra onları bir-birinə yaxınlaşdırmağa başladı. Fanın azca əyilmiş başı, yüngülce yuxarı qalxıb bir-birindən aralanmış qaşları nəsə soruşurdu, amma öz sualını ifadə eləmək üçün söz tapa bil-mirdi. Bir də cəhd elədi:

– Amma əgər... Belə baxaq. Kaha da, ocaq da oradadır.

Lok başını qaldırıb güldü.

– Bu yer buradadır. Kaha da, ocaq da oradadır.

Lok çoxlu cürcerti dərib ağızına doldurdu və çeynəməyə başladı. Günəşin təmiz şüalarına baxıb qarşidakı günün əla-mətlərini müəyyən elədi. Tezliklə Fa başının içində gördük-lərini unudubayağa durdu. Lok da ayağa durub dedi:

– Gedək!

Daşların və kolların arasıyla aşağı endilər. Tutqun gümüşü dairə maili xətt boyunca buludların arasıyla üzüyuxarı qalxırdı, amma yerindən tərpənmirdi. Lap öndə Lok gedirdi, ilk dəfə həqiqi yemək axtarışına qoşulmuş və ona görə də özünü çox ciddi tutaraq gərginlik içinde olan Liku ikinci gedirdi. Enişin sərtliliyi azalırdı. Onlar gəlib süpürgələrin dəniz kimi dalgalanlığı düzənliyin qırağındakı qayalığa çıxdılar. Lok özünü yiğişdirdi, onun arxasında gələnlər də səslərini kəsdiłər. Lok çevrilib Faya baxdı, baxışlarıyla nəsə soruşdu, sonra yenə başını yuxarı qaldırdı. Havani burun deşiklərindən buraxıb dərindən nəfəs aldı. Çox diqqətlə qoxuladı, burun pərələrini geniş açıb havanı içəri çekdi, o qədər saxladı ki, qanıyla qızdırıb qoxunu tuta bilsin. Lokun çox mükəmməl iyibilmə qabiliyyəti var idi, onun burun deşiklərində möcüzə baş verirdi. Qoxunun izi güclə hiss olunurdu. Əgər Lokun belə bir müqayisə aparmaq imkanı olsaydı, öz-özündən soruşardı: bu iz həqiqi qoxudur, yoxsa qoxunun xatırlanmasıdır? Qoxu elə zəif idi, elə də boyat idi ki, Lok sual ifadə eləyən baxışlarıyla Faya baxanda o heç nə başa düşmədi. Lok demək istədiyi sözü də içindəki hava ilə birlikdə çölə buraxdı.

– Bal!

Liku tullanıb-düşdü, Fa onu sakitləşdirdi. Lok havanı bir də qoxuladı, burnuna daxil olan bir udum havada bu dəfə, nədənsə, heç bir qoxu yox idi. Fa gözləyirdi.

Küləyin haradan əsdiyini bilmək Lok üçün vacib deyildi. Ərazinin güntutdan tərəfinə yönəlmış qayanın ətəyinə dırmaşıb kəsə yolla getdi. Küləyin istiqaməti dəyişib həmin qoxu Lokun burnunu yenə qıcıqlandırdı. Qoxu həyəcanlandırır, reallığa çevirilirdi və onları şaxtanın, günəş şüalarının parçalandığı, yağış sularının yuyub çoxlu çatlar və çökəklər əmələ gətirdiyi, elə də böyük olmayan bir qayanın həndəvərinə gətirib çıxardı. Çatların birinin qırağında barmaq izlərinə oxşayan qəhvəyi ləkələr var idi və qayanın üstünü



Inventas vitam
juvat excusisse
per artes

günəş şüaları qızdırısa da, güclə tərpənən ölüvay bir arı daşın qırğıından adam əli endəki məsafədən asılıb qalmışdı. Fa başını geri dardı.

– Buradakı bal az olacaq.

Lok əlindəki dəyənəyi çevirib yastı ucunu daşın çapığına soxdu. Açıqdan və soyuqdan üzülüüb əldən düşmüş bir neçə arı key-key vizildədi. Lok dəyənəyi çatın içində fırladı. Bir yerdə qərar tuta bilməyən Liku dedi:

– Orada bal var, Lok? Mən bal istəyirəm!

Arılar sürünb deşikdən çıxdılar, Lokgilin dövrəsində firlandılar. Bəziləri yerə qonub qanadlarını titrədərək süründü. Bir arı da Fanın saçına qondu. Lok payanı daşın çapığından çıxartdı – lap ucda bir az bal və mum var idi. Liku atılıb-düşməyini dayandırıb dəyənəyin ucundakı balı yalamağa başladı. O birilər isə achiqlarını, az da olsa, söndürmişdülər, onlar Likunun bal yeməyinə baxmaqdan zövq alırdılar.

Lok dedi:

– Bal çox yaxşıdır. Balda güc var. Ona bax, gör Liku balı necə xoşlayır. Mən o günü görürəm ki, o vaxt daşın çatından bal axıb tökülcək, sən də gəlib barmağınla onun dadına baxacaqsan – bax belə!

Lok əli ilə qayanın üstünü sıvirdi, barmaqlarını yalayıb balın necə şirin olduğunu yadına saldı. Sonra payanın ucunu yenə daşın çatına soxdu ki, Liku bir az da bal yeyə bilsin.

Fa qəflətən narahat oldu.

– Bu, köhnə baldır, biz dəniz tərəfə gedən vaxtdan qalıbdır. Biz adamların hamısı üçün yemək tapmalıyıq. Gedək!

Amma Lok payanın ucunu daşın çatına soxdu ki, yenə bal çıxartsın, Likunun balı necə yediyinə baxsın, onun qarnına baxsın, balın necə şirin olduğunu yadına salsın. Fa qayanın ətəyi ilə gedib dumanın çəkildiyi istiqamətdə düzənlilikə tərəf yönəldi. Qıraq tərəflə aşağı enib gözdən itdi. Sonra onun qışqırığı eşidildi. Liku dərhal sıçrayıb Lokun belinə mindi, o da dəyənəyi əlində hazır tutub eniş boyu Fanın səsi gələn tərəfə

götürüldü. Enişin qırağındakı kələ-kötür dərə düzənlilik tərəf gedirdi. Fa dərənin boğazında çömbəltmə oturub otların və süpürgələrin üstündən boylanaraq düzənlilik baxırdı. Lok ona tərəf qaçıdı. Fa yüngülcə titrəyirdi. Yerdən qalxıb ayaq barmaqlarının ucunda dayandı. O tərəfdə iki sarı canlı var idi, ayaqları süpürgə kollarının arasında gizlənmişdi, amma elə məsaflədə idilər ki, Fa onların gözlərini görürdü. Şişqu-laq heyvanlar səs eşidib qalxdılar, boylanıb ətrafa baxdılar. Lok Likunu kürəyindən yerə düşürtdü.

— Dırmaş.

Liku dərənin yamacı yuxarı dırmaşıb elə yerdə dayandı ki, Lokun əli ona çatmadı. Sarı heyvanlar dişlərini ağartdlar.

— Hə!

Lok əlindəki dəyənəyi hazır tutub pusa-pusa irəli getdi. Hər əlində bir itiuc daş çarpanağı tutmuş Fa sol tərəfdən onun yanından keçdi. Kaftalar yaxınlaşıb mirıldadılar. Fa qəflətən qolaylanıb sağ əlindəki daşla dişi kaftarın qabırğasına vurdu. Dişi kaftar zingildəyib qaçıdı. Lok irəli cumub əlindəki dəyənəklə nərildəyən erkək kaftarın kəlləsinə vurdu. Hər iki vəhşi qorxub qaçıdlar, aralıda dayanıb mirıldıasdı. Lok ələ keçirdikləri qənimətlə vəhşilərin arasında dayanmışdı.

Fa artıq dizi üstə çöküb heyvanın cəmdəyi ilə əlləşirdi.

— Pişik onun qanını tamam sorubbdur. Burada günah yoxdur. Sarı yırtıcılar onun ciyərinə toxunmayıblar.

Fa əlindəki iti daşla maralın qarnını parçalayırdı. Lok əlindəki payanı yelləyib kaftarları qorxutdu.

— Burada hamiya çatacaq qədər yemək var. Hələ çoxdur.

Fa maralın tüklü dərisini və bağırsaqlarını doğrayırdı, Lok onun təngnəfəs halda necə fisıldadığını eşidirdi.

— Tez ol!

— Bacarmıram.



Kaftarlar qəzəblə mirıldamaqdan əl çəkib hərlənir, gah sağдан, gah da soldan həmlə eləyirdilər. Lok onları gözdən qoymurdu, elə bu vaxt iki kölgə süziüb keçdi və o, başını qaldırıb baxanda iki böyük quşun havada uçduğunu gördü.

– Maralı qayaya tərəf çək.

Fa maral cəmdəyini dərtib sürüməyə başladı, sonra da kaftarların üstünə qəzəblə qışqırdı. Lok geri çəkilib Faya yaxınlaşdı, maral cəmdəyinin ayağından yapışdı. Bir əlin-də tutduğu dəyənəyi arabir yelləyərək cəmdəyi dərəyə tərəf sürüməyə başladı. Fa da maralın qabaq ayağından yapışib dardı. Kaftarlar onları izləyir, amma arada məsafə saxlayırdılar.

Onlar cəmdəyi dərənin girişindəki dar keçidə sürüdüllər. Liku da yuxarıda, elə orada gizlənmişdi. Quşlar enib aşağıdan uçurdular. Fa yenə öz iti daşıyla cəmdəyi doğramağa başladı. Lok daha böyük daş parçası tapıb ondan çəkic kimi istifadə elədi; onun daşla endirdiyi zərbələr damarları, əzələləri parçalayırdı. Fa həyəcanla finxırırdı. Lokun ağızı danışındı, əlləri isə işdən qalmır, damarları, əzələləri burur, parçalayıb sindirirdi. Özlərinə yer tapa bilməyen, kaftarlar isə vurnuxub ora-bura gedirdilər. Quşlar enib Likudan bir az aralıda qayanın üstünə qondular. Liku dərhal sürüşüb Lok ilə Fanın yanına gəldi. Maral cəmdəyi doğranıb parçalanmışdı. Fa onun qarnını çıxardıb deşdi, içindəki turşumuş cürcətləri və otu yerə tökdü. Lok kəllə sümüyünü parçalayıb maralın beynini çıxartdı, ağızını aralayıb dilini də kəsib götürdü. Onlar içibos maral qarnını ləzzətli ət tikələri ilə doldurdular, ağızını bağırsaqla bağlayıb bağlama düzəldilər.

Lok finxırır, arabir deyirdi:

– Bu pisdir. Bu çox pisdir.

Cəmdəyin qolu-qıcı kəsilmiş, ət sümükdən ayrılmışdı. Liku ət qalağının böyründə oturub Fanın ona verdiyi ciyəri yeyirdi. Qayaların arası tər və qəzəb qoxusuyla, bol ət qoxusuyla doluydu, günahla doluydu.

– Tez ol! Tez ol!

Fa niyə qorxduğunu Loka deyə bilməzdı, pişik qayıdıb qanı sorulmuş cəmdəyin üstünə gələ bilməz. Düzənliyin üstündən keçib gəlmək üçün ona ən azı yarım gün vaxt lazımdır; yəqin, indi hansıa sürüünün ətrafında hərlənin pusur, ya da növbəti qurbanının üstünə atilaraq dişlərini onun boynuna saplayıb qanını sormağə hazırlaşır.

Qayanın üstünə qonub onlara göz qoyan quşlardan aşağıdakı havaya qaranlıq hopmuşdu. Lok o qaranlığı hiss eləyib dedi:

– Bu, çox pisdir. Oa maralı öz qarnından doğub.

Əli işdə olan Fa bir-birinə sixilmiş dişlərinin arasından dedi:

– O barədə danışma.

Liku ətrafdakı qaranlığı hiss eləmədən dadlı və isti ciyər yeyirdi, o qədər çeynədi ki, əngi ağrıdı. Fanın iradından sonra Lok danışmırıldı, amma yenə də öz-özünə mızıldayıb deyinirdi:

– Bu pisdir. Amma səni pişik öldürübdür, burada günah yoxdur.

Lokun yekə dodaqları tərpəndikcə ağızından su axırdı.

Günəş dumani təmizləyib seyrəltdi və Lokgil də kaftarlardan arxa tərəfdəki düzənlikdə süpürgələrin dalğalandığını gördülər, aşağıdan o tərəfdə isə açıq-yaşıl rəngli ağaç çətirləri görünürdü, su parıldayırdı. Lap o tərəfdən arxada isə dağlar əzəmətlə ucalırdı. Fa oturub nəfəsini dərdi.

– Biz yuxarınlara qalxmalyıq ki, bu sarı kaftarlar arxamızca gələ bilməsinlər.

Parçalanmış dəridən, süümük və dirnaqlardan başqa maral cəmdəyindən bir şey qalmadı. Lok öz dəyənəyini Faya verdi, o da payanı yelləyib kaftarların üstünə qışqırıldı. Lok budları bir-birinə bağlayıb bənd elədiyi bağırsağın bir ucunu biləyinə doladı ki, yükü birəlli götürə bilsin. Aşağı əyilib içi ət parçaları ilə dolu olan qarının yuxarı tərəfindən



Inventas vitam
juvat excusisse
per artes

dışıylə tutdu. Fanın əlləri dolu idi, Lok isə parçalanmış və titrəyən iki qucaq ət götürdü. Lok qəzəblə finxırıb geri çəkilməyə başladı. Kaftarlar yarganın ağızına tərəf irəlilədlər, yırtıcı quşlar havaya qalxdılar və dəyənəklə onları vurmaq mümkün olmayan bir hündürlükdə dövrə vurmağa başladılar. Fa ilə Lokun arasında gedən Liku çox cəsarətlə görünürdü, əlindəki ciyər tikəsini yelləyib quşlara qışqırdı:

– Gedin buradan, uzunburunlar! Bu ət Likunundur!

Quşlar qağıldaşdırılar, yarganın ağızına enib sür-sümüyü və qanlı dərini gəmirən kaftarlarla didişməyə başladılar. Lok danışa bilmirdi. Maral cəmdəyindən götürülən ət çox idi, Lok bu yükü düz yerdə də arxasına alıb güclə aparardı. İndi isə bu yük ondan asılmışdı: bir hissəsini əli ilə götürdü, qalanını isə dışıyla tutmuşdu. Lok dikdirin başına çatmamış ikiqat olmuşdu, biləyində dəhşətli ağrı var idi. Fa bunun nə demək olduğunu təsəvvür eləyə bilmirdi, amma gördü ki, Lokun vəziyyəti ağırdır. Yaxınlaşış içi ətlə dolu qarını ondan aldı, Lok nəfəsini dərdi. Liku ilə dikdiri dırmaşıb qabağa getdilər, Lok da onların ardınca getdi. Onlarla ayaqlaşa bilmək üçün Lok yükünü üç yerə bölmüşdü, onun başında qaranlıqla sevinc bir-birinə elə qarışmışdı ki, ürəyinin necə döyündüyünü hiss eləyirdi, dərənin boğazına çökmüş qaranlığa müraciət eləyib deyirdi:

– Adamlar dəniz tərəfdən qayıdanda yeməyə bir şey olmur. Meyvə olmur, giləmeyvə olmur, bal olmur, heç nə olmur. Acıdan arıqlayıb çöpə dönmüş adamlar yemək yeməlidirlər. Ətin dadı onların xoşuna gəlmir, amma yeməlidirlər.

İndi o, sıldırm qayanın sürüşkən üstündən keçərək dağın döngəsini dolanırdı və burada hər şey onun ayaqlarının qayaya necə ilisməsindən asılıydı. Ağızının suyu axa-axa ləngər vurub qayaların arasıyla getdiyi vaxt ağlına yaxşı bir fikir gəldi.

– Bu ət xəstə Mal üçündür.

Fa ilə Liku dağın döşüylə getmeyin çətin olduğunu görüb vadinin üstündəki çıxıntıya tərəf yönəldilər. Arxada qalmış Lok isə yol gedə-gedə gözüylə baxıb elə bir daş axtarırkı ki, qarıgil qabın içindəki ocağı daşın üstünə qoyub əlini çəkmədən dincələ bildiyi kimi, o da əti əlindən yerə qoymadan ona söykənib nəfəsini dərə bilsin. Axır ki, belə bir daşı keçidin başladığı yerdə tapdı: daşın üstü stol kimi yastıydı, bir tərəfi də ucurum idi. Lok oturdu, özü də elə oturdu ki, ət öz ağırlığıyla sürüşüb daşın üstünə çökdü. Aşağıdan arxa tərəfdə başqa quşların da uçub gəldiyi görünürdü və oradakı didişmə qızışmışdı. Lok gözünü dərədən çəkib baxışlarıyla Fa ilə Likunu axtardı. Onlar aralanıb çox uzağa getmişdilər və kahanın qarşısındaki dəhlizin girişinə tərəf qaçırdılar ki, tez çatıb yemək tapdıqlarını adamlara desinlər, çox güman ki, Hanı köməyə göndərəcəklər. Durub təzədən yola düzəlməyə Lokun həvəsi yox idi, oturub dincini alır, ətrafa göz gəzdirdi. Səma açıq-mavi rəngdə idi, dənizin uzaqlarda görünən tərəfi isə elə də tutqun deyildi. Gözə görünən ən tutqun şey isə otların, daşların, süpürgələrin və düzənliyin boz, çılpaq sükurunun üstü ilə sürüñüb gələn kölgələr idi və onlar meşədəki ağacların üstünə düşərək bahar yarpaqlarının yaşıl dumanını nəmləndirir, çayın parıltılarını söndürürdü. Kölgələr dağa yaxınlaşdırıqca genişlənib dikdirin üstündən aşındı. Lok şəlalə tərəfdən uzaqlaşış balacalaşaraq gözdən itməkdə olan Fa ilə Likuya baxdı. Qaşlarını çatıb şəlalənin üstü tərəfdən yuxarı baxdı və ağızını açdı. Ocağın tüstüsü yerini dəyişmişdi, özü də nəsə başqa cür olmuşdu. Bir anlıq Loka elə gəldi ki, qarı ocağın yerini dəyişibdir, sonra da ağılına belə axmaq fikir gəldiyi üçün gülməyi tutdu. Ocağın belə tüstülənməsinə qarı yol verməzdi. Yuxarı qalxan ağımtıl-sarı tüstü burumundan bilinirdi ki, ocaqda yananaş odundur, ya da yarpaqlarıyla birlikdə sindirilmiş budaqlardır –ancaq hansısa axmaq adam, ya da ocaq yandırmağın nə olduğunu bilməyən adam belə ağılsızlıq eləyə bilərdi.



Inventas vitam
juvat excusisse
per artes

İki ocağın olacağı fikri də Lokun ağlına gəldi. Alov bəzən də göydən düşüb xeyli müddət meşədə yanırıldı. Çiçəklərin quruyub günün çox isti olduğu vaxtlarda alov süpürgələrin arasından sırı qüvvə ilə baş qaldırıb qalxırdı.

Lok öz gördiyyünə bir də güldü. Qarı heç vaxt imkan verməz ki, ocaqdan belə tüstü çıxsın, yazın ilk günlərində hər tərəfin nəmişlik olduğu bir vaxtda alov öz-özünə də oyana bilməz. Lok gördü ki, tüstü burumu açılır, vadi boyunca yayilaraq get-gedə seyrəlir. Sonra ət iyi vurdur onu və dərhal tüstünü də, gördiyyünü də unutdu. Ət parçalarını bir yerə toplayıb götürdü, səndirləyərək Fa ilə Likunun arxasında getdi. Ətin ağırlığı, bu qədər qidanı adamlara aparması və buna görə adamların ona hörmət edəcəyi fikri başında olan tüstü ilə bağlı görüntüləri yox elədi. Fa qaçaraq geri qayıtdı, yükün bir hissəsini onun əlindən aldı və onlar yixla-dura, güc-bəla ilə birtəhər axırıcı aşırımı da aşdilar.

İsti, göy tüstü ağır-agır burularaq kahadan yuxarı qalxırdı. Qarı ocağın yerini bir qədər də elə uzatmışdı ki, ocaqla qayanın arasında isti hava yastiğı əmələ gəlmışdı. Ocağın alovu və tüstüsü elə də güclü olmayan küləyin qarşısını kəsib kahanın içərisinə daxil olmasına imkan verməyən divar rolunu oynayındı. Mal həmin o isti hava yastiğı olan tərəfdən yerə uzanaraq büzüşmüşdü, qəhvəyi torpağın fonunda bomboz görünürdü; onun gözləri yumulmuşdu, ağızı açıq qalmışdı. Elə tez-tez və zəif nəfəs alırdı ki, sinəsi də ürəyi ilə birlikdə döyündürdü. Malın sümükləri çıxmışdı, piy ocaqda əridiyi kimi, onun bədəni də əriyb getmişdi. Lokun kahaya yetişdiyi anda Nil çaganı da götürüb Ha ilə üzülaşağı – meşəyə tərəf gedirdi. Onlar gedə-gedə nəsə yeyirdilər, Ha əlini yelləyib Loku alqışladı. Qarı ocağın yanında dayanmışdı, Fanin gətirdiyi və içi ətlə dolu olan qarının ağızını açırdı.

Fa ilə Lok dəhlizə düşüb ocağa tərəf qaçırlar. Lok gətirdiyi əti qayaların üstünə yiğaraq alovun üstündən qışqırıb dedi:

– Mal! Mal! Biz ət gətirmişik!

Mal gözlərini açıb dirsəyinə söykənərək dikəldi. Ətlə dolu qarına ocağın üstündən baxdı, gülümsədi, sonra qariya tərəf çəvrildi. Qarı onun üzünə gülübü sərbəst əliylə qıçına vurdu.

— Yaxşı oldu, Mal. Ət güc verir.

Qarının yanında dayanmış Liku atılıb-düşdü.

— Mən ət yedim. Balaca Oa da ət yedi. Mal, mən uzun-dimdikləri qorxudub qovdum.

Mal onlara baxıb ağır nəfəs ala-alala gültümsədi.

— Onda hər şeydən əvvəl Mal başının içində yaxşı şey görüb.

Lok bir tikə ət qopardıb çeynədi, gülməyə başladı və eynən keçən gecə olduğu kimi, ağır yükün altında səndirlə-yərək necə yeridiyini yamsılaya-yamsılaya dəhliz boyu orabura getdi; ağızı yeməklə doluydu deyə, nə dediyini anlamaq olmurdu.

— Lok düz görübdür. Liku, bir də balaca Oa üçün. Pişiyin öldürdüyü heyvanın bir qucaq əti.

Adamlar ona qoşulub gülür, əlləriylə öz budlarına vururdular. Mal arxası üstə uzandı, onun üzündəki təbəssüm silinib getdi. Susub öz ürəyinin döyüntüsünə qulaq asdı. Fa ilə qarı əti yerbəyer eləyirdilər, xeyli hissəsini götürüb qayadakı taxça və oyuqlara yiğdilar. Liku başqa bir ciyər parçası götürüb ocağın qırğııyla hərləndi və Malın uzandığı isti yerə gəldi. Qarı içi ətlə dolu olan maral qarnını ehtiyatla qayanın üstünə endirdi, ağızındaki düyüünü açdı və əlini içəri soxdu.

— Torpaq gətirin.

Fa ilə Lok girişdən keçib dəhliz boyu getdilər, meşəyə tərəf gedən enişdəki kolların və qayaların olduğu yerə gəldilər. Onlar sərt ot topalarını torpaqla birlikdə dartıb köklü-köməcli qopardaraq qariya gətirdilər. Qarı maral qarnını götürüb yerə qoydu, ocağın külüünü yasti daş ilə qaşdı. Lok dəhlizdə çömbəltmə oturub torpağı paya ilə döyəcləyib əzməyə başladı. İsləyə-isləyə həm də danışındı:



Inventas vitam
juvat excusisse
per artes

— Ha ilə Nil çox günə bəs eləyəcək qədər odun gətiriblər. Fa ilə Lok çox günə bəs eləyəcək qədər ət gətiriblər. Tezliklə burada isti günlər olacaq.

Lok qopartdıgı quru torpaq parçalarını bir yerə topladı. Fa torpağı çaydan gətirdiyi su ilə islatdı və gətirib qarıya verdi. Qarı maral qarnını yaşı torpaqla dövrələmə suvadı. Sonra da cəld hərəkətlə külqarışq közü qaşıyb palçıqla suvanmış maral qarnının dövrəsinə yığmağa başladı. Palçıqla suvanmış və içi ətlə dolu olan maral qarnının dövrəsində köz tiği qalınlaşış böyüdü, üstündəki hava qızıb dalğalanmağa başladı. Fa yenə torpaq çımləri gətirdi. Qarı köz qalağının ətrafına torpaq çımlər döşəyib örtdü. Lok işini dayandırıb ayağa durdu və yeməyə baxdı. Nəm torpaqla suvanaraq çımlərlə örtülmüş maral qarnının qırışmış ağızını gördü. Fa dirsəyi ilə onu qırğına itələyib aşağı əyildi və qoşaladığı ovuclarında gətirdiyi suyu maral qarnının içində tökdü. Qarı ora-bura qaçan Fanın hərəkətlərinə göz qoyurdu. Fa neçə dəfə qaçıb axan çaydan su gətirdi və nəhayət, üzüköpüklü su qalxıb maral qarnının ağızıyla eyni səviyyədə dayandı. Balaca qovuqcuqlar köpükdən qopur, gəzişir və birləşirdi. Közü dövrələyib örtən çımlərin üstündəki otlar qırılmağa başladı. Sonra qaraldılar və tədricən yandılar. Yerdən qəflətən qalxan alov dilləri otların arasıyla qaçıır, əvvəlcə onları dibdən uca qədər saraldır, sonra da hamisini məhv eləyirdi. Lok geri çəkilib torpaq götürdü, alovlanan çımlərin üstünə səpə-səpə qarıya dedi:

— Alovu içəridə saxlamaq asandır. Uzağı gedə bilməzlər, çünki burada onlar yemək üçün heç nə tapmayacaqlar.

Qoca müdrik təbəssümlə gülümsəyib heç nə demədi və bununla da Loku məcbur elədi ki, növbəti dəfə öz səfəhliyini anlasın. Lok maralın bud ətindən bir parça qopardıb dəhlizə tərəf getdi. Günəş dağlarının arasındaki vadinin üstündə idi, Lok heç fikirləşmədən də hiss elədi ki, tezliklə axşam düşəcək. Gün elə tez keçmişdi ki, Loka elə gəldi nəsə itiribdir.

Özünün və Fanın burada olmadığı vaxtdakı kahani başının içində görməyə başladı: Mal ilə qarı gözləyirdi, qarı Malın xəstəliyi barədə düşünürdü, Mal isə tez-tez nəfəs alır və gözləyirdi ki, Ha odun gətirəcək, Lok yemək gətirəcək. Qəflətən Lok başa düşdü ki, onların yemək tapacaqlarına Mal heç də əmin deyildi. Ət barədə fikirləşəndə Lok bu işin vacibliyini hiss eləyirdi, amma Malın heç də əmin olmaması barədə fikirləşəndə, sanki, onu soyuq havanın nəfəsi vururdu. Bu bilgi elə fikirləşmeyin özü qədər də onun beynini yordu, ona görə də qovub özündən uzaqlaşdırdı və dərhal da böyüklərin sözünə qulaq asıb əməl eləyən və onların qayğısını öz üzərində hiss eləyən qayğısız, xoşbəxt Lok oldu. Oanın özünə çox yaxın olan qarını xatırladı: qarı həddən çox bilir - bütün sirlər ona agahdır. Lok qorxdu, özünün səfəh olduğunu hiss elədi, eyni zamanda, o həm də xoşbəxt idi.

Fa ocağın qırğında oturmuşdu, ət tikələrini çubuğa keçirib qızardırdı. Çubuq yananda ət çizildiyir, suyu töküldü. Fa hər dəfə tikələri çıxardıb yeyəndə isə barmaqları yanındı. Qarı ovcundakı suyu Malın üzünə çilədi. Liku kürəyini qayaya söykəyib oturmuşdu, tələsmədən yeyirdi, ayaqlarını uzatmışdı, yumru qarnı qəşəng görünürdü, balaca Oa onun çiynində idi. Qarı gəlib Fanın böyründə çömbəltmə oturdu və qarında qaynayan qovuqcuqlardan qalxan buxara baxdı. Suyun üzünə qalxıb üzən ət tikəsini götürdü, əlində atıb-tutdu, sonra da ağızına atdı.

Adamlar dinib-danışmurdılar. Onların həyatına bir bütövlük gəlməşdi, yemək barədə narahat olmağa dəyməzdidi, sabahkı gün üçün yeməkləri var idi, sonrakı gün isə o qədər uzaqdı ki, heç kim o barədə fikirləşmirdi. Həyat çox incə şəkildə achiği rəf eləmişdi. Az qalibdir, bir azdan Mal yumşaq maral beyni yeyəcək. Maralın gücü və cəldliyi ona keçəcək. Bu gözəl hədiyyə barədə düşünən adamlar danışmağa lüzum görmürdülər. Onlar uzunsürən sükuta qərq oldular. Əgər yemək ceynəyən ağızlarının alt çənələrini hərə-



Inventas vitam
juvat excusisse
per artes

kətə gətirən əzələlər yiğilib-açıldıqca günbəzvari başların yanındakı saçlar yavaşça dərtlənməsaydı, elə təsəvvür yarana bilərdi ki, bu adamlar qəm-qüssəyə qərq olublar.

Likunun başı sinəsinə endi, balaca Oa onun çiynindən yerə düşdü. Qovuqcuqlar maral qarnının ağızına tərəf qalxır, qırğıa sürüniür, buxar buludu yuxarı qalxıb yana əyilir və böyük ocağın üstündən qalxan isti havaya qarışır əriyirdi. Fa bir çubuq götürüb qaynayan yeməyin içində soxdu, çıxardıb dadına baxdı və qariya tərəf çevrildi.

– Az qalıb.

Qarı da yeməyin dadına baxdı.

– Mal isti sudan içməlidir. Ət suyunda güc var.

Fa qaşlarını çatıb qarına baxdı. Sağ əlinin içini yastısına başının üstünə qoydu.

– Mən görürəm.

Sığrayıb kahadan çölə çıxdı, arxa tərəfdə görünən meşəni və dənizi göstərdi.

– Mən dənizin qırğındayam, mən görürəm. Mən başımın içində gördüyümü görürəm. Mən, – Fa incik halda başını yuxarı qaldırdı, – mən fikirləşirəm. – Geri qayıdır qarının yanında çömbəltmə oturdu. Otərəfə-butərəfə yelləndi. Qarı bir əlinin barmaqlarını yerə dayayıb, o biri əli ilə dodağının altını qaşdı. Fa davam elədi, – mən dənizin qırğındakı balıqqulağılarını boşaldan adamları görürəm. Lok balıqqulağılarının içindəki pis suyu boşaldı.

Lok danışanda Fa onun sözünü kəsdi.

– Liku ilə Nil oradadırlar. – Fa susub fasılə elədi, gözüñə görünənlərin canlı detallarını çəşdirmişdi; gördüklərinin mənasını başa düşmürdü, onu hissiyyatıyla duyurdu, amma sözlə ifadə eləyə bilmirdi. Lok güldü. Fa ona fikir vermədi.

– ... balıqqulağının içindəki suyu tökür.

Ümid dolu baxışları qariya yönəldi. Köksünü ötiirdü və yenə başladı.

– Liku meşədədir.

Lok güldü, qayanın böyründə uzanıb yatmış Likunu göstərdi. Fa əliylə Loku elə vurdu, elə bil, belində gəzdirdiyi çağanı vururdu.

– Mən belə görürəm. Liku meşənin içi ilə gedir. Balaca Oanı qucağında aparır...

Fanın ciddi baxışları qariya baxdı. Sonra Lok gördü ki, Fanın üzündəki gərginlik yox oldu və bildi ki, onlar ikisi də eyni şeyi görür. Lok da belə gördürü: mənasız balıqqulağı yiğini, Liku, su və mağara. Lok danışmağa başladı:

– Dağ tərəfdə balıqqulağı yoxdur. Ancaq ilbizlərin balıqqulağı var. Onların mağarası balıqqulağıdır.

Qarı Faya tərəf əyilmişdi. Sonra geri qanrıldı, hər iki əlini yerdən üzüb öz arıq oturacağıının üstündə tarazlığını saxladı. Yavaş-yavaş və həm də bilərkədən onun sıfəti dəyişib elə görkəm aldı, sanki, öz rəngarəngliyi ilə cəlbedici görünən zəhərli giləmeyvələrə tərəf gedən Likunu görmüşdü. Fa qarının qarşısında yerə çöküb əllərini üzünə qoydu. Qarı dedi:

– Bu təzə şeydir.

Sonra da maral qarnının içində qaynayan yeməyi nazik ağac budağıyla qarışdırın Fadan aralandı. Gəlib əlini Malın ayağının üstünə qoydu və yavaşça silkəldəti. Mal gözlərini açdı, amma tərpənmədi. Onun ağızı tərəfdən yerdə balaca və tutqun tüpürcək ləkəsi var idi. Enməkdə olan günəşin çəp şüaları vadinin qaranlıq tərəfindən kahanın içində düşərək Malı elə işıqlandırdı ki, kölgələr ondan başlayıb tonqalın o biri tərəfinə uzandı. Qarı ağızını Malın başına yaxınlaşdırıldı.

– Ye, Mal.

Mal ağır nəfəs alaraq bir dirsəyinə söykəndi.

– Su!

Lok çaya tərəf qaçıb qoşa ovcunu su ilə doldurub qayıdı, Mal suyun hamısını sümürüb içdi. Sonra Fa o biri tərəfdən dizi üstə çökdü ki, Mal ona söykənsin, qarı isə çubuğu



Inventas vitam
juvat excusisse
per artes

bütün dünyada olan adamların barmaqlarından da çox dəfə ət suyuna batırıb xəstənin ağızına damızdırıcı. Mal tez-tez nəfəs alırdı deyə, ət suyunu udmağa macal tapmırı. Nəhayət, başını otərəfə-butərəfə çevirərək ət suyuna batırılmış çubuqdan imtina elədi. Lok su gətirdi. Fa ilə qarı köməkləşib onu böyrü üstə uzatdılar. Mal üzünü onlardan çevirdi. Fa ilə qarı onun fikrinin necə də gizli olduğunu və onu bir an da rahat buraxmadığını görürdülər. Qarı ocağın yanında dayanıb yuxarıdan-aşağı ona baxırdı. Adamlar gördülər ki, Malın gizli fikirləri qarşıya çatıb bulud kimi onun sıfəti-nə yayıldı. Fa onlardan aralanıb çaya tərəf qaçıdı. Lok onun dodaqlarındaki sözü oxudu:

– Nil?

Axşamtərəfinin ala-toranında Lok Fanın arxasınca getdi və onlar birlikdə sal qaya boyu çaya baxdılar. Nə Nil, nə də Ha gözə dəymirdi, şəlalənin arxa tərəfindəki meşəyə isə artıq qaranlıq çökmüşdü.

– Onlar lap çox odun gətirirlər.

Fa onunla razılışdığını bildirən bir səs çıxartdı.

– Onlar böyük ağacı yoxuşa üzüyuxarı qaldıracaqlar.

Ha yaxşı görür. Qayanın üstü ilə odun daşmaq pisdir.

Sonra hiss elədilər ki, qarı onlara baxıb fikirləşir: Malın halına ondan başqa yanan yoxdur. Geri qayıtdılar ki, qarının üzünə çökmüş buluda onlar da şərik çıxsınlar. Balaca qızçıqaz – Liku qayanın böyründə yatmışdı, onun yumruca qarnı ocağın işığında parıldayırdı. Mal heç barmağını tərpətmədən daş kimi uzanıb qalmışdı, amma onun gözləri hələ də açıq idi. Günəş şüaları qəflətən enib horizontal-şəkilli düşdü. Çayın üst tərəfindəki qayadan tappiltı səsləri gəldi, döngəni burulan kiminsə ayaq səsləri eşidildi. Nil dəhliz boyu qaçaraq onlara tərəf gəlirdi, onun əlləri boş idi. Qışqırıb dedi:

– Ha haradadır?

Lok səfəhcəsinə ona baxdı.

– Ha Nili, bir də çağanı götürüb odun gətirməyə gedib.

Nil onlara tərəf qanrlıdı. Ocağa yaxın dayansa da, titrəyirdi. Qarıya müraciət eləyib tez-tez danışdı:

– Ha Nilin yanında deyil. Bax!

Dəhliz boyu qaçıb oranın boş olduğunu nümayiş elətdirdi və geri qayıtdı. Gözlərini kahanın içində zilləyib bir parça ət götürdü və yeməyə başladı. Çağa oyanıb başını Nilin saçları altından çıxartdı. Çox keçmədi ki, Nil əti ağızından çıxardıb adamların hər birinə yaxından baxdı:

– Ha haradadır?

Qarı əlləriylə başını sıxıb yeni yaranmış problem barədə bir müddət fikirləşdi, sonra bu işdən əl çekdi. Gəlib maral qarnının yanında çömbəltmə oturdu və oradan ət tikələri götürməyə başladı.

– Ha səninlə bir yerdə odun yiğirdi.

Nil qəzəbləndi:

– Yox! Yox! Yox!

Ayağa qalxıb oturdu. Onun döşləri yelləndi, gilələrindən süd çıxdı. Çağa zığıldayıb onun ciyindən aşdı. Nil çağanı ikiəlli qəzəblə necə tutdusa, uşaqlıq onun döşünü əmməyə başlamamışdan öncə ağladı. Nil daşın üstündə oturub gözlərini adamlara zillədi.

– Görün nə oldu. Biz odunu daşıyıb tiğ vururduq. Qurumuş böyük ağaç olan yerdə idik. Taladaydıq. Biz Fa ilə Lokun gətirdiyi maral barədə danışırıdıq. Gülüşürdük.

Nil tonqalın üstündən baxıb əlini uzatdı.

– Mal!

Malın baxışları ona tərəf çevrildi. Tez-tez nəfəs alındı. Çağa Nilin döşünü əmir, Nil Mala nəsə deyirdi, onun arxa tərəfindəki suyun üstündən günəş şüaları çəkilib getdi.

– Sonra o, çaydan su içməyə getdi, mən də odunun yanında qaldım. – Nil belə deyib eynilə Fa başının içində gördükünün detalları çox olanda baxdığı kimi baxdı. – Həm də getdi ki, özünü yüngülləşdirib gəlsin. Mən də odunun



Inventas vitam
juvat excusisse
per artes

yanında dayanmışdım. Birdən qışqırdı: "Nil!" Mən ayağa qalxdım, – Nil neylədiyini nümayiş elətdirdi. – Gördüm ki, qayaya tərəf üzüyuxarı qaçırm. Nəyinsə arxasınca qaçırdı. Çevrilib geri baxdı, sevinirdi, sonra qorxdu, yenə sevindi – belə! Sonra mən onu görmədim. – Adamlar da Nilin baxlığı səmtə baxıb Hanı görmədilər. – Mən gözlədim, gözlədim... Qaya tərəfə getdim ki, görüm Ha oradadırı, sonra yenə odunun yanına qayıtdım. Qayada günəş yox idi.

Nilin tükləri biz-biz olub qabardı, dişlərini də ağartdı:

– Qayada iy var. İki. Hanın qoxusudur, bir də başqasının. Lok deyil. Fa deyil. Liku deyil. Mal deyil. Qarı deyil, Nil deyil. Heç kimin qoxusu deyil, başqa qoxudur. Qaya yuxarı gedib geri qayıdır. Amma Hanın qoxusu dayanır. Günün batan çağı Ha quyruqlu otlardan yuxarıdakı qayaya dırmaşır, sonra da heç nə.

Qarı torpaq çimləri maral qarnından aralayırdı, çiyninin üstündən dedi:

– Sən bunu yuxuda görmüsən. Burada başqa adam yoxdur.

Nil əzab içində dedi:

– Lok deyil, Mal deyil, – qayanın üstündəki havanı qoxulaya-qoxulaya gedib döngəyə çatdı, tükləri qabarmış halda geri qayıdı. – Orada Hanın iyi qurtarır, Mal.

Adamlar bu görüntü barədə ciddi düşünürdülər. Qarı buglanan bağlamani açdı. Nil ocağın üstündən tullanıb Malın böyründə dizi üstə oturdu, əli ilə onun yanağına toxundu.

– Mal, eşidirsən?

Mal nəfəsi kəsilə-kəsilə dedi:

– Eşidirəm.

Qoca qarı ət gətirdi, Nil bir tikə götürdü, amma yemədi. Gözlədi görsün Mal nə deyəcək. Qarı dedi:

– Mal bərk xəstədir. Ha çox görür. Sən də yeməyini ye, fikir eləmə.

Nil qarının üstünə qəzəblə elə qışqırdı ki, o biri adamlar da əl saxlayıb yemədilər.

– Ha yoxdur. Onun qoxusu yoxa çekilib.

Bir müddət heç kim tərpənmədi. Sonra hamı çevrilib Mala baxdı. Mal çox böyük çətinliklə də olsa, qalxıb oturdu və yerini rahatladı. Qarı ağzını açdı ki, danışın, amma dinmədi. Mal hər iki əlinin ovcunu başının üstünə qoydu. Bu vəziyyətdə tarazlığını saxlamaq ona çətin idi, ona görə də gərgin halda dartınmağa başladı.

– Ha qayalara tərəf gedibdir.

Mal öskürdü və az qaldı nəfəsi kəsilsin. Adamlar onun nəfəsinin qaydaya düşməsini gözlədilər.

– Orada başqasının qoxusu var.

Mal hər iki əlini aşağı saldı. Onun bədəni titrəməyə başladı. Bir ayağını qırqağa atdı, dabanını yerə dirədi ki, yixilmasın.

Batmaqdə olan günəşin və ocağın işığında qırmızı görünən adamlar gözləyirdilər, bişmiş ətin buğu tüstüylə birlikdə qalxıb qaranlıqda yox olurdu.

– Orada başqasının qoxusu var.

Mal bir anlığa nəfəsini çekdi. Sonra adamlar onun heydən düşmüş əzələlərinin necə boşaldığının, necə yixildiğinin fərqiñə varmadan ancaq yerə sərildiyini gördülər, piçlətisini eşitdilər:

– Mən bunu görmürəm.

Hətta Lok özü də dinmədi. Qarı qayanın oyuqlarına tərəf gedib odun gətirdi, elə yeriyirdi, elə bil, yuxuda idi: onun əli işləyirdi, gözləri isə adamlardan arxa tərəfdə harasa baxırdı. Qarının nə gördüyüünü adamlar görmürdülər, ona görə də sakit dayanıb Hasız həyatın necə olacağı barədə fikirləşirdilər. Ha onlarla bir yerdə idi. Onlar onun hər əzasına, xasiyətinə, özünəməxsus qoxusuna, sakit və ağıllı sıfətinə yaxşı bələd idilər. Hanın dəyənəyi qayanın yanında düşüb qalmışdı, onun öz isti əli ilə tutduğu dəstəyi də silənib hamarlan-



Inventas vitam
juvat excusisse
per artes

mışdı. Ona öyrəşmiş daş da gözləyirdi, orada, adamların qarşısında Hanın oturduğu yerdə onun bədən izləri qalırdı. Bütün bunlar birlikdə Lokun gözünüün qabağına gəldi. Ürəyi böyüdü, ona elə bir güc gəldi ki, sanki, Hanı havadan da olsa, adamlara qaytara bilərdi.

Nil qəflətən dedi:

– Ha getdi.

DÖRD

Təəccüblənmiş Lok Nilin gözündən axan suya baxırdı: su göz çuxurlarının qırağında ləngiyir, sonra da iri damcılar halında Nilin ağzına və çaganın üstünə tökülürdü. Nil çaya tərəf qaçıb gecə vaxtı nalə çekdi. Hanın burada olduğunu göstərən bəzi əlamətlər var idi və onlar Loka çox güclü təsir elədi. Durub çaya tərəf qaçıdı, Nilin biliyindən yapışib özü-nə tərəf çekdi.

– Yox!

Qəzəbli Nil əlləri ilə necə sıxırdısa, çığa qışqırdı. Onun üzündən hələ də su damcıları axırdı. Gözünü yumub ağızını açdı və uzun-uzadı ulayıb nalə çekdi. Lok onu qəzəblə sil-kələdi.

– Ha getməyib! Bax...

Kahaya tərəf geri qaçıb Hanın dəyənəyini göstərdi, qayanı göstərdi, Hanın həmişə oturduğu yerdə qalan izləri göstərdi. Ha hər yerdə idi. Lok tez-tez danışaraq qariya dedi:

– Mən Hanı görürəm. Mən onu tapacağam. Necə ola bilər ki, Ha başqasına rast gəlsin? Dünyada başqası yoxdur axı...

Fa həcəyanla danışmağa başladı.

Nil burnunu çəkə-çəkə qulaq asırdı.

– Əgər burada başqası varsa, Ha onunla gedib. Onda qoy Lokla Fa getsin.

Qarının elədiyi jest Fanı susdurdu.

– Mal bərk xəstədir, Ha gedibdir, – qarı belə deyib bir-bir onlara baxdı. – İndi burada ancaq Lok qalıb.

– Mən onu tapacağam.

– ...Lok çox danışır, ancaq heç iş görmür. Mala ümid eləmək olmaz. Ona görə də imkan verin mən danışım.

Qarı ciddi görkəm alıb üstündən bug qalxan maral qarının böyründə oturdu. Lok onun gözüünə baxan kimi də başının içində gördükləri yox oldu. Qarı hökmü danışındı, xəstə olmasaydı, ancaq Mal belə danışa bilərdi.

– Mala kömək eləməsək, ölcək. Fa bəxşış götürüb buz qadının yanına getməlidir, Mala görə Oadan xahiş eləməlidir.

Fa qarının böyründə çömbəldi.

– O biri adam kim ola bilər? Ölmüş adam diri ola bilərmə? Dənizin qırğındakı mağarada mənim ölen uşağım kimi, bəlkə, o da Oanın qarnından çıxıbdır?

Nil yenə burnunu çekdi.

– Qoy Lok gedib onu tapsın.

Qarı ona irad tutdu:

– Qadın Oaya xidmət eləyir, kişi başının içində görür. Qoy indi də Lok danışın.

Lok bir də gördü ki, səfəh-səfəh gülür. Həmişə olduğu kimi, Likunu belinə alıb heç nəyin fikrini çəkmədən dəstənin ardınca getmirdi artıq; indi o, dəstənin önündə idi. Üç qadının baxışları altında sixılırdı. Aşağı baxıb ayağının biriyələ o birini qaşdı, arxasını onlara çevirdi.

– Danış, Lok!

Lok kölgələrin arasında nəsə bir şey tapıb ona baxmaq və bu yolla da qadınları unutmaq istəyirdi. Onun gözüünə qayaya söykənmiş paya sataşdı. Dərhal da Hanın burada olmadığı bir vaxtda kim idisə, Haya oxşayan bir adam gəlib onunla yanaşı dayandı. Lok bərk həyəcanlandı. Tez-tez danışmağa başladı.



– Hanın gözünün altını kösöv yandırandan sonra ləkə qalıbdır. Nəsə qoxulayanda o, belə eləyir – bax belə! O danışır. Ayağının baş barmağında bir topa tük var...

Lok sıçrayıb geri döndü.

– Ha başqasını tapıb. Bax! Ha qayadan yixılır, – mən bunu başımın içində görürəm. Başqası qaça-qaça gəlir və qışqırıb Mala deyir: “Ha yixılıb suyun içində düşdü!”

Fa lap yaxından onun üzünə baxdı.

– Başqası gəlmədi.

Qarı Fanın biləyindən tutdu:

– Deməli, Ha yixılmayıb. Tez ol, get, Lok. Hanı da, o birini də tap.

Fa qaşlarını çatdı:

– Başqası Mali tanıyor.

Lok yenə güldü:

– Mali hamı tanıyor.

Fa əlinin cəld hərəkəti ilə ona işaret elədi ki, sussun. Əlini dişlərinin üstünə qoyub aşağı dartdı. Nil onlara baxdı, amma nə dediklərini başa düşmədi. Fa barmaqlarını ağızından götürüb bir barmağını qarının sıfətinə tuşladı.

– Mən belə görürəm. Kimdirsa, başqa biri var. Adamlardan heç biri deyil. O, Haya deyir: “Gəl! Burada mənim yeyə biləcəyimdən çox yemək var”. Sonra Ha deyir...

Fanın səsi kəsildi. Nil sizildadi:

– Ha haradadır?

Qarı Nilə cavab verdi:

– Ha başqa adamla gedib.

Lok Nili tutub bir qədər silkələdi.

– Onlar bir-birinə söz deyiblər, ya da eyni cür görüb-lər. Ha bizə danışacaq, mən də onun arxasınca gedəcəyəm.

– Lok ətrafindakılara baxdı... – Adamlar bir-birini başa düşür.

Adamlar bir az fikirləşib razılıq əlaməti olaraq başlarını tərpətdilər.

Liku oyanıb ətrafindakılara baxdı. Qarı kahada səliqə-sahman yaratmağa başladı. Onlar Fa ilə öz aralarında danışır, ət parçalarını müqayisə eləyir, sümükləri qaldırıb ağır-yün-güllük'lərini yoxlayırdılar, sonra da maral qarnının yanında dayanıb nə barədəsə mübahisə eləməyə başladılar. Gözü-yaşlı Nil onların yanında oturub küt etinasızlıqla ət yeməyə başladı. Çağa yavaş-yavaş onun çiynindən aşdı. Tarazlığını saxlayıb bir anlığa aşağı baxdı, sonra Nilin saçlarının altında gizləndi. Qarı Loka elə müəmmalı baxdı ki, Hanın o biri-siyəl qarışiq görüntüsü onun başından yox oldu, əvvəlcə bir ayağının, sonra o biri ayağının üstündə dayandı. Liku maral qarnına yaxınlaşıb barmaqlarını yandırdı. Qarı hələ də Loka baxındı. Nil burnunu çəkib dedi:

— Sən Hanı görürsən? Həqiqətən, görürsən?

Qarı dəyənəyi qaldırıb Loka verdi. Qarının bədənində ay işığıyla alovun işığı bir-birinə qarışmışdı. Lokun ayaqları onu götürüb kahadan çölə çıxartdı.

— Mən çox yaxşı görürəm.

Fa maral qarnından ət çıxardıb Loka verdi. Ət elə isti idi ki, Lok onu əlində atıb-tutdu. Şübhə ilə adamlara baxıb döngəyə tərəf getdi. Ocaqdan kənarda hər şey qara və gümüşü rəngdə idi: qara ada, qayalar və ağaclar səmanın fonunda aydın seçilirdi, şəlalənin ağızı tərəfdən işıqları qiğılçım kimi sayrısan çay isə gümüşü rəngdəydi. Hər şeydən əvvəl gecədə bir kimsəsizlik və tənhaliqvardı və bu da Lokun başının içindəki Hanı tamam silib atdı. Lok kahaya tərəf baxdı ki, Hanı bir də görə bilsin. Bu, nəsə, dəhlizin yuxarısındaki daşın içində yanıb-sönən bir çökək idi, onun qara, əyrixətli dibindən torpaq qalxıb ocağı gizlədirdi. O, Fani və qarını gördü, onlar çömbəltmə oturmuşdular, aralarında bir qalaq ət var idi. Döngəni ötüb gözdən itəndə şəlalənin artmaqda olan səsi qarşılıdı onu. Dəyənəyi yerə qoyub çömbəldi ki, əlindəki yeməyi yesin. Ət yumşaq, dadlı və istiydi. Kəskin aclıq hiss eləmirdi artıq, amma iştahası yaxşıydı, indi



Inventas vitam
juvat excusisse
per artes

yeməkdən ləzzət alaraq tələsmədən yeyirdi. Ət parçasını sıfətinə yaxınlaşdırıldı, onun solğun səthində ay işığının suya nisbətən daha rəvan süründüyünə diqqət yetirdi. Kahani da, Fanı da unutdu. İndi o ancaq Lokun qarniyarı. Guruldayan şəlalədən yuxarıda oturmuşdu, onun sıfəti yağlı ətin piyindən və sakit xoşbəxtlikdən parıldayırdı, qarşı tərəfdə isə suyun uğultusuna qərq olmuş meşə uzanıb gedirdi. Müqayisə eləməsə də, bu gecə dünənkindən soyuq idi. Şəlalənin dumani almaz kimi elə parıldayırdı, elə bil, buz idi, amma bu parıltını yaranan ay işığı idı. Külək səngimişdi, tərpənən bir şey vardısa, o da yuxarıdan asılı qalmış qızılardı, onları da su dərtib yerindən dəbərdirdi. Lok ada tərəfə baxır, amma adanı görmürdü, bütün diqqəti ağızını dolduran dadlı qida ya yönəlmüşdi və onu marçılıyla çeynəyib, ləzzətlə udurdu, öz dərisinin necə gərildiyini hiss eləyirdi.

Nəhayət, ət yeyilib qurtardı. Lok əlləri ilə üzünü silib təmizlədi, əlindəki payadan bir tikan qopardıb dişini qurdadı. Yenə də yadına Ha düşdü, kaha düşdü, qarı düşdü və cəld sıçrayıb ayağa durdu. Burnunun iyibilməsinə tam bir əminliklə ətrafi qoxuladı, qayanı qoxuladı. Amma bir-birinə qarışmış qoxular içində onun burnu o qədər də ağıllı görünmürdü və Lok biliirdi niyə belədir. Aşağı enib başını o qədər əydi ki, dodaqları suya toxundu. Su içib ağızını təmizlədi. Geri dırmaşıb kələ-kötür qayanın üstündə oturdu. Yağış suları qayanı yuyub-hamarlamışdı, döngənin yanındakı yaxın keçidi isə onun özü kimi adamlar saysız-hesabsız dəfə tapdayıb yastılamışdilar. Dəhşətli dərəcədə guruldamaqda olan şəlalənin üstündə ayaq saxlayıb bütün diqqətini burnuna yönəldi. Hər qoxunun öz yeri və zamanı var idi. Budur, burada, onun ciyni tərəfdən qayanın üstündə Nilin əlinin təzəcə qoxusu qalıb. Ondan aşağıda isə qoxular buketidir – dünən buradan keçib-gedən adamların qoxularıdır, tər və süd qoxusudur, xəstəliyin üzüb əldən saldığı Malin turş qoxusudur. Lok o qoxuları çeşidləyib bir qırğıq qoydu və

bütün diqqətini Hannin axırıncı qoxusuna yönəltdi. Hər bir qoxu yaddaşla müqayisədə daha canlı və aydın elə görüntülər yaradırdı ki, sanki, Ha indi yenə canlıydı. Bütün diqqəti ni başının içində gördüyü Haya yönəltdi, yadından çıxmasın deyə, o görüntünü başında saxlamaq üçün cəhd elədi.

Çömbəltmə oturub bir əli ilə dəyənəyi tutmuşdu. Sonra dəyənəyi yavaş-yavaş qaldırıb hər iki əli ilə tutdu. Əl barmaqlarının oynaqları ağardı və o, ehtiyatla bir addım geri çekildi. Orada nəsə başqa şey də var idi. Adamların hamısını bir yerdə götürəndə o, nəzərə çarpmırıldı, amma onları çeşid-ləyib kənara qoyanda görüntüsüz, quruca bir qoxu qalırdı. Ona da fikir verdi ki, döngə tərəfdə qoxu tündləşir. Kimsə arxada dayanıb, əlini qayanın üstünə qoyaraq qabağa əyilib, dəhlizi və kahanın içini gözdən keçiribdir. Lok hətta fikirləşmədən belə, Nilin üzündəki anlaşılmaz təəccübü başa düşdü. Qayanın üstü ilə irəli getməyə başladı, əvvəlcə yavaş-yavaş getdi, sonra qaçaraq yamacdan keçdi. Qaçdığı vaxt başının içində tutqun görüntülər peyda olur, sonra yoxa çıxırıdı: burada qorxub özünü itirmiş Nil var idi, burada baş-qası var idi. Nil qaça-qaça bura gəldi...

Lok çevrilib geri qaçıdı. Bir müddət əvvəl o meydancadan ki, az qala, özü də yixilacaqdı, həmin o yerdə Hannin qoxusu qəflətən elə yox olurdu, elə bil, qaya özü də orada qurtarırdı.

Lok qabağa əyilib aşağı baxdı. Çayın parıldayan sularının üstündə dalgalanan quyuqlu otları gördü. Hiss elədi ki, içindən gələn kədərin səsi qalxıb boğazından qopmaq üzrədir. Tez əliylə ağzını qapadı. Quyuqlu otlar dalgalanırdı, oynışan gümüşü sular axaraq adanın qaranlıq sahilinin yanından ötüb-keçirdi. Birdən Loka elə gəldi ki, Ha suyun içində çapalayıır, axın isə onu götürüb dənizə tərəf aparır. Lok Hanin qoxusunun və o biri adamin qoxusunun izinə düşüb üzüaşağı – meşəyə tərəf getdi. Hanin Likuya quru giləmeyvələr dərdiyi kolların yanından ötdü, Ha indi də



Inventas vitam
juvat excusisse
per artes

o kolların arasında idi, orada yaşayırıdı. Hanın əli budaqların arasından uzanıb giləmeyvələri dərirdi. Lokun başının içində yaşayırıdı Ha, amma geridə, vaxtin içiyə geriyə doğru hərəkət eləyib onların dəniz tərəfdən yaz gəlişi vaxtında yaşayırıdı. Lok qayaların arasıyla qaçaraq özünü meşəyə, ağacların altına verdi. Çayın üstündə parıldayan ayın işığı burada sıx tumurcuqların və hərəkətsiz budaqların arasından güclə süzülüb keçirdi. Ağac budaqları böyük, qara tirlərə çevrilirdi, Lok onların arasıyla hərəkət eləyəndə isə ay işığının dumani onun üstünə düşürdü. Burada Ha var idi, onun həyəcanı var idi. Ha buradan çaya tərəf getmişdi. Oradakı odun tiğinin yanındaki qara ləkə olan yerdə Nil lengiyib gözləyibdir, orada o qədər dayanıb ki, ayaqları yerdə dərin iz qoyub və indi səpələnən ay işığı altında qaralan da odur. Burada həyəcandan başını itirmiş Nil Hanın arxasınca gedib. Bir-birinə qarışmış izlər daşların üstüylə geri – qayaya tərəf gedirdi.

Çaya düşmüş Ha Lokun yadına düşdü və sahilboyu bacardıqca suya yaxın məsafədən qaçmağa başladı. Ölü ağacın yanındaki talaya çıxdı, üzüashağı – suya tərəf qaçıdı. Buradakı kollar suyun içində bitib yuxarı qalxmışdı, budaqları suyun üstünə əyilmişdi. Kolların başı axınla birlikdə hərəkətə gəlirdi və qaranlıqdan süzülən ay işığında suyun ləpələnərək necə axdiği görünürdü. Lok çağırmağa başladı:

– Ha, sən haradasan?

Çay ona cavab vermədi. Lok bir də çağırıdı və o qədər gözlədi ki, Hanın onun başının içindəki görüntüsü tutqunlaşdı, sonra da tamam yox oldu. Lok başa düşdü ki, Ha gedibdir. Sonra adadan qışkırtı səsi gəldi. Lok bir də qışkırdı və atılıb-düşdü. Amma elə atılıb-düşdüyü anda da hiss elədi ki, ona cavab verən Hanın səsi deyil. Adamların da səsi deyildi. Başqa səs idi, başqa adamın səsi idi. İndi ən əsas və çox vacib məsələ ondan ibarət idi ki, qoxusunu duyub, səsini eşitdiyi adamı Lok görməliydi. Gücü gəldikcə qışqıraraq talanın

ətrafında boş-boşuna qaçıb dövrə vururdu. Sonra da başqasının yaş torpaqdan qalxan qoxusu vurdur onu və Lok qoxunun izinə düşüb çaydan uzaqlaşaraq dağın yamacına tərəf getdi. Qoxunun izinə düşüb əyilərək gedən Lokun bədəni ay işığında parıltılar saçırı. Qoxunun izi əyilərək çaydan uzaqlaşış ağacların altına, oradan da kolların və qayaların səpələndiyi yerə gətirdi onu. Burada təhlükə ola bilərdi: pişiklər, canavarlar, yaxud qışdan çıxmış və acliqdan vəhşiləşmiş qırmızı, eynən Lokun özü kimi qırmızı, böyük tülkülər də rastına çıxa bilərdi. Amma başqasının qoxusu çox sadə idi və heç bir başqa heyvanın qoxusuna qarışmamışdı. Başqası kahaya tərəf gedən ciğirdən uzaqlaşaraq yamacların döşündəki sildirim qayalardansa, dərələrin dibiyə getməyə üstünlük verirdi, gah orada, gah burada dayanırdı, özü də naməlum səbəblər üzündən çox dayanırdı və ayaq izləri geri çevirilirdi. Bir yerdə ciğır sürüşkən yoxuşdan keçirdi və başqası oradan geri qayıdır adam əllərindəki barmaqların sayından da çox addım atmışdı. Burada da dayanıbdır, çevrilib dərə yuxarı qaçmağa başlayıb, ayaqları torpağı vurub qaldırıb, ya da bəlkə, ayağı ciğırın harasına dəyişsə, oradakı torpağı basıb qaldırılmışdı. Yenə dayanıb, yuxarı qalxıb dərənin ağızı tərəfdə xeyli uzanıbdır. Lok başının içində o kişini gördü, amma bunu fikirləşərək eləmədi, kişinin qoxusu hər addımbaşı ona deyirdi: belə elə! Əgər pişik qoxusu onda pişik kimi bic tərpənib təhlükədən yayınmaq və pişik kimi mırıldamaq istəyi oyadırdısa, əgər səndirləyərək yamac yuxarı qalxan Malı görən adamlar istər-istəməz onu yamsılamalı olurdularsa, təzə qoxu da Loku özündən əvvəl bu ciğırla getmiş adama çevirirdi. Bunun necə baş verdiyini başa düşməsə də, Lok artıq o biri adamı tanımağa başlayırdı. Lok – başqası qayanın qırığında çömbəlib oturdu, dağın qayalıq yamacına baxdı. Ayaqlarının üstündə qaçaraq irəli atıldı, sonra geri döndü. Özünü qayanın kölgəsinə atdı, pişik kimi mırıldayıb gözlədi. Ehtiyatla qabağa getdi, dizləri və



Inventas vitam
juvat excusisse
per artes

dirsəkləri üstündə dayanıb yavaş-yavaş sürünərək irəlilədi, qayanın qıraqından vadiyə, vadı boyu axan çaya baxdı.

Lok aşağı – kahaya baxdı. Kahanın üstündən asılan qaya içəridəki adamları görməyə imkan vermirdi, ona görə də heç kimi görə bilmədi; qayanın altından dəhlizə düşərək rəqs eləyən yarımdairəvi qızartdaq işiq kahanın sol tərəfində tədricən solğunlaşaraq ay işığından fərqlənmirdi. Kahadan qalxan balaca tüstü burumu yayılıb vadiyə tərəf sürüñürdü. Lok başqa qayanın girinti-çixıntılarından tut-a-tuta aşağı endi. Kahaya yaxınlaşdıqca bədənini qayaya sixaraq lap yavaş gedirdi. İrəli sürüñüb qabağa əyildi, aşağı baxdı. Dərhal da ocaqdan qalxan alovun işığı gözlərini qamaşdırıldı, elə o andan da Lokun özü oldu, evdə idi, adamların yanındaydı, başqası yox idi artıq – getmişdi. Lok dayanıb küt baxışlarla torpağa, daşlara, rahat və münasib dəhlizə baxdı. Fa düz ondan aşağıda dayanıb danişirdi. Yad sözlər idi, Lok onlardan heç nə başa düşmədi. Əlində bağlama tutmuş Fa göründü, sərt yamacdan keçən və güclə görünən ciğirlə qaçaraq buz qadının olduğu yerə tərəf getdi. Qarı çıxıb onun arxasında baxdı, sonra qayıdış qayanın altına girdi. Lok ocağın çartıldadığını eşitdi, qığılçım topası altdan-yuxarı qalxıb onun üzünü böyründən keçdi, ocaqdan dəhlizə düşən işiq böyüyüb oynamağa başladı.

Lok geri qanrılib yavaş-yavaş ayağa durdu. Başının içi boş idi, Lok orada heç nə görmürdü. Fa dəhlizin o başında kı yastı qayanı və torpaq zolağı arxada qoyub üzüyuxarı dırmaşmağa başladı. Qarı kahadan çıxıb üzüaşağı – çaya tərəf qaçıdı, qoşa tutduğu ovuclarını su ilə doldurub geri qayıdı. Qarı o qədər yaxında idi ki, Lok onun barmaqlarından aşağı düşən su damcılarını və gözlərində əks olunan qoşa ocağı görə bildi. Qarı ötüb qayanın altına girəndə Lok bildi ki, arvad onu görməyib. Qarının onu görməməsi dərhal da Loku qorxuya saldı. O təcrid olunmuşdu və adamlardan biri deyildi artıq, sanki, başqasıyla birləşmək onu dəyişdirib

fərqli eləmişdi, ona görə də onu görməyə bilərlər. Fikirləri ni ifadə eləmək üçün söz tapa bilmədi, amma özünün fərqli və gözəgörünməz olduğunu hiss eləyəndə, sanki, soyuq küləyin nəfəsi bədəninə toxundu. Başqası onu Fa ilə, Mal ilə, Liku ilə və o biri adamlarla birləşdirən telleri dartmışdı. O tellər həyatı bəzəmək üçün deyil, onlar həyatın mahiyyəti idi. O tellər qırılsa, adam olər. Lok, hər şeydən öncə, dəhşətli achiq kimi bir tələbat hiss elədi: kaş ki kiminsə gözləri onu görüb tanıyaydı. Çevrildi ki, dəhliz boyunca qaçıb kahanın içində atılsın, amma orada yenə də başqasının qoxusu var idi. Başqası Lokun iyrənc bir hissəsi deyildi artıq, özgəliyi və gücü ilə onu cəlb eləyirdi. Lok qoxunun izinə düşüb dəhlizin üstündəki girinti-çixıntılar boyunca gedərək suyun qırığı tərəfdə çıxıntıların qurtardığı yerə çatdı. Buz qadınlara tərəf gedən yol onun başının üstündən keçirdi.

Adanın ora-bura səpələnmiş daşları süpürülüb bura yiğilmişdi və bir neçə adamboyu uzunluqdakı məsafədə çayın axını pozulmuşdu. Qoxu suya tərəf endi, Lok da onunla birlikdə getdi. Lok suyun gətirdiyi tənhalıq içində dayanıb yüngülcə titrəyərək lap yaxındakı qayaya baxırdı. Onun başının içində sıçrayışla bağlı görüntü formalaşmağa başlayırdı: boşluğun üstündən sıçrayıb qayaya, sonra da ölüm gətirən soyuq suyun üstüylə daşdan-daşa tullana-tullana gedib o tərəfdə qaralan adaya çıxməq olar. Ay qayalıq tərəfdə ilişib qalmışdı və qayalar aydın görünürdü. Lok bir də baxdı ki, lap o tərəfdə, aralidakı daşlardan biri formasını dəyişməyə başladı. Onun böyründəki şiş uzandı, sonra da dərhal yox oldu. Qayanın başı üfürülüb şışdi, belinin donqarı aşağıdan şəffaflaşdı, sonra yenə uzandı və hündürlüyü yaribayarı azaldı. Sonra yox oldu.

Lok dayanmışdı, görüntülər onun başının içində uzanır və yox olurdu. Görüntülərdən biri mağara ayısı idi, onu Lok bir dəfə, doğrudan da, görmüşdü: qayadan qalxıb dal ayaqları üstə dayandı və elə nərildədi, elə bil, dəniz guruldadi.



Inventas vitam
juvat excusisse
per artes

Ayi haqqında Lokun bildiyi elə bu idi, çünki ayı nərildəyən kimi də adamlar götürüldülər və bütün günü qaçdır. Formasını dəyişən o qara şey nə idisə, onda da ayının ləng tərpənişinə bənzəyən bir əlamət var idi. Lok gözlərini qıyıb diqqətlə qayaya baxdı ki, görsün o, yenə dəyişəcəkmi? Adadakı bütün ağaclarдан hündür olan bir tozağacı var və indi o, ay işığına qərq olmuş səmanın altında dikəlib qalxmışdı. Onun gövdəsi aşağıdan yoğun idi, çox yoğun idi, Lok özü də görmüdü ki, həddən çox yoğundur. Tozağacının budağının ətrafında bir topa qaranlıq elə qatıldı, elə bil, payanın ucundakı qan damcısı idi. Həmin o qaranlıq topası uzandı, yenə qalınlaşdı, yenə uzandı. Tozağacının budağıyla tənbəl-tənbəl üzüyüxarı qalxdı, lap hündürə qalxıb adanın və şəlalənin üstündə havadan asıldı. Sakitcə dırmaşırdı, nəhayət, hərəkətsiz qaldı. Lok var gücüylə qışqırdı, amma ya o məxlüq kar idi, ya da onun dediyi sözləri şəlalənin uğultusu udurdu.

– Ha haradadır?

Məxlüq heç qırmızıdanmadı. Yüngül külək vadi boyunca yayıldı, tozağacının zirvesi yelləndi, çətiri isə üstünə çökmüş qara ağırlığın təsiriylə genişlənərək sükunətini saxladı. Lokun tükləri biz-biz oldu, dağın yamacı tərəfdə hiss elədiyi həyəcan yenidən qayıtdı. İnsanların köməyinə ehtiyacı olduğunu hiss elədi, yadına düşdü ki, qarı onu görmədi və ona görə də kahaya tərəf getmədi. O vaxtaca yerindən tərpənmədi ki, qaraltı ağacların enib adanın o tərəfindəki naməlum kölgələrin arasında yox oldu. Qaraltı yenidən peyda oldu: lap uzaqdakı qayanın üstündə idi, forması da dəyişmişdi. Həyəcanlanmış Lok ay işığında dağa tərəf dırmaşdı. Başının içindəki görüntülər aydınlaşanacaq o, bir az əvvəl Fanın keçdiyi, həmin o güclə gözə çarpan cığırla üzüyüxarı getdi. Ağacın hündürlüyü qədər vadinin üstündən yuxarı qalxıb dayandı və oradan aşağı baxdı. Qara məxlüq lap aşağıda göründü: qayadan-qayaya

tullanırdı. Loku əsməcə tutdu, özünü yiğışdırıcı ki, yuxarı dırmaşın.

Bu qaya geri əyilmirdi, daha sərt şəkildə yuxarı qalxıb, az qala, dik dayanırdı. Lok qayanın çata oxşayan elə bir yerinə gəlib çıxdı ki, su buradan tökülrək vadiyə yayılırdı. Su çox soyuq idi, Lokun üzünə sıçrayan damcı, elə bil, onun ətini deşirdi. Qayanın üstündə Fanın və ətin qoxusunu aldı, qalxıb çapığa girdi. Bu yol üzüyuxarı gedirdi, lap yuxarıda isə ayın işıqlandırdığı səmanın bir parçası görüñürdü. Suyun islatdığı qaya sürüşkən idi və elə bil, girəvə axtarındı ki, əlinə fürsət düşən kimi Loku üstündən qırğa atısın. Fanın qoxusu onu irəli apardı. Üstündə açıq səmanın göründüyü yerə çatanda Lok gördü ki, qayanın çapığı genişlənərək dağın içində girən vadiyə çevrilir. Lok aşağı baxdı: vadi boyunca axan çay nazik görünürdü, hər şeyin forması dəyişmişdi. Ürəyi qəflətən Fanı elə istədi ki, əvvəllər heç vaxt belə olmamışdı və bu istəklə də dərəyə baş vurdu. Onun arxa tərəfindən vadiyə köndələn istiqamətdə dağların buz buynuzları görünürdü və onlar ay işığında parıldayırdı. Qarşı tərəfdən, lap yaxın bir məsaflədən Fanın hənirini eşidi və dərhal da onu səslədi. Alt tərəfində suların şırıldadığı daşların üstüylə tullanaraq Fa qaya çapığının içiyə tələsik aşağı endi. Onun ayaqları altında qalan daşlar şaqqıdayıb səs salır, qayalarda əks-səda verirdi və elə təsəvvür yaranırdı ki, burada bir dəstə adam var. Fa lap yaxına gəldi, onun sıfəti qorxudan və qəzəbdən titrəyirdi.

— Sakit ol!

Fanın nə dediyini Lok eşitmədi, Mizildayıb dedi:

— Mən başqasını gördüm. Ha çaya düşüb. Başqası gəlib kahaya baxıb.

Fa onun əlindən yapışdı. Bağlamanı sinəsinə sıxmışdı.

— Sakit ol! Oa elə eləyəcək ki, buz qadınlar eşidəcək, onlar da yixılacaqlar.

— Qoy mən sənin yanında dayanım.



Inventas vitam
juvat excusisse
per artes

– Sən kişisən. Ora dəhşətdir. Geri qayıt!
– Mən heç nəyə baxmayacağam, heç nə eşitməyəcəyəm.
Sənin daldanda durub gizlənəcəyəm. Qoy mən də gedim.

Şəlalənin gurultusu pis havada uzaq məsafədən eşidilən dəniz uğultusu kimi azalaraq ahçəkmə səsini xatırladırdı. Onların ağızından çıxan sözlər dərhal da bir dəstə quş kimi uçaraq uzaqlaşır, havada dövrə vurub bir göz qırpmındaca, sanki, birə-beş çoxalırdı. Dərin dərədəki qayalar oxuyurdu. Fa əli ilə Lokun ağızını qapayıb susmağa məcbur elədi və o qədər belə saxladı ki, quşlar uçub uzaqlaşdılar, uzaqlaşdılar və nəhayət, onların ayaqları altındakı daşların səsindən və bir də şəlalənin ah çəkməsindən başqa ayrı səs qalmadı. Fa çevrilib dərəyuxarı dırmaşmağa başladı, Lok da onun arxasında tələsdi. Fa qəzəb içində dayanıb əlinin jesti ilə ona geri qayıtməq işarəsi versə də, yerindən dəbərib irəli gedən kimi Lok onun dalınca düşürdü. Fa yenə dayandı, qayaların arası ilə ora-bura qaçaraq səsini çıxartmadan ağızını açıbyumdu, Loka tərəf diş qıcadı. Amma Lok əl çəkmədi. Geriyə yol dəhşətli tənhalıq içində olan başqa Loka tərəf gedirdi. Axır ki, Fa ona fikir verməyib yoluna davam elədi. Fa dərəyuxarı gedir, soyuqdan dişləri bir-birinə dəyən Lok da onu izləyirdi.

Nəhayət, onların ayaqlarının altındakı su yox oldu. Əvəzində isə donmuş ağac qol-budaqlarına oxşayan buz parçaları qayaya yapışmışdı, hər daşın gün düşməyən tərəfində isə qar tığı var idi. Lok qışın bütün ağrı-acısını və buz qadınlarının dəhşətini yenidən hiss elədi, sanki, isti ocağa yaxınlaşmış kimi, Faya bir az da yaxınlaşdı. Onun başının üstündə soyuq səmanın ulduzlarla dolu olan ensiz bir zolağı görünürdü və oradakı balaca bulud parçaları ay işığını tələyə salıb tutmuşdu. İndi Lok görürdü ki, dərənin yanlarını buz sarlaşmış kimi basıb ağızına alıb; buz aşağıdan geniş idi, yuxarı getdikcə budaqlanıb ağımsov parıltılı minlərlə budaq, bigciq və yarpaq əmələ gətirirdi. Lokun ayaqlarının altı buz

idi, əvvəlcə ona elə gəldi ki, ayağı yanır, sonra tamam qıç oldu. Fa isə burcuda-burcuda qabaqda gedirdi. Və Lok da onun arxasında getdi. Dərə genişləndi, içəriyə daha çox işıq düşdü və Lok gördü ki, qarşısındaki sildirim qaya dik divar əmələ gətiribdir. Soldan aşağıda qapqara bir xətt var idi. Fa qara xəttə tərəf sürünüb onun içində yox oldu. Lok da onun arxasında getdi. Giriş elə ensiz idi ki, Lokun dirsəkləri hər iki tərəfdən yan divarlara dəyirdi. Birtəhər sıvişib keçdi.

Lokun gözünə işıq düşdü. Əyilib hər iki əli ilə gözlərini örtdü. Aşağı baxa-baxa gözlərini açdı: işıqlaşan daşları gördü, buz parçaları və mavi kölgələr gördü. Fanın kölgəsi daşların və buzun üstündə öz formasını dəyişirdi, indi onun ağarmış və üstündə parıldayan buz kristalları görünən ayaqları düz Lokun qarşısında idi. Öz gözləri səviyyəsindən qabağa baxanda isə gördü ki, şəlalədən qalxan su damcıları bulud əmələ gətirdiyi kimi, onların nəfəsi də, elə bil, buludur, havadan asılı qalıb. Lok dayandı, Fa öz nəfəsinin dumani içində tutqunlaşdı.

Ərazi geniş idi, açıqlıq idi. Qayalar ətrafda divar əmələ gətirmişdi. Buz sarmaşıqlar hər yerdə yuxarı dırmaşıb Lokun başının üstündəki qayaya yayılmışdı. Səcdəgahın döşəməsi tərəfdə sarmaşıqlar yoğunlaşıb qoca palidin budaqları kimi olmuşdu, onların yuxarıdakı budaqları buz mağaraların içində yox olurdu. Lok geri çəkildi, səcdəgahın o biri tərəfinə qalxmaqdə olan Faya baxdı. Fa daşların üstündə çömbəltmə oturub əlindəki ət bağlığını yuxarı qaldırdı. Səs-səmir eşidilmirdi, hətta şəlalənin uğultusu da eşidilmirdi.

Fa, az qala, piçiltiylə danışmağa başladı. Lok əvvəlcə “Oa” və “Mal” kimi ayrı-ayrı sözləri eşitdi, amma divarlar o sözləri qəbul eləmədi; sözlər divara dəyib geri qayıdır, Fa isə onları yenə həmin yerə atırdı. Divar və nəhəng sarmaşıq “Oa” dedi, Lokun arxasındaki divar dedi: “Oa, Oa, Oa”. Sözlərin ayrı-ayrı tələffüzü yox oldu, eyni vaxtda O və A deyib



oxumağa başladı. Qabarma vaxtı dəniz necə qalxırsa, səs də elə qalxdı, su kimi hamarlandı, cingildəyən "A" ya çevrildi, Lokun qulaqlarını batırdı. Səcdəgahın o başındaki divar "xəstədir, xəstədir" dedi, Lokun arxasındaki qayalar "Mal" dedi, bütövlükdə isə məbədin havası hüdudsuz qabarma ilə "Oa" deyib oxudu. Lokun tükləri biz-biz oldu. "Oa" deyirmiş kimi, ağıziyla bir hərəkət eləyib dodaqlarını tərpətdi. Yuxarı baxıb buz qadınları gördü. Sarmaşık budaqlarının qalxıb daxil olduğu mağaralar buz qadınların deyildi. Onların yan-bızları və qarınları yuxarıdakı qayadan qalxırdı, özləri də elə dayanmışdılar, o boyda səma səcdəgahın dibindən kiçik görünürdü. Bədən bədənlə birləşib qabağa çıxır, əyilirdi, onların uzunsov başları ay işığında bərq vururdu. Lok gördü ki, buz qadınların beli mağara kimidir, mavi rəngdədir-lər, dəhşətlidirlər. Onlar qayadan ayrılmışdılar, sarmaşığa oxşayan isə onların suyu idi, qayaya buzun arasından sizirdi. Səs gölməçəsi onların dizinəcən qalxmışdı.

— Aaaa, — qaya oxudu. — Aaaa.

Lok üzünü buza söykəyib uzanmışdı, tüklərində qirov parıldasa da, bədəni tər içindəydi. Ona elə gəldi ki, divarlar yana əyildi. Fa onun əlindən tutub silkələyirdi.

— Gel!

Lokun qarnı bərk ağrıyırdı, elə bil, çoxlu ot yeyib xəstələnmişdi. Qaranlıq boşluğun içində amansız inadkarlıqla oynışan yaşıl işıqlardan başqa heç nə görmürdü. Dənizin səsi balıqqulağının içində girib orada yaşadığı kimi, səcdəgahın səsi də onun başının içində girib orada yaşayırdı. Fanın dodaqları onun qulağına yaxınlaşdı.

— Hələ ki onlar bizi görməyiblər.

Lokun yadına buz qadınlar düşdü. O dəhşətli işığı gör-məmək üçün gözlərini yerə zilləyib sürünməyə başladı. Bədəni, elə bil, ölü idi, onu nəsə bir iş görməyə məcbur elə-yə bilmirdi. Əlləri və ayaqları bir-birinə dolaşa-dolaşa Fanın arxasında gedirdi. Onlar divarların arasındaki çatın içindən

keçdilər, arx kimi uzanıb gedən çat onları başqa bir çata çatdırdı, oradan isə vadiyə yol var idi. Lok Fanın arxasında qaçaraq çətinliklə aşağı enirdi. Yixılıb yuvarlandı, əl-ayağı bir-birinə dolaşdı, daşların və qarın arasında köntöycəsinə tullandı. Sonra dayandı: Lok zəifləmişdi və bir qədər əvvəl Nil necə hönkürmüştüsə, o da elə hönkürdü. Fa ona yaxınlaşdı. Qolunun biri ilə onu qucaqladı, Lok əyildi, vadinin nazik ipə oxşayan suyunu baxdı. Fa onun qulağına piçildədi:

– Oa kişi üçün çox böyükdür.

Lok çevrildi, başını Fanın döşləri arasına söykədi.

– Mən qorxdum.

Bir müddət ikisi də susdu. Amma onların içi soyuqla dolu idi və hər birinin bədəni ayrılıqda titrəyirdi.

Soyuğun əldən saldığı Lokla Fa dəhşətdən bir qədər azad olaraq sərt enişi güc-bəla ilə enirdilər və nəhayət, şəlalə öz uğultusuyla onları qarşılıdı. Sonra Lok öz başının üstündən yuxarıda kahanı gördü və Faya dedi:

– Adada başqa adam var. Çox güclü tullanandır. Dağa qalxıbdır. Gəlib yuxarıdan-aşağı kahaya baxıb.

– Ha haradadır?

– Suya düşüb.

Fa öz nəfəsinin buludunu arxada qoydu, Lok onun səsi-nin buludun qırağından gəldiyini eşitdi.

– Heç bir kişi suya düşmür. Ha adadadır.

Fa bir müddət dinmədi. Lok gərgin halda düşünüb baş sindirirdi ki, görəsən, Ha daşın üstüylə vadinin eni boyunca necə tullanıbdır. Hey düşünürdü, amma başının içində bunu görə bilmirdi. Fa dedi:

– O biri adam qadın olmalıdır.

– Ondan kişi iyi gəlir.

– Onda başqa bir qadın olmalıdır. Kişi kişinin qarnıdan çıxa bilər? Yəqin ki, qadın olub, sonra başqa bir qadın olub, sonra yenə qadın olub. Aydın məsələdir.



Lok bunu başa düşdü. Qadın varsa, həyat da var. Kişi nədir ki, ora-burəni qoxulayıb, başının içində nəsə görməkdən başqa nə bacarır? Lok öz məzlumluğunda qalaraq istəmədi Faya desin ki, başqasını görübdür, qarını da görübdür və bilmər ki, qarı onu görməyib. Tezliklə bütün görüntülər, hətta deyəcəyi sözlər barədə olan fikirlər onun başından silinib getdi, çünki onlar cığırın sərt yoxuş olan yerinə gəlib çıxmışdır. Dinməzcə aşağı enirdilər, guruldayan suyun səsi vururdu onları. Ancaq dəhlizə çatıb kahaya tərəf tələsik gedəndə Lokun yadına düşdü ki, Hanı axtarmağa getmişdi, amma onsuz qayıdıbdır. Səcdəgahın dəhşəti onları elə basmışdı ki, ikisi də qaçmağa başladı.

Amma onların gözlədiyi kimi olmadı. Malın vəziyyəti əsla yaxşılaşmamışdı: ölü kimi uzanıb qalmışdı, çox zəif nəfəs alırdı deyə, sinəsinin tərpənişi güclə hiss olunurdu. Onlar gördülər ki, Malın sıfəti yetişmiş zeytun kimi qaralıb-dır və tərdən parıldayıb. Qarı ocağı bərk qalamışdı, isti idi, ona görə də Liku geri çekildi. Liku dinməzcə ciyər yeyir, diqqətlə Mala baxırdı. Qadınların hərəsi bir tərəfdən Malın böyründə oturmuşdu, Nil əyilib öz saçıyla Malın alnındaki təri silirdi. Elə təsəvvür yaranırdı ki, Lokun o biri adam barədə danışması yerinə düşməz. Nil onların ayaq səslərini eşidəndə başını qaldırıb baxdı, Hanı görmədi və əyildi ki, qaça-qaça kişinin alnındaki təri silsin. Qarı Malın kürəyini sığalladı.

– Ey, qoca kişi, sağlam və güclü ol. Fa sənə görə Oaya hədiyyə apardı.

Elə o məqamda buz qadılardan aşağıda dayanarkən necə dəhşətli anlar yaşadığı düşdü Lokun yadına. Ağzını açdı ki, danışın, amma Fa əli ilə onun ağızını qapayıb imkan vermədi. Qarı bunu görmədi, hələ də buglanmaqdə olan maral qarnından dadlı bir ət tikəsi götürdü.

– Qalx otur, bir tikə ət ye.

Lok Mala dedi:

– Ha gedibdir. Dünyada başqa adamlar da var.

Nil ayağa durdu və Lok bildi ki, o ağlamağa gedir. Qarı eynən bayaq Fanın Lokla rəftar elədiyi kimi danışdı:

— Sən sus!

Qarıyla Fa köməkləşərək Mali ehtiyatla qaldırıb oturdular, bədənini geri qanırıb əlləriylə tutdular; kişinin başı fırlanıb Fanın döşlərinin arasına düşdü. Qarı ət tikəsini onun dodaqlarının arasına qoydu, amma dodaqlar yeməyi qəbul eləməyib geri qaytardı.

— Mənim başımı və sümüklərimi açmayın. Siz ancaq zəiflik görəcəksiniz, — Mal dedi.

Lok ağzını açıb qadınların hər birinə baxdı, özündən asılı olmayaraq gülməyi tutdu. Mala dedi:

— Orada başqa adam var. Ha gedib.

Qarı başını qaldırıb ona baxdı.

— Su gətir.

Lok qaçaraq çaya tərəf getdi, qoşa ovcunu su ilə doldurub gətirdi və yavaş-yavaş Malın üzünə damcılata. Çağanın başı göründü, əsnəyib Nilin kürəyindən sinəsinə endi və əmməyə başladı. Onlar hiss eləyirdilər ki, Mal yenə danışmaq istəyir.

— Məni ocağın yanındakı isti yerə qoyun.

Şəlalənin uğultusu fonunda sükut hökm sürürdü. Hətta Liku da yeməyini dayandırıb diqqətlə baxırdı. Qadınlar tərənmir, gözlərini Maldan çıkmirdilər. Bu sükut Malin içini doldurdu, suya çevrilib gözlərinin qırqlarında gölləndi. Fa ilə qarı köməkləşib Mali çox ehtiyatla böyrü üstə uzatdilar, dizlərinin quru sümüklərini sinəsinə tərəf itələdilər, ayaqlarını yiğib altında gizlədilər, başını yerdən qaldırdılar və Mal ocağa çox yaxın idi, gözləri alovun içində baxırdı. Alov artıq onun qasılarını qarsıb qırıldırıldı, amma elə bil, o özü bunu hiss eləmirdi. Qarı odun qamqalağı götürüb onun bədəninin ətrafında dairəvi xətt çəkdi. Sonra da onlar sakit ciddiy-yətlə Malı qaldırdılar.

Qarı yasti daş götürüb Loka verdi.

— Qaz!



Inventas vitam
juvat excusisse
per artes

Ay vadinin o başından enib batmağa gedirdi, yerdə isə onun işığı tonqalın qızartdaq işığı fonunda güclə nəzərə çarğırdı. Liku yenə yeməyə başladı, böyüklerin yanından sivişib kahanın arxa tərəfindəki qayaya söykənərək oturdu. Torpaq bərk idi və ona görə də qazmaq üçün Lok əyilib bütün ağırlığını əlində tutduğu yastı daşın üstünə salmali oldu. Qarı ucuşış maral süümüyü təpib Loka verdi, o da gördü ki, yeri sümüklə qazmaq daha asandır. Dərinə getdikcə torpaq yumşalırdı. Üst təbəqə çox bərk idi deyə, şist layları şəklində qopdu, alt təbəqə isə onun əlinin altında ovulurdu, Lok istəsəydi, oranı daşla da qaza bilərdi. Lok qazırdı, ay isə üftüqə enirdi. Bu yerdə Lok başının içində cavan və güclü vaxtlarını gördü: o da qazırdı, amma tonqalın başqa tərəfində qazırdı. O üzündə ocaq qalanmış gil qeyri-düzgün formalaşanın qırağından qalxaraq dairə əmələ gətirmişdi, Lok da oranı qazırdı. Tezliklə başqa ocağın gilinə çatdı, onun altında isə başqa bir ocaq yeri var idi. Yanıb bişmiş gildən balaca daş əmələ gəlmışdı. Aşağı endikcə ocaq yerinin gili nazılırdı, amma daha bərk olurdu.

Çağ'a əmib doydu, gəyirdi və sürünbər yerə düşdü, Malın ayağından yapışib ayağa qalxdı, qabağa əyilərək gözünü qırpmadan müdrikcəsinə ocağa baxdı. Sonra yerə oturdu, Malın ətrafında dövrə vurub çalanı diqqətlə nəzərdən keçirməyə başladı. Müvazinətini itirib çalaya yixıldı, niqqıldayıb yumşaq torpağın üstüylə sürünrək Lokun əllərinin böyründən sivişib çaladan birtəhər çıxdı və Nilə tərəf tələsdi, gəlib onun dizi üstündə oturdu.

Lok təngnəfəs halda qalxbı oturdu; bədəni tərin içindəydi. Qarı onun qoluna toxundu.

— Qaz! Burada ancaq Lokdur!

Yorulub əldən düşmüş Lok çalanın üstünə əyilib yenə qazmağa başladı. Köhnə bir süümüyü çıxardıb ay işığı düşən tərəfdən uzağa atdı. Bütün ağırlığını daşın üstünə saldı, sonra da üzüqoylu yixıldı.

– Bacarmıram.

Əvvəllər belə şey olmasa da, qadınlar hərəsi bir daş götürüb qazmağa başladılar. Liku dayanıb adamlara baxırdı, amma dinib-danışmındı. Mal titrəməyə başladı. Onlar qazdıqca ocaqların gil təbəqəsi daralırdı. Çalanın dibi kahanın unudulmuş dərinliklərinə gedib çıxırı. Hər gil təbəqədən sonra qazmaq daha asan olurdu. Əsas çətinlik çalanın yanlarının düzgünlüyünü saxlamaq idi. Quru, heç bir qoxusu olmayan sümüklər də var idi və onlar həyatdan lap qədimdə ayrı düşüblər deyə, heç bir əhəmiyyət kəsb etmirdilər, ona görə də bu cür köhnə ayaq sümükləri, qabırğıa sümükləri, parçalanmış kəllə sümükləri qırğıa atılırdı. Nəsə kəsmək və deşmək üçün yaraya biləcək daşlar da tapılırdı, əgər lazımdırsa, onlardan istifadə olunurdu, amma saxlanılmırıldı. Qazılmış torpaq çalanın yanında piramidaşəkilli tiğ əmələ gətirmişdi, adamlar əllərini torpaqla doldurub qaldıranda qara diyircəklər üzüñaşağı axırdı. Piramidanın üstüne sümüklər səpələnmişdi. Liku tənbəl-tənbəl kəllə sümükləriylə oynayırı. Dincini alıb gücə gəlmış Lok da işə qoşulub qazmağa başladı, çala sürətlə dərinləşdi. Qarı ocağa odun atdı, alovun arxasından boz səhər işarırı.

Nəhayət, çala hazır oldu. Qadınlar Malın üzünə bir az da su səpdilər. Mal bir dəri, bir sümük qalmışdı, ağını elə geniş açmışdı, elə bil, artıq uda bilməyəcəyi havanı dişləmək isteyirdi. Adamlar dizi üstə çöküb onun ətrafında yarımdairə əmələ gətirdilər. Qarı öz baxışlarıyla onları toparladı:

– Mal güclü olanda çoxlu yemək tapıb gətirirdi.

Liku balaca Oani sinəsinə sixib kahanın arxasındaçı qayanın qarşısında çömbəlmişdi. Çağa Nilin saçlarının altında yatmışdı. Malın barmaqları mənasız hərəkətlər eləyir, ağızı açılıb-yumulurdu. Fa ilə qarı köməkləşib onun bədəninin yuxarı hissəsini qaldırdılar və başını dik tutdular. Qarı onun qulağına piçildədi.

– Oa, istidir. Yat.



Inventas vitam
juvat excusisse
per artes

Malın bədəninin hərəkətlərində qıcolma var idi. Onun başı yana düşüb qarının sinəsi üstündə hərəkətsiz qaldı.

Nil hönkürməyə başladı. Onun səsi kahanı dolduran ürək kimi döyündü. Qarı Malı böyrü üstə uzadıb dizlərini sinəsinə sıxdı. Sonra qarıyla Fa köməkləşib Malı qaldırdılar və çalaya endirdilər. Qarı Malın əllərini üzünün altına qoydu, çalışdı ki, onun başı ayaqlarından yuxarıda olsun. Sonra ayağa qalxdı və adamlar gördülər ki, qarının üzü heç nə ifadə eləmir. Qarı qayanın oyuğuna tərəf gedib bir parça bud əti götürdü, aşağı əyilib əti Malın sıfəti tərəfdən çalaya qoydu.

– Acanda yeyərsən, Mal.

Gözünün işarəsiylə adamlara işarə verdi ki, onun ardınca gəlsinlər. Adamlar Likunu balaca Oa ilə birlikdə kahada qoyub çaya tərəf getdilər. Qarı ovuclarını qoşalayıb su ilə doldurdu, o birilər də elə su götürdülər. Qarı geri qayıdış suyu Malın sıfətinə tökdü.

– Susayanda içərsən.

Adamlar bir-bir yaxınlaşıb ovuclarındakı suyu Malın sıfətinə axıtdılar və hər biri də qarının dediklərini təkrar elədi. Lok hamidan axırda idi və suyu Malın üzünə tökəndə ona qarşı nəcib duyğular hiss elədi. Geri qayıdış ikinci dəfə su gətirdi.

– Susayanda içərsən, Mal.

Qarı ovcunu torpaqla doldurub Malın başına tökdü. Hamidan axırda bir qədər utancaq halda Liku yaxınlaşdı və qarının gözləri ilə dediyini elədi. Qarı gözü ilə işarə elədi, Lok piramidaşəkilli torpaq tığını sivirib çalaya tökdü. Yumşaq tappılıyla tökülən torpaq tezliklə Malı gizlətdi. Lok əlləri və ayaqlarıyla basıb torpağı yastıladı. Sifəti heç nə ifadə eləməyən qarı bədən formasının dəyişib yoxa çıxmاسına göz qoyurdu. Torpaq qalxbıb çalanı doldurdu, o qədər qalxdı ki, Mal kahanın içində balaca bir təpəyə çevrildi. Bir qədər torpaq artıq qaldı, Lok onu sivirib qırğa atdı, təpəciyi bərkitdi.

Qarı təzəcə tapdanmış torpağın yanında çömbəltmə oturdu və o qədər gözlədi ki, hamı ona baxdı.

Qarı dedi:

– Oa Malı öz qarnının içiñə götürdü.

BES

Adamlar bir müddət susandan sonra yeməyə başladılar. Hiss eləyirdilər ki, yorğunluq duman kimi üstlərini alıbdir. Ocaq hələ ki yanırkı, yemək dadlıydı, amma xəstəhal yorğunluq imkan vermirdi. Qaya ilə ocağın arasında yumaq kimi büzüşüb bir-birinin yanında yuxuya getdilər. Qarı oyuğa tərəf gedib odun gətirdi. Ocağa odun qoyub elə gur qaladı ki, ocaq da su kimi guruldamaga başladı. Qarı yeməyin qalıqlarını toplayıb əlcətməz yerə qoydu. Sonra da bir az bundan əvvəl Malın oturduğu yerin üstündəki təpəciyin yanında çömbəlib suyun üstündən o tərəfə baxdı.

Adamlar heç də tez-tez yuxu görmürdülər, amma dan yerinin şəfəqləri üstlərinə düşdükcə, haradansa başqa yerlərdən gəlmış məxluqlar onları dövrəyə alırdı. Qarı göz qoyur, adamların necə dolasığa düşdüklərini, həyəcanlandıqlarını, əzab içində qovrulduqlarını görürdü. Lokun sol əli köntöycəsinə zirzibili qamarladı. Nil yuxuda danışındı. Arabir hamisinin anlaşılmaz sözlər dediyi, qorxudan, ya da sevincdən qışkırdığı eşidildi. Qarı heç nə eləmirdi, amma öz başının içində daim nəsə görürdü. Quşlar cikkildəşməyə başladılar, sərçələr aşağı enib dəhlizin torpağını dimdiklədilər. Yuxulu Lok qəflətən əlini atdı və qarının buduna toxundu.

Suyun üstü işıqlananda qarı ayağa durub oyuqdan odun gətirdi. Ocaq şaqqıldayıb səs saldı: odunun gəlişini alqışladı.

– İndi də bir vaxt alovun uçub meşədəki odunları yediyi kimidir.



Inventas vitam
juvat excusisse
per artes

Lokun əli ocağa çox yaxın idi. Qarı əyilib onun əlini götürdü və ocaqdan qırğına çəkdi. Lok uzandığı yerdə çevrilib qışqırdı.

Lok qaçırdı. Başqa adamın qoxusu onu izləyirdi və aralanıb uzağa getmək mümkün deyildi. Gecə vaxtıydı, qoxunun caynaqları və eynən pişiyinkı kimi dişləri var idi. Əvvəllər heç vaxt ayağı da dəymədiyi adadaydı Lok. Hər iki tərəfdə şəlalə gurlayırdı. Sahilboyu qaçırdı və bilirdi ki, tezliklə gücdən düşüb yixilacaq, başqa adamın əlinə keçəcək. Axır ki, yixıldı və onların didişməyi əbədiyyət qədər uzandı. Amma onu adamlara bağlayan bağlar hələ qırılmamışdı. Lokun böyük ehtiyatından, gərgin ehtiyacından çətin vəziyyətə düşmüş adamlar qaçılmaz zərurət üzündən gəlirdilər, gəzirdilər, heç bir çətinlik çəkmədən suyun üstündə qaçırdılar. Başqa adam getmişdi, adamlar Lokun başına toplaşmışdı. Qaranlıq olduğuna görə Lok onları yaxşı görə bilmirdi, amma bilirdi kimdirler. Onlar anbaan yaxınlaşdırılar, kahanın içərinə daxil olanda isə gəldikləri kimi, evin içərisinə girib tam azad olmurdular, onlar gəlib Lokun bədəniylə birləşir, bir bədən olurdular. Başlarının içində gördüklərini bölüşdükleri kimi, bədənlərini də bölüşürdülər.

Liku yuxudan oyandı. Balaca Oa onun ciyindən yerə düşmüştü, Liku onu qaldırdı, əsnədi, qarını gördü və dedi ki, acıbdır. Qarı kahanın taxcasına tərəf getdi, qaraciyərdən qalan tikəni gətirdi. Çağa oyanıb Nilin saçlarıyla oynayırırdı: saçları dartaşdırıcı, onlardan yapışib yelləndi. Nil oyandı, yenə hönkürməyə başladı. Fa qalxıb oturdu, Lok geri frılandı, az qalmışdı ocağa düşsün. Lok mızıldayıb geri sıçradı. Adamları görüb səfəhcəsinə dedi:

– Mən yatmışdım.

Adamlar çaya tərəf enib su içdilər, özlərini yüngülləşdirdilər. Onlar geri qayıdanda isə elə təsəvvür yaranırdı ki, kahada danışmalı çox şey var. İki yeri boş qoydular, sənki,

orada oturanlar bir gün geri qayıda bilərdilər. Nil çağanı əmizdirdi və barmaqlarıyla öz saçını daradı.

Qarı gözünü ocaqdan çəkib dedi:

– İndi burada Lokdur.

Lok küt-küt qariya baxdı. Fa başını aşağı əydi. Qarı Loka yaxınlaşışb əlindən bərk tutdu və əvvəllər Malin oturduğu yerə tərəf çəkib yerə oturdu. Lokun kürəyi qayaya söykəndi, yanbızları da Malin uzun müddət oturub çökəltdiyi yerə düşdü. Bu qəribə yenilik Loku həyəcanlandırdı. Lok əvvəlcə o tərəfdə görünən suya baxdı, sonra adamlara baxdı və səfəh-səfəh güldü. Hər tərəfdən gözlər baxırdı ona, adamlar gözləyirdi. Lok indi dəstənin axırında yox, qabaqda gedirdi və hər şeyi də başının içində görən o idi. Sifətinə vuran qanın istisini hiss elədi, əllərini gözlərinin üstünə sıxdı. Barmaqlarının arasından qadınlara baxdı. Likuya baxdı, sonra da Malin dəfn olunduğu yerdəki təpəciyə baxdı. Çox istəyirdi ki, Malla danışsın, sakitcə dayanıb nə eləməli olduğu barədə onun dediklərinə qulaq assın. Amma təpəcikdən heç bir səs gəlmədi, başının içində də heç nə görmədi. Başının içində gördüyü ilk görüntüyə istinad elədi:

– Mən yuxu görürdüm. Başqası məni qovur, izləyirdi. Sonra biz onunla bir yerdəydi.

Nil çağanı döşlərinin üstündən qaldırdı.

– Mən də yuxu görürdüm. Ha mənimlə yatdı, Fa ilə yatdı. Lok Fa ilə yatdı, mənimlə yatdı.

Nil hönkürməyə başladı, amma qarının əl işarəsi onu qorxutdu və susmağa məcbur elədi.

– Kişi başının içində görmək üçündür. Qadın Oa üçündür. Ha ilə Mal yoxdur. Burada ancaq Lokdur.

Lokun səsi eynən Likunun səsi kimi lap yavaşdan çıxdı.

– Bu gün biz yemək axtarmağa gedəcəyik.

Düzdür, elə də çox deyil, amma hər halda, kahanın taxçalarında hələ yemək var idi. Əgər adamlar ac deyilsə və yeməyə bir şey varsa, onlar yemək axtarmağa necə gedə bilərlər?



Inventas vitam
juvat excusisse
per artes

Fa çömbəlib qabağa əyildi və o, danışdığı müddətdə Lokun başındakı tutqunluq çekildi, amma Fanın nə dediyini eşitmədi.

– Mən belə görürəm. Başqası yemək axtarır, adamlar da yemək axtarır.

Fa qarının gözünə cəsarətlə baxdı.

– Deməli, adamlaracdırlar.

Nil kürəyini qayaya sürtüb qaşdı.

– Belə görmək yaxşı deyil.

Qarı onların üstünə qışqırdı:

– İndi burada Lokdur!

Lokun yadına düşdü. Əllərini üzündən götürdü.

– Mən başqasını gördüm. Adadadır. Qayadan-qayaya tullanır. Ağaclarla dırmasıdır. Rəngi tutqundur. Mağaradaki ayı kimi dəyişib başqa cür olur.

Adamlar kahadan çölə – adaya tərəf baxdilar. Günəş işığı və yaşıl yarpaqların dumanıyla doluydu ada. Lokun sözləri adamları çevrilib geri baxmağa məcbur elədi.

– Mən onun qoxusuna gedirdim. Bax, o tərəfdə olubdur, – belə deyib kahanın tavanını göstərdi və hamı ora baxdı. – Orada dayanıb bizə baxıbdır. Pişiyə oxşayır, pişik kimi deyil. Bilirsınız nəyə oxşayır? Hə, deyim də...

Başının içində gördükleri bir andaca yox oldu. Ağzının alt tərəfini qaşdı. Cox söz demək lazımdı. Cox istəyirdi Maldan soruşsun ki, başının içində gördükleri niyə bir-birinə qarışır, sonra da lap axırıncı görüntü birincidən çıxır.

– Olsun ki, Ha çayda deyil. Bəlkə də, adadadır, başqasının yanındadır. Ha çox yaxşı tullana bilir.

Adamlar dəhliz boyunca o yerə baxdilar ki, orada adanın ora-bura səpələnmiş qayaları gəlib düz sahilə yaxınlaşırı. Nil çağanı döşündən ayırib yerə qoydu ki, iməkləsin. Nilin gözlərindən su axırdı.

– Sən bunu yaxşı görürsən?

– Mən başqasıyla danışacağam. Həmişə adada necə yaşayır o? Mən təzə qoxu axtaracağam.

Fa əliylə ağzını döyəclədi.

– Bəlkə də, adadan gəlir o. Qadının qarnından çıxan kimi. Ya da şəlalədən çıxıb gəlir.

– Mən bunu görmürəm.

Lok yalnız indi anladı: səndən çəkinən və diqqətlə qulaq asan adamlarla danışmaq çox asandır; dediyin sözlər göründüsüz də olsa, olar.

– Fa qoxu axtarsın. Nil, Liku, bir də çäga...

Qarı onun sözünü kəsmədi. İri budaq götürüb ocağın içində atdı. Lok qışqırıb yerindən sıçradı, sonra sakitləşdi. Qarı onun əvəzinə danışdı.

– Lok istəmir ki, Liku getsin. Orada kişi yoxdur. Qoy Fa ilə Lok getsin. Lok belə deyir.

Lok tutuldu, qariya baxdı, amma arvadın gözləri ona heç nə demədi.

– Hə, – Lok dedi, – düzdür.

Fa ilə Lok dəhlizin o biri başınacaq birlikdə qaçdilar.

– Qadınları gördüyüümüzü qariya demə.

– Mən başqasının izinə düşüb dağın yamacından aşağı enəndə qarı məni görmədi.

Qarının sifəti Lokun yadına düşdü: "Kim deyə bilər ki, o nəyi görür, nəyi görmür?"

– Sən ona demə.

Lok izah eləməyə çalışdı:

– Mən başqasını gördüm. O, bir də mən dağın yamacına dırmaşıb adamlara göz qoyduq.

Fa dayandı və onlar dəhlizlə adanın qayası arasında görünən boşluğa baxdilar. Fa əlini uzadıb dedi:

– Guya, Hanın özü buradan tullana bilər?

Lok boşluğu diqqətlə nəzərdən keçirdi. Su orada sıxılıb burulğan əmələ gətirirdi və parıldayan quyruqlu zolaqlar çaya tərəf sıçıyırıldı. Qozbel burulğanlar suyun yaşıl səthi-



Inventas vitam
juvat excusisse
per artes

ni bulandırırdı. Lok öz başının içində gördüklerini jestlərlə ifadə eləməyə başladı. Yəni ki, “başqasının qoxusu olan yerdə mən də dəyişib başqa cür oluram. Qorxuram, acgöz oluram. Güclü oluram”, – jestlərlə təsvir eləməyi bir qıraqa qoyub tez qaçaraq Fanı ötdü, sonra çevrilib ona baxdı.

- İndi mən Hayam, həm də başqasıyam. Mən güclüyəm.
- Mən bunu görmürəm.
- Başqası adadadır.

Əllərini geniş açdı. Onları quş qanadı kimi yellədi. Fanın dodağı qaçıdı, sonra güldü. Lok da güldü və get-gedə daha da şənləndi, elə bilirdi Fa onu tərifləyəcək. Ördək kimi qaq-qıldıyib dəhlizin o başınacan qaçıdı, firlandı.

Fa da ona güldü. Lok qollarını qanad kimi qaldırıb şap-pıldadaraq kahaya tərəf qayıtmışdı deyə, qoxu da çox zəif idi. Şəlalədən yuxarıdakı qayanın üstündəki qoxular buketi onun yadına düşdü. Sürüşüb dayandı.

- Burada Lokdur.
- Başqasını tap, Lok, onunla danış.

Bu isə Lokun yadına qoxunu saldı. Qayanın ətrafinı qoxulamağa başladı. Yağış yağmamışdı deyə, qoxu da çox zəif idi. Şəlalədən yuxarıdakı qayanın üstündəki qoxular buketi onun yadına düşdü.

- Gel.
- Onlar dəhliz boyu qaçıb kahanın yanından ötdülər. Liku onları səslədi və balaca Oanı yuxarı qaldırdı. Lok döngəni burulanda arxadan Fanın bədəninin ona toxunduğunu hiss elədi.

- Malı tir öldürdü.
- Lok geri çevrilib təəccüb içində qulaqlarını oynatdı.
- Mən orada olmayan tirdən danışram. Malı o öldürdü.
- Lok ağızını açdı, mübahisə eləməyə hazırlaşdı, amma Fa onu qabağa itələdi.
- Gedək.

Başqa adama xas olan əlamətləri görməmək mümkün deyildi. Adanın ortasından onun tüstüsü qalxırdı. Adada çoxlu ağaç bitmişdi və onlardan da xeyli elə əyilmişdi ki, budaqları suya batmışdı, ona görə də adamlar sahili görə bilmirdilər. Ağacların arasındaki insan ayağı dəyməyən yerlərdə six kollar öz qol-budaqlarıyla daşlı torpağı ağızına almışdı. Six tüstü buludu qalxıb yayılır, əyilib yox olurdu. Adada başqa adamın olduğu şübhəsiz idi. Başqası ocaq qalamışdı və yəqin, elə nəm, həm də yoğun tirlər yandırırdı ki, adamlar onu heç vaxt qaldırı bilməzdilər. Fa ilə Lok tüstüyə baxırdılar, başlarının içində heç nə görmürdülər deyə, bölüşməyə bir şey də yox idi. Adada tüstü var idi. Onlar heç vaxt belə şey görməmişdilər.

Nəhayət, Fa geri çevrildi və Lok gördü ki, o titrəyir.

– Nə olub?

– Mən qorxuram.

Lok da bu barədə fikirləşirdi.

– Mən meşəyə tərəf gedəcəyəm. Ora tüstüyə yaxındır.

– Mən getmək istəmirəm.

– Kahaya tərəf qayıt. İndi ancaq Lok qalıb.

Fa yenə də ada tərəfə boylandı. Sonra qəflətən döngəni burulub getdi.

Başının içində adamları görən Lok qayanın yamacıyla üzüaşağı qaçıdı və gəlib meşənin başlandığı yerə çatdı. Bu yerdə çayın suyu arabir gözə dəyirdi və həm də tək ona görə yox ki, əvvəllər sahilin olduğu yerdən kollar asılmışdı, ona görə ki, kolların çoxu suyun içində bitmişdi. Sızıb axan su düzənlək yerlərdəki otluq sahələri basmışdı. Ağaclar isə yüksəkliklərdə bitmişdi və orada Lokun ayaqları onun həm sudan qorxdığını, həm də başqa adamı, ya da adamları görmək istəyini ifadə eləyən izlər qoyurdu. Tüstü çıxan yerin qarşısına yaxınlaşdıqca Lokun həyəcanı artırdı. İndi su onun topuğundan yuxarı qalxırdı. Lok da titrəyir, atılıb-düşərək irəliləyirdi. Görəndə ki çaya yol tapa bilməyəcək və



Inventas vitam
juvat excusisse
per artes

sahilə də yaxınlaşa bilməyəcək, dişlərini bir-birinə sıxıb sağa döndü, düşdüyü vəziyyətdən çıxmaga çalışdı. Suyun altın-dakı palçıqdan cürcərib çıxmış soğanağın şiş ucları qalxmışdı. Başqa vaxt olsaydı, Lokun ayaqları dərhal o cürcətiləri götürüb yuxarı ötürərdi, indi isə bu, onun titrəyən bədənin nəsə bərk şeyə toxunduğu bir an olurdu. Onunla çayın arasında təzə tumurcuqlayan bütöv bir kolluq ərazi qalırdı. O, öz ağırlığını six bitmiş ağaç budaqlarının üstünə salırdı, onlar da bu təsirdən əyilir, sıxlaraq bir yerə yiğilirdi. Lok dəhşət içində yellənir, yixılmaqdan özünü güclə saxlayırı. Qanadlarını açmış qartal kimi tikanların və tumurcuqların üstünə sərilmiş Lokun ağırlığını saxlamağa cavan şivlərin gücü çatmındı. Sonra gördü ki, aşağıda su var, özü də bataqlığın üstündəki bir ovuc qonur sudan deyil, elə dərindi ki, kolların budaqları bunun içində batıb qərq olub. Yellənib aşağı endi, kollar da onun əlindən xilas oldu. Öz gözü səviyyəsində baxıb parıldayan su səthini görəndə dəhşət içində qışqırıb sıçradı, iyrənc, amma təhlükəsiz bataqlığa düşdü. Bataqlıq kəkliyindən başqa heç bir canlı bu yolla gedib çaya çata bilməzdi. Çayın aşağılarına doğru qaçıb uzaqlaşmağa başladı, torpağı bərk olan meşənin içərilərinə girdi və gəlib qurumuş ağaçın yanındaki açıqlığa çıxdı. Ətəyi ilə dərin suların burulub axdığı balaca bir təpənin üstünə qalxdı. Suyun o tərəfindəki müəmmalı ağacların və pöhrəliklərin arasından tüstü qalxırdı. Lok başının içində gördü ki, başqası tozağacının üstünə dirmişib vadiyə tərəf boylanır. Adamların qoxusu zəif də olsa, hiss olunan ciğirlə tələsik qaça-qaça gəlib bataqlığa çatdı, amma bataqlığın üstünə qoyulmuş təzə tir də yox idi artıq. Likunu üstünə mindirib yellədiyi ağaç o tərəfdə qalmışdı. Lok boylanıb ətrafa baxdı, çox böyük və hündür olan fistiq ağaçını seçdi; elə bilirdi ki, buludlar onun budaqlarına ilişib qalır. Budaqların birindən yapışb sürətlə yuxarı dırmaşdı. Budağın çat yerində yağış suyu yiğilib qalmışdı. Yoğun budaqdan yapışdı, sonra ayağını da ilişdirdi.

Hiss elədi ki, küləyin və onun ağırlığının təsiri ilə ağac ağır-ağır ləngər vurur. Tumurcuqlar hələ açılmamışdı, amma minlərlə tumurcuğun yaşıl qaranlığında su ilə dolmuş gözə oxşayan nəsə var idi və bu da Loku həyəcanlandırdı. Yuxarı qalxdı, o qədər qalxdı ki, gəlib ağacın başına çatdı, sonra da adanın qarşısını kəsən budaq və şivləri bir-bir dardı, əydi. Əmələ gəlmış deşikdən adaya tərəf baxdı. Tumurcuq dəniyi bir yerdə dayanmayıb daim hərəkət elədiyi üçün o deşiyin ölçüləri də hər an dəyişirdi. Amma hər halda, deşikdən baxanda adanın bir hissəsini görmək olurdu.

Hər tərəfini tumurcuqlar bürümüş adanın üstündə şəffaf yaşıl dumان əmələ gəlmışdı. Tumurcuq dumani bütün sahili tutmuşdu, o tərəfdən arxada görünən böyük ağaclar isə dik yuxarı qalxbı, sonra yayılan tüstü burumlarına oxşayırdı. Yaşılığın arxasındaki ağacların gövdə və budaqlarının əmələ gətirdiyi qaranlıq fon görünürdü, torpaq isə görünmürdü. Amma real tüstünün bünövrəsində, ocağın alovlandığı yerdən ona baxan və arabir qırpinaraq diqqətlə nəzərdən keçirən Lok, axır ki, oradakı torpağı da görə bildi: çayın bu tərəfindəkinə nisbətən bərk və tutqun torpaq idi. Yəqin ki, soğanaq cürcətiləriylə, yerə tökülmüş qozla, sürfələrlə və göbələklə doluydu ora. Şübhəsiz ki, başqası yemək sarıdan orada korluq çəkmir.

Ocaq qəflətən gözünü qırpdı. Amma ocağın bu göz-qırpması budaqların hərəkəti üzündən olmadı, ağac budağı kimi qara bir adam onun qarşısından keçmişdi və ocaq da ona görə gözünü qırpmışdı.

Lok ağacın budağını silkəldədi.

– Ey, ay adam!

Ocaq iki dəfə qırpdı gözünü. Bundan sonra Lok başa düşdü ki, orada bir yox, çox adam var. Başqa adamın qoxusunu duyduğu anda keçirdiyi həyəcanı yenə hiss elədi. Başına dırmasılığı budağı elə silkəldədi, elə bil, onu sindirməq istəyirdi.



— Ey, təzə adamlar!

Lokun gücü birə-beş artmışdı. Sanki, indi görünməz olan aradakı suyun üstündən uçaraq keçə bilərdi. Fıstıq ağacının nazik budaqları üstündə dəlisov akrobatik hərəkətlər eləyib, gücü gəldikcə qışkırdı:

— Təzə adamlar! Təzə adamlar!

Yellənən budaqların üstündə Lok birdən, elə bil, dondu. Təzə adamlar, elə bil, onun səsini eşitmışdilər. Ocağın göz vurması və six kolların tərpənişindən bildi ki, tezliklə onları görə biləcək. Ocaq yenə göz vurdu, amma yaşıl tüstünün arasında peyda olmuş cığır titrəyib çaya tərəf üzüaşağı qaçmağa başladı. Lok budaqların şaqqlıdadığını eşitdi, boynunu uzadıb baxdı.

Sonra heç nə görmədi. Goy tüstü çıxaldı, arabir də küləyin təsiriylə titrəyib zəifcə dalğalandı. Alov gah görünür, gah da yox olurdu.

Lok elə sakit dayanmışdı ki, şəlalənin bitib-tükənməyən güclü səsini aydınca eşidirdi. Onun fikrini təzə adamlara yönəldən qüvvə zəifləməyə başladı, indi başının içində başqa görüntülər var idi.

— Təzə adamlar! Ha haradadır?

Aşağıdan, suyun qırığı tərəfdən yaşıl dumanlıq titrədi. Lok diqqətlə baxdı. Möhkəm budaqlardan yapışib aşağı enərək əsas aparıcı budağa çatdı və göz çuxurunun dövrəsindəki dərisini qırışdırıldı. Budağın o biri ucunda bilək idi, ya da qolun köküydü — hər nə idisə, tutqun və tüklü bir şey göründü. Yaşıl duman yenə titrədi, tutqun əl yox oldu. Lok gözünü qırpdı və oradakı suyu sixib çıxartdı. Hanin adada olduğunu başının içində gördü: Ha ayı ilədir, Ha təhlükədədir.

— Ha! Sən haradasan?

Çayın o biri sahilindəki kollar titrəyib hərəkətə gəldi. Hərəkətin sürətlə geriyə — ağacların arasına doğru yönəldiyi göründü. Ocaq yenə göz vurdu. Sonra alov yox oldu,

yaşılığın içindən ağ tüstü buludu qalxdı, bünövrədən nazi-lərək yox oldu, ağ bulud yavaş-yavaş yuxarı qalxdı, uzaq-laşib gedə-gedə tərs üzünə çevrildi. Lok ağılsızlıq eləyib yana əyildi ki, ətrafdakı kollara və ağaclarla baxsın. Nəsə bərk tələsirdi Lok. Ağacın budaqlarıyla o qədər endi ki, çay tərəfdəki ən yaxın ağacı görə bilsin. Tullanıb budağın üstündə dayandı, elə bil, qırmızı dələ ağacdan-ağaca atıldı. Budağa dirmaşıb qalxdı, xırda şıvləri əydi, sindirdi və aşağı baxdı.

Şəlalənin uğultusun bir qədər azalmışdı, Lok su damcılarının əmələ gətirdiyi buludları gördü; buludlar adanın yuxarı qurtaracağı tərəfdə dolaşaraq oradakı ağaclarla pərdə çəkmişdi. Lok gözünü adanın o tərəfindən çəkib ocağın göz vurdugu və kolların əyilib-qalxdığı yerə baxdı. Bir qədər tutqun da olsa, ağacların arasındaki açıqlığı görə bildi. Sönmüş ocağın içindən hələ də asılıb qalan tüstü yavaş-yavaş yayılıb əriyirdi. Adamlar gözə dəymirdi, amma kololların sindirildiği yerdə qazılmış torpaq izinin çaya tərəf getdiyi görünürdü. Cığırın içəri qurtaracağında illərlə yiğilib qalmış çox böyük və çürük ağaç budaqları var idi. Tırları görəndə Lokun ağızı açıq qaldı, əliylə başının üstündən basdı. Adamlar bu qədər yeməyi və yararsız odunu daşıyb ora niyə yişiblər? Çayın o tərəfindəki solğun göbə-ləkləri və yararsız odunları Lok aydın gördü. O adamlar başlarının içində heç nə görmürlər. Sonra ocaq yerində qalmış çirkli ləkəni gördü Lok, ocağa atılmış böyük tirlərdən qalmış yoğun kösövləri gördü. Meşənin yandığını yaxından görən Mal necə qorxmuşdusa, Lokun da canına elə qorxu düşdü. O da adamlardan biriydi və minlərlə tellə onlara bağlıydı deyə, əslində, bu qorxu adamlara görəydi. Loku əsməcə tutmuşdu. Dodaqları dartıldı, dişləri ağardı, gözləri tor gördü. Ətrafdakı uğultunun içindən öz səsini eşitdi.

– Ha! Sən haradasan? Sən haradasan?



Inventas vitam
juvat excusisse
per artes

Yoğunqılçalı bir adam talada köntöy-köntöy qaçıb göz-dən itdi. Ocaq sönmüşdü. Çaya tərəf əsən külək kolların başını darayıb əydi, sonra sakitləşdi.

Lok dəhşətli həyəcan içində qışkırdı.

– Haradasan?

Lokun qulaqları Loka dedi:

– ?

Adaya baxmağa başı elə qarışmışdı ki, bir müddət qulaqlarına fikir vermədi. Ağacın yüngülcə yellənən başın daydı Lok, şəlalə gurlayırdı, tala boş qalmışdı. Lok səs eşitdi. Suyun o tərəfindən yox, bu tərəfdən gəlirdi adamlar, uzaqdan gəlirdilər. Kaha tərəfdən gəlirdi onlar, dünya veclərinə deyildi. Daşların üstüylə gəlirdilər. Lok onların danışığını eşitdi və gülməyi tutdu. Bu səsi eşidəndə başının içində qatma-qarışq şeylər gördü: nazik və mürəkkəb, çoxdanışan və səfəh, şahin qiyəsi kimi uzun və əyri də deyil, amma tufandan sonra sahildəki otlar kimi dolam-dolaşıqdı, palçıqlı su kimi bulanıqdı onlar. Gülüş səsi ağacların altından keçib çaya tərəf getdi. Eynən o cür gülüş səsi ada tərəfdən qalxıb üzügeri qayıtdı: gülüş səsi çayın üstüylə otərəfə-butərəfə getdi-gəldi. Lok sürüşə-sürüşə ağacdən birtəhər düşdü və cığır çıxdı. Adamların cığırda qalmış köhnə qoxusunun izi ilə qaçıdı. Gülüş səsi yaxından, çayın sahili tərəfdən gəldi. Lap bu yaxınlarda keçid üçün suyun üstünə qoyulmuş tirin olduğu yerə gəldi Lok. Yenidən cığır düşmək üçün ağaca dırmaşaraq yellənib tullanmalı oldu. Sonra o taydan gələn gülüş sədaları arasından Likunun qışkırtısı eşidildi. Qəzəbdən, ağrıdan, qorxudan qışkırməq deyildi bu; sürüñə-sürüñə üstünə gələn ilanı görəydi, Liku ancaq o məqamda belə dəhşətli səs çıxara bilərdi. Lokun tükləri biz-biz oldu, irəli cumdu. Qışkırtı səsi gələn yerə çatmaq zərurəti onu cığırдан kənara atdı. Qışkırtı səsi onun içini didib-parçalayındı. Bu qışkırtı səsi Fanın doğulandan sonra ölen uşağı doğduğu vaxt çıxardığı səsdən deyildi, Malın dəfnini zamanı

Nilin hönkürüb çıxartdığı səsdən də deyildi bu səs; Liku başqa cür qışqırırdı: elə bil, böyük pişik öz əyri dişlərilə atın boğazından yapışaraq asılmışdı və qanını sorurdu, at da dəhşət içində dəli kimi şahə qalxıb kişnəyirdi. Lok özünü kol-kosun arasına vurub qışqıra-qışqıra qaçırdı və qışqırıldıqından xəbəri yox idi. Hissləri Loka deyirdi ki, Liku heç bir kişinin və heç bir qadının eləmədiyini eləyir – Liku çayı keçir.

Lok hələ də kolların arasıyla yixila-dura qaçırdı və bir-dən qışqırtı səsi kəsildi. Sonra yenə güllüş səsi və çaganın ağlamaq səsi eşidildi. Lok kolluqdan keçib quru ağacın yanındakı açıqlığa çıxdı. Ağacın ətrafindakı talada başqa adamlın, Likunun və dəhşətli qorxunun qoxusu var idi. O tərəfdə adamlar suya batıb-çıxır, yaşıł suyu dörd bir yana fışqırdırdılar. Birdən Likunun qırmızı başı Lokun gözünə sataşdı, tutqun və tüklü bir ciyinin üstündə çağanı da gördü. Lok atılıb-düşdü və qışqırırdı.

– Liku! Liku!

Yaşıł axınlar birləşib qarışdı, adadakı adamlar gözdən itdi. Sarmaşık yuvası olan quru ağacın altında çayın sahibi boyunca Lok aşağı-yuxarı qaçıdı. Çaya elə yaxın qaçırdı ki, ayaqlarının altından çıxan torpaq parçaları düz çaya düşürdü.

– Liku! Liku!

Kollar yenə silkələndi. Lok ağacın daldasına çekilib baxdı. Yarıgizlənmiş bir baş və sinə baxırdı ona. Tüklərin və sümüklərin arasında sümüyə oxşayan şeylər var idi. Kişi-nin gözlərinin üstü, ağızının altı da sümük dəndi deyə, üzü uzun idi, kolların arasında kənara çevrilib ciyni üstündən Loka baxdı. Çubuq yuxarı qalxdı, ortada bir parça sümük var idi. Lok çubuğa baxdı, sümük parçasına baxdı və üzün yuxarısındaki sümüklərdən boylanan gözlərə baxdı. Qəflətən başa düşdü ki, kişi əlindəki çubuğu ona vermək üçün uzadıbdır. Amma nə o, nə də kişi çayın üstündən



Inventas vitam
juvat excusisse
per artes

əl uzadıb bir-birinə çata bilmirlər. Əgər qışqırkı səsinin əks-sədəsi başında olmasaydı, Lok bərkdən gülərdi. Çubuğun hər iki ucu qısalmağa başladı. Sonra yenə əvvəlki uzunluqda oldu.

Quru bir ağaç budağı Lokun qulağını yalayıb keçdi və səs çıxdı:

– Klop!

Lokun qulaqları titrədi və o, ağaca tərəf çevrildi. Düz onun üzünün böyründən ağacda başqa bir budaq bitmişdi artıq. O budaqdan başqa adamin qoxusu gəlirdi, qaz qoxusu gəlirdi, acı giləmeyvə qoxusu gəlirdi, amma onlar yeməli deyildi və bunu Loka öz mədəsi deyirdi. Çubuğun ucunda ağ sümüük var idi. Sü müyüն dişləri var idi. Dişlərin arasındakı şırımlarda tutqun yapışqan kimi nəsə var idi. Lokun burnu o tutqun yapışqanı qoxuladı, amma xoşuna gəlmədi. Çubuğun özünü qoxuladı. Çubuqdakı yarpaqlar isə qırmızı qaz lələkləriydi. Lok həyəcan və təəccüb içinde çəşib özünü itirmişdi. Üzünü göy sulara tutub qışqırdı, Likunun cavab səsini eşitdi, amma sözləri başa düşmədi. Qəflətən səs kəsildi, elə bil, kimsə Likunun ağzını tutub bağladı. Lok suyun qırğıınacan qaçıb geri qayıtdı. Hər iki sahildəki açılıq sahənin sıx kolluğu su basmışdı, kollar yayılıb uzaqlara getmişdi və ən uzaqdakı kolların yarpaqları da suya qərq olmuşdu, gövdələri əyilmişdi.

Likunun səsinin əks-sədəsi Lokun başına düşdü, bədəni titrədi və kolların arasıyla adaya tərəf gedən təhlükəli yolla irəlilədi. Ayaqlarını şappıldada-şappıldada kolların bitdiyi və əvvəller bərk torpaq olan, indi isə su basmış yerlə irəli cümdə. Əlləri və ayaqlarıyla budaqlardan yapışaraq irəliləyir və qışqırırıdı:

– Gəlirəm!

Lok qorxu içində dişlərini ağardaraq əyilə-əyilə, yarı sürünen-sürünen çayı keçirdi. O tərəfdəki nəmlik sırlı görünürdü, əyilmiş, qara budaqlarla doluydu ora. Lokun bütün

ağırlığını saxlaya biləcək quru yer də yox idi. Budaqlardan tut-a-tuta bədəninin ağırlığını qolları, qılçaları və digər bədən üzvləri arasında bölüşdürməliydi, daim hərəkətdə olmaqla bərabər, həm də, ən azı, iki dayaq nöqtəsi tapmalıydı. Onun altındakı su qaralırdı. Hər budağın altında zərif dalğaların qırışları var idi, ilişib qalmış su otları axının təsiriyələ bütün uzunuqları boyu titrəməkdəydi, altda və üstdə isə günəş şüaları necə gəldi oynasırdı. Lok gəlib axırıncı kollara çatdı: onların yarısı suya batmışdı, yarısı suyun üstündən asılı qalmışdı. Lokun gözünə su zolağı və adanın bir hissəsi göründü. Şəlalənin ətrafındaki su damcıları dumanını və qayaları gördü. Lok artıq hərəkət eləmirdi deyə, budaqlar onun ağırlığı altında əyilirdi. Budaqlar aşağı, yuxarı və yan tərəfə yellənirdi deyə, onun başı ayaqlarından aşağıda qaldı. Lok tez-tez danışib nəsə dedi və batdı, su qalxdı, Loksifəti də apardı. Loksifətin üstündəki işıq titrədi, amma hər halda, Lok dişləri görə bildi. Dişlərdən aşağıda kişi boyundan uzun olan quyruqlu bir ot irəli-geri hərəkət eləyib yellənirdi. Dişlərin və dalğaların altında nə vardısa, qaranlıq idi, uzaq idi. Çayın üstüylə yüngül meh əsdi, kollar azca yellənib yana əyildi. Lokun əlləri və ayaqları gərginlik içində sizildiyirdi, hər bir əzələsi dartılıb düyünlənmişdi. İndi o nə köhnə adamlar, nə də təzə adamlar barədə fikirləşirdi. Bir budaqdan yapışib asılı qalmış Loku necə xilas eləmək barədə fikirləşirdi.

Çayın ortasına yaxınlaşlığı Lokun həyatında birinci dəfəydi. Suyun üzü nazik dəri ilə örtülmüşdü. Tutqun ləkələr qalxıb suyun üzünə tərəf gəlir, çevrilir, fırlanır, birləşir, ya da batıb gözdən itirdi. Aşağıda suyun içində parıldayıb yaşıl rəngə çalan və dalgalanmış kimi görünən daşlar var idi. Quyruqlu otlar mütəmadi olaraq onları gah daldalayıb gizlədir, gah da açıb göstərirdi. Külək dayandı, quyruqlu otlar kimi kollar da ritmik şəkildə baş əyib elə qalxdılar ki, suyun dərisi – parıldayan səthi Lokun sıfətinə gah



Inventas vitam
juvat excusisse
per artes

yaxınlaşdı, gah da uzaqlaşdı. Lok başının içində heç nə gör-mürdü. Qorxu özü də achiq əzabları kimi kütləşmişdi. Lok əlləri və ayaqlarıyla bir dəstə budaqdan bərk-bərk yapış-mışdı, dişləri ağarırdı.

Quyruqlu otlar qısalırdı. Onların yaşıl uclarını çayın suları dartırdı. O biri ucları isə qaranlığın içində əriyib yox olurdu. Sanki, yuxudaymış kimi, qaranlıq yavaş-yavaş hərə-kət eləyib qəribə formalara düşürdü. Palçıqlı ləkələr kimi, qaranlıq da çevrilirdi, amma hər halda, məqsədsiz də deyildi bu. Quyruqlu otların kökünə toxunurdu, onları əyirdi, əvi-rirdi və Loka tərəf itələyirdi. Lokun əlləri bir az tərpəndi, gözləri də daş kimi, tutqun şəfəqlə parıldadı. Gözlər də bədənlə birlikdə çevrildi, çayın üzünə baxdı, dərin suların eninə baxdı, görünməyən dibinə baxdı; amma o gözlərdə nə həyat əlaməti, nə də ağıl işaretisi görünmürdü. Bir çəngə ot onun sıfətini yalayıb keçdi, amma gözləri qırıpınmadı. Su necə ağır-ağır və rəvan axırdısa, onun içindəki bədən də elə çevrildi, bədənin kürəyi quyruqlu otların arasından çıxa-raq Loka tərəf çevrildi. Sanki, yuxudaymış kimi görünən baş yavaş-yavaş ona tərəf çevrilərək suyun içindən qalxdı, Lokun üzünə yaxınlaşdı.

Qarı Lokun anası olsa da, Lok həmişə ondan qorxurdu. Qarı öz ürəyində və başında böyük Oaya çox yaxın yaşayır-dı deyə, heç bir kişi ona qorxusuz baxa bilmirdi. Uzun bir ömür yaşayıbdır və çox şey bilir, qadındır deyə, az ehtimal olunan şeyləri hiss eləyirdi. Onun baş verənləri anlaması və insanların qeydinə qalmasında hərdən elə bir uzaqlıq və sakitlik olurdu ki, bununla da hər kəsi susub utanmağa məcbur eləyirdi. Hamı onu sevirdi, həm də ondan çəkinir-dilər, amma qorxmurdular, hər biri onun qarşısında başını aşağı əyib yerə baxırdı. İndi isə qarı yaralar içində olan öz bədəninə əsla fikir vermirdi, onun ağızı açıq qalmışdı, dili çölə çıxmışdı, tutqun ləkələr ağızına girirdi, çıxırdı, yavaş-ca fırlanırdı və elə təsəvvür yaranırdı ki, qarının ağızı daşın

üstündəki adı bir çatdır. Qarının heç nə görməyən gözləri kollara baxdı, Loka baxdı, firlandı və uzaqlaşın getdi.

ALTI

Lokun ayaqları budaqlardan özbaşına aralandı. Onlar aşağı sürüşdülər və Lok əllərindən asılıraq sinəsinəcən suyun içində qaldı. Dizlərini yuxarı qaldırdı, tükləri biz-biz oldu. Onun qışkırtısı dözülməz idi. Sudan qorxması yalnız iç üzü idi. Özünü yuxarı dartıb firlandı və daha çox budaqdan yapışaraq çapalaya-çapalaya suyun içindən keçdi, kolların arasıyla gedib sahilə çıxdı. Arxası suya tərəf dayanıb eynən Mal kimi titrəyirdi; dişləri açıq qalmışdı, gərilmiş qollarını yuxarı qaldırıb elə tutmuşdu, elə bil, hələ də budaqdan tutub suyun üstündən asılmışdı. Azca yuxarı baxırdı və başını otərəfə-butərəfə çevirirdi. Arxa tərəfdən yenə gülüş səsləri eşidildi. Yavaş-yavaş onlar onun diqqətini cəlb eləsələr də, bədənindəki gərginlik hələ də qalırdı, pozasını da saxlamışdı. Gülüş səsləri çoxalmışdı, sanki, təzə adamlar dəli olmuşdular; onlardan birinin səsi daha bərk çıxırdı, özü də o adam kişi idi. O biri səslər kəsildi, amma kişi hələ də qışkırdı. Cingiltili qadın səsi həyəcanla güldü. Sonra sükut çökdü.

Günəş pöhrəliyə, qəhvəyi və nəm torpağı parlaq işiq ləkələri salırdı. Arabir qalxan yüngül külək çayyuxarı əsərək təzə açılmış yarpaqları başqa səmtə döndərirdi, işiq şüaları da səpələnib dağıldı. Qayaların arasında tükü vaqqıldadı. Bir cüt göyərçin quruldayıb öz aralarında danışındı ki, artıq yuva qurmaq vaxtıdır.

Lakin başı və əlləri yavaş-yavaş aşağı endi. Artıq o, dişlərini ağardıb gülümsəmirdi. Bir addım atıb qabağa getdi, sonra geri çevrildi. Çayın qırığıyla üzülaşağı qaçıdı; bərk qaçmındı, amma bacardıqca suya yaxın qaçırdı. Ciddi gör-



Inventas vitam
juvat excusisse
per artes

kəm alıb kolların arasına baxır, gəzir, dayanırdı. Gözləri tor gördü və yenə dişləri ağardı. Dayandı, bir əlini fistiq ağacının əyri budağına söykəyib boşluğa baxdı. Budağı ikiəlli tutub diqqətlə gözdən keçirdi. Sonra budağı yelləməyə başladı; qabağa-dala yellədi, bərk yellədi, lap bərk yellədi. Ağacın böyük çətiri kolların başı üstündə viyıldayıb səs salaraq yellənirdi, Lok dayanmadan irəli-geri gedir, güclə nəfəs alındı, bədənidən çıxan tər ayaqları aşağı axıb çayın suyunu qarışırı. Dayandı, budağı əlindən buraxıb hönkürdü; qolları əyilmişdi, başını geri qanırmışdı, dişlərini bir-birinə elə sıxmışdı, elə bil, bədənidəki əsəb tellərinin hamısı yanıb kül olmuşdu. Goyərçinlər quruldaşırdılar, günəş şüaları Lokun bədəninə cılənmişdi.

Fistiq ağacından aralandı, ciğir boyunca geri çəkildi, nəyəsə ilisib ləngər vurdu, dayandı, sonra qaçmağa başladı. Quru ağaçın dövrəsindəki talaya vurdu özünü; günəş şüaları oradakı bir dəstə qızartdaq lələyi parıldadırdı. Adaya tərəf baxdı, gördü ki, oradakı kollar hərəkət eləyir, sonra çubuqlardan biri firlana-firlana çayın üstündən keçdi və onun arxa tərəfində, meşədə gözdən itdi. Tutqun şəkildə olsa da, Loka elə gəldi ki, kimsə o tərəfə – sümüksifət kişiyə öz təbəssümünü göndərmək istədi, amma orada heç kimi görmədi. Talada isə Likunun ürək parçalayan qısqırtısı eşidilməkdə idi.

Çubuğu dartıb ağacdan çıxartdı və yenə qaçmağa başladı. Dağın yamacıyla üzüyuxarı qalxdı, dəhlizə çatdı, Likunun və başqasının qoxusunu hiss elədi. Yamacdan keçib qayaçıq bir yerə çatdı. Burada başqa birisinin və Likunun iyini hiss etdi. Əlindəki çubuğu – oxu bərk-bərk tutub elə sürətlə gedirdi, elə bil, qaçanda əllərini də yerə dayaq verirdi. Çubuğun ortasından dişiyəl tutaraq ağızında saxladı, əllərini açdı və yamac yuxarı yixila-dura gah qaçıdı, gah süründü. Qayalığın lap yaxınlığına çatanda boylanıb adaya baxdı və gördü ki, sümüksifət kişilərdən biri otların arasında gizlənibdir,

amma onun sıfəti və sinəsi açıq qalıb. Təzə adamları əvvəl-lər heç vaxt bu qədər yaxın məsaflədən, özü də gündüz vaxtı görməmişdi və indi baxdı ki, təzə adamın üzü maral budunuñ üstündəki ağ ləkəyə oxşayır. Təzə adamın arxa tərəfindən ağacların arasında mavi və şəffaf tüstü görüñürdü. Lokun öz başının içində gördükleri çox tutqun idi, həm də çox idi, hər halda, çox şeyi tutqun görmək heç nə görmə-məkdən pis deyil. Lok çubuğu ağızından çıxartdı. Heç özü də bilmədi necə oldu ki, qışqırdı:

— Mən Fa ilə gəlirəm!

Lok qaçıb keçidən dəhlizə girdi, amma orada heç kim yox idi: bunu görüb hiss elədi ki, əvvəllər kahada ocağın yandığı yerdən soyuq gəlir. Torpaq dikdiri sürətlə qalxbı dayandı və içəri baxdı. Ocağı dağıdırı kösövləri ora-bura səpələmişdilər, balaca təpənin altında dəfn edilmiş Maldan başqa, adamlardan heç kim qalmamışdı. Əlamətlər və qoxular isə çox idi. Kahanın yuxarı tərəfindən gələn səsi eşidib ocaq yerindən qırğaq sıçradı və gördü ki, gələn Fadır, qayanın girinti-çixintilərinə ayağını qoyaraq aşağı enir. Fa titrəyirdi, ikiəlli bərk-bərk Lokdan yapışdı. Onların ikisi də dil boğaza qoymadan danışındı.

— Sümüksifət kişilər bunu mənə verdilər. Mən yamac-yuxarı qaçdım. Suyun o tərəfində Liku qışqırırdı.

— Sən qayanın üstüylə aşağı düşdü. Mən yuxarı dir-maşdım, ona görə ki, qorxdum. Kahaya kişilər gəlmışdı.

Onlar dinmirdilər, bir-birindən yapışıp titrəyirdilər. Onları həyəcanlandıran qarmaqarışiq qarabasmalar gürü-hu hər ikisini üzüb əldən salmışdı. Bir-birinin gözünə baxır, gücsüz olduqlarını hiss eləyirdilər. Sonra Lok narahat halda başını otərəf-butərəfə çevirməyə başladı.

— Ocaq ölübdür.

Onlar bir-birindən yapışıp ocağa tərəf getdilər. Fa çöm-bəltmə oturdu, sönmüş kösövlərin arasında nəsə axtardı. Ocaq yerinə öyrəşmişdilər. Sonra hər kəs əvvəllər öz otur-



Inventas vitam
juvat excusisse
per artes

duğu yerdə oturdu, dinməzcə suya və qayanın üstüylə axan gümüşü xəttə baxdilar. Axşamçağının çəp günəş şüaları kahanın içində düşürdü, amma onlarla rəqabət aparan ocağın qırmızı şüaları yox idi artıq. Fa qurcuxdu və nəhayət, danışdı:

– Mən belə görüürəm. Mən ocağa baxıram. Kişilər gəlir, mən gizlənirəm. Gizləndiyim yerdən baxıb görüürəm ki, qarı onları qarşılamaga gedir.

– Qarı suyun içində idi. Suyun içindən mənə baxırdı. Mən başaşağı dayanmışdım.

Sonra onlar köməksiz halda yenə bir-birinə baxdilar.

– Kişilər gedəndən sonra mən aşağı enib dəhlizə gəldim. Onlar Likunu, bir də çağanı apardılar.

Lokun ətrafındaki havanı dəhşətli qışqırtının əks-sədasi titrətdi.

– Liku çayın o tərəfində qışqırırdı. Adadadır o.

– Mən bunu görmürəm.

Lok da bunu görmürdü. Əllərini geniş açdı, Likunun necə qışqırığını yadına salıb üz-gözünü turşutdu.

– Bu çubuq adadan mənə tərəf gəldi.

Fa çubuğu diş-diş ucluğundan başlayıb qırmızı lələklərən və böyründəki şırımlaracan diqqətlə nəzərdən keçirdi. Təzədən diş-diş olan yerə baxdı, qəhvəyi rəngli yapışqan kimi şeyi görəndə üz-gözünü turşutdu. Lokun öz başının içində gördükleri aydınlaşmağa başlayırdı.

– Liku adadadır, o biri adamların yanındadır.

– Təzə adamların.

– Onlar bu çubuğu çayın o üzündən ölü ağaca atdilar.

– ...?

Lok cəhd elədi ki, öz başının içində gördüklerini Fa da görə bilsin, amma elə yorğun idi ki, bu işdən əl çəkməli oldu.

– Gəl!

Qanın qoxusunun izinə düşüb çayın qıraqınan getdilər. Çayın qıraqındakı qayada da qan və süd ləkələri var idi.

Fa əlini açıb ovcunu başının üstünə qoydu, başının içində gördüklərini sözlə ifadə elədi:

– Onlar Nili öldürüb suya atıblar. Qarını da öldürüb suya atıblar.

– Onlar Likunu, bir də çəğanı apardılar.

Hər ikisi də nəyə görəsə başının içində eyni şeyi görürdü. Dəhliz boyunca birlikdə qaçırlar. Döngədə Fa ləngiyib geri qaldı, amma Lok dikdiri dırmaşanda onun arxasında qaçıdı. Onlar qayanın üstündə dayanıb aşağıda görünən adaya baxdılar. Axşamtərəfinin işıqları içində hələ də yayılmış olan mavi tüstünü gördülər, amma tezliklə dağın kölgəsi meşəni basdı. Lokun öz başının içində gördükləri bir-birinə uyğun gəlirdi. O, özünü gördü: ocağın iyini duyub qayanın üstündə çevrildi ki, qarıyla danışın, qarı isə yox idi artıq. Amma günün əsas yenilikləriylə birlikdə çox çətin və mürəkkəb bir iş idi bu, ona görə də Lok onları görməməyə çalışdı. Adanın sahilindəki kollar yellənməyə başladı. Fa Lokun bileyindən bərk-bərk tutdu və onlar daşın arxasında oturdular. Kolların yellənməsi hələ də davam eləyir və onları qorxudurdu.

Bu iki adam indi ancaq iki gözdən ibarət idi: onlar acgözlükə baxır, heç nəyi gözdən qaçırmır, başqa heç nə barədə də fikirləşmirdilər. Kolların altıyla suda uzun bir tir üzürdü, onun bir ucu suda ləngər vururdu. Tir qara rəngdəydi, sığallıydı, içi yonulmuşdu. Sümüksifət kişilərdən biri tırın yellənən uc tərəfində oturmuşdu. Budaqlar dərz kimi birləşib onun o biri ucunu gizlətmışdı. Tir kolların arxasından çıxdı, onun hər ucunda bir kişi oturmuşdu. Tir çayın eninə meyillənərək şəlaləyə tərəf üzürdü. Axın onu aşağı aparındı. Tırın üstündəki kişilər ucunda böyük yarpaq olan payaları qaldırıb suya soxdular. Tir yerində dayandı, onun altında çay isə axıb gedirdi. Suyun içində salınmış qonur yarpaqlar ağ köpük ləkələri və göy burulğan əmələ gətirdi. Hər iki tərəfində keçilməz dərin suların tir üzüb getdi. Tırın



Inventas vitam
juvat excusisse
per artes

üstündəki kişilərin öz sümük maskalarındaki deşiklərdən ölü ağacın ətrafindakı hər iki sahilə və pöhrəliklərin içində necə diqqətlə baxdıqları görünürdü.

Tirin qabaq tərəfində oturmuş kişi əlindəki düz payanı qoyub əyrisini götürdü. Onun belində qırmızı lələkli çubuqlar bağlısı var idi. Birinci dəfə çubuq çayın üstündən uşub Loka tərəf gələndə olduğu kimi, kişi yenə də həmin əyri payanın ortasından tutmuşdu. Tir yanpörtü üzüb sahilə yaxınlaşdı, qarşı tərəfdəki kişi qabağa sıçrayıb kolların arasında gizləndi. Tir öz yerində dayanmışdı, arxa tərəfdə oturan kişi ucunda qəhvəyi yarpaq olan düz payanı suya salırdı. Şəlalənin kölgəsi uzanaraq o kişinin yanınاقan gəlib çatmışdı. Lokgil gördülər ki, sümüyün üstündən onun başında tük bitib. Bu, nəsə, hündür ağacın başındakı zağca yuvasına oxşayırıdı və hər dəfə ucunda yarpaq olan payanı suda hərəkət elətdirmək üçün güc verəndə silkələnib titrəyirdi.

Fa da titrəyirdi.

– Dəhlizə tərəf gələcəkmi o?

Sonra birinci kişi göründü. Tirin bir ucu sahilə dirənib görünməz oldu, yenidən görünəndə isə birinci kişi yenə oturmuşdu, əlində isə qırmızı lələkli çubuq tutmuşdu. Tir şəlaləyə tərəf çevrildi, hər iki kişi əllərindəki qəhvəyi yarpaqlı payalarla suyu qazırıdı. Tir dərin sularda yanpörtü üzməyə başladı.

Lok mızıldandı:

– Liku belə bir tirin üstündə çayı keçdi. Belə böyük tir harada bitir? Liku bu cür tirdə geri qayıdacaq, biz bir yerdə olacaqıq.

Lok tirin üstündəki kişini göstərdi.

– Onların çubuqları var.

Tir adaya qaydırıldı. Susiçovulu ov eləmək üçün nəsə axtaranda elədiyi kimi, tir də öz burnunu kolların içində soxurdu. Qabaqda oturan kişi ehtiyatla ayağa durdu. Kolları

aralayıb içində girdi, tiri də ora çekdi. Tirin o biri ucu axıb aşağı getdi, sonra da o qədər irəli getdi ki, yuxarıdan asılan budaqlar onun üstünü örtdü və arxadakı kişi əyilərək əlin-dəki payanı tirin içində qoydu.

Qəflətən Fa Lokun sağ əlindən tutub silkələdi. Düz onun gözüne baxıb dedi:

– Çubuğu qaytar ver onlara!

Fanın üzündəki qorxudan bir qədər də Lokda var idi. Fanın arxa tərəfində şəlalənin ağızından başlayıb adanın qurtaracağına qədər uzanan maili kölgə görünürdü və onun sağ ciyininin arxa tərəfində Lokun gözünə ağac budağı sataşdı: dikinə dayanmışdı, səssizcə enərək şəlaləyə düşüb yox olmaqdaydı. Lok çubuğu qaldırıb baxdı.

– At onu. Tez ol.

Lok qəzəblə başını çevirdi.

– Yox! Yox! Onu təzə adamlar atıblar mənə.

Fa daşın üstündə iki addım geriyə, iki addım da qabağa atdı. Soyuq kahaya və adaya ötərgi nəzər saldı. Lokun ciyin-lərindən yapışib silkələdi:

– Təzə adamlar başlarının içində çox şey görürülər. Mən də başımın içində çox şey görürəm.

Lok inamsız tərzdə güldü:

– Kişi başının içində görür. Qadın Oaya xidmət eləyir.

Fanın barmaqları Lokun ətini sıxırdı, özü də elə baxırdı, elə bil, ona nifrət edirdi.

– Nilin südünü əmməsə, çəga neyləyəcək? Likuya kim yemək tapacaq?

Lok açıq qalmış ağızının altındaki tükləri qaşdı. Fa əllə-rini ondan çekib bir müddət gözlədi. Lok hələ də qaşınırkı, onun başında üzücü boşluq var idi.

Fa iki dəfə onu silkələdi.

Lok başının içində çox ciddi görkəm aldı və burada gözə-görünməyən, amma Fanın ətrafinı bürümüş bulud kimi hiss olunan böyük Oa var idi. Lok özünün necə kiçildiyini hiss



Inventas vitam
juvat excusisse
per artes

elədi. Əsəbi halda çubuqdan ikiəlli yapışdı və uzağa baxdı. Meşəyə qaranlıq çökmüşdü deyə, indi təzə adamların yandırıldığı ocağın ona göz vurdugunu gördü. Fa ona tərəf əyilib dedi:

– Nə desəm, onu elə. Demə: “Fa, sən belə elə”. Mən özüm deyəcəyəm: “Lok, onu elə”. Mən başımın içində çox şey görürəm.

Lok bir az da balacalaşdı. Faya baxdı, sonra da uzaqda görünən ocağa baxdı.

– Çubuğu at.

Lok sağ əlini geri çekdi, lələkli çubuğu bacardıqca yuxarı atdı. Lələklər havada titrədi, çubuq havada çevrildi, günəş işığında bir anlığa havadan asılı qaldı, göydən enən şahin kimi şığıyıb aşağı düşdü və suda yox oldu.

Lok eşitdi ki, Fa, elə bil, çətin nəfəs alır, ya da quru hıçkırişa bənzəyən nəsə bir səs çıxardır, sonra Lokdan yapışib başını onun boynuna qoydu, güldü, ağladı, titrədi: sanki, nəsə çətin, amma yaxşı bir iş görmüşdü. Lok hiss elədi ki, Fada elə də çox Oa qalmayıb, əliylə onu qucaqladı ki, sakitləşdirsin. Günəş vadiyə enmişdi, çay elə işıqlandı, elə bil, od tutub yanındı, şəlalənin qıraqları da ocaqda yanan kösövün ucu kimi qıpçırmızı idi. Çayın qızartdaq suları fonunda qara rəngdə görünən tutqun tirlər çayda üzərək bu tərəfə yaxınlaşmaqdı. Köklü-köməcli bütöv ağaclar idı və onların kökləri də əcaib dəniz məxluqlarına oxşayırırdı. Ağaclardan biri Lokgildən aşağıda çevrilib şəlaləyə tərəf yönəldi, onun kökləri və budaqları qalxdı, dartıldı, suya batdı. Şəlalənin ağızında bir müddət asılı qaldı, od tutub yandı, sular onun ucuna bir çəngə işiq çılədi, ağaç da eynən çubuq kimi hava-da rəvan hərəkətlə aşağı enməyə başladı.

Lok Fanin ciyni üstündən dedi:

– Qarı suda idı.

Dərhal Fa onu özündən kənara itələdi.

– Gel!

Lok onun arxasınca düşüb döngəni buruldu, zəif işıqlanan dəhlizə çıxdılar; onlar yeridikcə kölgələri bir-birinə dolaşmış ipə oxşayırıdı, yuxarı qalxmış əlləri də, sanki, qaranlığı öz ağırlığıyla birlikkə qaldırmışdı. Kahaya qalxan dikdiri adəti üzrə qalxdılar, amma orada ancaq boşluq var idi, rahatlıq isə yox idi artıq. Qayadakı oyuqlar tutqun gözlərə oxşayırdı, qaya isə bütövlükdə günbatan çağının qızartdaq işığına qərq olmuşdu. Kösövlər və kül artıq torpağa qarışmışdı. Fa köhnə ocaq yerinin qıraqında oturub qaşlarını çatdı və adaya tərəf baxdı. O, əlini başının üstünə qoyub saxladığı müddətdə Lok gözlədi, amma başının içində onun gördüğünü görə bilmədi, oyuqlarda saxladıqları ət düşdü yadına.

– Yemək!

Fa heç nə demədi, Lok da sanki, qarının baxışlarından utanmış kimi, sıxılaraq oyuğa tərəf getdi. Lok əti qoxulayıb hər ikisinə çatacaq qədər götürdü. Geri qaydanda isə kahanın üstündəki qaya tərəfdə ulaşan kaftarların səsini eşitdi. Fa Loka baxmadan bir parça ət götürdü, yeyə-yeyə hələ də başının içində nəsə görürdü.

Lok yeməyə başlayan kimi də necə bərk acığını hiss elədi. Əti sümükdən araladı, dartıb uzun bir zolaq qopartdı və ağızına təpdi. Ətdə güc çoxdur.

Fanın nə dediyini başa düşmək çətin idi.

– Biz o sarı iyrənciləri daşa basarıq.

– ?

– Çubuq...

Onlar sakitcə yeyir, kaftarlar isə mirıldayır, ulayırdılar. Lokun qulaqları ona deyirdi ki, kaftarlar acdır, burnu isə əmin eləyirdi ki, bu həndəvərdə kaftarlardan başqa ayrı vəhşi yoxdur. Ağrı iliyə çatsın deyə, sümüyü gəmirdi, yarıyanmış bir çubuğu ocaq yerindən götürüb sümüyün deşiyinə soxdu. Qəflətən də daşın çat yerinə çubuq soxub bal çıxardan Loku başının içində gördü. Dəniz dalğası kimi



içində kükrəyən hisslər yeməkdən aldığı ləzzəti, hətta Fanın onunla yanaşı oturmasından duyduğu sevinci heçə endirdi. Lok çubuğu sümüyün deşiyinə soxub oturmuşdu, ağır hisslərin içini büründüyüünü, üstünə çökdüyüünü hiss eləyirdi. O hisslər də çay kimi idi: bilmək olmurdu haradan gəlir və onları inkar eləmək də mümkün deyil. Lok çaydakı tir kimiydi, ya da suda boğulan heyvandı, elə bil: sular onu hara istəsə, ora da aparırıldı. Eynən Nilin elədiyi kimi, Lok da başını qaldırdı; işiq şüalarının vadidən çekilib havanın qaraldığı məqamda onun içindən qalxan kədərli hönkürtü səsləri eşidildi. Sonra Faya yaxınlaşdı, Fa da onu qucaqladı.

Onlar hərəkətə gələndə ay qalxmışdı, Fa ayağa durub gözaltı aya baxdı, sonra adaya baxdı. Çayın üstünə enib su içdi və orada dizi üstə dayandı.

– Fa.

Fa əliylə işarə elədi ki, Lok ona toxunmasın və suya baxmaqdə davam elədi. Sonra ayağa qalxıb dəhliz boyunca qaçmağa başladı.

– Tir! Tir!

Lok onun arxasında qaçırdı, amma heç nə başa düşmürdü. Fa suda çevrilərək onlara tərəf üzən tiri göstərdi. Dizi üstə çöküb tırın yoğun tərəfindən yapışdı. Tir çevrildi və Fanı çəkməyə başladı. Lok gördü ki, Fa qayanın üstüylə sürüşüb gedir, tez onun alt tərəfində yerə sərildi ki, tutub saxlasın. Lok Fanın dizlərini qucaqladı və onlar köməkləşib tiri dəhlizə tərəf çəkməyə başladılar. Amma tırın o biri ucu fırlanmağa başladı. Fa bir əliylə Lokun saçlarından yapışıp insafsızcasına elə dartdı ki, onun gözləri yaşla doldu və ağızına tərəf axdı. Tırın ucu dəhliz tərəfdən Lokla Fani yavaşça dartaraq yaxına gəldi. Fa geri baxmadan dedi:

– Mən başımın içində görürəm ki, biz bu tırın üstündə suyu keçib adaya gedirik.

Lokun tükləri biz-biz oldu.

– Adamlar tırın üstündən aşdıqları kimi, şəlalənin üstündən aşa bilməzlər!

– Sus!

Fa təngnəfəs olmuşdu, az qalırdı ürəyi yerindən çıxa. Axır ki, nəfəsini dərdi.

– Dəhlizin o biri qurtaracağında biz tiri qayanın üstünə köndələn qoyarıq, – Fa belə deyib dərindən nəfəs aldı.

– Cığırı kəsən suyu keçmək üçün adamlar tırın üstüylə qaçdırılar.

Lok qorxdu.

– Biz şəlalənin üstündən keçə bilmərik.

Fa yenə də səbirlə izah elədi.

Onlar tiri çayın əks istiqamətində sürüyürek dəhlizin o biri qurtaracağına apardılar. Bu, çox ağır və həddən artıq güc tələb eləyən iş idi, çünkü dəhlizin üstü suyun səthindən heç də bərabər hündürlükde deyildi, qıraqları da hamar olmayıb girinti-çixıntıyla doluydu. Onlar işin gedışatı prosesindəcə neyləməli olduğunu öyrənirdilər: su daim gah yavaş, gah da var gücüylə onları dartıb elə sürüyürdü, elə bil, onun yeməyini əlindən alırdılar. Odun kimi quru da deyildi tir və hərdən də dartınib firlanır, onların əlindən çıxmaga çalışırdı, nazik tərəfdəki sınmış budaqlar daşa dirənib adam ayaqları kimi gərilirdi. Onlar hələ dəhlizin sonuna çatmamışdılar. Lok isə bu qədər əlləşib tiri niyə sürüdüklərini unutmuşdu artıq. Amma o yadındaydı ki, Fa, elə bil, birdən-birə böyüdü; özünün birdən-birə necə kədərləndiyi də yadına düşdü. Sudan qorxa-qorxa tırlə əlləşib-vuruşan Lokun kədəri bir qədər azaldı, o qədər azaldı ki, kədərin özünü araşdırıb baxdı və heç xoşuna gəlmədi. Kədər öz yaxın adamlarıyla bağlıydı, təzə adamlarla bağlıydı.

– Liku ac qalacaq.

Fa heç nə demədi.



Tiri dəhlizin o biri başına sürüdükləri vaxt ancaq ay işiğında işləyirdilər. Keçid ağ-mavi rəngdə idi, çayın hamar səthində gümüşü işiq ləkələri oynışındı.

— O biri ucundan yapış.

Lok tirin o biri ucundan yapışanda Fa bu biri ucunu çaya tərəf itələdi, amma axın onu geri atdı. Fa əlini başının üstünə qoydu, Lok da sakitcə dayanıb gözlədi. Sonra Lok ağızını geniş açıb əsnədi, dodaqlarını yaladı, keçidin o tərəfindəki sal qayaya baxdı. Çayın o biri sahilində dəhliz yox idi, ancaq sərt enişlə suya enən sal qaya var idi. Lok yenə əsnədi, hər iki əliylə gözlərindən axan suyu sildi. Gözlərini qırıp gecənin qaranlığına baxdı, dodağının altındaki tükələri qaşdı.

Fa qışqırdı:

— Tir!

Lok ayağının böyründən aşağı baxdı — tir yox idi; Lok soyuq havada titrəyərək ora-bura baxdı və gördü ki, tir üzüb Fanın yanından ötdü, sonra axına düşüb yavaşça çevrildi. Fa qayaya dırmaşıb tirin adam ayaqlarına oxşayan budaqlarından yapışdı. Tir onu dartıb sürüdü, sonra da Lokun artıq unutduğu tirin ucu çevrilib axına qarşı dayandı. Lok cəhd elədi ki, tirdən yapışın, amma əli çatmadı. Qəzəblənmiş Fa qışqırıb nəsə deyirdi. Lok dinməzcə ondan aralandı, heç özü də bilmirdi niyə görə “tir, tir” deyib təkrar eləyir. Daxilindəki əzablı hissələr çəkilib getmişdi, amma onlar hələ də yaxında idi. Tirin o biri ucu adanın qırığına toxundu. Çayın suyu qiraqlardakı tiri basıb itələdi, çevirdi, tir atılıb-düşdü və az qalmışdı budaq Fanın əlindən çıxsın. Budaq şırımlar açaraq dəhliz boyanca süründü, əyildi, qayanı döyəclədi və şaqqıldıyib sindi. Çayın axını tiri qısnayıb basırdı, onun yoğun ucu qayanı döyəcləyir, tappatap zərbələr endirirdi; su ortadan alçaq yer tapdı və üstdən aşıb axdı, baş tərəf isə dəhlizin kələkötür qırığına ilişdi.

Tırın ortası Lokun özü yoğunluğunda olsa da, uzunluğu adam boyundan bir neçə dəfə uzunu deyə, suyun təzyiqi altında əyildi.

Fa yaxına gəlib şübhəylə Lokun üzünə baxdı. Tırın, sənki, üzüb onlardan uzaqlaşlığı anda Fanın necə qəzəbləndiyi Lokun yadına düşdü, həyəcanlanıb onun kürəyini sığalladı.

— Mən başımın içində çox şey görürəm.

Fa dinməzcə ona baxdı, dodağı qaçıdı, o da Lokun kürəyini sığalladı. Sonra hər iki əlini qılçalarının üstünə qoyub yavaşça döyəclədi və güldü. Lok da əliylə qılçalarına vurub onunla birlikdə güldü. İndi ayın işığı elə parlaq idi ki, ayaq tərəfdən yerə sərilmış iki boz-mavi kölgə də onların hərəkətini təkrar eləyib yamsılayırdı.

Kahanın yaxınlığında kaftar uladı. Lokla Fa dəhliz boyu kaftarlara tərəf getdilər. Bir kəlmə də dinib-danışmirdilər, amma onların ikisi də başının içində eyni şeyi görürdü. Artıq kaftarlara kifayət qədər yaxınlaşmışdılar və hər biri də əlində daş tutub bir-birindən aralı gedirdi, özləri də ulayıb mirildayırdılar. Qulaqlarını şəkləmiş kaftarlar qorxub qaçıdlar və qayaya dırmaşdılar ki, orada gizlənsinlər; iki boz kafatarın dörd yanar gözü yaşıl qığılçımı oxşayındı.

Fa oyuqdağı qalan əti də gətirdi və onlar dəhliz boyunca qaçanda kaftarlar arxadan mirıldasdılar. Onlar tırın olduğu yerə çatanda ağızları mexaniki olaraq işləyirdi – ət yeyirdilər. Lok sümüklü əti ağızından çıxardıb dedi:

— Bu da Likuya qalsın.

Tir tək deyildi. Bir başqa, amma balaca tir də var idi: o da ora-bura çırpılır, sürtülürdü və su da onların üstündən axıb gedirdi. Fa ay işığında irəli gedib ayağının birini tırın sahilə dirənmış ucunun üstünə qoydu. Sonra geri qayıtdı, üz-gözünü turşudub suya baxdı. Dəhliz boyu gedib uzaqlaşdı, şəlalənin ağızı tərəfdən su damcalarının yanıb-söndüyü yerə baxdı, sonra qabağa qaçıdı. Ləngiyib ayağını sürdüyü və dayandı. Büyük bir pərdi suda çevrilib o biri tərəfə dirəndi.



Inventas vitam
juvat excusisse
per artes

Fa bir də cəhd elədi: bir az qaçıb dayandı, gözqamaşdırıcı sulara baxıb dodağının altında mızıldandı. Tirlərin ətrafında ora-bura qaçaraq anlaşılmayan, ancaq qəzəb və həyecan ifadə eləyən sözlər deməyə başladı. Bu yenilik Loku elə qorxutdu ki, dəhlizin lap kənarına çəkildi. Amma meşənin qıraqında özünün necə əlləşib-vuruşduğu yadına düşəndə gülməyi tutdu, hərçənd ki Fanın kürəyi boş idi. Fa dişlərini qıçayıb onun üstünə elə cumdu ki, sanki, didib-parçalaya-caqdı; Fanın ağızından həm də qəribə səslər çıxırdı. Lok geri sıçradı.

Fa dinməzcə ondan yapışib titrəyirdi, indi onlar qayanın üstündə birləşib bir kölgəyə çevrilmişdilər. Fa elə bir səslə danışındı ki, orada Oa yox idi.

– Tirin üstüylə birinci sən get.

Lok onu özündən kənar elədi. Onların səsi çıxmırıldı, əzablı hissələr geri qayıtmışdı. Tirə baxdı və gördü ki, Lokun da çölü var, içi var, həm də onun çölü daha yaxşıdır. Likuya saxladığı əti dişləriyle bərk-bərk sixib yuxarıda saxladı. İndi Liku onun belinə minib çapmırıldı, Fa titrəyirdi, çay isə düz böyründən axıb gedirdi və belə bir məqamda Lok kimisə güldürüb xoşuna gəlmək barədə əsla düşünmürdü. Tiri bir ucundan başlayıb o biri ucunacaq diqqətlə nəzərdən keçirdi, tirin budaqlığı və indi suyun aşılı keçdiyi yerdəki genişlənmə gözündən yayınmadı, dəhliz boyunca uzaqlaşıb getdi. Məsafəni gözəyarı ölçüb qabağa əyildi və qaçıdı. Üstü sürüşkən tir artıq onun ayaqları altında idi. Lok da Fa kimi titrəyirdi, çayın axdığı istiqamətdə yana əyiləndə isə sağa meyilləndi ki, tarazlığını saxlayıb yixılmasın. Amma hər halda, yixıldı. Bütün bədəninin ağırlığı o biri ayağının üstünə düşdü və həmin ayağını da tirin üstünə qoydu. Tir suya batdı, bir yerdə durmayıb ləngər vurdu. Sol ayağı dirəndi, Lok yuxarı sıçradı, tirin üstündən aşan su daha böyük qüvvəylə irəli atıldı; axın Lokun dizlərinin altından keçən güclü küləkdən də güclüydü, buz qadın kimi soyuq idi. Lok

dəlisov bir sıçrayış elədi, dolaşdı, yenə sıçradı, dırnaqlarıyla qayadan yapışaraq yuxarı dardındı, üzünü Likuya saxladığı ətə dirəyib qayanın başına qalxdı. Yuxarı qalxanda qılçaları bir-birindən elə aralandı ki, elə bildi çanağı sınıb dağılacaq. Çox böyük çətinliklə də olsa, qayanın üstünə qalxıb geriyə – Faya baxdı. Bir şeyi də anladı ki, bütün bu müddət ərzində qışqırırmış, əti dişiyə tutub saxlasa da, ağızından Nilin meşədəki tirin üstüylə qaçarkən çıxartdığı səsə oxşayan səs çıxardmış. Lok dinmirdi, təngnəfəs olmuşdu. Tirlərə başqa biri də əlavə olunmuşdu. Təzə tir zərbələ o birilərə dəydi, bəndin üstündən aşan su köpüklənib parıldadı. Fa ayağını təzə tirin üstünə qoyub yoxladı. Hər ayağını bir tirin üstünə qoyub çayın üstündə ehtiyatla yeridi. Gəlib qayaya çatdı, yuxarı qalxıb Lokun yanına getdi. Suyun uğultusundan bərk çıxan səslə qışqırıb dedi:

– Mən səs salmadım.

Lok qalxıb qəddini düzəltdi. Çalışdı özünü elə göstərsin ki, guya, qaya onlarla birlikdə çayyuxarı axmir. Fa gözəyəri ölçüb çevik hərəkətlə yaxındakı qayanın üstünə tullandı. Lok da onun dalınca qayanın üstünə sıçradı, səs-küy və yeniliklər onun başında bir boşluq yaratmışdı. Onlar sıçra'yıb dırmaşa-dırmaşa gəlib üstündə kollar bitmiş qayaya çatdilar. Əlləri ətlə dolu olan Lok dayanıb səbirlə gözlədi, Fa isə uzanıb torpağı qamarladı. Onlar adada idilər və şəlalənin başlanğıcından hər iki tərəfdə yay şimşəyi kimi parıldayan su axıb gedirdi. Burada başqa səs də var idi – adadan arxa tərəfdəki şəlalənin səsiydi. Onlar o şəlaləyə əvvəllər heç vaxt bu qədər yaxınlaşmamışdır. O şəlalənin səsi heç nə ilə müqayisə oluna bilməzdii. Kiçik şəlalənin səsi onların səsini tamam boğub uda bilmirdi, amma burada bütün qalan səslər yox olmuşdu.

Tezliklə Fa qalxıb oturdu. Qabağa gedib adanı gözdən keçirdi. Lok ona tərəf getdi. Adam ayağına oxşayan bir çıxıntı uzanmışdı, sudan qalxan xırda hissəciklər dumani



Inventas vitam
juvat excusisse
per artes

İçəri pərçimlənib ensiz keçid saxlamışdı. Lok çömbəlib o tərəfə baxdı.

Sarmaşıqlar, köklər, torpağın şırımları və yeyilmiş daşın kələ-kötür çıxıntıları – qaya elə əyilmişdi ki, onun üstündə tozağacılar bitmiş dimdiyi düz adaya baxırdı. Yuxarıdan tökülən daşlar qayanın dibində yiğilib qalmışdı, həmişə də nəm olurdu və onların tutqun rəngi yarpaqlarla qayanın boz parıltıları fonunda bir kontrast yaradırdı. Qopub düşən qayalar lap yuxarıdağı ağacların köklərini sindirib dağmışdı deyə, bir himə bənd idilər, amma bununla belə, onlar çatlıara pərçimlənmişdi, qayanın böyründə qırılmışdılar, ya da nəm havada haradansa asılıb yellənirdilər və nə qədər təecübüllü olsa da, hələ dayanmışdılar, canlıydılar. Hər iki tərəfdən tökülib axan su köpüklənib parıldayırdı, bərk torpaq titrəyirdi. Tam dəyirmilənməyə yaxın olan ay lap yuxarıda, qayanın üstündən asılıb qalmışdı, adanın uzaq küncündəki ocaq gur yanındı.

Başgicəlləndirici yüksəklik barədə danişmadılar. Qabağ'a əyildilər, qayanın üstündən keçən ciğiri axtardılar. Fa qayanın qıraqına süründü; onun bədəni yox, kölgəsi gözə dəyirdi. Əlləri və ayaqlarıyla sarmaşıqdan və ağaç köklərindən yapışib aşağı endi. Əti dışındə tutub saxlamış Lok imkan tapıb ocağın alovuna gözaltı nəzər saldı və o da Fanın arxasında aşağı endi. Lok hiss eləyirdi ki, daxilindəki qüvvə onu ocağa tərəf tələsdirir: elə bil, onu bütün əzablardan xilas eləyəcək dərman orada idi. O dərman tək elə Liki ilə çağadan ibarət deyildi. Təzə adamlar öz başlarının içində çox şey görürərlər, onlar suya oxşayırlar: həm adamı qorxuya salır, həm də özlərinə tərəf çəkirərlər. Tutqun şəkildə olsa da, Lok öz istəyini duyurdu, amma onun nədən ibarət olduğunu bilmirdi və özünü necə səfəh olduğunu da fərqiñə varındı. Bir də baxdı ki, sınmış nəhəng ağaç kötüyünün düz qıraqında – mağaravari qəribə bir yerdə – parıldayan suyun içindədir. Ağaç kötüyü Lokun ağırlığının təsiri ilə yellənirdi deyə,

ağzında saxladığı ət də yellənir, sinəsinə dəyib şappıldayırdı. Fanın arxasında getmək üçün gərək bitki kökləri və sarmaşığın əmələ gətirdiyi cəngəlliyyə tərəf tullanaydı.

Fa qabağa düşərək qayaların üstündən keçib onu adadakı meşəyə tərəf aparırdı. Burada çığır adlandırılara biləcək nəsə bir şey tapmaq çox çətin idi. O biri adamlar əzilib tapdanmış kolların arasında ancaq öz qoxularını qoyub getmişdilər, vəssalam. Fa heç nə barədə fikirləşmədən qoxunun izinə düşüb gedirdi. Bilirdi ki, ocaq adanın o biri qurtaracağında olmalıdır, amma bilmirdi niyə və əgər soruşan olsaydı, dərhal ayaq saxlayar, ovcunu başının üstünə qoyub, sanki, başının içində gördükəriylə mübarizəyə girişərdi. Adada özlərinə yuva qurmuş çoxlu quş var idi, onlar adam görəndə həyəcanlanırdılar, ona görə də Fa ilə Lok çox ehtiyatla hərəkət etməyə başladılar. Təzə qoxulara fikir vermədən mümkün qədər az səs salaraq meşənin içindən keçib-getməyə çalışırdılar. Gərginlik içində hər ikisi başının içində eyni şeyləri görürdü. Meşə örtüyünün altındakı tam qaranlıqda onların gözü nəsə görür, seçırdı, gözə görünməyən təhlükələrdən sivişib yan keçirdilər, sarmaşığın toxuduğu dolam-dolaşiq manələri qaldırıb qırğıq qoyur, üstündə qurumuş giləmeyvələr olan kolları aralayıb özlərinə yol açaraq irəliləyirdilər. Tezliklə təzə adamların səsini eşitdilər.

Onlar ocağı da görürdülər, daha doğrusu, ocaq ışığının əks olunmasını, yanıb-sönməsini görürdülər. Ocağın işığı adanın qalan yerlərini qatı qaranlığa qərq eləyirdi və Lok-gilin gecəgörməsini də dumanlandırdı, ona görə də ləng getməli olurdular. Tonqal əvvəlkindən böyük idi, işıqlanmış yer isə, sanki, üstünə arxadan işıq düşürtmiş kimi görünən solğun yaşıl rəngli təzə yarpaqlarla dövrələnmişdi. Təzə adamlar ürək döyüntüsünü xatırladan ritmik səslər çıxarırdılar. Lokun qarşısında dayanan Fa tutqun, qara bir kölgəyə çevrilmişdi.



Adanın bu tərəfində ağaclar hündür idi, ortada isə kollar seyrəlmişdi deyə, onların arasıyla hərəkət eləmək üçün boş yer var idi. Lok Fanın arxasında düşüb o qədər getdi ki, onlar dizlərini və ayaq barmaqlarını qatlayaraq gərgin halda ocağa lap yaxın olan kolun dalında gizlənib dayanmalı oldular. İndi onlar təzə adamların özləri üçün məskən seçdikləri açıq talanı gördülər. Burada çox şey var idi, hamısı da yeniydi. Ən əsası da o idi ki, buradakı ağaclar heç də əvvəl olduğu kimi deyildi. Ağacların budaqları əyilmişdi, bir-birinə keçirilərək toxunmuşdu, ocağın ətrafını hər iki tərəfdən örtən və qaranlığın əmələ gətirdiyi mağaralara oxşayan nəsə düzəldilmişdi. Təzə adamlar Lokla ocağın arasındaki torpağın üstündə oturmuşdular və onların hər birinin başı öz formasına görə o birilərdən fərqli idi. Yanlardan onların, elə bil, buynuzu çıxmışdı, ya da şam ağacı kimi ucuşış idi, yaxud yumru və çox böyük idi. Ocaqdan o tərəfdə yandırmaq üçün yiğilib tığ vurulmuş odunları gördü Lok, ağır da olsalar, alovun işığında odunlar, elə bil, hərəkət eləyirdi.

Sonra nə qədər qəribə olsa da, budaqların düz elə yanındaca erkək maral böyürdü. Onun səsi qəzəbliydi, güclüydü, həm də əzab və istəklə doluydu. Az qala, yer üzünə sığışmayaçaq qədər böyük olan maralın səsiydi bu. Lokla Fa başlarının içində heç nə görmürdülər, bir-birindən bərk-bərk yapışış baxırdılar. Təzə adamlar elə əyildilər ki, görkəmləri dəyişdi və başları gizləndi. Maral gəldi. Dal ayaqlarını üstə yeriyirdi, elə bil, yiğilib-açılan yayın üstündə idi, qabaq ayaqlarını havada geniş açmışdı. Buynuzlu başı ağacların yarpaqları arasında idi, təzə adamların, eləcə də, Lokla Fanın başının üstündən yuxarı baxırdı, otərəf-butərəf ləngər vururdu. Sonra maral çevrildi və Lokla Fa gördülər ki, onun ölü quyuğu rəngi qaçmış və tüksüz ayaqlarını döyəcəyir. Maralın əlləri var idi.

Mağaraların birindən çaganın səsi eşidildi. Kolun arxasında gizlənmiş Lok atılıb-düşdü:

– Liku!

Fa onun ağızını tutub susdardı.

Maral öz rəqsini dayandırdı. Lokgil Likunun səsini eşitdilər.

– Mən buradayam, Lok. Mən buradayam!

Qəflətən gültüs səsi qopdu, ara qarışdı, quş səsinə oxşayan səs çıxdı, kimsə qışqırkı, qadınlar da qışqırkı. Qəflətən ocaq fisildadı, aq buxar qalxdı, işiq boğulub-tutuldu. Təzə adamlar ora-bura qaçdırılar. Hər tərəfi qəzəb və qorxu bürüdü.

– Liku!

Tutqun işıqda maral qəzəblə ləngər vururdu. Fa Loku sürüyüb aparır, nəsə mızıldayırdı. Təzə adamlar düz və əyri payaları əllərinə alıb gəlirdilər.

– Tez ol!

Sağ tərəfdəki kişi qəzəblə kolu döyəcləyirdi. Lok əlini geri çəkdi və eti talaya atdı.

– Bu, Likunun yeməyidir.

Ət parçası maralın ayağı tərəfdən yerə düşdü. Lok hətta buxar dumanının içindən gördü ki, maral o tərəfə əyildi, amma sonra Lokun ayağı ilişdi, çünkü Fa onu dartib aparırdı. Təzə adamların nizamsız qışqırığı tezliklə məqsədyönlü suallara, cavablara, əmrlərə çevrildi. Yanan budaqlar talanın içindən keçdi. Təzə yarpaq aqmiş budaqlar gah görünür, gah da yox olurdu. Lok başını aşağı əyib qaçırdı, onun ayaqları yumşaq torpağı eşirdi. Düz onun başının üstündə qəflətən nəfəsalmaya oxşayan bir fisiltı eşidildi. Fa ilə Lok kolların arasında sapma verib ləngidilər. Onlar böyürtkən kolları və kol-kosun arasıyla özlərinə yol tapa bilmək bacarıqlarından məhərətlə istifadə edirdilər, amma Lok özü də Fa kimi güclə nəfəs alındı. Var gücləriylə qaçırdılar, arxa tərəfdən ağacların altında isə məşəllər yanındı. Təzə adamların pöhrəlikdə bir-birini çağırıb səs-küy saldıqları eşidilirdi. Sonra bir tək səs bərkdən qışqırkı. Şəqqıltı, gurultu səsi kəsildi.

Fa dizin-dizin sürünyüb nəm qayalara çatdı.



– Tez ol! Tez ol!

Lok bir belə gurultunun və su parıltısının yaratdığı qatma-qarışılıq içində Fanın səsimi güclə eşitdi. Dərhal da Fanın arxasında getdi və eyni zamanda, onun çevikliyinə təəccübləndi, başının içində isə maralın mənasız rəqsindən başqa heç nə görmürdü.

Fa qayanın qırığına tərəf atılaraq bədəni ilə öz kölgəsinin üstünə sərildi. Lok gözləyirdi. Fa güclə nəfəs alıb dedi:

– Onlar haradadırlar?

Lok gözünü zilləyib adaya tərəf baxırdı. Fa ona imkan vermədi:

– Onlar bu tərəf dırmaşırlar?

Fa yuxarı dırmaşanda qayanın ortası tərəfdə dardlığı ağac kökü hələ də yavaşça yellənirdi, qaya özü isə hərəkətsiz dayamb aya baxırdı.

– Yox!

Bir müddət dinib-danışmadılar. Lok yenə suyun səsimi eşitdi, amma bu dəfə səs elə bərkdən çıxdı ki, bu səsdən bərk qışqırmağı bacarmazdı o. Lok tənbəlcəsinə fikirləşirdi ki, görəsən, onların hər ikisi başlarının içində eyni şeyi görür-lər, yoxsa ağızlarıyla danışırlar? Sonra da öz bədənində və başında hiss elədiyi ağırlıq barədə fikirləşdi. Burada heç bir şübhə yeri yox idi. Ağır hissələr Liku ilə bağlıydı. Lok əsnədi, göz çuxurlarını barmaqlarıyla sildi, dodaqlarını yaladı. Faaya durdu.

– Gedək!

Onlar adadakı tozağacıların arasıyla qaçdılar, daşdan-daşa hoppandılar. Çayın üstündəki tirin ətrafına başqa tirlər də yiğilmişdi, onlar əlin barmaqlarından çox idi və çayın bəri tərəfiylə axan hər şey burada ilişib qalırdı. Su tirlərin arasından keçir, üstündən aşır və axıb gedirdi. Meşənin içindən keçən ciğir enində bir keçid əmələ gəlmüşdi. Onlar heç bir çətinlik çəkmədən gəlib dəhlizə çatdılar və bir müd-dət dinməzcə dayandılar.

Kahadan didişmə, dartaşma səsi gəlirdi. Tez o tərəfə cumdular. Onların hənirini duyan boz kaftarlar qaçış aradan çıxdılar. Kahanın içini ay elə işıqlandırmışdı ki, oyuqlar da aydın görünürdü, yeganə qaralan şey isə Malin dəfn olunduğu çalanın üstü idi. Onlar dizləri üstə çöküb Malin artıq bir hissəsi görünən bədəninin üstündəki sür-sümüyü, zirzibili və külü süpürüb atdlar. İndi onun üstündəki torpaq təpəciyi yox idi, ocağın səviyyəsinə enib düzəlmüşdi. Heç biri dinib-danişmadan iri bir daşı dığırlayıb Malin basdırıldı yerin üstünə yıxdılar və bununla da onun daha yaxşı qorunmasını təmin elədilər.

Fa mizildandı:

– Onlar çağanı südsüz necə yedirəcəklər?

Sonra onlar bir-birini qucaqlayıb döş-döşə dayandılar. Ətrafdakı qayalar eynən o biri qayalar kimiydi, ocaq ölmüşdü artıq. İkiisi də biri-birinə qıslıb üz-üzə dayandı, bədənləri birləşdi, yerə yıxıldılar. Öz bədənləri alovlandı, ocaq kimi alışib-yandı.

YEDDİ

Fa Loku qırğa itələdi. İkiisi də ayağa qalxıb diqqətlə kahaya baxdı. Dan yerinin ilk şəfəqləri onların üstünə düşdü. Fa gedib qayanın oyuğundan ətsiz sümüyü və bir də kafтарların tapıb yeyə bilmədikləri ət tikələrini gətirdi. Gecə işığının mavi və boz rəngləri çəkilib getmişdi deyə, adamlar da indi qırmızı rəngdə idi – mis rənginə çalan qırmızı və dəniz qumu rəngindəydi onlar. Ət tikələrini dinməzcə parçalayıb bölüşdülər, hər birinin də o birinə yazılışı gəlirdi. Tezliklə əllərini qılçalarına silib çaya tərəf endilər və su içdilər. Hələ də dinib-danişmadan və başlarının içində heç nə görmədən sola dönüb qayadan əvvəlki döngəyə çatanacaq getdilər.

Fa ayaq saxladı.



- Mən görmək istəmirəm.
- İkisi də çevrilib boş qalmış kahaya baxdı.
- Alov göydən düşəndə, ya da oyanıb süpürgəlikdən qalxanda mən od götürəcəyəm.

Lok başının içində ocaq gördü. Əslində, Lokun başında bir boşluq var idi, orada ancaq dərin və şəksiz hissələr su kimi qabarıb-çekilirdi. Lok dəhlizin o başına getdi ki, tirlərə yaxınlaşın. Fa onun biləyindən yapışdı.

- Biz bir də adaya getməməliyik.
- Lok əllərini yuxarı qaldırıb onun üzünə baxdı:
- Biz orada Likuya yemək tapmalıyıq. O, geri qayıdan da yeyib güclü olacaq.

Fa diqqətlə Lokun üzünə baxırdı, amma onun üzündə ifadə olunanlar Loka aydın deyildi. Lok kənara çekildi, çıyıllarını çekib əl-qolunu ölçüdü. Sonra susub həyəcan içində gözlədi.

- Yox!
- Fa onun biləyindən tutub geri çekdi. Lok dil boğaza qoymadan danışındı, Fa ilə razılaşmırıldı. Heç özü də bilmirdi nə deyir. Fa əlini ondan çekib düz üzünə baxdı.

– Səni öldürəcəklər.

Burada bir pauza oldu. Lok Faya baxdı, sonra adaya baxdı, sol yanağını qasıdı. Fa lap yaxına gəldi.

- Mənim uşaqlarım olacaq, onlar dənizin qırğındakı mağarada ölməyəcəklər. Ocağımız da olacaq.

– Liku böyüyüb qadın olanda onun da uşağı olacaq.

Fa yenə də əlini onun biləyindən çekdi.

– Qulaq as. Danışma. Təzə adamlar tiri götürüblər, Mal ölüb. Ha qayanın üstünə qalxıb, təzə kişi də qayanın üstündəymiş: Ha ölüb. Təzə adamlar kahaya gəliblər. Nil də, qarı da ölüb.

Fadan arxa tərəfdə işıq güclənmişdi, düz onun başının üstündə göydə qırmızı şəfəq ləkələri var idi. Lokun gözündə Fa böyüdü. O, qadın idi. Lok ona tabe olub başını silkələdi, bu sözlərdən sonra hissələri coşdu.

– Əgər təzə adamlar Likunu geri qaytarsalar, mən çox şad olacaqam.

Fa qəzəblə qışqırdı, suya tərəf bir addım atıb yenə geri qayıtdı, Lokun ciyinindən bərk-bərk yapışdı:

– Çağaya südü haradan tapacaq onlar? Bəyəm maral süd verir? Onlar Likunu qaytarıb bizə verməsələr necə olacaq?

Lokun başının içi boş idi və itaətkarlıqla cavab verdi:

– Mən bunu görə bilmirəm.

Fa qəzəbli halda çevrilib ondan aralandı, əlini qayanın başlanğıcındakı döngəyə söykəyib dayandı. Lok onun necə qəzəbləndiyini, ciyin əzələrinin necə gərildiyini gördü. Fa qabağa əyilmişdi, sağ əlini sağ dizinə dirəmişdi və üzünü çevirənəcən, arxası ona tərəf dayandığı vaxtda da onun deyinərək nəsə dediyini eşitdi.

– Sənin öz başının içində gördüklerin çağanın da görüdüyündən azdır.

Lok əllərini gözlərinin üstünə qoyub elə sixdi ki, qıgil-cim seli fişqirdi.

– Gecə olmayıb.

Doğrudan da, eləydi. O yerdə ki gecə olmalıydı, orada bir boşluq var idi. Onlar birlikdə yatandan sonra Lokun nəinki qulaqları və burnu yuxudan oyanmışdı, onların içindəki Lok da oyanıb hissələrin necə yüksəlib-endiyini, yenə yüksəldiyini müşayiət edirdi. Onun kəllə sümüklərinin altında çoxsaylı ağımsov payız çiçəkləri səpələnmişdi, onların toxumları Lokun burnunun içində idi, ona görə də əsnəyib asqırırdı. Əllərini aralayıb Fanın olduğu yerə tərəf baxdı və gözlərini qırpdı. İndi Fa qayanın bu tərəfinə qayıdırıb çaya baxırdı, əlinin işarəsi ilə onu çağırıldı.

Suda yenə tir var idi. Tir adanın yaxınlığındaydı və hər ucunda bir sümüksifət kişi oturmuşdu. Onlar suyu qazırlılar, qayıq üzüb çayı keçirdi. Tir gəlib sahildəki six kolluğa çatanda axın istiqamətində üzdü və kişilər suyu qazmadılar.



Onlar quru ağacın ətrafindakı talanın suya yaxın yerlərini diqqətlə nəzərdən keçirirdilər. Lok gördü ki, onlardan biri çəvrilib o birinə nəsə dedi.

Fa onun əlinə toxundu.

– Onlar nəsə axtarırlar.

Tir axınla yavaş-yavaş aşağı üzürdü, günəş isə yuxarı qalxırdı. O tərəfdə çay, sanki, qəflətən alovlandı və bu fon-da hər iki tərəfdəki meşə bir anlığa qaranlıq göründü. Təzə adamların qəribə cazibəsi Lokun başından payız çiçəklərini qovub çıxartdı. O hətta göz qırpmacı da unutdu.

Tir balaca idi, şəlalə tərəfdən üzüb gəlirdi. Çəpinə dayananda arxa tərəfdə oturan kişi yenə də suyu qazmağa baş-ladı, tir də düz Lokun gözünə tuşlandı. Hər iki kişi bir an da gözlərini çəkmədən yana çəvrilib sahilə baxırdı.

Fa mızıldandı.

– Orada başqa tir də var.

Adanın sahili tərəfdən kollar silkələndi. Sonra bir anlı-ğə aralandı və Lok da hara baxmalı olduğunu bilirdi deyə, orada gizlənmiş o biri tirin ucunu görə bildi. Bir kişi başını və çiyinlərini yaşıl yarpaqların arasından çıxardıb hirsli-hirsli əlini yellədi. Tirin içində oturmuş iki kişi suyu tez-tez qazmağa başladı və gəlib ölü ağacın qarşısında əlini yelləyən kişinin dayandığı yerə çatdılar. İndi onlar ölü ağaca yox, əlini yelləyən kişiyə baxır, başlarını tərpədirildilər. Tir onları həmin kişinin yanına apardı, burnunu kolların altına soxdu.

Maraq güc gəldi və Lok təzə yolla adaya tərəf elə həyə-canla qaçıdı ki, Fa özü də başının içində onun nə gördüyüünü gördü. Fa ona çatıb qolundan bərk-bərk tutdu:

– Yox! Yox!

Lok tez-tez danişdı. Fa onun üstünə qışqırdı:

– Dedim ki, yox!

Fa kahanı göstərdi:

– Sən nə dedin? Fa başının içində çox şey görür.

Nəhayət, Lok sakitləşib gözlədi. Fa ciddi görkəm alıb dedi:

– Biz aşağı enib meşəyə getməliyik. Yemək axtarmalıyıq. Biz çayın o tərəfindən göz qoyub onları güdərik.

Hər yerdə daşların daldasıyla üzüaşağı qaçıb çaydan uzaqlaşdırılar. Meşənin qırağında yemək var idi: təzə çıxan göy soğanaq cucertiləri, sürfələr, zoğlar, göbələklər, qabığın altındaki şirəli yumşaq təbəqə... Maral əti yemişdilər deyə, onlar kəskin achiq hiss eləmirdilər. Yemək olsa, yeyərdilər, amma yeməssələr də, bu gün axşamacan, hətta lazım gələrsə, sabah da yeməksiz keçinə bilərdilər. Ona görə də yemək axtarmaq vacib deyildi və tezliklə təzə adamların cazibə qüvvəsi onları çəkib suyun qırağındakı kolluğa gətirdi. Onlar palçığın içində ayaq barmaqlarını gərərək təzə adamların şəlalənin uğultusu fonunda eşidilən səslərinə qulaq asırdılar. Qış yuxusundan təzəcə oyanmış milçək Lokun burnunun üstündə vizildədi. Hava istiydi, günəş şüaları mülayim idi. Lok özündən asılı olmayaraq yenə əsnədi. Sonra o, təzə adamların quş səsinə oxşayan səslər çıxardıb öz aralarında danışdıqlarını və səbəbi məlum olmayan tap-pilti, guppultu səsləri də eşitdi. Fa çevrilib ölü ağacın ətrafındakı talanın qırağına gəldi və yerə uzandı.

Suyun o tərəfində heç nə görünmürdü, amma tappilti, guppultu səsləri hələ də eşidilirdi.

– Fa, sən ölü ağaca çıxıb baxardin.

Fa çevrilib şübhəylə Loka baxdı. Hər şeydən əvvəl Lok fikirləşdi ki, Fa razılaşmayacaq, deyəcək ki, gəl çıxaq gedək, təzə adamlardan uzaqlaşaq və bununla da onlarla Liku arasında böyük bir zaman boşluğu əmələ gələcək – bütün bular bilgiyə çevrilərək düzülməz oldu. Dizləri və dirsəkləri üstündə sürünə-sürünə irəli gedib ölü ağacın daldasında gizləndi. Bir göz qırpmındaca yuxarı dırmaşib tutqun, tozlu və turşumış qoxu verən sarmaşıq yarpaqlarının arasına təpdi özünü. O biri ayağını da koğuşun içində təzəcə çekmişdi ki, Fanın başı onun arxa tərəfində peydə oldu.



Inventas vitam
juvat excusisse
per artes

Ağacın başı böyük fincanın içi kimi boş idi və onların ağırlığı altında əyilərək ovulub töküldü, üstü də yeməklə doluydu. Sarmaşıq aşağı və yuxarı yayılaraq dolam-dolaşıq olmuşdu və onlar da kolların arasında oturduqları kimi, burada da otura bilərdilər. O biri ağaclar onlardan uca idi, çay tərəfdən təmiz səma, adanın sahillərində isə yaşıl axınlar görünürdü. Quş yumurtaları axtarılmış kimi, Lok yarpaqları çox ehtiyatla aralayıb baxdı və müəyyən elədi ki, öz gözündən azca böyük olan deşik aça bilər; deşiyin qıraqları daim hərəkət eləsə də, hər halda, çayı və əks tərəfdəki sahili görə bilirdi. Onun gördüklləri, əslində, olduğundan daha parlaq görünürdü, çünki deşiyin kənarlarını tündyaşlı yarpaqlar dövrələmişdi və sanki, Lok əllərini birləşdirib arada açıq qalmış deşikdən baxırdı. Lokun sol tərəfində Fa da özü üçün baxmağa yer düzəldirdi, hətta ağacın çökəyində onun öz dirsəyini söykəməsi üçün yer də tapıldı. Hər dəfə təzə adamlara baxanda olduğu kimi, bu dəfə də onları görən kimi ağır hissələr Loku tərk elədi. Lok təntənəylə əyildi. Sonra onlar qəflətən hər şeyi unudaraq sakitcə dayandılar.

Tir adanın qıraqındakı kolluqdan üzərək çıxdı. İki kişi çox diqqətlə suyu qazırkı, tir istiqamətini dəyişdi. Əvvəlcə çayın eninə üzərək Fa ilə Loka tərəf yönəlsə də, sonra istiqamətini dəyişib çayyuxarı üzdü. Tirin çökəyində çox şey var idi: daşa oxşayan şeylər, şişkin dərilər. Orada ən müxtəlif çubuqlar var idi ki, onların da içində yarpaqsız, uzun payalar, yaxud solğun göy rəngli çubuqlar görünürdü. Tir üzüb yaxına gəldi.

Axır ki, onlar təzə adamları günəş işığında üzbəüz görə bildilər. Çox qəribəydi təzə adamlar. Tükləri qara idi, özü də nəsə çox gözlənilməz tərzdə bitmişdi. Tirin qabaq tərəfində oturmuş sümüksifət kişinin şam ağacının çətirinə oxşayan tükləri elə idi ki, onsuz da, uzun olan başını, elə bil, kimse insafsızcasına yuxarı dartıb bir az da uzatmışdı. O biri

sümüksifətin tükləri ölü ağaca sarılmış sarmaşıq kimi, hər tərəfə yayılmış böyük kola oxşayırı.

Onların bədəninin bel tərəfində, qarın tərəfdə və bir də qıçın yuxarı hissəsində six tük bitmişdi deyə, o ətraf daha yoğun idi. Lok düz onların bədənlərinə baxmirdı, onun əsas diqqəti təzə adamların gözlərinin ətrafına yönəlmışdı. Göz çuxurlarının altından lap yaxında ağ sümük var idi, geniş burun pərələrinin yerində ensiz deşiklər var idi, onların da arasında başqa bir ağ sümük var idi. Ondan aşağıda, ağızin üstündə başqa bir deşik var idi və təzə adamların səsi də titrəyərək oradan çıxırı. Həmin deşikdən aşağıda isə qabağa çıxmış bir az qara tük var idi. Süümüün içindən baxan gözləri diqqətliydi. Gözlərinin üstündəki qaşları ağızdan və burun pərələrindən nazik idi, qara idi, qabağa çıxıb əyilərək yuxarı qalxmışdı, o səbəbdən də kişilərin görkəmində hədələyici əlamət var idi; sanki, onlar da arı kimi sanca bilərdilər. Boz, tüklü dərilərinin yuxarısında, boyunlarından cərgəylə ipə düzülmüş dişlər və balıqqlağı asılmışdı. Qaşlarının üstündəki sümük şisib yuxarı qalxmış, geri əyilərək tüklərin arasında gizlənmışdı. Tir lap yaxına gələndə Lok gördü ki, onlar sümük kimi parıldayan ağ rəngli deyil, tutqundur. Onların rəngi iri göbələyin rəngininə oxşayırı, ya da adamların yediyi cüçətilər rəngdəydi və elə onlar kimi də yumşaq idilər. Əlləri və ayaqları paya kimi nazik idi, ona görə də oynaqları ağacdakı dütünlərə bənzəyirdi .

Lok tirin içində baxanda gördü ki, əvvəlkindən daha genişdir, ya da, bəlkə, orada yanbayan üzən iki tir var idi. Tirin içində çoxlu bağlama və başqa qəribə şeylər var idi, onların arasında bir kişi uzanmışdı. Onun bədəni və sümük sıfəti eynən o birilərinki kimiydi, başının tükləri şabalıd qərzəyinin üstündəki tikanlara oxşayırdı, ucları parıldayan sərt və six tükər idi. Ucuşış çubuqlardan biriylə nəsə eləyirdi kişi, əyri çubuq da böyründə idi.

Tirlər üzüb sahilə yaxınlaşdı. Tirin arxa tərəfində oturan kişi (Lok öz yanından ona Qaturquruğu adı vermişdi) əlin-



Inventas vitam
juvat excusisse
per artes

dəki taxta yarpağı yerə qoyub sahildəki otlardan yapışdı. Şabalıdbəş isə öz əyri payasını və ucuşış çubuğu götürdü, tirlərin daldasında gizlənərək quruya çıxdı. Lokla Fa düz onun başının üstündə idilər və təzə adamin dəniz, ət, qorxu və həyəcanqarşılıq individual qoxusunu duyurdular artıq. Təzə adam aşağıda olsa da, o qədər yaxında idı ki, onların qoxusunu hər an duya bilərdi və Lok qorxub öz qoxusuna qadağa qoydu, amma heç özü də bilmirdi bunu necə elədi. Nəfəsini çəkib özünün belə güclə hiss edə biləcəyi bir halda elə yavaş nəfəs aldı ki, müqayisədə yarpaqların titrəyişi daha canlı təsir bağışladı.

Üstünə günəş şüaları səpələnmiş Şabalıdbəş düz onların altında dayanmışdı. Ucuşış çubuğu əyri payaya köndələn keçirib əlində tutmuşdu. Ölü ağacın dibində ora baxdı, bura baxdı, torpağa baxdı, sonra yenə qarşı tərəfdəki meşəyə baxdı. Çevrilib tirin içində oturan o biri kişilərlə danışdı: onun sümük sıfətdən çıxan və quş səsinə oxşayan, ağımsıv titrəyişli, sakit danışlıq səsiylə danışındı Şabalıdbəş.

Lok dəhşətli həyəcan keçirən və mövcud olmayan budaqdan yapışmaq istəyən adam kimi hiss elədi özünü. Astarı üzünə çevrilmiş hansısa hissiyyatıyla hiss elədi ki, təzə adamin sıfəti Malin üzü deyil, Fanın sıfəti deyil, Lokun sıfəti də deyil; özü də sümüyün altında gizlənməyib. Sadəcə, dəridir o.

Kolbaş ilə Qatırquruğu tirləri kollara bağlayan dəri zolaqlarla nəsə eləyirdilər. Onlar tirin içindən çıxıb qabağa qaçaraq gözdən itdilər. Tezliklə də, sanki, daşın zərbələ ağaçca çırpılmasına oxşayan bir səs eşidildi. Şabalıdbəş da irəli sürüünüb gizləndi.

Tirlərdən başqa maraqlı bir şey qalmamışdı artıq. Tirlərin iç tərəfi sigallıydı, parlaq idi, çöl tərəfi isə dəniz geri çəkiləndən sonra çılpaq qayanın üstü günün altında quruğu vaxt əmələ gələn ağ ləkələrə oxşayan ləkələrlə doluydu. Qıraqlardan dəyirmiydi, sümüksifət kişilər əllərini

qoyduqları yerdə çökək əmələ gəlmışdı. Tırların içində o qədər çox və müxtəlif şeylər vardı ki, onlardan baş açmaq, çeşidləmək çox çətin idi. Orada yumru daşlar var idi, payalar və dərilər var idi, Lokun özündən də böyük olan iri bağlamalar var idi, qırmızı rəngli qəribə şeylər var idi, nəsə canlıya oxşayan görkəm almış sümüklər var idi, kişilərin əlindəki qəhvəyi yarpaqların qəhvəyi balıqlara oxşayan ucları var idi, orada qoxular var idi, çoxlu sual var idi, cavab isə yox idi. Lok baxırdı, amma heç nə görmürdü, başının içində gördükleri səpələndi, sonra yenidən bir yerə toplaşdı. Suyun o tərəfindən adada heç bir tərpəniş yox idi.

Fa onun əlinə toxundu və ölü ağacın budağında yavaşca çevrildi. Lok da onun kimi elədi, sonra onlar aşağı – talaya tərəf baxmaq üçün yeni müşahidə dəliyi açdılar.

Tamış olan hər şey dəyişmişdi. Talanın sol tərəfində kolların əmələ gətirdiyi cəngəllik və göllənib axmaza çevrilmiş su, sağ tərəfdəki keçilməz bataqlıq isə əvvəlki kimi qalmışdı. Amma meşənin içindən keçən ciğırın gəlib talanın qıraqına çatdığı yerdəki kollar indi çox sıx bitmişdi. Kolların arasında əmələ gəlmış keçidə baxanda Qatırquyruğunun o yolla gəldiyini və öz kürəyində bir şələ kol gətirdiyini gördülər. Payanı təmizləyib ağartmış və ucunu işi düzəltmişdilər. Onlardan arxa tərəfdəki meşənin içindən gələn səslərdən bilinirdi ki, ağacları doğrayırdı.

Fa özündən ətrafa qorxu yayındı. Bu, artıq basın içində gördüklerini bölüşmək demək deyildi, hər şeyi əhatə eleyən hissiyyat idi, acı qoxuydu, ölü sükut idi, can verən diqqət idi. Lokun içində də eyni hissələr oyadan hərəkətsiz və gərgin şüur idi. Əvvəllər elə də nəzərə çarpmayan, amma indi aydın şəkildə görünən iki Lok var idi artıq: Lokun içi və Lokun çölü. Lokun içi həmişə baxırdı. Nəfəs alan, eşidib iy duyan və həmişə oyaq olan Lokun çölü isə inadkar idi, ikinci dəri kimi onu bürümüşdü. Lokun çölü onun içində qorxu doldururdu, beyni öz içində gördüklerini başa düşənəcən onda qorxu



Inventas vitam
juvat excusisse
per artes

hissi oyadırdı. Lok əvvəllər heç vaxt belə qorxmamışdı, hətta Ha ilə birlikdə qayanın üstündə çömbəldikləri vaxt pişik öldürüb qanını sorduğu şikarının yanında ora-bura gedib tərəddüd içində neyləyəcəyini – çıxıb getsinmi, yoxsa qalib onları güdsün? – bilmədiyi həmin o çətin məqamda da bu cür qorxmamışdı.

Fanın dodaqları Lokun qulağına yaxınlaşdı.

– Biz tələyə düşmüşük.

Böyürtkən kolları çoxaldı. Talaya tərəf gedən ən asan yollarda kol lap çox idi, axmazın və bataqlığın yanında isə kollar iki cərgə əmələ gətirirdi. Tala yarımdairə şəklində ancaq çaydakı suya tərəf açıq idi. Üç sümüksifət kişi özləri ilə xeyli böyürtkən şələsi götürüb axırınçı keçiddən keçərək gəldilər və bununla da özlərindən arxa tərəfdəki yolu bağladılar.

Fa Lokun qulağına piçıldadı:

– Onlar bilir ki, biz buradayıq. İstəmirlər ki, biz buradan gedək.

Sümüksifətlər isə onlara əsla fikir vermirdilər. Kolbaşa Qatırquyuğu geri qayıtdılar, tırlar bir-birinə çırıldı. Şabalıdbəş böyürtkən şələləri cərgəsi boyunca addımlayaraq meşəyə tərəf baxdı; ucuşış çubuğu əyri payaya keçirib əlin-də hazır tutmuşdu. Böyürtkən şələləri sinəsinəcən onu örtmüssdü, uzaqdakı çöldə öküz böyürəndə Şabalıdbəş yerində dondu, başını yuxarı qaldırdı və əlin-dəki əyri paya bir qədər düzələn kimi oldu. Goyərçinlər yenə quruldaşırıldı, günəş ölü ağacın üstündən boylanıb aşağı baxdı və o, iki nəfəri öz isti nəfəsi ilə qızdırıcı.

Kimsə səs salaraq suyu qazdı, tırlar toqquşdu. O tərəfdə ağacların bir-birinə dəyib toqquşduğunun və sürütlənin harasa aparıldığı səsi eşidildi, iki kişi ağacın altından çıxıb talaya tərəf gəldi. Birinci kişi eynən o birilər kimiyydi. Tükləri dərz kimi yiğilib başının ortasında kəkil formasında bağlanmışdı və o, hərəkət elədikcə də yellənirdi. Kəkilli

kişi böyürtkən şələlərinə tərəf gedib, oradan meşəyə baxdı. Onun da əlində əyri paya və çubuq var idi.

İkinci kişi o birilərinə oxşamırdı. Alçaqboy, yoğun adam idi. Bədənində daha çox tük var idi, başının tükləri elə sıgal-hydi, elə bil, piy sürtüb yağlamışdı. Başının qabağında tük yox idi, və göbələkvəri ağlığıyla təəccüb doğuran sümük düz qulaqlarının üstündən keçirdi. İlk dəfə ancaq indi Lok təzə adamların qulaqlarını görə bildi: qulaqlar balaca idi və hər iki tərəfdən sıxılaraq başa birləşmişdi. Kəkilli ilə Şabalıdbəş çömbəltmə oturdular, Fa ilə Lokun ayaq izlərinin üstündəki otları və yarpaqları qurdaladılar. Kəkilli yuxarı baxıb dedi:

– Tuami.

Şabalıdbəş əllərini geniş açıb ayaq izləriylə getdi. Kəkilli kişi yoğun kişiyə müraciət elədi:

– Tuami.

Yoğun kişi diqqətini çekən daş və çubuq tığına çatıb geri çevrildi. Qeyri-təbii zərif və qısa quş səsi çıxartdı, o birlər də ona cavab verdilər. Fa Lokun qulağına dedi:

– Onun adıdır.

Tuami ilə o biri kişilər aşağı əyilib ayaq izlərinə baxabaxa başlarını tərpətdilər. Ağaca yaxınlaşdıqca torpaq bərkiyirdi deyə, ayaq izləri görünmürdü və Lok gözləyirdi ki, təzə adamlar axtarışı burunlarıyla davam etdirəcəklər. Amma onlar qəddlərini düzəldib ayağa durdular. Tuami gülməyə başladı; cikkildəyib gülə-gülə şəlalə tərəfi göstərdi. Sonra dayandı, əllərini şappılıtyla bir-birinə vurdu, nəsə bir söz dedi, daş və budaq tığına tərəf çevrildi.

Tuaminin dediyi o bir söz talada hər şeyi dəyişdirdi və təzə adamlar da sakitləşməyə başladılar. Amma Şabalıdbəş-la Kəkilli hərəsi talanın bir tərəfində dayanıb böyürtkən kollarının üstündən meşəyə tərəf baxırdılar, onların əllerindəki əyri payalar da düzələn kimi olmuşdu. Qatırquyruğu bir müddət bağlamalardan heç birini tərpətmədi; əlini ciyninin üstünə qoyub dərini dartdı və sıvrılıb onun içindən çıxdı.



Inventas vitam
juvat excusisse
per artes

Həmin anda Lok elə bir ağrı hiss elədi ki, elə bil, onun gözü baxa-baxa adəmin dirnağının altına tikan soxmuşdular, amma gördü ki, Qatırquyuğunun heç vecinə də deyil və əslində, ağ dərisində özünü daha rahat və sərin hiss eləyir. İndi o da eynən Lok kimi çılpaq idi, amma nazik belinə və yanbızlarına bir parça maral dərisi sarılmışdı.

İndi Lok iki başqa şey də gördü. Təzə adamlar onun əvvəllər gördüyü canlıların heç biri kimi yerimirdilər. Onlar qılçalarının yuxarı qurtaracağında tarazlaşmışdır, arılarda olduğu kimi, ortadan nazik bədənləri eləydi ki, yeriyəndə irəli-geri ləngər vururdu. Onlar yerə baxmırıldalar, düz qabağıa baxırdılar. Lok ac adamı görən kimi tanıyırı və indi görürdü ki, təzə adamlar təkcə elə ac deyillər. Təzə adamlar ölürdülər. Onların sümükləri az qalırkı dərilərini deşib çıx-sın. Malın da sümükləri elə çıxmışdı. Onların hərəkətində əyilmiş cavan ağac şivinin gözəlliyi var idi, amma bununla belə, yuxulu kimi ləng tərpənirdilər. Dik dayanıb gəzirlər, amma tezliklə ölcəklər. Elə bil, Lokun görə bilmədiyi nəsə bir şey onlara dayaq durub başlarını dik saxlayır və hər an itələyib qabağa aparır. Lok dəqiq bilirdi ki, əgər onlar kimi ariq olsaydı, çoxdan ölürdi.

Kəkilli kişi öz dərisini çıxardıb ölü ağacın altında yerə atdı və böyük bağlamaldan birini qaldırdı. Şabalıdbəş tez onun köməyinə gəldi, onlar bağlamanı birlilikdə qaldırdılar. Təzə adamların bir-birinə baxıb güləndə üzlərinin necə qırışdığını görəndə Lokun içində onlara qarşı qəfil bir mərhəmət hissi kükrəyərək ağır hissələri qovub bədənindən uzaqlaşdırıldı. Lok onların ağırlığı necə böülüştüklərini gördü, eyni zamanda, öz bədən üzvlərinin hərəkətə gəlib gərildiyini, güc verdiyini də hiss eləyirdi. Tuami geri qayıtdı, dərisini soyundu, əl-qolunu açdı, ora-burasını qaşdı və torpağın üstündə diz çökdü. Yerə tökülmüş yarpaqları o qədər süpürdü ki, qəhvəyi rəngli torpaq göründü. O, sağ əlində bir çubuq tutub o biri kişilərlə danışındı, onlar da başlarını tərpədirildilər.

Suda tırlar toqquşdu, o tərəfdən gələn səslər eşidildi. Taldakı kişilər susdular. Kəkilli ilə Şabalıdbəş yenə də göyəm kollarının arasında gəzib ora-bura baxdılar.

Sonra başqa bir kişi göründü. Bu kişi hündürboy idi, özü də o birilər kimi arıq deyildi; ağzının altındakı və başının üstündəki tüklər eynən Malın tükləri kimi boz və ağ rəngdə idi. Tükləri burulub bulud kimi qalxmışdı, hər qulağından böyük bir pişik dişi asılmışdı. Lokla Fa onun üzünü görə bilmirdilər, çünki arxası onlara tərəf idi; ona “Qoca kişi” adı verdilər. Qoca kişi ayaq üstə dayanıb Tuamiyə baxırdı, onun cod səsi guruldayır və qırılırdı.

Tuami çoxlu işarə çizdi. Lokla Fanın fikirləri birləşdi və indi onların hər ikisi başının içində Malın bədəninin ətrafında xətt çizən qarını görürdü. Keşikdə dayanmayan o biri kişilər Tuaminin başına toplaşdırılar, bir-biriylə danışdırılar, qoca kişiyələ danışdırılar. Lokla Fanın elədiyi kimi, onlar öz fikirlərini ifadə elemək üçün əl-qollarını ölçmür, atılıb-düşmürdülər, onların nazik dodaqları tərpənərək bir-birinə dəyirdi. Qoca kişi əli ilə nəsə bir hərəkət eləyib aşağı əyildi və Tuamiyə nəsə dedi.

Tuami başını silkələdi. Kişilər ondan aralanıb cərgəylə oturdular, Kəkilli isə gözətçilik eləyirdi. Fa ilə Lok tüklü başlar cərgəsinin üstündən baxıb Tuaminin neylədiyinə fikir verirdilər və onun da üzünü görə bildilər: qaşlarının arasıyla üzüyuxarı gedən xətlər var idi, işarə çəkəndə dilinin ucu da çölə çıxıb hərəkət eləyirdi. Tüklü başlar cərgəsində nəsə bir cikkildəşmə başladı. Kişilərdən biri yerdən bir neçə çubuq götürüb sindirdi, sonra onların üstünü əliylə örtdü, kişilərin hər biri bir çubuq götürdü.

Tuami ayağa durub bağlamaya tərəf getdi və dəri kisəni çıxardı. Kisədə daşlar, odun parçaları və başqa şeylər var idi; Tuami onları özünün yerdə çəkdiyi işarələrin yanına düzdü. Sonra da cərgəylə oturmuş kişilərlə cızdığı işarələrin arasında oturdu. Dərhal da kişilər öz ağızlarından səslər



Inventas vitam
juvat excusisse
per artes

çixartmağa başladılar. Onlar əllərini bir-birinə vururdular və səs bir az da güclənirdi. Səs qalxır, enirdi, amma şəlalənin suyu aşağı tökülib həmişə də eyni yerdə qaldığı kimi, o səs də eyni cür qalırdı. Lokun başının içini şəlalə doldurmuşdu; sanki, o, uzun-uzadı şəlaləyə baxmışdı və ona görə də yuxusu gəlirdi. Görəndə ki təzə adamlar bir-birinə qarşı çox mehribandırlar, Lokun gərilmış bədəni, az da olsa, boşaldı. Amma “Şap! Şap!” səslərini eşidən kimi dərhal da Lokun başının içində bir dəstə quş gəlib doldu.

Ağacın altında mələyib dışısını çağırın erkək maralın qulaqdeşən səsi eşidildi. Lokun başının içindəki bir dəstə quş dərhal da uçub getdi. Kişi'lər başlarını elə əydilər ki, onların müxtəlif formada olan saçları yerə süpürgə çəkdi. Maralların ən böyükü olan maral talada rəqs eləməyə başladı. Cərgələnmiş başların ətrafında rəqs eləyə-eləyə işarələnmiş yerin o biri tərəfinə gəldi, çöküb sakitcə dayandı. Yenə mələdi. Sonra talaya sükut çökdü, göyərçinlər isə quruldaşıb bir-biriylə söhbət eləyirdilər.

Tuami vurnuxmağa başladı. Şeyləri götürüb işarələrin üstünə atmağa başladı. Əllərini açıb nəsə çox vacib bir hərəkət elədi. Talada müxtəlif rənglər əmələ gəldi: orada payız yarpaqlarının rəngi var idi, al-qırmızı gıləmeyvələrin rəngi var idi, qarın ağ rəngi var idi, daşın üstündə qalanmış ocağın əmələ gətirdiyi solğun qara rəng var idi. Kişi'lərin başlarının tükləri hələ də yerə sərilib qalmışdı, onlar dinib-danışmındılar.

Tuami təzədən oturdu. Lokun tarım çəkilmiş dərisi, elə bil, şaxtadan üzüdü. Talada başqa bir maral da var idi. Maral gəlib işarələr olan yerdəcə uzanmışdı və uzanmış olmasına baxmayaraq, qaçırdı. Amma kişi'lərin səsi, şəlalənin altında kiu kimi o da həmişə öz yerində qalırdı. Bu maralın rəngi cütləşmə dövründəki kimiydi, amma özü çox kök idi; onun balaca, qara gözləri arabir sarmaşığın arasından Lokun düz gözünün içində baxırdı. Loka elə gəldi ki, elə keçibdir – şirəsi

axan yeməli şeylərlə üstü dolu olan ağaçda onu tələyə salıblar. Nəyəsə baxmaq həvəsi də qalmadı.

Fa onun biləyindən yapışır yuxarı qaldırdı. Lok qorxu içində gözünü yarpaqlara yaxınlaşdırıb geriyə – yerə yaslanıb qalmış marala baxdı, amma maral artıq gizlənmişdi, çünkü kişilər onun qarşısını kəsmişdilər. Qatırquruğu əlin-də sığallı və bir ucunda budaq olan odun parçası tutmuşdu və onun barmaqlarından biri budağın üstünə uzanmışdı. Onunla üzbəüz dayanmış Tuami odun parçasının o biri ucundan tutub saxladı. Qatırquruğu ayaq üstə dayanmış maralla və yerə sərilmış maralla danışındı. Lokla Fa görür-dülər ki, Qatırquruğu nəsə xahiş eləyib yalvarır. Tuami sağ əlini havada yuxarı qaldırdı. Maral mələdi. Tuami güclü zərbə vurdu, parıldayan daş oduna pərçimləndi. Qatırquruğu bir müddət sakit dayanıb yerindən tərpənmədi. Sonra əlini ehtiyatla ağaçdan çəkdi, amma barmağı hələ də budağı sıxıb saxlamışdı. Sonra o geri çevrildi və gəlib o biri kişilərin yanında oturdu. İndi onun sıfəti sümüyə daha çox oxşa-yırdı, ləng hərəkət eləyir, ləngər vururdu. O biri kişilər onun əlindən tutub öz yanlarında oturmasına kömək elədilər. Qatırquruğu heç nə demədi. Şabalıdbaş bir dəri çıxardıb Qatırquruğunun əlinə bağladı, marallar da gözlədilər ki, o öz işini qurtarsın.

Tuami ağaç parçasını çevirdi və bir anlığa barmağı ləngidi, ağaçın budağı taqqıldayıb çıxdı və düşüb tülküsayaq qızartdaq maralın üstündə qaldı. Tuami yenə oturdu. Kişi-lərin ikisi əllərini uzadıb yixılmaqdə olan Qatırquruğunu tutdu. Sükut elə idi, elə bil, şəlalə onların düz böyründə guruldayırdı.

Şabalıdbaşla Kolbaş ayağa durub yerə uzanmış marala yaxınlaşdırılar. Onların hər biri bir əlində əyri paya, o biri əlin-də isə qırmızı lələkli çubuq tutmuşdu. Ayaq üstə dayanmış maral adam ələ oxşayan əli ilə, sanki, onların üzünə su çilə-yirmiş kimi bir hərəkət elədi: əlində tutduğu qılı yarpağıyla



Inventas vitam
juvat excusisse
per artes

yanaqlarına toxundu. Onlar yerdə uzanmış maralın üstünə əyilməyə başladılar, bir əlləri aşağı enir, o biri əlin dirsəyi isə arxadan yuxarı qalxırdı. Sonra nəsə şaqqıldı: Şaq! Şaq! İki çubuq maralın düz ürəyinə sancıldı. Onlar aşağı əyildilər və çubuqları dartib çıxartdılara, maral isə yerindən tərpənmədi. Yerdə oturan kişilər əllərini bir-birinə vurub su şappiltisəna oxşayan səslər çıxardılar və bu davam elədikcə Loku əsnəmək tutdu, dodaqlarını yaladı. Şabalıdbaşa Kolbaş hələ də çubuqları əllərində tutub dayanmışdılar. Maral mələdi, kişilər o qədər aşağı əyildilər ki, başlarının tükü torpağa sərildi. Maral yenə rəqs eləməyə başladı. Onun rəqsi səs-küyü bir az da çoxaltdı. Maral yaxına gəldi, ağacın altından keçdi, gözdən itdi, səs-küy də azaldı. Onların arxa tərəfində – ölü ağaclə çayın arasında maral yenə mələdi.

Tuami ilə Kolbaş tələsik ciğirin o tərəfindəki göyəm kolluğuna qaçıb sax-şəvəli basaraq yana əydilər. Hərəsi açılmış şırımin bir tərəfində dayanıb göyəmləri geri dartmışdılar və Lok gördü ki, onların gözləri yumuludur. Şabalıdbaşa Kolbaş əllərindəki əyri payaları yuxarı qaldırıb yavaş-yavaş irəli gettilər, taladan keçib meşədə səssiz-səmirsiz yox oldular. Tuami ilə Kəkilli tutub saxladıqları göyəm kollarını əllərindən buraxdılar.

Günəş qalxıb yerini elə dəyişmişdi ki, Tuaminin hazırladığı maral ağacın kölgəsindən ətrafa qoxu yaydı. Ölü ağacın kölgəsində oturmuş Qatırquruğu yüngülə titrəyirdi. Acliq çəkməkdən yuxulu kimi görünən adamlar yavaşça hərəkət eləməyə başladılar. Qoca kişi ağacın altından çıxdı, gəlib Tuami ilə danışmağa başladı. İndi onun saçları başına bərk bağlanmışdı və günəş şüaları da onların üstündə oynasırdı. Qoca kişi irəli gəlib marala baxdı. Ayağını qabağa uzadıb maralın bədəninə sürtməyə başladı. Maral heç nə eləmədən təzə adamların onu gizlətməsinə imkan verdi. Çok keçmədi ki, torpağın üstündə rəngli ləkələrdən, bir baş və balaca gözlərdən başqa heç nə qalmadı. Tuami çevrildi, öz-özünə

danişa-danişa bağlamalardan birinə yaxınlaşış nəsə axtar-mağ'a başladı. Eynən diş kimi, bir ucu iti, o biri ucu isə enli və küt olan cilalanmış bir sümük tapıb çıxartdı. Sonra dizi üstə çöküb cilalanmış sümüyün küt ucunu balaca daşla sürtməyə başladı, Lok qıçırkı səsi eşitdi. Qoca kişi yaxına gəldi, sümüyü göstərdi, qəhqəhə çəkib güldü, sonra da, sanki, öz sinəsinə nəsə soxurmuş kimi bir hərəkət elədi. Tuami başını aşağı əyib yenə daşı sümüyə sürtdü. Qoca kişi çayı göstərdi, torpağı göstərdi, sonra da uzun-uzadı danışdı. Tuami daşı və sümüyü götürüb öz belinə bağladıqı dərinin içində qoydu, ölü ağacın altına tərəf gedib gözdən itdi.

Qoca kişi danışış qurtardı. Talanın düz mərkəzindəki bağlananın üstündə ehtiyatla oturdu. Maralın başı və xirdəcə gözləri onun ayağı tərəfdə idi.

Fa Lokun qulağına piçıldadı.

– O tez getdi. Maraldan qorxur.

Dərhal da Lok öz başının içində ayaq üstə dayanaraq mələyib rəqs eləyən maralı gördü. Təsdiq işarəsi olaraq başını tərpətdi.

SƏKKİZ

Fa çox böyük ehtiyatla qurcuxdu, sonra yenə yerində donub-qaldı. Lok gözünün ucuya baxanda gördü ki, onun qırmızı dili dodaqlarının arasından çıxbı. Sükut onları birləşdirdi və bir anlıq da olsa, Lok gördü ki, Fa iki yerə bölündü, onları birləşdirmək üçün böyük qüvvə sərf eləmək lazımdır. Sarmaşığın arası cüçülərlə dolu idi və güclə eşidilən səslə vizildaşır, Lokun bədəninə qonurdular, ona görə də dərisi gərilirdi. Günəş şüalarının zolaqları və ləkələri arasındakı kölgələr aralanıb endilər, günəş özü isə xeyli yüksəyə qalxdı. Malla qarının nə vaxtsa dedikləri ayrı-ayrı sözlər görüntülərlə birlikdə peydə olur, təzə adamların səsləri ilə



Inventas vitam
juvat excusisse
per artes

elə qarışındı ki, Lok heç bilmirdi bunların hansı kimindir. Günəşin həmişə od kimi şaxlığı və bütün ilboyu meyvələrin yetişdiyi, kahanın içinin də belə – göyəm kolları ilə bağlamaların bir-birinə qarışlığı tala kimi olmaması barədə danışan, deyəsən, Malin səsiylə danışan qoca kişi idi. Xoşağelməz hisslər çəkilib gölməçədəki su kimi yayıldı. Lok artıq onlara öyrəşmişdi.

Lokun biləyi ağrıyırıldı. Gözlərini açıb əsəbi halda aşağı baxdı. Fa onun biləyindən tutub elə sixirdi, barmaqları az qalırdı ətin içində girsin. Sonra Lok açıq-aşkar çäğanın ziğildadiğini eşitdi. Təzə adamların quş səsinə oxşayan danışığı, səs-küylü gülüşləri dəyişib elə olmuşdu, sanki, birdən-birə onlar hamısı təzədən uşaq olmuşdu. Fa ağacın üstündə oturub üzünü çaya tərəf çevirdi. Oyanıb yuxuların və təzə adamların təsiri ilə şoka düşmüş Lok bir müddət günün altında uzandı. Sonra çäğa elə ziğildadı ki, Lok da Fa ilə birlikdə çevrilib sarüşağın arasından çaya tərəf baxdı.

Tırlardən biri sahilə tərəf hərəkət eləyirdi. Tuami arxada oturub suyu qazırdı, tirin qalan yerləri adamla dolu idi və onların çılpaq bədənlərindən, sallaq döşlərindən Lok gördü ki, hamısı qadındır. Onlar kişilərə nisbətən balacaboy idilər, lazımlı gəldikdə soyunula bilən az dəri gəzdirirdilər, saçları kişilərinki kimi qeyri-adi formada düzəldilməmişdi, qırışiq sıfətləri çox əzgin görünürdü, özləri də lap ariq idilər. Tuami ilə qırışsifət qadınların və bağlamaların arasında oturan məxluq Lokun diqqətini elə cəlb elədi ki, o birilərə baxmağa vaxtı yox idi artıq. O məxluq da qadın idi, belini örtən parlaq xəzli dəri yuxarı qalxaraq hər iki qolunu örtmüşdü və başının arxasında torba əmələ gətirmişdi. Gülin ləçəklərini yarpaqlar necə dövrələyirsə, qadının sümük kimi ağ sıfətini də parlaq qara saçları elə dövrələmişdi. Qadının ciyinləri və döşləri ağ idi, amma bu ağlıq onun sinəsinə dırmaşan çäğanın rəngi ilə müqayisədə heyrətamız kontrast yaradırdı. Çäga sudan qorxaraq qadının ciyininə dırmaşırdı ki, xəz dərinin əmələ

gətirdiyi torbaya girsin, o isə üzünü turşudub ağızını açaraq gülürdü və bu zaman Lok onun qəribə, ağ dişlərini göründü. Baxmalı o qədər yeni şeylər vardı ki, Lok dördgöz olmuşdu və gördüyü hər şeyi yadında saxlamaq istəyirdi ki, indi anlamasa da, sonradan, bəlkə, yadına düşəndə anlaya bildi. Qoca kişi o biri kişilərdən kök olduğu kimi, bu qadın da o biri qadılardan kök idi, amma qoca kişi kimi qoca deyildi, o, döşlərinin gilələrindən çıxan südü görürdü. Çağa onun saçlarından yapışib yuxarı dirmaşmaq istəyirdi, qadın isə başını yana əyib üzünü yuxarı tutaraq uşağı aşağı çəkməyə çalışırıdı. Sığırçın cikkildəşməsinə oxşayan gülüş səsi qalxdı. Tir sürünüb pusqu deşiyinin hüdudlarından çıxdı və indi Lok sahildəki kolların ah çəkməyə oxşayan xışltısını eşitdi.

Lok Faya tərəf çevrildi. Fanın üzündə səssiz bir gülüş donmuşdu, başını silkələyirdi. Lok gördü ki, onun göz cuxurlarında çoxlu su yiğilibdir və hər an axıb yerə tökülebilər. Fanın üzündəki səssiz gülüş yox oldu, sıfəti turşumağa başladı, o qədər turşudu ki, sanki, böyrünə uzun bir tikan girmişdi və o da dözülməz ağrından əzab çekirdi. Onun dodaqları yiğildi, aralandı, amma əsla səsi çıxmasa da, Lok bildi ki, Fa deyir:

– Süd...

Gülüş səslərini danışanların səsi əvəz elədi. Eşidilən tappilti, guppultu səslərindən bilinirdi ki, ağır şeyləri tırın üstündən qaldırıb sahilə atırlar. Lok sarmaşığın arasından başqa bir deşik açıb aşağı baxırdı və bilirdi ki, Fa da eynən onun kimi eləyib: başqa bir deşik açıb oradan baxır.

Kök qadın çağanı sakitləşdirdi. İndi o, suyun qırağında dayanıb çağanı əmizdirirdi. O biri qadınlar ətrafdə vurnuxur, bağlamaları sürüyür, əllərinin cəld və ağıllı hərəkətləriylə açıb-bağlayırdılar. Lok gördü ki, onlardan biri ariq, hündürboy qız uşağıdır, belinə də maral dərisi sarınıbdır. Qız ayağının yanındakı torbaya baxırdı. Qadılardan biri torbanın ağızını açırdı. Lok diqqətlə baxanda gördü ki, torba bir yer-



Inventas vitam
juvat excusisse
per artes

də sakit dayanmayıb gərginlik içində daim hərəkət eləyərək formasını dəyişir. Torbanın ağızı açıldı və Liku onun içindən çıxdı. Liku əvvəlcə dizləri və dirsəkləri üstündə dayanmışdı, sonra sıçrayıb ayağa qalxdı. Lok gördü ki, Likunun boğazına uzun dəri zolaq bağlanıbdır və sıçrayıb ayağa qalxanda qadın yixıldı, tez də əl atıb dəri zolaqdan yapışdı. Liku havada çevrilib arxası üstə tappılıtıyla yerə dəydi. Sığırçınlar yenə öz nəğmələrini oxudular. Liku dartındı, qaçaraq dövrə vurdu, sonra da böyük ağacın altında çömbəlib oturdu. Lok onun yumru qarnını gördü, balaca Oani sinəsinə sıxlığıni gördü. Torbanın ağızını açan qadın uzun dəri zolağı ağaca dolayıb bərk-bərk bağladı və aralanıb getdi. Kök qadın Likuya tərəf gələndə Lok onun parıldayan başını və saçlarını iki yerə bölən nazik ağ xətti görə bildi. Kök qadın Likuya nəsə dedi; dizi üstə çökərək gülə-gülə yenə nəsə dedi, çağda onun qucağındaydı. Liku heç nə demədi, balaca Oani qaldırıb sinəsinə sıxdı.

Aclıqdan üzülən adamlarsayağı ləng tərpənən qız yaxına gəldi, Likudan aralı – öz boyu qədər məsaflədə dayandı. İki uşaq bir müddət bir-birinə baxdı. Liku qurcuxdu, ağacdan nəsə qopardıb ağızına qoydu. Qız baxdı, onun qaşlarının arasında dikinə qırışlar əmələ gəldi, başını silkələdi. Lokla Fa bir-birinə baxıb səbirsizliklə başlarını silkələdilər. Liku ağacdan başqa bir göbələk parçası qopardıb qızı uzatdı, qız geri çekildi. Sonra irəli gedib əlini ehtiyatla uzadaraq yeməyi aldı. Bir qədər tərəddüd elədi, yeməyi ağızına qoyub çeynəməyə başladı. Tələsik otərəfə-butərəfə boylanıb o biri qadınların gözdən itdiyi yerə tərəf baxdı, sonra da ağızındaki yeməyi uddu. Liku ona lap balaca uşaqların yeyə biləcəyi başqa bir kiçik göbələk parçası verdi. Qız onu da çeynəyib uddu. Sonra onlar dinməzcə dayanıb bir-birinə baxdılar.

Qız balaca Oani göstərib nəsə soruşdu, amma Liku dinmədi və bir müddət sükut oldu. Lokgil görürdülər ki, qız Likunu başdan-ayağa, ayaqdan-başa nəzərdən keçirir və

üzünü görməsələr də, bilirdilər ki, Liku da qıza o cür baxır. Liku balaca Oanı sinəsindən götürüb ciyininə qoydu. Qız qəflətən dişlərini göstərib güldü, Liku da güldü, onlar birlikdə güldülər.

Lokla Fa da güldülər. Lokun içindəki hissələr istiləşib günəş şəfəqləri kimi parıldadı. İçəridəki Lok rəqs eləyirdi, amma çöldəki Lok imkan vermədi, təkidlə tələb elədi ki, ehtiyatlı olsun, təhlükə var.

Fa başını Lokun başına söykədi.

– Hava qaralanda Likunu götürüb aradan çıxarıq.

Kök qadın suyun üstünə endi. Xəzlərini çıxardıb oturanda Lokla Fa gördülər ki, çağda onun yanında deyil. Xəz onun ciyinlərindən və qollarından sürüşüb aşağı düşdü, qadın belinə qədər çıpalq qaldı, onun saçları və dərisi günün altında parıldayırdı. Əlini boynunun arxa tərəfinə apardı, boylandı və saçlarını qaydaya salmağa başladı. Dərhal da gül ləçəklərinə oxşayan saçları açılıb ilan kimi qırıllaraq ciyinlərin və sinəsinin üstünə töküldü. Kök qadın at kimi başını silkələdi, qara ilanlara oxşayan saçları geri töküldən isə Lokgil yenə onun döşlərini gördülər. Saçlarına taxdıgı aq, nazik tikanları çıxardıb suyun qırığında üst-üstə yiğdi, sonra dizini qurdalayıb adam əli kimi düzəldilmiş bir sümük parçası çıxartdı. Əlini qaldırb sümük parçasını saçlarının üstündə gəzdirdi və bunu bir neçə dəfə təkrar eləyəndən sonra onun saçları ilan kimi qvrılmadı, parıldayan qara şəlalə kimi oldu, düz yuxarıdan isə nazik, aq xətlə iki yerə ayrıldı. Kök qadın saçlarıyla oynamağı dayandırıb qızlara baxdı, onlara nəsə dedi. Ariq qız budaqları torpağın üstündə yanaşı qoyub başlarını birləşdirdi. Liku dizləri və dirsəklərinin üstündə dayanıb ariq qıza baxır, heç nə demirdi. Kök qadın saçlarını dartdı, burdu, sığalladı, adam əlinə oxşayan sümüyü tüklərinin arasına soxub ora-bura apardı, başını əydi, qaldırdı və axır ki, onun saçları başqa görkəm aldı: six hörülərək yuxarıda dik təpəcik formasına düşdü.



Inventas vitam
juvat excusisse
per artes

Lok Tuaminin səsini eşitdi. Kök qadın tez tüklü dərini götürüb ciyinin atdı və bununla da öz göbəyini, enli və ağ kürəyini, sinəsini gizlətdi. İndi ancaq onun döşləri beşikdən boylanırmış kimi xəzin içindən görünürdü. Kök qadın çevrilib yan tərəfdəki ağacın altına baxdı və Lok bildi ki, o, Tuami ilə danışır. Qadın danışmaqdan çox, güldürdü.

Qoca kişi talada hündürdən danışdı. Lokun diqqəti uşaqlardan yayındı və ətrafda nə qədər müxtəlif səslərin olduğunu yalnız indi anladı. Odun qırılmışdı, ocaq gur yanındı və adamlar hansısa şeyləri döyəcləyirdilər. Nəinki qoca kişi, hətta o birilər də öz quş səsləriylə qışqırıb göstərişlər verirdilər. Lok bəxtəvər adamsayağı əsnədi. Bir azdan qaranlıq düşəcək və Lok da Likunu arxasına alıb qaçaraq aradan çıxacaq.

Tuami geri qayıdır ağacların altına tərəf getdi və qoca kişiyələ danışdı. Tırın arxa tərəfində oturmuş Qatırquruğu peyda oldu. Tırın içində odun qalaqlanmışdı, bir az arxada taladan adaya tərəf ağır tırlar üzürdü. Günəş göydəki hərəkət trayektoriyasının ən yüksək nöqtəsinə çatıb aşağı enməyə başlamışdı deyə, Qatırquruğunun kölgəsi düz qarşı tərəfə düşürdü. Tirlərin ətrafindakı suda əks olunan günəş şüaları Lokun gözüünə düşərək qamaşdırır və onu qırpinmağa məcbur eləyirdi. Qatırquruyuyla kök qadın öz başlarının tüküñə toxunaraq bir müddət nə barədəsə danışdlar. Sonra düz Lokun alt tərəfində qoca kişi peyda oldu və bərkdən danışaraq əl-qolunu ölçməyə başladı. Kök qadın ona tərəf baxıb güldü; suda əks olunan günəş şüaları onun ağ dərisində oynasırdı. Qoca kişi yenə çıxıb getdi.

Uşaqlar bir-birinə lap yaxınlaşmışdlar. Arıq qız özünün budaqlardan düzəltdiyi mağaranın üstünə əyilmişdi, Liku da dəri zolağın imkanı verdiyi məsafədə ölü ağacdən aralanıb çömbəltmə oturmuşdu. Arıq qız balaca Oanı ikiəlli tutub o üz-bu üzə çevirir, diqqətlə baxırdı. Qız Likuya nəsə dedi, sonra da balaca Oanı çox ehtiyatla mağaranın içində

qoyub arxası üstə uzatdı, Liku pərəstiş dolu gözləriylə arıq qızı baxdı.

Kök qadın xəzi siğallaya-sığallaya ayağa durdu. Boğazının ətrafında parıldayaraq döşlərinin arasına düşən nəsə bir şey asdı boynundan. Lok gördü ki, hərdən onların tapıb yerdən götürdükləri, oynadıb sonra da atdıqları sarı, parlaq, əyri daşlardan biridir bu. Kök qadın yanbzlarını oynada-oynada yeriyərək talada gözdən itdi. Liku arıq qızla danışındı. Onlar barmaqlarıyla bir-birini göstərirdilər.

– Liku!

Arıq qız ürəkdən gülüb əllərini bir-birinə vurdu.

– Liku! Liku!

Qız əlini sinəsinə qoyub dedi:

– Tanakıl.

Liku təntənəylə baxdı.

– Liku.

Arıq qız başını silkələdi, Liku da başını silkələdi.

– Tanakıl.

Liku çox diqqətlə tələffüz elədi:

– Tanakıl.

Sonra arıq qız sıçrayıb ayağa qalxdı, qışqırkı, əllərini bir-birinə vurub güldü. Üzü qırışmış qadınlardan biri onlara yaxınlaşış Likuya baxdı. Tanakıl tez-tez danışış qadına nəsə dedi, əliylə göstərdi, başını tərpətdi, sonra dayandı və ehtiyatla Likuya dedi:

– Tanakıl.

Liku başını qaldırdı.

– Tanakıl.

Onların üçü də güldü. Tanakıl ölü ağaca tərəf getdi, baxdı, Likunun ona verdiyi göbələkdən bir parça qopardıb ağızına qoydu. Üzüqirişmiş qadın elə qışqırkı ki, Liku qorxusundan yerə yixıldı. Qadın qışqırkı səs-küy saldı və hirs-lə arıq qızın çıynindən vurdu. Tanakıl tez əlini ağızına salıb göbələyi ağızından çıxartdı. Üzüqirişmiş qadın vurub göbə-



Inventas vitam
juvat excusisse
per artes

ləyi onun əlindən yerə saldı, göbələk də gedib suya düşdü. Qəzəblənmiş qadın Likunun üstünə qışqırdı, o da ağaca tərəf qaçıdı. Qadın təhlükəsiz məsafədə dayanıb Likuya tərəf əyildi, qəzəbli səslər çıxartdı.

– Ah! – qadın dedi. – Ah!

Tanakilə tərəf çəvrilib danişa-danişa bir əlini onun böyrünə dirəyib, o biri əli ilə itlədi. Danişa-danişa da Tanakili itləyib talaya tərəf çıxmaga məcbur elədi. Tanakil geri baxa-baxa könülsüz də olsa, getməli oldu və nəhayət, gözdən itdi. Liku mağaracığa tərəf süründü, balaca Oani götürüb sinəsinə sıxdı və tələsik ağaca tərəf geri qayıtdı. Üzüqirişmiş qadın geri qayıdır ona baxdı. Onun üzündəki qırışlar bir qədər azalmışdı. Bir müddət dinmədi, sonra dəri zolağın imkan verdiyi qədər Likudan aralı durub aşağı əyildi.

– Tanakil.

Liku yerindən tərpənmədi. Qadın yerdən bir çubuq götürüb ehtiyatla Likuya tərəf uzatdı. Liku tərəddüd içində çubuğu alıb qoxuladı və yerə atdı. Qadın yenə danişdi.

– Tanakil?

Cavab olaraq göyərçinlər quruldaşdır; suda əks olunan günəş şüaları qadının üzündə enib-qalxır, titrəşirdi.

– Tanakil!

Liku dinmədi. Qadın dərhal da aralanıb getdi.

Fa əlini Lokun ağızından çekdi.

– Onunla danışma.

Fa qaşqabağını töküb Loka baxdı. Üzüqirişmiş qadın Likudan aralanmışdı deyə, Lokun bədəninin titrəməsi də azalmışdı artıq. Çöldəki Lok ona məsləhət gördü ki, ehtiyatlı olsun.

Talada səs-küy qalxdı. Lokla Fa da bir qədər yerlərini dəyişdilər və gördülər ki, çox böyük dəyişiklik baş veribdir. Talanın mərkəzində gur ocaq qalanmışdı və onun ağır tütüsü qalxbı göyə millənirdi. Təzə adamlar içibos tirlərdə

gətirdikləri budaqların köməyilə talanın hər iki tərəfində mağaralar düzəltmişdilər. Torbalar harasa yox olmuşdu deyə, tonqalın ətrafında yer genişlənmişdi. Adamlar oraya toplaşib danışırdılar. Hamısı da qarşıda dayanıb danışan qoca kişiyyə tərəf baxırdı. Onlar əllərini qoca kişiyyə tərəf uzatmışdılər. Tuami isə onlar kimi eləmirdi, elə bil, heç bu adamlardan deyildi. Qoca kişi başını silkələyir, qışqırıldı. Adamlar içəri tərəfə çevrildilər və axırda ancaq kürəkləri göründü; bir-biriylə danışırdılar. Sonra adamlar yenə qoca kişiyyə yaxınlaşdılar və qışqırıldılar. Qoca kişi başını silkəldi, adamlara arxasını çevirib əyildi, sol tərəfdəki mağaraya tərəf getdi. Adamlar qışqıra-qışqıra Tuaminin ətrafına toplaşdılar. Tuami əlini yuxarı qaldırdı, adamlar susdu. Tuami ocaqda yanın odunlardan o tərəfdə görünən və hələ də yerdə qalmış maral başını göstərdi. Sonra başının işaretisi ilə meşə tərəfi göstərdi, adamlar yenə səs-küy saldılar. Qoca eynən Tuami kimi əlini yuxarı qaldırıb kahadan çıxdı. Adamlar bir anlığa da olsa, sakitləşdilər.

Qoca kişi çox bərkdən qışqırıb ancaq bir söz dedi. Adamlar da dərhal qulaqbatarıcı səslə qışqırıldılar. Onların ləng tərpənişində bir canlanma əmələ gəldi. Kök qadın kahadan qəribə bir torba çıxartdı. Torba hansısa heyvanın bütöv dərisi idi, amma onun içindəki nə idisə, daim hərəkət eləyib bir yerdə sakit dayanmirdi və elə təsəvvür yaranırdı ki, onu sudan düzəldiblər. Adamlar içiboş odun parçalarını heyvanın altına tuturdular, heyvan da dərhal onun içənə işəyirdi. İçiboş odun parçaları ağzınacan dolurdu deyə, Lok suyun necə parıldadığını da görə bildi. Kök qadın çağaya görə necə sevinirdi, heyvana görə də elə sevinirdi; adamların hamısı xoşbəxt idi, hətta qoca kişi də qımıшиб gülürdü. Adamlar odun parçalarını çox ehtiyatla götürüb tonqalın yanına aparırdılar və çalışırdılar ki, su yerə tökülməsin, amma çayda nə qədər desən su var idi. Onlar tələsmədən oturur, ya da dizləri üstə çöküb odun parçasını dodaqları-



Inventas vitam
juvat excusisse
per artes

na yaxınlaşdıraraq içirdilər. Tuami qımışaraq kök qadının böyründə oturdu və heyvan da düz onun ağızına işədi. Fa ilə Lok ağacda büzişdülər, onların sıfəti haldan-hala düşürdü. Lokun boğazına yiğilmiş qəhər düyüünü aşağı enir, yuxarı qalxırdı. Ağacdakı yeməli şeylər onun üstündə ora-bura gəzişirdi, Lokun fikri tamam başqa yerdə olsa da, ağız-burnunu əyir, əlini elə-bələ uzadıb onları tutur və bir-bir ağızına atırdı. Lok dodaqlarını yaladı, üz-gözünü turşutdu və yenə əsnədi. Sonra da aşağı – Likuya baxdı.

Ariq qız artıq geri qayitmışdı. İndi ondan ətrafa başqa qoxular yayılırdı: nəsə turş bir qoxuydu. Qız şən idi, yüksək quş səsinə oxşayan dildə danışb Likuya nəsə dedi, o da dərhal ağacdan aralandı. Tanakıl tonqalın ətrafında toplaşmış adamlara gözaltı baxdı, sonra yavaş-yavaş Likuya tərəf getdi. Dəri zolağın budağa dolandığı yerdən əliylə yapışb onu açmağa başladı. Nəhayət, zolaq açıldı. Tanakıl dəri zolağın ucunu öz biləyinə bağladı, yay vaxtı qaranquşların hərəkətinə oxşayan bir hərəkətlə yeriyərək əyilir, ləngər vurur, o üz-bu üzə aşındı. Qız ağacın ətrafında firlandı, dəri zolaq da onun arxasında sürüñürdü. Qız Liku ilə danışır, zolağı yavaşça dartırdı; onlar birlikdə gedərək uzaqlaşdırılar.

Tanakıl hey danışındı. Liku da onun böyrünü kəsdirib diqqətlə qulaq asırdı. Lok başqa bir desik açdı ki, oradan baxıb qızların hara getdiyini görə bilsin. Tanakıl Likunu aparırdı ki, bağlamanı göstərsin.

Lok, sanki, yuxudamış kimi çox ləng tərpənib yeri ni dəyişdi ki, talanı müşahidə edə bilsin. Qoca kişi ağızının altındakı ağ tüklərdən yapışb narahat halda ora-bura gəzişirdi. Keşikçilərdən və bir də ocağa baxan adamlardan başqa, qalanlar hamısı ölü kimi yerə sərilib qalmışdı. Kök qadın kahaya tərəf getdi.

Qoca kişi nəsə bir qərar qəbul elədi. Lok gördü ki, kişi əlini üzündən çekdi. Əllərini bir-birinə vurub bərkdən danışmağa başladı. Ocağın ətrafında uzanmış kişilər candərdi də

olsa, ayağa durdular. Qoca kişi çay tərəfi göstərərək onları nəyəsə məcbur eləyirdi. Kişilər əvvəlcə dinmədilər, sonra başlarını silkələyib qəflətən danışmağa başladılar. Qoca kişinin səsində narazılıq var idi; suya tərəf getdi, dayandı, çıynının üstündən danışaraq içiboş tirləri göstərdi. Yuxulu kişilər otların arasından və yerə tökülmüş yarpaqların üstündən keçib irəli gəldilər. Onlar öz-özlərinə nəsə mizildənir, bir-biriylə danışındılar. Üzüqirişmiş qadın Tanakilin üstünə necə qışqırılmışdısa, qoca kişi də o cür qışqırmağa başladı. Yuxulu kişilər çayın sahilinə gəlib içiboş tirlərə baxdılar, dinib-danışmadılar, heç nə eləmədilər. Titrəyib daim hərəkət eləyən heyvanın verdiyi içkinin payız çürüntülərinə oxşayan turş qoxusu yuxarı qalxıb Loku bürümüşdü. Tuami taladan keçib arxa tərəfdə dayandı.

Qoca kişi danışındı. Tuami başını tərpədib aralandı və az sonra Lok nəyinsə doğrandığına oxşayan səslər eşitdi. İki başqa kişi dəri zolağı götürüb suya tullandı. Onlar birinci tırın arxasını çaya tərəf geri itələdilər, o biri ucunu isə sahilə tərəf çekdilər. Hər iki tərəfdən tırın qurtaracağında dayanıb qaldırmağa başladılar. Sonra da hər ikisi təngnəfəs halda tırın içində əyildi. Qoca kişi hər iki əlini yuxarı qaldırıb yenə qışqırıldı, sonra nəsə göstərdi. Kişilər yenə qışqırıldılar. Əlin-də bir ucu təmizlənib sığallanmış budaq parçası tutmuş Tuami gəldi. Kişilər sahilin yumşaq torpağını qazmağa başladılar. Lok öz yuvasında çəvrilib baxdı, Likunu axtardı və gördü ki, Tanakil ona çox maraqlı şeylər – sapa düzülmüş balıqqulağlarını, ilk anda Loka yatmış, ya da təzəcə ölmüş kimi görünən balaca Oanı göstərir. Likunun boğazına bağlanmış dəri zolağı Tanakil əlində bərk tutsa da, yerdə sərbəstcə sürüñürdü. Çünkü Liku lap yaxına gəlib, Lok onu yelləyəndə, ya da güldürmək üçün təlxəklik eləyəndə olduğu kimi, ariq qızı maraqla baxırdı. Günəşin düz şüaları vadinin üstündən talaya çəpinə düşürdü. Qoca kişi qışqırmağa başladı, onun səsini eşidən qadınlar əsnəyə-



Inventas vitam
juvat excusisse
per artes

əsnəyə sürünüb kahadan çıxdılar. Kişi təzədən elə qışqırkı, qadınlar da eynən kişilər elədiyi kimi, ayaqları bir-birinə dolaşa-dolaşa gəlib ağacın altına yiğişdilar və danışmağa başladılar. Tezliklə iki uşaqdan və bir də gözətçidən başqa heç kim gözə dəymədi.

Ağacla çayın arasından nəsə tamam başqa cür qışqırkı başladı. Lok çevrilib baxdı ki, görsün nə olub.

– A-ho! A-ho! A-ho!

Təzə adamların hamısı, kişilər də, qadınlar da geri əyildilər. Tır onlara tərəf yönəlmüşdi və onun burnu Tuamının gətirdiyi tirin üstündə dayanmışdı. Lok artıq bilirdi ki, o tərəf tirin burnudur, çünki orada hər iki tərəfdən onun gözləri var idi. Lok əvvəllər bunu görməmişdi, çünki o yer nəsə aq bir şeylə örtülmüş olurdu, indi isə bu şey tutqunlaşmışdı və bir qədər də yaygınlışmışdı. Adamlar dəri zolaqla tirə bağlanmışdılar. Qoca kişi məcbur eləyirdi, onlar da təng-nəfəs halda geri qatlanmışdılar, ayaqları yumşaq torpağa girir, çimləri qopardıb atırdı; gedirdilər, dayanırdılar, güclə, birtəhər irəliləyirdilər, tir isə gözlərini qırpmadan baxır, adamların arxasında gedirdi. Təzə adamlar ağacın altından keçib gözdən itəndə Lok onların üzündəki qırışları və təri də görə bildi. Qoca kişi lap arxada gedirdi, onun qışqırtısı kəsilmirdi.

Tanakillə Liku geri qayıdış ağacın yanına gəldilər. Liku bir əli ilə Tanakilin biliyindən yapışmışdı, o biri əliylə də balaca Oanı tutmuşdu. Qışqırkı səsi kəsildi, qaşqabaqlı adamlar ayaqlarını sürüyə-sürüyə gəlib çayın qirağında cərgəylə dayandılar. Tuami ilə Qatırquyruğu ikinci tirin yanından suya girdilər. Tanakil qabağa getdi ki, baxsın, Liku ondan aralındı. Tanakil izah elədi, amma Liku suya yaxın getmək istəmədi. Tanakil dəri zolağı dartmağa başladı. Liku dizlərini və dirsəklərini yerə dirəyib geri dartındı. Üzüiqirişmiş qadın necə qışqırırdısa, qəflətən Tanakil də Likuya o cür qışqırmağa başladı. Yerdən bir ağac budağı götürüb qəzəbli,

sərt səslə danışaraq zolağı yenə dardı. Amma Liku dirənib getmirdi və belə olanda Tanakil əlindəki ağaç parçası ilə Likunun belinə vurdu. Liku qışqırdı, Tanakil onu yenə dardı və yenə vurdu.

— A-ho! A-ho! A-ho!

İkinci tırın burnu qabağa çıxdı, amma bundan irəliyə getmədi. Tır sürüşüb geri getdi, adamlar yerə yixildilar. Qoca kişi var gücü ilə qışqırdı, qəzəblə çayı göstərdi, sonra meşəni göstərdi, şəlaləni göstərdi, səsi də get-gedə daha qəzəbli olurdu. Adamlar da onun üstünə qışqırıldılar. Likunu ağacla döyən Tanakil əl saxlayıb böyükərə baxdı. Qoca kişi ora-bura gedib ayaqlarıyla adamları vurur, onları ayağa qalxmaga məcbur eləyirdi. Tuami bir tərəfdə dayanıb tir öz göz-ləriylə necə baxırdısa, o da qoca kişiyə elə baxırdı. Adamlar tələsmədən ayağa qalxıb yenə dəri zolaqlardan yapışdırılar. Tanakilin marağı yox oldu, geri çevrilib Likunun yanında dizi üstə çökdü, yerdən balaca daşlar götürüb yuxarı atdı və əlinin ensiz tərəfiylə onları tutmağa çalışdı. Tezliklə Liku da onun hərəkətlərinə baxmağa başladı. Axır ki, tir sahilə çıxdı, ləngər vurub möhkəm dayandı. Adamların qəddi düzəldi, uzaqlaşış getdilər və gözdən itdilər.

Lok aşağı baxıb Likunun yumru qarnını görəndə sevindi, Tanakilin onu ağacla döymədiyini görəndə isə sakitləşdi. Kök qadının döşünü əmən çığa yadına düşəndə isə gülüm-səyib gözaltı Faya baxdı. Fa da ağızının bir tərəfiylə azca gülümsədi, amma o, Lok kimi xoşbəxt görünmürdü. Lokun içindəki hissələr çəkilib getdi, sanki, yastı daşın üstündəki buzu günəş şüaları qızdırılmışdı. Maddi cəhətdən tam təmin edilmiş kimi görünən təzə adamlar elə də təhlükəli görünmürdülər artıq. Hətta Lokun çölü də arxayınlaşış səslərə və qoxulara olan kəskin həssaslığını itirdi, ağızını geniş açıb əsnədi, əlləri ilə gözlərini ovuşturdu. Quş dəstəsi havaya qalxıb hərləndi, sanki, isti yay günü külək onları ürküdüb qaldırmışdı və hava da isti axınlarla dolu idi.



Lok Fanın piçiltisini eşitdi:

– Yadında saxla: hava qaralanda biz onları götürəcəyik.

Kök qadının gülə-gülə çağanı necə əmizdirdiyi Lokun yadına düşdü.

– Onu necə yedirəcəksən?

– Yeməyi çeynəyib ona verəcəyəm. Bəlkə, südüm də oldu.

Lok bu barədə fikirləşəndə Fa dedi:

– Tezliklə təzə adamlar yatacaqlar.

Təzə adamlar isə hələ ki yatmamışdilar və yatmaq istəyənə də oxşamırdılar. Onlar indi daha çox səs-küy salırdılar. Hər iki tiri artıq sahilə çıxardıb altlarına yumru, yoğun tirlər qoymuşdular. Adamlar axırıncı tirin ətrafına yiğisib qoca kişiyyə qışqırıldılar. O isə meşəyə gedən yolu göstərir, əsib-kükreyən qəzəbli quş səsi çıxarırdı. Adamlar başlarını silkələyir, dəri zolaqları yerə atıb kahalara tərəf gedirdilər. Qoca kişi yumruqlarını tutqun, mavi səmaya tərəf yelleyir, öz başına vururdu, adamlar isə yuxulu yerişlə yeriyb ocağa və kahalara tərəf gedirdilər. Qoca kişi ağac budaqlarının yanında tək qalandı susdu. Günəş şüaları ağacların altın-dan çekilir, qaranlıq qatılışırdı.

Qoca kişi yavaş-yavaş çaya tərəf getdi. Sonra dayandı və üzündə artıq heç bir hissiyat ifadə olunmurdı. Kişi öz kahasına tərəf gedib gözdən itdi. Lok kök qadının səsini eşitdi, sonra da qoca kişi kahadan çıxdı. Yenə də yavaş-yavaş çaya tərəf getdi; bir-birindən fərqlənməyən addımlar atırdı və bu dəfə tirlərin yanında ayaq saxlamadı, oradan yan keçərək düz getdi. Ağacla çayın arasında dayanıb uşaqlara baxdı.

Tanakıl Likuya daşları tutmağı öyrədirdi deyə, əlindəki ağacı yadından çıxartmışdı. O, qoca kişini görən kimi ayağa durdu, əllərini arxada gizlətdi, ayağının biriyələ o birini qaşıdı. Liku da eyni hərəkətləri Tanakıl kimi eləməyə çalışdı. Qoca kişi bir müddət dinmədi. Sonra başını talaya tərəf uzadıb sərt səslə nəsə dedi. Tanakıl dəri zolağı əlinə götürüb ağacın altına tərəf getdi, Liku da onun arxasında düşdü.

Lok ağacın üstündə çox ehtiyatla çevrilərək gördü ki, onlar gedib kahanın içində girdilər. Lok bir də geri baxanda gördü ki, qoca kişi düz çayın qıraqında dayanıb işeyir. Günəş şüaları çayın üstündən çəkilib o tərəfdəki ağacların başında ilisib qalmışdı. Şəlalənin və vadinin üstü qırmızı rəngə boyanmışdı, suyun çox bərk guruldadığı eşidilirdi. Qoca kişi geri qayıdib ağaca tərəf gəldi və onun altında dayanıb, göyəm kollarının arasında duran gözətçiyyə diqqətlə baxdı. Ağacın o biri tərəfinə hərləndi, göz gəzdirib ətrafa baxdı. Əlini uzadıb sinəsinin üstündəki dərinin altından nəsə bir şey çıxartdı. Lok iyəldi, gördü və dərhal da tanıdı. Qoca kişi Likunun ət payını yeyirdi. Onun necə əyilərək dirsəkləri qabağa çıxmış halda əti didib-dartışdırıldığı və çeynədiyi eşidilirdi. Ölü ağacın içinde böcək necə işgüzərlinqla işləyirsə, qoca kişi də əti elə yeyirdi.

Kimsə gəlirdi. Gələn adamın səsini Lok eşitdi, amma qoca kişinin başı ət yeməyə elə qarışmışdı ki, heç nə eşitmədi. Gələn adam ağaca çatıb qoca kişini gördü, ayaq saxlayıb qəzəblə qışkırdı. Gələn adam Qatırquyuğu idi. Qaçaraq geri qayıdib var gücüylə qışkırmaga başladı. Qaranlıq kahallardan kişiler və qadınlar çıxdılar. Adam əlindən tərpənmək mümkün deyildi. Qatırquyuğu ayağıyla tonqalı elə vurdı ki, qiğlcım və alov qalxdı. Sakit və parlaq səmanın altında qaynaşan qaranlıqla ocağın işığı çəkişməkdə idi. Qoca kişi tirlərin yanında dayanıb qışkırdı. Qatırquyuğu da onu göstərib qışkırdı. Kök qadın kahadan çıxdı, çığa onun çiyinin üstündə idi. Adamlar dərhal qoca kişinin üstünə cümdular. Qoca kişi tirlərdən birinin içində tullanıb taxta yarpağı götürdü və qolaylanıb adamları onunla hədələdi. Kök qadın adamların üstünə qışkırdı, bərk səs-küy qopdu və ağacların üstündəki quşlar qanadlarını şappıldadıb havaya qalxdılar. Qoca kişinin səsinə də, sanki, qaranlıq çökmüşdü. Adamlar bir qədər sakitləşdilər. Kök qadının yanında dinməzcə dayanmış Tuami nəsə dedi, adamlar da onun sözünü təkrar



Inventas vitam
juvat excusisse
per artes

elədilər. Onlar yenə bərkdən danışırdılar. Qoca kişi ocağın yanında uzanmış maralın başını göstərirdi, adamlar isə eyni sözü təkrar eləyib qışqırdılar və səsin çıxmağından bilinirdi ki, onlar get-gedə yaxına gəlirlər. Kök qadın qayıdır kahaya girdi, adamların baxışı kahanın girişinə zilləndi. Kök qadın kahadan çıxdı, amma çığa ilə yox, titrəyib silkələnən heyvanla qayıtdı. Bunu görən adamlar qışqırıb əl çaldılar, tez gedib içiboş odun parçaları götürdülər, kök qadının çıynində titrəyib silkələnən heyvan da odun parçalarının içinə işədi. Adamlar içirdi, Lok da tonqalın işığında onların hülqumlarının necə enib-qalxdığını görürdü. Qoca kişi əlini yelləyib onları kahalara qovmağa çalışırdı, amma adamlar getmədlər, kök qadına yaxınlaşıb yenə içki aldılar. Kök qadın gümürdü artıq, qoca kişiyə, adamlara, sonra da Tuamiyə baxdı. Tuami kök qadının böyründə dayanmışdı, üzü gültürdü. Kök qadın titrəyən heyvanı kahaya aparmaq istəyəndə Qatırquruğu ilə bir qadın imkan vermədi. Belə olanda qoca kişi irəli cumdu və bir dəstə adam dalaşmağa başladı. Tuami kənarnda dayanıb elə baxırdı, elə bil, bu adamları, o, öz çubuğuyla havada çəkmişdi. Dava-dalaşa qoşulanların sayı artmaqdı idi. Dalaşanların dəstəsi çevrilirdi, fırlanırdı, kök qadın isə qışqırırdı. Titrəyib silkələnən heyvan kök qadının çıynindən düşüb harasa yox oldu. Bir neçə adam onun üstünə yıxıldı. Lok su səsi eşitdi, adamların üst-üstə yiğisib əmələ gətirdiyi təpəcik enib alçaldı. Sonra adamlar səndirləyərək uzaqlaşmağa başlıdılar, titrəyən heyvan isə Tuaminin düzəldiyi maral kimi yastılanıb yerə sərilmüşdi, elə bil, olmuşdü.

Qoca kişi qəddini düzəltdi və boyu bir az da hündür göründü.

Lok əsnədi. Gördükleri, nəsə, eyni məcraya sığışmir-di. Onun gözləri qapandı və gərilib açıldı. Qoca kişi əllərini havaya qaldırdı, üzünü adamlara çevirib elə səs çıxartdı ki, onlar qorxuya düşərək bir qədər geri çəkildilər. Kök qadın çevrilib kahanın içinə girdi. Tuami harasa yox oldu. Qoca

kişinin səsi qalxdı, qırıldı, əlləri yanına düşdü. Hər tərəfdə qorxu və sükut var idi, ölü heyvandan qalxan turş qoxu ətrafa yayılırdı.

Adamlar əvvəlcə dinməzcə dayandılar, çömbəlib söyklənilər. Qadınlardan biri qəflətən irəli cumdu, qoca kişinin üstünə qışqırdı, əlini qarnına sürtdü, döşlərini qaldırıb göstərdi və ona tərəf tübürdü. Adamlar yenə hərəkətə gəldilər, onlar başlarını tərpədir və qışqırıldalar. Qoca kişi onlardan bərk qışqırıb maralın başını göstərdi. Bu yerdə səs kəsildi və sükut çökdü. Adamlar aşağı – marala baxdılar, maral isə öz xirdaca gözləriylə sarüşəqlərin arasından açılan deşikdən baxan Loka baxırdı.

Taladan o tərəfdə, meşədən səslər eşidildi. Tədricən adamlar da o səsi eşitdilər. Kimsə ağlayıb-inildəyirdi. Goyəm kolları hərəkətə gəlib aralandı, sol ayağındakı yaranan qanı axan Şabalıdbaş bir ayağının üstündə atıla-atıla və bir əli ilə də Kolbaşdan tutaraq peyda oldu. Ocağı görüb yerə uzandı, qadınlardan biri ona tərəf getdi.

Lokun göz qapaqları endi və tez də yuxarı atılıb açıldı. Hansısa bir məqamda başının içində görmüşdü ki, bütün bu baş verənlər barədə Likuya danışır və o da bu işlərdən Lok necə baş açırsa, elə baş açır.

Çağanı əmizdirən kök qadın kahanın böyründə göründü. Kolbaş nəsə soruşdu. Kimsə qışqırıb ona cavab verdi. Boş əmcəklərini qaldırıb göstərən bayaqqı qadın qoca kişini, ölü ağacı və adamları göstərdi. şabalıdbaş maralın başına tübürdü, adamlar yenə qışqırıb irəli cumdular. Qoca kişi əllərini yuxarı qaldırıb yenə hündürdən danışaraq hədələyici nitq söylədi, adamlar isə kinayə ilə güldülər. Şabalıdbaş maralının yanında dayandı. Tonqalın alovunda onun gözlerinin iki qoşa daş kimi parıldadığı görüñürdü. Şabalıdbaş əl atıb bel tərəfdən çubuq çıxartdı, o biri əlində isə əyri payanı tutdu. Şabalıdbaşla qoca kişi bir-birinə baxırdı.



Inventas vitam
juvat excusisse
per artes

Qoca kişi bir addım kənara çəkilib tez-tez danışmağa başladı. Kök qadına yaxınlaşıb əllərini uzatdı ki, çağanı alsın. O məqamda hər bir qadın necə eləyərdisə, kök qadın da elə elədi: cəld əyilib onun əlini elə dişlədi ki, qoca kişi inildəyərək atılıb-düşdü. Şabalıdباş çubuğu əyri payanın üstünə köndələn qoyub qırmızı lələkləri geri çəkdi. Qoca kişi atılıb-düşməyini dayandırıb Şabalıdbaşın üstünə getdi, eyni zamanda da əllərini qabağı uzadıb özünü çubuqdan qorumağa çalışırdı. Qatırquyuğuna çataçatda qoca kişi dayandı, sağ əlinin uzun barmağından başqa, o birilərini qatladı və həmin barmağını uzadıb kahalardan birini göstərdi. Hami susdu. Kök qadın bərkdən güldü, sonra o da susdu. Tuami qoca kişinin kürəyinə baxırdı. Qoca kişi tirləri gözdən keçirdi, ağacların altında qatlaşmaqdə olan qaranlığa baxdı, sonra yenə adamlara baxdı. Heç kim dinib-danışmadı.

Lok əsnəyərək ağacın başındaki koğuş tərəfə çəkildi, yenə əsnədi; burada təzə adamların gözündən yaxşıca qorunurdı və bütün o dəstə ağacların üstündəki işığın eks olunmasının yanıb-sönərək oynaşmasından başqa bir şey deyildi. Lok Faya baxdı, onu öz böyründə uzanıb yatmağa dəvət elədi. Amma Fa heç nə hiss eləmədi və Lok gördü ki, Fanın qırılımayan gözləri sarısqıların arasından nəyəsə baxır. Fa elə diqqətlə baxırdı, özünü elə unutmuşdu ki, hətta Lok onun ayağına toxunanda da yerindən tərpənmədən baxmaqdə davam elədi. Lok gördü ki, onun ağızı açıq qalıb və tez-tez nəfəs alır. Çürümüş budaqdan yapışib elə sixdı ki, budaq nəm parçalara bölünərək şaqqlıdayıb sindi. Lok yorğun olsada, bu, onu maraqlandırdı, bir az da qorxutdu və başının içində gördü ki, təzə adamlardan biri ağaca dırması, tez geri qanrlıb sarısqığı araladı. Fa tez çevrilib baxdı, onun üzü dəhşətli yuxu görən adamların üzü kimiydi, tez Lokun biləyində yapışib aşağı dartdı, çıyıllarından tutub başını onun sinəsində gizlətdi. Lok bir əliylə onu qucaqladı və bu toxunuşdan onun çölü xoş bir istilik duydu. Amma Fanın

ayrı fikri yox idi, qalxıb dizi üstə oturdu, Loku özünə tərəf çəkdi, başını döşlərinə sıxdı; sarüşüqların arasından aşağı baxır, gözünü oradan çəkmirdi; Lokun yanağının söykəndiyi yerdə isə onun ürəyi şiddətlə vururdu. Lok cəhd elədi ki, görsün onu bu qədər həyəcanlıdırıb qorxuya salan nədir, amma dərhal da Fa onu öz sinəsinə daha bərk sıxdı. O isə Fanın sinəsinin küncünü, hər şeyi görə bilmək üçün geniş, geniş, lap geniş açılmış gözlərini gördü.

Quş dəstəsi uçub geri qayıtdı, Fanın bədəni isti idi. Lok müqavimət göstərmədi, bilirdi ki, adamlar yatanda Fa onu oyadacaq və uşaqları götürüb aradan çıxacaqlar. Lok Fani ikiəlli qucaqlayıb başını onun döyünen ürəyinin üstünə qoydu, yenidən fırlanıb dövrə vuran quş dəstəsi bütöv bir yuxu dünyasına çevrildi.

DOQQUZ

Lok oyandı və onu aşağı basaraq çiyinlərindən yapışib üzünü örtmiş əllərdən xilas olmağa çalışdı. Yeni bir qorxu hissinin təsiri ilə, az qala, dişləməyə hazır olduğu barmaqlara ağzını dirəyib danışındı, mızıldanırdı. Fanın üzü onun üzünə lap yaxın idi və özü də onu tutub saxlamışdı, Lok isə yarpaqları və çürük quru ağacı əliylə döyəcləyirdi.

– Sus!

Onlar ağacın üstündə olduqları müddətdə ilk dəfə idi ki, Fa bərkdən danışındı, hətta adı vaxtlarda olduğundan da bərk danışındı və sanki, təzə adamlar bu ətrafdə deyildilər artıq. Lok yuxudan tamam ayıldı, danışmağını azaldıb tutqun yarpaqların üstünə işığın necə sıçradığını və qaranlıqda orabura tullanın ləkələr əmələ gətirdiyini gördü. Ağacın üstündə göydə çoxlu ulduz var idi; onlar balacayırlar, müqayisə edilsəydi, çox ölüvayları da var idi. Lok Fanın bədəninə toxunanda onun nəm olduğunu, üzündən isə tər axdığını hiss



Inventas vitam
juvat excusisse
per artes

elədi. Fanı görən kimi dərhal Lok təzə adamların canavar sürüsü kimi necə səs salıb qışqırdıqlarını da eşitdi. Onlar qışqırır, gülür, mahni oxuyur, quş cikkildəşməsinə oxşayan dillərində danışındılar. Yandırıqları ocağın alovları da onlarla birlikdə dəlisovcasına kükrəyirdi. Lok çəvrilib barmağını yarpaqların arasına soxdu ki, deşik açıb oradan bax-sın görsün aşağıda nə baş verir.

Tonqalın alovu bütün talanı işıqlandırmışdı. Onlar Qatır-quyuğunun çayla gətirdiyi iri tirləri sahilə dərtib yuxarıda-ki uclarını bir-birinə söykəyərək ocağın üstündə dikəltmiş-dilər. Bu tonqal şəlalə kimiydi, iri, hirsli pişik kimiydi, nə istilik verirdi, nə də rahathlıq gətirirdi. Lok Malı öldürən tırın bir parçasının o biri odunların üstünə əyildiyini və onun üstündəki qulağa oxşayan göbələklərin köz kimi qızardığını da görə bildi. Odun tığının lap başından alov elə püs-kürdü, elə bil, aşağıdan onu sixırdılar; alov dilləri ağ idi, qırmızıydı, sarıydı və onlar ətrafa tez bir zamanda əriyib yox olan balaca qıçılcımlar yayırdı. Alov dilləri az qalırdı Lokun oturduğu yerə çatsın, onları büruyən mavi tüstü örtüyü güclə görünürdü. Odun qalağından püskürüb qalxan alov talanı işığa qərq eləmişdi, amma o işiq isti deyildi, qəzəb-liyi, gözü qamaşdırıb kor eləyən qızartdaq-ağ rəngdəydi. Tonqalın işığı ürək kimi elə döyüñürdü ki, hətta tonqalı dövrələyən ağaclar da öz qıvrım yarpaq axınıyla ora-bura sıçrayırdı, onlarla birlikdə sarmaşıq yarpaqlarının arasındaki deşik də bir yerdə dayanmır, atılıb-düşürdü.

Təzə adamlarancaq bellərinə bağlıqları dəridən başqa qalan geyimlərini çıxardıb atmışdilar deyə, onlar da eynən alov kimi sarı və ağ rəngdə görünürdülər. Onlar da ağaclarla eyni zamanda otərəf-butərəfə sıçrayırdılar və bu zaman saçları üzlərinə tökürlür, ya da qıvrlırdı, ona görə də Lok kişiləri bir-birindən fərqləndirməkdə çətinlik çəkirdi. Kök qadın içibos tirlərdən birinə söykənib dayanmışdı, belinəcən çilpaq olan bədəni ağ və sarı rəngdə idi, qolları ilə

hər iki tərəfdən bədənini qucaqlamışdı. Başını geri qanırıb boynunu əymışdı və saçları içibos tirin içində sallanmışdı, özü də gülürdü. Tuami kök qadının böyründə çömbəltmə oturmuşdu, üzü kök qadının sol biləyinə toxunurdu. Tuami hərəkətdə idi, amma tək elə alovla birlikdə gərilib irəli-geri hərəkət eləmirdi, o həm də yuxarı dartinirdi, çılpaq qadının ətini yeyirmiş kimi, ağızı onun bədəninə toxunaraq çılpaq ciyinlərinə doğru qalxırdı, barmaqları oynasırdı. Qoca kişi o biri içibos tirin içində uzanmışdı, ayaqları hər iki tərəfdən çölə çıxmışdı, əlində yumru daş var idi və hərdən onu ağızına qoyur, arabir də oxuyurdu. O biri kişilər və qadınlar isə talaya səpələnmişdilər. Onlar da əllərində yumru daş tutmuşdular və Lok yalnız indi gördü ki, təzə adamlar o daşlardan nəsə içirlər. Lokun burnu içilən şeyin iyini duydı. Bu içki o biri sudan şirin idi, qəzəbliydi, nəsə ocaq kimi, şəlalə kimi bir şey idi. Elə bil, arı suyu idi, bal və mum iyi verirdi, çürüntü qoxuyurdu, eynən təzə adamlar kimi, həm özünə çəkir, həm də itələyirdi, qorxuya salır, həm də həyəcanlandırırırdı. Bu cür yumru daşlar ocağın yaxınlığında da var idi və onların yuxarısı desik idi, ətrafa yayılan güclü qoxu da, əsasən, o daşlardan qalxırdı. Lok gördü ki, adamlar içib qurtarandan sonra ocağın yanındakı yumru daşlara yaxınlaşır, onları qaldırır və yenə içki götürürlər. Arıq qız – Tanakıl kahalardan birinin qarşısında arxası üstə elə uzanmışdı, elə bil, ölmüşdü. Bir kişi ilə bir qadın xırıltılı səslə qışqıraraq dalaşır, həm də öpüşürdülər. Başqa bir kişi isə qanadları yanmış pərvanə kimi sürünə-sürünə ocağın başına dolanırdı; kişi sürünenrək ocağın başına fir-fir fırlanırdı, adamlar isə səs-küy salır, ona fikir vermirdilər.

Tuami, axır ki, kök qadının boynuna çatdı, onu özünə tərəf çəkdi, kök qadın gültür, başını silkələyirdi, əli ilə Tuamının ciyinlərini sixırdı. Qoca kişi oxuyurdu, adamlar didişirdilər, bir kişi ocağın başına fırlanırdı, Tuami kök qadından yapışib əl çəkmirdi, tala da irəli-geri gedir, ləngər vururdu.



Inventas vitam
juvat excusisse
per artes

Tonqalın işığı elə güclüydü ki, Lok Fanı aydınca görürdü. Lokun gözləri qatma-qarışqlıqla baxmaqdan yorulmuşdu, ona görə də üzünü çevirib Faya baxdı. Fa bir az titrəyirdi, amma tonqaldan aralıda onun üzü çox sakit idi, gözləri də elə baxırdı, sanki, Lok hələ yatmamışdan bəri keçən müddət ərzində onlar nə qırılmış, nə də başqa səmtə baxmışdır. Lokun başının içindəki görüntülər də, eynən ocağın alovu kimi, gəlir və gedirdi. Onların heç bir mənası yox idi və fırlanmağa başladılar, o qədər firlandılar ki, Lok elə bildi başı partlayacaq. Demək istədiyini diliylə ifadə eləmək üçün söz tapdı, amma onun dili bilmirdi o sözlərdən necə istifadə eləsin.

– Bu nədir belə?

Fa heç qimildanmadı. Öz formasızlığı ilə dəhşətli olan bir bilgi süzülərək onun beyninin içində dolurdu və sanki, Fanın başının içində gördükərini hiss eləyirdi, amma başının içində gözü yox idi deyə, görə bilmirdi. Bu, nəsə dəhşətli bir təhlükəni əvvəlcədən görüb hiss eləmək idi və Lokun çölü bunu əvvəllər Fa ilə birlikdə hiss eləmişdi, amma bütün bunlar Lokun içindən ötrüydü və onun başında belə şeylər üçün yer yox idi. O bilgi Lokun içində soxulurdu, yuxudan ayılandan sonra duyduğu yaxşı hissələri, başının içində gördükərini və onların fırlanmasını, kiçicik fikirləri, aqlıq hissini, yanğı hissini sıxışdırırıldı, dağdırıb pozurdu. Bütün bunlar onu məşğul edirdi, amma bilmirdi bu nədir belə.

Fa yavaşça başını çevirdi. Qarı suyun içində hərəkət eləyəndə gözləri necə fırlanırdısa, Fanın gözlərində əks olunan və əkizlər kimi bir-birinə oxşayan ocaqlar da elə fırlanırdı. Ağzının qıraqındakı tərpəniş (əlbəttə, ağzını əymək, ya da danışığa hazırlıq deyildi bu) Fanın dodaqlarını eynən təzə adamların dodaqlarına oxşatdı, sonra onun dodaqları aralandı və sakitləşdi.

– Onları Oa öz qarnından çıxartmayıb.

İlk anda sözlər onlara uyğun gələn görüntülərlə çulğalaşmadılar, amma hissələrin içində qərq olaraq onları daha da gücləndirdilər. Sözlərin mənasını başa düşmək üçün Lok sar身为çarpaqlarının arasından baxdı və dərhal da baxışları kök qadının ağızına tuş gəldi. Kök qadın Tuamidən yapışaraq ləngər vura-vura və cingiltili səslə danışib gülə-gülə ağaca tərəf gələndə Lok onun dişlərini də gördü. Dişləri ensiz idi, yemək və çeynəmək üçün yarayardı, balacayırlar, amma iki diş o birilərdən uzun idi və onlar canavar dişinə oxşayırıdı.

Ocağın odun tuğrı guruldayıb çökdü, qığılçım yağışı əmələ gəldi. Qoca kişi içmirdi artıq, içiboş tirlərdən birinin içində sakitcə uzanmışdı. O biri adamların oturanı oturmuşdu, qalanları isə yerə sərilib qalmışdı, oxumaq səsi də ocağın özü kimi ölüziyirdi. Tuami ilə kök qadın ləngər vura-vura ağacın altından keçib gözdən itəndə Loku maraq götürdü və çevrildi ki, onları görə bilsin. Kök qadın suya tərəf gedəndə Tuami onun əlindən tutub geri çevirdi. Onlar bir-birinə baxabaxa dayanmışdır, kök qadının bədəni ayın işıqlandırıldığı tərəfdən solğun, tonqal tərəfdən isə qırmızı görünürdü. O, tez-tez danışib Tuamiyə baxaraq güldü, dilini çıxartdı. Qəflətən Tuami kök qadını hər iki əliylə qucaqlayıb sinəsinə sıxı və onlar dinib-danışmadan dartaşib güləşməyə başladılar; ikisi də təengnəfəs olmuşdu. Tuami başqa yerdən yapışdı: kök qadının uzun saçını çəngələyib elə dardı ki, onun əzab dolu sıfəti yuxarı qalxdı. Kök qadının saçı necə dartılmışdısa, o da dirnaqlarını Tuaminin ciyininə ilişdirib elə dardı. Tuami üzünü onun üzünə dirəyib necə dardısa, dizinin biri kök qadının arxasında qaldı, sonra əlinin yerini dəyişərək başının arxasından yapışdı. Onun ciyininin ətinə girmiş dirnaqlar boşaldı, tərəddüd içində sürüşdü, Tuamini qucaqladı, üz-üzə, döş-döşə dayandılar, birləşib bir bədən oldular, bir gərilib-acıldılar. Kök qadın aşağı sürüşürdü deyə, Tuami də aşağı əyildi və köntöycəsinə bir dizi üstə yixildi; kök



Inventas vitam
juvat excusisse
per artes

qadın əlləri ilə onun boynunu qucaqlamışdı. Ay işığında kök qadın arxası üstə uzandı, onun bədəni süstləşmişdi, gözləri yumulmuşdu, döşləri aşağı enir, yuxarı qalxırdı. Tuami diz üstə dayanıb onun belinə bağlanmış xəz dəridə nəsə axtarır-dı. Sonra nərə çəkirmiş kimi bir səs çıxardıb qadının üstünə atıldı. Lok yenə canavar dişlərini gördü. Kök qadın üzünü otərəfə-butərəfə çevirirdi və onun sıfəti Tuami ilə didişdik-ləri ilk anda olduğu kimi, indi də əzab və ağrıdan eybəcər hala düşmüşdü.

Lok Faya tərəf çevrildi. Dərisinin üstündə tər damcıları azacıq parıldayan Fa dizi üstə çökərək taladakı köz kimi qızarmış odun qalağına baxırdı. Qəflətən Lok başının içində gördü ki, Fa ilə o, uşaqları götürüb talanın içiyə qaçaraq uzaqlaşib gedirlər. Lok özünü yiğişdirdi, əlini Fanın ağzının üstünə qoyub piçldadi.

– Uşaqları indi götürəkmi?

Fa geriyə qanrlıdı ki, tutqun işıqda onu yaxşı görə bil-sin. Qəflətən elə titrədi ki, elə bil, ağacın üstünə düşən ay işığı deyildi, qar idi.

– Gözlə!

Ağacın altındakı iki nəfər elə səslər çıxarırdı, elə bil, dalaşırdılar. Kök qadın bayquş kimi ulayır, Lok Tuaminin çıxartdığı səsləri eşidirdi və təngnəfəs olduğunu da bilirdi, digər tərəfdən, sanki, Tuami hansısa heyvanla vuruşurdu və ona qalib gələcəyinə əsla əmin deyildi. Lok aşağı baxan-da gördü ki, Tuami o qadınla tək elə yatmaq fikrində deyil, qulağından qan gələn kök qadını Tuami yeyirdi.

Lok narahat oldu. Əlini uzadıb Faya toxundu, o isə daşa dönmiş gözlərini ona sarı çevirdi və dərhal da Oaya yaxınlaşanda Lokun hiss elədiyi, amma başa düşmədiyi hissələrdən də dəhşətli hissələr hər tərəfdən Fanı bürüdü. Lok tələsik əlini onun bədənidən çəkib yarpaqların arasından ocağa və talaya baxan deşik açdı. Adamların coxusu gedib kahalara girmişdi. Qoca kişi-nin

irişbos tırın kollarından çıxan ayaqlarından başqa heç yeri görünmürdü. Sürünüb ocağın başına fırlanan kişi içində arı suyu olan yumru daşların arasında üzüiqoylu uzanmışdı, göyəm kolları cərgəsinin yanında keşik çəkən gözətçi əlindəki payaya söykənib dayanmışdı. Lok diq-qətlə baxanda gördü ki, payaya söykənmiş gözətçi yavaş-yavaş aşağı sürüşür və nəhayət, göyəm kolunun yanında yerə çöküb hərəkətsiz qaldı; onun çılpaq dərisi ay işığında tutqun şəkildə parıldayırıldı. Tanakil də üzüqirişmiş qadınla getmişdi. Tutqunlaşmaqdə olan qırmızı odun tiğinin ətrafindakı tala elə də böyük olmayan bir sahəyə çevrilmişdi.

Lok çevrilib Tuamiyə və kök qadına baxdı, duyduları həzzin ən yüksək nöqtəsinə çatandan sonra onlar sakitcə uzanmışdilar, tərdən parıldayan bədənlərinin ağır qoxusu yumru daşlardakı bal iyi qoxuyan içkinin iyinə qarışmışdı. Lok hələ də dinməzcə dayanmış Faya baxdı, onun görkəmi dəhşətliydi və yəqin ki, sarüşağın qaranlığında olmayan və ancaq öz başının içində olan görüntülərə baxırdı o. Sonra Lok nəzərlərini çevirdi, əlini çirük ağacın üstüne sürtərek yeməyə bir şey axtardı. Yemək axtara-axtara da susuzluq hiss elədi və bundan sonra susuzluğununu unuda bilmədi. Narahat halda Tuamiyə və kök qadına baxdı, çünkü talada baş verən izaholunmaz və təəccübülu hadisələr içində məhz bu adamların elə indicə elədikləri onun üçün daha anlaşılan olmaqla bərabər, həm də çox maraqlıydı.

Canavarsayağı qəzəbli dərtışma bitmişdi artıq və elə təsəvvür yaranırdı ki, onlar bir-biriylə mübarizə aparır, həm də məqsədləri tək elə bir yerdə yatmaqdan ibarət deyil və bunu da qadının üzündəki, kişininsə çiynindəki qan sübut eləyirdi. Didişmə başa çatmışdı və indi arada sülhə bənzəyən elə bir vəziyyət yaranmışdı ki, onlar birlikdə oynayır-dilar. Oyun çox mürəkkəb idi, həm də çox cəlbediciydi. Dağlardakı və düzlərdəki heyvanların heç biri, kolluqlarda-ki, ya da meşədəki canlıların heç biri fikirləşib belə incə bir



Inventas vitam
juvat excusisse
per artes

oyun tapa bilməzdi, eyni zamanda, onların heç birinin bu qədər boş vaxtı da yox idi ki, bu oyunu oynaya bilsinlər. Canavarlar atları qovub yaxaladıqları kimi, onlar da ləz-zəti qovub ovladılar, hələ gözə görünməyən qurbanın izinə düşüb getdilər, başlarını əyib dinşədilər, tutqun işqda onun ilk addım səslərinin nə vaxt eşidilcəyini intizarla gözlədilər. Tülkü ovladığı kök quşu tutanda öldürməyə tələsməyib onu yeməkdən daha çox, zövq almaq üçün qəsdən vaxtı uzadır, onlar da can atdıqları məqama çatmağa tələsmir, şənlənirdilər. Arabir eşidilən kəsik-kəsik xırıltıları, ah çəkmələri və kök qadının boğuş qəhvə qəhvəhələrinin təsadüfi səsləri nəzərə alınmazsa, onlar indi çox sakit idilər.

Ağ bayquş ağacın üstündən süzüb keçdi, az sonra isə Lok onun səsini eşitdi; nədənsə, bu səs uzaqdan gəlirdi, amma bayquş özü yaxında idi. Tuami ilə kök qadın onun diqqətini cəlb eləyib həyəcanlandırmırırdı artıq, eyni zamanda, onlar onun susuzluğununu kəsmek iqtidarında da deyildilər. Fa ilə danışmağa cəsarəti çatmadı və həm də tək elə onun qəribə özünəqapılmasıyla bağlı deyildi bu; Tuami ilə kök qadının səs-səməri, demək olar ki, eşidilmirdi və bu səbəbdən də danışmaq yenə təhlükəli olmuşdu. Uşaqları necə qaçıracaları fikri ona rahatlıq vermirdi.

Ocaq lap tünd-qırmızı rəngdə idi, onun işığı budaqlarla tumurcuqların əmələ gətirdiyi və talanı dövrələyən divara güclə gedib çatırdı və onlar da qaranlıq səmanın fonunda qaranlıq nöqtələrə oxşayırırdı. Talanın torpağı elə tutqun idi ki, oranı görmək üçün Lok özünün gecəgörmə qabiliyyətini işə saldı. Ocaq təcrid olunmuşdu və sanki, üzürdü. Tuami ilə kök qadın ləngər vuraraq ağacın altında peyda oldular, özü də onlar bir yerdə gəlmirdilər, sinələrinə qədər kölgəyə qərq olaraq müxtəlif kahalara tərəf yönəldilər. Şəlalə guruldayırdı, meşədən gələn səslər – hansısa gözəgörünməz varlığın ayaqlarının xışlıtı və tappılıtları səsləri eşidildi. Başqa bir ağ bayquş talanın üstündən şığıyb çayın o tərəfinə uçdu.

Lok Faya tərəf çevrilib piçıldadı:

– Başlayaq?

Fa ona tərəf yaxınlaşdı. Eynən dəhlizdə olduğu kimi, onun səsində hövsələsiz amiranəlik var idi.

– Mən çağanı götürüb özümü göyəmliyə vuracağam.

Elə ki gördün mən getdim, arxamca düşərsən.

Lok fikirləşdi, amma başının içində heç nə görmədi.

– Liku...

Fanın əlləri onun bədənini sıxdı:

– Fa deyir: belə elə!

Lok tez qurcuxdu, sarmaşık yarpaqları bir-birinə sürtü-nüb səs çıxartdı.

– Bəs Liku...

– Mən başımın içində çox şey görürəm.

Fa əlini ondan çekdi. Lok ağacın başında uzanmışdı, gün ərzində baş verənlərin görüntüləri onun başında yenidən dövr eləyirdi. Yanından ötüb sarmaşık yarpaqlarının içində enən Fanın nəfəsini Lok duydu və tez də talanın içində baxdı, amma bir tərpəniş görmədi. Ancaq qoca kişinin içiboş tirin yanlarından qırğaç çıxan ayaqlarını və budaqlardan düzəlmış kahaların olduğu yerdə dərin, qara deşikləri gördü. Əsasən tutqun-qırmızı rəngdə olan, parıldayan mərkəzdə isə kösövlərin üstündə mavi alov dillərinin gəzişdiyi ocaq, sanki, üzürdü. Tuami kahadan çıxdı, ocağın yanına gəlib alovaya baxdı. Fa ağacın çaya tərəfki yoğun budaqlarından yapışmışdı və artıq sarmaşığın içindən çıxməq üzrə idi. Tuami ağac budagi götürüb ocağın közünü bir yerə toplayanda ətrafa qığıl-cım səpələndi, tüstü burumu və qırpılan odlu gözlər yuxarı qalxdı. Üzüqirişmiş qadın da talaya çıxdı, Tuamidən çubuğu aldı, ləngər vura-vura bir müddət danışdilar. Tuami aralanıb kahaya girəndən az sonra Lok onun quru yarpaqlar üstünə səriləndə çıxardığı səsi eşitdi və gözlədi ki, qadın da getsin. Amma üzüqirişmiş qadın getməmişdən əvvəl tonqalın ətrafına o qədər torpaq yiğdi ki, ocaq lap yuxarıda parl-



Inventas vitam
juvat excusisse
per artes

dayan qara başlı təpəciyə çevrildi. Sonra iri çımlər gətirib təpəciyin üstünə tökdü, çımlərin üstündəki otlar çartıldayıb alovlandı, işiq dalğası talaya yayıldı. Öz uzun kölgəsinin ucunda titrəyən üzüqirişmiş qadın ayağa durdu, işiq titrəyib söndü. Lok bir az eşitdi, bir az da gördü ki, üzüqirişmiş qadın kor kimi əliylə ora-burunu yoxlayıb birtəhər gedərək kahaya çatdı, dirsəkləri və dizləri üstündə sürünərək içəri girdi.

Lokun gecəgörmə qabiliyyəti özünə qayıtdı. Talaya yenə sükut çökmüşdü. Sürüşüb aşağı düşən Fanın dərisinin çürük ağac qabığına sürtünərək çıxardığı səsi eşitdi Lok, qarşısızlanmaz bir təhlükə hiss elədi, işlərindən baş açmaq mümkün olmayan bu qəribə adamları aldada bilib-bilməyəcəklərini və Fanın pusa-pusa onlara tərəf necə gedəcəyini fikirləşəndə qəhərdən onun boğazı tutuldu, nəfəs ala bilmədi, ürəyi bütün bədənini silkələməyə başladı. Çürük ağacdən yapışış gözlərini yumdu və sarmaşığın arxasında gizləndi, ölü ağacın üstündə nisbətən təhlükəsiz keçən vaxt barədə düşündü. Ocağın yeri tərəfdən Fanın iyini duydu, indi Lok da onunla birlikdə başının içində mağara görürdü, mağaranın ağızında ayaq üstə dayanmış böyük aymı görürdü. Ocaq tərəfdən qalxan qoxu azaldı və Lok artıq bilirdi ki, Fa dördgöz olub, qulaqları dari dəlir, burnu da bütün qoxuları duyur və indi o, səssizcə pusa-pusa ocağın yanındakı kahaya tərəf sürüñür.

Lokun ürək döyüntüləri sakitləşən kimi olub nəfəsi bir az düzəldi və arxasından yuxarı qalxan ay meşəni boz-mavi işığa qərq elədi. Ay işığında Lok gördü ki, ocağın tutqun ağızından iki öz bədəni uzunluqdakı məsafədən Fa yerə uzanıbdır. Başqa bir bulud ayın qarşısını kəsdi və tala başdan-başa zülmətə qərq oldu. Goyəm kolları tərəfdən keçidə dayanmış gözətçi öskürüb ayaqá qalxdı. Lok eşitdi ki, kim-sə quşdu və uzun-uzadı inlədi. Lokun hissələri qatma-qarışq olmuşdu, onun beynində bir yarımcıq fikir də dolaşırıdı ki,

təzə adamlar qəflətən seçim eləyib əvvəl necə idilərsə, elə də ola bilərlər: ayağa qalxar, danışar, ehtiyatla davranaraq qüvvələrinə əminliklə özlərini tam təhlükəsiz də hiss eləyə bilərlər. Bu fikir dəhliz tərəfdə dayanıb tirin üstündən birinci keçməyə ürək eləməyən Fanın görüntüsüylə qarışmışdı və bunun da bir hissəsi Fa ilə birlikdə olmaq isteyirdi. Lok sarmaşıq yuvada hərəkət elədi, çaya tərəf baxan yarpaqları araladı, budaqdakı çubuqlara toxundu. Hisslərinin dəyişib onu özünə tabe edəcəyini gözləmədən tez aşağı düşdü, ağacın altındakı uzun otların arasında dayandı. Ancaq Liku barədə fikirləşən Lok sürünerək ağacın yanından keçdi ki, onun saxlandığı kahanı axtarır tapsın. Fa ocağın sağ tərəfindən kahaya doğru irəliləyirdi. Lok sola getdi, dizləri və dirsəkləri üstündə sürüñə-sürünə tırlardən və üst-üstə qalaqlanmış bağlamalardan arxa tərəfdəki kahaya tərəf yönəldi. Tırları adamlar hara qoymuşdularsa, onlar elə oradaydı və özləri də, elə bil, ballı içkinin dadına baxmışdır; lap bəri tərəfdəki tirin içindən isə qoca kişinin ayaqları çıxmışdı. Lok həmin tirin altında gizlənib başının üstündəki ayağı qoxuladı. Ayağın barmaqları yox idi, indi onun bu ayağı lap çox yaxınlaşmaq imkanı var idi və gördü ki, eynən adamların beli kimi, kəskin inək iyi və tər iyi qoxuyan dəri ilə örtülübdür. Lok burnunun üstündəki gözlərini qaldırıb tirin qırağından içəri baxdı. Qoca kişi tirin içində sərilib yatmışdı, ağızı açıq idi, ucuş və uzun burnuyla nəfəs alaraq xoruldayırdı. Sanki, qoca kişinin gözlərinin açıq olduğunu görübmiş kimi, qorxudan Lokun tükləri biz-biz oldu və tez aşağı əyilib yerə çökdü. Qayığın yanında qazılmış torpağın və otların arasında gizləndi, burnu qoca kişinin qoxusuna alışandan sonra ona fikir verməyib diqqətini digər qoxulara yönəltdi ki, bəlkə, nəsə təzə bir şey öyrənə bildi. Tırlar, məsələn, nəsə dənizlə bağlıdır. Onların böyürlərindəki aqlıq dəniz aqlığıdır, acıdır, yorulub usanmayan dalğaları və qumlu sahilləri yada salır. Şamağacı qatranının qoxusu da var idi burada, – nəsə



özünəməxsus sıx və odlu palçıq idi, Lokun burnu bu qoxunu dərhal müəyyən elədi, amma adını bilmirdi. Burada çoxlu kişi, qadın, uşaq qoxusu var idi və nəhayət, ən anlaşılmaz və ən güclü bir qoxu da var idi ki, o da lap çoxdan bir-biriylə çulğışmış qoxuların məcmusuydu.

Lok özünü sakitləşdirdi, tüklərinin biz-biz olması da azaldı və tirin yanından ötüb isti, amma işıqsız ocağın böyründə atılıb qalmış yumru daşların olduğu yerə gəldi. Yumru daşlardan elə güclü qoxu vururdu ki, Lok bunu oyugun üstündəki parlıtiya, ya da buluda oxşatdı. Bu qoxu təzə adamların özü kimiydi: cəlb eləyir, həm də ikrah doğururdu, qorxudur, həm də şirnikdirirdi; bu qoxu kök qadın kimiydi, eyni zamanda, həm də maralın və qoca kişinin dəhşəti kimiydi. Maralı xatırladı və bu, elə güclü hissiyyat oyatdı ki, Lok yenə büzüşdü, amma onun heç yadında deyildi maral hara getdi, haradan gəlməşdi, təkcə o yadında idi ki, maral ölü ağacın arxa tərəfindən çıxıb gəldi. Lok çevrildi, yuxarı baxdı, sarmaşıqlı, pirpızbəş, böyük ölü ağacın buludlardan enib gələn nəhəng mağara ayısı kimi ona tərəf irəlilədiyini gördü. Tələsik sol tərəfdəki mağaraya tərəf süründü. Goyəmlik tərəfdə gözətçi yenə inlədi.

Lok kahanın arxa tərəfindəki əyilmiş budaqların cərgəsi boyunca havanı və yeri iyələyə-iyələyə öz yolunun istiqamətini müəyyən eləyirdi. Bir kişi tapdı, başqa bir kişi, sonra da ayrı bir kişi tapdı. Likunun qoxusu yox idi, amma Lokun burnu hansısa çox zəif, nəsə ümumi olan bir qoxu hiss eləyirdi və başa düşdü ki, bunun Liku ilə əlaqəsi var. Haranı qoxulayır-disa, o qoxunu hiss eləyirdi, amma onun mənbəyini tapa bilmirdi. Lok cəsarətləndi. Nəticəsiz qalan kor-koranə axtarışlara son qoyub kahanın açıq tərəfinə yaxınlaşdı. Bu kahani düzəldən adamlar iki payanı dik qaldırmış, onların da üstünə başqa bir uzun paya qoymuşdular. Sonra uzun payaya çoxlu budaq söykəmişdilər və bu yolla da talada yarpaqlardan kaha düzəltmişdilər. Üç kaha var idi: biri soldayıdı, biri

sağdaydı, o biri də ocaqla göyəm kollarının arasında – gözətçi postunun yanındaydı. Budaqların kəsilmiş uclarını əyri xətt üzrə yerə soxmuşdular. Lok əyri xəttin qurtaracağına tərəf sürünüüb çox ehtiyatla başını kahanın içində soxdu. İçəridə yatanlar qeyri-müntəzəm şəkildə bərkdən fisildayırlar, xoruldayırdılar. Kimsə elə yaxında yatmışdı ki, Lok əlini uzatsayırdı, ona toxunardı. Həmin adam yuxuda deyindi, gəyirdi, çevrildi və bu zaman aşağı düşən əlinin pəncəsi ilə yüngülçə də olsa, Lokun sıfətinə toxundu. Lok titrəyib geri dartındı, sonra qabağa əyilib yatan adamın əlini qoxuladı. Yüngülçə parıldayan solğun əl idi, eynən Malin əli kimi köməksiz və günahsız idi. Amma bu əl daha nazik və uzun idi, öz göbələk ağılığıyla seçilirdi.

Həmin o əl ilə budaqların torpağa çəpinə girdiyi yerin arasında ensiz, boş bir zolaq qalmışdı. Likunu orada gizlətmişdilər, öz başının içində gördüyü Liku isə onun ağlını başından alacaq dərəcədə elə yaxın idi ki, Lok irəli süründü. Lok hisslərinin ondan nə tələb elədiyini bilmirdi, amma onu bilirdi ki, nəsə eləməlidir. İlən sürübüb deşiyə necə girirəsə, Lok da arada qalan o ensiz yerlə bədənini sürüyərək irəli getməyə başladı. Kiminsə nəfəsini üzündə hiss eləyib yerindəcə donub-qaldı. Kiminsə sıfəti onun sıfətinə o qədər yaxın idi ki, əlini azca uzadıb ona toxuna bilərdi. Fantastik saçların onu qidiqladığını hiss elədi, başın qaşdan yuxarı hissəsinin lazımsız yerə diklənib sümük qaya kimi uzandığını gördü. Yarıçıq qalmış gözün tutqun parıltısını gördü, canavar dişlərinə oxşayan dişlərin qeyri-müntəzəm cərgəsini gördü, turş bal qoxusu verən nəfəsi öz yanagında hiss elədi. Lokun içi başının içində gördüyü dəhşəti Fa ilə bölüşürdü, Lokun çölü isə soyuqqanlı və cəsarətli idi.

Lok yatmış kişinin üstündən əlini uzadıb o tərəfdəki yarpaqları və torpağı yoxladı. Əlinin pəncəsini o tərəfdən yerə qoydu, əyilərək əli və ayağına söykəndi və hazırlaşdı ki, yatmış adamın üstündən aşıl o üzə keçsin. Elə bu vaxt kişi



Inventas vitam
juvat excusisse
per artes

danışdı. Danışanın, elə bil, dili yox idi, nəfəs alıb-verdikcə əngəllənən sözlər də, sanki, boğazının dərinliyindən gəlirdi. Onun sinəsi sürətlə qalxıb-endi, Lok əlini geri çəkib büzüşdü. Kişi yarpaqları döyəcləməyə başladı və endirdiyi yumruq zərbələrindən biri də Loka dəyib gözlərindən bir çəngə qığıl-cım çıxartdı. Lok geri oturdu, kişi əyildi və onun qarnı başından hündürdə dayandı. Kişinin əlləri maili düzülmüş budaqları döyəcləyir, aramsız sözlər eşidilirdi; başı çevriləndə isə Lok gördü ki, onun gözləri geniş açılıb, özü də heç nəyə baxmir, qarının gözləri suda çəvrildiyi kimi, onun da gözləri suda başı ilə birlikdə çəvrilirdi. Kişinin gözləri ona zilləndi və Lok qorxudan büzüşüb yumağa döndü. Kişinin bədəni get-gedə daha çox gərilir, dediyi sözlər xorultuya çəvrilir və daha da bərkdən səslənirdi. O biri daxmaların hansında səs-küy qalxdı, qadın qışqırkı, adamlar bərkdən danışdır. Lokun yanındaki kişi ona tərəf yixıldı, səndirləyib qalxdı, sonra budaqlara elə bir zərbə vurdu ki, daxma çöküb odun qalağına çəvrildi. Kişi səndirləyib irəli getdi, onun qarıldaması qışqırkıya çəvrildi, kimsə ona cavab verdi. O biri kişilər də kahanın içində qışqırır, budaqları vurub yerə töküür, nəsə əlləşir, vuruşurdular. Goyəmlikdəki gözətçi ləngər vurub ora-bura gedir, kölgələrlə vuruşurdu. Kahanın ucuqları altından düz Lokun böyründə bir kişi ayağa qalxdı, əlindəki payanı birinci kişinin qaraltısına tərəf yellədi. Qaranlığa qərq olmuş tala dərhal da adamla doldu; onlar qışqırır, dalaşırdılar. Kimsə təpiyi ilə vurub torpaq çımləri ocağın üstündən atdı, əvvəlcə tutqun işarti göründü, sonra alov dilləri qalxdı, üstünə adamların toplaşlığı torpağı və ağacların dairəvi cərgəsini işıqlandırdı. Qoca kişi də ayağa durmuşdu, onun ağ saçları başının və üzünün dövrəsində yellənirdi. Lok gördü ki, Fa əlibos qacır, qoca kişini görən kimi istiqamətini dəyişdi. Lokun yanındaki kişi uzun paya ilə elə qolaylandı ki, Lok qorxub onu tutdu. Sonra Lok bir-birinə dolaşmış coxsayılı əllərin, ayaqların, dişlərin, dirnaqların arasıyla dığırlandı.

Dartınıb qırığa çıxdı; didişmə, vuruşma, söyleşmə isə davam eləyirdi. Sonra Lok gördü ki, Fa kolların üstündən tullanıb gözdən itdi, parıldayan gözləri və ağ saçlarıyla dəliyə oxşayan qoca kişininin əlində tutduğu payanın enli tərəfiylə bir yerə toplaşıb didişən, dartışan adamları necə vurduguunu da gördü. Lok göyəm kollarının üstündən tullananda gördü ki, gözətçi kolların arasıyla özünə yol açaraq gəlir. Tez əyi-lib əllərini yerə qoydu və bu cür qaçıb gizləndi. Bir də gördü ki, gözətçi bir əlində əyri paya, o biri əlində isə hazır saxladığı çubuğu tutub düz onun yanından qaça-qaça ötüb-keçdi, şam ağacının əyri budağı altına girdi və meşə tərəfdə göz-dən itdi.

Taladakı ocaq indi gur yanındı. Qoca kişi ocağın yanında idi, o biri kişilər də ayağa qalxmışdır. Qoca kişi qış-qırıb əliylə göyəm kollarını gösterdi, kişilərdən biri ləngər vuraraq gözətçinin arxasında qaçıdı. Qadınlar qoca kişinin ətrafına toplaşmışdır, onlar arasında ariq qız – Tanakıl də var idi və o, əlinin arxasıyla gözlərini örtmüdü. Kişiərdən ikisi qaça-qaça geri qayıtdı, qışqırıb qoca kişiyyə nəsə dedilər və göyəm kollarının arasıyla keçib talaya çıxdılar. Lok onu da gördü ki, kaha düzəltmək üçün istifadə olunan budaqları ocağa atırlar. Kök qadın da orada idi, əlinin birini əyib o birinin üstünə qoyaraq qışqırıb-bağırırdı, çığa onun ciyninin üstündəydi. Tuami maral başının atıldığı torpağı göstərərək qoca kişiylə tələsik və təxirəsalınmaz danışıqlar aparırdı. Ocaq gur yanmağa başladı, yarpaqlı, iri budaqlar od alıb şaq-qıldayaraq elə alovlandı ki, taladakı ağaclar eynən gündüz olduğu kimi aydınca görünürdü. Adamlar ocağın ətrafına toplaşmışdır, onlar arxalarını ocağa, üzlərini isə meşənin qaranlığına tərəf çevirmişdir. Onlar tələsik kahalara qayıdır, tez də ağaç budaqları gətirib tonqala atırdılar, ocaq isə get-gedə daha da gur yanındı. Adamlar bütöv heyvan dəriləri gətirib bədənlərinə bürüyürdülər. Kök qadın çaganı əmizdirirdi deyə, indi danışıb hay-küy də salmındı. Lok gördü ki,



qadınlar qorxu içində çäğanı sığallayır, onunla danışır, boyunlarından asdiqları balıqqlaşlarını ona təklif edirlər, həmişə də ocağı dövrəyə alaraq onun işığını tələyə salan ağacların qara dairəsinə baxırlar. Tuami ilə qoca kişi tez-tez başlarını tərpədərək öz aralarında danışıldalar. Lok qaranlıqda özünü kifayət qədər təhlükəsiz hiss eləyirdi, amma işiqda dayanan adamların qarşısialınmaz gücə, qüvvəyə malik olduğunu da anlayırdı. Lok qışkırdı:

– Liku haradadır?

Lok adamların durduqları yerdəcə donub-qaldıqlarını, büzüşüb yumağa döndüklərini gördü. Ancaq ariq qız – Tanakıl qışqırmağa başladı, lakin üzüqürüşmiş qadın onu tutub silkələdi, susmağa məcbur elədi.

– Likunu mənə verin!

Alovun işıqlandırdığı Şabalıdbəş başını yana əyib dinşədi, səsin hansı tərəfdən gəldiğini müəyyən eləməyə çalışdı və əlindəki əyri payanı yuxarı qaldırdı.

– Fa haradadır?

Paya bir az da əyilib dərhal düzəldi. Az keçmədi ki, havada yellənən quş qanadı səsinə oxşayan bir səs ötüb-keçdi; quru taqqılıt səsi eşidildi, sonra da nəyinsə ağaca dəyib taqqıldıdagı eşidildi. Qadınlardan biri bayaq Lokun sürünerək içiñə girdiyi kahaya tərəf cumub bir qucaq budaq gətirdi və ocağa atdı. Adamların tutqun siluetləri müəmmayla meşəyə tərəf baxındı.

Lok geri çevrilib özünü burnunun ixtiyarına verdi. Cığırın üstündən keçib Fanın və onu izləyən iki kişinin iyini tapdı. Onu geriyə aparıb Faya çatdıracaq iyi itirməmək üçün başını aşağı əyib yeri qoxulaya-qoxulaya irəli cumdu. Fanın danışığını eşitmək, öz bədəniylə ona toxunmaq üçün Lokun burnunun ucu göynəyirdi. Dan yeri ağarmamışdan əvvəlki qaranlıqda Lok sürətlə qaçırdı, burnu isə addimbaaddım nə baş verdiyini bütün təfsilatı ilə ona danışındı. Bu yerdə Fanın ayaq izləri bir-birindən o qədər aralı idı ki, sanki, o, uça-uça

gedirmiş, barmaqlarının torpağa ilişdiyi yer isə aypara şeklindəydi. Lok hiss eləyirdi ki, tonqaldan aralanandan sonra daha yaxşı görür və bunun da səbəbi odur ki, ağaclarдан arxa tərəfdə dan yeri ağarmağa başlayırdı. Yenə də Liku barədə fikirləşdi. Geri çevrildi, özünü şam ağacındaki yarığşa soxdu və budaqların arasından talaya baxdı. Fanın arxasında qaćıb geri qayıtmış gözətçi təzə adamların qarşısında rəqs eləyirdi; ilan kimi qıvrıla-qıvrıla uşub dağılmış kahalara tərəf getdi, dayandı, dişlərini canavar kimi şaqşıldadaraq ocağa tərəf qayıtdı, adamlar qorxub geri çəkildilər. Əli ilə göstərdi, yerə əyilərək qaçan adamı yamsıladı, əllərini quş qanadı kimi yellədi. Göyəm kollarının yanında ayaq saxlayıb onların üstündən əli ilə xətt çəkdi, sonra yuxarıdan bir xətt də çizdi, ondan yuxarıda başqa bir xətt çizdi və belə belə, ağacların başına çatanacan davam elədi, nəhayət, anlaşılmazlıq ifadə eləyən bir jest göstərib dayandı. Tuami tez-tez danışaraq qoca kişiyyə nəsə deyirdi. Lok gördü ki, Tuami ocağın qırığında oturdu, torpağı təmizlədi və əlindəki çubuqla orada nəsə çəkməyə başladı. Liku gözə dəymirdi, kök qadın içibos tırlardən birində oturmuş, çağda onun çıyındən yapışmışdı.

Lok yerə sıçrayıb Fanın izini yenə tapdı və onun arxasında düşüb, qaçmağa başladı. Fanın ayaq izləri dəhşət ifadə eləyirdi, Lokun ona yazılı gəldi, tükləri biz-biz oldu. Gəlib o yerə çatdı ki, orada ovçular ayaq saxlamışdilar və görüñürdü ki, onlardan biri kənara çəkilərək o qədər dayanıb ki, barmaqsız ayaqları torpaqda dərin izlər qoyub. Fanın hava ya sıçradığı yerdə ayaq izlərinin arasındaki məsafəyə baxdı, onun yarasından axıb düşən iri qan ləkələrinin meşədən başlayaraq əyri-üyrü xətt boyunca üstündə əvvəller ağac tiri olan bataqlığa tərəf getdiyiini gördü. Ovçuların tapdadığı sıx tikanlığa girib Fanın izi ilə getdi. Ovçulardan daha uzaq dərinlərə getdi, tikanların dərisini cızıb yaraladığına isə Lok əsla fikir vermədi. Onun öz ayağı palçığa batdığı kimi, Fanın



Inventas vitam
juvat excusisse
per artes

da ayağı palçığa batıb dərin iz qoymuşdu, amma indi ora axmazın suyu ilə dolmuşdu. Lokun qarşı tərəfindəki bataqlığın üzü hamar idi, baxdıqca da adam dəhşətə gəlirdi. Bataqlığın dibindən qovuqcuqlar qalxmırıldı artıq, o vaxt suyun üzünə qalxan qəhvəyi palçıq yenidən elə çökmüşdü, elə bil, heç nə olmamışdı. Hətta köpük, alaq otu və bir yiğin qurbağa kürüsü geriyə üzüb çirkli budaqların arasındaki ölü suda hərəkətsiz dayanmışdı. Ayaq izləri və qan ləkələri buracan gəlirdi, burada Fanın qoxusu var idi, onun yaşadığı dəhşətli həyəcanın qoxusu var idi, bundan başqa heç nə yox idi.

ON

Tutqun-boz işiq artdı, gümüşü rəng aldı və bataqlığın qara suyu parıldadı. İtburnu kolu və qamış adalarında quşlar cikkildəşdi. Uzaqlarda maralların maralı mələdi, sonra yenə mələdi. Ayaqları yavaş-yavaş üzərində dayandığı çeyilliyyə batırdı və indi o, müvazinətini saxlamaq üçün əllərini yel-ləməli olurdu. Onun başında heyrət var idi, heyrətin altında isə tutqun, ağır acliq var idi və nə qədər qəribə olsa da, acliq onun ürəyini də özündə ehtiva eləyirdi. Onun burnu instinkтив olaraq havanı qoxulayıb yemək axtardı, gözləri də bataqlığın və itburnu kollarının arasında boylanıb ora-bura baxdı. Lok dartındı, ayaq barmaqlarını əydi, ayaqlarını palçıqdan çıxdıb səndirləyərək quruya çıxdı. Hava isti idi, balaca cüçülər nazik səslə vizildaşıb, başa dəyən güclü zərbədən sonrakı uğultuya oxşayan bir səslə oxuyurdular. Lok silkələndi, amma qulaqdeşən nazik səs kəsilmədi, ağır hissələr onun ürəyini sixirdi. Ağaclığın başladığı yerdə soğanaq cürcütləri torpağı təzəcə deşib baş qaldırmışdı. Lok onları ayağı ilə çevirdi, əlinə götürdü və ağızına apardı. Üzdəki Lok, sanki, bunu heç istəmirdi, içəridəki Lok isə onun dişlərini məcbur eləyirdi ki, ceynəsin, sonra udlağını qaldırıb-endirirdi

və udmağa məcbur eləyirdi. Yadına düşdü ki, susuzluqdan ciyəri alışib-yanır, tez bataqlığa tərəf qaçıdı, amma batdaq dəyişmişdi: Fanı qoxusuyla axtardığı vaxtdakindan fərqli olaraq, bataqlıq dəyişib qorxulu olmuşdu. Onun ayaqları palçığa girmək istəmirdi.

Lok əyilməyə başladı. Dizləri yerə toxundu, əlləri aşağı çatıb bədəninin ağırlığını yavaş-yavaş özünə götürdü, var gücüylə torpaqdan yapışdı, ölü yarpaqların və budaqların arasında qvrıldı, başı yuxarı qalxıb çevrildi, açıq qalmış ağzının üstündəki təccüb dolu gözləri bərəlib ətrafa baxdı. Ağzından çıxan hıçkırtı səsi eşidildi: xırıltılı, uzun-uzadı və ağrıyla dolu insan səsi idi. Cüculərin nazik səslə vizildaşması davam eləyirdi, şəlalədə dağın ətəyində guruldayırdı. Haradasa maral mələdi.

Göyün üzü qızartdaq rəngdə, ağacların baş tərəfi isə yaşıł rəngdə idi. Həyat cürcətisi olan tumurcuq açılıb barmaq kimi olmuşdu, işığın qarşısında isə onların məcmusu sixlaşış qalınlaşmışdı və ağacların ancaq yoğun budaqlarını görmək mümkün idi. Sanki, öz şirəsini budaqların başına qaldırmaq üçün yer özü də titrəyirdi. Lokun kədərli hıçqrıtları kəsildi və onun diqqətini yerin titrəməsi cəlb elədi, bir anlığa da olsa, sakitləşdi. Dizləri və dirsəkləri üstündə sürünərək cürcətiləri əliylə dərib ağızına atır, ceynəyirdi, hülqumu qalxıb-enir və udurdu. Yenə susuzluğu düşdü yadına, çömbəltmə oturub suyun qırğında quru yer axtardı. Mailənin suya enmiş budaqdan yapışib başısağrı sallandı və üzü əqiq daşı kimi qaralıb parıldayan sudan içdi.

Məşədən ayaq səsləri gəldi. Lok sürüniüb birtəhər quruşa çıxdı və əllərində əyri budaqlar tutmuş iki təzə admanın qaça-qaça budaqların yanından keçdiyini gördü. Talada qalan o biri adamların da səsi eşidilirdi: içibos tirlər bir-biriylə toqquşurdu, ağacları doğrayırdılar. Lokun yadına Liku düşdü və talaya tərəf o qədər qaçıdı ki, kolların üstündən baxanda təzə adamların neylədiyini görə bilsin.



Inventas vitam
juvat excusisse
per artes

– A-ho! A-ho! A-ho!

Lok önce başının içində gördü ki, içiboş tirlər burunlarını yuxarı qaldırıb sahilə getdi və orada qaldı. Çayda içiboş tir yox idi və deməli, oradan sahilə çıxan da olmayıcaqdı. İndi o, başının içində tirlərin geriyə – çaya tərəf getdiyini gördü və bu görüntü birinci görüntüləyle, həm də taladan eşitdiyi səslərlə elə bağlı idi ki, Lok niyə o görüntülərin birindən o birinin əmələ geldiğini başa düşdü. Bu beyində baş verən inqilab idi və Lok qürrələndi, özünü Malin yerində hiss elədi. Üstü tumurcuqlarla dolu olan itburnu kollarına müraciət eləyib yavaşca dedi:

– İndi mən Malam.

Hər şeydən əvvəl, ona elə gəldi ki, ayrı bir başı da var artıq və orada çoxlu görüntü var, Lok istədiyi vaxt onları araşdırıb başa düşə bilər. O görüntülər Loku Liku və çağ'a ilə göstərirdi; o görüntülər içəridəki və çöldəki Lokun dəhşətli bir istəklə can atlığı təzə adamları göstərirdi ona, amma o adamlar bacarsayırlar, onu öldürərdilər.

Lok başının içində Likunun sevgi dolu baxışlarla Tanakılə necə baxdığını gördü, qəfil ölümü qarşılıamaq üçün Hanın necə dəhşətli ehtirasla irəli atıldığına fərqiñə vardi. Hisslər burulğanı onun içində tügyan elədiyi bir vaxtda əl atıb kollardan yapışdı və var gücüylə qışkırdı:

– Liku! Liku!

Ağac doğranması səsi kəsildi, dərhal da nəyinsə üyüdüldüyüünə oxşayan dəhşətli xırçlıtı səsi eşidildi. Lok düz qarşı tərəfdə Tuaminin başı və ciyinlərinin tələsik hərəkət eləyib yana çəkildiyini, sonra da qollu-budaqlı və yaşıl çətirli nəhəng bir ağacın öz altındakı hər şeyi basıb əzərək yerə yixildığını gördü. Ağacın yaşıl çətiri çəkiləndən sonra Lok talanı yenə gördü, çünkü göyəm kollarının arasından şırımla açılmışdı və o şırımla içiboş tirlər gəlirdi. Adamlar içiboş tirləri qaldırır, yavaş-yavaş irəli aparırlılar. Tuami qışkırırdı, Kolbaş isə əyri payanı ciyinindən çıxartmaq üçün əlləşirdi.

Lok qaçib o qədər uzaqlaşdı ki, ciğirin başlanğıcındaki təzə adamlar bambalaca göründülər.

Təzə adamlar tirləri geriyə, çaya tərəf aparmırdılar, dağa tərəf qaldırırdılar. Lok bu gördüyündən başqa, başının içində ayrı bir görüntü də görmək istədi, amma bacarmadı və onun başı yenidən Lokun boş başına çevrildi.

Tuami ağacı doğrayırdı, amma böyük budaqları yox, ağacın yuxarılarındakı şaxları kəsirdi və bunu Lok eşitdiy səsin tonunun dəyişdiyini eşidəndə başa düşdü. Lok qoca kişinin səsini də eşitdi:

— A-ho! A-ho! A-ho!

Tir gəlib ciğira çatdı. Yumşaq torpağa bataraq düşürlənən o biri tirlərin üstü ilə hərəkət eləyirdi tir, yorulub əldən düşmüş və qorxu içində olan adamlar isə təngnəfəs halda qışqırırdılar. Qoca kişi tirlərə əlini vurmasa da, hamidan çox canfəşanlıq eləyirdi: ora-bura qaçır, qışqırır, adamları həvəsləndirir, hərəkətlərini yamsılayır və onlarla birlikdə təngnəfəs olurdu; onun quş səsinə oxşayan səsi daim eşidilirdi. Qadınlar və arıq qız – Tanakil içibos tirin hər iki tərəfində cərgəyə düzülmüşdülər, hətta kök qadın da tiri arxadan itələyirdi. Tirin içində isə cəmi bir nəfər var idi: çaga tirin qırğından tutaraq, onun içində dayanıb adamların bu səs-küülü və həyəcanlı vurnuxmasına baxırdı.

Tuami böyük bir ağaç budağı parçasını sürüyə-sürüyüə ciğira çıxdı. Dərhal da budağı qəhvəyi torpağın üstünə qoyub içibos tirə tərəf düşürlədi. Qadınlar içibos tirin qırplımadan baxan gözlərinin ətrafına toplaşdılar, onu yuxarı qaldırıb irəli dartdılar, tir isə yumşaq torpağın üzəriylə asanca hərəkət elədi, budaq parçası da onun altıyla düşürləndi. Gözlər yox oldu, Kolbaş və Tuami əllərində balaca tirlər tutaraq içibos tirə yaxınlaşdılar və o da heç vaxt yerə toxunmadı. Orada aramsız bir hərəkət – vurnuxma var idi, nəsə dəlisov, amma nizamlı bir tələskənlik var idi, elə bil, qayanın çapığı üstündə arılar uçub dövrə vururdular. İçibos tir ciğirlə gələ-



Inventas vitam
juvat excusisse
per artes

rək Loka yaxınlaşmaqdı idi, çağda da onun içində ora-bura ləngər vurur, atılıb-düşür, arada ziğildayırıd, amma çox vaxt lap yaxındakı, ya da daha fəal olan adama baxırdı. Liku gözə dəymirdi. Loka bir anlığa da olsa, Mal kimi düşünmək qabiliyyəti gəldi və dərhal da yadına düşdü ki, başqa bir içibos tir də var, çoxlu bağlama var.

Çağda heç nə eləmir, ancaq baxırdı. Lok da təzə adam-lara baxa-baxa özünü unutmuşdu və eynən su qabaranda dayanıb baxan adam kimiydi: ancaq su gəlib o adamı isla-danda yadına düşür ki, geri çəkilmək lazımdır. Təzə adamlar lap yaxına gələndə və içibos tirin altında dığırlanan balaca tirlərin otu basıb necə yastıladığını görəndə Lokun yadına düşdü ki, bu adamlar təhlükəlidir və dərhal da çevrilib meşəyə tərəf götürüldü. Lok o vaxt dayandı ki, təzə adamlar artıq görünmürdülər, amma səsləri hələ də eşidilirdi. Qadınlar gərgin halda içibos tiri qabağa itələyir və qışqırıldılar, qoca kişinin səsi xırıldamağa başlayırdı. Lokun bədənidə o qədər hissələr var idi ki, tamam çəşmişdi. Təzə adamlardan qorxurdu, eyni zamanda, həm də xəstə qadına necə yazıçı gəlirdisə, onlara da elə yazıçı gəlirdi. Lok ağacların altında gəzib yemək axtarırdı, bir şey tapanda yeyirdi, tapmayanda isə heç narahat olmurdu. Başının içində gördükələri harasa yox olmuşdu və indi o, nə araşdırılması, nə də inkar edilməsi mümkün olmayan hissərlə dolu nəhəng bir quyuya çevrilmişdi. Öncə fikirləşdi ki, acdır və əlinə keçəni ağızına təpişdirdi. Bir də baxdı ki, sürüşkən qabığının altı turş olan lazımsız şivləri də qopardıb yeyir. Şivləri toplayıb ağızına doldurdu, çeynəyib uddu, sonra da dizlərinin və dirsəklərinin üstündə dayanaraq, yediklərinin hamısını quşdu.

Adamların səsi get-gedə azalırdı, Lok arabir qoca kişinin qəzəbli səslə qışqırıb əmr verəndə çıxardığı səsi eşidir-di. Bu yerdə isə meşə bataqlığa çevrilirdi, kolların, orada-burada gözədəyən söyüdlərin və suyun üstündə açıq səma

görünürdü, təzə adamların buradan keçdiyini göstərən əlamət isə yox idi. Göyərçinlər quruldayıb danışındılar, nikah səhbətinə başları elə qarışmışdı ki, heç nə görmürdülər – heç nə dəyişməyib, lap bu yaxınlarda başı qızartdaq tüklə örtülmüş usağın üstündən sallanaraq gülə-gülə yelləndiyi böyük budaq da öz yerindədir. Küləksiz isti havada hər şey yaxşılaşmışdı, bərkətli olmuşdu. Lok ayağa durdu, bataqlığın qırğıyla gəlib Fanın yoxa çıxdığı gölməçəyə çatdı. Mal olmaq fərəhli, həm də ağır idi. Onun təzə başı bilirdi ki, bir çox şeylər eynən dəniz dalğası kimi gedibdir. Təzə baş onu da bilirdi ki, bütün bu dəyişikliklərin səbəbini təzə adamlarda axtarmaq lazımdır və hər tərəfdən bədəninə batan tikannıların ağrısına səbirlə dözdüyü kimi, baş verənlərin gətirdiyi kədərə də səbirlə dözməlidir.

Lok “oxşarlıq” müşahidə elədi. Bütün həyatı boyu oxşarlıq görmüşdü, amma onun nə olduğunu bilmirdi. Ağacdağı göbələk qulaqlarıdır, söz də elədir, amma şəraitdən asılı olaraq fərqlənir və onu heç cür başın yanındaki hissiyyat orqanlarına əlavə eləmək olmur. Dərkətmənin bu gərgin məqamında Lok onu da başa düşdü ki, oxşarlıqdan bir alət kimi istifadə eləyir – budağı və əti doğrayanda daşdan necə istifadə eləyirsə, oxşarlıqdan da tam əminliklə o cür istifadə eləyir. O yerdəki aqsifət ovçuların mövcudluğu təsadüfi və əlaqəsiz deyil, ağlabatandır, oxşarlıq da onların əlindən tutub oraya yerləşdirərdi.

Lok əllərində əyri payalar tutmuş bacarıqlı və qəzəbli ovçuları başının içində gördü.

“Bu adamlar ağac koğuşundakı ac canavar kimidirlər”.

Kök qadının balaca uşağı qoca kişidən necə qoruduğu və necə güldüyü barədə fikirləşdi Lok, kişilərin ağır yükü birlikdə necə daşdıqlarını və bir-birinə baxıb necə güldüklerini xatırladı.

“Bu adamlar sal qayanın çapığından süzülən bal kimidirlər”.



Inventas vitam
juvat excusisse
per artes

Tanakilin necə oynadığı, onun zirək barmaqları, gülüşü və əlindəki çubuq düşdü Lokun yadına.

“Bu adamlar dəyirmi daşdakı bal kimidirlər. Ölüm və od-alov qoxuyan təzə bal kimi”.

Əvvəlki adamlar yoxa çıxandan sonra əmələ gələn boşluğu təzə adamlar bir göz qırpmında doldurdular.

“Onlar çay kimidirlər, şəlalə kimidirlər; şəlalə adamlardır bunlar, bunların qarşısında heç nə davam gətirə bilməz”.

Təzə adamların hövsələsi barədə düşündü, Tuaminin can ataraq rəngli torpaqdan necə maral düzəltdiyi düşdü yadına.

“Onlar Oa kimidirlər”.

Başında yenə bir tutqunluq yarandı, sonra qaranlıq çökdü və yenidən o, Lok oldu: nə istədiyini bilmədən bataqlığın yanında gəzirdi, hiss elədi ki, acıbdır və heç bir yeməklə qarnını doyura bilməz. Lok təzə adamların taladakı ikinci tərəf qaçıqlarını eşitdi; onlar danışmındılar, amma ayaq səsləri və xışılıt səsiylə özlərini bürüzə verirdilər. Lokun başının içində qış günəşinin parıltısına oxşayan bir görüntü peyda oldu və dərhal da yox oldu, Lok macal tapıb onu əməlli-başlı görə bilmədi. Ayaq saxladı, başını geri atıb burun pərələrini şışirtdi. Onun qulaqları ətrafdakı səsləri tutdu, təzə adamların səsini bir qırğa qoyub, bütün diqqətini suyu öz sığallı sinələriylə yarib qəzəblə keçən bildirçinlərə yönəlddi. Bildirçinlər böyük bucaq altında ona tərəf gəlirdilər və Loku görüb dərhal da çevrilərək sağ tərəfə yönəldilər. Bildirçinlərin arxasında da susiçovulu burnunu yuxarı qaldırıb, bədənini dalğanın içində dartaraq keçib-getdi. Bataqlığa səpələnmiş itburnu kollarının arasından su şappiltisi, fisiltı və suya nəyinsə dəyib tappildadığı eşidildi. Lok qaçıb uzaqlaşdı, sonra geri qayıtdı. Bataqlığın içində çömbəldi və qarşısını kəsən budaqları araladı. Su şappiltisi kəsildi, amma onun zərif dalğası kolları bürüyərək Lokun ayaq izlərini su ilə doldurdu. Lok burnu ilə havanı qoxulayıb axtardı, özünü

kolların arasına vurdu. Suda üç addım atan kimi də palçığa batıb qaldı. Suda yenə şappilti səsi eşidildi, Lok gülüb öz-özünə nəsə mızıldandı və səndirləyib səs gələn tərəfə getdi. Ayaqlarının get-gedə daha çox batdığı bataqlıqda görünməyən palçığın qılçalarına soyuq toxunuşu çöldəki Lokun tüklərini biz-biz elədi. Ağırlıq və achiq hissi artaraq günəşin altında alovlanan bulud kimi onun içini doldurdu. Ağırlıq hissi keçib-getdi, bir yüngüllük gəldi və o da bal adamlar kimi danışib-gülməyə başladı. Gülərək də qırpinib gözündəki suyu axıdı. Artıq onlar eyni şeyi görürdülər.

– Mən buradayam! Gəlirəm.

– Lok! Lok!

Fanın əlləri yuxarı qalxmış, yumruqları düyünlənmişdi, dişlərini bir-birinə sıxıb qabağa əyilərək suyun içi ilə gücbəla özünə birtəhər yol açırdı. Onlar bir-birindən yapışib köntöy addımlarla sahilə tərəf gedəndə su bellərinə çatırdı, ayaqları palçıqdan çıxıb görünməmişdən əvvəl isə Lok artıq gülə-gülə danışındı:

– Tək olmaq pisdir. Tək qalmaq çox pisdir.

Fa ondan yapışib axsayırdı.

– Mənim ayağım bir az ağriyir. Kişi elədi, ucunda daş olan çubuqla vurdu.

Lok onun budunun qabaq tərəfinə toxundu. Yaradan qan axmırıdı artıq, amma onun içindəki qara qan dil kimi quruyub qalmışdı.

– Tək olmaq pisdir.

– Kişi məni vurandan sonra suyun içi ilə qaçdım.

– Su dəhşətdir.

– Təzə adamlardansa, su yaxşıdır.

Fa əlini onun ciyindən çekdi, onlar böyük şam ağacının altında oturdular. Təzə adamlar o biri içiboş tiri götürüb taladan geri qayıdırıldılar. Yol gedə-gedə fisildayır, xırıldayırlılar. Əvvəlcədən getmiş iki ovçu dağın qayalığında qışkırdı.

Fa yaralı ayağını qabağa uzatdı.



Inventas vitam
juvat excusisse
per artes

– Mən yumurta yedim, qamış yedim.

Lok bir də baxdı ki, özünün də xəbəri olmadan əli uzanıb Faya toxunur. Fa ona baxıb qaşqabaqla gülümsədi. Lok həmin o bir anlıq əlaqəni xatırladı və bu əlaqə ayrı-ayrı görüntüləri gün kimi aydınlaşdırıldı.

– Mən indi Malam. Mal olmaq çətindir.

– Qadın olmaq ağırdır.

– Təzə adamlar canavara oxşayırlar, bala da oxşayırlar; çürüyüb xarab olmuş bala və bir də çaya oxşayırlar.

– Onlar meşədəki alov kimidirlər.

Lokun başının lap dərinliyində qəflətən bir görüntü əmələ gəldi, o cür dərinlikdə nəyinsə olduğundan onun heç xəbəri yox idi. Bir anlığa ona elə gəldi ki, görüntü ondan qırqaqdadır və dünya da dəyişibdir. O özü əvvəl necə idisə, elə o böyük-lükdə qalmışdı, amma qalan hər şey qəflətən böyüdü. Ağacalar dağ boyda oldu. O özü yerdə deyildi, əlləri və ayaqlarıyla qızartdaq-qəhvəyi rəngli tüklərindən yapışlığı nəyisə minib çapirdı. Qarşısındaki sıfəti görməsə də, bilirdi ki, Malın sıfətidir, lap qabaqda isə əslində olduğundan çox böyük olan Fa qaçırdı. Onların başı üstündəki ağaclardan alov qalxıb yuxarı püşkürürdü, alovun nəfəsi onun üzünəvururdu. Orada dəhşət var idi: tələsmək lazımdı – Lokun dərisi sıxlıdı.

– İndi də eynən o vaxt alovun qaçıb meşədəki ağacları yediyi kimidir.

Adamların və onların tirlərinin səsi eşidilirdi. Qabaqda qaçanlar cığırda tappilti salaraq geri qayıdır talaya tərəf getdilər. Quş səsinə oxşayan danişiq səsi eşidildi. Sonra səs kəsildi. Üzügeri gedənlər ayaqlarıyla cığırı döyəclədilər, sonra səs uzaqlaşdı. Fa ilə Lok ayağa durub cığırın tərəf getdilər. Dinib-danişmirdilar, amma onların ehtiyatlı davranışından və hərlənin gelərək peyda olmalarından sözlə ifadə olunmayan belə bir məna çıxırdı ki, təzə adamları başlı-başına buraxmaq da olmaz. Onlar alov kimi, çay kimi dəhşətli olsalar da, adamı bal kimi, ət kimi cəlb eləyirdilər. Təzə adamların

toxunuşundan hər şey dəyişdiyi kimi, ciğır da dəyişmişdi. Torpaq qazılıb atılmışdı, diğirlanan tırlar torpağı basıb endirmiş, hamarlamışdı, ciğır elə genişlənmişdi ki, Fa ilə Lok, hətta başqa birisi də onlarla yanaşı yeriyə bilərdi.

— Onlar içiboş tırları başqa içiboş tırların üstü ilə itələyib apardılar. Çağa tırın içində idi. Yəqin ki, Liku da o biri tırın içindədir.

Fa kədərlə ona baxdı. Hamarlanmış torpağın üstündəki izi göstərdi:

— Onlar bizim üstümüzdən içiboş tırlar kimi keçdilər. Onlar qış kimidirlər.

Hisslər yenə Lokun bədəninə qayıtmışdı, amma bu ağırlığı, qarşısında dayanmış Fa ilə birlikdə götürə bilərdi.

— İndi ancaq Fa ilə Lok qalıbdır, çağşa ilə Liku qalıbdır.

Fa bir müddət dinməzcə ona baxdı. Əlini uzatdı, Lok onun əlindən yapışdı. Fa ağızını açdı ki, danışsin, amma səsi çıxmadı. Onu əsməcə tutmuşdu, sonra da bütün bədəni qıç olmuş kimi gərilməyə başladı. Lok gördü ki, qarlı bir səhərçağı isti kahadakı rahatlığı qoyub harasa getdiyi kimi, Fa da o gərginliyin öhdəsindən gəldi və əlini Lokdan çəkdi.

— Getdik!

Hər tərəfdən külüün dövrələdiyi böyük ocaq yeri hələ də közərirdi. Kahalar dağıdılsa da, dik dayanan dayaq tırları hələ də öz yerində idi. Talanın torpağı qazılıb alt-üst olmuşdu, elə bil, bir sürü öküz oranı dağıdırıb tapdamışdı. Lok talanın qurağına tərəf getdi, Fa da onun arxasınca düşdü. Lok dövrə vurmağa başladı. Talanın ortasında şəkillər və hədiyyələr var idi.

Bütün bunları görəndə Fa da Lokla birlikdə yaxına getdi. Onlar təzə adamların qayıda biləcəklərindən qorxaraq qulaqlarını şəkləyib ətrafi dinşeyir, hərlənib baxırdılar. Alov şəkilləri korlamışdı, maral başı nəsə çox anlaşılmaz şəkildə Loka baxırdı. Təzə bir maral da var idi, özü də kök idi və bahar rəngindəydi, onun üstündə isə köndələn qoyulmuş



Inventas vitam
juvat excusisse
per artes

başqa bir figur var idi. Qırmızı rəngdə olan bu figur əllərini və ayaqlarını geniş açaraq ağ daşlardan düzəldilmiş gözləriylə Loka baxırdı. Figurun tükləri başının ətrafında dik-dik elə dayanmışdı, sanki, o nəsə dəhsətli dərəcədə amansız olan bir iş görmüşdü, onun içinə sancılmış üstüxəzli haça mix isə figuru sancaq kimi marala pərcimləmişdi. Lokla Fa ömürlərində heç vaxt belə şey görməmişdilər və qorxub geri çəkildilər. Sonra utanaraq hədiyyələrə tərəf qayıtdılar. Qanı təmizlənmiş çiy maral budu payanın başından asılmışdı, ballı içkiyə dolu, ağızıçıq yumru daş gözlərini bərəldib baxan başın yanında idi. Ocaqdan tüstü və alov qalxan kimi, yumru daşın içindən də bal qoxusu qalxırdı. Fa əlini uzadıb ətə toxundu, ət elə bərk silkələndi ki, tez də əlini geri çekdi. Lok figurun ətrafında bir dövrə də vurdur, onun geniş açılmış əllərinə və ayaqlarına toxunmamağa çalışaraq yavaş-yavaş əlini uzatdı. Çox keçməmişdi ki, hədiyyəni didib-parçalayaraq çiy əti ağızlarına təpişdirməyə başladılar. O vaxtacan yedilər ki, qarınları dolub şişdi, ətin yerində dəri zolaqla payadan asılmış parıldayan ağ sümük qaldı.

Nəhayət, Lok geri çekildi və əllərini budlarına sildi. Hələ də dinib-danişmadan onlar çevrilib üzbüüz dayandılar və qabın yanında çömbəltmə oturdular. O tərəfdən dəhlizə doğru gedən yamacdan qoca kişinin səsi eşidildi:

– A-ho! A-ho! A-ho!

Qabın açıq ağızından tünd qoxulu buخار qalxırdı. Qabın ağızının qırığına qonmuş milçək Lokun nəfəsi yaxınlaşanda qanadlarını çırpıb uçdu, az sonra qayıdır yenə həmin yerə qondu.

Fa əlini Lokun biləyinə toxundurdu:

– Ona toxunma.

Amma Lokun ağızı qaba yaxınlaşmışdı artıq, burun pərələri geniş açılmışdı, tez-tez nəfəs alındı. Xırıltılı səslə bərkdən dedi:

– Bal!

Tələsik ağızını qabın içində soxub içməyə başladı. Çürüümüş bal onun ağızını və dilini elə yandırıdı ki, geri sıçradı, Fa qaçıb ocağın yanındakı qabdan uzaqlaşdı. Sonra qorxu içində dayanıb Loka baxdı. Lok tüpürdü, sonra da ətrafa qoxu yayaraq onu gözləyən qaba tərəf süründü. Ehtiyatla əyilib qurtum-qurtum içməyə başladı. Dodaqlarını marçıl-dadıb yenə içdi. Geri çəkilib oturdu, Fanın üzünə baxıb güldü:

– İç.

Fa tərəddüd içində əyilib ağızını içində yandırıcı, şirin içki olan qabın ağızına yapışdırıldı. Lok qəflətən dizi üstə çöküb qabağa əyildi, danişa-danişa Fanı kənara elə itələdi ki, təəccüblənmiş Fa çömbələrək dodaqlarını yalayıb tüpürdü. Lok başını qabın içində soxub üç dəfə içdi, amma üçüncü qurtumu alanda ağızı içkiyə çatmadı və havanı sorub bərk öskürməyə başladı. Yerdə qırvılıb onu boğan öskürəkdən macal tapıb nəfəsini dərməyə çalışırdı. Fa dili ilə balın dadına baxmağa çalışdı, amma bacarmadı və Loka açıqlandı. Bir müddət sakit dayanıb baxdı, sonra da təzə adamlar elədiyi kimi, qabı qaldırıb ağızına yaxınlaşdırıldı. Fanın üzündəki böyük daşı görəndə Lok güldü və çalışdı ki, necə gülməli olduğunu onun özünə də desin. Lok elə düz vaxtında balı xatırladı, sıçrayıb ayağa qalxdı və daşı Fanın sıfətindən qopartmağa çalışdı. Amma qab, elə bil, onun sıfətinə yapışmışdı. Lok aşağı dartanda sıfət də aşağı dərtildirdi. Sonra onlar dartsaraq biri-birinin üstünə qışırıldırıllar. Lok öz səsini eşitdi: səsi yüksək idi, güclüydü, qəzəbliydi. Lok bu səsin nə olduğunu öyrənmək istəyi ilə qabı əlindən buraxdı, Fa ləngər vurub qabla birlikdə uzaqlaşdı. Lok gördü ki, ağaclar yavaşça oyana-buyana gedərək ləngər vurur, yuxarı qalxır. Başının içində gözəl bir görüntüyü gördü və bu, hər şeyi öz yerinə qoyacaqdı, o barədə Faya nəsə demək istədi, amma Fa onu eşitmək istəmədi. Sonra da elə oldu ki, başının içində gördüyüün görünüüsündən



Inventas vitam
juvat excusisse
per artes

başqa heç nə qalmadı, bu isə onu bərk qəzəbləndirdi. Səsi ilə görüntülərə çatmaq istəyəndə isə öz səsini eşitdi: içəridəki Lokdan təcrid olunub ayrılmış ördək kimi qaq-qıldıyib gülən bir səs idi. Görüntü özü gözdən itib yox olsa da, onun başlanğıcında bir söz var idi. Lok o sözdən yapışdı. Gülməyini dayandırıdı, hələ də daşı üzünə tutub saxlayan Faya müraciət elədi:

– Tir! – Lok dedi. – Tir!

Sonra bal düşdü onun yadına və daşı qəzəblə dartıb aldı. Qabın içindən dərhal Fanın qızarmış sıfəti çıxdı və danışmağa başladı. Lok qabı eynən təzə adamlar kimi tutdu, bal axıb onun sinəsinə töküldü. Bədənini əydi, əyişdirdi və ağzı qabın altına düşdü, nəhayət, elə elədi ki, qabdan axan şirnaq düz ağzının içində töküldü. Fa qışqırıb gülürdü; yerə yixilib yumalandı, arxası üstə uzanıb ayaqlarıyla havaya təpik vurdu. Lok bu dəvətə çox köntöy reaksiya verdi. Sonra onlar ikisi də balı xatırlayıb qabı dartsıdırlar, mübahisə elədlər. Fa bir qurtum da içdi, amma bal artıq qatlaşmışdı və axmaq istəmirdi. Lok qamarlayıb qabı aldı və sanki, onunla güləşmiş kimi hərəkətlər elədi, qışqırıb qabı yumruqladı, amma bal yox idi artıq. Qabı qəzəblə yerə çırpdı, qab iki yerə parçalanıb, sanki, kinayə ilə gülümsədi. Lokla Fa parçalanmış qabın üstünə atılıb çömbəltmə oturdular, əllərinə götürüb yaladılar, o üzə-bu üzə çevirib baxdılar ki, görsünlər bal hara gedib. Lokun başının içində isə şəlalə vadidə guruldayırdı. Ağacların hərəkəti sürətlənmişdi. Lok sıçrayıb ayağa qalxdı, ona elə gəldi ki, torpaq da tirin özü kimi təhlükəlidir. Ağac gəlib yanından keçəndə özünü ona çırpdı ki, tutub saxlasın. Sonra da arxası üstə uzanıb qaldı, ondan yuxarıda isə səma fırlanırdı. Çevrilib önce oturaçağını qaldıraraq eynən çığa kimi ləngər vurdı və ayağa durmaq istədi. Fa qanadı yanmış pərvanətək sönmüş ocağın ətrafında dövrə vururdu, kaftarlar barədə öz-özünə nəsə danişirdi. Tezliklə Lok təzə adamların gücünü özündə

hiss elədi. Lok artıq onlardan biri idi və bacarmadığı bir iş yox idi. Talada çoxlu budaq və kösöv qalmışdı. Lok qaçıb tirə tərəf getdi və ona əmr elədi ki, hərəkət eləsin. Lok qışqırdı:

— A-ho! A-ho! A-ho!

Tir də ağaclar kimi hərəkətə gəldi, amma nəsə ləng tərpənirdi. Lok yenə qışqırdı, amma tirin hərəkətində elə bir dəyişiklik olmadı. Belə olanda Lok bir budaq götürüb tiri onunla vurdu, vurdu – eynən Tanakil Likunu döydüyü kimi döyüdü. Başının içində gördü ki, tirin hər iki tərəfində adamlar ağızlarını açıb bədənlərini gərərək dartırlar. Lok da qoca kişi kimi onların üstünə qışqırdı.

Fa sürünbəyan keçdi. O da ağaclar və tir kimi qəsdən yavaş hərəkət eləyirdi. Qəzəblənmiş Lok qışqırıb əlindəki budaqla Fanın yan бизinə necə vurdusa, budağın ucu sindi, viziltiyə gedib ağacların arasına düşdü. Fa qışqırıb dik atıldı və elə ləngər vurdu ki, Lokun o biri zərbəsi yan keçdi. Fa çevrilib Lokla üzbüüz dayandı, onlar bir-birinin üstünə qışqırır, ağaclar isə sürüşüb ora-bura gedirdi. Lok gördü ki, Fanın sağ döşü qalxıb-endi, əli yuxarı qalxdı, açıq əl pəncəsi havadan asılı qaldı. Əlin pəncəsi indi çox vacib idi, çünki istənilən anda ona tabe olmaq zərurəti yaranı bilərdi. Sonra Lokun üzünə işıq vurdu, dünya parlaq işığa qərq oldu, torpaq ayağa qalxıb sağ tərəfdən ona güclü bir zərbə endirdi. Lok vertikal vəziyyətdə olan torpağın qarşısında əyildi, üzünün bir tərəfi açılıb-örtülüdü və oradan alov çıxırdı; Fa yerə uzanmışdı, gah ona tərəf yaxınlaşır, gah da uzaqlaşırdı. Ağacların altında bərk torpaq var idi, Fa onu yuxarı dərtür, aşağı endirirdi. Lok isə ondan yapışib asılı qalmışdı. Hər ikisi bir-birinə baxır, ağlayır və gülürdü; ölü ağaçın başı göyün üzünə qalxırdı, amma balacalaşmir, əksinə, get-gedə böyüyürdü, talada isə şəlalə guruldayırdı. Lok qorxdu, hiss elədi ki, Fanın yanında olsa yaxşıdır. Başındakı qəribəlikləri və yuxululuğu bir qırğıq atıb Faya



Inventas vitam
juvat excusisse
per artes

baxdı, onun üzünə toxunmaq istədi, amma ağacın çətiri kimi, o üz də ondan uzaqlaşdı. Ağaclar arasıkəsilmədən ora-bura elə gedirdi, elə bil, bu cür də olmalıydı və bu, onların təbii xüsusiyyətiydi.

Lok onu bürümüş dumanın içindən danişdı:

— Mən təzə adamlardan biriyəm.

Bu sözü deyən kimi də sıçrayıb ayağa qalxdı. Sonra yavaş-yavaş ləngər vurub talada təzə adamlar kimi yeri-di – hər halda, hesab eləyirdi ki, təzə adamlar belə yeriyir. Başının içində gördü ki, Fa onun barmağını kəsməlidir. Talada hərlənin Fanı axtardı ki, bu barədə onunla danışsin. Fanı ağacın arxa tərəfində, çayın qırağında tapdı. Fa xəstə idi. Faya dedi ki, suda qarını görübüdür, amma Fa ona əsla fikir vermədi. Lok geri qayıdır qabın sınıqlarında qalmış şirin balı yaladı. Yerə uzanmış fiquru qoca kişi hesab eləyib ona dedi ki, təzə adamların biri də artıb. Sonra dəhşətli yorğunluq hiss elədi, torpaq da yumşaq idi, onun başının içindəki görüntülər isə fırlanır, fırlanır. Fiqura izah elədi ki, Lok qayıdır kahaya getməlidir. Başı nə qədər firlansa da, yadına düşdü ki, kaha artıq yoxdur. Lok hönkürdü, özündən asılı olmayıaraq bərkdən hönkürdü və bu, ona yüngüllük gətirdi. Lok fikir verib gördü ki, hər ağac ayrılıqda gedib-gəlir və onları bir yerə toplamaq üçün çox böyük zəhmət tələb olunur, amma onun belə bir imkanı yoxdur. Tezliklə məlum oldu ki, günəş şüalarıyla şəlalənin uğultusu içindən eşidilən göyərçin qurultusundan başqa heç nə yoxdur. Arxası üstə uzanıb gözlərini geniş açdı, səmanın fonunda ikiləşmiş budaqların əmələ gətirdiyi qəribə naxışlara baxdı. Gözləri öz-özünə qapandı, qayadan qopub düşürmüş kimi, düşüb yuxuya qərq oldu.

ON BİR

Fa onu silkələyirdi.

– Onlar çıxıb gedirlər.

Fanın olmayan hansısa başqa əllər onun başını tutub elə bərk sıxırdı, az qalırdı gözündən alov çıxa. Lok inildəyiş o əllərdən canını qurtarmaq üçün yumalanaraq uzaqlaşdı, amma əllər onun başını buraxmayıb sixırdılar və nəhayət, başının içi də ağrımağa başladı.

– Təzə adamlar gedirlər. Onlar içiboş tirləri sürüyüb dəhliz tərəfdəki yamacə aparırlar.

Lok gözlərini açdı, sanki, düz günəşin içində baxırmış kimi, ağrından sızlayıb inildədi. Gözlərindən axan su göz qapaqlarının arasında şəfəq saçaraq parıldayırdı. Fa yenə də onu silkəldi. Lok əllərini və ayaqlarını yerə sürtüb bir az qalxdı. Qarnı ağrıyırdı, halı pis idi. Onun qarnı öz sərbəst həyatını yaşayırırdı: bərk bir düyünçəyə çevrilmişdi, bilmirdi içindəki iblislə – bal qoxuyan zəhrimarla neyləsin və axır ki, onu rədd elədi. Fa Lokun ciyinindən yapışdı:

– Mənim də qarnım ağrıyrı.

Lok yenə çevrildi, gözlərini açmadan çox böyük çətinliklə çömbəldi. Üzünün bir tərəfini günəş yandırduğunu hiss elədi.

– Onlar çıxıb gedirlər. Biz çağanı onların əlindən alma-liyiq.

Lok güc-bəlayla gözünü açdı, bir-birinə yapışmış göz qapaqlarının arasından baxdı ki, görsün dünyada nə baş verir. Dünya daha işıqlı olmuşdu. Torpaq və ağaclar heç nədən düzəldilmişdi, ancaq rəngli idilər və elə ləngər vururdular ki, Lok gözlərini yumdu.

– Mən xəstələnmişəm.

Fa bir müddət dinmədi. Lok müəyyən elədi ki, onun başını tutub saxlayan əllər başının içində soxularaq elə bərk



Inventas vitam
juvat excusisse
per artes

sixır ki, az qalır qan beynini partlatsın. Lok ağızını açdı, qırıpındı və dünya da bir balaca düzələn kimi oldu. Göz-qamaşdırın rənglər yenə var idi, amma onlar ləngər vurmurdı. Onun qarşısındaki torpaq tünd-qəhvəyi və qirmizi rəngdəydi, ağaclar gümüşü və yaşıl rəngdəydi, onların budaqları isə yaşıl alovla örtülmüşdü. Lok çömbəltmə oturub gözlərini döydü, hiss elədi ki, Fa danışdıqca onun da sifəti yumşalar.

— Mən xəstə idim, səni də oyatmadım. Getdim ki, təzə adamlara baxım. Onların içiboş tirləri yamacın yuxarısına qalxmışdı. Təzə adamlar qorxurdular. Onların qırımdından görünürdü ki, qorxublar. Onlar tirləri qaldırır, dartır, tərləyir və çönüb meşəyə baxırdılar. Amma meşədə qorxmalı heç nə yox idi. Onlar havadan qorxurdular, havada da qorxmalı heç nə yox idi. İndi biz çağanı onlardan almaliyiq.

Lok hər iki tərəfdən əllərini yerə qoydu. Səma işıqlıydı, hər tərəfdən parlaq rənglərə qərq olmuşdu, amma bu dünya hələ ki onun tanıldığı dünya idi.

— Biz Likunu onlardan almaliyiq.

Fa sıçrayıb ayağa qalxdı və qaçaraq talanın ətrafında dövrə vurdu. Geri qayıdır Lokun üzünə baxdı. Lok ehtiyatla ayağa durdu.

— Fa deyir: belə elə!

Lok üzüylələqliqla dayanıb gözlədi. Mal onun beynindən çıxdı.

— Mən belə görürəm: Lok qayanın arxasındaki cığırla gedir, təzə adamlar onu görmürlər. Fa hərlənin o tərəfdən gedir və adamlardan yuxarıdakı dağa dırmaşır. Onlar məni izləyəcəklər. Kişiər izimə düşüb məni qovacaqlar. Sonra da Lok çağanı kök qadından alır və qaçıb gedir.

Fa Lokun əllərindən tutub yalvarış ifadə eləyən gözləriylə onun üzünə baxdı.

— Sən deyən kimi eləyəcəyəm, — Lok inamlı dedi. — Əgər Likunu görsəm, onu da götürəcəyəm.

Fanın üzündə nəsə var idi, özü də birinci dəfə deyildi bu, amma onun nə olduğunu Lok anlaya bilmirdi.

Dağın ətəyində, onları təzə adamlardan daldalayan kolluqda bir-birindən ayrıldılar. Lok sağ tərəfə getdi, Fa isə meşənin qırğıyla qaçaraq getdi ki, yamacın o tərəfindən dolanıb dağa çıxsın. Lok geri baxanda gördü ki, hər yerdə ağacların daldasıyla gedən Fa, əsasən, əlləri və ayaqları üstündə elə qaçırmış, elə bil, qırmızı dələdir. Lok qulaqlarını şəkləyib səsləri dinşeyrək üzüyuxarı dırmaşmağa başladı. Gəlib sudan yuxarıdakı cığır çatdı; qarşı tərəfdə şəlalə guruldayındı. Su əvvəllər olduğundan çox idi. Su hövzəsinin dibindən gələn bərk gurultu səsi eşidilirdi, adamın üstünə tüstü yayılırdı. Tökülən suyun təbəqələri süd rənginə çalan açılmış kələflərə, o da, öz növbəsində, qızartdaq substansiyaya çevrilirdi ki, onu da yuxarı qalxan su damcıları və dumandan ayırmak çətin idi. Adanın arxa tərəfindən sahil-də yazın gəlişi ilə yarpaqlayan ağacları gördü Lok. Onlar su damcılarının əmələ gətirdiyi dumana qərq olub yoxa çıxır, sonra yenə peyda olurdu; ətrafa səpələnərək çayın suyununa tərəf əyilmişdilər, elə də yellənidilər, elə bil, nəhəng bir əl onları dartıb kökündən çıxartmaq istəyirdi. Adanın bu tərəfində ağaç yox idi, ancaq parıldayan suyun bitib-tükənməyən bolluğu ydu, bir də ki burulub qalxan ağ tüstüyə və gurultuya çevrilən qızartdaq-sarı süd var idi.

Lok suyun uğultusunun içindən təzə adamların səsini eşitdi. Onlar sağ tərəfdə, buz qadının asılıb qaldığı dik qayanın arxa tərəfindəki dalda yerdə idilər. Lok ayaq saxlayıb təzə adamların bir-birinə necə qışqırlığına qulaq asdı.

Burada, hər şeyin doğma olduğu və onun öz adamlarının keçmişiyən bağlı olan bu qayaların arasında qəm-qüssə böyük bir qüvvəylə Lokun üstünə yeridi. Ballı içki qəm-qüssəni öldürməmişdi, yasalayıb bir müddət mürgülətmüşdi və indi də – yatıb dincələndən sonra yeni qüvvəylə baş qaldırmışdı. Lok inlədi, indi yamacın o biri tərəfində olan Fani



Inventas vitam
juvat excusisse
per artes

istədi ürəyi. Liku da haradasa təzə adamların arasındaydı və Fa ilə Likunun, ya da heç olmasa, onlardan birinin onun yanında olması böyük bir zərurətə çevrilmişdi. Lok buz qadının asılıq qaldığı və təzə adamların səsinin gur gəldiyi yerə tərəf dırmaşdı. Tezliklə o, qayanın qırağında uzanıb, cəmisi el boyda eni olan və üstündə tək-tük otlarla sisqa kolların bitdiyi torpaq zolağının üstündən baxırdı.

Təzə adamlar yenə, elə bil, nəsə göstərirdilər ona. Tirlərlə mənasız hərəkətlər eləyirdi onlar. Bəzi tirlər qayaların içində pərçimlənmişdi, bəziləri də onların üstünə köndələn uzadılmışdı. Yamacdakı torpaq şırımı düz dəhlizə tərəf gedirdi və Lok başa düşdü ki, içibos tirlərdən biri artıq kahaya çatıbdır. Adamların sürüdüyü o biri içibos tir isə qayalara pərçimlənmiş tirlərin arasıyla yamac boyu üzüyuxarı istiqamətlənmişdi. Yoğun və buruq-buruq dəri zolaqlar içibos tirlərdən o tərəfə uzanırdı. İçibos tirin arxa tərəfində köndələn qoyulmuş başqa bir tir var idi və onun ortası çıldaqlaşmış torpağın üstündə tarazlaşmışdı, yaxındakı ucu isə aşağı sallanan qayanın ağırlığı altında əyilərək az qalırdı yerə düşsün. Bütün bunları Lok təzəcə gördüyü vaxt bir də baxdı ki, qoca kişi buruq-buruq dəri zolağı dərib böyük daşı azad elədi. Daş isə içibos tiri itələyib yamac boyu əks istiqamətə yönələrək dəhlizə tərəf getdi. Bununla da qaya parçası öz işini gördü və guppultuya yumalanaraq meşənin içində tərəf getdi. Tuami içibos tirin arxa tərəfinə daş qoydu, adamlar qışkırdı. Tirlə dəhlizin arasında qaya parçaları yox idi artıq və indi adamlar özləri işləyib əziyyət çəkməli oldular. Onlar tirdən yapışib onu yuxarı qaldırdılar. Qoca kişi onların yanında dayanıb ölü ilanı da sağ əlində tutmuşdu. Qoca kişi "A-ho!" deyib qışkırandan adamlar güc verib elə gərildilər ki, üzləri eybəcər hala düşdü. Qoca kişi əlindəki ölü ilanı yuxarı qaldırdı və onunla da adamların gərilib titrəyən kürəklərinə vurdu. İçibos tir isə hərəkət eləyib qabağa getdi.

Az sonra Lok təzə adamların qalanlarını da gördü. Kök qadın tiri itələmirdi. Çağanı qucağında tutub içiboş tirlə Lokun arasında dayanmışdı. Kök qadının daim boylanıb ora-bura baxmağını və taladakına nisbətən rənginin solğun olmasını görəndə Lok Fanın təzə adamların qorxduğu barədə dediklərini anladı. Tanakil kök qadının böyründə dayanmışdı deyə, onun bədəninin bir hissəsi görünmürdü. Lokun, sanki, gözləri açıldı və bu qorxunun sayəsində adamların canfəşanlıqla içiboş tiri necə qaldırdıqlarını aydın görə bildi. Adamlar ölü ilana tabe olurdular, o da onların ariq bədənlərindən özlərinin bacarmadıqlarını əmr-lə dartıb çıxarırdı. Tuaminin vurnuxmasında və qoca kişinin qışqırıtlarında həyəcanlı bir tələskənlik var idi. Təzə adamlar yamac yuxarı geri çekilib elə gedirdilər, elə bil, pişiklər öz dişlərini ağardıb onların üstünə cummuşdular, ya da çay özü arxalarınca düşüb üzüyuxarı axırdı. Amma çay öz yatağıyla axırdı, yamacda isə təzə adamlardan başqa ayrı canlı yox idi.

– Onlar havadan qorxurlar.

Qatırquruğu qışqırıb tələsik ora-bura vurnuxdu, dərhal da Tuami böyük bir daşı tirin arxa tərəfinə itələdi. Adamlar Qatırquruğunun başına toplaşıb nə barədəsə danışıldalar, qoca kişi ölü ilanı qaldırıb havada yellədi. Tuami əlini yuxarı uzadıb dağ tərəfi göstərirdi, qəflətən başını əydi və daş tappılıtyla içiboş tirə dəydi. Adamların danışq səsi qışqırıtya çevrildi. Tuami əyilərək var gücüylə əlləşib-vuruşur, dəri zolağın bir ucundan yapışıp dartırdı ki, içiboş tirin çevrilib böyrü üstə yixilmasına imkan verməsin. Dəri zolağı qayaya bağladı, kişilər də dərhal cərgəyə düzülüb dağa tərəf baxdlar. Adamlardan yuxarıdakı qayanın üstündə balaca, qırmızı bir fiqur atılıb-düşür, rəqs eləyirdi – rəqs eləyən Fa idi. Lok gördü ki, Fanın qolu havada yellənib qolaylandı və onun atlığı daş viyiltilə gəlib cərgəyə düzülmüş kişilərin arasına düşdü. Kişilər qəflətən öz payalarını dartıb əydilər, sonra da



Inventas vitam
juvat excusisse
per artes

əllərini buraxdılar və payanın düzəlməsinə imkan verdilər. Lok gördü ki, çubuqlar qayanın üstünə tərəf uçdu, amma havada ləngər vurub ləngidi və Faya çatmamış da qayıdib yerə düşdü. Başqa bir daş isə tirin yanındakı qayaya dəydi və kök qadın qaçaraq arxasında Lokun gizləndiyi qaya-ya tərəf gəldi, dayanıb geri çevrildi. Tanakil qaçıb qayanın qırğıına gəldi, Loku görüb qışqırdı. Kök qadın macal tapıb çevrilənəcən Lok yerdən qalxdı, Tanakili qamarlayıb tutdu, onun nazik qolundan yapışb tələsik dedi:

– Liku haradadır? De görüm, Liku haradadır?

Likunun adını eşidən kimi Tanakil çırpınıb elə qışqırdı, sanki, dərin suyun içində yixilmişdi. Kök qadın da qışqırdı, çağşa dırmaşıb onun ciyninə çıxdı. Qoca kişi qayanın qırğıyla qaça-qaça gəlirdi. Tir olan yerdən isə Şabalıdباş qaçaraq onlara tərəf gəldi, dişlərini qicayıb Lokun üstünə atıldı. Səs-küy, qışqırıq və qəzəbli dişlər Loku dəhşətə gətirdi, Tanakili əlindən elə buraxdı ki, qız geri fırlanıb az qaldı yixılsın və bu zaman onun ayağı Lokun üstünə atılan Şabalıdباşın dizinə dəydi. Bu zərbədən sonra Şabalıdباş hava-da uçaraq Lokun yanından keçdi, nərildəyib qayaya tərəf uçdu. Qayaya toxunmadan onun üzəriylə bir qarış məsa-fədən qarnı üstə üzüaşağı endi. Səsini çıxarmadan harasa yox oldu. Qoca kişi əlindəki uzun payanı Loka atdı. Lok görəndə ki payanın ucunda daş var, cəld tərpenib zərbədən yayına bildi. Sonra ağızıaq qalmış kök qadının və arxası üstə yixilib qalmış Tanakilin arasıyla qaçıdı. Faya çubuq atan kişilər Loka tərəf çevrilib onu gözdən qoymurdular. O isə yamac boyu var gücüylə qaçıb içiboş tirin bağlandığı dəri zolağa çatdı, irəli cumanda dəri zolaq onun dizini möhkəm yaraladı, özü də qırıldı. İçiboş tir üzügeri hərəkət eləməyə başladı. Kişilər artıq Loka yox, tirə baxırdılar və o özü də macal tapıb geri baxdı ki, görsün onlar nəyə baxırlar. İçiboş tir iki balaca tirin üstüylə geri gedib elə sürət yiğdi ki, daha ona heç bir diyircək lazımlı olmadı. Yamacın lap sərt

yerində isə torpaqdan ayrılib havada uçmağa başladı. Onun arxa tərəfi qayaya çırıldı və uzunluğu boyu iki hissəyə parçalandı. Tırın parçaları havada firlana-firlana uğaraq gedib meşənin içində düşdü. Lok özünü dərənin içində verdi, təzə adamlar da görünməz oldu.

Fa dərənin o başında atılıb-düşürdü, Lok da var güciyle o tərəfə qaçırdı. Əlində əyri payalar tutmuş kişilər qayanın üstündən aşib gəlməkdə idilər, amma Lok onları qabaqlayıb özünü Faya daha tez çatdırıldı. Onlar qaçıb uzaqlaşmaq isteyirdilər ki, hücum eləyib üstlərinə gələnləri qoca kişinin səsi dayandırdı. Sözləri başa düşməsə də, Lok qoca kişinin jestlərinin nə demək olduğunu başa düşdü. Kişiər qayanın üstüylə aşağı qaçıb gözdən itdilər.

Fa da dişlərini ağartdı. Bir əlində iti daş tutub Lokun üstünə gələrək qolaylanıb onu vurmaq istədi.

– Çağanı niyə götürmədin?

Lok özünü müdafiə eləmək üçün əlini yuxarı qaldırdı.

– Mən Likunu soruşdum. Tanakılə dedim.

Fanın əli yavaş-yavaş aşağı endi.

– Gedək!

Günəş vadiyə tərəf enirdi və bu zaman qızılı və qırmızı rəngli işıq ləkələri yanıb-sönürdü. Fa qabağa düşüb kahanın üstündəki qayaya tərəf gedəndə onlar gördülər ki, təzə adamlar dəhlizin ətrafında nəsə bərk tələsirlər. Onlar içibos tırı dəhliz boyu çayın yuxarısına apararaq Lokla Fanın çayı keçib adaya çıxdıqları yerdə toplaşmış tirlərin üstündən keçirmək isteyirdilər. İçibos tırı dəhlizdən aşağı sürüyüb suya saldılar və indi o, çayda o biri tirlərin arasında dayanmışdı. Kişiər tirləri dartıb qayanın o biri tərəfinə süriumək isteyirdilər ki, su oradan onları götürüb şəlaləyə tərəf aparısin. Fa dağın yamacına tərəf qaçıdı.

– Onlar çağanı da özləri ilə aparacaqlar.

Günəş vadiyə enən kimi Fa da sıldırım qayanın üstü ilə üzüaşağı qaçıdı. Dağ indi qırmızı şəfəqlərə qərq olmuşdu,



Inventas vitam
juvat excusisse
per artes

buz qadınlar da qırmızı alova bürünmüştürlər. Qəflətən Lok qışqırdı, Fa ayaq saxlayıb suya tərəf, aşağı baxdı. Tirlərin toplaşlığı yerə bir ağac yaxınlaşırıdı, hansısa budaq, ya da ağacın bir hissəsi deyildi bu, üfüq tərəfdəki meşədən axıb gələn böyük bir ağac idi. Vadinin o tərəfiylə gəlirdi ağac, üstü tumurcuqlarla dolu coxsayılı budaqlar və şivlər koloniyasıydı, yarıgızlanmış yoğun budaqları var idi, köklərinin arasında o qədər gil yiğilmişdi ki, dünyada yaşayan bütün adamların ocaq yandırmamasına bəs eləyərdi. Ağacı görən kimi qoca kişi qışqırıb rəqs eləməyə başladı. Qadınlar tirlərin içində endirdikləri bağlamalardan başlarını qaldırdılar, kişilər isə suda qalaqlanmış tirlərin üstündən keçib arxa tərəfə getdilər. Ağacın kökləri bir yerə toplanmış tirlərə necə zərbələ dəydisə, tirlər qırıq-qırıq olub havaya qalxdılar, ya da yavaş-yavaş qalxıb dikenə dayandılar, köklərə ilişib asılı qaldılar. Ağacın hərəkəti dayandı, sonra çevrilib dəhlizin arxasındaki qayaya köndələn dayandı. İndi içiboş tirlə çayın açıq tərəfi arasındaki tirlər yiğilib keçilməz bənd əmələ gətirdi.

Qoca kişi qışqırmağını dayandırdı. Bağlamaların birinə tərəf qaçıdı və onu açmağa başladı. Sonra qışqırıb Tuamiyə nəsə dedi, o da Tanakilin qolundan yapışıb qaçıdı. Onlar dəhliz boyu gəlirdilər.

– Tez ol!

Fa yamacasığı dəhlizə və kahaya kecid olan yerə tərəf qaçıdı. Qaça-qaça Loka dedi:

– Biz Tanakili ələ keçirməliyik. Ancaq ondan sonra onlar çağanı bizə qaytaracaqlar.

Qaya dəyişib başqa cür olmuşdu. Lok bal içərək yatıb-ayılandan sonra ətrafdə gördüyü rənglər daha parlaq, daha tox olmuşdu. Sanki, o, sıçrayıb qırmızı havanın içiyən qəçirdi, qayaların kölgələri də narıncı rəngdə idi. Lok enişdən aşağı atıldı.

Onlar dəhlizin girişini tərəfdən çömbəltmə oturdular. Üstündə qızılı ləkələr olan qırmızı su axırdı çayda. Çayın o

tərəfindəki dağlar elə tutqun idi ki, Lokancaq çox diqqətlə baxandan sonra onların tünd-mavi rəngdə olduqlarını başa düşdü. Çaydakı tir qalağı, nəhəng ağaç və onun üstündə orabura vurnuxan fiqurlar isə qara rəngdə idi. Dəhliz və kaha isə hələ də qırmızı işığa qərq olmuşdu. Maral yenə rəqs eləyirdi, özü də kahaya tərəf gedən torpaq enişin üstündə idi, üzünü Malın dəfn olunduğu yerə – sağ tərəfdəki oyuğa çevirmişdi. Batmaqdə olan günəşin qarşısındaki maral özü də qara rəngdə idi və hərəkət etdikcə ondan ətrafa gözqamaşdırıcı şüalar yayılırdı. Tuami kahada işləyirdi: iki oyuğun arasındaki dik qayanın qarşısında nəsə rəngləyirdi. Tanakil də kahada idi: balaca, ariq qaraltı ocaq yerinin qarşısında çömbəlmışdı.

Dəhlizin o biri qurtaracağından ritmik taqqıltı səsi gəlirdi: Tuk! Tuk! Lokun çaya atdığı tiri iki kişi doğrayırdı. Günəş buludun içində girdi, qırmızı rəng göyün yuxarılarına çı�ındı, dağlar qaraldı.

Maral mələdi. Tuami qaça-qaça kahadan çıxıb tir qalağının yanında işləyən kişilərə tərəf getdi. Tanakil qışqırmağa başladı. Buludlar günəşin ətrafına toplaşdı, qırmızı rəngin təsiri də azaldı və sanki, indi o, vadinin içində zərif su təbəqəsi kimi üzürdü. Maral sıçrayıb tir qalağına tərəf getdi, böcəklər ölü quşun üstündə necə vurnuxurlarsa, kişilər də tırın üstündə o cür vurnuxur, işləyirdilər.

Lok irəli qaçıdı, Tanakilin səsinə suyun o tərəfindən gələn səs – Likunun səsi elə cavab verdi ki, Lok qorxdı. Kahaya tərəf gedən dəhlizin girişində dayanıb dedi:

– Liku haradadır? Sən Likuya neyləmisən?

Tanakilin bədəni gərildi, əyildi, gözləri çevrildi. Qışqırmağını dayandırıb arxası üstə uzandı, onun ağara qalmış dişlərinin arasında qan göründü. Fa ilə Lok onun qarşısında çömbəldilər.

Dünyada olan hər şey dəyişdiyi kimi, kaha da dəyişmişdi. Tuami qoca kişi üçün fiqur düzəltmişdi və həmin



Inventas vitam
juvat excusisse
per artes

fiqur da dik daşın qarşısında dayanıb onlara baxırdı. Bu fiqur taladakılara nisbətən natamam idi, çünkü Tuami bunu düzəldərkən tələsik və dəlisovcasına işləyirdi. Bu, bir kişi fiquru idi. Əllərini və ayaqlarını elə tutmuşdu, elə bil, qabağa tullanırdı və özü də bir az əvvəl çayın rəngi necə idisə, o cür qırmızı rəngdəydi. Qoca kişi qəzəblənib özündən çıxanda, ya da bərk qorxanda tükləri başının hər tərəfinə dağıldıği kimi, fiqurun da başının tükləri qabarib pirpız dayanmışdı. Üzünün də yerində bir topa gil var idi. Kor kimi baxan gözləri daşdan idi. Qoca kişi boynundan asdığı dişləri çıxardıb fiqurun sıfətinə soxdu, qulaqlarından asdiği iki pişik dişini də onlara əlavə elədi. Fiqurun sinəsindəki çapığa soxulmuş çubuğa dəri zolaq dolayıb bağlamışdır, zolağın o biri ucuна da Tanakılı bağlamışdır.

Fa müxtəlif səslər çıxartmağa başladı. Bu səslər nə söz idi, nə də qışkırtı. Fa ağac mixdan tutub dartdı ki, çıxartsın, amma mix çıxmadı, çünkü onun gilə soxulduğu yer xəzlə örtülmüşdü. Lok Fanı qırğığa itələyib mixi özü dartdı, amma o da bacarmadı. Qırmızı işıq qalxırdı sudan, kahanın içi kölgələrlə doluydu, onların arasından isə Tuaminin düzəltdiyi fiqur gözlərini bərəldib dişlərini ağardırdı.

– Dart çıxsın!

Lok bütün ağırlığını mixin üstünə saldı və hiss elədi ki, fiqur əyilir. Ayaqlarını qaldırıb fiqurun qırmızı qarnına dirədi və elə dartdı ki, az qaldı əzələləri partlayıb dağlınsın. Elə bil, dağ yerindən oynadı, fiqur da elə əyildi, sanki, əlləriylə Loku qamarlamaq istəyirdi. Sonra mix çapıqdan çıxdı, Lok da onunla birlikdə dığırlandı.

– Tez ol, qızı götür!

Lok səndirləyib ayağa qalxdı və Tanakılı yerdən götürüb dəhliz boyu Fanın arxasınca qaçıdı. İçibos tırın yanındakı qaraltılar qışkırdılar, sudakı tir qalağı tərəfdən qulaqbatriçi gurultu qopdu. Ağac hərəkətə gəlib irəli getməyə başladı, tırlar isə nəhəng adamın ayaqları kimi köntöycəsinə

atılıb-düşürdü. İçiboş tirin yanındaki qayanın üstündə üzü-qırışmış qadın dartinib Tuaminin əlindən çıxmağa çalışırdı. Nəhayət, azad olub Loka tərəf qaçıdı. Hər tərəfdə bir hərəkət başlıdı, qışkırtı qopdu, iblis fəallığı başladı; qoca kişi dağılmaqda olan tir qalağına tərəf gəlirdi və Faya tərəf nəsə atdı. Ovçular dəhlizin alt tərəfində içiboş tiri tutub saxlamışdilar, nəhəng ağaç qol-budaqlı və nəm yarpaqlı başıyla, həm də öz ağırlığıyla onları dartinib aparırdı. Kök qadın tirin içində uzanmışdı, üzüqırışmış qadın da Tanakillə birlikdə oradaydı; qoca kişi isə tirin arxa tərəfində atılıb-düşür, əlləşirdi. Ağacın budaqları şaqqlıdadı, qayalara sürtünüb viyıldadı. Fa başını tutub suyun qirağında oturmuşdu. Ağacın budaqları süpürüb onu da götürdü. İndi Fa budaqlarla birlikdə hərəkət eləyir, içiboş tir isə qayadan azad olaraq uzaqlaşıb gedirdi. Ağac sürüşüb axına düşdü, Fa da başını itirmiş halda budaqların arasında oturmuşdu. Lok öz-özünə danışındı. Dəhliz boyu aşağı qaçıdı, yuxarı qaçıdı. Amma ağaç稀 dilə tutmaq, yolundan döndərmək mümkün olmurdu. Şəlaləyə tərəf gedirdi ağac və nəhayət, gəlib düz onun ağızına çatdı. Su qalxıb budağı örtdü, daha böyük qüvvəylə itəldi, ağacın kökləri yuxarı qalxdı, çətiri axının yuxarısına doğru yönəlmış halda bir anlığa asılıb qaldı. Yavaş-yavaş kökü endi, başı qalxdı. Sonra qabağa sürüşərək səssiz-səmirsiz batıb şəlalədə yox oldu.

Sarı-qırmızı bir məxluq dəhlizin qirağında dayanıb, sanki, yerində donubmuş kimi qımildanmırıdı. İçiboş tir günbatan tərəfdən suyun üstündə tutqun bir ləkəyə çevrilmişdi. Vadidəki hava maviyidi, açıq və sakit idi. Göy üzü açıq idi, külək yox idi və ona görə də şəlalənin gurultusundan başqa heç bir səs eşidilmirdi. Qırmızı məxluq sağ tərəfə çevrildi, tələsmədən dəhlizin uzaq qurtaracağına tərəf getdi. Dağlarda əriyən buzun suyu axıb dəhlizin arxasındaki qayalardan töküldü. Çayın suyu qalxıb dəhlizin qirağını yuyurdu. Çayla axıb gedən böyük ağacın budaqlarının



Inventas vitam
juvat excusisse
per artes

sürtündüyü yerdəki torpaqda və qayada uzun zolaqlar qalmışdı. Qırmızı məxluq tələsik geri qayıdır nə vaxtsa bura-da yaşayış olduğunun əlamətlərini hələ də özündə saxlayan qaya tərəfdəki tutqun oyuğu tərəf getdi. Oyuğun içində indi tutqun görünən və ona baxaraq dişlərini ağardıb gülüm-səyən fiqura baxdı, sonra çevrildi, dəhlizi yamacla birləşdirən balaca keçidin içi ilə qaçıdı. Ayaq saxlayıb yerdəki zolaqlara, atılmış balaca tırılərə, qırılmış iplərə baxdı. Yenə çevrildi, yan tərəfə gedib qayanın belindən aşdı, çilpaq qayaların üstündəki güclə görünən cığırda dayandı. Aşağı əyildi, onun uzun əlləri də eynən ayaqları kimi yerə möhkəm dirənmişdi və elə bu cür – əlləriylə ayaqları üstündə irəli getdi. Aşağıdakı guruldayan sulara baxdı, orada isə suyun qayada oyub açdığı oyuq tərəfdə parıldayan bir topa buludan başqa heç nə yox idi. Daha sürətlə gedərək, nəsə qəribə görünən elə sərbəst bir qaçışa keçdi ki, bu zaman onun başı aşağı-yuxarı enib-qalxır, əlləri isə eynən atın qabaq ayaqları kimi hərəkət eləyərək irəli atlırdı. Cığırın qurtaracağında dayandı, suyun üzərində irəli-geri hərəkət eləyən otların uzun zolaqlarına baxdı. Əlini qaldırib, demək olar ki, alt çənəsi olmayan ağızının altını qaşdı. Lap uzaqlarda görünüb parıldayan çayın dağılıb enlənən yerindəki yarpaqlı ağacı sular qova-qova dənizə tərəf aparırdı. Qırmızı məxluq axşamtərəfinin ala-toranında boz rəngdə görünürdü və yamacasağı qaçıb özünü meşənin dərinliklərinə vurdu. Ağır yük daşınan yollar kimi qazılıb şırımlanmış geniş cığırla gəlib çayın qırığı tərəfdən ölü ağacın altındaki talaya çıxdı. Suyun qırığında ora-bura vurnuxdu, dırmaşıb ağaca çıxdı, sarmaşıq yarpaqlarının arasından gözünü zilləyib çayaşağı axan ağacın arxasınca baxdı. Sonra ağacdan düşdü, kolların arasından keçən cığır boyu çayın qırığıyla qaçaraq gəlib o yerə çıxdı ki, orada cığırı su basmışdı. Dayandı, suyun qırığında ora-bura qaçıdı. Fıstıq ağacından sallanan budağı əliylə tutub o qədər ora-bura yellədi

ki, təngnəfəs oldu. Geri qaçıb talaya getdi, topa-topa bitmiş göyəm kollarının ətrafında dövrə vurdu, aralarıyla qaçıdı və bu zaman onun səsi də çıxmırıldı. Göydə ulduzlar görünürdü, səma da yaşıl rəngdə deyildi artıq, tutqun mavi rəngdə idi. Ağ bayquş talanın üstüylə uçaraq çayın o üzündəki adadakı ağaçlıqda qurduğu yuvasına tərəf uçdu. Qırmızı məxluq ayaq saxlayıb ocaq yerində qalmış ləkəyə baxdı.

Günəş şüaları tamam yox olmuşdu, hətta üfüqün aşağıdan da səmaya işiq düşmürdü. Ay doğmuşdu. Hər ağaçdan düşən və kolların arxasında bir-birinə qarışan kölgələrin konturları daha da aydınlaşındı. Qırmızı məxluq ocaq yerinin ətrafını iyilədi. Bütün ağırlığını əl barmaqlarının üstünə yixib burnunu yerə yaxınlaşdırıldı. Çaya tərəf gedən susiçovulu dördayaqlı məxluqu görüb yolunu dəyişdi, kolun altına girib gözlədi. Qırmızı məxluq ocaq yerində qalmış küllüklə meşənin arasında dayanmışdı. Gözlərini yumub havanı tələsik içəri çekdi. Yerdə vurnuxdu, burnuyla nəsə axtardı. Onun sağ pəncəsini qazılmış torpaqdan balaca, ağ bir sümük qaldırdı.

Qəddini bir az düzəldib qalxdı, amma sümüyə yox, qarşı tərəfdə, xeyli aralıda görünən ləkəyə baxırdı. O ləkə isə qəribə bir məxluq idi, balacayıdı, özü də qabağa əyilmişdi. Baldırları və budları əyilmişdi, qulaqlarıyla əlləri çöl tərəfdən six tükə örtülmüşdü. Yuxarı qalxmış beli də six tükə örtülmüşdü. Əlləri və ayaqları enliydi, yastıydı, baş barmaq isə yaxşı yapışmaq üçün içəri tərəfə meyillənmişdi. Kvadratşəkilli əlləri sallanıb dizindən aşağı düşürdü. Güclü boynunun üstündə bərqərar olmuş başı bir qədər qabağa çıxmışdı və sanki, dodağının altındaki tüklərin cərgəsinə doğru istiqamətlənmişdi. Büyük ağızı yumşaq idi, üst dodağının üstündəki tüklərdən yuxarıdakı geniş burun pərələri quş qanadları kimi yığılib-açılırdı. Sallaq qaşlarının altından ucu çıxmış burnunun keçid körpüsü yox idi. Yanaqlarından yuxarıdakı çökəklərdə tutqun kölgələr var idi və oradakı gözlər, demək



olar ki, görünmürdü. Düz xəttə oxşayan qaşlarının üstündə heç nə yox idi.

Qırmızı məxluq dayanmışdı, ay işığının şüaları onun bədənində oynasırdı. Göz çuxurları sümüyə baxmırı, çay tərəfdə görünməyən hansısa nöqtəyə baxırdı. Sağ ayağını yerdən götürdü. Sanki, onun bütün diqqəti ayağına yönəlmışdı və hərəkətə gələn ayaq da eynən əl kimi yerdə nəsə axtarmağa başladı. Yeri qazan böyük barmaq torpağı batmış şeyi tapdı, o biri barmaq isə yapışib onu yerdə götürdü. Ayaq qalxdı, qılça əyildi və tapıldığı şeyi aşağı enmiş ələ ötürdü.

Baş azca əyildi, uzaqdakı görünməyən nöqtəyə baxan gözlər ələ baxdı ki, görsün oradakı nədir. Ağac kötüyü idи, köhnə və çürük bir ağac kötüyü; hər iki ucu çürüssə də, qadın bədəninə oxşayan formasını saxlamışdı.

Qırmızı məxluq yenə suya tərəf baxdı. Əlinin ikisi də dolu idi, içində gözlərin gizləndiyi çuxurların üstündəki qaşları ay işığında parıldayırdı. Alnıaçıq sümüklərindən və geniş dodaqlarından işıq süzülürdü, tüklərinin hər qıvırcığında çallaşmış kimi görüntü yaranan işıq oynasırdı. Göz çuxurları elə qaralırdı, elə bil, başı skelet kəlləsi idi.

Qırmızı məxluqun sakitcə dayanması susičovulunu ürəkləndirdi – qorxmalı bir şey yoxdur, cəld kolun altından çıxıb sürətlə talanı keçərkən sakit məxluqu tamam unutdu və yolüstü yemək axtarmağa başladı.

Qırmızı məxluqun göz çuxurlarında işaret var idi, amma o işaretlər zəif idi, elə bil, uleduzun işığı qranit kristallarında əks olunmuşdu. İşaretlər böyüdü, konturları müəyyənləşdi, parlaqlığı artdı, şəfəq saçaraq göz boşluğunun altına endi. İşıq parıltıları qəflətən ayparaya çevrildi, göz çuxurlarından çıxdı və hər yanaqda işıqlı zolaqlar parladi. İşaretlər yenə göründü, qırmızısaqqal tüklərinin arasıyla sizib aşağı endi, asılıb qaldı, uzandı, tükdən-tükə düşdü, lap aşağıda bir yerə toplaşdı. Damcılar üzüşağı axdıqca yanaqlardakı zolaqlar

titrəyirdi. Saqqalın aşağısında damcı şişib böyüdü, parlidayıb titrədi və nəhayət, qopdu, gümüşü qığılçımıma çevrilərək quru xəzəlin üstünə düşüb tappıldı. Susiçovulu cəld qaçıb özünü suya saldı.

Ay işığı kölgələri yavaş-yavaş hərəkətə gətirdi. Qırmızı məxluq sağ ayağını dərtib palçıqdan çıxartdı, səndirləyib bir addım ataraq qabağa getdi. Ləngər vurub yeriyərək hərlənin yarımdairə cızdı və gəlib göyəm kollarının arasındaki geniş ciğirin başlandığı yerə çatdı. Ay işığında boz-mavi görünən qırmızı məxluq ciğirlə qacaqına başladı. Ləng gedirdi, güclə gedirdi, başı tez-tez aşağı enir, yuxarı qalxırı, özü də axsayındı. Şəlaləyə tərəf gedən yamacda çatanda əlləri və ayaqlarının üstündə gedirdi.

Qırmızı məxluq dəhlizdə sürətlə qaçıdı. Ərimiş buz suyunun axıb qayalardan töküldüyü yerdən dəhlizin qurarcığına çatdı. Çevrililib geri qayıtdı, əlləri və ayaqları üstə yeriyərək içində o biri figurun olduğu oyuğa yaxınlaşdı. Təpəciyin üstünə yixilmiş böyük qayanı yerindən tərpətmək üçün nə qədər çalışsa da, gücü çatmadı. Nəhayət, bu işdən əl çəkib ocaq yerinə tərəf getdi. Ocaq yerindəki küllə qalağının yanındaca büzüşüb uzandı. Ayaqlarını yiğib dizlərini sinəsinə yaxınlaşdırıldı, əllərini yanağının altına qoyub sakitcə uzandı. Burulub sığallanmış ağac kötüyü üzünün qarşısında dayanmışdı. Səsi çıxmırıldı, elə bil, yerlə birləşib torpağa çevrilmişdi, öz yumşaq bədəniylə yerə elə qıslışdı ki, ürəyi döyünmürdü artıq, nəfəsi kəsilmışdı.

Kahadan yuxarıda yaşıl alovə oxşayan gözlər peydə oldu, boz itlər ay işığındaki kölgələrin arasıyla pusa-pusa sürünen gəlirdilər. Onlar dəhlizə enib kahaya yaxınlaşdırıldı. Torpağı hərisliklə iyliyir, amma ehtiyatı əldən vermir, lap yaxına da gəlmirdilər. Göyün üzündəki ulduz topası dağın arxasına endi, gecənin ömrü bitdi. Dəhlizə boz işiq düşdü, erkən səhərin yüngül mehi vadidən keçib dağlara çatdı. Ocağın külü tərpənib havaya qalxdı və hərəkətsiz bədənin



Inventas vitam
juvat excusisse
per artes

üstünə səpələndi. Dili çölə çıxıb tez-tez nəfəs alan kaftarlar çömbəldilər.

Dənizin üstü tərəfdən səma qızardı, sonra qızılı rəng aldı. Dünyanın rəngləri yerinə qayıtdı, iki qırmızı fiqur göründü: onlardan biri qayanın oyuğundan gözlərini bərəldib, üstünə torpaq və qumun səpələndiyi, şabalıdı-qırmızı rəngdə olan o birinə qəzəblə baxırdı. Buz əridikcə daşlardan süzülüb gələn su çıxalmışdı və parıldayan əyri xətt boyunca axıb girişə töküldü. Kaftarlar dal ayaqları üstə qalxıb hər iki tərəfdən kahanın içində girdilər. Dağların buz bağlamış zirvələri bərq vurub parıldayırdı – onlar günəşi salamlayırdı. Qəflətən dəhşətli bir səs eşidildi, kaftarlar qorxub geri çəkildilər. Bu gurultu suların səsini uddu, dağları-daşları lərzəyə saldı, dağlarda əks-səda verdi, günəşin işıqlandırıldığı meşənin üstündən keçib yayılaraq dənizə tərəf getdi.

ON İKİ

Tuami qayığın arxa tərəfində oturub sükanı sol eli ilə tutmuşdu. Boz işıqda dəri yelkənlərin üstündəki duz ləkələri orada əmələ gəlmış deşik kimi görünmürdü artıq. Dağların arasında keçən o dəhşətli anda bükülüb bağlanmış kvadratşəkilli, böyük yelkəni atdıqları yadına düşəndə isə kədərləndi; dənizdən əsən güclü küləkdə o yelkənlə uzun müddət davam eləyən bu gərginliyə dözməli olmayıacaqdı. O yelkən burada olsaydı, bütün gecəni gözüünü əsla yummadan oturub axının küləkdən güclü olacağından və adamların, daha doğrusu, sağ qalan adamların yixilib ölü kimi yatdığı bir vaxtda qayığı geriyə – şəlaləyə tərəf qovub apara biləcəyindən ehtiyat etməyə heç bir ehtiyac qalmazdı. Onlar yavaş da olsa, hərəkət eləyirdilər, qaya divarlar geri çəkildi və nəhayət, göl o qədər genişləndi ki, Tuami qayığın

hərəkətini istiqamətləndirmək üçün istinad nöqtəsi tapmadı, neyləməli olduğunu da bilmədi, onun gərginlikdən sulanıb qızarmış gözləri qarşısındaki hamar su səthinin fonunda isə ancaq tutqun dağlar görünürdü. Tuami yerində qurcuxdu, çünkü qayıqın dəyirmi dibi narahat idi, neçə-neçə sükançının oturub rahat oturacağa çevirdiyi dəri isə meşədən kahanın dəhlizinə tərəf qalxan yamacda düşüb itmişdi. Suyun elə də güclü olmayan təzyiqinin avar vasitəsilə əlinə ötürüldüğünü hiss etməyirdi və bilirdi ki, əlini qayıqın qıraqındakı suya salsa, su sırlıdayıb qalxacaq və biləyi islana-caq. Qayıqın yanlarından yayılan iki tutqun xətt iti bucaq əmələ gətirmirdi, onlar qayıqın öz xətti ilə düz bucağa yaxın olan bucaq əmələ gətirirdi. Əgər bir anlığa külək dayansa, ya da istiqamətini dəyişsə, o xətlər qabağa sürünen yox olacaq, suyun avara təzyiqi azalacaq və onlar da üzügeri – dağlara tərəf sürünməyə başlayacaqlar.

Tuami gözlərini yumub yorğun halda əli ilə alını ovuşturdurdu. Əgər külək yatsa, onda gərək ağır səyahətdən sonra bütün olub-qalan gücləri ilə avar çəkələr ki, axın onları geri aparmağa macal tapmamış hansısa sahilə çıxa bilsinlər. Əlini sükandan çəkib yelkənə baxdı. Yelkən doluydu, yavaş-yavaş yellənirdi, qayıqın arxa tərəfinə bərkidilmiş qoşa parça materialdan gah birlikdə hərəkət eləyir, gah da ayrı-ayrılıqda aşağı-yuxarı enib-qalxırırdı. Neçə mil uzaqlarda görünən sulara baxdı Tuami və nəsə eybəcər bir şeyin sürünen keçdiyini sezdi; sağ bortdan haradasa bir metrlik məsafədə uzun mamont dişinə oxşayan ağac kökü suyun üzünə qalxmışdı. Həmin o eybəcər şey şəlaləyə – meşə şeytanlarının məskunlaşduğu yerə tərəf üzürdü. İçibos tir-qayıq isə, demək olar ki, yerindən tərpənmirdi, çünkü külək əsmirdi. Tuami öz ağrıyan başıyla cəhd elədi ki, axını, küləyi və qayığı balanslaşdırırsın, amma heç bir nəticə hasıl olmadı.

Tuami əsəbi halda silkələndi, qayıqdan başlayan parallel su xətləri əmələ gəldi. Səmt küləyi, yavaş sürət və gör



Inventas vitam
juvat excusisse
per artes

ıslədikcə hara baxırsansa sudur – insana bundan artıq nə lazımdır? Üstündə ağacların bitdiyi təpələr hər iki tərəfdən sixlaşan buludlara oxşayırırdı. Qarşidakı yelkəndən aşağıda görünən isə elə bil, torpaq idи, bəlkə də, tutqun ağaclarla və qayalara ilişmədən ov eləməli bir düzəngah idи. Bundan artıq insan nə arzulaya bilər?

Amma heç bir aydınlıq olmadı. Tuami gözlərini sol əlinin arxasına zilləyib fikirləşməyə çalışdı. Bir qədər əvvəl elə bilirdi ki, onların hamisini tərk eləmiş sağlam düşüncə və cəsarət hava işıqlaşanda qayıdacaq. Hava işıqlaşıbdır, amma onlar yenə də vadidə olduğu kimidlərlər: qorxu və həyəcan içində çəşiblər, qeyri-rasional, qəribə qəm-qüssə basıbdır onları, beyinləri və ürəkləri bomboşdur, elə bil, dünya başlarına uşub, köməksiz və yuxuludurlar. Qayıqları (daha doğrusu, bir qayığı, çünki onlardan biri yolda sinaraq tamam sıradan çıxdı) sürüyüb meşədən şəlalənin başlanğıcına aparanda onlar nəinki yer səthinin, həm də öz həyat təcrübələri və hissiyyatlarının da ən yüksək səviyyəsində idilər. Düz mərkəzində qayığın o cür yavaş hərəkət eləyi dünyaya günün günortaçağı qaranlıq çökmüşdü, dünya zibillənmişdi, sahmanını itirmişdi, köməksiz idi.

Tuami sükana toxundu, yelkənlər atılıb-düşdü. Yuxulu kimi yellənən yelkən yenidən hava ilə doldu. Bəs əgər hər şeyi əvvəlcədən necə lazımdır hazırlasayırlar, qayığı da saz vəziyyətdə saxlasayırlar, görəsən, onda necə olardı? Bir qədər fikrini dağıtmak və görülən işi qiymətləndirmək üçün Tuami qarşısındaki içibos təknəni nəzərdən keçirdi.

Qadınlar bağlamaları hara atmışdılarsa, elə orada da yiğilib qalmışdı. Vivani qayığın ortasından sol bort tərəfdəki iki bağlamanın daldasına siğinmişdi, amma özünəməxsus xarakteri ilə o, yəqin ki, yarpaqlı budaqlardan düzəldilmiş daldalanacağı üstün tutardı. Bağlamaların altında bağlı ox dəsti var idi, amma heyif ki, Bata üzüqoylu onların üstündə yatıb hamisini zay eləmişdi. Bir azdan o özü də görəcək ki,

oxların çubuqları əyilib, çatlayıb, onların çaxmaqdaşından olan əla ucluqları siniبدir. Sağ bort tərəfdə bir yiğin dəri var idi, amma indi onlar heç kimə lazım deyildi və qadınlar da lazımsız dəriləri gətirib qayığa dolduranacan, o biri yelkəni xilas eləsəydiłar, yaxşı olardı. Boş içki qablarından biri sınmışdı, o birisi böyrü üstə yixilmişdi, amma ağızındaki gil qapaq hələ də salamat idi. Deməli, bir az sudan başqa içməyə heç nə yoxdur. Vivani lazımsız dərilərin üstündə yumaq kimi büzüşüb yatmışdı, ola da bilsin ki, çox qiymətli yelkəni xilas eləməkdənsə, öz rahatlığı barədə düşünərək bu dəriləri də bura elə o özü yiğdiribdir. Ondan belə şey gözləmək olar. Mağara ayısının əla dərisinə bürünmişdi Vivani, iki insan həyatı bahasına əldə olunmuş bu dərini ona birinci kişisi bağışlayıbdır. “Əgər Vivani öz rahatlığı barədə düşüñürsə, yelkən onun üçün nədir ki? – Tuami təessüflə fikirləşirdi. – Yaşılı bir kişi olan Marlan bu qadının aqlına, qəlbini, gülüşlərinə və ağıappaq, gözəl bədəninə uymaqla çox böyük səhvə yol verib, özünü axmaq yerinə qoyubdur! Biz özümüz onun sehrinə düşüb, ya da, bəlkə, sözlə ifadə olunmayan məcburiyyət qarşısında Marlana qoşulmaqla necə böyük səhvə yol vermişik!” – Tuami belə fikirləşib nifrətlə Marlana baxdı və nə müddətdir üzərində işleyib fil sümüyündən hazırladığı iti xəncəri xatırladı. Marlan ayaqlarını uzadaraq üzünü qayığın arxa tərəfinə çevirmişdi, başını dor ağacına söykəyib oturmuşdu. Onun ağızı açıq idi, başının və saqqalının tükləri boz rəngli kola oxşayırıdı. Get-gedə artmaqda olan işiqda Tuami görürdü ki, Marlan olub-qalan gücünü də itirib. Əvvəllər onun ağızının ətrafında qırışlar var idi, burun pərələrindən üzüuaşığı şırımlar gedirdi, indi isə saqqalla örtülmüş sıfəti nəinki tamam qırışmışdı, hətta bir az da ariqlamışdı. Geri atılmış başı və sallanıb yana əyilmiş çənəsi onun tamam gücdən düşdüyüñə dəlalət edirdi. Tuami fikirləşdi ki, az qalıb, meşə şeytanlarının məskən saldığı yerdən uzaqlaşıb təhlükədən qurtarandan sonra fil sümüyündən



Inventas vitam
juvat excusisse
per artes

düzəltdiyi xəncəri işə salacaq. Amma hər halda, Marlanın üzünə baxa-baxa onu qətlə yetirmək barədə düşünmək qorxulu idi. Tuami nəzərlərini çevirib qayığın burnu tərəfdə necə gəldi sərilib qalmış bədənlərə baxdı, sonra da aşağı – ayaqlarının altına baxdı. Tanakil arxası üstə uzanıb qalmışdı. Marlan kimi ölüvay da deyildi o, həyat onun içində bulaq kimi qaynayırdı – onun özünkü olmayan yeni həyat idi qaynayan. Tanakil, demək olar ki, tərpənmirdi, yalnız nəfəs alıb-verdikcə onun alt dodağında quruyub qalmış qan ləkəsi titrəyirdi. Gözləri nə açıq idi, nə də yumuluydu. Tuami indi o gözlərə işiqda baxıb görürdü ki, gecənin qaranlığı onlardan hələ də getməyib, Tanakilin gözləri çuxura düşüb qaralmışdı, onlarda ağıl işartisi yox idi. Tuami kifayət qədər qabağa əyilmişdi və Tanakil artıq onu görməliydi, amma onun gözləri Tuamini görmür, gecənin qaranlığına baxıb nəsə axtarırdı. Tanakilin yanında uzanmış Tval bir əlini uzadıb, sanki, qızı təhlükədən qoruyurdu. Tanakilin anası idi Tval, özü də Tuamidən gənc olsa da, bədəni qarı bədəninə oxşayırırdı.

Tuami yenə əli ilə alını ovuşturdu. “Əgər mən sükanı buraxıb xəncəri götürsəydim, ya da əgər bir parça kömürüm və yasti daşım olsaydı, – Tuami belə fikirləşdi, onun dəlisov baxışları qayığı gözdən keçirdi ki, nəsə bir şeyə baxıb diqqətini başqa səmtə yönəltsin, – elə mən bir göləm, hansısa axın məni su ilə doldurubbdur, içimdəki qum və lil burulub fırlanır, su bulanıbdir, başımın içindəki girinti-çixıntılarından nəsə qəribə şeylər çıxıb yuxarı qalxır”.

Vivaninin ayağını örtən dəri tərpənib qalxdı və Tuami elə bildi ki, qadın yuxudan oyanıbdir. Qırmızı, qıvrım tük-lərlə örtülmüş və Tuaminin əlindən heç də uzun olmayan ayaq uzanıb dərinin altından çölə çıxdı, ətrafi yoxladı, yerdəki qabın üstünə sürdündü, dərhal da geri çekildi, dərinin tük'lərinə toxundu, six tük'lərin arasında barmaqlarıyla nəsə axtardı. Sakitləşib, ayı dərisinin tük'lərindən barmaqlarıyla

bərk-bərk yapışaraq hərəkətsiz qaldı. Tuaminin bədəni gəril-di və paralel xətlər qayığın gövdəsindən hər iki tərəfə yayılıb uzandı. Bu qırmızı ayaq onun yaddaşının girinti-çixıntılarından yuxarı qalxan altı şeydən biri idi.

Tuami qışqırdı:

– Biz daha nə eləməliyik?

Sükan və yelkən yenidən aydın göründü. Tuami gördü ki, Marlanın gözləri açıqdır, amma deyə bilməzdi ki, o göz-lər nə vaxtdan bəri ona baxır.

Marlan öz bədəninin lap dərinliklərindən gələn səslə dedi:

– Şeytanlar sudan qorxurlar.

Bu, həqiqət idi və həm də nəsə bir rahatlıq da gətirdi. Tuami içində qərq olduğu gölün dərinliyindən yalvarış dolu gözləriylə Marlana baxdı. Artıq xəncəri yaxşıca itilədiyi yadından çıxartmışdı.

– Biz belə eləməsəydi, məhv olacaqdıq.

Marlan yerində qurcuxub bərk taxtaya söykənmış sümüklərini ağırlıqdan azad elədi. Sonra Tuamiyə baxıb ciddi bir ədayla başını tərpətdi.

Yelkən qızartdaq-qəhvəyi rəng aldı. Tuami geri baxıb gördü ki, dağların arasındaki vadidə qızılı rəngə boyanıbdır və günəş özü də o işığın içindədir. Hansısa bir siqnala tabe olurmuş kimi, adamlar yerlərindən dəbərdilər, qalxıb oturdular və suyun üstündən boyanaraq yaşıl təpələrə baxdalar. Tval Tanakilin üstünə əyilib qızı öpdü, piçildayaraq nəsə dedi. Tanakilin dodaqları aralandı. Onun xırıltılı səsi, sanki, gecənin dərinliyindən gəlirdi.

– Liku!

Tuami sükanın arxasından Marlanın piçiltisini eşitdi.

– Şeytanın adıdır. Bu adıancaq o dilinə gətirə bilər.

Vivani artıq yuxudan oyanmışdı. Tuamigil onun necə ləzzətlə və sinədolusu əsnədiyini eşitdilər, sonra da ayı dərisi kənara atıldı. Vivani yerindən qalxıb oturdu, saçlarını geri atıb əvvəlcə Marlana, sonra da Tuamiyə baxdı. Tuaminin



Inventas vitam
juvat excusisse
per artes

İçi dərhal da şəhvət və nifrətlə doldu. “Əgər Vivani əslində necədirssə elə olmasayıdı, əgər Marlan onun əri olmasayıdı, əgər bu qadın öz körpə uşağını duzlu sulardakı firtınadan xilas eləyə bilsəydi...”

– Mənim döşlərim ağrıyır.

“Əgər Vivani yalnız əyləncə xatirinə uşaq istəməsəydi və o biri uşağı da mən zarafat xatirinə xilas eləməsəydim...”

Tuami yüksəkdən və tez-tez danışdı:

– Bu təpələrin arxasında düzənlilik var, ona görə ki, təpələr get-gedə alçalıb balacalaşırlar; yəqin ki, orada heyvan sürülləri var və biz ov eləyə bilərik. Marlan, icazə versəydin, sahilə yan alardıq. İçməli suyumu var, özü də çoxdur. Qadınlar yeməyə bir şey götürüb'lər? Yemək götürümüsən, Tval?

Tval başını qaldırdı, onun titrəyən sıfəti kədər və nifrətlə dolu idi.

– Sən nədən danışırsan, başçı, mənim yadına yeməkmi düşür? Sən və bir də o, mənim uşağımı şeytanlara verdiniz, onlar onu geri qaytarıblar, amma uşağın gözləri görmür, dili lal olub, danışmir.

Tuaminin beynindəki qum qalxıb dövr eləməyə başladı. Həyəcan içində fikirləşdi ki, şeytanlar onun özünü də dəyişdirib geri qaytarıblar. “Mən neyləməliyəm? Təkcə Marlan dəyişməyib, ariqlayib, zəifləyib, amma əvvəlki Marlandır”. Tuami qabağa baxdı ki, görsün heç dəyişməmiş bir adam tapa bilirmi, ondan yapışsın, onun köməyinə arxalansın. Günəş şüaları yelkəni qırmızı rəngə boyamışdı, Marlan da qırmızı rəngdə idi, əlləri və ayaqları balacalaşmışdı, başının və saqqalının tükləri pirpiçlaşmışdı, dişləri canavar dişinə oxşayırıdı, gözləri, elə bil, daşdan düzəldilmişdi, ağızı açılıb-yumulurdu.

– Onlar bizim arxamızca gələ bilməzlər, mən sizi əmin eləyirəm, çünkü suyu keçib gələ bilməzlər.

Qırmızı duman tədricən əriyib yox oldu, günəş şüaları yelkəni parıldatdı. Vakti ehtiyatla sürünen sükanın

yanından elə keçdi ki, həmişə fəxr elədiyi və xiüsusı olaraq qulluq eləyib saxladığı saçları harasa dəyib xarab olmasın. Darisqal qayığın verdiyi imkan daxilində Marlanın yanından sivişdi və bu zaman hörmət əlaməti olaraq arada məsaflə saxlamaqla bərabər, həm də təəssüfünü də ifadə elədi ki, ona bu qədər yaxınlaşmışdır. Vivanının böyründən ötüb yazıq bir təbəssümlə gülümsəyərək Tuamiyə yaxınlaşdı.

– Üzr istəyirəm, başçı. İndi get yat.

Sükəni sol əllə saxlayıb Tuaminin yerində oturdu. Azad olmuş Tuami Tanakilin üstündən adlayıb içidolu qabın qarşısında dizi üstə çökdü, acgözlüklə qaba baxdı – içmək isteyirdi. Vivani əllərini yuxarı qaldırıb darağı aşağı, yuxarı və yana hərəkət elətdirməklə saçını düzəldirdi. Vivani dəyişməmişdi, amma olsun ki, ona hakim kəsilmiş şeytan balasına münasibəti, bəlkə də, dəyişibdir.

Tanakilin gözlərindəki gecə düşdü Tuaminin yadına və yatmaq fikrindən daşındı. Olsun ki, içəndən sonra oyaq qalmaq mümkün olmayanda, bəlkə də, yatacaq. Tuaminin narahat əli toqqasına tərəf uzanıb fil sümüyündən olan itilənmiş, amma dəstəyi hələ də tam formalaşmamış xəncəri çıxartdı. Lazım olan daşı torbadan çıxardıb xəncəri itiləməyə başladı, ətrafa sükut çökdü, sükana dəyən suyun səsi eşidildi. İçibos tirdən düzəldilmiş qayıq elə ağır idi ki, ağaç qabığından düzəldilən yüngül qayıqlardan fərqli olaraq dalğaların üstünə qalxmır, vurnuxub gəzişmirdi. Ona görə də isti külək ancaq adamların üzünə cirplır, Tuaminin beynini dumanlandırırdı. Qəm dəryasına qərq olmuş Tuami hələ də xəncəri itiləyirdi və əslində, nə qədər iş gördüyü, əlindəki işi qurtarıb başa çatdırmaq üçün indən sonra nə eləməli olduğu onu maraqlandırmırırdı.

Vivani saçını darayıb düzəldəndən sonra göz gəzdirib adamlara baxdı. Azca güldü, bu gülüşlə Vivani dən başqa kim gülsəydi, əsəbi və gərgin görünərdi. Sinəsini örtən dərinin bağını dartıb açdı və çıldaqlaşmış döşlərini parlaq



Inventas vitam
juvat excusisse
per artes

günəşə tərəf çevirdi. Ondan arxa tərəfdə dayanan Tuami alçaq təpələri, yaşıl ağacları və onların altındakı qaranlığı gördü. Suyun üstüylə nazik xətt kimi uzanıb gedirdi qaranlıq, ondan yuxarıda isə ağacların yaşıllığı görünürdü.

Vivani aşağı əyilib ayı dərisinin qırğını qaldırdı. Döşəməyə sərilmış dərinin üstündə uzanmış balaca şeytan əlləri ni bərk-bərk sixaraq ayaq barmaqlarını yiğmişdi. İşıq onun üzünə düşəndə başını dərinin tüklərindən qaldırdı, gözlərini açıb qırındı. Əllərinə söykənib qalxdı, boynu və bədəninin çevik hərəkətiylə çevrilib müdrik və ciddi bir ədayla ətrafi gözdən keçirtdi. Şeytancığaz çəhrayı dilini çıxardıb dodaqlarını yaladı, əsnədi və adamlar gördülər ki, onun qabaq dişləri çıxmaga başlayır. Şeytancığaz finxirdi, çevrildi. Vivanının ayaqlarına tərəf süründü, dırmaşib sinəsinə çıxdı. Vivani titrəyir və elə gülürdü ki, sanki, bu sevgi və sevinc, eyni zamanda, həm də qorxu və əzabdan ibarət idi. Şeytancığaz əlləri və ayaqlarıyla ondan yapışdı. İnamsız tərzdə və bir qədər də utanaraq Vivani qorxaq bir gülüşlə başını əyib onu qucaqladı və gözlərini yumdu. Adamlar Vivaniyə baxıb elə gülümsəyirdilər, sanki, onun döşlərini soran yad ağızın toxunuşunu özləri də hiss eləyirdilər və elə bil, onlardan asılı olmayaraq, hansısa xoş bir duyğu sevgiyə qarışmış qorxunun içindən qaynayıb qalxırdı. Onlar heyranlıq və mütilik ifadə eləyən səslər çıxardaraq əllərini uzatdılar, eyni zamanda da qırmızı rəngli qıvrım saçlara və tüklərdən bərk-bərk yapmış iki ayağa baxaraq ikrahdan titrədilər. Beynində qum firtinası kövən eləyən Tuami balaca şeytanın böyük boyaya-başa çatacağı gələcək zaman barədə fikirləşməyə çalışdı. Bu dağlıq diyarda, şeytanlar məskəni olan dağlarla adamlardan təcrid olunduqları və öz qəbilələrinin təhdidlərindən qorxmadiqları bir ölkədə anlaşılmazlığın hökm sürdüyü dünya üçün onlar daha neyləməli, hansı qurbanlar verməlidirlər? Çayyuxarı şəlaləyə çatanacan üzən cəsur ovçularından və sehrbazlardan fərqliyi onlar, suya düşüb

ıslanmış lələk quru lələkdən necə fərqlənirsə, o qədər fərqli idilər. Tuami narahat halda fil sümüyünü əlində o üz-bu üzə çevirdi. Bu sümüyü kiməsə görə itiləməyin nə mənası var? Dünyani bürümüş qaranlıq zülmətə qarşı xəncər itiləmək kimə lazımdır?

Marlan öz fikirlərindən ayrılib xırıltılı səslə dedi:

– Onlar dağlarda məskən salır, ya da ağacların altındakı qaranlıqda gəzirlər. Biz suya yaxın olan düzənliliklərdə yaşayarıq. Ağacların altındakı qaranlığın da bizim üçün heç bir təhlükəsi olmayıcaq.

Nə elədiyinin fərqinə varmayan Tuami uzaqlaşan sahillə birlikdə əyilərək ağacların altına girən qaranlıq xəttə baxdı. Şeytancığaz əmib doymuşdu və Vivaninin bədəniylə düşdü. Maraqla ətrafa baxaraq iməklədi, əllərinə söykənib qalxdı və günəş işığında parıldayan gözləri ilə boyanıb dünyaya baxdı. Adamlar büzüşüb heyranlıqla çağaya baxdilar, piqqıldışib güldülər, yumruqlarını sıxıdlar. Hətta Marlan da ayaqlarının yerini dəyişərək təpiyi ilə qayığın dibini döyəclədi.

Səhər açılmışdı, qalxbıdən boylanan günəş dünyani öz işığına qərq eləmişdi. Tuami fil sümüyünü daşla itiləməkdən bezdi. Bütün iş qurtarandan sonra bıçağın dəstəyi olacaq, indi isə sümüyünün formasız ucu olan yerini əliylə qurdaladı. Onun əllərində heyqalmamışdı, başının içi də boş idi. Dörd tərəf su olan yerdə bıçağın dəstəyiylə tiyəsi arasındakı fərqin heç bir əhəmiyyəti yoxdur. Qəflətən istədi ki, yarımcıq bıçağı suya atsın.

Tanakıl ağızını açıb mənasız bir səs çıxartdı:

– Liku!

Tval inləyib özünü qızın üstünə atdı və ona elə sıxıldı ki, sanki, artıq burada olmayan uşağı qucaqlamaq istəyirdi.

Tuaminin beynindəki qum firtınası yenidən tüğyan elədi. Tuami çömbəltmə oturub ora-bura yelləndi, əlindəki fil sümüyünü ora-bura çevirib bikarçılıqdan elə-belə baxdı. Şeytancığaz isə diqqətlə Vivaninin ayağına baxındı.



Inventas vitam
juvat excusisse
per artes

Dağlar tərəfdən dəhşətli bir gurultu səsi qalxıb öz güclü nəfəsi ilə qayıqdakıları vurdu, parıldayan suların üstündə titrəyib uzaqlara yayıldı. Marlan yerə çöküb çömbəldi, barmağıyla havanı deşirmiş kimi hərəkətlər eləyib dağları göstərdi, onun gözləri, elə bil, daşdan idi. Vakti aşağı əyildi, özü də elə əyildi ki, sükan silkələndi, yelkən yellənin şappildadı. Şeytancıqaz da bu qarışılıqlı hiss elədi, Vivaninin bədəninə dırmaşaraq özünü müdafiə eləmək üçün qadının irəli uzanmış qollarının arasından keçdi və çiyindəki xəz başlığın içində girdi. Orada yerini rahlayıb gizləndi. Xəz başlıq isə hələ də hərəkət eləyirdi.

Dağlardan gələn səs yayılıb uzaqlara getdi, sonra tamam eşidilməz oldu. Sanki, yuxarı qaldırılmış təhlükəli silah aşağı endirilibmiş kimi, adamlar rahat nəfəs aldılar. Onlar xəzin içində qurcuxub hərəkət eləyən yumağın baxıb qışqırırdılar. Vivani belini əyib elə büzüştü ki, elə bil, xəz başlığın içində qırxayaq girmişdi. Sonra balaca şeytancıqaz yuxarı qaldırıb hamiya göstərdiyi çilpaq dalını Vivaninin boynuna sürtərək yenidən peyda oldu. Hətta qaşqabaqlı Marlanın yorğun sıfəti də təbəssümədən əyildi. Gülməkdən uğunub gedən Vakti sükanı heç cür düz saxlaya bilmirdi. Tuaminin əlindəki fil sümüyü yerə düşdü. Günəş parıldayıb şeytancıqazın qırmızı başını və çilpaq dalını işıqlandırdı. Qəflətən hər şey yaxşılaşdı. Tuaminin başında tügyan eləyən qum firtinası sakitləşdi, qum və gil gölün dibinə endi. Çilpaq dal və qırmızı baş bir-birinə elə yaraşındı ki, adam əliylə onlara toxunmaq istəyirdi; onlar bıçağın tiyəsində daha vacib olan və hələ də formalaşmamış olan dəstəkdə özlərinin əks oluna-cağını gözləyirdilər. Qorxmuş qadının əsəbi sevgisi, onun boynuna sürtünən gülməli və həm də adamı qorxudub canına vəlvələ salan çilpaq uşaq dalı bütün sualların cavabıydı, buraxılış paroluydu. Tuaminin əlləri qayığın dibindəki fil sümüyünü axtarırdı və barmaqlarıyla hiss

eləyirdi ki, öz planını həyata keçirmək üçün Vivani ilə şeytancıqaz daha münasibdir.

Nəhayət, şeytancıqaz çevrilib rahat oldu, sifətini Vivaninin ciyininə söykədi, boynuna qılıilib qaldı. Qadın yanağını yana əyib qırmızı, qıvrım saclara toxundu, gülüb ötkəm baxışlarla adamlara baxdı. Sükutu Marlan pozdu:

— Onlar ağacların altındakı qaranlıqda yaşıyır.

Fil sümüyünü əlində bərk tutmuş Tuami necə də yatmaq istədiyini hiss eləyib qaranlıq xəttə baxdı. Xətt uzanıb sulardan o tərəfə — uzaqlara gedirdi. Tuami yelkənin böyründən qabağa baxdı ki, görsün xəttin o biri qurtaracağında nə var, amma suyun parıltısı gözünü qamaşdırıldı və o, qaranlıq xəttin sonu olub-olmadığını görə bilmədi.

SON

Uilyam Qolding NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excolusse
per artes

Uilyam Qoldinq NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excolusse
per artes

MÜNDƏRİCAT

İngilis pritçasının ustası 5

Uilyam Qoldinqin Nobel nitqi 13

ROMANLAR

Milçəklər kralı 29

Varislər 265

NOBEL MÜKAFATI LAUREATI

Uilyam Qoldinq

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çapa imzalanmışdır 14.03.2010. Format 60×84 1/16. Ofset çap üsulu.
Fiziki çap vərəqi 29,5. Sifariş 64. Tiraj 7000.

“Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17.

Tel.: (+994 12) 374 83 43; 370 68 03

Faks: (+994 12) 370 18 49; 370 68 03

e-mail: info@eastwest.az

www.eastwest.az